

QƏDİM
SƏRQ


ƏBBƏZİYATI
MÜNTƏZƏLATI



MG/5)
Q-43

QƏDİM ŞƏRQ
ƏDƏBİYYATI
MÜNTƏXƏBATI

2470/5



“ŞƏRQ-QƏRB”
BAKİ
2007

Bu kitab "Qodim Şərq ədəbiyyatı" (Bakı, Azərbaycan Ensiklopediyası NPB, 1999) nüxri ssaxında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edənlər:

İsmayıllı Valiyev
Elman Ağaoğlu
Natiq Səfərov

ISBN 978-9952-34-105-8

890-dc22

Şərq ədəbiyyatı - Antolojiya

Qodim Şərq ədəbiyyatı müntaxabatı
"Şərq-Qorb", Bakı, 2007, 672 soh.

Kitaba Qodim Misir, Sumer, Çin, Hind, Midiya, Yohudi xalqlarının ən qodim söz yadigarları: Misirin nəstri və şerî, Sumerin "Bilqamis" dastanı, oski Çin ədəbiyyatından, filosofi poeziya və tarixi nösrindən örnəklər, hind xalqının "Mahabbatara" dastanı, yohudilərin "Tövrat" a daxil olan "Varlıq kitabı"ndan seçimlər: İonannın kitabı, Rufun kitabı, İovun kitabı, Süleymanın (Solomonun) "Noğmolar noğmisi" və b. osorlar daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyatına
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyye edilir

İNSAN YADDASI VƏ YA BƏDİİ SÖZÜN "GÜNDÖĞANI"

(5000 yaşlı ədəbiyyatda qısa bir baxış)

Qodim tarixi, ədəbiyyatı vəraqəldikcə, çox zongin fikir xoçnesini göz önungü gotirdikcə, Misirin azomotli ehramlarını, Qobustanın qayaüstü rosmalarını təhlildən keçirdikcə düşünürən: görəsən, ev tikon, qala quran, daş, divara şəkil çökən insanın noxtdan noğma qoşmağı, şeir demoyu, dastan düzəltməyə başlayıb? Bolko da bütün bu keyfiyyətlər insanda paralel olaraq yaramıb. İnsanın töbəti, omaya, atrafdakı canlılarla, özüne münasibəti, dordi, həyatı və ölümü onda dayışık duyuları emələ getirdikcə onun zövqü formalaşıb, bu isə müyyən estetik biçimlərin meydana gəlməsinə sebəb olub.

Sözün rütmü sözün, sözün rütmü şərin, şərin inkişafı isə dastanların, nağılların yaranmasını şörtləndirib. Həyatı münasibotlər insanı münasibotları, insanı münasibotları siyasetlər, qanunları formalaşdırır. Beləliklə, insanda nizam-intizam çağırış, qanunlara boyun aydırma ettiyi, şeirlər duyğulanmaq sadəliyi, müsiqiyə dalmışaq rəyimliyə yaramıb. İnsanın quş kimi uçmaq, şir kimi güclü olmaq arzuslu, dağ kimi ehramlar ucalmaqtı niyyəti onu sonotkara, memara çevirmişdir. Əmək noğmalarının çoxalması dastanların yaranmasına yol açıb. İnsan öz tələyini daşa, divara yazıb. Büyük ədəbiyyatın, söz sonotonının bünövrəsi bəla qoyulub.

Şohar salan, qalalar, istekhəmlər quran insanlar qəhrəmanların şənino söz quşub, gözəllörün gözəlliyyindən, sevginin mohrəmliyindən, ömrün şirinliyindən, ölümün acılığından bəhs ediblər. Dünəninin ilk şəri, ilk bestəkar töbətdən, bohrəli omokdən, insan gözəlliyyindən, temiz sevgidən ilham alıb. İnsan sevə-sevə ülviləşib, duya-duya tokmillaşıb, yaza-yaza püxtəloşıb, öyrənə-öyrənə müdriklişib, biliyə malik olub. Əgor sonoton dünənyaya galisi insanın ilahı, ruhani artımının noticəsindərə, onun idrəki tekamülü, inkişafı, zehni və duyğusal gəlisməsi da bu tokaməlün bohrasıdır.

Əmək noğmonı yaratmışa, noğma da insan qolbını cuş'a gotirdi, ona ruh verdi, onu həvəsləndirdi. Beləliklə, mərasimlər yarandı, mərasim şəri, mərasim noğması, halay oyunları cəlalanı.

İnsanın estetik duymulu, estetik düşüncənin və qavramının inkişafı gözəlliyi dərk etməyo, onu yenidən canlandırmaya imkan verdi. Primitiv ol aleştindən mahir ovçu wo okinci alətindən keçən insan, adı əmək noğməsindən dünəninin mürəkkəb mifoloji dərkindən doğru addimlər atdı. Yerin-göyün, suyun, odun,

torpağın, insan və bütün canlıların aləminin yaraslığı, onların bir-biri ilə qarşılıqlı münasibəti – dünəninin ilkin elmi qavranışı və derki de mözh başlangıcı estetik düşüncədən, onun ilkin gəlişmə çəğənləndən götürüb.

Təbiətə mübarizo, vahiməli, qorxucə olaylardan uzlaşlaşmaq, onlara qəlib gelmək isteyi insanın təfəkküründən mifik, əfsanəvi qəhrəmanların obrazu emələ getirmiş, beləliklə, fetişizm, bütperəstlik, totemicilik və doğa – təbiət kultu formalaşmışdır. İnsanda xeyir və şər ruhlar, yaxşı və zərərlər varlıqlar barede fikirler bedii-estetik anlam kosb edərək sonet əsərlərində özünü eks etdirmişdir.

Əski çağların şumer ədəbiyyatında gerçek dünəninin derki, şər qüvvələrə qarşı mübarizo haqqında öyğülər qəhrəmanlıq dastanının yaranmasına yol açan, təbiət qüvvələrinə qarşı mübarizə obrazlarının tekəmilleşməsi isə yenilmez güce malik fəvqələnsən, bahadır obrazlarını dünənyaya gotirdi.

Bedii söz, bedii təsvir insanın psixoloji-emosional seviyəsini, imkanlarını genişləndirməklə ona yeni keyfiyyətlər bəxş etmişdir. İnsan toplumu formalaşdırıqca gələnəklərin yaranaraq nosilden-noslo ötürülməsi sayesində mifik, tarixi və estetik prinsiplər də tekəmilleşərək insan həyatına və idrakına yeniciklər getirmişdir.

İlkin bedii təsvirlərdəki ümumi çizgiler get-gede tipikləşərək fərdiləşmə seviyyəsinə yüksəlmişdir. Şumer dastanından Bilməqəmən qəhrəman kimi formalaşması, ondaqə fərdi keyfiyyətlərin belirlənərək fize çıxmazı, təbii-həyati və mifik ziddiyetlərinin qəhrəmanın xasiyyət və davranışına, həyat prinsiplərinə təsiri, insanda gelecəyə inam duyusunun baş qaldırması, yalnız özü üçün deyil, başqları üçün de yaşamaq istəyinin güclənməsi, fərdi isteklərin böyükərək xəlq, sonra beşeri-ümuminsani dileklərə qovuşması bedii sözün yenilmez gücünə göstərir.

Bedii söz ədəbiyyatın ve sonetin teşəkkül tapıldığı dövrden insanı yalnız eyləndirən, ona ruhani qida verən bir vasitə kimi deyil, eyni zamanda onu tekəmilleşdirən, onda yeni ideyalar oyadan, onu sabaha hazırlayan təbiyəedici funksiya da daşımışdır. Əmək noğmelerində meşətdən doğan "söz oyunu" ritmik – uyar seslənmələr, alliterativ, assosiativ elementlər, ses təkərərlər sözün gelişigözeliliyindən anıam gözəlliyyinə keçid yaratmış və bu da yeni estetik keyfiyyətləri formalasdırılmış, sonetin qarşısında yeni tələblər qoymusdur.

Maraqlıdır ki, sonetdə eyni keyfiyyət dəyişmələri, inkişaf-gelişmə amilləri dövr, zaman baxımından tez və yaxud gec olmasına baxmayaq, eski Misir, Şumer, Çin və Hind ədəbiyyatlarında demək olar ki, oxşar formaldarda getmişdir. Bedii təsvirin genişlənməsi, təbkiyə-təsvir əsərlərinin tekəmilleşməsi, obrazların fərdi və ümumi keyfiyyətlərinə diqqət, epik-mifik təsvirlərdə real gərəklikle fantaziya-uydurma detallarının qarşılıqlı əlaqəsi diqqəti çekir.

Bodiloşdırımda bonzatmaların formalaması “insan-sır”, “insan-at”, “qız-dağkeçisi”, “qız-keyik”, “qız-qus”, “günaş-qız”, “ayaklı-gözöl” ve s. obrazların yaradılması, obrazlı müqqayisolar insanın ve tobioğin dorki ile bağlı yeni sonot keyfiyyetlerini müeyyinleştirmiştir. İnsan ve qeyri-insan bodii obrazlarında insana xas adı tobii xüsusiyyatları yanaşı, qeyri-insanı, ikili xüsusiyyet vo qabiliyyətə, gücə malik fəvqolinsan tipi tobioğu qavramada, həyatı idrakda müyyəyen rol oynamışdır. Müşahidələrin tobiiyi vo insanda doğurduğu emosional-psixoloji duyguları sözü – poeziyaya, dastana çevrilmiş, bu bodii mohsular issi insanın monovi toləbatında mühüm yer tutduğuna görə yazıya keçirilmiş, nəsilərin ümumi sərvatı olmuşdur.

Qodim Şərqi, İkiçayarasında (Mesopotamiya), Afrikənin quzeyində, Nil çayı hövzəsində, hind regionunda meydana gələn, inkişaf edib tokmillaşan bodii söz mohsularının təhlili, obrazlarının, metaforaların, şüjetlərin inkilikdən zongiliyi doğru gedən tokamül yolu göstərir ki, odəbiyyat ictimai həyatın, mədoniyəti xüsusi bir təzahürü kimi yaranıb inkişaf etmişdir.

Arxeoloji todqiqatların son yüzilliklərdə aşkara çıxardığı yazılı ədəbiyyat nümunələri səbüt edir ki, qodim Şərqi yüksək sivilizasiyası dönya mədaniyyəti xozişinosun zongiləşmişdir və dorinləşmişdir. Sər yaradıcılığının hayatın bütün sahalarına tosiri insanın daxilon zongiləşməsinə səbəb olmuş, onu daim yeni xəttarışlar aparmağı sövq etmişdir. Bodii söz insanın daxilində daha yaxşı sabahlağ uğrunda çalışmaq ilhamını alovlandırmış, insanı insanların özüne tanımış, onu yenidən canlandırmış özüño töqdim etməklə mənəvi tekəməlün, cəni zamanda, idrakı mexanizmlərin tokmillaşmasına şərait yaratmışdır. Qodim Misir poeziyasında sevənlərin daxili iztirablarının tosviri insanın bütün fəaliyyətlərinin, duyularının topluslu kimi görünür. Əski çin və hind müdriklorının məsləhət və pırcıclarında həyatı təcrübələrin nəticəsi kimi görünən öyküler, sevgi noğmaları, kainat vo insanların daxili qabiliyyətlərinə üzə çıxaran müdrik ifadələr insanların özünü bodii arşadığında predmetinə çevirdiyini göstərir. İnsan osor yaradıcı, osornun oxucusunu vo yaxud tamşaqıcı, osornun obrazı – bodii predmeti kimi osas olur, bodilılıq nüvəsinə çevrilir. Əski çağların insana həsr olunmuş osorlarında, hətta tobioğ, başqa varlıqlara, ilahi qüvvələr, mövcud olmayan, mifik aləmə həsr olunmuş osorlarda belə insanların özü, hərtərəfliyi oks olunur. Dünənda xeyirlər şorin, yaxşı ilo yamanın, xeyirxahla zalimin, müdrikələ nadanın, sakitlo cülgünün, utancaqla utanmazın – humanizmə antihumanizmin çarpışması, həyatı mübarizənin dialektikası əski çağlar bodii düşüncəsinin on önməli bünövrəsinə çevrilmişdir. İnsan həyatı maddi vo mənəvi varlığın əsası kimi bodii tofəkküro mövzu vo qida vermiş, müxtəlif janr və bincimlərdə bədiləşdirilmişdir.

Əski çağlar ədəbiyyatında insanın insana, insanın tanrılarla, insanın başqa canlılara, insanların tobioğ, tobioğ qüvvələrinə qarşı mübarizəsi, bu mübarizələrin sonot osorlarında tosvir olunan oski insanда yeni monovi keyfiyyətləri

üzə çıxarması, fordi xarakterin inkişafına tekan verməkli comiyyətə insanseverlik aşılmış, tobioğ bir parçası olan insanın özünü yüksəltmişdir. Maraqlıdır ki, Şərqi bodii söz sənətindən tebietin ziddiyətləri ilə yanışı, insanın daxili ziddiyatlarına diqqət, bunları doğuran amillər münasibət de formalasmışdır. “Avesta” kimi uzun yüzilliklər boyu formalasmış bir eserə ziddiyətlərin təbii vo insani xüsusiyyətləri, ikili tebieti və xarakteri maraqlı bodii təsvirlərlə canlandırılmışdır.

Əski çağlar ədəbiyyatında mövzu, təsvir, metafora, süjet, quruluş elementlerinin sintezi, qarşılıqlı olasığı da maraqlıdır. Ayn-ayrı zamanlarda orazılarda, janrlarda yaranan ədəbi eserlərdə üzə çıxan sintetik qovuşma, elaqə bağları olduqca maraqlıdır. “Hər şeyi bilən adamın dəstəm” (“Bilgənni dəstəni”) şumer bedii sənət eserindəki insan, yarınsın obrazlarına, bedii tehkiye əsərlə, qohrəmann döyüşi ilə bağlı sohnolore, dünəni su basması (dunya daş-qımı), yuxuların yozulması, ələmsəzlük uğrunda mübarizə mövzularına oxşar bedii uyarlarda “Avesta”, “Bibliya” kimi məşhur kitablardan da rast gelinir. Bu cür bənzəri uyarlıqlar, sintetik bedii elaqə vo bəhərlənmələr Şərqi ədəbi sərvətlərində zongiliyi ilə diqqəti çekir. Bununla yanaşı, Şərqi zəngin söz sənəti bedii formə və təsvir rəngarəngiliyi, bənzərsizlikləri ilə de xarakterikdir, hətta əski çağların mifik təsvir və bonzatmaları bazan o qədər müasir səs-ləriñ ki, adam poetik vüsətin, emosional-psixoloji təsirin uzunmümlüllüyünə, duyumun çağdaşlığına və bedii gerçəklilikinə həyrelənmeye bilmir.

Şərqi böyük bedii söz sərvətləri eyni zamanda dini-mifoloji təsirlər, insanların mənəvi-dini inanc və düşüncələri ilə de sıx bağlıdır. Müxtəlif dini təsəvvür, inanc və ideologiyalar da insanda tebieti, tanrılarla, qohromanlara siyasi məşayiət olunmuşdur. Ədəbiyyatların, dini inancların müxtəlifliyi və qohumluqları comiyyətin paralel inkişaf prosesləri, insanların oxşar həyat fəaliyyətləri, hadisələrin ümumi, əsərək kökleri ilə də bağlıdır.

Şərqrin ulu ədəbiyyatı göstərir ki, söz sənəti ne qədər tobioğ, insanların lirik duyu və düşüncələri ilə bağlıdır, bir o qədər de həyat, ictimai proseslər, comiyyət quruculuğu və siyasi mübarizələrə elaqəlidir. Formalama dövrü beş min il bundan önceyə gedib çıxan Misir ədəbiyyatının ilk çağlarında belə hakimiyət uğrunda mübarizələr, siyasi çəkismələr, fironların bir-biri üzərində qalebəsi öz əksini tapşırı, bodii sözün xeyli derəcədə siyasi mühitde cılalandığı qənətənə de gelmək olar. Ona görə səzə böyük önem veren, onu həyatının ayrılmaz ünsürlü sayan insan osas idəya və mübarizələrini de sözə ifade etməyi vacib saymalı idi.

Misir ədəbiyyatı böyük tarixi mərhəlelərde – Yuxarı və Aşağı Misir çarqları dövründə de, Qədim və Yeni çarqlar zamanında da, Makedoniyalı İskenderin Misir işğal etdiyi çağlarda da tarixi yolu, təbii axarı ilə inkişaf etdi.

Hakimiyyətlərin xronologiyasını asas götürərək, Misir ədəbiyyatını aşağıdakı dövrlərə ayırlar:

1. Qadın çarlıq dövrü ədəbiyyatı – e.e. III minil.
2. Orta çarlıq dövrü ədəbiyyatı – e.e. XXI-XVII yüzil.
3. Yeni çarlıq dövrü ədəbiyyatı – e.e. XVI-IX yüzil.
4. Demotik (dil və yazılı) dövrü ədəbiyyatı – e.e. VIII yüzildən eramızın III yüzilinədək.

Bu dövrloşdırma hem də dilin inkişaf mərhəleleri ilə bağlıdır: Qadın çarlıq dövründə Qadın Misir dili, orta çarlıq dövründə Orta Misir dili – "klassik" dili, Yeni çarlıq dövründə Yeni Misir dili, Demotik yazı ədəbiyyatının yaranmış dövrədə isə demotik dil (yəni demotik yazı ilə formalaslanmış ədəbiyyat).

Əski çarlıq dövründən "Ehram mətnləri" yadigar qalmışdır. Bu yazılar ehramlarda V-VI firon sülalələrinin (tex. e.e. 2700-2400-cü illər) foye və otaqlarının divarlarında eks etdirilmişdir. "Ehram mətnləri"ndə insanların tanrıları xas olan ölümsüzlüyü can atmaları ilə bağlı çoxlu magik formul və deyimlər öz əksini tibab. Homin mətnlər tarixin böyük bir fikir kolleksiyası kimi zəmənəmizə yadigar qalıb. Bu əsərlər, qəbirüstü yazılar o dövrde söza, bedüiliyə, insanların manav gücünə na qədər yüksək diqqət verildiyinə göstərir. "Ehram mətnləri" özüna qədər də böyük ədəbi mühiitin mövcud olduğunu sübut etməkdədir. Əgər qəbirüstü yazınlarda, avtobiografik məlumatlarda merhumun xidmətləri, qabiliyyətləri və onun həyatından müeyyen episodlar, fironların xidmətlərindəki nüfuzları və fironun ona saygısı, öygüsün onun şəxsiyyəti barədə bölli sözün güclü ilə təsvir olunurسا və bu, yalnız bir janrdə bu cür üzə çıxırsa, tasavvür etmək olar ki, həmin çağların yüksək estetik tələbləri varmış və bu heç bir şübhə doğura bilməz.

"Ehram mətnləri"ndəki öygüler, məsləhətlər lirik, emosional bedii keyfiyyətləri ilə çox təsirlidir. Nümunə kimi "Ptaxotepin öyüdləri"ndən bir neçə misräya nəzər salıq:

Coşub dalgalanma bilgiliniyinle,
Demo ki, hor şeyin sonson biloni.
Təkcə bilginlərdən öyündötürmə,
Nabolod görson da, məsləhət isto.
Sonat dediklori sorhədsiz olar,
Rossamlıq yüksəkər sonat taxtına.
Müdrük söz zümrärdöök gizlindo qalar,
Dən çəkon qulun da düşər baxtına.

"Ptaxotepin öyüdləri"ndə onun oğluna məsləhəti çox ibretlidir: "Əgər son çoxlarına sorəncəm verən roissonse, hor cür xeyirxahlığı can at; elo et ki, senin soroncamlarında qəddarlıq olmasın. Ədalət böyükdür, sarsılmazlıq ucadır". Onun başqa bir öyüdü də diqqətənəyiqidir: "Əgər son tabeçiliyində olan hakim-

lerin müşaviresini çağırın hökmərda yaxunsansa, diqqəti ol və sakit dayan... Bu, çox seydi... ehemiyətliidir. San yalnız o zaman damş ki, artıq məsələni anladığını dərk etmişən. Müşavirode damşmaq – qabiliyyətdir. Ağılıq damşmaq hər işdən çətinidir..."

Orta çarlıq dövrü Misirde ədəbiyyatın daha da çiçekləndiyi dövr hesab olunur. Bu mərhələde "Sinuxenin həkəyatı", "Gəmi qozasına uğramışın nağılı" (texminin e.e. 2000-1800-cü illər), himnlər, xüsusi Xappiyo ve Nil tanrısına həsr olunmuş öygüler bedüiliyi ilə fırqlər. Tanrılarla müraciət yazılımış və folklor materialları ilə cühalanmış əsərlərin yüksək bedii xüsusiyyətləri, de, daldaları yalvarışlar, isteklər de o dövrün yaşayış və heyat terzi, insanları haqqında dolğun bilgiler verir, teessüratlar yaradır.

"Ümidsizin öz qelbiyle mübahisəsi" əsərində e.e. III minil Misir heyati, çetinə düşən, ümidsizliyə capırla insanın narəhatlığı, etirazı, şikayəti təsvir olunmuşdur. Bu cür metnlerde poeziyada rast gəlinen yüksək təqəbherlər, müqəyyiselerə üzləşir. Hətta buradakı "öygüler" kimi "gileyər" da insanın zaman-sız başarı duygularını ifadə edir. Lirik şairin yalnız "məni"ndəki, şəxsi loyagətindəki üsyankarlıq, cəmiyyətdəki boraborsızlıklara və haqsızlıqlara etiraz bu gün de aktual şəslənir, çağdaş şəslənir!

Kimo deym dordimi?
Hami horislik edib,
Göz dikir yad malma...

Kimo deym dordimi?
Zorlular hökməndir,
Xeyirxahlar dardadır...

Kimo deym dordimi?
Canyo ianınrlar,
Dostu – yağı sanırlar...
Kimo deym dordimi?
Ədalətli adam yox,
Dünya oyrlorındır...

Qadın Misir ədəbiyyatının çoxesrlilik tarixi burada yaşaması dövlət və xalq-ların gərgin, çoxterəfi, geniş heyat fealiyyəti barede zəngin teessürat yaradır. Bu ədəbiyyat dünya medeniyətinin formalşması, inkişaf üçün böyük bir temel, özül, başlangıç rolunu oynamışdır. Yeni çarlıq Misir ədəbiyyatında da zəngin tarixi olaylar və bunlardan doğan canlı teessüuratlar bedii təhkiyanın mövzusuna çevrilmiş, tarixin əski çağlarının bedii menzəresi yaradılmışdır. Bu dövr fironlarının döyuşləri, onlara yazılmış öyküler, tann Atona həsr olunmuş himnlər maraqlıdır.

Xalq yazılı dövrünün edebiyatı öz xüsusiyyetlerinə, mövzu ve təsvir əsərlərini görə xeyli forqlənir. Bu edəbiyyatın özündən öncəki zəngin tarixi gələnlər üzündə inkişaf etdiyi danılmazdır. Özüllikə lirik, kövək sevgi şeirləri səbut edir ki, bugünkü pocziya on gözəl keyfiyyətlərinə görə belə oski bünövroya, gələnəyə minnətdardır, ona bağlıdır.

Janr, mövzu müxtəliflikləri, təsvir rəngaranglığı, hadisəyə və məsolonun mahiyyətinə münasib, onun bodii həlli baxımından bu dövrün məhsulları olduğunu marağlıdır, özünməxsusdur, ümumbaşdır. Qədim Misir insanı dina, tanrılarla sıfatı etsə də, bir çox əsərlərinə tanrılar, onların öygüsüne həsr etsə də, daxilən sorbastdır, skeptikdir. Bəzi əsərlərin dini təsirlərənən uzaqdır, sərf dünyəvi, həyatı məzmunlu malikdir. Xüsüsli lirik şeirlərdə, sevgi sahnenələrində, folklor qaynaqları əsasında formalasən nağıl və əhvalatlarda insannın sorbası fikir və düşüncə alımı, özünməxsusluğu aydın görünməkdədir. "İki qardaş", "Məhkum olunmuş şahzadə", "Sinuxenin həkayəti" kimi məşhur əsərlər bu xüsusiyyətlərə aydın gözə çarpmışdır.

Ehram foyelerinə, qəbirüstü daşları, divarlaraya yazılmış mətnlər onu yazanların, yazdırılanların yüksək estetik teləb və zövqlərini təsirləyir. Bunlar öz dövrünün siyasi və mədəni tələblərindən doğan sənət əsərləri kimi qədim Misir insanının manavi mühitini, intellektual soviyyasını, elmi və bodii təfəkkürünən genişliyini göstərir. Bu yazılar firon ononərlərinin, həkimiyət döyişmələrinin, siyasi, dini və icaiyi takamülünün də sanədi səbətudur.

Qədim Misir ədəbi məhsulları yazılı şəkildə dövrümüzə golub çıxsa da, əsərlərə onların müəllifləri, yazarları barədə heç bir bilgi verilməmişdir. Rus məşrisinə M. Korostovtsev yazar: "Ədəbiyyatdan söhbət açanda, onu yaranan müəllif haqqında danışmamaq mümkin deyildir. Lakin biz burada, cini zamanda başqa əski adəbiyyatlarında olduğu kimi, ciddi çatınlıklarla üzülsərik. Bizo golub çatan Misir mətnləri, albottu, haçansa, hətta dildə şifahi şəkildə mövcud olanların yazıya alınması zamanı kimlərinə tərofından tərtib olunmuş və yazılmışdır. Ancaq bu mətnlərdə müəllif barədə cüzi bir xatırlatma belə yoxdur. Bu müəlliflər kimlərdir, onların adları no üçün bu mətnlərdə yoxdur". Çox önemli sual olsa da, ona cavab vermək olduqca çətinindir¹¹.

Alim haqlı olaraq qeyd edir ki, o dövrde müəlliflik barədə anlayış bizim düşündürümüz kimi olmamışdır. Tarixi qaynaqlarda qidrəli işgəlçi firon III Tutmosun yanında, onun yürüslərini, çarın və Misir döyüşlərinin parlaq qolobalarını oks etdirən mirzo (salnaməçi) Çenen olmuşdur. Təbii ki, Çenen hadisələri fironun məqsədində uyğun təsvir etmişdir. II Ramsesin hətərlər mühəribəsi də bu cür qələmə alınmışdır. Həmin hadisələri təsvir edənən kimliyi belli olmasa da, onu köçürən Petaurən adı idiyodək qalmışdır. O dövrə yazı yaranan, söz qoşan mirzolara, sonot adamlarına çox böyük hörmət bəsləmiş, onların

intellektual, zehni emoklərinə qayğı ilə yanaşmışlar. "Yazarların öyüləsi" adlı poetik mətnde yazarları, yeni salnəmcə mirzolərə və yaxud nəğməkar şairlər yüksək qiymət verilmiş, hətta onların bezələrinin adları çəkilişlərə böyük sevgilərə yad edilmişdir:

Müdrək yazarlar!
Tanrılar əşlərini ovaz edəndən
Gələn gələcəyədək
Onların adları uğub getdilər.
Unuduldu bütün qohum, dostlar...
Qurmadılar məsən özüycün məbəd.
Bürünç başda da ucaltmadılar.
Özlerindən sonra no oğul-uşaq,
No varis yaşadı onun adı.
Onlardan yazılar qaldı yadigar.

Bu şeir mətni o dövrde zehni emekle meşğul olan adamlara verilən ən böyük qiymətdir. Belə fikir yüksək sivilizasiyası, ədəbi mühiti, elmi təsəkkürə olan comiyyətdə ortaya çıxı bilerdi. Həmin dövrün ədəbiyyatı, məvzuları, təsvir obyekti, təqdim üsü, təqdim poeeti tutumu, estetik təsir gücə də səbut edir ki, qədim Misirdə yüksək aristokratik – küber mühit olmuş, səzə, sonət, elmə böyük qiymət verilmişdir. Ən vacib məsololordan biri da həmin mühitdə insanın dəyəri, seviyyəsidir. İnsanın daxili zənginliyi, həyatın inamı, sevgi duyguları, azad sevginin sevinc və iztirabları, zəhmət adəminin, hakim və məhkəmənin qarşılıqlı münasibətləri yüksək bedillişlərə canlandırılmışdır. Təsvirdəki reallıq, real varlılıq, gərcəklilik, gerçek hadisəye poetik münasibət, lirik bodii ləvhələr kənar müdaxilələrə, bozən heç bir rosmi ideoloji təsiri uğramadan elə canlandırılmışdır ki, adam sonərəknə qəbiliyyətinə, sözün, təsvirin gözəlliyinə, ülviliyinə həyət etməyə bilir. Bu təsvir reallığı oxucunu öz emosionallığı, semimiliyi ilə özüne elə bağlır ki, aradan keçən yüzillər yada da düşmür!

Qədim Misir ədəbiyyatının araşdırıcıları onun başqa ədəbiyyatlarda təsirindən söz açırlar. Eyni zamanda, onun özünüň de başqa ədəbiyyatlardan bəhərələndiyini qeyd edirlər. Bu da təbiiidir, ona görə ki, eski çağ misiriləri etraf ölkələrə six temasda olmuşlar, onların ticarət elaqələri, horbü yürüşləri de bu qarşılıqlı təsirinən rol oynamamışlar. Öz kökü, onənesi, özünoxas gelişmə xüsusiyyətləri olan ədəbiyyat etraf mühitdən, kənar ədəbiyyatdan no qədər bəhəreləndə de, özünməxsusluğunu qoruyub saxlayır. Onların xoşagolon cəhatlərini ise özünüküldürir, öz şərəsindən elə həll edir ki, bezenən bu təsir-ləmənləri, bəhərlənməni aşıq-sayıq mütəxəssislər bele ayrd edə bilmirlər.

Qədim Şərqiye böyük, zəngin mədəniyyət yaratmış xalqlardan biri də Decis və Ferat çayları arasında (İkiçayarası) meskunlaşan şumerlərdir. Şumerlər və yaxud şumerlərin etnik mənsubiyyəti həle tam daqiqiləşdirilməsə də, onların haradansı Doğu təreflərindən – düzən ərazilərdən, dağlıq yerlərdən

¹¹ M. Korostovtsev. Drevneegipteskaya literatura. Poeziya i proza drevnego Vostoka. "Xudozhestvennaya literatura", M., 1973, str.29.

keçerök buraya göldikleri qeyd olunur. Onlar İkiçayarasındaki bataqlıq, lakin münbit orazılordo yerleşerek inkişaf etmişler. Şumerler qısa zaman içinde okinçılık, şahsalsa, elm, incəsanot ve herbi yürüşlerde büyük üstünlük kazanmış, oträf tayıfa ve qurumları özlerinə tabe etmişler. Şumerler zengin yazı madəniyyətinə sahib olmuş, böyük yazılı adəbiyyat yaratmışlar. Daş ve gil lövhələr üzündə yazılmış bu adəbiyyat nümunələrinin sayısız-hesabsız nüsxələrini öndən yüzildən indiyoduk arxeoloqlar tapmaqdır ve araşdırmaqdadırlar. Tapılan materialların hədsiz çoxluğu o dövrda Şumerdə söza, təhsil, elmə ne dorcəcə böyük diqqət verildiyini sübut etməkdədir.

Şumerlər vo onların zengin medəniyyətləri barədə məlumatların tarixi e.o. IV minilin sonuna tosaduf edir. Həmin minilin sonu ve III minilin avvolinə aid olan sumer yazılı abidolarının özü də milyon yarımlı illik bir dövürə etibar edir. III minilin sonu və II minilin başlangıcında şumerlər öz medəni nailiyyətlərinin qonşuluğunda yaranıb inkişaf edən akkadlara örtümüş, akkad medəniyyəti onların medəni vəsiyi kimi davam etmişdir. Mənbələrdə e.o. III minilin ikinci yarısında akkad hökməndarı Büyük Sarqonun İkiçayarasının güneyinə də sahilibindiyi və çaylararası oraziləri öz hakimiyyəti altında birləşdiriyi qeyd olunur. Bundan sonrası morholadə şumer dili sıradan çıxmaga başlayır, "ölü dil"ə çevrilir. Daha doğrusu, elmi-medəni yazı dili kimi məktəblərdə tədris olunur, öyrənilir, insanlar mösütində isə öz fəsihəsinə itirməye başlayır. Bu gün latin dilinin oynadığı rolu o dövrə, demək olar, şumer dili oynamışdır. II Babil sülaləsinin altıncı çarı Xammurapi (c.e. 1792-1750-ci illər) zamanınadək olan müddət Babil medəniyyətinin çıx滾onname dövrüdür. Sonra isə dağılıq orazılardan gələn tayfaların arasılışosluq hücumları başlayır və sonrakı beş yüz il hakimiyyətinə tonəzzürülər ilə nöticələnir. Texminən e.o. XIII yüzdən assuriyalılar tarix sohnesinə çıxırlar. Onlar e.o. IX-VII yüzdillərdə bütün İkiçayarasını, Yaxın Şorqın xeyli hissəsini, Aralıq denizini, hətta bəzi vaxtlarda Misiri de özüne birləşdirmək güçüna malik olan qidərli dövlət yaratmışlar. E.o. VII yüzlün sonlarında yenidən Babil dirçələr və qonşuslu midiyalılarla ittifaqı gitarak Assuriyanı möglub edir. E.o. 538-ci ilde isə farşların güclü hücumları Yeni Babilin süqutu uğratdır.

Bu qodar hakimiyyət doyişməleri baş versa də, mixi yazılar öz heyatını davam etdirir. Hətta bizim eraya qədərkə zəmanət son asrlarınadək, yenisi selevkilərinin vo parfiyaların zəmanına qodar mixi yazılar geniş işlədiilmişdir.

İkiçayarası adəbiyyatının tarixini aşağıdakı kimi dövrişdirirler:

1. E.o. III minilin başlangıcı. Şumerlərin dilində ilk yazılı metnələrin – tanrıların siyahılarının, öygülörlərin, himnlərin, atalar sözlerinin, lətisə və miflərin meydana gəlməsi.

2. E.o. III minilin sonu – e.o. II minilin başlangıcı. Əsas şumer adəbiyyatı abidolarının yaranması. Buraya Nippur şəhərinin qanunlar siyahısı ("Nippur qanunları") himnlər, öygülörlər, miflər, dualar, eposlar, mərasim neğmələri, mə-

təbli mətnləri, defn mərasimlərində söylenen ağilar, edəbi əsərlərin kataloq-siyahıları (87 edəbi abidənin adı cekilir ki, onların cəmi üçde biri elm alımına bəllidir). Əslində indiyedək şumer dilində 150-dən çox metr mövcuddur. Bilqamus (Gılqamış) haqqında dastanın, Dünya Daşqını haqqında əfsanənin, Qartal qanadında uçuş nağlinin (Etan haqqında nağıl) şumer dilindən eski babil diline tərcümə versiyaları da bu dövrde yaranmışdır.

3. E.o. II minilin sonu. Ümurmədəbə, dini sonədərin yaranması. Bu dövr adəbi abidolarının çoxu akkad dilindədir. Dünyanın yaranması haqqında poemə, öygü və yalvarışlar, dualar, didaktik edəbi yazarlar.

4. E.o. I minilin ortaları. Assuriya kitabxanasının yaranması, Aşşurbanipalın kitabxanası, Bilqamus haqqında eposus esas versiyası, çar yazıları, dualar və başqa əsərlər bu çağın edəbi abidelerindəndir.

Ədəbi mərhələlərinin, nəsililərin vo dillerin bir-birini evez etdikləri bu geniş dövrde yaranan zengin adəbiyyat bir orazinin, bölgənin hündürləri daxilində bir beşikdə, eyni bir medəni bənövşə üzərində inkişaf təpədignə görə cini bir gələnek, ümumi mezmən oxşarlığına malik olsada, müstəqil, özüñeməxsus xüsusiyyatlərde malikdir. Şumer adəbiyyatı bu adəbiyyatın on qədim dövrünü teşkil etdiyinə görə ona öyrənmək, araşdırmaq da çətindir. Meşhur Amerika alimi, şumeroloq S.N.Kramer ilk dəfə şumer adəbiyyatını ardıcıl olaraq öyrənib naşr etdirilmənən birdir. Onun araşdırmaşları nəticəsində üzə çıxarılmışdır ki, Babil edəbi məhsullarının, süjetlərin eksoriyyəti şumerlərdən alınmışdır.

Bu zengin adəbi sorvətərin son yüzildə üzə çıxarıldığını və esasən tedqiqatçıları daha çox yeni tapıntıları öyrənib naşr etməye üstünlük verdiklərini nəzərə alaraq demək olar ki, əlde olan materialları hələlik kifayət qədər geniş müqayisəli araşdırmaq mümkün olmamışdır. Ümid var ki, bu sahəye artmaqda olan məraq və diqqət sayesində bu zengin eski adəbiyyatın sistemli tedqiqi daha da genişlənəcək və yeni förehli tapıntılar ortaya çıxacaqdır. Şumerlərə qohum olan xalqların müsəyyənşədirilməsində meydana gelen çətinliklər, bu adəbiyyatın dərindən öyrənilməsinə çətinləşdirir. İndiyedək şumer dilindəki söz köklərinin türk dilindəki oxşarlarının tapılması fakt kimi söylənəcək, bu, bəzədə müqayisəli linqviştik tedqiqatlar meydana gelse də, şumeroloqlar arasında bu dilin kökü məsesi öz həllini tapmamışdır. Şumerce bəzi mətnlərin oxunmasında meydana gelen çətinliklər hələlik intutiv yozumlara uyğun olaraq həll edilir. Bir çox metnərin tarixini müəyyənşədirməkdə də ciddi çətinliklər vardır. Bu ağırlıqlarla yanaşı, eski mətnlərdəki uyarlıq uyğunluqları, süjet yaxınıqlıqları, obraz və hadisə oxşarlıqları: araşdırmaq dünyada adəbi-bədii sözün inkişafını, tekamülünü, sözün-yazının estetikasını öyrənmək baxımından olduqca maraqlıdır.

Şumer adəbiyyatında müəlliflər göstərilir. Əsasən dildə, ağızdan-ağıza söylenən, yayılan əsərlərin yazıya alındığı şübhəsizdir. Ancaq bu yazıların çəgəda anlamda müəllifi belli deyil. Yəqin ki, əsas mesuliyyət mırzələrin, metn-

köçürlərin üzərində düşür. Xatırladaq ki, bozı əsərlərin "tanrıların dilindən" yazıya alındığının qeyd olunması şübhəsiz, şərti xarakter daşıyır və bugünkü düşüncə ilə do anlaşılıq sayıla bilməz. Məşhur "Bilqamış dastanı"nda onun "cadugor Sin-like Unni"nın dilindən yazılışı qeyd olunur. Görünür, o zamanlar şamanlara, ozanlara bonzor dəstəncələr, nağlıqlar varmış və dəstan da onlardan birinə söyleyişi kimi qələmə alınmışdır.

Tarixçilər do qeyd edirlər ki, şumerlərdə yazı mödəniyyətinin (piktografik – şəkli yazı) meydana gəlməsi ilə mərhələdə təsərrüfat hesablaşmaları, sonradan materialların uçaota alınması ilə bağlı olmuşdur və ədəbiyyatın yaranması ilə olağlı deyildir. Sonralar təhsil sistemi yarandıqda, usaqlara yazı-pozu öyrənilindən dahi asan sözlərdən başlamaq lazıim goldüyü üçün xalq dilində dələsan, asan yadda qalan atalar sözü, tapmaca, lotife və s. yazıya almışdı və "odubb"larda ("odubb" yazı evi; o zaman sağird oxuyan yer belə adlanırdı) oxuduldu. Sonralar bu yolla ədəbi əsərin yazıya alınması genişlənmiş, mifoloji motnlar, ayınlar, öygüllər yazıya köçürülmüşdür. Beləliklə, demək olar, folklor bu mərhələdə do bodü sözün, ədəbi inkişafın özüyi rolunu oynamışdır.

Şumer ədəbi motnlarının baziləri ayrı-ayrı adamların dilindən yazıya alınmışdır. Cyni süjetin müxtəlif variantları tosiri başlıyılır. Sonrakı mərhələdə iso əsərlər cyni yazı ilə akkad dilinə tərcümə olunmuşdur. Şumerloqlar bu ədəbiyyatı ortaqqı ədəbiyyat kimi öyrənir və onu ədəbi variqlik kimi dayanlıdır. Cyni zamanda dövrün do burada kifayət qodur rol oynadığını, ad və süjetlərdə münyəvə dayışıklıklar etdiyinə diqqət yetirirler. Bozi süjetlərdə, qohromanların tosvirində do dayışıklıklar nozora çarpır. Mesələn, şumer variantında töqdim olunan Bilqamış, bir qohroman kimi, statikdir; babil motnlarında iso o dəha canlıdır, burada onun qohromanlığını göstəran, sübut edən tosvirler genişdir, ohatolidir. Şumer variantında Bilqamış ilk gənciliyində gücünən surətə yər tapmayan qüdrotli bir pohlovan kimi tosvir olunur, o öz həyət moranını sonradan müyyənənədir, "şəh qıvıvorun hamisini Yer üzündən silmək" üçün mübarizəyə başlıyır, qorxunc Humbabani möglüb edir. Bilqamışa təyin edilmiş, onun kimi güclü və qüdrotlu olan, onun ekin qardaşı sayılan Enkidu da tosvir olunur. Babil variantında bu obraz daha ohatoli və inandırıcıdır. Əvvəllər heyvanlar arasında yaşayan Enkidu sonra yava bir qadına mehr salaraq, çörök və şorabın dadını görür, sivilizasiyaya yaxınlaşır. Bilqamışla Enkidu döyüdü bir-birinə üstün golo bilmir, nöticədə dostlaşırlar. Akkad variantında da homin şumer süjeti əsərdir, lakin hadisələrin bədii tosvirli forqlıdır, daha dolğunudur. Qohromanlar sonra birləşir, Günsən tanrıları Utunur xeyirxahlığı və Şamaşın yardımını ilə Humbabani möglüb edirlər.

Əski şumer dəstənlər və noğmərlərində Azərbaycan folkloruna, nağlı və ofsanoloruna yaxın olan çoxlu süjet, fikir, bədii deyim, benzətmə və s. vardır. "Bilqamış dastanı", "Kitabi-Dədo Qorqud" boyları və "Koroğlu" dəstəni arasında müüməl olaqo bağları vardır. Hətta şumerlərin bir çox ad və soy kök-

lərinə müasir dilimizdə rast gəlinir. Tədqiqatlar genişləndikcə, təbii ki, yeni elmi bəxşşələr, sürprizlər meydana gələcək. İndiki halda əski şumer, akkad metnlerinin Azərbaycan dilinə çevriləşməsinin çox böyük ictimai, ədəbi, elmi önemi vardır.

Qədim Şərqi tarixən zəngin olan əsas mödəniyyət beşiklərindən biri de Çindir. Çində de yazı heyatı telebi ilə, işgülər siyasiyyət noticessində meydana gəlib. Qoyun sümükleri üzərində heroqlif yazılarında ovçular üçün fərqli yazılmışdır. Sonrakı belə "fai kitabları" bürünq qabalar üzərində köçürüldü. E.e. I minillilər başlangıçından əsilə bambuk lövhələri üzərində heroqliflər yazılmışdır. Xətkeşə benzer bu taxta lövhələr iplə bir-birinə sarımba düzüldür və o dövrün kitabı hesab olunur. E.e. III yüzildə əsilə ipək üzərində yazmağa başlıyılır. Bu material çox bahə olduğunu anza kağız keşfi edidi və bu, yazı mödəniyyətinin inkişaf üçün inqilab çevrilmişdir. Çin dilindəki yazılı menbələr və əsərlər barədə ilk geniş məlumat çin tarixçisi və bibliografi Ban Qu (e.e. 92-32-ci illər) tərəfindən tərtib olunmuş "Xan səltənotının tarixi" əsərində verilmişdir. Ban Qu kitabın növbəninə görə ayrılmış, nadir herbi kitablar, "incəsənət və bədii əsərlər" haqqında bilgileri sistemləşdirmişdir. Ban Qu zamanında konfusciyilik ideologiyası hakim ideologiya idi. Bu sebəbdən de onun təsvif etdiyi kitablarında konfusciyilik qayda-qanunları əsas götürülmüşdür. "Deyişimən kitabı" – "İtszini" da falqılığın eski naturfəsif metnleri, "Tarix kitabı" – "Şutszini" da tarixi yozumlar, "Neğmələr kitabı" – "Litszi" da mərasimlər, "Musiqi haqqında qeydlər" – "Çuntsyu" da tarixi olaylar, "Mühələzələr və Söhbtər" – "Lunuy" da verilən deyimlər Konfusciyə və yaxud onun sağirdlərinə aid edilir. Bu kitab içerisinde bədii əsərlər toplusu kimi seçilmiş və geniş təbliğ olunanı "Neğmələr kitabı"dır. Burada eski lirik poeziya və himnlerden ömrəklər toplamışdır. Bu poeziyə ömrəkləri e.e. XII yüzil Cju dövründə yaradılmışdır. O dövrde Çin xırda çarlıqlara bölmüşdü. Bu çarlıqlar Göy oğlu sayılan Cjou hakimiyətində tabe idilər. Bu şeirlərdə hemin çarlıqlarda yaşayan insanların məsih qayıqları oksunu təpib. Burada hətta əkinçinən sahibkəndan şikayəti kimi xarakterik şikayət belə oks olunmuşdur. "Şitszin" neğmələrində yazılış olaraq golib bu günümüze çıxan şeirlərdə dördlük qayfe sistemi, misralar qanunauyğun tekəri xüsusi diqqəti cəlb edir. Bu neğmələrin bir çoxu şənliklərdə xalq rəqsərliyi ilə borabor, kişi və qadınların ifasında xorla oxunmuşdur.

Bu neğmələrə sevgi duyuları, insanın töbəti, zəmanəye münasibəti oks olunub. Burada insanın exalqına, davranışına, idrakına verilən dəyər, neğmələrdə sözlərin poetik düzümü, assosiativlik, benzətmələrin uyarlığı və gözəlliyi, təbiətin insan arasındakı çox məhrəmələrə, bələ əlaqələrin insanda oynadığı duyguların kövərklik, tosvirin inandırıcılığı, gerçəkliyi adama xoş təsirler başlıyılır. Bu neğmələr toplusunun mətni imperatorun fərmanı ilə daş üzərində qazılmış və gelecek nesillərə yadigar qalmışdır.

"Tarix kitabı" da homin dövrün on moşhur yadigarlarından ve yalnız tarixiliyine göre deyil, hem de bodiiliyine göre maraq doğurur. Ban Qunun yazısında xüsusi yer tutan bibliyoğrafi - sistemişdirilmiş "Yaz ve Payız" salnaması bu baxımdan onomlidir. E.o. IV yüzüldə Tsotsyu Min tərəfindən "Yaz ve Payız" kitabına şorlılar kimi hazırlanmış "Tszo salnaması"ndan ("Tszo-juan") başqa Sıma Tsyanın (e.o. 145-86-ci illər) hazırladığı "Tarixi qeydler" kitabı da qıymotlı abidodur. Sıma Tsyanın yüksək poetik dil və üslubda hazırlanıraq oxucuların marağına səbəb olmuşdur. Bu kitabda tarixi hadiseler, insan toplumunun qanuna uyğunluqları, ayrı-ayrı şəxsiyyətlər və tələrlər təsvir olunmuşdur. Sıma Tsyanın xidməti sayında ölkənin tarixində önemli rol oynamış sərkordalar, şairlər, məzhebçi aktyorlar, filosoflar, "qisasçılar", hətta "boşboğalar" haqqında məlumatlar toplanıb kitabə çevrilmişdir.

Qədim Çin'də tarixi nosrin çox gözəl örnəkləri meydana gəlməmişdir. Konfusi maktabının nümayəndələrinin traktatları, o cümlədən "Mülahizeler və Söhbətlər" kitabı dialoqlar biçimində qurulmuşdur. Bunlardan Çin heyatından, mösiyətindən çoxlu parlaq ləhvələr təsvir olunmuşdur.

Konfusinin davamçılarından olan mütefəkkir Menc-Tszinin (e.o. 372-289-cu illər) fəlsəfi nosri de ciddi maraq doğurur. Burada humanizm, barışa, ölkədə səkiliyi nail olmanın vacib şərtlərdən səhəbet açılır, ədaləti idarəetmə töbliği olunur.

Ban Qunun təsvir və təqdim etdiyi, konfisiçiliyin layiqli nümayəndələrindən olan Lao-Tszininə asorları da maraqlıdır. Onun "Daodetszin" - "Leyagotilər və yollar haqqında kitab"ı xüsusiile diqqəti çökür. İlk onçu etika və dövlət idarəciliyinə önenərən konfisiçilərdən fərqli olaraq, burada məsələ problemləri fəlsəfi anıl kimi işlənmiş, Dao - Yol iso kainat varlığının qaynağı və tozahür kimi görtürümüşdür. Buradakı Yol - Dao anlayışı hem de Yol yiyəsinin, yoni har bir insannın - fərdin ona ohadə edən mühiitlə hərəketli, harmonik əlaqələrlərə şəxsiyyətin yüksək mənəvi keyfiyyətlər qazanmasından bahs olunur. Homin dövr fəlsəfi naşırının görkəmləri nümayəndəsi Cjuan-Cjounjin (e.o. IV yüzü) kitabında iso qeyri-adı ehvalatlar vasitəsi ilə insanın illüziyalı formada varlıqla, ətraf mühit və təbiətə qaynayıb-qarışmasından danışılır.


Ban Qunun tasnifatında fəlsəfi adəbiyyat bölməsində Dao telimindən sonra naturfəlsəfəyə həsr olunmuş, bir-biri ilə daim mübarizədə olan təbiətin iki öks qüvvəsinin: yan - işıq və in - qaralığın qarşılıqlı əlaqələrdən bəhs edən asorlar yerləşir. Onların ardıcınca dövlət hakimiyyətini qanunlaşdırmaq və inkişaf etdirmək üçün cəza və əvvin doqquq sistemini əsaslaşdırmaq qanunçuların tolimları golur. "Xan Feyszi" və "Lyuyanın Yaz ve Payızı" asorları qanunvericilik barədə kifayət qədər tosuvvur yaradır. Ban Qu bu asorlərdən sonra qədim nominalist-montqiçilərin asorlarını sadalayır və mütefəkkir Mo-Tszinin (e.o. V yüzil) "Ümumi məhəbbət" və yaxud bütün insanların boraborlılığı tolimini xatırlayır. Moislər homişə polemikaya girişikləri kon-

fusiçilərden ferqli olaraq, dövlətin idarə olunmasını etlaçı-etiç problem kimi Mo-Tsziya görə, aynı-sayı şəxslər etibarlı yanaşmaqla, hamını dövlətin yaşaması barəde düşünməsə səvq etməklə dövlət başçılarının bir-biri ilə müharibə etmələrinin qarşısını almaq olur. Bu fikirlər Mo eserlərində özəksini tapmışdır. Ban Qunun qeydlərinə görə, kitabda eks olunmuş folklor materiallarınnın bir çoxu hakimlərin əhalinin fikirlərini öz memurları vasitəsi ilə öyrənmək istəyindən yaranıb. Bu memurlar - biqanular ölkədə veziyəti öyrənmək üçün xalq arasında gezərən söylənen şayələri, ehvalatları toplayıb öz hakimlərinə göndərirdilər. Bu yolla toplamların qədim Cin xalq adəbiyyatının gelecek nesillərə çatdırılmasına böyük önemi olmuşdur. Hətta o zamanlar Çinin cənub-qərbində yaşayan başqa qeyri-Cin tayfalarının dilində yaranan bedi-poetic eserlər de qisa məddətə bütün ölkəyə yayıldı. Böhtanın qurbanı olaraq iki deşə Çu çarğından qovulmuş şair təsvir edir ki, məslehətə qulaq asmayıraq, Tsı çarlığı ilə ittiifaq etməyən, hileyər Tsıñ carına etibar edərək aldanıb. Çu hökmətləri az sonra Tsıñ ordularının dağdıcı hücumlarına moruz qaldı. Çu hakimi öz öksəni itirdi. Tsıñ orduları Çu çarlığının paytaxtı İn şəhərini yerlə-yeşənsən etdilər. Şair "Başkend İn üçün ağı" eserində bunu ürek ağrısı ilə təsvir etmişdir.

2470/5
Ban Qu özünün zəngin bibliografiyasında poemaları - fu ve neğməleri - keşi bir bölmədə birləşdirilmişdir. Onun siyahıda xatırlatdığı 28 toplunun öksəriyyəti zamanomizə gelib çıxmamışdır. Lakin elde olunan məlumatlara əsasən tarixçilər qeyd edirlər ki, bunlar en çox "Tanrıları oxunan neğmələr", "Ruhun qarşılması və yola salınmasında oxunan himnlər" olmuşdur. Əski çağlarda Çinində kiçə yığnaqlarında neğmə oxunma ölkəye və hökmətlərlərə seadət rəmzi kimi qiymətləndirildiyindən belə neğmələr geniş yayılmışdır. E.o. 140-86-ci illərdə hakimlik etmiş imperator Syao-U-di xüsusi Musiqi palatası təsis etmişdi. Musiqi palatası fəaliyyət göstərməyə başlayanda xalq neğmələrini toplamaqla məşğul olmuşdur. O zaman toplanmış neğmələrdən yüz əlliye qədəri zəmaneməzədə qorunub saxlanılmışdır. Bu neğmələrin bir qismi bu kitabda da daxil edilmişdir.

Ban Qu bibliografiyasında poemaların sonra herb elmine, astronomiyaya, falçılığa, toqquvə məsələlərinə və tibbe aid kitablara yer verilmişdir. O dövr Çin adəbiyyatında bugünkü anlaşa uyğun gelen janr bölgüsü olmadığına görə, asorlərin bölgüsü toxumlu karakter daşıyır. Tarixi ehvalatlar elo təsvir olunmuşdur ki, onu bedi asorləndən ayırmak da mümkün deyildir.

Əski çağlarda Çin adəbiyyatında diqqəti çəkən ədəbi abidələrdən biri de "On doqquz qədim şir" və nəsə asorlarından. Bu asorlar VI əsrde sahəzade Syao Qunun "Seçmələr" toplusuna daxil edilmişdir. Bu asorların I və II əsrlərdə yaradıldığı ehtimal olunur. Şeirlərin ekseriyəti çox müasir səslenir. Buradakı holimlik, dostluq duyguları, aynılığın doğurduğu kədər, sevgili qadının tərk etdiyi mənzil, sefəre çoxan yolculunun düşüncələri, heyat və ölüm haqqında



lirik-felsefi düşünceler insanın daxili psixoloji sarsıntılarının şerə çekilmiş bödül monzorolarıdır. Çin nəsi, onun təsvir etdiyi ehvalatlar, ohvalatda eks olunan tarixi möqamlar Çin içtimai həyatı və insanın düşüncə tərzi, estetik duymunu, zövqü, daxili-mənəvi dünyası barodo maraqlı təsəvvürlər yaradır. Çin adəbiyyatının bəzən qədim dövrü Uzaq Şərqi adəbiyyatının – Yaponiya, Koreya və Vietnam adəbi mühiti və estetik fikrinin formalşması və inkişaf üçün da temal rəsmini nümayiş etdirir.

Qədim Şərqi adəbiyyatının zəngin qolu hind adəbiyyatıdır. Hind adəbiyyatı əski Misir, Şumer, Çin adəbiyyatından xeyli fərqli olaraq zəmənmizə golib çatmışdır. Zaman-zaman yaranan ədəbi əsərlər dini kitablar halına salınaraq təkmilləşmiş, zenginloşmış və qorunub saxlanılmışdır. Bizim eranın ilk əsrində qodur Hindistanda mövcud olan abidələr dörd ədəbi kompleksdə birləşdirilmişdir. Bunlar vedalar, Buddaçı adəbiyyatı, cayn və epik əsərlərdir. Eramızdan əvvəlki birinci minilərində formalşmış inkişaf edən hind içtimaiyyəsi, dini baxışları, bütövlükde xalqın mənəvi heyatını, inkişafını özündə eks etdirən bu ədəbi abidələrə sonrakı mərhələlər üçün böyük bünövrə olmuşdur. Bütün oxşar cohətləri ilə borabər, bu ədəbi abidələr bir-birindən fərqli, fərdi xüsusiyyətlərə malikdirlər. Tədqiqatçı P.Qrintser haqlı olaraq qeyd edir ki, "vedalar, Buddaçı adəbiyyatı, epik əsərlər, cayn kompleksindən daxil olan abidələr özəhət dairəsinə və müxtəlifliyinə görə "adəbiyyat içinde adəbiyyat" və hər hansı bir adəbiyyat kimi uzun tokaməl yolu keçmişdir, mürəkkəb tarixə və tarix öncəliyinə malikdirlər"¹.

Zəngin tarixi olan bu adəbiyyatın koşfi dənəşəriyyətin son zamanlardakı uğuradır. XX yüzilin ilk onillərində Hind çayı hövzəsində aparılan arxeoloji tədqiqatlar orada böyük bir sivilizasiyaya aşkar çıxmışdır. E.e. III-II minilər aid olan şəhər mədəniyyəti qalıqları içerisinde Misir və İkicayarası sivilizasiyası ilə yaşış olan Hind çayı hövzəsi və Harappa şəhəri yazılı abidələri böyük maraq doğurmuşdur. Yazılı adəbiyyatı hələ oxunub başa çatmasa da, öyrənilən abidələr bu məkəndə zəngin adəbiyyat yarandığını, onun sonrası sivilizasiyalara böyük təsir göstərdiyini sübut edir. Harappa abidələrindəki bir çox süjet və ohvalatların, məsələn, Dünya Daşını haqqındaki süjetin mövcudluğunu göstərir ki, Hindistan mədəni mühiti şumer sivilizasiyası ilə genetik çohotdan bağlı olmuşdur.

Harappa mədəniyyəti hom şəhər tikintisi, yaşayış soviyyəsine görə, hem də zəngin iqtişali, siyasi və mədəni nailiyyətlərə görə diqqəti cəlb edir. Son zamanların (1983) tədqiqatları nöticəsində aşkar edilmiş yazılı abidələrin əksəriyyəti oxunmuşdur. Mətnlərdən görünür ki, burada yaşamış əhalisi ana ilahəye, Şivannın prototipi sayılan ilahə, oda, ocağı, bəzi heyvanlara və s. etiqad etmiş-

ler. Harappa mədəniyyətinə aid mətnlərin toxumən e.e. III yüzilə aid edilənlərinin bir qismi tamil dilindədir. Buradan isə onun e.e. III, II və I minillörde formalşan zəngin adəbiyyatdan qaynaqlanmışdır. Aydın olur və ona görə de hemin mətnlərin prototamili dilində yaranıb sonralar tokmilledirildiyi qənaət-geləmələr olar. Əski tamil dili, üzərində qol-budaq atlığı dravid dilinin əski çağlarda inkişafından xəbor verir.

Hind çayı hövzəsində formalşan zəngin adəbiyyatın bəzi cohətləri əski hind adəbiyyatının əski İran adəbiyyatı ilə yaxınlığını da göstərməkdədir. Bunu tədqiqatçılar e.e. XIV-XIII asrlarında Hind-ari tayfalarının goliş ilə eləqləndirirlər. Tayfaların bir-biri ilə qaynaşırıqları, insan təfəkküründə yeni düşüncə və estetik biçimlərin formalşmasına adəbiyyatda yeni enənələr yaratmışdır. Hind adəbiyyatında vedaların təşəkkülü də bu sintezin və tokaməlün nöticəsi idi. Veda – (vid, vidca) monovi bilik, zenginlik, müdriklik deməkdir.

Rus tədqiqatçısı T.Y. Yelizarenkova "Hind adəbiyyatının qədim abidosi" adlı möqaleyində² rus dilində "vedat", "vedun" sözlerinin vedalarla bağlı olduğunu söyləyənmişdir. Rus dilində "bilik, müqəddəs bilik" anlamında olan bu söz insanların əski çağlarda da kainat və allahlar barede bilişləri olmasına səoraq verir.

Maraqlıdır ki, əski türk və Azerbaycan dilində de, "bilik, ağıl, müdriklik" anlamını bildirən söz vedalarla bağlı olmuşdur. Əreb dilindən "əql, ağıl" kelimesi dilimiz keçməzdən öncə, onun karşılığı kimi "vic", "vec" sözü işlənmişdir. İndi də işlədiyimiz "veçsiz" (yeni ağılsız, biliksiz, müdrik olmayan), "veçine gelmedi" (yeni, ağlına batmadı) ifadələri bu qəbildəndir. Əski türklərdən olan "vid", "vidış" – telim, "vidca" – bilik, müdriklik sözleri də vedalarla bağlıdır³. Türk (Azerbaycan) və rus dillərindəki bu oxşar elementlər tosadüfü deyil. Ona görə də uzun yüzillər boyu xalqların ticarət olağları, hərbi yürüşləri, köçərilik dövrünün yaradığı təsərrüfat və iqtisadi mübadilələri mədəni-ədəbi mübadilələr üçün də geniş imkanlar açmışdır. "Arılorın İran yaymasına tərəf və Poncab (Beşşus) yolumun Qafqaz və Orta Asiyadan keçdiyi barədə məbahisələr gedir. Hər neçə olubsa, Krim, Kuban və Orta Asiya topnimlərində protohind gələnəklərinə dayanan toponimlərin mövcudluğu barədə fikirlər söylənilir"⁴. Veda abidələri ölkə Hind-ari dillərində yazılmışdır və hindilərin dini görüşlərini eks etdirən dini-bədii adəbiyyat nümunələridir. Vedalarla dini-felsefi görüş kimi təbiət qüvvələri ilahiləşdirilmişdir. Bu dini inamda bəzən birəş allahlarla sitayış edilirdi. İləhə Aditi allahların anası sayılırdı.

¹ Т.Я.Елизаренкова. "Да услышат меня земля и небо". М., "Художественная литература", 1984, стр.7.

² Древнетюркский словарь. "Наука", Ленинград, 1969, стр.633.

³ Т.Я.Елизаренкова. Gəstorilon osori, soh.6.

⁴ М. Коростовцев. Поззия и проза Древнего Востока. "Художественная литература". М., 1973, стр.370.

Veda dilinin bozi müddəaları hindüzmdə qalmışdır, onun son dövrləri ise brahmanizm adlanmaqdadır. Vedalar e.o. II minilin sonu – I minilin birinci yarısında yaradılmış dörd möcəmuədən ibarətdir: "Riqveda", "Samaveda", "Yacurveda", "Atxarvaveda". Bunlardan on qadimi vo müstəqili "Riqveda"dir və burada allahlar tərənnüm edilir. "Samaveda"ya daxil edilmiş neğmələrin əksarıyyəti bayram təntənlərinə və qurbanesme mərasimlərinə aidir. "Yacurveda" dua və qurban morası qaydalarına həsr olunmuş kitabdır. "Atxarvaveda" şor qüvvələrə qarşı kahin ovsunlarından ibarətdir. "Riqveda" müqddəs himmlər toplusunu kimi e.o. II minilin sonu – I minilin başlangıcında tortiblənmişdir. Başqa vedalar isə onun bir çox şeirlərinin bonzərləri, oxşarlırlar. Mosolon, "Samaveda" osason "Riqveda" himmlərinin başqa düzümde tortiblənmişdir. Bu şeirlər əski çağ hind adetinə neğmə kimi oxunur. "Yacurveda" və "Atxarvaveda" yüzüllər boyu toplanub e.o. I minilin ortalarında tamamlanmış şer və nəsər mətnlərindən ibarətdir.

Maraqlıdır ki, böyük elmi və bədii əsərlərin əksəriyyəti əski çağlar Hindistanda şifahi şəkildə kahinlər arasında eżberlenərək yaddaşlara yazılır, nosidə-nosidi tökürlür. İndinin özündə belə, eżber söylenən "Riqveda" şeirləri yazılı mətnlərdən fərqlənmir. "Riqveda" toplusuna 1028 himm daxildir. Himmlər həsr olunduğu allahların mövqeyinə görə ardıcılıqla düzülüb. Mosolon, ilk himm Aqniyə, sonrakı İndraya və s. həsr olunub. Şeirlərin quruluşu belədir: öncə allahlara öygüller deyilir, sonra ondan umduqları dilekler söylənilir. Əslində bu, insanın öz inanclarına müraciəti, monəvi-həyatı istekləri ilə bağlı mosolədir. Yeni burada əski çağlar Hindistan insanının düşüncəsi, heyat amali, dünyaya baxışı oks olunub.

İnsan və hər şeyin yaradıcısı olan allahlar; insan və təbiət; insan və onun inamı; insan və onu yaradıcı qüvvələrə xidməti; insan və onun ətrafına, həmcinsinə münasibəti. Burada on diqqəti colb edən mosolo – Allah münasibətidir. Bu şeirlər monoloji şəkildə qurulsa da, əslində burada insanın daxili allahlara dialoqu mövcuddur. İnsan allaha xidmet edir, onu qiymətləndirir, ona qurbanlar verir, o isə insanların arzu və isteklərini yerine yetirir, onlara yemək, həyat və hədiyyələr boxş edir. İnsan allahına na qəder inanır, ona na qədor qurbanlar verir, o qədor da bəhro görür, xeyir-bərəket yiyesi olur.

"Riqveda"nın inanclar sistemi də maraqlıdır. Hind galaneklorinə görə, allahlar üç qismidir: göy, hava və torpaq allahları.

Göy allahları – Adit (Mitra, Varuna və b.), Sur, Savitar, Puşan, Vişnu, Umas, Aşvina;

Hava (atmosfer) allahları – İndra, Maruta, Rudra, Vayu-vata, Parcanya; Yer allahları – Aqni, Soma, Brixaspasi.

"Riqveda"da gerçək dünya ilahiləşdirilir, mifik obrazlarla göstərilir. Bozon do allahlar birləşdən ibarətdir. Mosolon, Göy – ata, Yer – ana, Aqni – od, Surya – Gənoşin dairəsi, Soma – bitkilər və s. Bezi himmlərdə İndra güclü

öküz və yaxud qüdrotli bir er kimi görünür, onun olieri, dodaqları, saqqallı təsvir olunur. İndranın İndrani adlı avarı var və onlar da insanlar kimi ailə şənlikləri keçirirler. Uşas sinosinde döşələr görünən gözəl qız kimi, bozon do qırmızı rəngli inək kimi təsvir olunur. Aqni bir çox hallarda at kimi, Pusan isə keçi kimi verilir. Bütün bu fərqli xüsusiyyətlər, görüntüləri yanaşı, "Riqveda"da allahlar insan görkəmində təsvir olunur. Bu abidelərin fəlsəfəsinə görə, dini və mifoloji baxımdan dünyəvi insan fəvgalbesəri gücləre tabedir. Dini tolma gərə, insan allahlarla tabedir, lakin allahlar da magik qüvvələr tərəfindən idarə olunurlar.

"Atxarvaveda" isə özündə 371 himni birləşdirir. Onun ümumi metninin altında birini nəsən təskil edir. Bütövlükde eser iżirmi kitabə bölbün və hamisi da "Riqveda" ilə ortaq olan, ancaq xeyli deyişikliklərə uğramış metnlardır. "Atxarvaveda" metnleri bəzən arxaikdır və görünür, daha əski hind təxələlərinin dillerində formalaşaraq yetkinləşmişdir. Atxarva və kahinidir və Azərbaycan türkcosundakine de uyğun soşlonen "at – od" anlamadır. "Atxarvaveda" metnlerində himmlər, cədugər duaları eks olunub. Məsələn, "Mən xəstəliyi qovdım" metnində sözün sehri qüvvəsi ilə xəstəliyin bedəndən çıxarılması təsvir olunur. Bele esərin mövzulu əsərlərə xəstəliyin bir bedəndən başqa bədənə köçürülməsi, od yandırma, dermanlardan istifadə, ilan ağusundan xilas olma və s. kimi real həyatla bağlı məsələlər de mühüm yer tutur. "Atxarvaveda"da mücerred yaradıcı princip, mütləq allah kimi panteist ideya xüsusi yer tutur. "Riqveda"da isə mütləq inam ideyəsi müoynən anlayışlarında yalnız sezinti halındadır. "Atxarvaveda"da bu ideyələr müxtəlif bicimləddir: Brahman – bütün fenomenləri özündə birləşdirən mütləqdir. Paracapati – kainatın yaradıcısı və on böyük dayağı, Skambha – kosmik varlığın birləşdiricisi, əlaqləndircisi, Zaman-kala-mingözü, qocalmaz, kainat fırlanın, dövr etdirən at, qızımız Güneş-Roxita-kosmoloji qüvvə kimi Gənoşin mistik tezahürü və s. Bu fərqli ideyaların daşıyıcısı onlu ilahi qüvvələr bir-birini tamamlayır, biri digerine tezahür edir və son nəticədə hamısı Brahmana birləşir, öz toza-hürününda təpib. Əger "Riqveda"da bele bir sual meydana çıxarsa ki, Purusa kimi kosmik nəshəndən kainat necə emələnmişdir, "Atxarvaveda"da bu sual başqa cür qoyulur: bəs Purušu kim yaratmışdır ki, o da təcəssümünü Brahmana tapmışdır? Bəs fəlsəfi suallar, ideya axtarışları, rəngarəng mifoloji obrazlar "Atxarvaveda"nın fəlsəfi himnlərində eks olunmuşdur. Brahmanizm meydana gelmesi dövrü e.o. I minilin birinci yarısı hesab olunur. O eslinde veda dininən deyişikliyə uğraması nəticəsində, yəni onun davamçısı kimi meydana gəlmiş dildənən biridir. Brahmanizm təlimi "Mahabarata", "Brahmana", "Upanişadlar" və s. kitablarda comlənmişdir. Təbiət qüvvələri ilə yanaşı, içtimai qüvvələr de ilahiləşdirən Brahmanizmə görə, bütün varlığın esasını toşkil edən yaradıcı allah Brahma, təbiətin möhsulər qüvvələrini temsil eden Vişnu və Şivadır. Brahmanizm dini-fəlsəfi-ideoloji təlim kimi

dövlətin, comiyətin töbəqələrə (kastalarla) bölünməsini müdafiə etmişdir. Bu yəndə buddizmə qarşı mübarizə aparmaqla sonradan eramızın I minilliyyində öz yerini induzmiya vermiş, daha doğrusu yeni dina çevrilmişdir. Hinduzmədə Brahma üç ali allahdan biri, Kainatın yaradıcısı, onun təcəssümü və ruhu sayılır.

"Atxarvaveda"da ve başka kitaplarda öz öksimi tapan brahmalar iso (brahma himmleri) ayinlorun izahlarından, yaranmasından, mona ve mezmundan, qurbanverme ritusunun qaydalarindan, tohilihindən ibaretdir. Maraqlidir ki, bozun boz motnələrə folklordan gəlmə materialillarda Hindistanda xalqları ilə yanaşı, başqa xalqların da ofşano ve mif ünsürlərinə rast gəlinir. Pururaves vo Urvasi haqqında nağıl Roma oðodbiyyatındaki Amur ve Psixeya ofşanasını xatırlır. "Şatapattha-brahman"da sumer, semit ve yunan miflərindəki Dünya Daşqını baradı ofşanuya uyğun süjet vardır.

Veda odobiyyatının bir golu da upanişatlardır ("schrli bilikler"dir). Bu motluklarda alleqorik üslub, ahvalatçılıq, mülliimî telobe arasında dialoqlar osasında kurulmuş, şorh edilmiş ideyalar geniş yer tutur. Maraqlıdır ki, bu ahvalatçılık hâlinde oski çağlarından belâ geniş yayılmıştır. Bu tolime osaslanan sujetler ilkin xristianlıqla, şorh suflileri arasında, sonralar orta asırlar Avrope mistiklerinin asorlarında oks olunmuş, hettâ müasir qorb felsefesine, onun Sopenhauer ve Emerson kimi nümayondolrónico tosîr görmüştür. Upanişatlard intellektaul soviyyosî ile veda dininî ehkamlarına, kötüklemiş prinsiplerine dayışdırıcı tosîr görmüştür. Bu tosîr e.a. I miniliyyîn yenilikçi, islahatçılıq ideyalarının yaranmasında özünü görmüştür. Monavi inkışaf ve yenileşme baximından, bu tosîr yeni içtimai düşüncenin toşokkülününe getirib çıxarırdı. Belâ dayışdırıcı tosîrların caynizminin ya buddizmin yaranmasında özünü gösterir. Caynizmde bir qodar mehdûd şökilde, buddizmde ise daha osaslı şökilde. Mohz bunun nticisinde da buddizm büyük dñuvovi dino cevirlimisdir.

Buddizm felsefi fikir kimi c.e. VI-V yüzyillarda meydana gelmeye başlamış, c.e. IV-III yüzyillarda dini tolum kimi formalaşmış, c.e. III yüzyilda resmi din elan olunmuşdur. Hazırda Sri-Lanka, Yaponiya, Çin, Nepal, Myanma (Birma) ve Tibet'de (lamaizm formasında) ve bölkelerde yayılmışdır. Teqrıbon 500 milyon adam bu dîn etiqad edir. Bu dînin banisi Buddha (Nûru) adını almış Siddhartha Qautama olmuşdur. Bu dîn iri dövletlerin töşkökülü dövründen, yuxarıda dediymiz kimi, brahmanizme etiraz olamaları meydana gelmiş, onun müqoddesosluştirdiyi kasta (tobooğ) sisteminde, allahlarla ibadotin çetin, tütüci ayinlorında, ifrat hal almış qurbanvermolarla karşı çıxmışdır. O iztirablardan azad olmaq, nicata çatmağın çarosunu olaqlı tek millesedirmode atxardı. Buddha Allah-atanı redd, Veda dinini inkar etmiş, lakin onun bozi xüsusiyyetlerini tek millesdirerek qobul etmiştir. Bu xüsusile insanın özünü olaqlı cohottedon tek millesdirmişsi, hayatı yaxınlaşması, nicey yolu araması ile bağlı nağılı vo ohvalatlarda daha aydın nozora çarpır. İnsan daxili narahatlığını böğ-

maqla, dünyanı dork etmekle, öz gücüne arxalanmaqla nicat yolunu tapa bilir. Buddizm təlimini əsaslandıran sade, bedii nağıllar rəvayət şəklində olsa, felsefi fikrin əsaslandırılması üçün böyük rol oynamışdır. Buddizm insanı əzablardan xilas edən, ona yeni yol göstəren ideyalar ilə geniş kütlə arasunda yayılmışdır. İnsan yalnız çoxlu qurbanlar verməkla, ömrünün çoxunu ayınlar icra etməkla deyil, özüne güvenmək, seksiyətini terbiye etmək, biliyini zənginləşdirmək, xeyirxah və vicdanlı olmaqla, heyata və insana xeyirxah münasibət bəsləməkla heyatın ağır əzablarından xilas ola bilir. Bu ideyalar insanları yeni bir semtə yönoltmış, onların heyatında inqilabı, dəyişdiriciliyi yaratmışdır.

Buddizmle bağlı eski edebiyat çağımıza bir neçə dilde, o cümləden, sanskritde ve kali dillerinde gelib çıtmışdır. Ösas versiyalar e.e. 80-ci illerde Seylonda – Sri-Lankada yazuya alınmış “Tipitaka” – “Üç sobet (qanun)” kitabımda cemlenmiştir. Bu topluya daxil edilmiş eserler daha önce – e.e. VI və II yüzilliklərdə meydana gəlmmişdir. Bu kitabdaqı eserlər yalnız buddizm təlimine əsaslandığına, dini dünyagörüşü təbliğ etdiyinə görə deyil, həm də bedii söz şənətinin an deyərləri abidələri olduğuna görə dünya edəbiyyatının parlaq örnəklərindən sayılır. Metnin xeyli hissəsinin toxşılı edən “Sutta-pitaka”ya daxil olan əfsanələr, pritçalar, dialoqlar şeirli və nəşrli qəlamə alınmışdır. Onun asas hissələri “Kxuddaka-nika” – “Qısa təlimlərin toplusu”dur.

Buddha edebiyatının güclü bedii deyərindən danışarken, unutmaq olmaz ki, vedalarda da belo yüksək estetik keyfiyyətlər mövcuddur. Tədqiqatçılar edəbi abidənin derin deyəri, onların filosofi mündəricəsinə asas götürərək, belo bir qənat ortaya qoyurlar: "Veda metnleri həqiqi öyr, Buddanın kollar iso həqiqi inandırı". O da həqiqitdər ki, vedalarda insanı düşüncələr, dünyaduyumu, böşarı amillor simvollarla, kateqoriyalara, şərti işaretlər qeyd olunur; buddaçı edəbiyyatda isə hadisərin mahiyyətini, sebəbine diqqət verilir, gerçəklilik, realliga əsaslanan burada başlıca yer tutur. Bununla yanaşı hor iki dini təlimə əsaslanan edəbi abidələrin tarixlik, özüllük baxımından çox yaxın və oxşar cəhətləri da dərinləndirir. O da dərinləndirir ki, Veda, Buddha, Cəyn edəbi abidələri və əski epik əsərlər dördlüyü bütövlükde əski hind edəbiyyatı tarixinin esasını, özüllünü təşkil edir ve sonrakı inkişaf morhololəri mözh bu özüllü dayanır. Qədimliyi, zənginliyi, humanist-böşarı ideyaları ilə hind edəbiyyatı dünya sivilizasiyasının önemli uğurlarındandır. Onun yaranışı, təsəkkülü, dünyaya yayılması əsəriyyətin, insan maneviyyatının zənginleşməsinə böyük təsir göstərməsidır.

Qədim İran ədəbiyyatının tarixi e.o. II minil ərzində Hindiqş dağlarından Dunaya, Xezerin güneyindən Dəclə və Fərat çayları sahilərinə qədər bir ərazi də İran tayfalarının və xalqlarının yayılma yerləri ilə bağlıdır. Böyük ərazidə

¹ П.Гринцер. Поэзия и проза Древнего Востока. "Художественная литература", М., 1973, стр.378.

yayılısa da, karşılıklı modenin, iqtisadi olaqoların tarixen passiv olduğu dövrde xalqların modenin inkişaf soviyyosu cyni deyildi. Buna baxmayaraq, edebiyat, yazı modeniyiyeti getdikce inkişaf edir ve yavaş-yavaş qohum tayfları arasında yayıldı. Öski İran tayfları bir tərəfdən zəngin modeniyiyeti olan türk xalqları ilə, Çin və Hindistanla digər tərəfdən İkiçayarsı xalqları ilə olaqlara malik idi. Təbii ki, belə qonşuluq olaqları da onun inkişafında kifayət qədər rol oynamışdır. Orta Asiya, xüsusi olun indiki Əfqanistan oraları, Mərida, Azərbaycan (Atropatena), Aralıq donuzinədək ərazilərdə yaranmış böyük sivilizasiya da bu tarixi ve modenin bünövrəye səykanırdı. Öski iranlıların en böyük dini-odobi abidisi sayılan ve yazılı versiyaları ilə bu günümüze gelib çatan "Avesta" toxumının iki min beş yüz ilik bir dövrdə yaranıb formalaşmışdır. "Avesta" zordüştülükün osasını təskil edən müqəddəs dini kitabdır. Bu kitab iki variantda zəmanomizə galib çatmışdır. Birinci variant özündə duaları cəmləşdirən xüsusi yazısı olan Avesta dilindəki motnlardır. Hemin dualar indi də zordüştülük tərəfindən oxunmaqdadır. Ikinci variant da həmin dualar top-lusundan ibarətdir. Ibarət burada, ayın zamanı duaların ardıcılığına nail olmaq məqsədi ilə motnlar sistəmə salılmışdır. "Avesta"nın daha məkmənnən sayılan ikinci variantı aşağıdakı tərkibdədir: 1. "Vendidad". Öski fars sözü olan "vendədat"ın pozuntuya ugramasıdır: yoni "vi devo date" – "divlər qarşı bilgi". Mozmunu şor qüvvələrin qarşısını almağın qaydaları haqqda Zerdüşti ulu tanrı Hörmüz arasında dialoqdan ibarətdir. İyirmi iki başlıqdan ibarət olan bu bölmə günahların tömənlənməsi, şəra qarşı mübarizə ayinləri, mifoloji süjetlər asas yer tutur; 2. "Visporad", Avesta dilində "Bütün mövcudat", yeni "xeyirli varlıqların himayədarları". İyirmi dörd başlıqdan ibarətdir. Buraya dualar – nəğmələr daxildir; 3. "Yosna", "Avesta" dilindəki "yaz" – "sitayış etme" sözündəndir. Yetmiş iki başlıqdan ibarətdir. Onun on yeddisi Zardüştin "qat"-ları adımları və "Avesta"nın on qədim motnlarından sayılır; 4. "Yeş". Bu söz də avesta dilindəki "yaz" sözü ilə bağlıdır, "sayğı", "ibadət-sitayış" anlamındadır. Buraya iyirmi iki öygü nəğməsi daxildir. Bu öygüllər allahlara öygü – himnlərdir, mifoloji ünsürlərə zengindir; 5. "Kiçik Avesta" adlanan bu bölməyə osasın orta fars dilində dua motnları daxildir.

"Avesta" tarixi, dini, odobi abido kimi c.e. XV-X yüzillər arasında formalaşmış, sonralar xeyli dəyişikliklərə uğramışdır. Tarixi bilgilər görə, "Avesta"nın sistemləşdirən, onu dini kitab çevirən Zordüştür. Zordüştü eyni zamanda "Avesta"nın mülliifi, böyük filosof, atəşpərəstiyin yaradıcısi – pey-gombor adlandırmırlar. Zordüştün şoxsiyyəti barədə çoxlu müxtəlif fikirlər mövcuddur. Rus bilgini S.Artamanov "Öski çağlar dünyası adəbiyyatı" adlı dörd-cildlik kitabında bu mosoloya toxunaraq qeyd etmişdir: "Zordüşt adını qədim Yunan və Roma mülliəfləri asorlarında (Herodot, Ksenofont, Platon, Plini, Plutarx) xatırlayırlar. Onun c.e. 660-583-cü illerde yaşadığı və İranın qərbində doğulduğu guman edilir. Atası çoxlu "neft quyuşuları olan ölkəden – müa-

sır Azərbaycan ərazisindən olmuşdur"! ". "Avesta"nın təşəkkülli, metnlerinin dili, variantları, süjetindəki oxşarlıqlar və s. barədə çoxlu məsələlər araşdırılmalar vardır. Bütövlükde bizim çağlara galib çatmış "Avesta" fəlsəfi, tarixi və edəbi eser kimi dünya edəbiyatının əqiyatlı abidələrindəndir. Məzmununa, poetikasına, mifoloji və gerçək, real hadisələrin təsvirinə görə diqqəti cəlb edən bu eserin en başlıca keyfiyyəti inancı: insana müraciətdir. "Avesta" insanı halallığı, şor qüvvələre qarşı mübarizəyə, oda, torpağa, vətənə sədəqətə səsleyir. Tayfaçılıqlardan sinif cəmiyyəti keçid prosesində cəmiyyətin idarə olunmasında "Avesta"nu böyük tarixi rolü olmuşdur. "Avesta"da təsvir olunan mühit, allahlara qurban vermək günahlarını yuyan, xeyirxah ruhlara sədəqət nümayiş etdirən qurbanlar verən, dualar oxuyan adamların mənəviyyəti, heyati olduqca iştərlidir. Təbətte mövcud olan xeyir və şor qüvvələrin, əksliklərin mübarizəsi, miflik qəhrəmanların heyati, onların insan hayatına təsiri, dünyadan derkine yönəlmış axṭarışlar, tabiat kultu bu metnlerde xüsusi yer tutur. "Avesta"nın qatları öski çağlara insanların qəlbini yublub. Bu təlimi öyrənməkədə adamlar çetin möqamalı Allaha dua etmək, şor qüvvələri lənətəmək, xeyirin ve xeyirxahların himayəsinə sığınmaqla narahat türkətlərinə ovundurmuş, ailəsinə yaşatmış, tosərəfəti böylütmiş və sabahını aydınlatmağa çalışmışlar. Xeyir, xeyirxahlıqına inam, şor qüvvələrinin heyatdan, dünəydan, insan taleyindən uzaqlaşdırılması kimi müqəddəs dileykər zordüştüyü xalqa sevdirmiş və bu ideologiyinin c.e. 1 minillikdə Əfqanistan, İran və Azərbaycan ərazisində geniş yayılmasına səbəb olmuşdur.

Zordüşt dini-fəlsəfi inancına, "Avesta" qatlara görə, gerçək və ruhani alemdə mövcud olan hər şey qoşadır, ikili xarakterə malikdir. Təbiət, Yer, Kainat və insanın mənəvi aləmi – hər şey ikilidir. Xeyir-şor, işq-qarənlıq, bu dünyaya-dönya, yaxşı-pis, gecə-gündüz, isti-soyuq, yaz-qış, heyat-ölüm, açışırın və s. kimi gerçək müşahidələrə esaslanan müləhəzələr dünəkin dərkin onomeli vəsatisi sayılır. Bu cür dualıslar fəlsəfi düşüncə və insanların heyat fealiyyətinin bu düşüncəye uyğun qurulması, dünyaya üfüqü və şəqüli baxışlar "Avesta" dövrü cəmiyyətinin esasını təşkil edirdi. "Avesta"da insana müraciət, onu düşüncesinə, ağlına, uğurlu emmələrinə inam, xeyirxahlıqı çağırış, günahsız, pak yaşamaq anlayışı güclüdür. Yesannın 19-cu bəndində deyilir: "Uğurlu düşüncə nedir? – İlk önce pak davranış. Uğurlu söz nedir? – Müqəddəs kəlam. Uğurlu emel nedir? – Müqəddəs yaranmışlıq üstün tutaraq onlara sitayış etmək". 33-cü bəndde sanki bu fikir davam etdirilir: "Yalan din eley-hine öz sözü, düşüncəsi və eməli ilə mübarizə edənlər, eləcə də öz adamlarına yaxşıqliq öyredənlər Mezdə Əhurənə istədiyini yerinə yetirmiş olurlar..."².

¹ С.Д.Артаманов. Сорок веков мировой литературы. В 4-х т., т. 2: "Прогрессивное", М., 1997, стр.156.

² "Avesta". Azərnəş, Bakı, 1995, səh.31.

"Avesta" motfları xalq tofoikküri süzgacından keçerek formalaşmasına göre, onda folklor materialları, mifik sujetler codur; xalq pociyası esasında formalaşmasına göre, sade ulub ve bonzotmolar, sade poetik ifade terzi üstünlik toşkil edir. Dua ve öygürlerde noqoratlar – döner misralar ve şerî parçaları motnde sadolik ve emosionalıq yaradır, badii sözün tesirini güçlendirir.

Qadın dövrlörden orta çağlara kecid morholesindo Iran edebiyyatında kökü doyışıklıklar omolu golmuspıdır.

Yeni yaranan odobi abidolar (III-VIII yüzüllär) bir torofden aski köklere dayanmış, digor torofden yeni daxili mözmunu yiyelenmişdir. Lakin çok uzun bir tarixi dövr orzindo İranda dini ideologiya deyişməmiş, zordüştülük dövlət dini olaraq yaşamışdır.

Övvölik dövrlörde edebiyat yalnız "Avesta" mövzusunda ve üslubunda aski Iran dilində (avesta dili) yaranırdısa, yeni dövr edebiyatı mixtölf forma vo janrlarda, hom da Iran xalqlarının ayrı-ayrı dinlərində (orta fars dili, parfiya, soğda vo b.) inkişaf edirdi. Parfiya dili o zamanki İranın şimal-qorbində yasayan ohalinin dili idi vo Midyə dialektine yaxın hesab edildi. Bu dilden fars vo ermoni dilinə çoxlu söz keçmişdir. Bizim eranın 5-6 yüzüllöründə fars dili, onu sixisidir aradan çıxmamışdır. Soğda (Orta Asiyada Zarofşan ve Qaşqadorya çayları hövzəsində yerləşmiş qadın Soğdiana vilayətinin adı da buradandır) dilində yarananlıq edebi abidolar da qadın Iran edebiyatı içərisində diqqəti cəlb edir. Arxeoloqlar e.o. VI-IV yüzüllörde formalasın, eramuzın VIII yüzülinənək yaşaması olan bu qadın dildə də xeyli sənəd aşkar etmişlər. Iran odobi abidolarının xeyli hissə pahlavi dilində yaranmışdır. Hemin motflorun bir qismı IX asrdə zordüştülükün əz yeri İslam dininə verdiyi dövrde yeni redakto yazıya alınaraq saxlanılmışdır. Pahlavi dilindeki bedii əsərlərde kahinlərin, zordüştçilərin ononosunu yasadın, cymi zamanda xalq içərisində yetişən folklor nümunolari çoxluq toşkil edir. III-VII yüzüllörde Fars ve Xoran vilayətlərində ovvollar güclü şəkildə inkişaf edən bu edebiyat daha özgür vo müstəqil olmuşdur. Iran ve Orta Asiyadanın orəblər torofində işğalından sonra bu odobiyyat güclü konar tosrları moruz qalmışdır. O zamanın "Pançanta"dan iqtibas edilərək pahlavi dilinə çevrilmiş "Kolile ve Dinnə", cymi zamanda arəbcəyə də tərcümə olunub dünyaya yayılmışdır. "Hvatayname" ("Şahlar haqqında kitab") əsəri da bu dövrün meşhur edebi abidesidir. Bu abido dünya şöhrəti Firdovsinin meşhuri "Şahnama" əsərinin yaranması üçün asas olmuşdur. Özündə feodal ideologiyasını yaşıdan "Denkard" əsəri ensiklopedik tutumlu bir abidədir. Sasanlırlar dövrü zordüştülük təfekkürü ilə isloşan bu əsər çox böyük torbiyəvi ohomiyiyoto malikdir. O dövrün əsərləri içərisində şöhrət tapan odobi abidoların biri də "Bundahiş" ("İllkin yaranış") kitabıdır. Bu kitabın iki – fars vo hind variantları mövcuddur. Bunlardan ən tutumlusı böyük Iran variantıdır. Bu kitabda "Avesta" miflərini, himn vo sujetlərini xaturlanan çox şeylər vardır. Bu dövrə Parfiya dilində toşekkül tapan "Yadigar

Zeriran", "Droht assurik" ("Assurya ağacı") orta fars dilində yazılmış "Karna-maki Örtaxseri Panakan" ("Ördeşir Panakanın eməlleri") və şahmat haqqında "Şətrenç" poeməsi xüsusiilo seçilir.

Iran edebiyatının xeyli hissəsini de Mani edebiyatı teşkil edir. Eramuzın ovvollerində Mani dininin toşekkül, ideoloji prinsipləri esasında yaranmış əsərlər beled adlandırılır. Mani 216-274-cü illerde yaşaması meşhur rossamıdır. 24 yaşındı özünü peygamber etni etmiş, Şərőləkelerini gəzərok dini talimlərini yamışdır. 243-cü ilde Iran şahenshahı Şapur Manini yeni dinin peygamberi kimi qobul etmişdir. Mani əlkələr gəzərok tabliğ edirdi ki, bu din məvcud telimləri birləşdirməli, onlardan yüksəkde durmalı, universal, vahid dünəni olmalıdır. Böyük seferlərdən İrana qayıdarken qatı Zerdüşti olan Sasani hökməri I Behram torofindən işğane verilərək edam olunmuşdur. Mani 6 kitabdan ibarət felsefi telimini özünün yaradığı elifba ilə yazmışdır. Monbələrə onu 6 kitab ve 76 risalesi olduğunu göstərir. 20-ci asrin avvellerində Çin Türküstəndə manıcıları Orta İran dialektində, uyğur vo çin dillerində orijinal əsərlərindən fragmentlər təpişilmişdir. 1931-ci ilde Misirde təpişmiş 2000 voroqden ibaret dini mezmuni 7 kitab (qibli dilində) ona aid edilir. Onun dini-felsefi görüşləri sonralar "manilik" adlandırılmışdır. Manilik – zordüştülük, buddizm, xristianlığın, qnostisizmin vo başqa telimlərin tasiri altında yaranmışdır. Manilik dənə çox Hindistanda, Orta Asiyada, İranda yayılmışdır. Maninin özü vo tərafədarları böyük edabi işs yadigar qoymuşlardır.

Nuru tabliğ etmekle insanın daxili-mənevi aləmini gözəldirməkə olsunlar xeyrəxalq, məhəbbət aşlayan manilik uzun müddət öz yaşarlığını saxlamışdır. Mani peygamberin "Məhəbbət olmayan yerdə bütün əməller yarımcıqdır" – müdrik deyimi de onun işiqi, insansevər teliminin ifadəsidir. İncəsənətin müsiki, kolliqrafia, rəssamlıq vo b. sahələrini də tabliğ vo şərh edən manilik Misirde Çin arasında böyük erazilərde yaşayan xalqların inancına çevrilmiş, onların dini, felsefi, mənevi adət-gələnəklərində yer almış vo onlar təsir göstərmədir.

Əski çağlara yehudi edebiyatı Şərőləkətən özünməxsus zəngin bir qoludur. Qadın yehudi xalqının taşəkkül, formallaşma, dövlətəlşəmə kimi böyük tekamül yolu keçməsi onun edebiyat, şəhər vo tarix yaradılılığı ilə birləikdə getmişdir. Qədimlərde yehudiler (yevreyər – əski yehudi dilində "ibrim" – herfi anlaşıla "çaydan çıxmışlar", yəni Forat çayından təzahür etmişlər) Suriya vo Ərəbistan yarımadası düzənliliklərində, Mesopotamianın (İkiçayarası) quzeyində yaşayan qorbi semit təyafuları deyilmiştir. Onlar bu erazilərə toxumın e.o. XVI-XIV yüzüllörde yerləşmişlər. O təyafaların bir qismi xeyli sonralar, yəni e.o. XIII yüzülin başlangıcında oturaqlaşaraq, yerli əhalisi ilə qaynayıb qarışmış, dövlət yaratmışdır. Bu dövrə Felestinin giləy və güney-dogu təreşfinde heyvandarlıqla meşgul olan allahları Yahveyo inanın təyafalar birleşərək "İsrail" ("allah döyüşür") adını aldılar. Onların

qobilə birleşmələri haqda ilk yazılı bilgiyə firon Mernepetaxim (e.e. XIII yüzilin sonu) zəfər yazılarında rast gelir. E.e. birinci minilin klassik yəhudi dilində ayrı-ayrı qruplara məxsus dil xüsusiyyətləri mövcuddur. Sonrakı dövrlərdə yeni təyafaların köçərilikdən oturaqlığa keçməsi, onların arasında xanaaneyalıların üstünlük qazanması dilin və mədəniyyətin formalasmasında xüsusi qəbarət göründür. E.e. XI yüzilin sonlarında İsrail çarlığı yaradı. Çarlıq yaratmadı ilk təsəbbüs Gideon və sonra Saula aid olsa da, quldarlıqla osaslanan möhəkəm dövlət qurulmuşun David və onun oğlu Solomon (e.e. XI yüzilin sonu X yüzilin birinci yarısı) yaratıllar.

Solomon (müsselman adəbiyyatında "Süleyman" kimi tanınır) ilk dəfə İsraililərin təyfa ittiqəninin allahı Yahve üçün Yeruşalimdə məbed tickirdi. Sonralar bu dövlət güclü xalq qiyamı nöticəsində parçalandı: Felestinin quzeyində İsrail, lordan çayının tərəfində isə luda çarlıqları yaradı. E.e. 722-ci ilde Assuriyanı həcmü və işgali ile İsrail çarlığına son qoyuldu, onun əhalisi Yaxın Şorqın müxtəlisf gusərlərinə dağılındı. Beləliklə, yəhudi xalqının yegane ümvanı və dəsiyicisi kimi luda çarlığı yaşadı.

X-VII yüzillər orzında İsraildə, sonra isə luda çarlığında sinfi münasibətlər sürətli inkişaf edirdi. Bir tərofden varlı zadəganlar meydana geyir, digər tərofden yoxşul əhalinin sayı çıxılır, sıratı ökincilər varlıkların köləsimə çevrilirlərlər. Bu voziyyət "peyğəmberlər hərəkatı" deyilen bir dini-ideoloji hərəkatın yaranmasına səbəb oldu. İlk çağlarda qeyri-rəsmi kahinlər və cadugurlar "peyğəmber" adlandıırlırdı və bu qrup adamlar xüsusi bir zümre emələ getirirdi. Sonralar bu ad yeni dini-siyasi mənə qazandı. İlk vaxtlar quldarlıq dün-yagyrüşünə osaslanan bu anlayış keçmiş sülalələri idealizə edir, onlara üstün haqlar verirdi. Və bu, bəzi ailələrin haqq və hüquqlara yiyələnməsinə səbəb olurdu. Yoxsullar daha da yoxsullaşır, imtiyazlılar daha da varlanırlardı. Tədqiqatçıları bu barədə səhəb açında peyğəmber İsanın (5:8, 15) bir moizəsinə xatırladılar. Həmin moizədə deyilir:

Ləmot olsun evino yad evini qatana,
Hom da yad tarlasını tarlasına qatana.
Ləmot öz evino özgə evini,
Özgə tarlasını öz tarlasına
Qatan adamlara! Ləmot onlara!
Dünyada bir qars yer qoymadilar...
Alçalıq insanlar, baş ayır mordular,
Bir gün alçalacaq bu mögrurlar da!

Əski çağlар comiyyətində gedən sinfi proseslər, təbəqələr arasında fərqlərin daha da artması, yerli və galme etnosların bir-biri ilə qarşılıqlı münasibətləri, inam və inanc fərqləri olan əhali kütləsinin bir dövlət və şəhərdə yaşaması çətinliklər, qarşıdurmalar meydana götürirdi. Assuriyalı, finikiyalı və babiləstanlı əhali ayrı-ayrı allahlara sitayış edirdilər.

E.e. VII yüzildə Qüdsde Yahve məbədi tikilmiş və başqa allahlara sitayış qadağan olunmuşdu. Buna baxmayaq, e.e. V yüzilə qədər yəhudilərin Yahve ilə yanaşı, başqa allahlara sitayışı davam etmişdir. O zamanlardan yəhudilər tekkəlahı sayılır və yalnız Yahveyə inam bəsləyirlər.

Tarixin sonrakı dövrləri dini ideoloji mübarizelerin güclü olduğunu göstərir. "Peyğəmberlər hərəkatı" kimi qızılənləndirilən bədörə məbədərin bir çoxuna inansızlıq telqin olundur ki, bù da dindarlar və din rehberləri arasındaki ziddiyətlerə bağlı idi. Menbelerin məlumatına görə, yəhudi (ivrit, idis, ladino) dilinin elifbası e.e. XI yüzildə eski finikiya yazılısı əsasında yaranmışdır. Bu dildə on qədim kitabə kənarı elifbası ilə yazılış Keyzer toqvimidir (e.e. X yüzil). Felestinin Babilistən tərəfindən işğalından sonra (e.e. VI yüzil) əqədin aramı yazılı tədrিচ yəhudi elifbasını sixisidirmiş və aramı yazılı əsasında indiyədək istifadə olunan "kvadraf" elifbası yaradılmışdır. E.e. V yüzilin ikinci yarısından başlayaraq, "peyğəmberlərin" dini-siyasi cümlələri yazılış almışdır. E.e. IX-VIII yüzillərdə "Varlıq", "Axir", "Leviliyər", "Rəqəm" ("Səylar" da deyilir) kitabları formalasmış və bu kitablardan dün-yagyrüşünə osaslanan bu anlayış keçmiş sülalələri idealizə edir, onlara üstün haqlar verirdi. Və bu, bəzi ailələrin haqq və hüquqlara yiyələnməsinə səbəb olurdu. Yoxsullar daha da yoxsullaşır, imtiyazlılar daha da varlanırlardı. Tədqiqatçıları bu barədə səhəb açında peyğəmber İsanın (5:8, 15) bir moizəsinə xatırladılar. Həmin moizədə deyilir:

E.e. 597-ci ilde yəhudi çarlığı Babil hökməri II Navuxodonosor tərəfindən işğal olundu. Əhəlinin böyük bir hissəsi işğaldan az sonra Babilistən köçürüldü. Ancət onlar burada qula əvviləndilər, öz mədəni birliliklərini qoruyub saxlaya bildilər, "peyğəmberlik" hərəkatını yaşıtdılar. Babil sərgünü çağlارının en görkəmli peyğəmberi Yezekii id. O, məlli qeyrət göstərərək, utopik, xülyavi olsa da, İsrailin bərpası dini ideyəsim irolu sərđü. Bu ideyəyə görə, İsrail teokratik dövlət olub, Əzümcə Yeruşalim (Qüds) başkənt etməliydi.

Eلهənin VI yüzildə Babilistən özü fars Əhəmeni şahlarının işğalına uğradı. Bu hadise, müəyyən monada, yəhudilərin xeyrinə oldu: yeni ağalar strateji məqsədile onlara öz yurdularına qayıtmışa, dağlımış Yeruşalimi yeniden qurmağa izin verdilər. Əhəmeni imperiyasının daxilində yəhudilər, beşəliklə, özünüdürəye malik dini icma emələ getirdilər.

Ağlalolmaz derecedə uzun müddətli, ardıcıl və sort qırqınlar, dağıntılar, sərgünələr yəhudi xalqını sindra bilməmişdi. O öz yaradıcı ruhunu və ononosunu qoruyub saxlamışdır. Ellikcə Vətəndən sürüldüyü çağlarda belə, Vətən eşqiyə, Vətən adlarıyla, doğma gelənəklərə yaşayış yaratmışdır. Xalqın bədii-dini yaradılılığı onun daim yaşayan, dəla doğrusu, sevgilərdən yaşıdadı-

canlı tarixi, golocok real varlığının kökü, tomolı olmuşdur. Onun peyğomborları yohudi xalqının, yohudi Yurdunun başına gotirilən müsibətləri elo dörindən, elo doğmacasına, elo qeyroqla duybə qələmə almışlar ki, oslinda az sayılı bir xalqa məxsus olan bu yazı-yanğılar indi bütün Yer üzünü dolaşır, ümum-boşori Dini Kitablar kimi tanınır, sevilir və öyrənilir.

Yohudi xalqını tarix yollarında möhv olmaqdan Kitab xilas etmişdir.

Bu xalqın qadim Kitab xozinosı olduqca zəngin, özünaməxsus və sistemlidir. Onun "dini" ilə "dünyovi" si bir-birindən az seçilir. Əslində hamısı dünyovividir – bir qismi dini bicismdə yazılmış, deyilmişdir, o biri qismi dünyovi bicismdə. O söz ki, o Kitab ki, Vatom, Xalqa, onun tarixino, golocoyino, bu dünyada var olmasına xidmət edir – o, müqəddəs Sözdür, müqəddəs Kitabdır, dünyovividir – no torzdo, hansı ılıslıbdə olur olsun.

Yohudi ədəbiyyatının peyğomborçılıyından bəhs edən mütəxəssislər bu ədəbiyyatdakı Messiyaçılığa, xilaskar ideyasına Zərdüşt hörməzçülüyünün təsir etdiyini göstərirler. Bu təsir "Xilaskar" ideyası ilə yanşı, həm də hayata dualist baxışda öz ifadəsinə tapır. Zərdüştçülük də qaranlıqlı işığın, xeyirlər şərin mübarizəsi Hürmüzilö Əhərimon arasındaki mübarizə kimi verilir, yəhudi dini ədəbiyyatında bunlar İlahi (Allah) və Şeytan adlarıyla obrazlaşdırılır.

Bu kitabda qadim və zəngin yohudi ədəbiyyatının müxtəlif dövrlərinə aid nümunələr daxil edilmişdir. Məqsədümüz Azərbaycan oxucusunda "Tərvat" ("Bibleyi") adı ilə möşhur olan yohudi ədəbiyyatı abidəsi haqqında müəyyən təsəvvür yaratmaqdır. Bunlar həmin xozinədən Azərbaycanda Azərbaycan dilində nəşr olunan ilk nümunələrdir. Gümən edirik ki, bi-naşr daha dolğun, elmi cəhətdən asaşlı golocok təcümələr üçün təkan rəolini oynaya bilər.

Bütövlükde isə bu on "Qodin Şərq ədəbiyyatı müntəxəbatı"nda toplanmış əsərlər yalnız Doğu ruhunu ifadə etmər. Burada ümumboşori ruh, ümum-insan olmazlığı öz aksını təpmişdir. Nə qədər ki insan var – onun gözəllik uğrunda, xeyir uğrunda, haqq-odalat uğrunda, ari-duru sevgilər uğrunda, Vatom uğrunda, əsillik-doğmaliq uğrunda – şor və kor qüvvələrə qarşı, ölümə qarşı mübarizo əzmi də olacaqdır.

İnsan özünün gözəllik eşqi, ədalət eşqi, idrak eşqi, qurub-yaratmaq eşqi ilə olmazdır.

Şor qalası nə qədər alınmaz olursa olsun, alınacaqdır. Xeyir qalası nə qədər çətin olursa olsun, qurulacaqdır...

Əsərləri bu kitaba daxil edilmiş qodim, on qodim Şərq müdriklərinin min illərin o başından bəzə və bizdən də golocoyo dedikləri budur.

*İsmayıyl Valiyev
1999*

QƏDİM MİSİR ƏDƏBİYYATI



[GƏMİ QƏZASINA UĞRAMIŞIN NAĞILI]

¹ Ləyaqətli "yol yoldaşı" dedi: "Qoy sakit olsun
² ürəyin sənin, ey aramızda birinci olan, zira çatmışıq artıq çar
 mənzilinə, verilib
³ sahilə ağac gürz,
⁴ yanalma payası yerə çalınıb, burun burazı
⁵ quruya atılıb. Allaha minnətdarlıq və mədhlər eşidilir,
⁶ hərə öz yoldaşını qucaqlayır.
⁷ Bizim adamlar sağ-salamat qayıdıblar, dəstəmizdə
⁸ itki yoxdur. Biz çatmışıq
⁹ Uauat ölkəsinə və Senmut adasına
¹⁰ ötüb keçmişik. Və budur qayıtmışıq
¹¹ sakitcə. Ölkəmizə çatmışıq.
¹² Eşit məni, aramızda birinci olan, – mən əlavə
¹³ heç nə artırmıram: dəstəmaz al və barmaqlarına
¹⁴ su tök. Və
¹⁵ səndən bir şey soruşulanda cavab ver. Çarla
¹⁶ danışanda özünü ələ al,
¹⁷ gərəyincə cavab ver, çəşma, zira insanın qurtuluşu-
¹⁸ öz ağızındadır, çünkü söz
¹⁹ mərhəmət oyadır.
²⁰ Ancaq öz ürəyinin istəyincə hərəket elə, çünkü
²¹ səni yola götirmək üzüntülü məsələdir. Yaxşısı
²² budur, damışım sənə öz başıma
²³ gələnləri də. Mən getmişdim
²⁴ çarın mədənlərinə.
²⁵ Dənizə tərəf endim, gördüm gəmini:
²⁶ yüz iyirmi dirsək uzunu və qırx dirsək enində
²⁷ və yüz iyirmi seçmə dənizçi vardi orda
²⁸ Misirdən. Onlar boylanıb

²⁹ göyəmi baxırlar, yerəmi baxırlar – şirdən de çox
³⁰ qorxubilməzdir. Onlar tufan olacağını
³¹ qabaqçadan, qasırğanı
³² başlamamış xəbor verirler. Budur tufan qopdu,
³³ onda biz dənizdəydi, yelkonla
³⁴ üzüb quruya çata bilmodik.
³⁵ Budur, külək getdikcə cosur, dalğaların hündürlüyü
³⁶ sekkez dirsek qođer. Budur, dor ağacı qopub düşdü
³⁷ dalğaların üstüne və gəmi
³⁸ məhv oldu və donicilərdən heç kim
³⁹ sağ qalmadı. Tekcə məni atmışdı
⁴⁰ denizin dalğası adaya.
⁴¹ Üç gün kimsəsizlikdə qaldım, yalnız
⁴² ürəyim idi həyanım. Uzamışdım
⁴³ ağaç
⁴⁴ congəlliyyində, kölgələrin
⁴⁵ ağışunda. Sonra ayağa qalxdım
⁴⁶ ki, ağızma qoymağın bir şey axtarım,
⁴⁷ oncir tapdım,
⁴⁸ üzüm və hər cür gözəl tərəvəz və
⁴⁹ fırın onciri meyvələri və
⁵⁰ sanki insan olıylo yetişdirilmiş xiyar, balıq və
⁵¹ quşlar tapdım. Və elə bir təam olmadı
⁵² ki, orada tapılmasmın. Və beləlikle,
⁵³ yeyib doydum, olimdən nə
⁵⁴ qalmışdısa, yəro qoydum. Burğu kəsdim,
⁵⁵ od əldə elədim və
⁵⁶ allahlara odlu qurban verdim. Birdən
⁵⁷ ildırım səsi eştidim. Düşün-
⁵⁸ dum ki, bu, dənizin
⁵⁹ dalğalarıdır. Ağaclar çatlayırdı,
⁶⁰ yer titreyirdi.
⁶¹ Üzümü açanda gördüm ki, bu
⁶² mənə tərəf yaxınlaşan bir iləndir.
⁶³ Onun uzunuğu otuz dirsekdi. Saqqalı – iki
⁶⁴ dirsekdən çox olardı. Axçası –
⁶⁵ qızıldan, qışları lazuritdəndi.
⁶⁶ Bədəni yuxarıya oyılmış.
⁶⁷ O mənim qarşısında ağızını ayırdı, mənse

⁶⁸ yere sorələndim.
⁶⁹ O məne dedi: "Seni buraya kim getirib, seni kim getirib, körpe?
⁷⁰ Kim getirib seni? Öger yubansan
⁷¹ onun adını məne deməkde, özündən küs,
⁷² külə dönmeyin dadını gərecoğan,
⁷³ yoxa çıxacaqsan ve seni heç kim görməyecək".
⁷⁴ Mən ona cavab verdim: "Bax sen mənimle danışırsan, mənse başa
düşmürem.
⁷⁵ Qarşında yere serilmişəm". Və
⁷⁶ mən qorxudan bayılmaşıdım. Onda məni ağızına götürüb
⁷⁷ apardı
⁷⁸ öz kahasına, yere qoydu
⁷⁹ sağ-salamat, ancaq mən
⁸⁰ zədesidim, əzələnin bedənimdən qoparılmamışdı.
⁸¹ O, ağızını məndən yana çevirdi, mənse
⁸² kahada onun qarşısında yere serilmişəm.
⁸³ O məne dedi: "Seni buraya kim getirib, kim getirib seni,
⁸⁴ körpe? Seni bu adaya, sahilə dalğalar olan
⁸⁵ denizin ortasına kim getirib?"
⁸⁶ Ona cavab verdim,
⁸⁷ əllerimi hörmətə
⁸⁸ çarpazlayıb ona beleş dedim:
⁸⁹ "Çarın elçisi kimi
⁹⁰ mədenə yola düşdüm
⁹¹ bir gəmido ki,
⁹² uzunluğu yüz iyirmi, eni qırq dirsek,
⁹³ yüz iyirmi seçmə misirli
⁹⁴ denizçiyle.
⁹⁵ Onlar boyanıb göyəmi baxırlar, yerəmi baxırlar,
⁹⁶ onların ürəyi şirdən daha çox qorxubilməzdir.
⁹⁷ Onlar tufan olacağını qabaqçadan,
⁹⁸ qasırğanı başlamamış xəber verirler.
⁹⁹ Bir-birindən cesur ürekli,
¹⁰⁰ qolu qıvıqtıydılar. Və aralarında
¹⁰¹ ləyəqətsiz yox idi. Və birdən tufan
¹⁰² qopdu, onda biz dənizdəydi,
¹⁰³ yelenkən üzüb sahile çata bilmedik.
¹⁰⁴ Külək getdikcə şiddetlənir, dalğalar
¹⁰⁵ sekkez dirsek uzunuğuna qalxırıdı. Birdən dor ağacı

106 qopub düdü dalğaya və gəmimiz möhv oldu,
 107 heç kəs salamat qalmadı,
 108 məndən başqa. Budur, mən də sənin yanındayam.
 109 Mən bu adaya atılmışam
 110 dəniniz dalğalarıyla".
 111 O mənə dedi: "Qorxma, qorxma,
 112 körpə, qorxudan üzünü gizlətme burda,
 113 menin qarşısında. Bax, Allah sənə
 114 ömür baxış edib, səni Buka adasına çıxarıb.
 115 Bu adada olmayan şey yoxdur,
 116 ada hor cür nemətlə doludur.
 117 Bax, sən bu adada aybaay,
 118 dörd ay – ta o vaxtadək
 119 yaşayacaqsan ki,
 120 çar moskonindən gəmi gəlecek,
 121 gəmide adamlar – sənin tanışların gələcəklər.
 122 Sən onlarla çar moskonuna qayıdib
 123 öz şəhərində öleceksən.
 124 Nağılıç keçmiş müsibətlərə necə sevinirdi, çünki əzablar ötüb
 keçmişdi!
 125 Bax, mən sənə bu adada baş vermiş hadisələrdən danışıram.
 126 Mən orada öz qardaşlarım və uşaqlarımla yaşıyırdım,
 127 bizi yetmiş beş ilan idik.
 128 Mənim uşaqlarım və qardaşlarım, dua ilo
 129 əldə etdiyim kiçik qızımı saymasaqq. Bir gün ulduz düşüb
 130 onları yandırıdı. Bu o vaxt baş vermişdi ki, mən orada –
 131 onların arasında deyildim. Mən onların hamisini
 132 yanmış cəsədlər topasında tapanda az qaldım ölüm. Əger güclü-
 sənsə, üriyini toxtat, zira
 133 sən hələ uşaqlarını qucaqlayacaq, öpəcəksen
 134 arvadımı, evini görecəksen – hər şeydən gözəli de budur.
 135 Sən çar mənzilinə çatacaqsan və orada
 136 özün babların arasında olacaqsan". Mən
 137 yero sərilib, üzümü torpağa
 138 sürterək ona belə dedim:
 139 "Sənin böyükülüyün barədə çara danışaram – qoy bilsin
 140 sənin böyükülüyünü. Mənim vasitəciliyimlə çar sənə elə stirli
 otlar – bulaqotu, xekenu
 141 nudenb, xesant və məbəd buxuru göndərəcək ki,

142 bütün allahları bunularla rəhme getirirler. Mən burada baş
 verənlər haqqında xəber çatdıraram ona,
 143 sənin gücünü görüb
 144 ölkə Şurası qarşısında teriflər seni. Mən sənə – odda qızart-
 maq üçün qurbanlıq
 145 danalar getirərem. Mən sənə qurbanlıq quşlar
 146 getirərem. Mənim vasitəciliyimlə sənə gəmiler göndərələr –
 147 Misirin en yaxşı nemətləriyle dolu – insanları seven Allah'a,
 148 adamların tanımadığı uzaq ölkədəki tanrıya göndərildiyi kimi".
 149 Mən belə deyənde o mənə güldü, çünki mən boş şey danışırdım.
 150 O mənə dedi: "Sən mirra ilə zəngin deyilsən, buxurun yiyesi
 kimi doğulmamışan.
 151 Mənse Puntun hökmətiyam və onun bütün stirli bitkiləri
 mənimdir.
 152 Sən xekenu barede dedin – xekenu ilə zəngindir bu ada.
 153 Bu adadan ayrıldıqdan sonra isə heç vaxt
 154 onu bir de görmeyəcəksen, çünki "ada suya döncək". Haqqında
 155 qabaqcədən onun mənə xəber verdiyi kimi geldi.
 156 Mən uca bir ağaca dırmaşdım və çar evindən olan öz tanışlarını
 gördüm,
 157 ilana bunu deməyə getdim. Gördüm ki, o artıq hər şeyi bilir.
 158 Və o mənə dedi: "Ölüvida, olvida, körpə, öz evində
 159 uşaqlarına görüş, mənim adımı öz şəhərində şöhrətləndir –
 mənim səndən
 160 istədiyim də eله budur".
 161 Əllerimi hörmətə çarpazlayıb onun qarşısında yerə serildim.
 162 O mənə mirra,
 163 bulaqotu, nudenb, xesant yüklerini, vesme,
 164 zürafa quyruğu, böyük bir qalaq buxur, fil dişleri,
 165 ov itləri, meymunlar ve çoxlu başqa gözəl nemətlər bağışladı.
 166 Bunların hamisi gəmiyyə yükleyib, yeno yere serildim
 167 ki, ona terif yağıdrım. Onda o mənə dedi: "Çar mənziline
 168 iki aya çatacaqsan. Uşaqlarını qucaqlayacaqsan
 169 və çar mənzilində cavalanlaşacaq və orada defn olunacaqsan".
 170 Onda man sahile təref,
 171 geminin dayandığı səmtə endim və gəmideki
 172 adamları səslədim. Və bu adanın hökmətinə teriflər yağıdurdum,
 173 gemideki denizçilər də eləcə. Biz şimala,
 çar mənzilinə doğru yola düşdük. Çatdıq biz çar mən-

¹⁷⁴ ziline iki aydan sonra – ilanın qabaqadan dediyi vaxt. O vaxt
mən çarın qarşısında dayandım
¹⁷⁵ və həmin adadan gətirdiyim bəxşishləri ona verdim.
¹⁷⁶ Onda çar ölkə Şurası qarşısında məni təriflədi və
¹⁷⁷ mən “çarın yol yoldaşı” adına layiq görürlüb
¹⁷⁸ tabelikdəki adamlar tərefindən
¹⁷⁹ mükafatlandırdım.
¹⁸⁰ Bax beləcə mən xoşbəxtliklə yanaldım torpağa – bəxtimə
¹⁸¹ düşən bütün sınaqlardan çıxıqdan sonra. Və budur, sən məni
görürsən. İndi dinlə məni,
¹⁸² çünki adamları diqqətən dinləmək yaxşı şeydir”.
¹⁸³ O mənə dedi: “Biclik eləmə,
¹⁸⁴ dost! Quşa sübhəqə!
¹⁸⁵ su verən kimdir
¹⁸⁶ səhər-səhər onu kəsməzdən qabaq?” Bu iş əvvəldən
¹⁸⁷ axıra çatdırılıb – barmaqları öyrəncəli
¹⁸⁸ yazarın – Amenin oğlu Amenaanın yazısında yazılmış şəkilde
tapıldığı kimi, –
¹⁸⁹ qoy o sağ-salamat və sağlam olsun.

ISINUXENİN HEKAYƏTİ

R ¹ Nəcabətli, hamidən üstün olan, köçərilər yurdunda çar torpaqlarının hökmədarı olan,
R ² çarın haqıqi tanışı, çarın sevimlisi, çarın yoldaşı Sinuxedir. O bele
deyir: “Mən çarın yol yoldaşıyam,
R ³ hökmədərimə yol yoldaşlığı eləyirəm, çar hərəmxanasının və
nəcabətli çariçanın, çarın
R ⁴ lütfüylə yüksələn, Xnum-sutda çar Senusertin zövcesinin və çar
Amenem-xetin
R ⁵ Kanefrudakı qızı ləyaqotlı Nefrunun xidmətçisiyəm. 30-cu il,
daşqınlar fəsl, 3-cü ay, 7-ci gün.
R ⁶ Aşağı Misirin çarı və Yuxarı Misirin çarı Sxetepibra allah öz
ayağına qalxıb ucaldı.
R ⁷ O, göylərə qalxdı və günsələr birləşdi. Çarın ilahi
R ⁸ cismi özünü tördən səbəbələr birləşdi. Çar sarayı sükuta daldı,
R ⁹ ürəklər kədərlər doldu. Böyük Alaqapılar bağlandı,

R ¹⁰ əyanlar başlarını dizlərindən etdirdilər,
R ¹¹ xalq hıçırkırdı. Əlahezərə ordunu
R ¹² Temexu ölkəsinə yola saldı, çarın böyük oğlu,
R ¹³ xeyirxah Senusert allah orduyu başçı oldu. Çar ona görə Senu-
serti göndərdi
R ¹⁴ ki, yadəllilər qalib gelsin, Çexen ölkəsinin sakinlərini qırısn.
Budur, o artıq
R ¹⁵ qaydır, Çexen ölkəsində tutduğu esirleri
R ¹⁶ və səsiz-hesabsız her cür mal-qarani arınca getirir.
R ¹⁷ Çar dostları qerb sahile çaparlar göndərdilər ki,
R ¹⁸ saray hadisələri barədə çar oğluna
R ¹⁹ xəber versinlər. Çaparlar onu yolda tapıldılar,
R ²⁰ onunla necə görüşdülər.
R ²¹ Qartal bir an da yubanmadı – dərhal uşub getdi
R ²² yol yoldaşlarıyla, öz ordusuna belə bildirmədi. Ancaq onunla
birlikdə orduda olan
R ²³ o biri çar usaqlarına da xəber göndərdilər
R ²⁴ və çaparlar onlardan birini çağırıldılars. Mən yaxınlıqda dur-
muşdım,
R ²⁵ o isə bir qırqaq çəkilib onlarla danışındı və mən onun səsini
eşitdim.
R ²⁶ Ürəyim sıxlıdı, ellerim əsdi, bütün bedənim
R ²⁷ üzünmə tutmuşdu, atila-atila oradan uzaqlaşdım,
R ²⁸ bir siğınacaq tapdim, kolluqda gizləndim, gələnən
R ²⁹ yoluńu təmizlədim, cənuba yollandım,
R ³⁰ çar evi barədə heç ne düşünmürdüm, çünki deyirdim:
R ³¹ Sarayda qırğıın olacaq, mən də oradan sağ çıxmayağam.
R ³² Maati çayını keçdim
R ³³ Sikomoranın yaxınlığından. Snefru adasında dayanıb orada bir
gün qaldım,
R ³⁴ tarlaların ayağında. Sübh çəği yoluma davam edədim.
R ³⁵ Yolda bir adama rast gəldim. O mənə hörmətlə
R ³⁶ salam verdi, mənse ondan qorxdum. Şam yeməyinin vaxtı çatdı.
R ³⁷ Neqau kendinə yaxınlaşdırırdı.
R ³⁸ Sükənsiz sal ilə Niləndən keçdim,
R ³⁹ qerb küleyi əsirdi. Şərqə doğru getdim –
R ⁴⁰ Qırmızı dağın hökmədarı üzerindeki daş karxanasının şərqiile.
R ⁴¹ Üzümü dönderdim
R ⁴² quzeyə. Hökmədarın Barisına çatdım,

- R⁴³ o Bartya ki, köçerilerin karşısını almaq, qumlarda köçeri hayat keçirənləri özəmk üçün tikilmisdir.
- R⁴⁴ Kolluğa sinmişdim, qorxurdum ki, həmin gün növbə çəken döyüşü
- R⁴⁵ görər məni. Gecə yoluma davam elədim.
- R⁴⁶ Yer üzü işıqlasında Petena çatdım. Böyük Qara göldəki adada dayandım. Yanğı büründü məni, susuzluq qapladı məni, boğuldum, boğazımdan alov çıxırdı ve
- R⁴⁸ mən düşünürdüm: "Bu ölümün dadıdır". Ancaq bu məqamda qəlbimi ovutdum, bədənimə əle aldım – naxır məleşməsi
- R⁴⁹ eşitmışdım. Köçeriləri gördüm.
- R⁵⁰ Onlarıń başçısı tanıldı məni – o, Misirde olmuşdu.
- R⁵¹ O mənə su verdi, süd bıdırdı. Onunla yola düşüb
- R⁵² onun qəbəlineşin getdim. Onlar mənə çox gözəl münasibət göstərildilər! Bir ölkə məni o birinə verdi!
- R⁵³ Biblden çıxıb getdim, Kedəmə çatdım.
- R⁵⁴ İl yarım orada yaşadım. Məni Amunəni öz yanına
- R⁵⁵ qəbul etdi – o Yuxarı Retenunun hakimidir. Mənə dedi: "Mənim yanımıda günün yaxşı keçəcək, –
- R⁵⁶ Misir danışıçı eşidəcəksən". O ona belə dedi, çünki mənim leyaqtılərimdən hali idi,
- R⁵⁷ manım müdrikliyim barəde eşitmışdı, –
- R⁵⁸ bunu ona onur yanında olmuş Misir adamları danışmışdır. O mənə dedi: "Sən niye burdasan?
- R⁵⁹ Çar sarayında bir hadisəni baş verib?" Mən ona dedim:
- B⁶⁰ "Yuxarı və Aşağı Misirin çarı Sxetepibra öz afaqına qalxıb.
- B⁶¹ Sonrası necə olacaq, biliñmir". Və yalandan dedim:
- B⁶² "Temexu ölkəsinə yürüsdən qayıtmışdım, baş vermiş hadise barədə mənə məlumat verdilər. Bu vaxt üreyim
- B⁶³ sıxlıdı, yerindən çıxməq istədi, qaçmaq yolunu
- B⁶⁴ tutmağa meylləndim, halbuki məni danlayan yox idi,
- B⁶⁵ üzüme da tüpürmüdürlər, – zira, böhtana mən umurmurdum, – adam çəkilmirdi carçı
- B⁶⁶ dilində. Bilmirəm, yad ölkəye məni getiren nə idi, – bu,
- B⁶⁷ Allah qarşışı kimi bir şey idi, sanki Delta sakını özünü Elefantindo, Bataqlıq adımı Nubiyada göründü". Bu vaxt o mənə dedi: "Bundan sonra Misirin başına neler gelecek onsuz,
- B⁶⁸ o gözəl Allahsız, – onun zəhmindən

- B⁶⁹ yad torpaqları qorxu bürüyürdü, taun ilində Sexmet karşısındaki qorxu kimi?" Cavabında men ona dedim: "Şübhə yoxdur ki, onun oğlu saraya daxil olub,
- B⁷⁰ atasının ırsını qəbul edib. O da allahdır, misli-
- B⁷¹ beraberə olmayılmış. Onun kimisi heç vaxt olmayıb. O, müdrikliyə catib, onun fikirləri
- B⁷² gözəl, emrləri misilsizdir, adamlar onun emriyle
- B⁷³ girib-çıxır. Atası sarayda dəlaşarken özge torpaqlarını tutan o idi.
- B⁷⁴ Atasının buyruqları yerinə yetdikcə bu barədə ona məlumat verirdi. O,
- B⁷⁵ qoluqatlanmaz bir erdir,
- B⁷⁶ hamı görə-görə yadellilərinə üzərinə sel kimi getmekdə, düşmənlərə yaxınlaşmaqdə misilsiz bir igiddir.
- B⁷⁷ O, düşmənlərini sarsıdib, buynuzlarını qırır, onlara ele bir gəliş golir
- B⁷⁸ ki, öz suralarını qura bilmirlər. O, alınlardan bir cəzakəsdir ki, qarşısında heç kes
- B⁷⁹ duruş getirməz. O, iri addimlara yeriyərk, qırır qovduqlarını,
- B⁸⁰ peysonarı ona çevirənlərinə sayı yoxdu. Götürüşmə zamanı üreyi deyanətlidir,
- B⁸¹ düşmənə hemişi üzünü çevirir, ona heç vaxt küreyini döndermir. Üreyi taperlidir,
- B⁸² qarşında düşməni çox gördükde telaşa düşməz.
- B⁸³ Gündoğan köçerilərini görəndə qorxmur, daha da şadlanır, asılıyaların
- B⁸⁴ üzərinə cumarkən qalxanını götürüb onları tapdalayırlar.
- B⁸⁵ Öldürdüyü düşmənin birinə iki zərbə vurmaz. Onun oxundan yayına bilən yoxdur. Yoxdur
- B⁸⁶ onun yayını darta bilən. Onun sağ eli altında
- B⁸⁷ yadellilər. Böyük İlahenin qüdrətindən qaçan sayaq qaçırlar. O yorulmadan vuruşur,
- B⁸⁸ heç kəse aman vermır, heç kəsi de sağ buraxmır. Hamının sevimlisidir, gözəlliklə doludur,
- B⁸⁹ məhəbbət oyadır. Şəher onu özündən çox isteyir, ona öz allah-larından artıq
- B⁹⁰ sadıqdır. Kişişər və qadınlar yanından öterkən ona baş endirir,
- B⁹¹ vəcdə gelirlər – axı o, çardır!

- B⁶⁹ O, hole yumurtadaykən çar hakimiyətine yiyeşmiş, körpeli-yindən üzünü ona çevirmiştir. O öz müasirlerinin sayını artırır.
- B⁷⁰ O, bircədər, Tanrı vergisidir o, insanlara. Ah, onun idarə etdiyi ölkə necə çalıb-çağırrı!
- B⁷¹ Ölkenin hüdudlarını o genişləndirir. Güney ölkələrini
- B⁷² o ram etdi, Quzey ölkələrini de nifrətə baxan odur,
- B⁷³ o, asiyahları və qum üstündə dolaşanlar darmadığın etmək üçün doğulub. Çaparlar göndər onun yanına
- B⁷⁴ ki, sonin adım bilsin! Onun uca zatına qarşı söz demə!
- B⁷⁵ Zira, sədəqət göstərən yadelli ölkəsinə onun lütfü tükənmədir!" Bu halda o manə dedi:
- B⁷⁶ "Şübhə yox ki, Misir xoşbəxtir, çünkü onun şücaətindən halıdır.
- B⁷⁷ Ancaq sən burdasan. Son menimlə olacaqsan. Mən sənə yaxşılıq edəcəm".
- B⁷⁸ O məni öz uşaqlarına başçı qoydu
- B⁷⁹ və böyük qızını mənə verdi. Mənə imkan verdi ki,
- B⁸⁰ o diyarda, o biri ölkə sərhədine yaxınlaşdırıb
- B⁸¹ on yaxşı yerlərdən özüüm torpaq payı götürürüm. Bura qırımızı torpaqdır, adı da – İaa. Orada ançır
- B⁸² və üzüm bitirdi, şərab sudan çox idi, bal nə qədər istəsən,
- B⁸³ zeytun yağı bol idi; ağaclarda hər cür meyvə vardı;
- B⁸⁴ arpa, buğda, saysız-hesabsız heyvan sürürləri vardı.
- B⁸⁵ Hədsiz faydalardır gördüm –
- B⁸⁶ hamısı da onun mənə sevgisindən. O məni öz ölkəsindəki
- B⁸⁷ on yaxşı noslin başçısı təyin etdi. Onlar mənə taxıl, mint içkisi gətirirdilər,
- B⁸⁸ hər gün soyutma at, qızardılmış
- B⁸⁹ quş eti gətirildilər, səhra quşlarını demirəm hələ,
- B⁹⁰ o quşları ki menim üçün tutub qarışma qoyurdular, hələ öz itlərimin gətirdikləri
- B⁹¹ bu səya daxil deyildi. Mənə çox yaxlılıqlar eleyirdilər. Bütün soyutma xörəklərə
- B⁹² süd qatırdılar. Bir çox iller keçdi, oğullarım
- B⁹³ pəhləvan oldular; hərəsi
- B⁹⁴ öz tayfasına başçılıq edirdi. Şimala, ya Cənuba, çar evinə tələ-sən çapar monim yanında ayaq saxladı – mən onların hamisini
- B⁹⁵ evimə davət etdərim;
- B⁹⁶ susuza su verordim, azmişə yolunu göstərədim.
- B⁹⁷ Var-yoxu talanamı xilas edərdim. Yadəlli

- B⁹⁸ hökmərlərlərə qarşı vuruşmaya vadar edilmiş asiyahılara
- B⁹⁹ ordunu haraya yeritməli olduqlarını göstərərdim.
- B¹⁰⁰ Hökmərlər Retenunun yanında qalib uzun illər onun
- B¹⁰¹ ordusuna başçılıq etdəm. Hansı xalqa qarşı çıxdımsa, meğlub etdəm
- B¹⁰² və həmin xalq öz olaqlarından çıxıb getdi, su quyularını terk etdi.
- B¹⁰³ Mən onun sürülerini əle keçirdim,
- B¹⁰⁴ adamlarıñı eşir apardım, azuqə ehtiyatını tutub aldım,
- B¹⁰⁵ erlerini qırımdı öz elimle, öz yayılma, öz yürüşimle,
- B¹⁰⁶ özümün müdrik buyruqlarınla. Amunenşin qəlbini ovladım.
- B¹⁰⁷ O məni sevirdi, bilirdi ki, çox güclüyem. O məni öz
- B¹⁰⁸ uşaqlarına başçı qoydu. O mənim qolumun
- B¹⁰⁹ gücünü gördü. Retenu pəhlevanı geldi. Məni
- B¹¹⁰ öz çadırında güləşmeye çağırıdı. O, cesur oğlan idi, tayı yox idi onun. O, Retenu ölkəsini zəbt etdi
- B¹¹¹ başdan-başa. Dedi ki, səninle döyüşmək isteyirəm. Fikirleşmişdi ki,
- B¹¹² məni öldürsün. İsteyirdi ki, sürülerimi qənimet alsın –
- B¹¹³ tayfası onu belə öyrətmədi. Amunenş hökmərləri
- B¹¹⁴ menimlə meslehətə geldi ve belə dedi: "Mən onu
- B¹¹⁵ tanırıram, onun düşərgesində olmamışam. Onun
- B¹¹⁶ qapısını mögər mən açırmışam? Mögər onun barlarını uçurtmuşam?
- B¹¹⁷ O paxıl bir ürek idi –
- B¹¹⁸ görürdü ki, sənin emrlerini necə yerinə yetirirəm. Mən heqiqətən özge naxıra qarşmış buga kimiymə:
- B¹¹⁹ bu naxırxın bugaları ona hücum çəkir,
- B¹²⁰ şəşəbunuz buga onuna tutuşar. Ele bir kütle adamı yoxdur ki,
- B¹²¹ rəis olanda da sevilsin. Və ele bir köçəri yoxdur ki,
- B¹²² deltalımı sevsin. ...papirusu dağa yapışdırınsın.
- B¹²³ Mögər gəlmə adam razı olarmı vurağan bugaya
- B¹²⁴ qorxudan kürəyini çevirirsən, özü buga kimi ola da?
- B¹²⁵ Öger üreyindən döyüşmek keçirse, bunu açıq desin.
- B¹²⁶ Mögər Allah kime nə qismət elədiyini bilmir? O bılır!"
- B¹²⁷ Gece düşəndə yayının kirişini çekdim,
- B¹²⁸ oxları qoydum oxdanıma, qılınımı yüngüləcəydim.
- B¹²⁹ sürüsdürdüm qinina, yarağımı temizlədim. Yer üzü işıqlaşanda Retenu xalqı geldi,

- B¹³⁰ onun tayfaları ve
 B¹³¹ qonşu xalqlar toplaşdır – pəhləvan döyüše hazırlaşdı.
 B¹³² Budur, üstüme goldı. Kişi və qadınlar piçıldışdır –
 B¹³³ hamının üreyi mənə tərəf idi. Adamlar
 B¹³⁴ düşünürdürlər: "Onunla kim vuruşa biler?" Onun qalxanı,
 B¹³⁵ baltası, bütün cidaları elindən düşdü. Mən onu məcbur etdim
 ki, bütün yaraqları elindən salsın.
 B¹³⁶ Onu oxdanını tamam boşaltmağa məcbur etdim – bütün
 B¹³⁷ oxları bir-birinin ardınca yanından ötüb keçdi. Bu vaxt o
 mənim üstümə atıldı.
 B¹³⁸ Mən isə onu oxdadım – oxum onun boynuna batdı.
 B¹³⁹ O çıçırbı yerə serildi.
 B¹⁴⁰ Qalan canını da balta ilə aldım, qələbe
 B¹⁴¹ cikkeşçi çəkdiim onun küreyində. Bütün asiyalılar sevincdən
 qışqırışdır.
 B¹⁴² Mənsə Montu allaha mədh oxudum. Onun oğul-uşağı ağlaşdı.
 Amunenşı
 B¹⁴³ hökməndər məni qucaqladı. Mən onun varidatına
 B¹⁴⁴ yiyləndim, sürüsünü qənimət götürdüm.
 B¹⁴⁵ O mənə qarşı ne düşünmüşdə, bunları mən onun başına
 getirdim. Onun alaçığında ne vardısa, əla keçirtdim
 B¹⁴⁶ va bütün düsərgosını zəbt elədim. Beləcə böyüb artdı
 B¹⁴⁷ varidatım, sürülərim çoxaldı.
 B¹⁴⁸ Beləliklə, Allah bir vaxt qazəbləninib yad ölkəyə qovduğu bən-
 dəsindən lütfünə bol elədi və bu gün
 B¹⁴⁹ o bəndənin ürəyi günahdan yuyulub təmizlənmişdir.
 B¹⁵⁰ Qabaqlar mən qəçqin idim, indiso çar sarayı da tənəyin məni.
 B¹⁵¹ Acıdanan ilan kimi sürünürdüm, indiso qonşuya da çörek ver-
 rəm.
 B¹⁵² Öz ölkəmdən qaçanda yalavacdım,
 B¹⁵³ indiso zərif kətəndən don geyinib sallanıram.
 B¹⁵⁴ Həmdəmsizdim, bələdcisizdim qaçanda,
 B¹⁵⁵ indiso çoxlu nökərim var, evim gözəldir, genişdir mülküm.
 B¹⁵⁶ Sarayda xaturlayırlar məni. Ey mənə qaçmağı buyurmuş
 Allah, sen hər kimsənəse,
 B¹⁵⁷ insaflı ol, məni çar sarayına apar! Ola bilsin ki, sen mənə
 B¹⁵⁸ qəlbimin hər gün ziyarət elədiyi diyarı görmek imkani ver-
 cəksən.
 B¹⁵⁹ Doğuldugum ölkədə basdırılmaqdən yaxşı ne ola bilər?

- B¹⁶⁰ İmdadıma yet! Keçmişler gözeldir:
 B¹⁶¹ Allah mənə lütf eləmişdi. İndi de olaydı onun lütfü, əvvəller
 alçaldığının son gününü bəzəyeydi.
 B¹⁶² Onun üreyi qırabetdeki qəribe yarındı. Bu gün de
 B¹⁶³ o, kərəm kamdır, yalvarışı uzaqdan eşidir,
 B¹⁶⁴ məni köçəriliye salmış əli indi sen məni ayırdığın yerlərə
 uzanır.
 B¹⁶⁵ Qoy Misir çarı lütfkar olsun mənə qarşı, qoy mən onun lütf-
 fünde yaşayım!
 B¹⁶⁶ Onun Sarayındakı Ölke Xanımını salamlayıram! Onun uşaq-
 larından
 B¹⁶⁷ bir xəber gəleydi mənə, cavanlaşaydı
 B¹⁶⁸ onun canı, zira qocalıq alıb qapını:
 B¹⁶⁹ zeiflik bürüyüb məni, gözüm də pis görür, əllərim gücdən
 düşüb,
 B¹⁷⁰ yorulmuş ürəyimi ayaqlarım da eşitmır. Yaxınlaşıram
 B¹⁷¹ getmeye, məni Əbediyyət şəhərinə aparacaqlar. Qoy
 B¹⁷² mən eله Melikenin ardınca gedim, qoy o mənə uşaqları sevin-
 dirən bir xəber versin, üzərimdə
 B¹⁷³ ebedi bar olsun. Mənim baremde Yuxarı və Aşağı Misirin əla-
 həzret hökməndəri Xeperkaraya məlumat verildi.
 B¹⁷⁴ Və əlahəzret mənə çar nemətləri göndərdi
 B¹⁷⁵ yad ölkə hakimine göndərdiyi kimi, beləliklə o, öz nökərini
 sevindirmək isteyirdi.
 B¹⁷⁶ Çar uşaqları sarayda mənə
 B¹⁷⁷ özüm barədə aşağıdakıları bildirdilər:
 B¹⁷⁸ "Bu nökəre çatdırılmış çar fərmənin el yazısı: Misirə qayı-
 maq barədə.
 B¹⁷⁹ Resmi çar titulları sadalanır: öz doğuluşuya yaşayan Xor, her
 iki hökməndə Xanım, öz doğuluşlarıyla yaşayanlar, Yuxarı və
 Aşağı Misirin çarı Xeperkara, Ramin oğlu,
 B¹⁸⁰ ebedi heyat verilmiş Senusert. Çarın yol yoldaşı Sinuhe üçün
 çar fərmani.
 B¹⁸¹ Sene bu çar fərmani verilib ki, bilesen:
 B¹⁸² Budur, sen Kedəmdən Retenuya qeder yad ölkəleri gezib
 dolaşdım, bir ölkə səni o biri ölkəye verdi –
 B¹⁸³ öz üreyinin isteyile. Ancaq ne pis iş tutmuşdun ki, cəza gőz-
 leyərsən? Dalda damışmamışan – sənin sözünü danan bir kes
 yoxdur.

- B¹⁸⁴ Öyanlar şurasının dalınca danışmamışan – sənin sözünü inkar edən yoxdur.
- B¹⁸⁵ Qaçmaq istəyi dolmuşdu sənin üreyinə, mənim ürəyimdəsə sən qarşı heç no yox idi. Sənin soman – Saraydakı Nefrudur ki,
- B¹⁸⁶ holo do çıçıklonmə dövrü keçirir. Onun başını çar örtüyü bəzeyir, uşaqları
- B¹⁸⁷ çar otaqlarında yaşayır. Son onların pay verdikləri nemətləri toplayacaq və onların saxavatıyla yaşayacaqsan.
- B¹⁸⁸ Beləliklə, Misir yola düş! Ərşəyə çatdığını sarayı görecək,
- B¹⁸⁹ torpağı öpəcəkson Böyük Kapıların yanında və çar dostlarıyla birləşəcəkson, axı son
- B¹⁹⁰ artıq qocalmağa başlamışan və kişiliyini itirmisən.
- B¹⁹¹ Dəfn günün baroðu, ölonin loyaqətine qoşulmaq baroðu düşün son "gecon", yağı
- B¹⁹² və kofoni Tait öz olılı verəcək sənə. Səninçün dəfniçilər dəstisi düzəldiləcək,
- B¹⁹³ mumiyan üçün altun tabut, lazuritdən tabut başlığı hazırlanacaq, başın üzərində səma rosm olunacaq, sənə ağac qutuya
- B¹⁹⁴ qoyacaqlar, tabutunu öküzlər çökib aparacaq, qarşısına müğənilər yeriyoçklor. Məbədinin girocayındə
- B¹⁹⁵ cirdanlar oynasaqlar. Səninçün ölü qurbanlarının siyahısı oxunacaq və budur,
- B¹⁹⁶ sənin qurbangahının girocayındə çoxlu qurbanlar kesilib, serdabının taqları ağ daşdan yonulacaq, qobrin
- B¹⁹⁷ çar balalarının qobirləri arasında olacaq. Qürbətədə olmeyəcəkson, sənə sonevə (qəbire) asiyalılar yola salımayacaqlar,
- B¹⁹⁸ qoyun dorisina bükülməyəcəkson, üzərində təpə yaradılmayaçaq – yeter
- B¹⁹⁹ sofillondiyin yer üzündə. Naxoşluqlar barədə düşün. Qayıt!" Çar formanı mənə öz tayfam içində
- B²⁰⁰ olarkən çatdı. Formanı mənimcün oxudular, sərildim yere, toxundum
- B²⁰¹ torpağa və başıma torpaq tökdüm. Düşərgəmi dolaşdım sevinc içində və dedim:
- B²⁰² "Necə olub ki, nökerün belə bir şey yazılıb, o kimin istəyile yad ölkəyə göndorlib?
- B²⁰³ Hoqiqətən, məni ölümündən qurtaran üreyin lütfü gözəldir! Yəqin möhəlet verərsə ki,

- B²⁰⁴ cismanı ömrümü başa vurum çar sarayında". Fərmanın çatmağı barədə qəbzin surəti:
- B²⁰⁵ "Sarayın nökeri Sinuxə deyir: "Rəhmət sənə! Ne yaxşı ki, adil Allah'a, her iki torpağın hökmədarına, Ranın sevimlisinə, Montu allahın istəklisine, Fiva hökmədarı Amona unun nökerinin qəsdiz qazdığı bəlliidir.
- B²⁰⁷ Her iki Torpağın hökmədarı Sebek, Ra, Xor, Xatkor, Atum və onun Doqquz tanrısi,
- B²⁰⁸ Sopd, Neferbau, Semseru, şərq Xoru Buto hökmədar qadın (qoy o, səni
- B²⁰⁹ hifz ełəsin), sudaki allahlar, sehranın
- B²¹⁰ ortasındaki Min, Ureret, Tuntun qadın hökmədarı, Nut, Xorur və Sevimi Ölkenin bütün allahları və doniz adalarının
- B²¹¹ qadın hökmədarı qoy sənə heyat və hakimiyət göndərsinler, qoy səni nemətlərə öz şəxavətlerinə görə barındırınsınlar,
- B²¹² qoy sənə sonsuz və hüdudsuz əbədiyyət bağışlınlardır, qarşında qorxu bürüşün
- B²¹³ sehra və dağları, Günsin gözü deyen bütün yerləri zəbt eļəyesən. Bu,
- B²¹⁴ onu Amentiden xilas etmiş ağasına nökerin duasıdır.
- B²¹⁵ İnsan zəkasının hökmədarı olan o öz kölesi Sinuxeni tanıydı, bilirdi ki, kölesi bunu deməkden qorxur və bunları tekrar eļəmek
- B²¹⁶ onunun hem ağır, hem də çətindir. Allah qeder, Ra kimi böyük olan o, köləsinə ağılı özü vermişdir.
- B²¹⁷ Kölesi – onun üçün çalışır; həqiqətən onun buyruqlarında mənə yer var. Qalib Xor –
- B²¹⁸ sənəni al hezətindir, bütün bağ və düzənlərin gücündən artıqdır qolunun gücü.
- B²¹⁹ Ali hezətin əmr ełəsin Mekini Kedemdən, Xentiuşenı
- B²²⁰ Xentkeşandan, Menusu Finikiyadan gotirek.
- B²²¹ Bütün bunlar adlı-sənli hakimlərdir, hamisi da
- B²²² sənə sevgilərinde sabit, həlo Retenu hakimini demirəm: onun ölkəsi – sənin mülkündür,
- B²²³ öz itlərin kimi. Nökerinin qaçmağı qəsədən deyildi, men qaçağımı kəsdiirməmişim ürəyimde,
- B²²⁴ bilmirəm, məni öz yerimden uzaq salan ne idi. Bu,
- B²²⁵ yuxu kimi bir şəydi: sanki Delta sakini özünü Elefantinada
- B²²⁶ bataqlıqlar adəmi Nubiyyada görmüşdü. Axı

- B²²⁷ mən qorxmurdum, məni qovan da yox idi. Axi mən böhtana uymamışdım və carçı mənim adımı
 B²²⁸ çəkməmişdi. Ancaq yeno də bədənim əsirdi, ayaqlarım
 B²²⁹ qaçmağa üz qoymuşdu. Bu, Allahın qisməti idi, məni öz ölkəmdən o aparmışdı. Axi yekəxanlıq yoxdur
 B²³⁰ mənda və öz ölkəsinə tənyan ehməl olar.
 B²³¹ Ra sənin qarşında düzənlər boyunca qorxu yağırdı,
 B²³² bütün dağlar üzərində sonin qarşında dehşət axırdı. Mən sənin sarayında olsaydım, sən, yalnız sen gizlədə
 B²³³ bilordin məndən göylərin işığını. Güneş sənin istəyinlə doğur.
 Çay sularını da sonin iradənle
 B²³⁴ içirlər. Səma yellerini də sonin əmrinlə udurlar.
 B²³⁵ Nökerin bu yerdə əldə etdiyi ali əyan rütbesini sən kime desən – ona verəcək.
 B²³⁶ Qoy ali əhəzətin necə istəyir, eləcə də hərəkət etsin, zira biz sənin lütf etdiyin hava ilə nəfəs alırıq.
 B²³⁷ Qoy Ra, Xor, Xatxor sənin burun pərlərinə sevşinlər, Allah Montunun, Fiva hökmərinin tərəfəkşlikle sevdiyi burnunu sevşinlər! Qoy əbədi olsun sənin burun pərlərin!"
 B²³⁸ Budur, nökerin yanına gəldilər və İaa ölkəsində daha bir gün yaşamağa ona imkan verildi.
 B²³⁹ Mən öz varidatimi uşaqlarına verdim. İlkim tayfa başçısı oldu,
 B²⁴⁰ manım bütün tayfam və bütün varidatım onun olnıne keçdi – bütün adamlarım və heyvanlarım
 B²⁴¹ bütün örüşlərim, meyva verən ağaclarım da eləcə. Sonra nöker canuba yollandı.
 B²⁴² Xorun yolları üstündə dayandı. Serhəd qarovalı rəisi mənim qayıtmamış barəde çapar
 B²⁴³ vasitəsiylə çar sarayına xəber göndərdi. Əlahəzərət buyurdu ki, çar ekinçilərinin mahir
 B²⁴⁴ başçısı yola düşüb, məni Xorun yol-
 B²⁴⁵ larına qədər müşayiət edən asiyalılar gəmilərdə çar hədiyyələrini məna çatdırınsın.
 B²⁴⁶ Gələnlərin her birini mən öz adıyla çağırırdım, her nöker öz işinin üstündə idi. Üzb getdim
 B²⁴⁷ yelkənlərlə. Mon İtu şəhərinə çatanadək yanımıda kütlə yoğurub, şirə çəkdilər.
 B²⁴⁸ Yer üzü çox tez işıqlandı, gəlib məni çağırıldılar. On adam gelmişdi ki,

- B²⁴⁹ məni saraya aparsın. Mən sfinksler arasında üzümü yere sürt-düm.
 B²⁵⁰ Çar uşaqları qapıda dayanıb meni saxlayırdılar.
 B²⁵¹ Çar dostları məni sütunlu heyətdən keçirib yataq otağına apar-dalar.
 B²⁵² Əlahəzəreti talvar altında Böyük altun taxt üzündə gördüm. Onun qarşısında ölü kimi yere
 B²⁵³ serildim, huşunu itirdim. Allah
 B²⁵⁴ lütfkaranə müraciət cəldi mənə, mənimse gözümə qaranlıq çökmüşdü.
 B²⁵⁵ Ruhum yoxa çıxmışdı, canım sustalmışdı, daha sinəmdə ürek qalmamışdı, seçə bilmirdim
 B²⁵⁶ ölümü həyətdən. Bu vaxt əlahəzəret dostlardan birinə dedi: "Qaldır
 B²⁵⁷ onu, qoy mənimle damşşın". Daha sonra əlahəzəret buyurdu: "Budur, gəlib çıxdın. Qaçğıdan sonra qürbətdə sən yad ölkəleri zəbt etdin.
 B²⁵⁸ Ancaq özünü yetirdi qocalıq, onun kandarına çatdırın.
 B²⁵⁹ Sənin bədəninin defin olunması balaca iş deyil. Səni son evə asiyalılar müşayiət etməyəcəklər. Sən də evvəlki kimi etmə, etmə – axı adın çəkildiyi halda,
 B²⁶⁰ yeno də susmusan". Qorxdum cəzalanıım, odur
 B²⁶¹ ki, qorxmuş adam kimi cavab verdim. Yaxşısı budur, susum.
 B²⁶² Axi burada Allahın əli var, indi mənim canımda olan dehşət Allahın buyurmuş olduğu və məni qaçmağa məcbur etmiş qor-xuya bənzəyir.
 B²⁶³ Bax mən sənin qarşidayam – həyatım sənə məxsusdur. Sənin ali əhəzətin öz isteyile hökm versin".
 B²⁶⁴ Əlahəzərət əmr eledi ki, çar uşaqları getirilsin. Əlahəzəret çar arvadına buyurdu: "Budur, Sinuxə gəlib,
 B²⁶⁵ o, asiyalıya oxşayır, o, köçəriyə çəvrilib". Çar arvadı ucadan qışkırdı, çar
 B²⁶⁶ uşaqları ise bir ağızdan əlahəzəre
 B²⁶⁷ dedilər: "Doğrudan da özüdür, çar, hökmdarımız". Əlahəzəret buyurdu: "Bu
 B²⁶⁸ heqiqətən odur". Budur, onlar boyun bağlarını getirdilər – mentalalarını, sisirələrini, təşəş-
 B²⁶⁹ kalarını və indi onları əlahəzərətə verib dedilər: "Sənin

- B²⁷⁰ əllərin, ey çar, qoy gözəlliyyə – Göyler hökmərinin səliqəsinə
doğru uzansın, ey sarsılmaz hakim!
- B²⁷¹ Altın ilahisi sənin burmuna əbədi hayatı versin! Ulduzların
hökməri olan qadın birləşsin sənin! Güneyin tacı su aşağı
axıñ, axıñla yuxarı qalxın qoy Quzey tacı,
B²⁷² Əlahəzətin sözüyle birleşsin, sənin çöhrənə urey qoysunlar!
Sən qara camaati
- B²⁷³ bedbəxtlikdən qorudun. Qoy hər İki Torpağın hökməri olan
Ra lütfünə səndən əşirgəməsin.
- B²⁷⁴ Sənə və Dünya hökməri olan qadına alqış! Yayıni zeiflet,
oxunu saxla həle.
- B²⁷⁵ Boğulana nəfəsini qaytar, bizi isə gözel bir vergiyə çatdır –
B²⁷⁶ köçərlərin bu başçısını, ilahə Mexitün oğlunu, asiyalını, Sevgilər Yurduna doğulmuşu,
B²⁷⁷ səndən qorxub qaçanı, səndən dehşete gəlib
B²⁷⁸ qaçanı biza bağlıla. Sənin üzünü görəndə isə daha qorxu olmaz
və
- B²⁷⁹ səni görmüş göz dəhşətlənməz". Əlahəzət dedi: "Qoy qorxmasın
- B²⁸⁰ və dəhşətlənməsin. O, çarın dostu olacaq,
B²⁸¹ ayanlardan biri kimi.
- B²⁸² Səhor istirahət üçün ayrılan otağa keçin, yer ayırn
B²⁸³ ona". Mən otaqdan çıxdım,
B²⁸⁴ çar uşaqları mənə əl verdilər, biz yola düşüb getdik Büyük
Qapılara doğru.
- B²⁸⁵ Mənə çar oğlunun evində yer verdilər.
- B²⁸⁶ Oradakı serinlədici palata,
- B²⁸⁷ Allah surotları, səma obrazı gözəldir. Hər yanda
- B²⁸⁸ misilsiz xəzinələr görünür, orada çar parçasından
- B²⁸⁹ geyimlər, əyanların en yaxşı çar etirfları, çarın sevdiyə etirflər
var və
- B²⁹⁰ hər işə bir xidmətçi baxır. İllerin izlərini sildilər bədənimdən,
B²⁹¹ üzümü qırıldır, saçımı daradılar, murdarlığı şəhrəda qoydum,
B²⁹² cir-cindir qumda dolaşanlara tapşırdım.
- B²⁹³ Zərif parçalardan paltar geyindim, en yaxşı etirflərle etirflənib
uzandım
- B²⁹⁴ taxtında. Qumları – orada yaşıyanlara terk etdim
- B²⁹⁵ və ağaç yağılarını – onunla etirflənənlərə. Mənə bağ yiyesinin

- B²⁹⁶ evini verdilər, o, çarın dostu idi. Çoxlu usta ev tikdi, hər ağacı
yenidən ekdiler. Mənə saraydan
B²⁹⁷ gündə iki-üç
B²⁹⁸ kərə yemek getirirdilər,
B²⁹⁹ həle uşaqlarının verdiklərini demirəm, heç bir işdə lənglik gör
murdum.
- B³⁰⁰ Mənə daşdan piramida qurdular piramidalar
B³⁰¹ arasında. Tikinti reisi tikiliilərin ölçüsünü
B³⁰² verdi. Rəsmçilər reisi təsvirləri hazırladı.
- B³⁰³ Amıçlılar – Heykəltərəslər reisi
B³⁰⁴ keski ilə işleyirdi. Əbediyyət şəhərinin memarları reisi piramid
danın tikilişine göz qoyurdu. Adet
B³⁰⁵ üzrə, sərdabəye hörülən daşlar qabaqcadan hazır idi. Kahinlər
ayrıldı ölümdən sonra dualarnı oxunması üçün.
B³⁰⁶ Məzar üçün torpaq sahəsini lazımi yerdə ayırdılar,
B³⁰⁷ çarın en yaxın dostlarından birinə layiq. Mənim heykəlim
altuna
B³⁰⁸ tutulmuşdu, yanları nazik qızıldandı. Əlahezət buyurmuşdu
bele edilməsini.
B³⁰⁹ Kütlə içindən çıxanların heç biri üçün bele bir iş tutulmur! Mən
ölən günüməcən
B³¹⁰ beləcə çarın lütfündə oldum.
- B³¹¹ Kolofon: Neca tapılmışdırsa, elece də başa çatdırılmışdır.

[DOĞRU VƏ ƏYRİ]

2. ¹ [...] Doqquz allaha
2. ² bele dedi Əyri: "Qoy Doğrunu getirib hər iki gözünü kor eləsin
lər, qoy o, dalandar kimi
2. ³ menim qapımda otursun". Doqquzlar onun bütün dediklərini
uledilər.
2. ⁴ Günələr ötdü ve Əyri öz böyük qardaşı olan Doğruya baxıb onun
2. ⁵ bir çox üstünlüklerini gördü. Dərhal Doğrunun iki qulluqcusuna
dedi:
2. ⁶ "Öz ağanızı götürüb qəzəbli şirin və bir çox [...]
2. ⁷ qabağına atın. Nökerler buna emel eledilər və Doğruyla qalx
dilar. Və Doğru [...]: "Mənə toxummayıñ".

2. ⁸ [...]
3. ¹ [...]
3. ³ [...]
3. ⁴ [...] Budur, çoxlu günler ötdü,
3. ⁵ [...] çıxdı evden...
3. ⁶ [...] bütün ölkədə onun tayı-berabəri yox idi.
3. ⁷ Onda onlar Doğrunun yanına gelib dedilər: "Gedək bizimlə, baxarsan [...]
4. ¹ [...] tonin yanına atılmış, qoy bizim evin qapısında otursun dalan-dar kimi".
4. ² O cavab verdi: "Get bax ona". Qarabaş gedib onu götürdü.
4. ³ Onu görəndə qarışsızlaşmaz cətirəslə alışib yandı. Onu görəndə [...]
4. ⁴ ki, o [...] O kişi onunla bir gecə yaşayıb, kişi
4. ⁵ kimi dərk elədi onu. Ele həmin gecə o qadının
4. ⁶ boyuna oğlan usağı düşdü. Budur, bir çox günler keçdi, bir oğlan doğdu bu qadın
4. ⁷ ki, bütün ölkədə misli yox idi. O, yekə idi [...] ve Allahdan doğulana oxşayırdı. Onu
5. ¹ məktəbə qoydular. O yazmağı yaxşıca öyrəndi və bütün kişi işlərini yerinə yetirməyə başladı. O,
5. ² özündən böyük məktəb yoldaşlarını hor işdə ötüb keçdi.
5. ³ Onda yoldaşları ondan soruştular: "Kimin oğlusan? Sənin atan yoxdur?"
5. ⁴ Onlar oğlanı lağla qoymağə başladılar. "Həqiqətən sənin atan yoxdur" – deye tohqrır etdilər. Onda
5. ⁵ oğlan anasına dedi: "Kimdir mənim atam? Mən onu öz yoldaşlarına deməliyəm. Onlar hamısı mənə
5. ⁶ deyirlər: "Atan hardadır?"
5. ⁷ Mono belə deyib qəlbime deyirlər". Onda anası dedi: "Qapıda oturan
5. ⁸ o koru görürsen – sənin atan bax odur".
6. ¹ Anası ona belə dedi. Oğlan dedi: "Necə lazımdısa, sənin qohum-larını
6. ² bir yerə toplamaq və timsahı çağırmaq yaxşı olardı!" Oğlan atasını
6. ³ evə gotirib stulda əyleşdirdi, ayağının altına
6. ⁴ katılıcık qoydu, qabağına çörək qoydu, ona yemək-
6. ⁵ içmək verdi. Oğlan öz atasına dedi: "Səni

6. ⁶ kim kor eleyib? Mene de ki, qisasını alım". Atası ona dedi: "Kiçik qardaşım
6. ⁷ kor elədi meni". Başına ne gəlməmişdə, hamisini oğluna danışdı. Oğlu getdi
7. ¹ atasının intiqamını almağa. Yola on çörək, çəlik,
7. ² sendəller, bir xəz və bir qılinc götürdü. Yaxşı görünüşlü
7. ³ bir cöngə götürüb Əyrinin naxırı otlayan yere getdi.
7. ⁴ Naxırçıya dedi: "Al bu on çörəyi, çəliyi, xəzi,
7. ⁵ qılinci, sendəlleri – hamisini özüne götür.
7. ⁶ Cöngə isə qoy mənə qalsın, mən şəhərdən qayıdana qəder". Budur, çoxlu günler ötdü
7. ⁷ va cöngə Əyrinin naxırında qaldı bir çox
7. ⁸ aylar erzində. Budur, Əyri
8. ¹ otlığa geldi ki, naxırınan baş çəksin və həmin cöngəni gördü,
8. ² görünüşü gözəl olan cöngəni. O, naxırçısına dedi: "Bu cöngəni mənə ver, yeyim".
8. ³ Naxırçı dedi ona: "Bu mənim cöngəmdir, onu sənə verə bilmə-rəm". Onda Əyri ona dedi:
8. ⁴ "Mənim cöngələrimin hamısı sendədir, onlardan birini sahibinə ver". Oğlan eşitdi ki,
8. ⁵ Əyri onun cöngələrini apanıb, odur ki, yola düşüb Əyrinin naxırı otlayan yera getdi.
8. ⁶ Naxırçıya dedi: "Həni mənim cöngəm? Sənin
8. ⁷ cöngələrinin arasında onu görmürem". Naxırçı dedi: "Bütün cöngələr sonuncuya dek sənin ixtiyarındadır.
9. ¹ İstediyi, bayəndiyini seç". Oğlan ona dedi: "Onların içində iriliyinə görə mənimkincə tay olanı varmı?
9. ² Axı mənim cöngəm Payamunda dayananda quyuğunun ucu papirus qamışlığını çatır.
9. ³ Buynuzunun biri qərb dağındanadır, biri şərq
9. ⁴ dağında. Onun dincəldiyi yer – çay yatağıdır. Və ondan almış buzov töreyir
9. ⁵ gündə". Onda naxırçı ona dedi: "Məger bu irilikdə, sənin dedi-yin yekəlikdə cöngə olurmu?"
9. ⁶ Bu yerde oğlan onu yaxalayıb Əyrinin yanına sürüdü. Əyrini iso sürüyüb
10. ¹ Doqquzların məhkəməsinə apardı. Allahlar Doqquzluğunu oglana dedi: "Doğru deyil, [...]

- ² biz bu boyda, sən deyən irilikdə cöngə görməmişik". Onda oğlan Doqqzlara dedi:
- ³ "Sizin dediyiniz ölçülərdə bıçaq necə – tiyəsi Yal dağı boyda [...],
- ⁴ tutalqası [...] Koptos sayaq, qını – Allah məqbəresi, qayışı Kel [...] sürüşü?"
- Sonra o, Doqqzlara dedi: "Doğruyla Əyrini ayırd edin. Men gəlməmişem
- ⁶ ki, onun qisasını alım". Onda Əyri, hökmərən adına, – qoy o yaşasın, xatadan uzaq olsun! – and içib dedi: "Amon əbədi olduğu
- ⁷ kimi, hökmərən əbədi olduğu kimi – eləcə də axtarın tapsınlar Doğrunu və əgər o, sağdırsa,
- ⁸ qoy məni hər iki gözdən kor elesinlər, onun qapısına qapıcı qoysunlar!" Bu vaxt oğlan da hökmərən adına, – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – and içdi. Amon əbədi olduğu kimi, hökmərən əbədi olduğu kimi, axtarın tapsınlar
- ¹¹ Əyri, əgər o sağdırsa [...] ve ona beş yüz zərbə və beş yara vursunlar,
- ¹¹ ³ hər iki gözünü töksünlər və Doğru evinin qapısına qapıcı qoysunlar".
- ¹¹ ⁴ [...] Doğrunun və Əyrinin

Sonra zədd olunmuş kolofonun izləri galır.

[İKİ QARDAŞ]

- Deyirlər, eyni ata-anadan doğulmuş iki qardaş varmış. Anupu – böyüyünün adıymış, kiçiyin adı Bata olmuş. Anupunun evi də, arvadı da varmış,
- ² kiçik qardaşsa onun oğlu yerindəmiş; o, böyük qardaşının palitarını tikir və onun mal-qarasını örtüsha aparardı,
- ³ yer şumları, buğdanı biçib yiğardi. O, bütün bunları qardaşlığın elərdi, tarlada hər cü işi yerine
- ⁴ yetirirdi. Kiçik qardaş gözəl bir genc idi, bütün ölkədə tayı yox idi, onda Allah gücü vardı. Bir çox illər keçdi, kiçik qardaş hər gün, adot üzrə mal-qara ilə gedər, axşamlarsa tarlaların cürbəcür otları ilo, südlə, odunla və

- ⁶ gözəl-gözəl çöl nemetleriyle qaydar və getirdiklerinin hamisini qardaşının qarşısına yiğardi, qardaşuya
- ⁷ öz arvadıyla yeyib-içər, sonra isə tövleyə çekilərdi ki, geconı öz heyvanları arasında olsun.
- ⁸ [...] Yer üzü işıqlaşanda və növbəti gün geləndə isə [...] o, xörəklər bişirir və öz böyük qardaşının qabağına qoyurdu,
- ⁹ o ise kiçiyə çöllərin taxilini verirdi və öz mal-qarasını düzə qovub aparır və öz mal-qarasıyla gedirdi.
- ¹⁰ Heyvanlar ona deyirdiler: "Oranın, yaxud buranın otu yaxşıdır", – o da bunları eşidir və hey-
- ¹ vanları onların istədiyi yaxşı otlu yerlərə aparırdı. Onun otardığı heyvanlara berk kökəlir və yaxşı da
- ² döл verirdi. Yer şumlamاق vaxtı geləndə böyük qardaşı ona dedi: "Bize qosqu hazırlırla [...].
- ³ yer şumlayacaq, çünki torpağın arası çıxıb, şum üçün yetişib. Sen de gelərsən
- ⁴ tarlaya, toxum getirərsən sepəmeye, çünki biz şumlamağa sabah seher başlayınq". Belə dedi o.
- ⁵ Böyük qardaş ne barede "Bunu ele!" demişdi, kiçik elədi. Yer üzü
- ⁶ işıqlaşış o biri gün geləndə, hər ikisi toxum ile tarlaya sepine yollandı. Onların
- ⁷ ürkəkləri çox sevdidi, öz emeklərinin başlangıcında şadlandılar. Çoxlu günler ötdü,
- ⁸ qardaşlar şadaldıylardı, daha toxum sepəmirdiler, taxılın hamısı bitmişdi. Onda böyük qardaş
- ⁹ kiçiyi kendə göndərərək dedi: "Kənddən bize toxum getirməyə teles". Kiçik qardaş öz gelinlərini
- ¹⁰ saçını darayan yerde gördü. Ona dedi:
- ¹ "Qalx mene toxum getir, telesirəm, qayitmaliyam. Yubanma!" Gelin ona dedi: "Get anbarı aç,
- ² özün götür nə qəder lazımsa, qoy mənim daranmağım yarımqıq qalmasın". Onda genç oğlan
- ³ tövleyə getdi və iri bir qab götürdü. İstəyirdi ki, mümkün qəder çox taxıl aparsın. Dalına
- ⁴ çoxlu bugda və arpə götürüb anbardan çıxdı. Bu vaxt gelin ona dedi: "Çiyindəki ne yıldır?" O cavab
- ⁵ verdi: "Üç xara bugda, iki xara arpə – cəmisi beş xara – ciyinim-deki yük budur". O belə dedi. Gelinse dedi: "Güçün-

3. ⁶ no çıxdur! Sənин leyaqətlərini mən her gün görürom". Ve ürəyindən keçdi ki, onu bir kişi kimi de tanışın.
3. ⁷ Qalxıb onu qucaqlayıb dedi: "Gedek bircə saatlıq bir yerde yataq. Bu sonin xeyrino olar – səne
3. ⁸ qəşqən palırtı tikorəm". Bu zaman genc oğlan
3. ⁹ cənub panterinə döndü qızılbdən [...], coşdu onun dediyi bu murdar sözlərdən, galin berk qorxu. Oğlan onunla danışib dedi: "Bu nə sözdür? Axi son mene
3. ¹⁰ ana evəzisən, sənин ərinse mənə ata evəzidir, aksi o mənim böyük qardaşımdır, məni o böyüdüb aksi.
4. ¹ Bu no iyəncə sözdür mono deyirsən! Onu bir də heç vaxt dilinə getirmə, mən də heç kəsə demərəm, ağızımı yumaram ki,
4. ² bunu heç kəs eşitməsin". Ve o, yükünü çıynıne qoyub tarlaya yollandı. Qardaşının yanına qayıdı, onlar yenidən
4. ³ işə başladılar. Axşam düsəndə böyük qardaş öz
4. ⁴ evinə getdi, kiçik qardaşsa her cür çöl nemətlərlə şəllənərək mal-qarəni apardı.
4. ⁵ O öz mal-qarasını kəndə tərəf qovdu ki, heyvanlar gecə öz peyəlorindo yatsın. Bu vaxt böyük qardaşın arvadı
4. ⁶ dediyi sözlərə görə qorxu içindəydi. Piy götürüb özünə yaxdı ki, düyümüş adam kimi
4. ⁷ orino desin: "Moni sonin kiçik qardaşın düybü".
4. ⁸ Əri iso homişəki kimi, adı qaydada axşam evinə döndü. Öz evinə girdi, arvadı yero uzanmış va özünü xəstəliyə vurmışdı.
4. ⁹ Homişə olduğu kimi, bu dəfə onun elinə su tökmədi. Onun gölməyiçərəyi yandırmadı, ev zülmət içindəydi.
4. ¹⁰ Arvad yero uzanıb öyümöyündən şikayötənlərindı. Əri ona dedi: "Xotrino kim doyib?" Arvadı dedi: "Səninin kiçik qardaşından başqa
5. ¹ heç kim. O, səne toxum aparmağa gelmişdi, məni təkklikde görüb dedi: "Gedek bircə saatlıq
5. ² bir yerde yataq. Parikini geyin". Qardaşın belə dedi. Mən ona qulaq asmadım. "Məgər mən sənin anan deyiləm? Məgər böyük qardaşın səna ata ovozi deyilmə?"
5. ³ Mən ona belə dedim. O, qorxuya düşüb məni döyüd ki, mən bunu səna danışmayım. Əgor sən onu sağ buraxsan,
5. ⁴ mən ölürem. Bax o golende [...], zira onun dünən həyata keçirmək istədiyi bu iyəncə fikir məni üzür".

5. ⁵ Bunu eşitcək böyük qardaş cənub panterinə döndü. Biçağını itilədi ve berk-berk sıxıdı elində. Peye
5. ⁶ qapısının dalında dayandı ki, kiçik qardaşı axşam evə qayıdanda, mal-qarəni
5. ⁷ peyədə örnəkdirənde onu öldürsün. Budur, gün batur, kiçik qardaş özünün hergünkü adəti üzrə belində her cür çöl otlarından şələ olmaqla
5. ⁸ qayıdır eve. Birinci inek peyəye girir. O öz otarannı dedi: "Budur, böyük qardaş elində biçaq dayanıb
5. ⁹ ki, səni öldürsün. Qaç ondan!" O, birinci ineyin dediyini eşitdi.
6. ¹ O biri inek də peyəye girendə hemi sözü dedi. Bu vaxt oğlan peyə qapısının aşağısına baxıb
6. ² qardaşının ayağını gördü, o elibıçaqlı dayanmışdı qapı dalında.
6. ³ Bu zaman o şəlesişin yere qoyub qaçmağa başladı özünü qurtarmaqçın. Böyük qardaşsa
6. ⁴ elibıçaqlı onu qovub tutmaq üçün tərpendi. Onda kiçik qardaş allah Ra-Xoraxtini köməye çağırıb dedi:
6. ⁵ "Lütflar hökmər! Yalanı doğrudan ayıran səsən!" Ve
6. ⁶ Ra allah onun yalvarışını eşitdi. Ra buyurdu ki, qardaşlar arasına sular ensin.
6. ⁷ ve o suda timsahlar qaynaşın. Beləlikle, her iki qardaş suyun bir tərəfində qaldı.
6. ⁸ Böyük qardaş açığından öz elinə iki dəfə vurdı ki, kiçik qardaşını öldürə bilmedi. Onda
6. ⁹ kiçik qardaş o biri sahildən ona üz tutdu: "Yer üzü işıqlanana qəder yerində dayan. Gün doğanda mən səninə bərabər onun qarşısında
7. ¹ mühakime olunacam, o ise yalançı ve doğruluğun payını layiqince verecek – cünki mən ömürlük səninle [...] olacaq,
7. ² ancaq orda qalmayıb Kedr vadisine çekilecəm. Budur, yer üzü işıqlandı, növbəti gün geldi
7. ³ ve Ra-Xoraxtı qalxdı, qardaşlar bir-birinə baxdılar. Kiçik qardaş sözə başlayıb belə dedi:
7. ⁴ "Bu ne işdir? Dalmıca düşüsən ki, məkrələ öldüresən məni! Axi sen mənən heç qulaq asmadın! Axi mən sənin kiçik qardaşmam,
7. ⁵ aksi sen mənə ata evəzisen! Axi sənin arvadın mənən ana evəzidir. Həqiqətən belədir! Sen məni toxum getirməyə göndərəndə sənin

7. ⁶ arvadın mənə dedi: "Gedək birçə saatlıqı birgə yataq". İndiše gör o, hər şeyi necə baş-ayaq salıb sənin gözündə!" Bundan sonra o,
7. ⁷ gəlinlə öz arasında no söz olmuşdusa, hamisini qardaşına danışdı. O, Ra-Xoraxtiyo and içdi ve dillendi:
7. ⁸ "İndi bu no işdir, sen dalimca düşüb qovursan ve pozğun qadının xatırıno moni məkrələ bıçaqla öldürmək isteyirsin?"
7. ⁹ Sonra o, iti bir qamış yarpağı qırıb özünün tenasül üzvünü kəsib suya atdı, som balığı onu uddu. Ve
8. ¹⁰ o, gücdən düşdü, bədbəxt oldu, böyük qardaşsa qəlbən bərk sarıldı və ucadan hisqirdi, ancaq içinde timsahlar qaynaşan suyu keçə bilədi.
8. ² Kiçik qardaş ona müraciətə dedi: "Niyə sen ağlına yalnız pis şey gətirdin, niyə sen mənim sənə elədiyim yaxşılıqların birini yada salmadın? İndi qayıt evinə
8. ³ mal-qarəni özün otar, zira mon daha sən olan yerdərə olmaya-çağam. Kedr vadisində gedəcəyim. Ancaq sən eşitson ki, başıma pis hadisə golub,
8. ⁴ köməyimə yetişəcəkson. Mən öz ürəyimi qoparıb kedr çıçeyi-nin başına qoyacağam.
8. ⁵ Əgor kedri kəsib çıçeyi yerə salsalar, sən mənim ürəyimi tap-mağə goləcəkson. Əgor axtaşılarnın yeddi il de çəksə, ruhdan düşmə. Onu – mənim ürəyimi tapdıqda isə içində serin su olan bir qaba qoyacaqsın, onda mən diriləb mənə şər atandan
8. ⁶ intiqamımı alacağam. Mənim başıma nə kimisi pis işler geldiyini isə son o vaxt biləcəkson ki, senin elinə pivə veriləcək və o qəf-ləton qıraqından daşib tökülecek. O vaxt əslə yubanma!" Kiçik qardaş bunu deyib
8. ⁷ Kedr vadisində yola düşdü, böyük qardaşsa ellişəliyə başını tutub, başına toz sovrub evinə yollandı. Və o, evinə çatıb öldürdü
8. ⁸ arvadını, onu itlərə atıb, oturdu kiçik qardaş üçün ağlamağa. Budur, çoxlu gün ötdü, kiçik qardaş Kedr vadisində qalmışdı
8. ⁹ və tək idi. O, günlərini sohra quşlarını ovlaşmaqla keçirir, axşamlar kedrin dibində uzanıb yatrıldı, ürəyini de bu kedrin çıçeyinin üzərinə qoymuşdu.
9. ¹ Budur, çoxlu günler ötdü və o, Kedr vadisində öz ellişəliyə özüne bir saray tikib, içini
9. ² cürbocur gözəl şeýlərle doldurdu və ürəyindən aile qurmaq keçdi. Bir gün o öz sarayından çıxıb Doqquzlarla görüşdü.

9. ³ Allahlar bütün yer üzü üçün özlerinin nəzərdə tutduqlarını yerine yetirə-yetirə gedirdilər. Doqquzlar ona müraciətə
9. ⁴ dedilər: "Ey, Bata, Doqquzların cöngesi, böyük qardaşın Anu-punun arvadının ucbatından öz kendini
9. ⁵ atıb qaçandan bəri sən burada tek yaşayırsan? Ancaq bax ki, dəha onun arvadı öldürülüb, intiqamını almışan sən". Allahlar qəlibən
9. ⁶ onun halına yandılar. Allah Ra-Xoraxti Xnuma dedi: "Bataya arvad yarat, qoy o
9. ⁷ tek yaşamın". Xnum onun üçün arvad yaratdı. Onun bədəni və üzü ölkədə olan bütün
9. ⁸ qadınlarından gözəl idi. Bütün allahların mayası vardi onda. Budur, yeddi Xatxor göləb ona baxdılara və bir ağızdan
9. ⁹ dedilər: "Onu qılınc ölübürecek". Bata onu bərk isteyirdi, qadın da onun sarayında yerləşdi. Və Bata gündüzlerini
10. ¹ sehra quşu ovunda keçirir, ovunu eve getirir və onun qarşısında qalaqlayırı. Sonra isə qadına dedi: "Bayırı çıxmə ki, deniz
10. ² səni tutmasın: sən özünü qurtara bilmeşsen, cüntü qadınsan. Menim ürəyim kedr çıçeyinin təpəsindədir.
10. ³ Onu bir kəs tapsa, mən onunla vuruşacağam". Və o hər sırrini açıb ona dedi.
10. ⁴ Budur, çoxlu günler ötdü, Bata qoyulmuş qayda üzrə ova yollandı.
10. ⁵ Qadın evin yaxılığındakı kedrin altında gezişməyə çıxdı. Deniz onu gördü,
10. ⁶ öz dalğalarını onun dalınca gönderdi. Qadın qaçab evdə gizləndi. Denizsə
10. ⁷ kedrə üz tutub dedi: "Tut onu mənimcün!" Kedr deniz üçün onun saçlarını əldə eledi, dənizə
10. ⁸ onları Misire aparıb sahile çıxardı, orada fironun – qoy o yaşa-sın, xatadan uzaq və salamat olsun! – limanyuyanları işleyirdilər. Onun saçlarının etri
10. ⁹ fironun – qoy o yaşa-sın, xatadan uzaq və salamat olsun! – pal-tarına hopdu. Və eləhəzər, fironun – qoy o yaşa-sın, xatadan uzaq və salamat olsun! – limanyuyanlarının qarasınca söylenilə dedi: "Fironun – qoy o yaşa-sın, xatadan uzaq və salamat olsun! – paltarında etirli yağların rayihəsi var". O, limanyuyanları hər gün beləce danlayırdı, limanyuyanları

11. ¹ bilmirdilər neyləsinlər. Fironun – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – limanyuanlarının rəisi sahile çıxdı, o, ürəyində bir ağırlıq duyurdu.
 11. ² Çünkü firon hər gün onu danlıyır. Reis gəlib dayandı düz o yerde ki, qadının saç onunla üzbezüzdə –
 11. ³ suyun içindəydi. O, əmr elədi ki, suya girib saçı getirsinlər. Sən demə, onun olduqca xoş ətri varmış, o bu saçı götürüb apardı firona – qoy o yaşasın, xatadan uzaq və salamat olsun!
 11. ⁴ Müdrük mirzələri çağırıldılar fironun yanına – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – və onlar firona – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – belə dedildər: "Bu saçları"
 11. ⁵ allah Ra-Xoraxtinin qızına məxsusdur, onun canında bütün allahların mayası var. Bu, başqa bir ölkənin sənə bəxşisidir. Göndər
 11. ⁶ öz elçilərini bütün yad ölkələrin torpaqlarına ki, onu tapsınlar. O ki qaldı Kedr vadisində göndəriləsi çapara, qoy onu
 11. ⁷ çoxlu adam müşayiət eləsin ki, o qızı bura gotire bilsinlər". Onda əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – buyurdu: "Dediyiñszələr olduqca gözəldir". Onlara çəkilib getməyə izin verildi. Çox-çox gün-
 11. ⁸ ler ötbük keçdi, yad ölkə torpaqlarına göndərilən elçilər qayıdib gəldilər və əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – məlumat verdildər:
 11. ⁹ "Kedr vadisində gedən elçilər qayıtmayıblar, Bata onların hamisini qırıb, yalnız birinə aman verib ki, əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – bunu xəber versin".
 11. ¹⁰ Bu halda əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – əmr etdi ki, çoxlu döyüş və cəng arabası və onlara birlikdə
 12. ¹ elində qadınlar üçün cürbəcür gözəl bəzəklər olan bir qadın göndərilsin. Bu qadın Batanın
 12. ² arvadıyla qayıdı Misira. Bütün ölkəni şənlik bürüdü. Əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – bərk sevdidi
 12. ³ bu qadını və onu "Böyük Sevgili" adlandırdılar. Onunla danişəb dedildi ki, əri barədə məlumat
 12. ⁴ versin. Bu qadın əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – belə dedi: "Qoy kedri kəssinler ki, o ölsün".

12. ⁵ Firon emr etdi ki, yaraqlı döyüşüler gönderilsin kedri kəsmeyə. Döyüşüler də gedib
 12. ⁶ çiçeyinin başında Batanın üreyi olan kedri kəsildiler.
 12. ⁷ O saat Batanın ölüsü düdü yero. Yer üzü işqlanıb kedrin kesildiyi günün ertesi gün gəldikdə isə
 12. ⁸ Batanın böyük qardaşı Anupu öz evine girdi,
 12. ⁹ oturdu ki, əlini yusun. Ona pive ilə dolu qab verdilər. Pive qabın qraqından daşib töküldü;
 12. ¹⁰ ona içində pive olan başqa bir qab verdilər, pive lilləndi. Bu halda
 13. ¹ o çəliyini, ayaqqabısını, palturnu ve yarağını götürdü. Yol aldı
 13. ² Kedr vadisine təref. Kiçik qardaşının sarayına girdi, qardaşını taxt üstündə
 13. ³ uzanmış gördü, o ölmüşdü. Böyük qardaş kiçik qardaşını ölmüş görüb ağladı. Getdi kedrin
 13. ⁴ altında, onun geceler yatdığı yerde kiçik qardaşının üreyini axtarmağa.
 13. ⁵ Böyük qardaş üreyi üç il axtardı, ancaq tapa bilmədi. Dördüncü il başlananda o, Misirə qayıtmış istədi.
 13. ⁶ O düşündü: "Misirə sabah yola düşərem". Ancaq yer üzü işqlanıb ertesi gün gelenden sonra yenə kedrin
 13. ⁷ yanına getdi ve öz kiçik qardaşının üreyini bir gün de axtardı ve axşam beşə bir qayğı ilə qayıdır ibadət etdi ki, necə olursa olsun üreyi tapacaq.
 13. ⁸ Budur, o bir noxud denəsi tapdı, bu – onun kiçik qardaşının üreyiydi. O içinde serin su olan
 13. ⁹ bir qab götürdü, noxudu qabə saldı və özünün gündəlik adəti üzrə oturdu. Gecə düşəndə isə
 14. ¹ noxuda su hopdu ve Batanın bütün bədəni titrədi, qardaşına təref çevrilib baxdı – bu vaxt ürkə
 14. ² helö qabda idi. Onda böyük qardaş Anupu, içində öz kiçik qardaşının üreyi olan serin su dolu qabı
 14. ³ alıb ona verdi ki, içsin. Ürək öz yerinə düdü, Bata evveller necəydise, həmin görkəmini aldı. Onlar
 14. ⁴ qucaqlaşdılar, danışdılar. Kiçik qardaş böyük qardaşa
 14. ⁵ dedi: "İndi men rəngi gözəl, fikirleriye naməlum olan nəhəng bir bugaya çevriləcəyim."
 14. ⁶ Sen mənim belime minib gün doğanacan belimde oturarsan və biz mənim arvadım olan yere gedib

14. ⁷ çatıraq. Mən öz qisasını alaram. Sən məni elahəzret olan yero apararsan, cüñki elahəzret – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – məni ora apardığın üçün
14. ⁸ sənə lütfkarlıq göstərəcək, üstündən öz ağırlığın qədər qızıl-gümüş asacaqlar, zira mən orada böyük möcüze olacaqam,
14. ⁹ bütün ölkə camaati şənliyə qərq olacaq, sənəsə öz kəndinə qayıdaqasın". Yer üzü işıqlanıb
15. ¹ ertesi gün gələndən sonra Bata böyük qardaşının dediyi cilde girdi. Onda Anupu,
15. ² böyük qardaşı toranacağı onun belinə mindi və onlar elahəzətin məskənинe gelib çatıdlar. Elahəzətə – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! –
15. ³ buğrı haqqında məlumat verdilər. Elahəzət buğrıni gözden keçirib çox məmənnən oldu. Bu münasibətlə çoxlu
15. ⁴ qurbanlar kesildi; danışırıldar ki, "Böyük möcüze baş verib!" Ölkü camaati şənlik içindəydi.
15. ⁵ Böyük qardaşın oyin-başından özü ağırlıqda qızıl-gümüş asdlar, o öz kəndinə qayıtdı, elahəzət ona çoxlu
15. ⁶ adam və cürbəcür nemətlər verdi, cüñki firon – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – onu çox, ölkədə hamidən çox sevdi.
15. ⁷ Bir çox günlər keçdi, buğrı mətbəxə girdi, Böyük Sevgilinin yanında dayandı. Onunla danışmağa başlayıb dedi: "Bax, mən həqiqotən sağam". Qadın ona
15. ⁹ dedi: "Sən kimson?" Buğrı ona dedi: "Mən Batayam. Bilirom fironandan – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – kədri koşdirmeyi nə vaxt xahiş etmişən ki, mən ölüm. Ancaq bax, mən
16. ¹ həqiqətən sağam, özü də buğayam". Qadın öz ərinin dediyi bu sözlərdən
16. ² bərk qorxdı. Buğrı isə mətbəxdən çıxdı. Elahəzət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – taxta çıxdı ki, qəbul olunmuş günü sevgilisi ilə birgə keçirtsin. Qadın
16. ³ elahəzətçün – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – şərab süzdü, onunla xoçça rəftar elədi. O, elahəzətə – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – belə dedi: "Allaha and iç və de ki: Son nə istəsen senin xoçrin üçün edəcəyəm".
16. ⁴ Elahəzət onu diqqətən dinleyirdi, qadın ona dedi: "Bu buğarına bağırını ver mən yeyim, cüñki o bize bundan
16. ⁵ başqa heç nə vermeyecek". O, firona belə deyirdi. Elahəzət fironu – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – onun dediyi berk dilxor elədi
16. ⁶ və buğrı barədə deyilen söz onun üreyini sixdi. Yer üzü işıqlaşdır ertesi gün geləndə böyük qurban bayramı olacağdı elan edildi.
16. ⁷ Fironun – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – birinci qəssabını göndərildi ki, buğrı kəssin.
16. ⁸ Sonra emr olundu ki, buğrı kesilsin. Buğrı xidmətçilərin ciyinine qaldırılıb onun boynuna qəssab öz
16. ⁹ buçığını vuranda elahəzətin – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – Böyük Qapılarının dabanına iki damcı qan düşdü, bir damcısı fironun – qoy o yaşasın,
16. ¹⁰ xatadan uzaq və salamat olsun! – Böyük Qapılarının bir tərefine, o biri digər tərefine
17. ¹ düşdü və onlardan iki böyük perseya ağacı bitib qalxdı, ikisi də mükemmel. Bu barədə firona – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – məlumat apırb ona belə dedilər:
17. ² "Firon üçün böyük möcüzədir – qoy o yaşasın, xatadan uzaq və salamat olsun!" Şənlik bürüdü
17. ³ bütün ölkəni, möcüzəli ağaclara qurban getirdilər. Çox-çox günler ötdükdən sonra elahəzət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! –
17. ⁴ zümrüd pencərə qabağına geldi, boynunda çiçək çələngi, sonra isə
17. ⁵ firon – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – sarayından çıxdı ki, her iki perseyyaya baxısm. Böyük Sevgili də öz faytonunu fironun – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – ardınca sürüb getdi.
17. ⁶ Elahəzət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – perseyalardan birinin altında oturub arvadiyla səhbətə başladı. Buğrı dedi: "Ey riyakar! Mən
17. ⁷ Batayam, senin məkrinə rəğmən yena de yaşayıram. Bilirom, bu senin işindir ki, firon – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – kədri kesmək emrinə
17. ⁸ verib. Mən buğaya çevrilmişəm. Sənse isteyirdin ki, məni ölüdürsünler". Çox-çox günlər tövbə keçdi,
17. ⁹ sevgili qadın qalxıb firona – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – şərab süzdü. Elahəzət onunla çox lütfkar

- davranırdı. O, əlahəzrətə – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – belə dedi:
17. ¹⁰ “Allaha and iç və de: “Sevgili ne istəsə, onun xəri üçün yerinə yetirəcəyəm. Beləcə de”. O, bu
 18. ¹ qadim diqqətən dinləyir, qadınsa ona deyirdi: “Əmr et ki, bu ağacları kəssinlər, ondan qoşqən mebel qayırınlar.
 18. ² Əlahəzrət onun dediklərinin hamisini dinlədi. Və əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – növbəti anda
 18. ³ bacarıqlı ustalar göndərilmesini emr etdi, onlar da perseyaları kəsdi, firon üçün – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! Çar arvadı,
 18. ⁴ onun sevgilisi isə buna tamaşa edirdi. Bu vaxt bir talaşa qopdu, sıçrayıb onun ağızına düşdü ve
 18. ⁵ o, talaşanı udur və o saat uşaqa qaldı. Əlahəzrət emr etdi ki, sevimliyi nə arzulamışdır,
 18. ⁶ kəsilmiş ağaclardan düzəldilsin. Bir çox günler töüb keçdi,
 18. ⁷ bu qadın bir oğlan doğdu. Firona – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – xəber çatdırıldı:
 18. ⁸ “Oğlun olub”. Onu firona göstərdilər. Əlahəzrət ona dayə ve mühafizəçilər töyin etdi. Ve
 18. ⁹ bütün ölkə şədlandı. Və əlahəzrət taxta çıxdı ki, xoş bir gün keçirtsin ve
 18. ¹⁰ onlar şənlik içinde oldular. Və əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – körpəni çox və ilk baxışdan sevdib və
 19. ¹ çar oğlu Kuş qismətini yazdı. Çoxlu günler töüb keçdi və əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – onu bütün ölkənin
 19. ² varisi töyin etdi. Çoxlu günler gelib keçdi, o,
 19. ³ uzun illər boyunca bütün ölkənin varisi olaraq qaldı. Və əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – ucaidi səmaya.
 19. ⁴ Onda firon dedi: “Qoy əyanlarım yanına gəlsinlər. Firona – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – onlara xəber versin ki,
 19. ⁵ özlərinə aid nə baş verib”. Onun arvadını da getirdilər. O, əyanların qarşısında arvadından ayrıldı. Onlar da “he” dedilər.

19. ⁶ Onun böyük qardaşını yanına getirdilər. O, qardaşını özünün bütün ölkəsinə varis qoydu.
19. ⁷ O, otuz il Misir çari oldu, sonra isə öldü. Dəfn günü böyük qardaş onu yerinə keçdi. Kolofon: bu emel gözelcəsinə və dinciliklə
19. ⁸ başa çatdırılmışdır, firon – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – xəzinəsindən olan mirzənin ruhu namine, mirzə Kağabunun,
19. ⁹ mirzə Xorin, mirzə Merimnenin ruhu namine. İşi bu kitabın yiyesi İnnana yerinə yetirmişdir. Kitabın düzgünlüğünü dəməq isteyən olarsa, Tot allah ona qənim olsun.

[MƏHKUM OLUNMUŞ ŞAHZADƏ]

[... ...]

4. ¹ Bu çar haqqında danişib deyirlər ki, onun oğlu yox idi, o öz torpağının allahlarına yalvarıb oğlu istəyirdi(…)
4. ² Allahlar buyurdular ki, onun oğlu olsun, çar arvadıyla bir gecə yatdı, arvadı (...) uşaqa qaldı.
4. ³ Vaxt-vədə tamam olanda o, bir oğlan doğdu. Xatxor ilaheleri yiğisidər ki, onun taleyini qabaqcadan xəber versinlər. Onlar dedilər:
4. ⁴ “Onu ya timsah öldürəcək, ya ilan, ya da it”. Körpeye baxmaq üçün ayrılmış adamlar bunu eşidib əlahəzrete –
4. ⁵ qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – çatdırıldı. Onda əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – qəlbən küskünüşib kəderləndi. Və onda əlahəzrət – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – emr etdi, sehrada bir daş ev tikilsin,
4. ⁶ içərisi adamla və çar – qoy o yaşasın, xatadan uzaq ve salamat olsun! – sarayındaki her cür gözəl şeylərə doldurulsun ki, onun oğlu həmin evdə yaşayıb eşiye çıxmasın. Budur,
4. ⁷ oğlan böyüdü, bir dəfə evin damına qalxdı, yolda bir adam və onun arxa tərefindən de bir it gördü.
4. ⁸ Bu vaxt şahzadə yanındakı qulluqçuya dedi: “Yolda adamın dalınca hərəket edən nadir ele?”
4. ⁹ Qulluqçu dedi: “İtdir”. Şahzadə dedi: “Qoy mənə de bir ełəsini getirsinlər”. Onda qulluqçu

4. ¹⁰ bu barede əlahəzrətə – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – xəbor verməyə getdi. Onda əlahəzrət – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – dedi: “Ona balaca bir küçük çatdırılsın ki, uşağın qalbine dəyməsin”. Ona bir küçük getirdilər.
4. ¹¹ Günler ötdü, şahzadə bədəncə tamam yetkinleşdi
4. ¹² və atasına dedi: “Bir yana çıxmadan, bir künçə qapılıb qalmaqdən no çıxar! Onsu da taleyim qarğayıb məni. Qoy mənə imkan versinlər ki,
4. ¹³ Allahın buyruğu gəlməmiş, öz qəlbimin isteyile hərəkət etəyim!”
- Onda onun üçün cəng arabası qoşular, onu hər cür
5. ¹ yaraqla toçhı etdilər, xidmetinə qulluqçular verib doğu sahilinə keçirdilər.
5. ² Və ona dedilər: “Qəlbinin isteyile yola düş!” Onun iti de yanındaydı. O, ürəyinin isteyile sehraya yola düşdü və en yaxşı səhər quşlarıyla qidalanırdı.
5. ³ O gedib Naxarina hökmərinin mülklərinə çatdı. Naxarina hökmərinin bir qızdan başqa
5. ⁴ övladı yox idi. Bu qız üçün ev tikilmişdi, onun pəncərə ləri yerdən
5. ⁵ yeddi dirsək hündür idi. Naxarina hökmərdarı büyün verib, Suriya torpaqlarının bütün hakimlərinin oğullarını çərtdən onlara dedi:
5. ⁶ “Kim hoppanmaqla mənim qızımın pəncəresinə çatarsa qızım onun arvadı olacaq.
5. ⁷ Əbas cahdları bir çox günər getdi, bir gün yaxınlıqdan cəng arabasında bir oğlan keçirdi. Həkim-
5. ⁸ lərin oğulları onu öz otaqlarına apardılar, onun
5. ⁹ atlarına yem verdilər və ona əllərindən geləni elədilər – canına etirli yağ sürtüdülər, ayaqlarına sarğı qoydular, nökerlərinə
5. ¹⁰ çörək verdilər. Söhbət əsnasında onlar dedilər: “Gözel oğlan,
5. ¹¹ haradan golirsən?” Oğlan onlara dedi: “Mən Misir torpağında bir döyüşünən olduğunuyam.
5. ¹² Anam ölmüşdü. Atam ayrı arvad aldı. Analığım mənə nifret etdiyirdi, mən onun əlindən qaçmışam”. Onlar
5. ¹³ oğlanı qucaqlayıb öpdüler. Bundan sonra çoxlu günər ötdü. Oğlan həkim uşaqlarına dedi:

5. ¹⁴ “Siz ne edirsiniz...” “... üç ay qabaq. Biz də elə o vaxtdan beri hoppanırıq.
6. ¹ Kim hoppana pəncəreya çatısa, Naxarina hökmərdarı
6. ² öz qızım ona verəcək”. Oğlan onlara dedi: “Ayaqlarım ağrısındı, men de sizinlə birlikdə
6. ³ hoppanmağa gederdim”. Onlar hərgünkü kimi hoppanmağa getdilər, genç oglansı
6. ⁴ aralıda dayanıb baxırıldı. Hökmərdarın qızının gözü ona sataşdı,
6. ⁵ bundan sonra oğlan o biri oglanlar kimi hoppanmağa getdi. Hoppanıb pəncəreye çatdı.
6. ⁶ Hökmərdarın qızı onu öpüb
6. ⁷ qucaqladı. Hökmərdarə xəber göndərdilər. Ona dedilər: “Bir adam senin qızının pəncəresinə qəder
6. ⁸ hoppandı”. Hökmərdarə soruşdu: “O hansı hakimin oğludur?”
- Onlar dedilər:
6. ⁹ “O hansısa bir döyüşünənse oğludur, Misir torpağından öz analığından qaçmışdır”. Onda
6. ¹⁰ Naxarina hökmərdarı qəzebləndi. O dedi: Doğrudanmı
6. ¹¹ mən öz qızımı bir Misir qaçqınına verəcəyem?! Qoy rədd olub getsin o burdan!” Oğlana xəber verdilər: “Çıx get hardan golmisen orə”.
6. ¹² Onda hökmərdarın qızı genç oğlanı qucaqlayıb Allahə and işib dedi: “Ra-Xoraxti allah ebedi olan kimi, eger
6. ¹³ bu oğlanı məndən alsalar, heç ne yeməyəcəyəm, su içməyəcəyəm, o saatça oləcəyəm”.
6. ¹⁴ Onda onun bütün dediklərini atasına çatdırmağa getdilər, atası emr etdi adamlar göndərilsin ki, gənci
6. ¹⁵ yerindəcə öldürsünlər. Qız isə göndərilenlərə dedi: “Ra-Xoraxti allah ebedi olan kimi, eger onu öldürsələr, gün batan təki mən de oləcəyem.
6. ¹⁶ Ondan sonra tek birce an da sağ qalmayacağam”. Onda bu barede onun atasına məlumat verməyə yollandılar, o isə emr etdi ki,
7. ¹ genç oğlanı onun qızıyla bərabər getirsinlər. Onda genç oğlan [...] hökmərdar qızı atasının
7. ² yanına gəden zaman [...] hökmərdar onu qucaqlayıb öpdü. Ve ona dedi: “Özün barede danış –
7. ³ mən mənə oğul əvəzisən”. Genç oğlan hökmərdərə dedi: “Mən Misir torpağından olan bir döyüşünün

7. ⁴ oğluyam. Anam ölmüşdü. Atam ayrı arvad aldı, o menə nifrot boslodu, men də qaçdım". Hökmdar öz qızını ona ərə verdi. O ona tarla
7. ⁵ və ev, eləcə də mal-qara və hər cür başqa nemətlər verdi. Budur, həmin vaxtdan bəri bir çox günlər keçdi,
7. ⁶ gənc oğlan arvadına dedi: "Mən üç taleyə möhkumam – timsah, ilana, itə". Arvadı ona dedi: "Əmr et
7. ⁷ itini öldürsünlər". O, arvadına dedi: "Kiçik vaxtdan götürüb saxladığım iti öldürməyi əmr edə bilmərəm".
7. ⁸ O vaxtdan bəri arvad ərinin bərk-bərk qorqanır, onu evdən tək çıxmaga qoymurdu.
7. ⁹ Gənc oğlan Misir torpağından gəldiyi həmincə gün [...] üçün onun
7. ¹⁰ talelərindən biri olan [...] timsah hovuz ətrafında [...]
7. ¹¹ [...] göründü. Ancaq həmincə hovuzda azman bir su cini də vardi. Cin qoymurdu ki, timsah
7. ¹² sudan çıxışın, timsah isə imkan vermirdi ki, cin ondan aralansın.
7. ¹³ Gün qalxanda tutaşış çarpışub vuruşurdular, düz üç ay hər gün beləca vuruşular.
7. ¹⁴ Budur, günlər axıb keçdi, oğlan taxta çıxdı ki, öz evində şən bir gün keçirsin. Axşam külüyə susandan sonra isə
7. ¹⁵ oğlan öz çarpayısına uzandı və onu yuxu apardı. Onda
8. ¹ qablardan birini [...] ilə doldurdu, o birini pive ilə. Bu vaxt ilan öz yuvasından
8. ² sürünüb çıxdı ki, çalsın oğlanı. Arvadı yanında oturmuşdu, yatmadı. Birdən [...]
8. ³ [...] ilan. O içib, dəmənin yuxuladı, qarnının altı üstüne çıktı. Bu vaxt onun ərinin oyatdır [...] .
8. ⁵ O, ərinə dedi: "Bir bax, Allah talelərinden birini şənin ixtiyarına verib. O şəni bundan sonra da qoruyacaq".
8. ⁶ Oğlan Raya qurbanlar verdi, onu və onun qüdretini hər cür övdü. Daha bir neçə gün keçəndən sonra
8. ⁷ oğlan gözmayər çıxdı [...] öz torpağında [...].
8. ⁸ İti da dalınca düdü. Birdən it dil açdı [...]
8. ⁹ [...] oğlan itin yanından qaçmağa üz qoydu və hovuza yaxınlaşdı. O [...] düdü.
8. ¹⁰ Timsah onu həmin su cini olan yerdəcə tutdu.

8. ¹¹ Timsah ona dedi: "Mən səni izleyən taleyinəm. Budur, düz üç aydır
7. ¹² su ciniyle vuruşuram. İndisə mən səni buraxıram [...]
8. ¹³ [...] su ciniini öldür". [...]
8. ¹⁴ Yer üzü işıqlıamb ertəsi gün geləndə [...] gəldi.

(Burada mən qırılır.)

[YUPANIN ALINMASI]

1. ¹ [...] yüz iyirmi suriyali döyüşçü [...] səbətlər kimi [...]
1. ² Cexuti üçün [...]
1. ³ fironum – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – döyüşçüləri [...] onların üzleri ... Bir saatdan sonra isə keflənmişdilər. Yupa hakimino Cexuti dedi [...]
1. ⁴ [...] arvad-uşağımıla şənin şəherinə. Qoy onlarla birlikdə suriyali döyüşçüler de
1. ⁵ gələnlər wə qoy onlara da yemək verilsin, ya da qoy onlardan hər birini bir apr
1. ⁶ müşayit eləsin. Onlara ineklər və yemək verildi.
1. ⁷ [...] çar Menxeperra – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – Cexutiye bu barədə xəber getirdilər.
1. ⁸ Yupalı düşmən Cexutiye dedi: "İsteyimdir ki, çar Menxeperranın – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – emuduna baxım,
1. ⁹ o emuda ki, adı – [...] Gözeldir. Çar Menxeperranın – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – ruhuna and içirəm – o bu gün sonındır, şənin olındıdır [...]
1. ¹⁰ [...] onu mənə getir". Görün Cexuti necə elədi: o, çar Menxeperranın emudunu getirdi
1. ¹¹ [...] onun (?) geyimində. Cexuti yupalı düşmənin qarşısında dayanıb dedi: "Mənə bax, yupalı
1. ¹² düşmən! Budur emudu çar Menxeperranın – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – heybetli şirin, ilahə Sexmet oğlunun emudu. Amon ona öz
1. ¹³ gücünü bəxş edib". Və o, əlini qaldırıp yupalı düşmənin gicgahına bir zərbə vurdu. Yupalı düşmən yixıldı [...]

2. ¹ (...) onun karşısına. Cexuti əmr etdi ki, onun boynuna boyunduruq keçirilsin vo gön kəmərlə
2. ² vurulub yera sorılmış (...)
2. ³ yupalı düşmənin əl-ayağı bağlaşın. Onun ayağına dörd nemset ağırlığında mis yük bağladılar. Cexuti əmr etdi ki,
2. ⁴ qabaqcadan toxutduğu iki güz sobotı getirsinler ve əmr etdi ki, onların içində iki yüz döyüşü gizletsinler.
2. ⁵ Bu döyüşürəllər əlləri kəndirir, boyunduruqla dolu olmaqla, sobotların ağzını
2. ⁶ möhürlədilər. Sobətdəki adamlara ayaqqabılını
2. ⁷ və yaraq da verdilər... Və seçmə döyüşçülər – hamısı beş yüz nəfər – ayırdılar sobotları aparmağa.
2. ⁸ Onlara dedilər: "Şəhəre girondo
2. ⁹ sobotları açıb yoldaşlarını buraxın. Şəhərdə qarşınıza çıxan hər kasi tutub yubanmadan əl-ayağını
2. ¹⁰ bağlayın". Çıxdılar ki, yupalı düşmənin arabacısına desinlər:
2. ¹¹ "Senin ağan deyir: "Get xanımına de: Şadlan! Sutex allah Cexutini, onun arvad-uşağıını bizim əlimizə verib!"
2. ¹² Mənim simam onların azadlığını əllerindən aldı. "İçi adamlar, iplərlə və boyunduruqla dolu olan bu iki sobot haqqında
2. ¹³ belə de". Araçı destənin qabağında gedirdi ki, öz xanımının ürəyini sevindirib
2. ¹⁴ desin: "Biz Cexutini ələ keçirmişik!" Beləliklə, şəherin qapısimi Cexutinin karşısında açıldılar
3. ¹ və döyüşçülər şəhərə girdilər. Onlar
3. ² öz yoldaşlarını açıb buraxılar vo şəhəri ələ keçirtildilər,
3. ³ ənənələr vo yetkinləri tutub, yubanmadan qollarını
3. ⁴ zəncirlədilər, boyunlarına boyunduruq taxdılar. Fironun –
3. ⁵ qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – qüdretli əli düşmən şəhəri zəbt etdi.
3. ⁶ Cexuti iso Misirə, öz hökmərə çar Menxeper-
3. ⁷ raya – qoy o yaşasın, xatadan uzaq və salamat olsun! – bir məktub yazab yatdı:
3. ⁸ "Qoy ürəyin şad olsun – senin lütfkar atan Amon
3. ⁹ yupalı düşməni, onun bütün adamlarını və şəhərini senin ixtiyarına verdi.
3. ¹⁰ Əsirləri, qənimətləri aparmaq üçün adamlar
3. ¹¹ göndər və öz atan Amon-Ranın, allahlər çarının evini

3. ¹² qul-qarabaşla doldur. Qoy onlar vurulub ayağına düşsünlər
3. ¹³ ebedi!"
 (Kolofon:) bu iş mahir barmaqları olan
3. ¹⁴ qoşun mirzəsi (...) – nin ruhu şərefine başa çatdırılmışdır.
 (Kolofonun sonu qalmayıb.)

[ALLAH ATONUN HİMNİ]

¹ Allahu onun öz adıyla medh edirik: "Allah Ra-Xoraxti sağdır, göy üzünde sadıq edir, onun adında Şu adı var – Aton da eł odur". Qoy o dünya durduca yaşasın. Aton sağ və böyükür, göyün Hökməri, yerin Hökmədir, Axetatondakı Aton məbedinin hökmədar və heqiqətən yaşayan Yuxarı və Aşağı Misir çarının şöhrətidir, Rannın oğlu, Rannın bircəsi, her iki Neferkeprur Torpağın Hökməri, heqiqətən yaşayan, Exnaton taclarının hökmədarı – qoy onun ömrü uzun olsun! – şöhrətidir. Hər iki Torpaq hökmərdi, Nefernefruiten Nefertitin – qoy o yaşasın və var olsun, dünya durduca sağlam və cavan olsun! – çarın sevimlişi böyük çarıcanın şöhrətidir.

² O, Eyya deyir: "Sen göy üzündə güzel işıq saçırsan, ey canlı dairo – həyatın başlangıcı! Sen şərqi göylərə qalxdın və bütün yer üzünü öz gözəlliyyinle doldurdun. Sen gözəlsen, böyükən, işıqsاقانsan! Sen bütün yer üzünün üzerinde yüksəklerdəsen! Senin şuların öz yaratıqlarının son heddine qeder bütün ölkəleri bürüyür.

³ Sen Rasan, son son uclara çatırsan. Sen uzaq-uzaq torpaqları sevimli oğluna təbə edirsin. Özün uzaqdan, şularınca yerdekdir, sen adamların qarışısından (...), senin hərəketindir. Sen qərbdə batırıns – yer üzü ölümə uğramış kimi zülmətə batır. Adamlar evde yatırlar, başlarını bürüyür, göz gözü görmür, onların baş altında gizledikləri varidatları oğurlanır, özləri bundan xəber tutmurlar.

⁴ Şir öz kahasından çıxır. Gecə düşüb, yer üzü sükütlə dalandan qaranlıqla ilanlılar adamları çalır, hər şeyi yaradın öz göy qubbəsindən enir. Sen göye qalxanda yer üzü işıqlanır; sen güneşini kimi işıq saçırsan, zülmeti qovırsan, öz şularını sexavətələ payılaysın, her iki torpaq sadıq içinde yuxudan oyanıb ayağı qalxır. Onları sen oyadırsan – onlar da öz canlarını yuyub, paltalarını götürürler.

⁵ Onların əlleri sənə doğru uzanır, sen bütün yer üzü üzərində işıq saçında onlar seni medh edir, öz işlərində çalışıp zahmet çekirler.

Mal-qara çəməndə sevinir, ağaclar və otlar yaşıllaşır, quşlar yuva-
dan uçur, onların qanadları da sonin ruhunu şöhrətləndirir. Bütün
heyvanlar öz ayaqları üstə, qanadlılar qanadlarıyla tullanışır, –

⁶ son öz nurunla işıqlandıranda onların hamısı canlanır. Gəmilər
şimala və conubə üzür, bütün yollar açılır son işq saçanda. Çay-
dakı balıqlar sonin üzün görənə dəcəlcosına üzüsür, sonin şüa-
ların dənəzin dibinə enir, son ilbiz canında mirvari yaradırsan,
kişidə toxum aməle getirirsin, anasının bətnində oğluna heyat
verirsin, son körponi ovndurursan – o da ağlamır – son onu qida-
landırırsan,

⁷ bətndə özün yaratdıguna nəfəs verirsin, uşaq (...) bətnindən çıxan
anda, öz doğuluş gündündə son onun ağızın açırsan, onun üçün nə
lazım olsa, yaradırsan. Qış balası yumurtada olanda oradan onun
səsi gelir, son qabiq arasından ona nəfəs göndərirsin və ona heyat
verirsin. Son ona yumurtanı yırtmaq müddatini müəyyən edirsen
və budur o, yumurtadan çıxır ki, sonin müəyyən elədiyin vaxtda
səslənsin. O yumurtadan çıxan kimi öz pəncələriyle yerişir. Gör
sonin yaratdıqların, adamların dünyasından gizli olan şeylər necə
də çıxdur, ey vahid Allah,

⁸ səndən başqa yanadır yoxdur! Son tək idin – öz üreyinin istəyi
yeri yaratdırın, yerlə birlikdə adamları, mal-qarəni, aşağıda öz aya-
ğıyla yerişen və yuxarıda öz qanadlarıyla uçan bütün canlıları
yaratdırın. Yadelli ölkələr, Suriya, Kuş, Misir – son hər adama yer
ayırımsın. Son onlara gerək olanların hamısını yaradırsan. Hərə-
nin öz qidası var, hərənin ömrü müddəti müəyyəndir. Adamların
dilləri bir-birindən fərqlidir, onların surətləri de bir-birinə bən-
zəmir,

⁹ dərlərinin rongi də, cünti son bir ölkəni digərindən fərqləndirmi-
sin. Son cahonnamə Nili yaradıb onu öz arzunla yer üzünə çıxart-
mışan ki, adamların ömrünü uzadasan, onlara hayat bexş etdiyin
kimi, onları özünçün yaratdığın kimi, ey hamının hökmərdarı, öz
əməyilə yorulmuş olan, ey bütün torpaqların hökmərdarı və onlar
fürsətini peydə olan, gündür gönəşinin dairəsi, ulu, hörmətli! Bütün
yadelli uzaq ölkələri son yaratmışan və onlar sonin lütfünə yaşayır-
lar – axı göylərə onların Nilini son vermişən ki, o, yero töklüb –
¹⁰ indi budur dənizdəki kimi dağlarında da dalğalar var və onlar hərənin
tarlasını öz yerində suvarır. Sonin buyurqların necə gözəldir, ey
əbediyət hökmərdarı! Göylərdəki Nil – yadellilər və dördayaqlı
vəhşi heyvanlar üçündür, cəhənnəmdən çıxan Nil isə Sevimli

Torpaq üçündür. Senin şüaların bütün ekinleri yemləyir: son qal-
xırsan – onlar canlanıb yaşayır. Son vaxtin açarını müəyyən etmi-
son ki, yaratdıqların

¹¹ döne-döne yaransınlar, müəyyən etmişən qış ki, öz ekinlərini
sərinləşdirsin, bürkünənən örträ ki, [...] Uzaq səmələri yarat-
mışan ki, oraya ucalasan – bütün yaratdıqlarını görmək üçün. Son
bircəsən, son öz simanda peydə olursan, ey canlı Aton, işqli və
parlaq, uzaq və yaxın olan! Özündən, bircəden yaradırsan son
özünün milyonlarca surətini.

Şəhərlər və kəndlər, tarlalar və yollar və Çay. Hər bir göz dikilib
sənə, gündüz gəneşinin sinisi,

¹² [.....]

Sen manim qəlbimdən, Ranın yeganəsindən, öz oğluñ Nefer-
xeprurdan başqa seni derk edən yoxdur, son öz oğluna senin buy-
ruqlarına və qüdrətine vaqif olmaq imkanı verirsin, bütün yer üzü
senin sağ elinin altındadır, cünti adamları sen yaratmışsan: son
qalxırsan – ölürlər onlar. Son onlarnın ömrü müddətisən. Onlar
sendə yaşayırlar. Son lap batana qədar bütün gözlərənən gözəlli-
liyinə baxırlar. Son qərbədə batanda bütün işlər dayanır. Son doğub
qalxanda, buyurırsan ki, (...) çar üçün çiçək açısan. Son yer qabığın-
nın esasını qoyandan bəri hamı telesir. Son hamını öz oğlun, öz
cismindən törməş, Yuxur ve Aşağı Misirin çarı, heqiqətən yaşa-
yan, hər iki torpaqın hökmərdarı, Neferxeprur, Ranın yeganəsi, Ranın
heqiqətən yaşayan oğlu, böyük Exnaton tağlarının hökmərdarı – qoy
onun ömrü uzun olsun! – üçün və çarın sevdiyi böyük çariçanın,
hər iki torpağın hökmərdarı Nefernefruştən Nefertitinin – qoy o
yaşasın, dünya durduqca cavan olsun! – xatirinə oyadırsan!"

"ÖLÜLƏR KİTABI" NİN 125-ci FƏSLİ

[GİRİŞ]

Salam olsun sənə, böyük Allah, İki Gerçəyin hökmərdarı!
Gəlmışən ki, sənən gözəlliyinə baxım!

Men seni tanıyıram, men burada, – İki Gerçəyin Böyük Sar-
yında olan qırıq iki allahın adını bilirəm, – onlar qatilləri gözlezir və
canilər Unniferin sorğusuna çəkilən gün onların qanını içirlər. Bax,
men sizi tanıyıram, ey ədalət hökmərləri!

Sizin yanınızda ədalətə gelirem, sizin xatirinize atmuşam ədalət-
sizliyi.

[ÖLMÜŞ ADAMIN İLK BƏRAƏT NİTQİ]

- ¹ Adamlara pislik eleməmişəm.
- ² Mal-qaraya zərər vurmamışam.
- ³ Həqiqət yerində günah eleməmişəm.
- ⁴ (...) – məməmişəm.
- ⁵ Pis iş tutmamışam.
- ⁶ (...)
- ⁷ Mənim adım müqəddəs gəmini sūrenin qulağına çatmayıb.
- ⁸ Küfr danışmamışam.
- ⁹ Zəifə əl qaldırmamışam.
- ¹⁰ Allahlar qarşısında murdarlıq eleməmişəm.
- ¹¹ Köləni onun ağası qarşısında incitməmişəm.
- ¹² Xosteliyə sebəb olmamışam.
- ¹³ Göz yaşına sebəb olmamışam.
- ¹⁴ Adam öldürməmişəm.
- ¹⁵ Öldürmək emri verməmişəm.
- ¹⁶ Heç kəsi iztirabə salmamışam.
- ¹⁷ Məbədlərdəki azuqəni tüketməmişəm.
- ¹⁸ Allahların çörəyini korlamamışam.
- ¹⁹ Ölülerin çörəyini mənimsəməmişəm.
- ²⁰ Ər-arvad sədaqətinə pozmamışam.
- ²¹ Söyüş söyməmişəm.
- ²² Çəki daşının ağırlığını artırıb-azaltmamışam.
- ²³ Aruradan azaltmamışam.
- ²⁴ Yarım arura qədər də heç kəsi aldatmamışam.
- ²⁵ Çəki daşının üstündən basmamışam.
- ²⁶ Şəqul ilə kelək işlətməmişəm.
- ²⁷ Uşaqların ağızından südü almamışam.
- ²⁸ Mon qoyun və keçiləri örüşdən qovmamışam.
- ²⁹ Tanrı quşlarını cələ qurub tutmamışam.
- ³⁰ Mən tanrı balıqlarını nohurda tutmamışam.
- ³¹ Suların axımını dayandırmamışam.
- ³² Axar suların yolunu kesməmişəm.
- ³³ Qurbankəsmə saatında qurban odunu söndürməmişəm.
- ³⁴ Ət qurbanı günlorini boş ötürməmişəm.
- ³⁵ Allahın mülklərində sūrənű hürkətməmişəm.

³⁶ Allahın çıkışında mən ona mane olmamışam.

³⁷ Təmizəm, temizəm, temizəm, temizəm!

Mənim temizliyim – Herakliondakı böyük feniksin temizliyidir, çünkü mən qışın ikinci ayında, sonuncu gündə bu yerin hökmədarının yanında – Heliopoldakı Xorun gözünün dolğunluğu gündündə – bütün misirlilərə hayat bəxş edən nefəs hökmədarının buruyam.

He, mən Heliopoldakı Xorun gözünün tamlığını gördüm!

Bu ölkədə, İki Gerçekin böyük sarayında, bu ölkədə mənim başıma heç bir pis hadisə gelməyəcək, çünkü mən bu sarayda olan qırx iki allahın adını, böyük allahın yol yoldaşlarının adlarını biliyəm.

[ÖLMÜŞ ADAMIN İKİNCİ BƏRAƏT NİTQİ]

- ¹ Ey Usex-nemrut – Heliopolda olan – mən pislik eleməmişəm!
- ² Ey Xepet-sedecet – Xer-axoda olan – mən oğurluq eleməmişəm!
- ³ Ey Denci-Hermopolda olan – mən qibə eleməmişəm!
- ⁴ Ey Akşut – Kereretde olan – mən soyğunçluq eleməmişəm!
- ⁵ Ey Nexexau – Ra-Setauda olan – mən adam öldürməmişəm!
- ⁶ Ey Ruti – göylərdə olan – mən çəki ölçüsünə azaltmamışam!
- ⁷ Ey İrti-yem-des – Letopolda olan – mən ikiüzlilik eleməmişəm!
- ⁸ Ey Nebi – dahi-dahi peydə olan – mən küfr danışmamışam!
- ⁹ Ey Sed-Kesu – Herakleopolda olan – mən yalan danışmamışam!
- ¹⁰ Ey Udi-Neser – Memfisde olan – mən yeməli şey oğurlamamışam!
- ¹¹ Ey Kerti – Qerbdə olan – mən boş yere donquldanmamışam.
- ¹² Ey Xecu-ibexu – Fayumda olan – mən heç bir pozuntuya yol vermemişəm!
- ¹³ Ey Unem-senf – qurbangahda olan – mən allahlara məxsus olan inek və öküzleri kesmemişəm!
- ¹⁴ Ey Unem-beseku – 30-ların sarayında olan – mən sünbüldə dənələri zəbt eleməmişəm!
- ¹⁵ Ey haqiqət hökmədarı – Maatide olan – mən bışmış çörəyi əllərdən dartıb almamışam!
- ¹⁶ Ey Temmi – Bubastda olan – mən heç kəsi xəlvətə dinləmemişəm!

- ¹⁷ Ey Aadi – Heliopolda olan – mən boş-boşuna danışmamışam!
¹⁸ Ey Cucu – Anecido olan – mən varidat üstündə savaşmamışam!
¹⁹ Ey Uamti – mahkəmə yerində olan – mən zina eleməmişəm!
²⁰ Ey Manitef – Min məbədində olan – mən lotayıl danışmamışam!
²¹ Ey Xerpuru – İmadda olan – mən heç kəsi hədələməmişəm!
²² Ey Xemp – Tuida olan – mən heç bir qanunu pozmamışam!
²³ Ey Şed-Xeru – Uritdə olan – mən heç kəsə qozəblənməmişəm!
²⁴ Ey Nenex – Xexa-Cide olan – mən düz sözə kar olmamışam!
²⁵ Ey Ser Xeru – Unsido olan – mən dözülməz olmamışam!
²⁶ Ey Basti – Şetitdə olan – mən məhkəmədə üzə durmamışam!
²⁷ Ey Xerefxyayef-Tepxet – Catda olan – mən uşaqlıq eleməmişəm!
²⁸ Ey Ta-Red – dan yerində olan – mənim ürəyim heç nəyi gizlətmir!
²⁹ Ey Kenemtə – zülmətdə olan – mən başqasını təhqir etməmişəm!
³⁰ Ey İnxetenef – Saisdə olan – mən başqasına qarşı kobud olmamışam!
³¹ Ey Neb-Xeru – Necefetdə olan – mən qəlbən tələskən adam olmamışam!
³² Ey Serexi – Ucenetdə görünən – mən(...) pozmamışam!
³³ Ey Neb-Atsi – Siutda görünən – mən çarançı olmamışam!
³⁴ Ey Nefertum – Memfisda olan – məndə ləkə yoxdur, mən pis iş tutmamışam!
³⁵ Ey Tem-Sen – Busırksdə olan – mən çarı təhqir etməmişəm!
³⁶ Ey İremibef – Çebuda olan – mən suda üzənməmişəm!
³⁷ Ey Xei – Kunda olan – mən səs-küyü salmamışam!
³⁸ Ey Uci-rexit – sarayda olan – mən heç kəsə hörmətsizlik etməmişəm!
³⁹ Ey Nexebe-Nefert – Nefertdə olan – mən lovğalanmamışam!
⁴⁰ Ey Nexebe-Xau – şəhərdə olan – mən özümü özgədən forqləndirməmişəm!
⁴¹ Ey Ceser-tep – kahada olan – (...)
⁴² Ey İnayef – Yuqertdə görünən – mən öz şəhərimdə Tanrıya böhtən deməmişəm!

POEZİYA

SEVGİNİN GÜCÜ

1

Canıma dolub, qanıma keçib sona olan sevgim,
 Qarışib şərabla su qarışan tek.
 Narıncla xoş iyi edviyyat,
 Ya südə ötərli bal qarışan tek.

Tələs, öz Bacının yanına tələs,
 Cıdrıda şütyən cövlən at kimi.
 Ya da ki öküz
 Ac qalib axura təpiyen kimi.

Sənin möhəbbətin – Tanrı vergisi,
 Kövşəni bürüyon alovdu, alov,
 Göylərdə ovunu vuran bir qartal.

2

Məni ovsunlayıb bir könül hüsnü,
 Dodaqları – açılmamış dirilik çiçeyinə,
 Döşləri narınca bənzər bağımın.
 Qummuş əllərini açan tapılmaz.

Məni esir elayıb onun sığallı alı.
 Sərvəndə düzəldilmiş təloyə benzeyir o.
 Saçının ciğaları – şirnikdirci yemdir,
 Mənsə vəhşi qaz kimi düşmüşəm bu təloyə.

Halim yox, sevgini rödd edim sənin.
Sen do öz əhdindən dönmə, sadıq ol!
Tərk edən deyiləm mehribanım!
İster bataqlıqda saxlayın məni!
İster qamçılıqın Suriyayadək,
Ya dayanəkleyin Nubiyyayan.
İster çubuq vurun, qovun sehraya,
Döyüñ Nil çayının başına qeder.

Uymaram siz veren nəsihatlərə.
Dönmək istəmirəm mən öz sevgimden.

Bir qaydayla tappıldayır avarları gəmimizin.
Nil çayıyla şələ-şələ qamış aparıram mən.
Memfisə kaş tez yetirim, dua edim Ptaya
Deyim ona, sevgilimi yetir mənə bu gecə!

Çay – şərabdır!
Tanrıñ Pta – qamışdır bu çayın.
Suçiçəyi yarpaqları – ilahəmiz Sexmetdir,
Qönçələri – ilahəmiz Ərəitdir, çıçəyi – Tanrı Nefertum.

Mənim qızıl isteklim şənlərin, nur saçaraq,
Yer üzü işıqlanır. Memfis uzaqlardadır.
Tanrıñ öz əməyilə,
Düzülüb, doldurulmuş narinc sinisi kimi.

Yatağıma uzanıb
Xəstəliye vuracağam özümü.
Qonşularım mənə baş çəkəcək,
Qoşulub onlara sevgilim de gelecek.
Mərzimizi bütün el bileyək,
Qınayacaqlar mənə xəstəlik uyduran həkimləri.

Budur, şəher qıraqında Bacımın evi.
İkitaylı qapısı açıqdır taybatay.
Cəftesi atılıb bir yana.
Yaman hirslenib sevgilim, yaman.

Kaş, məni dalandar götürəydi kaş,
O ki var men onu cinlöderdim ki,
Açıqlı sesini tez-tez eşidib
Əseydim öñünde körpə uşaq tek.

Hökmdar arxının axarıyla yol gedib
Keçərdim Ra adını daşıyan başqa yola,
İstərdim çatım ora –
Çadırlar qurulan vaxt,
Mertiū kanalının ağızı açılan zaman.

Üzürem – bayrama gecikməyim kaş!
Tanrıñ Raya doğru qəlbim üçünur.
Qoy kömək etsin mənə Qardaşına görüşüm
O bizim hökmədarın məbedinə gedərken.

O kanalların ağızı qaldı her ikimizə.
Sense mənim qəlbimi apardın Heliopola.
Mən de seninlə getdim o ulu hökmədarın
Şərefinə salmış meşədəki talaya.

O Güneş tanrısinin (yaşıl) ağaclarından
Budaq qırıb özüme yelpik düzəldirəm mən.
Üz çevirib dönürəm meşədəki talaya,
Həm baxıram orada (duran) ibadətgahı.

Cığlı saçlarıma qatı balzam çekərek,
Əllerimi doldurub persey budaqlarıyla
Mən özümü Misirin ilahəsi sanıram.
Sen meni qucaqlayıb ağuşuna alanda.

BACININ ÇƏMƏNLİKDƏN QAYIDARKƏN
OXUDUĞU GÖZƏL VƏ ŞƏN MAHNILARIN
BAŞLANĞICI

2

Ey qardaşım! İstəyini
Qabaqcadan duymuşam mon.
Bir arzum var, kaş ezipim
Sevəydi məni ürəkden.

Mon çıxmışam qüş ovuna.
Bir əlimdə teləm vardır,
O birində tor tutmuşam,
Bir də ucu iti mizraq.

Pundan Misir somta uçan
Qanadları mirra¹ kimi
Ətir saçan o quşların
Biri düşür tələmizə.

Ətirli Punt yağına
Bələnibdir cynaqları.
Göl bu quşu azad edib
Tək qalaq burda ikimiz.

Eşitdinmi harayını
Ətir saçan o gözəlin?
Cololorı quran vaxtı,
Ya biz birgə olan zaman.

Xoşbəxtlikdir – çəməndə sən
Sevgilinlə görüşsən.

Çöl qızı hay salır;
Teləyə düşüb.
Mənse çırpinıram
Eşq tələsində.

Qüş tuta bilməsem,
Ovsuz-şikarsız
Anamın yanına necə qayıdım,
Necə cavab verim onda anama.
Mən tale qursam da bu gün, doğrusu:
Düşmüşəm yanımın eşq tələsine.

3

Çöl qızı qanad çalıb,
Sulara baş vurur o.
Uçur destəyle quşlar. Eh, nəyimə gərəkdir?!
Mənim ürəyim dolub sevgiyələ, məhəbbətlə.

4

İndi çıxıb gəlirəm, istəklimin yanından
Yenə qəlbim üçünur
Mən onu düşünəndə.
Şipşırın yemək belə –
Mənə acı, şor geler;
Dadlı şorab versələr,
Qaz ödündən pis olar.

Sevgilimin öpüşü
Qəlbime heyat verer,
Aman Allah, hifz elə
Sevgilimi əbedi.

¹ Mirra – ətirli qatran

Ay özizim, hər zaman arzularam ürekden,
Nola sonin evinin sahibesi olaydım.
Əllorim işinəydi, nola, sonin ovunda,
Məhəbbətim kəş sənə sevinclər boxş edəydi.

Köksünə sığınanda qəlbimdə yalvardım ki:
"Kaş bu gecə sevdiyim menim erim olaydı.
Yataydıq bir yataqda.
Onsuz elə bilirom qəbirdə yatmışam mən".


Son – Sağlamlıq özüsən, son – əbədi həyatsan!
Yaşayırsan, Bu özü – seadətdir, seadət!
Varlığın xoşbəxtlikdir
Daim sənə can atıb, səni sevənlər üçün

Eşidirom oxuyan qaranquşlar deyirlər:
"Dan sökülür, süh olur, yola düşmək demidir!"
Ay quş, məzəmmət edib,
Nolar, məni qınama!

Rahatca yatıb mənim sevgilim otağında.
Qəlbim yaman sevinir.
Əllərini alaraq əllərimin içine
Dil açıb həmdəmimə deyirəm: "Getmə, getmə!"

İkimiz də birlikdə gəzinməye çıxırıq,
Bağın kimsəsiz, sakit guşosunu gəzirik.
Qadınların ən böyük xoşbəxti olmuşam.
Yar sözümüz eşidir, yaralamar qəlbimi.

Qapıya üz tutmuşam –
İndi yarım gelecek!
Göz dikmişəm yollara –
Səksəko içindoyəm.



Qayğım – məhəbbətimdir,
İşim, peşəm – gözlemek.
Mən yalnız məhəbbətə
Hay verirəm ürekden.

Mən qasid göndərərəm –
Çapar kimi tez gedən.
Xeber getirsin, belkə
Sən meni aldatmisan?!

Başqasını sevmisən,
Ovsunlayıb o səni.
İnanmiram, aldanıb
Unudasan sen məni!

Sənin məhəbbətin düşür yadıma!
Saçının yarısı daramıb hele.
Darağı tullayıb, saçı unudub
Seni axtarmağa qaçıram indi.

Bilsəm gözleyirsən, unutmamışan,
Saçına bir anda daraq çekərəm,
Bir göz qırıpında hazır olaram.

SEVİNC NƏĞMƏLƏRİNİN BAŞLANĞICI

Gözel çiçeklərdən çeleng höriüm.
Xezlə tarazlanan dolu tuluq tek,
Qəlbim taraz olub qəlbinle senin,
Dincelir, köksüne sığındığımdan.

İstəyim – gözümə melhem tapmaqdır.
Gözümə nur gelir sənə baxanda.



Sığınib köksüne səndə tapmışam,
Eşqimi, ey mənim sevimli ərim.

Bu gözəl saatdır! Nola bu anlar
Uzanıb çatayıdı əbədiyyotə.
Sığınib qoynunda yatanda sənin
Qaldırdın göylərə mənim qəlbimi.

Könlüm sevinəndə, ya sixılanda
Mənim yanımda ol, ayrılma məndən.

2

Sarmaşıq var çələngimdə,
Hörmüşəm, yaraşın o gənc alnına.

Axi soninkiyəm mən –
Güllərini bəcərdiyim
Otları ətir saçan
Bir bağ kimi.

Bir çarhovuz düzəltmisən,
Xərif yellər əsikcə
Sərinlədir ətrafında
Gəzdiyimiz suları.
Ovcundadır əllərim –
Bəxtiyarlıq axır canımı,
Çırpinır ürəyim.
Yanaşı yol gedirik səninlə birgə.

Xoş səsin – şipşirin şərabdır mənə,
Onunla xoşbəxtəm, yaşayıram mən.
Yədiyim çörəkdən, içdiyim sudan
Daha çox baxışın görəkdir mənə.

[ONUN BAĞININ AĞACLARI]

1

Nar ağacı deyir:

Mən onun dişlerinin düzümünü örnək götürdüm.
Dənələrimi onun dişleri kimi düzdməm.
Meyvələrimi de onun döşlərinə oxşatdım.
Yarpağımıla bəzənib öyünürəm il boyu.

Səvgililər yiğış çətirimin altına,
Məlhəm çəkib, yan vurub orda sıqlaşırlar.
Şərab, qıçırma içib keflənərək cavanlar
Bürküdən qorunaraq, orda daldalanırlar.

Fəsil dəyişikcə bu bir qaydadır,
Tökər yarpağını bağda ağaclar.
Mən isə saxlayıb təravetimi
Gözel qallam ilin on iki aylı.

Çiçəyim düşməyə meqam tapmamış
Tezə tumurcuqlar verər budağım.
Bağların gözüyəm – birincisiyəm,
İkinci sayılماq ar gələr mənə.

Cəsarət eləyib eger siz mənim
Xətrimə deysəniz, ya alçaltsanız,
Açaram üstünü kəleyinizin,
Faş olar büsbütün yalanlarınız!

Seven öz layiqli payını alar,
Mavi və ağ lotos saçqlarıyla.
Verər öz dərsini sevgilisinin,
Çıxarár canından bütün heyfini.

Məst olar hər cüre pivedən içib,
Qınayıb kəməndə salar oğlanı.

Saxlayıb o qamış çotır evində
Sevib oylandırır bütün gün onu.

— No deyim! Haqlıdır o nar ağacı,
Gərək dila tutub onu o ki var,
Bütün gün oylonək kölgəliyində.

Əncir ağacı deyir:

Gözəldir o qızın əşiri olmaq!
Qadınlar içinde onun tayı yox!
Əgər qarabaşı azlıq cələse,
Durardım qui kimi xidmetində mən.

Qalxıb, Suriyada boy atsam da mən,
Sevən qadınlara pay gotirdilər.
Xanım istədi ki, onun bağındı
Torpağa əkilib bitim, boy atım.

Özləri hey içib sərəxş olurlar,
Mənə birçə damla qiymirlar ancaq.
Barı tuluqdakı o sorin sudan
Mənim köklərimi doyuzduralar?
Rahatlanmaq üçün kölgəm gərekdir,
Özləri içmeyib oylənen zaman.
Ey gözel, ruhumu and olsun, inan,
Səndən qisasımı alacağam men.

O gözelin əllərile əkilmiş
balaca əncir deyir:

Xışıldayan yarpaqları
Bal ətrinə benzəyir.
Onun çoxlu qol-budağı
Göz oxşayır – təzə-terdir.

Yəşəm təki qıpçırmızı
Meyvələri budaq eyir.
Firuzətək yarpaqları
Parıldayıb mina kimi.

Gövdəsi – bozumtul mavı,
Ele bil daşdan yonulub.
Cəlb eleyir adamları
Ətrafa sərinlik yayıb.

Bağın sahibəsi
Mektub yazır sevgilisine.
Bağbanın cəld yerisi qızı ile gönderir:
“Rəfiqələrim olan məclisimə qonaq ol!”

Ciçəklərə bürünüb ağalar,
Kökükümüz, çadırımız.
Yolunu gözleyirler.
Gelişinə sevinir ev sahibəsi uşaqtək.

Qoy tez gəlsin sovqatı
Getirən qulluqçular.
Bilsəm ki, gələcəksən,
Şərabsız da mest ollam.

Qulluqçular daşıyb getirsən qab-qacağı,
İçində de növbənöv pivələr dolu olsun.
Çörək, terevez, meyvə,
Ədviviyyələr bol olsun.
Gel ki, kölgəliyimdə
Üç gün xoş vaxt keçirək.

Dostunu oturdurlar
O gözelin sağında.
Özünü dərtmayaraq
Gözəl onu mest edir.
İçkiler olan yerde sərəxş yatıb qonaqlar,
Ancaq o qadın qalib özünün sevdiyilə.

Onların adətidir
Çekilib gelecekələr mənim kölgəliyime,
Mən bunu çox görmüşəm, ancaq inanın mənə.
Gördüyüm demərəm, heç kəse birçə kelmə.

BÖYÜK SEVİNCLƏR BƏXS EDƏNİN İLK SÖZÜ

[BİRİNCİ NƏGMƏ]

Hər vaxt arzuladığım
Bir misilsiz gözəl var.
Parıldayır o gözəl, yeni il ulduzu tek
Təzə il başlananda.

Mərhəmətli, nurludur,
Dörisi işiq saçır.
Baxışı can alan, sözləri şirin,
Dilindən bir kəlmə boş söz söyleməz.

Nur saçan sinosından mögrur boyunu ucalır.
Onun ciça telleri – təbii bir bəzəkdir.
Onun totuq əlləri qiymətlidir qızıldan.
Barmaqları elə bil abədiyyat çiçəyi.

Yerişi nəcabətli,
Sarıqları qəşəngdir –
Onun gözəlliyyilə bohsa giriblər sanki.
Diqqətimi cəlb edib, qəlbimi oğurlayırlar.

Onu gören kişiler
Dönbür bir də baxırlar.
Kimin üzüna güləsə – xosbəxtidir deməli,
Cavanlar arasında o fəxr edər, seçilər.

Gözləyirlər o mələk evdən haçan çıxacaq,
Adamlar baş oyörək, salam versinlər ona.

[İKİNCİ NƏGMƏ]

Üreyimi üşündür iki sözle qardaşım.
Mən bu səsi eşidib, dolaşaram sərgərdan.
Evlorımız yanbayan, el uzatsan çatası,
Onlara gedən yolu tapa bilmərəm ancaq.

Kaş anam el qataydı, girişeydi bu işə.
Qadağan előyəydi mənə baxmağı ona.
Üreyim bir tərefdən deyir: unut onu sən.
Bir tərefdən məhabbet alovunda çırpinir.

Necə daş ürekli dir, isteyimi duymur o,
Arzumdur onu qıcməq, onunsa yox xəberi.
İstiyirəm, anamdan istəyib məni alısn.
Elə bil ki bu onun xəyalına da golmir.

Bəxtinə düşmüşəm sənin Qızıl qadintek.
Sənə qismətem, qardaş!
Gel sevə-sevə baxım o gözəl camalına,
Görüb ata-anam da şad olsunlar ürekən.

Qoy özgələr həsədən nəzər salsınlar sənə.
Heyatda sənsən tayım, sən, ey mənim gözəlim.

[ÜÇÜNCÜ NƏGMƏ]

Qəlbin üç arzusu birləşib məndə:
Məbdəd gedim, yarımi görüm, ona dua előyim.
Mənə qismət olub cəng arabasında gedib Mexini¹
görmək
Yığışış cavanları hər tərefdən başıma.

Mənim həlim üreyim!
Niya Mexiya qarşı getməyə sövq edirsen?
Olmazmı onunla mən dil taparaq birleşək,
Bilə qəlbimden keçən xeyirxah xoş məramımı.

Eşitdirəm ki, ona: "Sənin nəşən üçünəm!"
O da mənə yer verə öz əsas menzilində –
O yerə ki, toplayır o öz mətiyyətini.
Mənim söhretim üçün üç yol adımı çəkə.

¹ Mexi – yer addıdır.

[DÖRDÜNCÜ NƏĞMƏ]

Ürəyim dörd dəfə çırpındı berkden
Sevgilim haqqında düşünenədə mən.
Qoymur adam kimi dolanım, gəzim,
Qalıb döyüürəm ayağı bağlı.

Deyir, paltar geymək sənə qalmayıb,
Nayinə gerekdir yelpik götürmək?
Nə gərək çəkəson gözüne boyā,
Neynirsən özüne etir sürtməyi.

Onu düşünəntək, dartır qolumdan:
"Yubanma, karıxma! Get arzuna çat!"
Yaman tələsirsən, ürayım mənim!
Toxta, yorma məni çılgınlığınla.
Sevdiyin yanına özü gelecek.
Gələcək manalı baxışlarıyla,
Qoyma ki, qınayıb desinlər mənə
"Eşqindən ağlımı itirib bu qız".

Onu düşünəndə səbirli, si sən:
Ürəyim, səbirə çırpin dörd dəfa.

[BEŞİNCİ NƏĞMƏ]

Göyələr sahibine beş mədh oxudum,
Baş əydim öündə Qızıl Xatxorun.
O Mütləq hakime alqışlar dedim,
Ona mərhəmetlə doludur ürək.

Eşitdi o mənim yalvarışımı,
Geldi görüşümə o qızıl yarım.
Əvəzsiz xoşbəxtlik düşüb bəxtimə:
O mənim evimə təşrif gətirib.

Heyranam, qəlbimi şadlıq bürüyüb
Elə ki söylədi: "Bax, o burdadır".

Geləndə eşq ilə alovlanaraq,
Onlar baş endirib çəkildi geri.

Göyələr sahibine dualar dedim,
Ondan üç günlüyü bəxşis aldım men.
Hər nə elədimse, çıxıb geldi o...
Budur, tek qalmışam, beşinci gündür.

[ALTINCI NƏĞMƏ]

Qapılarına cəmi altı dirsek qalmışdı,
Mən onların evinin qabagından keçəndə.
Mehriban anasıyla dayanmışdı orada,
Bacı-qardaşları da dövrələmişdi onu.

Mən oradan keçəndə
Bir anlıq baxdı mənə.
Gözüne daydı gözüm,
Ferehləndim ürəkden.

Kaş anam fürsət tapıb ürəyimi açayıdı.
Ey gözəlim, yubanma, bele terpenişə sən
Onun qəlbini doldur,
Gidib girim evinə o istəkli yanının.

Onu qohumlarının yanında öpəcəyəm
Yadlardan, özgələrdən utanmayacağam heç.
Hesəd aparsınlar ki,
Eşqimi danmayır o!

Men bayram edəcəyəm, o sevgi ilahəmə.
Gör necə de süretlə vurur sinəmdə ürək!
Deyəcəyəm: "İzin ver məmə, ay Mehribanım,
Heç olmasa altı gün baxım yarın üzüne!"

Yeddi gündür görmürəm öz sevimli yarımı.
Xəstilik üstün golib yaman, aylıtma məni.
Yaman dolubdur, yaman, canıma ağırlıqlar,
Elo bil dalğınlaşdır, itirmişəm huşumu.

Bilici həkimlər də gəlirlər, gedirlər.
Onların ağu kimi dörmənindən nə fayda.
Cadugorlər də çəşib
Baş açmır azarımızdan.

Qulağıma siz onun adını piçıldayın –
Bu xəste yatağımдан sıçrayaram o saat.
Buraya ayaq bassa əgər onun elçisi,
Üryəyim cana gələr, canlanar.

Qalın tibb kitabını rədd eləyin o yana.
Tullayıñ bir qıraqa o darman topasını.
Məlhəmim – sevgilimdir.
Yalnız onun yanında gümrəh, sağlam oluram.


Onun baxışlarıyla cavanlaşıram, inan,
Sözlərindən alıram gücümü, qüvvətimi.
Qucağında mən onun əbədiyyət tapıram.

|ÜÇ İSTƏK|

1

Ah, təlös, Bacının yanına tolos –
Şahın höyəcanla gözlədiyi o
Xəbəri çatdırın bir elçi kimi;
Necə ki, tez onu bilmək istəyir.

Onunçun hor yerdə qoşqular yazır,
Hər zaman hazırdır atları onun.



Araba istəse, verərlər ona,
Çünki o yollarda dincele bilməz.

Bacının evinə kim gedib çatsa,
Üreyi sevincə, fərəhəle dolar.

2

Ah, əgər çaparaq gəlsəydin bura,
Çıxıb o minlərlə atın içindən,
Bütün ilxılarmın bezəyi olan
Gəlsəydin sayşəcə şah atı kimi.

O at ki seçilmiş dən yedirirler.
Onu yerişindən seçər yiyəsi.
O at ki qamçının səsi gələndə
Yüyəni dərtmaqla saxlamaq olmaz.

Əla süvəri də
Ona çatammas.
Bacının qəlbini ayan olar tek,
O bilər uzaqda olmadığını.

3

Ah, əgər sen
Düzenləri keçən ceyrantək
O qızı doğru yürüsəydin –
Ayaqları yorulub, bedəni zəifleyib
Canını qorxu alıb.

Sənki ovçular qovar, hər yandan itlər düşər,
O qız da itər ele toz dumani içinde.
Onun dincəlmək yeri başına engel olar
Çaysa dayanar onun qarşısında yol kimi.

Gərək tez yetişəsen sen onun mənzilinə,
Əlinən dörd öpüşü alanacaq çatasan.
Çünki gözəlim özü belə buyurub, ey dost.



NEKROPOLUN MİRZƏSİ NAXT-SOBEKİN HƏKK ETDİYİ YAZILARDA TAPILAN ŞİRİN NİTQLƏRİN BAŞLANÇI

1

Sən onunla Bacının evinə gələnə eger,
Əgər yetişər olsan sən onun meskeninə,
Onda onun meskeni başqa cürə olacaq,
Mahnılar, rəqsler ilə bəzənəcək, dolacaq –
Üstəlik də sən ona bir az şorab verərsən.

Onda biciqliklərinə üstün gələrsən onun,
Gecəni sübhə kimi alar mükafatını.
Onda o qız deyəcək (tez-tez) "məni qucaqla".
O günün səhəri də mütləq bu cür edərsən.

2

Bacının həyatına mahnılarla gələndə,
Həm də sonin yanında bir kimse olnasın...
Onun bayramında sən, şənlən istediyin tək.
Qoy küləklər yelətsin divarda çıçırğı.

Göylər havaya enir, hava saxlamaz göyü.
Çatdırmaq isteyirlər göylər sənə ətrimi.
Hamını keyləşdirib,
Məst eləyən ətrimi.

Geri dən Gözelimin gör sənə bəxşi var –
Bu qiymətli ömrünün bax dadına sən özün.

3

O qız yaxşı bacarıq, sərrast kəmənd atmağı,
Heyvan üçün qorxutmur onu vergi qayğısı.

Saçının kəməndilə bənd eləyir o məni.
Odlu baxışlarıyla çekir məni özünə.

Öz boyunbağıyla məni möhkəm sarıyr,
Öz-özüyle sonra mənə damğa da vurur.

4

Niye öz qəlbine deyirsə ki, sen:
"Yanıram o qızı qucmaqdan ötrü!"
Amona and olsun, gələcəyəm mən,
Əlime götürüb paltarlarımı.

5

Suyun qırığında tapdım o cavani,
Çaya sallamışdı ayaqlarını.
Onun qarşısında sini var idi –
İçində döşümə benzer meyvələr.

6

Neylədi gör mənə, gör o gözəl qız.
Boyəm söyləmeyim indi mən bunu?!
Evin qabağında saxlaşdı mən,
Özüyə (sakitcə) girdi içəri.
Demədi: "Sən də gəl, ay gözəl oğlan!"
Deyən, kar olmuşdu o qız bu gecə.

7

Evlərinin yanından adlayanda o gecə,
Döydüm qapılarını, açan olmadı ancaq...
Demək, dalandar üçün lap misilsiz gecəydi.
Ax, cəfə, isteyirdim səni qırıb qoparırm.

Qapı! Sən taleyimsən,
Xeyirxah ruhsan mənə.
İçəridə adına belkə öküz kəsərlər,
Senin şərefinə bil, hər şey edərlər, qapı!

Qurbanlıqqün buynuzlu öküz taparlar sənə.
Gödəkbuynuzlu öküzsə pay olunar qifala.
Həngamələrə çatar qurbanlıq canlı qazalar,
Piyse sənindir, açar!

Həmin öküz ötinin en yağı tikəsini
Verərlər dülgerlərə qulluq edən şagirdə.
Deyərlər ki, rəzəni qoy qamışdan düzəltsin,
Qapınısa küləşdən.

Qoy Oğlan, kefi haçan istəyəndə buyursun,
Haçan golsə, qapını o, açıq görəcəkdir.
Yaxşı parça çökülmüş gözoxşayan bir yataq
Bir də həmin yataqda gözəl bir qız görəcək.

O qız mənə deyəcək:
"Bu şəhər rəisinin özünə məxsus evdir".

[ÇAY QIRAĞINDA]

1

O Qız o biri tayda.
Sevgi yolunu kəsib,
Çay axır aramızdan,
Timsah isə yamacda özünü günə verir.

Dayazlıqdan adlayaraq axını,
Dalğaları yara-yara keçirəm.
Qəlibim mənim məğrurluqla döyüñür,
O çay isə səma kimi darindir.

Məhəbbət canıma güc verir mənim,
Elə bil suları ovsunlayaraq.
O qız nəğmə deyir (mahni oxuyur).
Odur, yaxın gəlin oli qoynunda.

Ürəyim oynadı, uçu yerindən,
Əbədiyyət qədər ömür var sanki.
Gəl, mənim maløyim, mənə yaxın gəl.
Məndən uzaqlarda yubanıb qalma.

2
Men onu qucanda görürem berk-berk
O da meni qucur, duyuram bunu.
O naz-qəməsəsiyle Punta oxşayır,
Ən gözəl qatrana benzeyir etri.

3

Bir qədər ləngisə menim öpüşüm,
Bir az gec ayrılsa dodaqlarımız,
Bir şey içməsem de həmin anlıarda,
Elə bilirom ki, sərxoş olmuşam.

4

Ay xidmətçi, bəs haçan açacaqsan yatağı!
Sənə deyirəm ki, men
Ele bir örtük getir, örtüsün qızın üstünü.
Ancaq sərməyəsen ha, sen o şah ketənindən!
Sadəcə-agardılmış parçanı qoyma yaxın.
Sen mirra hopdurulmuş parçadan yataq düzəlt.

5

Bir qulluqçı qız olub
Yusaydım yatağımı,
Heç olmazsa dərinə
Baxıb dinclik tapardum.

6

Paltaryuan olaydım
Barı birça aylığa.
Paltarlarını yuyub
Balzam, stır vurardım.

7

Barmağında möhürlü üzük olaydım senin!
Onda əzizleyərək qoruyardin sen meni –
Ömrə zinət gətişən
Bir bəzək eşyasıtek.

[PARÇALAR]

1

Bütün gün yalvardım xanımına mən:
Nolar dedim, mənə düşmən kəsilmə!
Ay xanım, bu qədər məcbur ələmə,
Bu qədər son məni gözlətmə bələ.

Atın cilovunu saxlayammıram
Elə bil canında tufan var onun.
Hələ ram etmişəm onu bir təhər,
Yaralı araba saxlayan kimi.

2

Başqa aləmdədir sərəxəs xanımım,
Qızıl adasına üzül elə bil.
Eşqə qurban vermə tanrı Mexiti
De ki, qalacağıq orda bütün gün.

3

Ah, bu nə güzel, meyxəş havadır,
Onunla bir yerdə olacağam mən.
Ondan ayrılmaram deyirom elə,
Külək firtinaya çevirilse belə.

Qəlbime üz tutub soruşuram ki:
"O gənci nə üçün sevir ürekler.
Bütün varlığımıla bəxş olunmuşam,
Sənə verilmişəm eşqin güçüylo,
Alqış yağıdırmaqdən kəsilib səsim.
"Qoy Mexi sağ olsun, salamat olsun,
Yaşasın daim o öz menzilində".

[KÜLƏK]

Yel gelir – əncir bağına əsir,
Sen gelirsən – yar yanına tələsir.

[SEVGİ NƏĞMƏSİ]

Sonin sevgin – quş sevgisi,
Görkəmin – oğlan görkəmi,
Ətrin – balzama benzayır,
Derinsə – en zərif meyve qabığı.

Toxumun – bənzeyir heyat gücünə.
Camalın bənzeyir doğan güneşe.
Baxışında bəxtəverlik yaşayır.
Əlini göylərə tutub sanki sən
O gənc – Ra tanrınu torifleyirsən.
Üzündə hökmədar – Hermopol möhürü –
O möhürü həkk edib sənin üzünə,
İpuinin oğlu – hemin Amonnext.

[KAHİN QADIN XATXOR]

Dadlıdır, sevgisiyle şirindir – deyir o kahin Xatxor Mutirdis:
Dadlıdır, sevgiyle şirindir – deyir çar Menheperra.
Xanımdır, sevgisiyle şirindir – deyir kişiler.
Sevgidə sultandır – deyir qadınlar.

Çarın qızı – şirindir sevgisiyle,
Qadınların gözəlidir, gözüdür.
He vaxt misli görünmeyen gənc qızdır.
Saçları – gecənin rəngitək qara.

Dodağı üzümden, xurmadan şirin,
Dişleri düzülü muncuq kimidir.
Çaxmaq daşı kimi düzülüb dişler.
Köksündə dayanıb – sax durub döşler...

[ƏBƏDİ SEVGİ]

1

Səninlə birlikdə olacaqıq biz
 Bizi heç Allah da ayıra bilməz.
 And olsun mən səndən ayrı düşmərem,
 Sən özün daxıxb tərk edənəcən.
 Sonra hər qayğıdan azad olarıq,
 Çıxmaz qarşımıza uğursuzluqlar.
 Əbədi aləmə çəkilərik ki,
 Adımız dünyada unudulmasın.

Günəş nur saçır,
 Daim bürüyəndə sərdabələri,
 Nura qərq edəndə qəbiristanlığı –
 Zaman gözəl olur.

2

Görürəm daim sən burda olursan,
 Həmişə, hər zaman qalırsan burda,
 Gündögün, mən hər gün görürəm səni
 Səndən ayrı gəzib al çəkənmirəm.

Sevincim qəlbimdə toy-bayram qurur,
 Sənin gənciliyini yada salanda.
 Daim uşaqlara söhbət açıram –
 Bir ata, bir ana barəsində mən.

[SEVƏN ARVADIN ÖYÜLMƏSİ]

Əri sevən qadının – özü, sözü gözəldir.
 Dodağı məstedici, danışığı dadlıdır.
 Nə söz desə, elə bil həqiqətin söz zdür.
 Əladır, şəhərində ona tərif deyirlər.
 Mərhəmətlidir, daim kömək əli uzadır.



Yaxşı şeylər danışar, xoş söhbətlər söyləyər.
 Elə işler tutar ki, adamlara xoş gelər.
 Bir kimseya dilindən bir ziyan deyilməyib.
 Onu – Renpetnefreti onunçun hamı sevir.

[PTAXOTEPİN ÖYÜDLƏRİNDƏN]

1

Coşub, lovğalanma bilginliyinle,
 Demə ki, hər şeyin sənsən biləni!
 Tekcə bölgələrdən öyündötürmə –
 Nabəled görsən də, məsləhət istə.

Sənət dedikləri sərhəd tanımır,
 Rəssamlıq yüksələr sənət taxtına.

Müdrük söz, zümrüdtek gizlində qalar,
 Dən üyüdən qulda da taparsan onu.


2

Dostluq etmək istəsən,
 Qonaq, ya qardaş kimi
 Ayaq basdığın evdə,
 Qadınla hürkək dolan.

Ona yaxın durmaq xeyir getirməz,
 Onları tanımaq çətindir, çatın.
 Qadın ucbatından nə qəder adam
 Mehv olub ömründən, xeyrindən keçib.

Onun saxsı bədəni adamları kor edər,
 Sonra da yandırıcı sardoniks¹ çevirilir.
 Qadına sahib olmaq – qısaca bir yuxudur,
 Onları tərk etmək – çətindir ölüm qəder.

¹ Sardoniks – qıymatlı daş



Xeyrə meyillisənse, özünə bir ev ucałt,
Sev hayatı yoldasını ürəyin istəyinco.

Mədəsini doyuzdur, paltar geydir əyninə,
Bədənini həmişə etirli yağlarla sürt.

Onu daim sevindir, necə ki sağdır canın.
Məhsuldar torpaq kimi bar verər sahibinə

[SEVGİ OVSUNU]

Salam sənə, Ra-Xoraxti, allahların atası,
Salam olsun sizdə də, Yeddi Xatxor.
Size də salam olsun, alı sargı bağlayanlar.
Salam olsun allahlar –
Yer-Göy hökmətlərlər!

O kişiinin qızı qoy mənim dalımcı gölsin,
Ac dana yem dalınca teylənib galən kimi.
Uşaqların dalınca xidmətçi galən kimi,
Naxırçılar naxırın dalınca gedən kimi.
Qoymasınız o qızı mənim dalımcı gölsin,
Od vurub Busirisə
Yandıracağım onu.

[BAĞDA BAYRAMI]

Qəbul et sizin bağın bu lotos çiçeyini,
Necə ki, onu sənin əlindən almayıblar.
Qoy o sənə hər cüra bar-bərekət getirsin,
O bağın məhsulları, meyvələriyle birgə.
Sən də bəherlənəsen onun nemətlərindən,
Onun bəri-bəhəri sənə ləzzət getirə.

Bax o çiçəklər sənin ruhunu təzələyir.
Ağacların kölgəsi canını şərinlədir,
Onunçun edəcoksən könlün hər nə istəsə.

[ZİYAFƏT]

1

İstəmirmi həqiqət
Keflənsin ürəyində?

2

Həqiqətin saçlarına etir yax –
Özü sağlam olsun, işi uğurlu.

3

Əs, ey quzey yeli, es!
Men qüllədə olanda.
Sənə nezer salmışam.

[ÜMİDSİZİN ÖZ QƏLBİYİLƏ MÜBAHİSƏSİN'DƏN]

[BİRİNCİ GİLEY]

Görürsen, adım bednamdır –
İyrendir yay günündə
İy verən quş zili tek.

Görürsen, adım bednamdır –
Göylərdən od yağında
İy verən balıq kimi.

Görürsen, adım bednamdır –
Bataqlıqda ziğ basmış
Ördək yuvası kimi.

Görürsen, adım bednamdır –
İyrendir bataqlıq batdağı,
Cır-cındır balıqçı toru kimi.

Görürsen, adım bədnamdır –
Qonşuluqdakı murdar
Timsah nefsi kimi.

Görürsen, adım bədnamdır –
Ər öndə böhtana,
Şorə düşən qadintek.

Görürsen, adım bədnamdır –
Təmiz qəlblı bir gəncə
Atılan ləkə kimi.

Görürsen, adım bədnamdır –
Çarlığından ayrılməq
İstəyən şəhər kimi.

[IKİNCİ GİLEY]

Kimə deyim dərdimi?
Qardaşım şörfzsizdir,
Dostlarıñ üz döndərib.

Kimə deyim dərdimi?
Hamı hərislik edib
Göz dikir yad malına.

Kimə deyim dərdimi?
Zorlular hökmrandır,
Keyirxahlar dardadır.

Kimə deyim dərdimi?
Pislər meydan sulayır,
Yaxşırlarsa söyülür.

Kimə deyim dərdimi?
Həyasız iman satır,
Adamlar öz kefinde.

Kimə deyim dərdimi?
Canıye inanırlar,
Dostu – yağı sanırlar.

Kimə deyim dərdimi?
Yaxın adəmin son tikesini
Ağzından çıxarıb sevinirlər!

Kimə deyim dərdimi?
Qedri bilinmir, yoxdur
Yaxşılığa yaxşıhq.

Kimə deyim dərdimi?
Dostlar soyuyub gedib,
Ümid qalib yadlara.

Kimə deyim dərdimi?
Gözlerimə tor gelib,
Qardaşlar üz çevirib.

Kimə deyim dərdimi?
Ürekler xudbinleşib,
Dayaq gezmek ebesdir.

Kimə deyim dərdimi?
Ədaletli adam yox,
Dünya syrilerindir.

Kimə deyim dərdimi?
Ürek dostları yoxdur,
Qelbi yadlar ovudur.

Kimə deyim dərdimi?
Xoşbəxtler yoxa çıxib,
Dostlar köçüb dünyadan.

Kimə deyim dərdimi?
Çiyimdə dərdim yükü,
Qelbiməse hemdəm yox.

Kimə deyim dərdimi?
Yoxdur dünyada şərin
Nə ucu, nə bucağı.

[ÜÇUNCÜ GİLEY]

Ölüm indi mənə başqa cürə görünür –
Ağrı çəkən xəstonin
Əzablardan qurtuluşu kimi.

Ölüm indi mənə başqa cürə görünür –
Mirranın xoş otrində,
Bərk küləkdə yelkən kölgəliyində oturmaq kimi.

Ölüm indi mənə başqa cürə görünür –
Lotos otrino bürünüb
Sahilde qayğısız, sərxiş gəzəntək.

Ölüm indi mənə başqa cürə görünür –
Ağaran yollarla
Səfərdən qaydan kimi.

Ölüm indi mənə başqa cürə görünür –
Göylerin açılıb
Həqiqətlərin aşkar olması kimi.

Ölüm indi mənə başqa cürə görünür –
Uzun həbsdən sonra
Qayıtdığım ev kimi.

[DÖRDÜNCÜ GİLEY]

Həqiqətən kim axıret dünyasına köçəcəksə –
Şərdən qıtasını alan
Tanrı kimi olacaq.

Həqiqətən kim axıret dünyasına köçəcəksə –
Güneş qayıdında üzüb oradan
Məbedə bərəket axıdacaqdır.

Həqiqətən kim axıret dünyasına köçəcəksə –
Tanrı Ra ilə lap yaxından danışan
Müdrüklerin sırasında olacaq.

MƏRHUM ÇAR ANTEFİN EVİNDƏ ARFA ÇALIB OXUYAN MÜĞƏNNİ ŞƏKLİNİN QARŞISINDA HƏKK OLUNMUŞ MAHNI

Gözəlşir o mehriban hökmədar –
Onun aqibəti çox gözəl olub.
Ata-babaların dövründən bəri
Bir-birini evez edir nəsillor.
Vaxtı ile ömür eləmiş allahlar
İndi uyuyurlar ehramlarında.
Şöhrəti, ad-sanlı adamlar belə
Defn olub, uyuyur ehramlarında.
Onlar bina tikib, ev ucaltmışdı.
İndi heç yeri də bilinmir onun.
No golib onların başına bir gör.
Sözlərini eşitmışım İmxotepin, Cedefxorun.
Tekrar edir bu sözleri elə hamı.
Bos onların serdabası neçə oldu?
Divarları uçub tamam,
İndi heç yeri də bilinmir onun.
Sanki olmayıbdır yerli-dibli heç.
Ordan bir kimse qayıtmayıb ki,
Danışın o yanda gördüklerindən.
Onlar istəyindən bize xəber versin ki,
Onlar gedən yerlərə
Biz özümüz çatmamış,
Qəlbimiz rahat olsun.

Onunçun üreyinə toxtaqlıq, təselli ver,
Qoy üreyin unutsun
Səni də bir zamanlar səfər gözlediyini.
Ürəyindən keçəni
Eşit nəcə ki sağsan.
Başına mirra sürtüb,
Xas parçadan paltar gey.
Allahılar baxş elayən
Ətirdən vur özüne,
Artur var-dövlətini
Qoyma söñənə ürayın.
Get arzunur dalınca, gözla öz xeyrini sən.
Holo ki qurulmayıb üstündə yas, ağlaşma.
Dünənda öz işini
Qur özün istəyin tok.
Qəlbi yorulana çatmır ağlaşma səsi,
Ağlaşma bir kişiñ çıxarammaz qəbirden,
Onunçun bayram elə, xoş keçir bu gününü,
Üzənə nəhaq özünü.
Gör varmı var-yoxunu aparan öz goruna,
Varmı o gedənlərin bir geriye dönəni?

[ÖLÜMÜN ÖYÜLMƏSİ]

Siz ey xeyirxah ruhlar, doqquz Heliopol allah!
Eşidin "Tanrıların atasına" tərifisi.
Onun rübəsi üçün qəlbə lekəsiz idi,
Əbədiyyət şəhərində o ölməz Allah idi,
Qəbirlərə baş çəkib, düşüñürsüz burada,
Yatanların baxışını.
Sordabə daşlarının divarına yazılmış
Nağmələr bilirəm ki,
Əbədiyyət yerinə bu heyət təriflənir.
Şöhrətsizdir deyirlər niye qəbir dünyası –
Bir dünya ki heç onun qorxusu, hürkübü yox.
Didişmədən iyrənib, sakitcə dincəlirlər.
Qohum, dəst qorxusu yox, düşməncilik nə gezir,

Əcdadlarınız orda qedimlərdən uyuyur.
Misirdə doğulanlar, gedəcək, qalmayacaq –
Əbədiyyət şəhərində yer hazırlır hamıya.
Dünyada qonağıq biz – bu coxmu uzanacaq?
Sakit ötüb-keçəcək bu zaman yuxu kimi.
Ömrün qürub düzündə qonağı qarşılıyb
"Xoş gəldin" deyəcəklər.

[MİRZƏLƏRİN ÖYÜLMƏSİ]

Müdrik mirzələr!
Allahları evez edənlərin dövründə
Geleçəkdən xəbər verdiniz!
Özünüz köçib getdiniz.
Unuduldu bütün qohum, dostlarınız.
Qurmadınız məsden özünüze məbed,
Bürünç başdaşı da ucaldmadınız.
Mirzələrden sonra nə oğul-uşaq,
Nə varis yaşıdatı adlarını da.
Onlardan yazılar qaldı yadigar.

Bize verdikleri öyüd, nesihət,
Yazılır onların kahini oldu.
Yazı sütunları – oğullarıdır,
Nesihət kitabı – sərdabələri.
Körpələri işe qamış qolemlər.
Onlara arvaddır daşların üzü,
Onlara övladdır – daşlar, qəlpələr.
Çünki mirzə durub onların üstdə.
Tağlı evlər vardi, uçub, dağlıb.
Adam defn eleyen kahinlər hanı?
Palçığa qərq olub abidələri,
Unudulub tamam məbedləri do.
Ancaq kitablarında adları qalıb.
Bu kitab yazılıb onlar sağlam iken.
Onunçun, onunçun ebedidir, bil,
Kitab yayanların xatirələri.

Mirze ol, sən ona bağlan ürekden,
Qoy senin də adın əbədi qalsın.
Yaxşıdır kitablar qəbir daşından...
Möhkəmdir (yazılı) divardan belə.
Kitab yazısında mirzənin adı
Çəkiləs qəlblerde chram ucalar,
Adı gerçək olar bütün dinlərde.

Ömür başa çatır, məhv olur insan,
Bütün yaxınları dünyadan köçür.
Ancaq yazılıarda yaşayır adı,
Yazidan yavırlar dilə, ağıza.
Kitab gorəklidir qurulu evdən,
Üstündür qəbrüstü sərdabəldən.
Zəngin saraylardan yaxşıdır inan,
Gözəldir məbədin abidəsindən.

De varmı hardasa Cedefxora tay?
De hanı bənzəri İmxotepin?
Yoxdu içimizdə Nefri kimisi.
Nə də Xettiyə bənzərimiz var.
Sənə xatırladım Ptaxemcxutini,
Bir də yada salım Xaxeperra-senebi.
De varmı bənzəri Ptaxotepin,
Ya da Karesunun?

Onlar idi galəcəyi görən bilgeler.
O vaxt neco demişdilər, elə də oldu.
Bax onların kitabında yazılıb bunlar.
Bu yaşıyan, bax, onların kəlamlarında.
Ayrı-ayrı uşaqlardır onlara varış,
Elə bil ki, övladıdır bütün uşaqlar.
Öz sərrini gizlətse də onlar hamidən,
Ancaq indi hey oxunur nəsihətləri.

Adları da, özleri də
Köçüb getdilər.
Ancaq bütün yazılıları vadər edir ki,
Yada salsın, xatırlasın hamı onları.

[MEMFİS ÜÇÜN DARIXMAQI]

Gör, üreyim gizlice
Uçdu tanış yerləre.
Memfisi görmek üçün o güneyə telesdi.
Oturub gözləmeye çatsayıdı gücüm eger,
Dayanıb gözləyerdim onun qayıtmagını.
Qəlbim deyərdi ona Ağ divarın yanında bütün eşitdiyimi
Men çareşiz qalmışam, her şey çıxır əlimden.
Onunçun ki, yerində yoxdur mənim ürəyim.
Pta, gol apar məni o Memfisin yanına.
Qoy gözümü qırpmadan doyuncu baxım sənə.

Qəlbim mənim arzularla döyüñür,
Sinəmdəsə qalmayıbdı ürəyim.
Bədənime pis ağrılar dolusub,
Qulaq batub, göz yorulub baxmaqdən.
Dilim topuq çalır, səsim qalmayıb.
Barı insaf elə qoy çatım ora.

[ÜZÜM YİĞİMİ HAQQINDA]

Əziz hökmdarımız, bax üzümlüklerine.
Qoy ürəyin şad olsun, qəlbin fərehlə dolsun.
Qadınlar ayaqlayıb üzüm sixırlar orda.
Tənəklerden sallanır iri-iri salxımlar.

Üzümün gileləri evvelkinden şirindir,
Onlar senin qəlbini eyləndirmek üçündür.
Əsirgəmə özüna serxoş, sərəməst olmayı.
İç kefin isteyincə, əylən, sevin doyuncu.

Yavaş-yavaş gün keçir, vaxt ötür, axşam düşür,
Yetişmiş salxımların üstünü şəh bürüyür.
Üzümçülər üzümü sixmağa telesirlər,
Hökmdara kuzədə şire aparırlar onlar.

İç, ağam, iç doyunca, ilahinin eşqino,
Bize hor bir nemeti bəxş əleyən onlardı.
Son o bərəket ruhlu bağların hamisine
Şərab nozri verib, ondan dilek dile ki,
Gələn il məhsulumuz, şərabımız bol olsun.

[NİLİN ÖYÜLMƏSİ]

1

Alqış sənə, Xapı!
Son bu torpağa gəldin,
Goldin ki, canlısanın Misir.
Axını gizlidir, qaralıq kimi olur,
Günün günortaçağı xidmətçiləri öyəndə onu,
O, Rəmin yaratdığı tərlələri suvarır,
Suvarır ki, hər kola həyat versin.
O, sohranı, qurunu da suvarır,
Göydən düşən şəh də onun şəhidir.

O, torpağı sevir,
Neprani idarə edir,
O, rövneq verir Ptanın sənətinə.

2

Balıqların yiyesi – onları sahilərə çatdırın
Yox olur, buğda yiğanların başı üstündə
Uçuşan quşlar yoxdur.
Onun barmaqları zoifləyəndə, qapananda burun pərələri
Hamı yoxsullaşır.
Bu zamanlar tənrlərin göyləri də qısrılaşar,
Qırıllar yiğin-yığın adamlar.

3

Bola bürüyəndə, bedbəxtlik basanda Yer üzünü
Qırılır uşaqla da, böyük də.
O yaxınlaşanda adamlar bir yere topalaşır.

Onu canlandırdanda Xnum.
O peyda olanda – Yer üzü gülür,
Sevinir bütün varlıqlar.
Qəhəqəhə çekir bütün ezaları,
Gülürler bütün dişleri ağarınca yad edək.

4

Her cü nemət yetirən, bol yemeklər yiyesi,
Gözəlliklər yaradan!
Güç-bərəket yiyesi, xoş duyular oyadan.
Odur – sevinc getiren,
Odur – sürürlər üçün çəməndə ot bitiren,
Odur – ona verilən qurbanları yad edən.
O harda olur olsun:
Ya qaralıq dünyada, ya Göyde, ya da Yerde
Saxlayır hökmü altda o her iki torpağı.
Anbarları doldurur, taxıldan tişər vurur.
Yoxsullara el tutur, onlara nemət verir.

5

Bütün ağaclara çiçek bəxş edən,
Xətri istəyenlərin hamısı üçün
Bol-bol ağac bitiren.
Öz qüdrətile gəmələr yaratdırın,
Tİşəsiz, daşyonaşız
Abidələr yaradan.
Sırılı, gözgərünməz,
Nə xidmətçi saxlayır, nə də ki, vergiyiğən.
Onun sırrı açılmaz.
Heç kos bilmir haradən, hansı yerlərdən gelir.
Yazılıları oxusan, yene tapa bilməzən goldiyi kahaları.

6

Heç bir binaya sığmaz senin bol nemətlerin.
Hər kəse öz fikrini hökm etmək gerek deyil.
Seninle fexr edirlər gəncər də, uşaqlar da.
Sənə səcde edirlər böyük hökmədar kimi.

Sənin öz qanunların heç bir zaman deyişməz.
Çıxarsan hem Aşağı, hem Yuxarı Misirdə.
Hamı sənin suyunu içər, gözüne təper,
Çalışırsan çıxalsın dünyanın gözəlliyi.

7

Carçı sənin hünerlerini öyəndə,
Şadlıq üzə çıxır, könüllər gülür.
Timsahlar boğazdır, Neyt doğmağa başlar,
Gözaldır sənin Heliopolunun Doqquz Allahi.
Tarlada cücərənlər boy atır – könlü toxdur.
Bol məhsul adamlarla güc verir, qüvvət verir,
Kimi doyusdurur, kimini şənləndirir.
Götürür ortalıqdan her dedini-qodunu,
Pay verənин başının üstə nəzarətçi yox,
Adamlar özü bilir her şeyin ölçüsünü.

8

Zülmətləri dağıdır, aləmi nurlandıran.
Bol-bol məhsul sürüsü olan,
Bitməz qüdrət yiyesi.
Sağlar içində onu tanımayan tapılmaz,
Şehər min bir həvəslə tarlaya qedəm qoyan.
Axşamlarsa tarlanı sevərək əzizləyən
Adamlara elə bir qabiliyyət verir ki,
yerinə yetirsinlər onun isteklərini.
Ptanın dostu olan,
Onunla bir çalışan,
Aşağı Misirdəki nə varsa hamisini,
Müqəddəs yazıları icad edən – yaradan.

9

Şirlıtlı nitqinlə axırsan yerin tekine,
Sevimli bir aləmdən ayrılib gelirsən sən.
Sənin hırsın tutanda yoxa çıxar baliqlar.

Adamlar hesrət ilə bol suyunu gözləyir,
Onda miskin görünür varlı da yoxsul kimi.
Hərə bir alet qapıb onda cumur tarlaya.
Heç kimse öz dostunu yaddan çıxarmır onda.
Əynine köynək üçün onda parça tapılır,
Varlı uşaqları da qalır bezeək-düzəksiz.
Gecələr şırlıtnı eşidənlər de olmaz.
Sözlərdə önceki tek yaxşı sorinlik olmur.
Sevincdən etir yaxır bedənənə adamlar,
Ele ki su gurlaşır, çıxalmağa başlayır.

10

Adamların hesretində olduğu həqiqətin təsdiqi
Bu deyimdədir: "Cavabını alanadək
Həzir veziyətde ol".
Onda Nil barəsində söz deyər Böyük Yaşıl deniz.
Varlılar da gederler yoxsulların dalınca.
Nepra yol göstərir dirilər.
Allahlarla ona tərif deyərlər.
Əllərin qoliba gümüş tökerən
Qızılı xatırladır.
Taxıl məhsul verənə
Heç kəs lazurit yemir.

11

Səninçün dinir arfa,
Səni alqışlayırlar.
Gəncərin, uşaqların səninle sevinirlər.
O servet getirəndə
Torpaqlar da bezenir.
Buraya adamların faydası getirir onu,
Özünün yığın-yığın sürülərini sevən,
Hamile olanların qəlbine heyat verir.

12

Sen şəhəre ayaq basanda
Gözel şəyər yiyesi şənlik edir, sevinir.

Yoxsul deyir: "Olsayıdı monim həyatçıçeyim".
Yer üzünün hor şeyi bir-biriyle bağlıdır,
Bütün otlar verilir onun övladlarına.
Əgər xörək yeyənlər onu unudurlarsa,
İtər evdən bərəket,
Dünya bolaya düşər.

13

Ey Xapi, son gələn tek
Qurbanlar gotırırlar,
Götürirlər kasmaya səninçün öküzləri,
Quşları da səninçün bəsloyp kökeldirlər.
Səninçün sohradan şirələri ovlayırlar,
Sənə bəxş eləyirler çox gözəl hədiyyələr.
Necə ki Xapiya qurban verilir,
O cür də verirlər hər bir Allaha
İlahi etirlər, öküz, mal-heyvan
Çoxlu quş, bir də od.

Çox kahalar qazib Xapi Fivada
Ancaq o, dünyada ad çıxarmayıb.

14

Allahın adını çağırır adam
Qorxanda hökmündən qadir hakimin,
Yalvarıclar çiçək açın hor iki sahil.
Çiçək aç, çiçəklən di, Xapi,
Adamlara, heyvanlara can verən
Düzlərin nemətləri.
Çiçək aç di!
Çiçək aç, çiçəklən di, Xapi,
Ciçəklən, ciçəklən, ey payı gözəl.

Uğurla başa çatdırılıb, dünyada
İki evin gümüşü – kəlib Kaqabunun əliyle

[İLAHƏYƏ]

Sən ey iri addımlarla yeriyən,
Yollarla ulduz kimi, zümrüd, firuze səpən.
Sən çiçək kimi gözelleşəndə
Mən də ciçək açıram canlı bitkilər kimi.

[SƏHƏR GÜNƏŞİNƏ]

Gözelim görünür Günəşin gəmisində –
Ra sevir onu.
Gündüz gəmisitək qüdrətlidilər o –
Ra sevir onu.
Ra çıxıb ki, baxsıñ gözəlliyyəne –
Ra sevir onu.

[GECƏYƏ]

Göylerin betmində yetişdi gecə.
Göylerin betmində ayıldı gecə.
Doğma anasına məxsusdur gecə –
Menəsə qismətdir can rahatlığı.

Ey gecə, sen mene rahatlıq yetir,
Men də bəxş edərəm sənə rahatlıq.
Ey gecə, sen mene istirahət ver.
Men də istirahət verərəm sənə!

Axşam əriyərek çəkilib getdi,
Onun el ağacı – çəliyi sindi.
Parça-parça oldu onun kuzəsi,
Pis suyu axaraq töküldü yəre.

Gece öz anasının – Qızıl ilahənindir.
Təbiətin süstlüyü – dincliyiye menimdir.

[ÇARIÇA XATŞEPSUT ÖZ ATASI AMON ÜÇÜN ƏTİR ÖLÇÜR]

Çariça öz əliylə etirli yağıdan ölçür,
Onun bədəninəsə mirra etiri yaxılıb,
İlahələr kimi o gözəl şəh etri verir.

Bu rayiho qarışır Puntun gözəl etrinə
Qızıl kimi dörin işiq saçır
Uca səma tağından parlayan ulduz kimi
Işığına qərq edir ölkəni başdan-başa.

[YEDDİ XATXORUN NƏĞMƏSİ]

Bizim dinc zəhmətimiz – sənin üçündür.
Sənin şərafın üçün rəqs eləyirik.
Göyün yeddi qatına
Qaldırıraq tərifini.

Sən hökmərək əsasının yiyesisən,
Yiyesisən boyunbağaların, bəzəklərin,
Yiyesisən səninçün
Çalınan müsiqinin.

Sənin böyüklüyünü hər gün mödh edirik biz.
Axşamdan sübhə kimi – gün yero yayılma.
Sənin qarşında oynayıraq, xanım Dendera
Mahni oxumaqla biz səni salamlayırıq.

Sən ki şənliliklər şahı, oyanlar yiyesisən,
Sən müsiqı hakimi, həm arfa ustasısan.
Sən həm elin mahnisi, həm çələng hakimisən,
Ətirlər hökmərək, rəqsler hakimisən.

Biz səni mödh edirik, öyürük şöhretini,
Sənə tərif deyirik.

Şöhretini biz sənin göylərə qaldırıraq,
Allahdan, ilahədən uca bilirik səni.

Sen öygü hökmərək,
Kitablar hakimisən,
Biliklər sahibisən,
Mirzələr yiyesisən.

Senin böyüklüyünə biz hər gün sevinirik,
Sənə nəğmə deyirik, sənin qəlbin şad olur.
Hüsünə baxdıqça biz hər gün fərəhlinirik,
Biz səni görən zaman üreyimiz şadlanır.

Çələnglər hökmərək, nəğməkarlar yiyesi,
Sən aramsız mestliyin – sərxoşluğun sahibi,
Qarşında rəqs edirik, sənə alqış deyirik,
Bütün bunlarda sənin qəlbini sevindirir.

[OSİRİS BARƏDƏ İSİDANIN AĞISI]

Men qadınam – gözəliyəm erimin,
Sənə həm arvadam, həm baciyam men.
Gel, tez ol, yanına gel!
Çünki görməkçün səni mənim üreyim esir.
Ne vaxtdandır mən sənin üzünü görməmişəm,
Ra göylərde olsa da, zülmət basıb etrafi.

Göyler yero qarışır, kölgə düşüb yerlərə,
Ayrılığın acısı üreyimi yandırır.
Üreyim alovlanır, bi pislik görməsem də,
Aramızda ayrılıq divarı yaratıman.

Yollar qarışır, iki şəhərimiz dağlıb,
Mən səni arayram, səninçün qəlbim yanır.
Ela bir şəhərdəyəm, etrafdə qalası yox,
Sənin məhabəbotinçün yamanca darixıram!
Gel! Orda tekçə qalma! Məndən uzaqda durma!

Bir bax, oğlun Qor qovur Seti edam yerino.
Qamışlıda özümü oğlumla gizlətmİŞim,
Gizlətmişəm mən sonin qisasını almağa.
Səndən uzaqda qalmaq – bu necə zülmdürsə,
Səninçün də bu özü eləcə dözülməzdir.

[GÖRÜŞ HƏSRƏTİ]

Cebautda – məndən uzaqlarda olan ağam.
Bu gün görürom səni. Canından Punt ətri gəlir.
Adlı-sanlı qadınların dilindən düşmür adın.
Sevinci-şöhrətisan bütün Enneadanın.
Qayıdır gol öz arvadının yanına,
Onun ürəyi gedir, bil ki, səndən ötrü,
O sənə sığınacaq, sən onu qucacaqsan,
Cünki səni görən tak onun qəlibi şadlanır.

[DƏFN YERİNDƏ VAYSINMAQ]

Adamı sərxoş edən içkiliəri xoşlayan
Çekilib getdi burdan Quraqlıq ölkəsinə.
Çoxlu, saysız-hesabsız anbarların yiyəsi
İndi özü qalıbdır bir ovuc dənə möhtac.

QƏDİM ŞUMER ƏDƏBİYYATI



GİL LÖVHƏLƏRİN DASTANI

Keçən əsrin ikinci yarısından başlayaraq Deçle və Forat çayları vadisindən və ona yaxın erazilərdən tapılan gil lövhələr yavaş-yavaş maraq doğurdu. Gil lövhələrdə yazılar və rəsmiər var idi. O zamanlar bu yazıların açarı hele tapılmadığına görə heç kəs onları oxuya bilmirdi.

...Günlerin bir günü Londonda metalişləmə emalatxanalarından birine qəribə bir sıfəriş verildi. Bu sıfəriş başqalarına benzəmirdi. Gil lövhələr üzərindəki işarələr metal üzərində əslinə uyğun döyülbə hazırlanmalı idi. Bunu emalatxanaya görkəmlı ingilis şərqşünası Henri Raulinson qədim Şərqdə tapılan gil yazı işarələrinin oxunuşuna həsr olunmuş monoqrafiyası üçün sıfəriş vermişdi. Mis üzərində döyme işini kiçik yaşlarından ata və babasından öyrənən gənc Corc Smit qrafürlü yalnız hazırlamaqla kifayətlənmədi. Hemin yazıları oxumağa həvəs göstərdi, gil kitabın ayrı-ayrı lövhələrini-səhifələrini eldə edib, onları öyrənməyə başladı. Beləliklə, Smit bu lövhələrin en yaxşı bərpacısına və oxucusuna çevrildi. Bundan sonra gil lövhələrin oxucuları çoxalmağa başladı.

1872-ci ilde Smit artıq Assuriyanın mərkəzi Nineviya şəhərində aparılan qazıntılarından tapılmış lövhələrin araşdırılması ilə məşğul olurdu. Bir dəfə Smit lövhələrin birində belə bir metnə rast gəldi:

Nisir dağı yanında dayandı bizim gəmi,
Dağ gəmini saxlayıb tutmuşdu dayaq kimi.
Düz iki gün qoymadı gəmini torpənməyə,
Üç-dörd gün de qoymadı, dağ gəmini saxladı.
Beşaltı gün de keçdi, gəmini buraxmadı.
Yedinci gün galəndə,
Men göyerçin çıxarıb onu buraxdım göyə.
Göyerçin uçub getdi, sonra döndü gəmiye.

"Dünyanı su basması", yaxud "dünya daşqını" ilə bağlı bu poetik parça Smiti yeni axtarışlara sövq etdi. Yeni lövhələr tapıldıqca məlum oldu ki, bu, Bilqamışın (Gilqamışın) qəhrəmanlığına həsr olunmuş qədim şumer dastanının bir hissəsidir. O, dünyanı su basandan sonra Yer üzündə ailesi ilə birge salamat qalan bir insanın – Utnapışının Bilqamışa söylediyi ehvalatdır. Gənc alimin yeni axtarışlar üçün marağı daha da artdı. Dastanın qalan hissələrini de eldə edib oxumaq üçün o, Mesopotomiya səfərə çıxdı. Mesopotomiyada

aparılan arxeoloji kazıntıları neticesinde öhvalat tamamlayan çoklu yeni lövheler tapıldı...

İndi o vaxtdan yüz ilden çok bir dövr keçib. Artıq gil lövheleri yazılımış motnırlar oxunmuş, qadın insanların yaratığı bu nağmeler və dastanlar bütün dünyaya təqdimilmiş, oksar xalqların dillərinə tərcümə olunmuşdur. Bu dastan və nağmələrin ilk yaradıcıları 4-6 min il bundan öncə Dəclə ve Fərat çayları hövzəsində yaşaması şumerlərdir.

Qadın şumerlər öz dövrlərində çok zəngin şəhərlər salmış, məktəbləri, abidələri ilə məşhur olmuşlar. Onlar dünyannan an qadın medəni xalqlarından hesab olunurlar. Uzaq gəmi soforlarında çıxmış, okin-biçin üçün avadanlıqlar yaratmaq, ovçuluq etmək, bayramlar keçirmək, şəhərlər, qalalar ucalmaq, yer, göy, dünya və kainat haqqında ilkin təsəvvürleri ümumiləşdirərkən elmi axtarışlar aparmaq və s. işlərdə şumerlərin sərisi, qabiliyyəti, yadigarları çok olmuşdur. Əsrlər, yüzülliklər töbü keçən da, sorħadlar, münasibətlər doyişədə, şumerlərin modəniyyəti, onların qoyub getdiyi yadigarları tamamilə ləğv olunmamış, bu günəkən qalmışdır. Vaxtilə şəhəri şəhərde yaradıqları neğmə və dastanları sonralar "yazıyla" köçürən şumerlər öz məktəblərində onları tədris etmişlər. Mövcud bilişləri yamaq üçün onlar "kitab" yaratmağa da nail olmuşlar. Şumerlər yazıları qalibləyərək gil lövhələrə köçürür və "gil kitablar" yaradırlar. Kağız və qolomon olmadığı dövrdə bilişləri yamaq üçün bu, an yaxşı əsl id. Ona görə də şumerlərin ədəbi abidələri əl o dövrə "seferə" çıxarılır, şəhərdən-şəhərə aparılaraq yayılır, hətta qonşu xalqların dillerinə də tərcümə olunurdu. Gil lövhələr üzərində yazdırın başqa onlar bedii təsvirlər, "şəkillər" də yaradırlar və bunların kütləvi istehsalına nail olurdular. Arxeoloqların alda etdikləri çoxlu silindrik lövhələr, əslində bu şəkillərin "qalibləri" olub. Həmین silindrik lövhələri gil üzərində hərəkət etdirməkla yazı və şəkillərin üzünü köçürür, onların "suretinin" çıxarırlar. Belə silindrik lövhələrə, qadın "möhürlərə" arxeoloqlar Azərbaycan ərazisində de təsadüf etmişlər.

Qadın şumerlərin yaradıqları ədəbi abidələrin çoxu tam haldə elde olunmamışdı. Kiçik nağma, ağı, öyüy, dua və s. şeir parçaları həcməcə at olduqlarına görə də yaxşı mühafizə oluna bilməmişdir. Şumerlərin məşhur qəhrəmanlıq dastanlarından biri olan "Bilqamis dastanı"nın matni də tam şökilde elde edilməmişdir. Dastanın sonrakı dövrlərde akkad və hett dillerinə tərcümə olunmuş variantları qismən yaxşı mühafizə olunmuş və müxtəlif versiyalar asasında bərpə edilmişdir. Tərcümə variantlarında xeyli "əl gozdirilməsinə", əsərin sujet xəttində bozi dəyişikliklərin ediləlməsinə baxmayaq, mütoxəssislər onun akkad variantına dəha çox osaslanırlar. Mehəz ona görə də dastan haqqında tam təsəvvür yaratmaq üçün bu kitabda (ruscaya tərcüməsi nezərdə tutulur) akkad variantının tərcüməsi verilmişdir.

Dastanın adı onun əsas qəhrəmanı Bilqamis adı ilə bağlıdır. Bir çox tərcümələrdə onun əsas qəhrəmanın adı Gilqameş, Qilqames, Vilqames kimi verilir. Son dövrlərde tədqiqatçılar sumer dilində türkdilli xalqlara moxsus çoxlu sözlər tapdıqlarına görə sumer dilini türk ailesinə mensub edirlər. Qəhrəmanın adı gil lövhələrində müxtəlif cür oxunsa da, tərcümələrin hamisində onların monasi cynidir, yəni her şeyi görən, her şeyi bilən deməkdir. Buna əsaslanan sovet alimi S.Ş.Cağdurov özünün "Происхождение Геспериады" kitabında "Bilga" sözünün bilen, biliklər toplusu və s. sözündən olduğunu əsaslandırır. Belə olduqda, onun Azərbaycan dilində de həmin monanı verdiyi aydınlaşır. Qames, yeni qamış-haməşə, her şey deməkdir. Ona görə də tərcümə zamanı qəhrəmanın adını məhz Bilqamis kimi verməyi də məqsədəyənqədən sayıdış. "Bilqamis dastanı" öməzəmənən görə da Azərbaycan folkloru, xüsüsile nağıl və dastanları ilə səslenir. Bir çox xalq nağlılarının da və əfsanələrinə rast gəlinən yeraltı dünyaya, gedərgələzə, dünyannın o başına getmek kimi sujetlər, xüsüsile dirilik suyu, hayat ağacı, ebedi hayat tapılması kimi motivlər bu dastanda da vardır. Xızır peyğəmbər haqqında osalan Bilqamis dastanı ilə çox yaxındır. Bu, təsadüfi hal deyildir.

Dastanın qəhrəmanı Bilqamis boyılı şəhərlər saldırır, iğidiyi, qəhrəmənligi ilə şöhrət qazanır. O öz merdiyi ilə vohsi heyvanlar içərisində boy atan Enkidu ilə dost olur. Onuna birlikdə Sîdr meşəsinə gedib qorxun Humbabani məhv edirlər, çoxlu döyüşlərdən qalib çıxırlar. Lakin Humbabani öldürdüyüne görə onlar tanının qəzəbəne düşər olurlar. Enkiduya ölüm hökmü verilir. Bilqamis gözü önünde dostu can verib ölüm. Bu hadisə Bilqamısı sarsıdır və o bir xalq qəhrəmanı kimi ölümün özüne qalib gəlmək, insanları onun alındınlığına qədər istəyir. Ölümüzlüyə çatmaq, çare tapmaq üçün o uzaq bir sefere çıxır, gündəngəna qəder yol gedir. Axırda gedib dünyannı o başında, vaxtı ilə ebedi hayat qazanmış Utnapiştı ilə görüşür. Utnapiştı onun gelişində teessüf edir və onu başa salır ki, insan ömrü ebedi ola bilmez, o haradasa tamamlanmalıdır. Ona görə də insan öz sağlığında menali yaşaması bacarmalıdır; xeyir-xahliq etməli, xalqına xidmət göstərməli, gözel övladlar yetirib onları sağlam boy-a-başa çatdırmalıdır.

Bilqamis Utnapiştının insan olduğu halda ebedi heyata necə çatdığını soruşur. Burada dastan içinde ikinci öhvalat-dastan söylənilir. Utnapiştı özünün heyatını ona söyləyir. Məlum olur ki, dünyani su basanda xeyr ixah və el qodri bilən olduğuna görə tanrılar yalnız ona məsələhet verib, dünyaya daşqını olacağım bildirirler. Tanrıları məsleheti ilə o, nəhəng gəmi düzəldərək, iləsəlini və dünyadaki heyvanlardan damazlıq götürür və tufandan sağ çıxır. Bu maraqlı

¹ С.И.Чагдуров. Происхождение Геспериады. "Наука", Новосибирск, 1980, str.171-175.

sohnolar Bilqamis üçün ugursuz başa çatsa da, Utnapısti ona denizin dibində olan cavanhıq çıçoyının yerini nişan verir. Bilqamis çatınlılıkla dirilik çıçoyını elde edir, lakin özü yemir. Əsil qohrəman kimi hərəket edərək onu öz şəhərinin adamları üçün aparmağı qərara alır. Lakin yolda ilan qəfələnən çıçayı uğurlayır, qabığını dayışarək cavanlaşır, əbadi hoyat ona nəsib olur. Burada Bilqamisin taleyi Dədə Qorqudun taleyi ile yaxınlaşır. Ölmezlik qazanmış Dədə Qorqud da ilanın qurbanı olur.

Dastandakı Utnapısti obrazı Tövratda təsvir olunmuş Nuhla eynileşdirilir. Doğrudan da, həmin əhvalat eyni ilə Nuhun başına gelmiş əhvalatdır. Son vaxtlar tədqiqatçılar qeyd edirlər ki, on qədim Şərqi kitablarında, Hind dastanlarında təsvir olunmuş Nuh tufanı da məhz "Bilqamis dastanı"ndan götürülmüşdür.

Şumerlərin tarixi və ədəbiyyatı son dövrlərdə çox geniş öyrənilir. Qədim Şərqi ədəbi abidələri on ulu keçmişləri öyrənmək üçün olduqca maraqlıdır. Tərcümə zamanı dastanın İ.Dyakonovun ruscaya tərcüməsindən¹ istifadə olunmuşdur.

"HƏR ŞEYİ BİLƏN ADAMIN DASTANI" (BILQAMIS)

CADUGƏR SİN-LIKE-UNNİNİN DİLİNDEN BILQAMIS HAQQINDA DASTAN

I LÖVHƏ

1. 1 Dünyanın bu başından o başına dolaşmış,
Denizleri adlamış, uca dağları aşmış.
Dostu ilə birlikdə düşmenleri haqlamış,
Müdriliyi yetişmiş, dünyani derk eləmiş
Bir insan haqqında bizim bu dastanımız.

5 O her sirri bilərdi, o her şeyi görərdi,
Yeri su basmasından bize xəber verərdi.
Uzun yollar dolaşib, yorulub əldən düşdü,
Başına gelenləri sal bir qayaya döydü,
Sonra hasara alıb, adını Uruk qoydu.

10 Mükəddes Eananın qalası oldu Uruk.
Divarlara nəzər sal, bürcleri düzüm-düzüm,
Bu cür sədde beraber sədd görməz esla gözün.
Keçmişin yadigarı, bu qədim divara bax,
İştarın menzilinə – Eanaya gel çıxaq.

15 Heç gelecek şahlar da tike bilmez bu sayaq.
Çıx Uruk qalasının divarı üstə yeri,
Gör özülü necədir, necədir kərpicləri.
Divar bışmış kərpicdən berk hörülüb başa-baş,
Yeddi müdrilikmi qoyub qalanın himinə daş?

(Bundan sonra otuz misra çatılmış.)

O [bütün insanlardan] əzəmetli, ucadır.

¹ İ.Dyakonov. "Mon sono schrli bir söz açıram". "Художественная литература", M., 1981.

- II.¹ O, insandır, yaridan çoxu tanrıdır ancaq,
Heç kəs ona tay olmaz – onun görkəmینə bax!
- (Bundan sonra dörd misra çatımur.)
- 7 Urukun divarını odur ucaldan bele
Çılğınlıqda, qüvvədə oxşayır qızmış kələ,
Döyüsdə yarağının yox tayı-bərabəri,
- 10 Təbil səslənən kimi oyanır igidleri –
Sıçrayı yatağından Urukun ərənləri:
“Ataların yurdunda oğul qoymaz Bilqamis
Özü öz başına o, gecə-gündüz açar iş.
O hasarlı Urukun kahinimi Bilqamis?
- 15 Uruk oğullarının kahinitek birdi o,
Əzəmetli, şöhrətli hər şeyə qadirdi o.
Qoymaz ki, anaların gelinləri dul qalsın
Oğulları dalınca uzanan boş yol qalsın”.
Onların gileyini eşidirdi tanrılar,
Göylərdən deyirdilər, ey ulu hökmədar,
- 20 Sən igid yaratmışsan, oxşayır qızmış kələ,
Döyüsdə silahlarıñ yox tayı-bərabəri,
Təbil səslənən kimi oyanır igidleri!
Sıçrayı yatağından Urukun ərənləri
“Ataların yurdunda oğul qoymaz Bilqamis
23 23a Özü öz başına o, gecə-gündüz açar iş.
O hasarlı Urukun kahinimi Bilqamis?
- 25 Uruk oğullarının kahinitek birdi o,
Əzəmetli, şöhrətli, hər şeyə qadirdi o.
Qoymaz ki, anaların gelinləri dul qalsın
Oğulları dalınca uzanan boş yol qalsın”.
Çox zaman bu gileyi Anu da eşiderdi.
- 30 30a Arurunu pənaha çağırardılar onlar,
“Aruru, Bilqamisi bu cür yaratmışan sən.

- 31 Bir igid de yarat ki, gücde olsun ona tən.
31a Bir-biriyle qoy onlar hemişə yarışınlar
Uruk da tamaşa edib, bir az eyni açılsın”.
33 Aruru eşiderek onların sözlerini,
33a Öz qəlbində yaratdı Anunun bənzərini.
O yuyub əllərini...
34a Gildən bir şey yoğurub, göylərdən yerə atdı,
35 Qüvvəti bir qəhrəman – Enkidunu yaratdı.
35a Gecəyən töreyən Ninurta döyüscüsü,
36 Yun kimi qalın tüklə bedəni örtülmüşdü,
36a Qadın kimi başında uzun saçları vardı.
37 Saçının her çəngəsi sünbü kimi sıx idi,
38 Adamlardan uzaqdı, xəbersizdi dünyadan.
38a Şöhrətli Sumukantek geyimi vardi onun,
Cüyürlərə qoşulub çöllərde ot yeyirdi.
- 40 Vəhşilərlə birlikdə o da su üstə golir,
O da yırtıcılarla su içib şənlenirdi.
İnsəndi: balıqçıydı, hem de mahir ovçuydu.
Suvatlarını meskeni meskeni idi onun.
Birinci, hem ikinci, hem de üçüncü günü.
44a Suvatlarını meskeni meskeni idi onun.
- 45 Bir ovçu gördü onu, tamam rəngi deyışıdı.
Yığış mal-qarasını evine yola düşdü.
Dəhşətə gəldi, susdu, dili tutuldu onun,
Üreyən qəm üzdü, qəlbini örtdü bulud.
Bu keder lap işlədi iliyinəcən onun.
50 Yol galib yorğun düşmüş yolçuya benzədi o.
- III.¹ Ovçu xəber gətirib, atasına söyledi:
“Ata, dağlardan enmiş, bir igid kişi gəlmış,
Bütün elde o erin əllerine tay olmaz
Göydən düşmiş dəş kimi çox ağırdı əlli
Bütün dağları gəzir, veyllonır, dolaşır.
- 5 Həmisi vəhşilərlə suvatlara yanaşır.
O hemisi yoluñ sularını üstə salır.

Qorxuram yaxınlaşam, cürətim çatmır menim!
 Men quyular qazıram, o doldurur onları,
 10
 Mən tələlər qururam, o dağıdır onları,
 Çölün vəhşilərini çıxarı o, elimdən,
 İmkən vermir ov tutam dünyannın çöllerindən".
 Atası da üz tutub ona belə söylədi:
 "Oğul balam, Bilqamış yaşıyır o Urukda.
 15
 Ondan güclü, qüdretli adam yoxdur dünyada.
 Bütün eldə tanır, qüdretlidir əlləri,
 16
 Göydən düşmüs daş kimi çox ağırdır əlləri!
 Get ona üz tutganan,
 17
 Danış həmin adamın qüdretindən, gücündən,
 O sənə şəhvət dolu gözəl qadın verəcək.
 20
 Yensə həmin adamı yalnız qadın yenəcək.
 Vəhşiləri su üstə o aparan zamanda
 Qoy o qadın soyunsun o ərin qabağında.
 O, qadını görəntək ona yaxınlaşacaq.
 Bunu gören vəhşilər ondan uzaqlaşacaq"
 25
 Övçü öz atasının sözlerini eşitdi,
 Yollandı, Bilqamışla görüşmək üçün getdi.
 Yol aldı addım atdı birbaş Uruka sarı,
 Bilqamışın öndəndə durub sözə başladı:
 "Uca dağlardan enib, bir igid kişi gelmiş,
 30
 Bütün eldə o ərin əllərine tay olmaz.
 Göydən düşmüs daş kimi çox ağırdır əlləri
 Bütün dağları gəzir, veyllənir, dolaşır,
 Həmisi vohşilərlə suvatlara yanaşır.
 O həmisi yoluñ suların üstə salır.
 35
 Qorxuram yaxınlaşam, cürətim çatmır menim!
 Men quyular qazıram, o doldurur onları,
 Mən tələlər qururam, o dağıdır onları,

Çölün vəhşilərini çıxarı o elimdən,
 İmkən vermir ov tutam dünyannın çöllerindən".
 40
 Bilqamış qulaq asib sonra dedi ovçuya.
 "Get, şəhvetli Şamaxtı götür özünle apar.
 Vəhşiləri su üstə o suvaran zamanda,
 O qadımlı görəntək ona yaxınlaşacaq,
 45
 Bunu gören vəhşilər ondan uzaqlaşacaq".
 Övçü gedib Şamaxtı özü ile apardı,
 Yola çıxıb bir başa doğma yerlərə vardi.
 Üç gündən sonra onlar hemin yere geldilər.
 Övçüyla hemin qadın ordaca gizləndilər.
 Bir-iki gün səbirli dayanıb gözledilər.
 Vəhşilər su üstünə budur enib gelirlər,
 IV. 1
 Yirticilər oynayıb su ilə şənlənir,
 Vəteni dağlar olan Enkidu da onlara
 Bir gəzir aħularla, qidalanır otalar
 Vəhşilərlə birlikdə o da su üstə gelir,
 5
 O da yirticilərlə su içerek şənlənir.
 Şamaxt burada gördü insanla vəhşiləri
 Qalın çöllerden çıxıb gəlmış o qorxunc əri.
 Övçü dedi: "Şamaxt! Tez ol aç öz qoynunu.
 Ağ bedənini göstər, schrie təzca onu.
 O soni gören kimi yanına gələsidi.
 10
 Çəkinme, qorxma ondan nefsin qəbul elee.
 Soyum paltarlamı, qoy girsin ağuşuna!
 Onu əyləndir, zövq ver, sen bu işdə mahirsən.
 Onunla bir boy atan vəhşilər yadlaşacaq,
 15
 Güclü bir ehtirasla o sene sarmaşacaq".
 Şamaxt döşünü açdı, bedənini gösterdi,
 Nefsin qəbul edib, onun qoynunu girdi –
 Soyundu paltarlamı, o girdi ağuşuna.
 Qadın ona zövq verdi, o bu işdə mahirdi.

20 Ör igid ehtirasla ona bərk-bərk sarıldı
21 Altı, yeddi gün keçdi, həmin yava qadından
22 Enkidu el çəkmədən, aramsız ləzzət aldı.
Nevazidən doyaraq
O vəhşilər somtə üz tutub gedən zaman
Enkidunu görəntek üz döndərdi vəhşilər.

25 Cöl heyvanları onun cismindən yan qaçıdlar.
Enkidu caldı sıçradı, canı zəifləmədi,
Ayağı yerimirdi, vəhşilərse getmişdi.
Bildi evvelki kimi, qaça bilməz yerindən.
Ağlı gəldi başına, fikirləşdi döründən –

30 Gəlib yava qadının qarşısında diz çökdü,
O şəhvətli qadının sıfətinə göz dikdi.
Görsün na söyləyəcək, qulaqları səsdədir.
Qadın sözə başlayıb Enkiduya söyledi:
"Sen qəşəngsən, Enkidu, tanrıya borabərən,

35 Niye vəhşilər kimi bu çöllerde gezişən?
Gel səni aparın mən, o hasarlı Uruka –
O yarasıqlı evə, Anunun məskənинe.
Bilqamışın hünerlə, qoç kimi igidlərə
Qüdrətini göstərib məskən saldıçı yero".

40 Söylədi ki, bu xəber onun yatr qəlbina,
Onun müdrik ürəyi dost axtarı özüne.
Enkidu o şəhvətli qadına belə dedi:
"Gel, Şamxat, məni apar, apar məni oraya
O müqəddəs mənzilə, Anunun məskəninen.

45 Bilqamışın hünerlə, qoç kimi igidlərə
Qüdrətini göstərib məskən saldıçı yero.

V. 1 Urukda haray sallam, mənim güc, qüdretim var
Cöldə doğulanların qüvvəsi da çox olar!"
"Gedək, Enkidu, gedək, Uruka tut üzünü,

5 Bilqamış olan yerin mən bilirəm yolunu.
Gedək, Enkidu, gedək, o hasarlı Uruka –
O yerə ki, adamlar şüx geyimle öyünür.
O yerə ki, hər günü, toya, bayrama dönür.
O yerə ki, ucalar arfanın, sincin səsi,

10 Şəhvətli qadınların sonsuzdur eyləncəsi.
Şirin ehtirasları, min bir sevinc vəd edir.
Böyük adamları da gecə yerindən edir.
Enkidu, görməmişən sen heyatın dadımı,
Əzabəş Bilqamışın sonsuz istedadını.

15 Sen bir ona nezer sal, üzüne diqqət yetir,
O mərddir, ər gücüyle gözəldir, qüdretlidir.
Onun var gövdəsindən yalnız ehtiras yağı.
O səndən haybetlidir, hem güclüdür, hem ağır.
Gece-gündüz bilmir o, dincilik, oturmaq nədir!

20 Sen öz cilgilinliğini gel, Enkidu, ele al,
Onu Şamas da sevир, Anu, Ellil, Eya da.
Ona ağıl beşx edib Allahlar dərya boyda.
Sen dağdan enməmişdən, golməmişdən buraya
O Urukda Bilqamış, seni yuxuda görmüş.

25 Oyanaraq Bilqamış, yuxusunu yozmuşdu.
Anasına demişdi:
"Mənim anam, bu gecə yuxu gördüm yatanda
Gördüm ulduzlar deyir gözümə asimanda.
Ele bil daş düşdü göydən mənim başıma,
Onu yerdən götürdüm, gördüm ağırdı məndən.

30 Silkelemek istədim, tərpenmedi yerindən.
Qalxdı onun üstə bütün Uruk diyan
Camata ellik ilə yeridi ona san.
Dövrəye aldi onu ər igidler hər yandan

35 Yoldaşlarım öpdüler onun ayaqlarından.
Sevgilim kimi sevib onu basdırı bağıra

Sonra onu getirdim ayağına mən sənin,
Onu mənə tay tutdun, mənə bərabər dedin".

40 Bilqamısın anası – müdrik qadın söylədi:
"Göylerde ulduz kimi gözlerine sataşan,
Bir daş kimi göylərdən sənin üstüne düşən
Sən yerden qaldırdığın, sendən də ağır olan,
Silkələmək isteyib, tərpədə bilmədiyin,

47 Sevgili qadın kimi öz bağırna basdıgın,
46 Sənə da ayağıma getirdiyin o insan,
45 Sənə bərabər bilib, tay bildiyim o insan

VI. 1 Güclü bir həmkarndır, dostun, xilaskarındır,
Bütün eldə o ərin əllərinə tay olmaz.
Göydən düşmüs daş kimi çox ağırdır əlli,ri,
Sevgilin kimi onu bağırna basacaqsan,
Ürəkdən sevəcəksən.

5 O səninlə dost olub, səni tərk etməyəcək –
Gördüyün o yuxunun bax beledir yozumu".
Öz doğma anasına Bilqamis belə dedi:
"Mənim anam, mən yene yatanda yuxu gördüm.
Gördüm Urukda yere bir balta düşüb, hamı

dövresine yiğilib:

10 Qalxıb ayağa durmuş, bütün Uruk diyari
Camaat əllik ilə yeriyr ona səri.
11 Dəstə-dəstə axışır, hamı gelib yiğilir.
12 Sevgilim kimi sevib onu basdım bağırna,
13 Sonra onu getirdim ayağına mən sənin

15 Onu mənə tay tutub, mənə bərabər dedin".
Bilqamısın anası – Ninsun beləcə dedi:

20 "Bax, o balta yerinə sən bir adam görmüsən,
Sevgilin kimi onu basacaqsan bağırna.
Onu sənə tay bilib bərabər tutacağam,

Dedim ki, o olacaq dostun ve xilaskarnı.
Bütün eldə o ərin əllərinə tay olmaz.
Göydən düşmüs daş kimi çox ağırdır əlli".
Bilqamis anasına dedi:

25 "Ellil buyurubdusa – gerek öyündüm olsun,
Qoy eleyaxın dostum olsun menim öyündüm.
Mən də ki, öz dostumun öyüdücüsü olaram".
Bele yozdu o özü özünүn yuxusunu".
29-30 Enkiduya danışı Şamxat bu hadisəni,
Sonrasa başladılar sevişmeye.

II LÖVHƏ

"Ninevaya" variantında lövhənin əvvəlində, üzərində mixi yazı olan xırda qırqlar nozoro alınmazsa, yüz otuz beşədək sotir çatışır, həmin misralar "Qadim Babil versiyası"nda "Pensilvaniya lövhəsi" adlanır və aşağıdakı kimi verilən bir épizoddan ibarətdir:

II. 17 "Ayağa dur, Enkidu, səni aparacağam
Eana mebedine, Anunun məskənинe.
O yerde ki, Bilqamis şöhrətə, ada çatmış
20-21 Özün kimi sən onu sevəcəksən ürəkden
22-23 Qalx torpaqdan ayağa, dur çoban yatağından!"
24 Bu sözleri cəsidi, batdı onun ağılna,
25-26 Qadının mesləhəti çox təsir etdi ona.
27-28 Parça cırıb bir qırıq Enkidunu geydirdi
29-30 Sonra bir az parçayla o özü de geyindi.
31-32 Uşaq kimi elindən tutub onu apardı
33-34 Çoban düsərgesine, mal-qara ağılinə.
35 Çobanlar dörd tərəfdən onları dövredəli,
Ona işarə edib bir-birine dedilər:
a "Bu igid görkəmə de Bilqamisa benzəyir,
b Boyu ondan gödeksə, möhkəmdir sümükleri
c Bu düzdür ki, Enkidu çöllerde doğulmuşdur.
d Bütün eldə o ərin əllərinə tay olmaz,
e Göydən düşmüs daş kimi çox ağırdır əlli".

II. III. 1-2 O vəhşi heyvanların dösündən süd ömmişdir!"
 3 Qabağına qoyulmuş süfrədəki çörəyə
 4-5 O heyrətə boyanır, gözünü döye-döye,
 6-7 O həla adam kimi çörək yeməyi bilmir,
 8-9 Öyratmayıbiler onu - sikera içə bilmir.
 10-11 Yava qadın söz açıb Enkiduya deyir ki:
 12-13 "Çörəkden ye, Enkidu, bu, hayat nemətidir,
 14 Sikera içginiən son, o, dünya qismətidir".
 15-16 Enkidu doyanacaq, o ki var çörək yedi.
 17-18 Üstündən yeddi güyüm sikeradan gillətdi.
 19 Onun ruhu oynadı, beyni tamam açıldı,
 20-21 Qelbinə sevinc doldlu, çöhəsini nur aldı.
 22-23 Əllərini gözdirdi six tükülfə bədənində.
 24-25 Zeytun yağı sürtüb o benzədi insanlara,
 26-27 Əyninə palтар geydi benzədi igidlərə.
 28-29 Yaraq-yasaq götürüb döyüsdü şirlər ilə -
 30 Narahatlığı getdi gecələr çobanların.
 31-32 Aslanlara güc geldi, dil tapdı qurdı o.
 33 Baş çobanlar dincəlib getmişdilər yuxuya,
 34-35 Enkidu keşik çekir, kömək edir onlara.
 36-37 [.....]

II. 6 Xəber çatdı hasarlı Urukda Bilqamisa.

("Qədim Babil versiyası" na görə bu yerdan taxminan beşaltı misra çatışmur.)

IV. 9 Həmin yava qadına kef çekəndə Enkidu
 10-11 Bir də baxıb gördü ki, bir adam var öündə,
 12 Yava qadına dedi:
 13 "Şamxat, qov bu adamı!
 14-15 O niyə gelib bura? De görüm nədir adı!"
 16 Yava qadın səslədi
 17 Yaxın golub, sonra da geri dönen adamı:
 18-19 "İgid, yolun haradır? De niyə telesirsən?"
 20-21 O adam ağız açıb Enkiduya söylədi:
 22 "Nikah arangahına çağırılmışdır məni,
 23-24 Lakin bize qismətdir böyükləre baş eymək!
 25 Şəhərdə səbətləri kərpicə doldururlar.

26 Yem vermək tapşırılıb bütün güleyənlərə.
 27 Tek hasarlı Urukun şahına qismət olur;
 28 Onunçun açıq olur yalnız həremxanalar.
 29 Tek hasarlı Urukda şaha qismətdi bunlar.
 30-31 Onunçun açıq olur yalnız həremxanalar.
 32 O orada əylənir öz gelin arvadıyla!
 33-34 Bu belə olur, deyim, belə de olacaqdır.
 35 Tanrılar qərar verib, bu cür de qalacaqdır.
 36-37 Göbəyi kesiləndən ona bu hökm verilmiş!"
 38-39 Bu sözləri dinleyib onun rəngi ağardı.

(Beşə qədər misra çatışmur.)

V. 7-8 Önde Enkidu gedir, dalısınca da Şamxat

(Bundan sonra asas "Nineviya versiyası"ndan bir parça qalmışdır.)

II. 35 Gelib çıxdı Enkidu o hasarlı Uruka
 36 "Otuz pəhlevan gəlsin, döyüşərəm, - dedi, - mən!"
 37 Nikah evine geden yolu keşdi her yerden.
 38 Onun üstüne qalxdı bütün Uruk diyan,
 39 Camaat ellik ilə yerdidi ona səri.
 40 Deste-deste axıdı, hamı gelib yığışdı.
 41 Dövreyə aldı onu or ığidlər her yerden.
 42 Uşaq kimi öpdüler onun ayaqlarından:
 43 "Bu gündən yanımıza gözel bir igid gelib!"
 44 O gece İşxar üçün yataq hazırlanmışdı,
 45 Lakin, Bilqamisa tanritək rəqib geldi,
 46 Kesdi həremxanada qapını ayağıyla;
 47 Enkidu qapıları qoymadı ki, açıla,
 48 Qoymadı ki, Bilqamis oraya teşrif qıla.
 49 Nikah həremxanası öündə tutuşdular,
 50 Küçədə, enli yolda döyüşə başladılar,
 VI. 24-25 Dehlizlər yərə çökdü, silkeləndi divarlar
 26-27 Bilqamis dizi üstə eyilib endi yere
 28-30 Hirsini güclə boğdu, özünü aldı ele.
 Üreyi soyuyanda Enkidu dedi belə:

31-32 "Səni yalnız bu cüre
33-34 Qalaların camışı Ninsun doğa bilerdi".
35 Ər igidlər içinde başın ucadır sənin
36-37 İnsanlara şahlığı Ellil hökm verib sənə!"

("Nineviya versiyası"nda II Lövhənin bundan sonrakı mətnindən yalnız cüzi parçalar qalmışdır: birca burası aydınlaşdır ki, Bilqamus öz dostunu anası Ninsunun yanına aparır):

[“.....”]

III. 43 "Bütün eldə o erin əllerinə tay olmaz,
Göydən düşmüş daş kimi, çox ağırdı əlləri!
45 Xeyir-dua ver ona, qoy mənə qardaş olsun".
46-47 Bilqamisin anası, camışabənzər Ninsun
48 Söz açaraq cəngaver Bilqamisa söylədi:
49 "Mənim oğlum [.....]
50 Ağırıdır [.....]"

VI. 1 Bilqamis da söz ağıb anasına dedi ki:
[.....]
Qapıya yaxınlaşış mənə gücün göstərdi,
Çılğılığımı görə mənim dərsimi verdi.

5 Enkidunun nə dostu, nə də ki, anası var,
Heç zaman qırılxılmayıb başındakı bu saçlar.
O çöllərde doğulub, ona tay tapmaq olmaz".
Enkidu dinləyəndə onun bu səhərbəti
Qəlbini qəher doldu, kedərlənib ağladı.

10 Yaşarmış gözlərindən yaşı güclə saxladı:
Boş-bekar oturmaqdən gücləri azalırdı.
Bir-birino sarınıb, oturdular yanaşı,
13 Qucaqlayar bu cüre doğma qardaş-qardaşı.

(Məzmunun davamı "Qədim Babil versiyası"nın Yel lövhəsi
adlanan III lövhəsi əsasında bərpa oluna bilər.)

II. 32-33 Bilqamis yere baxıb, Enkiduya söyledi:
34-35 "Niye yaş ilə dolub, qəm yağır gözlerindən,
36-37 Üreyin kəderlenib, acı köks ötürürsen?"
38-39 Enkidu ağızın ağıb Bilqamisa söyleyir:
40-41 "Dostum, qəherlənmişəm, qəm tutub boğazımı,
42-43 Boş-bekar oturmuşam, itir gücüm-qüvvətim".
44-45 Bilqamus səhbət ağıb, Enkiduya söyledi.

III. 1-2 "Dostum, burdan uzaqda, Livan dağları vardır.
3-4 Sıdr meşesi ile örtülüdür o dağlar.
5 O meşədə çox zalim bir Humbaba yaşayır.
6 Gel bir gün elbir olaq, gedək onu öldürək,
7 Dünyada ne pis göz var, şer ocaq var söndürək.
8-9 O dağları bürüyen Sidri gerek mən qram,
10-11 Özümə ad qazanıb, söhrətimi qaldıram".
12-13 Enkidu cavabında Bilqamisa söyleyir:
14 "Dostum, bir zamanlar men dağları dolaşanda,
15 Vəhşilərle birləikdə meşələri aşanda
16 Görümsündüm, o meşənin dörd yanında xəndek var.
17 O meşənin içine məger girmekmi ola?
18 Humbaba dehşətiidir, sesi tufandır onun,
19 Ağzından alov çıxır, nəfesi qandır onun!
20 Neden bu çətin işə girişmək isteyirsin?
23-24 Humbabanın yurdunda döyüşmək isteyirsin?
25-26 Bilqamus Enkiduya söz ağıb belə dedi:
27 "Dostum, Sıdr dağına çıxməq istəyirəm mən,
28 Humbaba meşəsinə qalxmaq istəyirəm mən,

(*İki-üç misra çatışır.*)

33 Döyüş baltasını men asaram kemərimden.
34-35 Sən dalimca gelərsən, men önde gedəcəyem!"
36-37 Enkidu da bu zaman Bilqamisa söyledi:
40-41 "Onun hamisi, tanrı Veer bizi görməyə
42 Humbabayə, Şamasın özü qüvvət veribdir,
43 Tanrı Addunun özü ona mərdlik göndərir.
44 [.....]

V. 1 Sidr meşolunu qoruya bilsin deyə
 Ellil qorxunluq verib, zəhm verib Humbabaya.
 Ağzından alov çıxır, nəfəsi qandır onun!
 4 Deyirler, o meşoşa gedən yol çox ağırdır.
 4a O meşənin içində mögər girməkmi olar?
 5 Sidr meşolunu qoruya bilsin deyə
 5a Ellil qorxunluq verib, zəhm verib Humbabaya,
 O meşoşa girenin el-ayağı boşalır".

(*"Yel ləvhəsi"*nin matni davam edir.)

IV. 3-4 Bilqamis söhbət açıb, Enkiduya söyledi:
 "Dostum, uca göylərə kim qalxıb, kim ucalıb?
 5 Kimlər günəşə çatıb allahlardan savayı,
 6 İnsan işe bu gün var, sabah yox.
 7 O neyləsə əbəsdi, külək alıb aparır,
 8 Səni elə indidən ölüm qorxusu alır.
 9 Bəs hanı igidiyiin, cəsaretin bəs hanı?
 10
 11-12 "Mən qabaqda gedəcəm, sən arxadan deginən:
 "Qorxma, irəli var!"
 13 Mahv olsam, qəm yemeyin, dünyada adım qalar.
 14-15 Deyirler ki: "Bilqamis zalim Humbaba ilə
 döyüşləre atıldı!"
 16 Budur, mənim evimde təzə usaq doğulur,
 17 "Atamdan danış" deyə, yanına gelir bir gün:
 18 [.....]
 19 "Kim olmuş mənim atam, sənin dostun" – soruşar.
 20 Onda sən danışarsan, mənim ruhum şad olar.
 21 [.....]
 22 İndi sən bu sözünlə məni qəmləndirirsən.
 23-24 O dağları bürüyen Sidri gerek mən qıram,
 25 Özümə ad qazanıb, səhəretimi artıram.
 26 Dostum, mən ustalara biyar buyuracağam:
 27 Qoy onlar yolumuza silahlar düzəltsinlər.
 28 Onlar ustalara biyar verdilər.
 29 Ustalar yıqışdılar,

Meşvərət cədilər,
 Nehəng emudlar töküb,
 30 Üç talanthıq¹ baltalar
 31 Xencerlər düzəldildər,
 32 İki talanthıq bıçaq töküb hazırladılar.
 33

34 Tiyelerin her ağızı otuz minalıq² idi,
 35 Xencerlərin dəstəsi otuz minalıq qızıl.
 36 Bilqamisla Enkidu hər biri on talanthıq
 silahla yüklenmişdi.

37 Uruk qapılarından yeddi qifil açıldı,
 38 Camaat bu sofrəden xəber tutub yiğidi,
 39 Urukun küçələri adam olinden tixdi.
 40 Bilqamis camaatın öününe çıxdı.
 41-42 Hasarlı Uruk əqli yero çöküb oturdu:
 43 Bilqamis camaata sözlərini buyurdu:
 44 "Eşidin, ey hasarlı Urukun əhillən,
 45 Eşidin, ey hasarlı Uruk xalqı, eşidin.

V. 1 Görün Bilqamis size ne deyəcək, eşidin:
 2 "Ölkələr qorxuzanı mən görmək isteyirəm.
 Onu Sidr meşəsində öldürmek isteyirəm.

4-5 Qoy dünya eçitsin ki, mən – Urukun övladı
 hansı güce qadırəm.
 6 O dağları bürüyen Sidri gerek mən qıram,
 7 Özümə ad qazanıb, səhəretimi artıram!"
 8 O hasarlı Urukun başbilən əhillən
 9 Bilqamisa belə bir nitqle cavab verdilər:
 10 "Sən genç olduğun üçün, özüne haqq verirsen,
 11 Heç özün də bilmirsən necə bir iş görürsen!
 12 Bılırik Humbabanın heybəti görkəmi var,
 13 Onun silahını bəs, söyle, kim dəf edəcək?
 14 Meşenin dörd yanına dərin xəndək qazılıb

¹ Talant – qodim pul vahidi

² Min, mina – qodim çəki vahidi

15 Heç o olan meşenin içine girmek olar?
 16 Humbaba dehşetlidir, sesi tufandır onun,
 17 Ağzından alov çıxır, nəfesi qandır onun!
 18 Neden bu çetin işə girişmək isteyirsən?
 19 Humbabayla yurdunda döyüşmek isteyirsən?
 20 Bilqamış adamların dinlədi sözlerini,
 21 Gülerək, öz dostuna zillədi gözlerini:
 22 "Gel dostum, ne deyirəm, indi qulaq as, dayan,
 23 "Ela mənim özüm de ondan qorxuram yaman.
 24 Onunçun da meşəyə gel biz birlikdə gedək.
 25-26 Qorxu galməsin deya onu birgə öldürök!"
 27 Uruk ağsaqqalları Bilqamisa dedilər:
 28-29 "[.....]
 30 [.....]
 31-32 İləhen sənən getsin, tanrı hifz etsin səni
 33 Qoy ən uğurlu yollar səni ora aparsın,
 34 Qoy yollar səni bir də bu Uruka qaytarsın!"
 36 Bilqamış diz çökerək Şamaşın qarşısında
 37 Dedi: "Mən bu sözləri çox diqqətə eştidim,
 38 Onunçun da Şamaşa mən belə səcde etdim:
 39 Qoy ilahi bu yolda heyatımı hifz etsin,
 40 Bir də məni Urukun qalasına yetirsin,
 Bu yolda sən kölgəni üstümdən əskik etmə!"
 ("Qədim Babil versiyası"nda bundan sonra bir neçə dağlılmış misra gəlir.
 Onlara əsasən güman etmək olar ki, qəhrəmanların fal açmasına Şamas
 ikibəsi cavab vermişdir.)

VI. 1 Qabaqcadan verilən xəberi dinlədikdə
 2 [.....] o, oturub ağladı,
 1 Yas axdı Bilqamisin o dəmdə gözlerində:
 2 Bir yola çıxıram ki, heç ayağım dayməmiş,

3 Bir yoldur ki, yurdum da hələ onu görməmiş.
 4 Bir gün mən öz xoşuma
 5 Belə səfərə çıxıb, zəfərlər de qayıtsam,
 6 Onda sənə, ey Şamaş, duaçı olaram mən.
 7 Bütün bütürlerinə mən golib dəxil düşərəm".
 8 Onun önünə her cür yaraq-yasaq qoymalar –
 9 Əmud, yekə xencerlər,
 10-11 Yayıni və oxdanı verdilər əllərinə.
 12-13 O, əmudu götürdü, oxdanı da doldurdu.
 14 Anşan yayını alıb, kürəyinə apardı.
 15 Xencerləri keməre keçirdilər igidler,
 16 Yola hazırlasdırlar.

*(Bundan sonra iki aydın olmayan satır gəlir: daha sonra iki satır
 galır ki, bunlar "Nineviyə versiyası"nın III ləvhəsindəki hifz olunmamış
 birinci misra uyğundur.)*

III LÖVHƏ

VI. 19 El ağsaqqalları ona xeyir-dua verdilər,
 20 Bilqamış yola üçün nəsihet elədilər:
 2 "Bilqamış, öz gücünə çox da arxayın olma,
 3 Üzden laqeyd ol sen, güclü zərba vur amma.
 4 Həmişə önde gedən yoldaşım qoruyar,
 5 Birinci cığır açan öz dostuna yol açar.
 Səndən qabaqda getsin qoy Enkidu gedəndə,
 Sidra gedən yolu o səndən yaxşı bilir.
 O döyüşdə çox olub, vuruşmada mahirdi,
 Enkidu, qoru onu, qoru öz dostunu sen.
 10 Sen onu qucağında xəndəklərdən keç apar,
 Biz sene tapşırıraq şahı – belədir qərar
 Qayıdanda son bizaş-salamat ver onu.
 Bilqamış səhəbət aşıb Enkiduya söylədi:
 "Dostum, gel Egəlmaxdan yolumuzu salaq biz,
 Şah anası Ninsunun hüzuruna buyuraq

Böyük Ninsun müdrikdir, hər şeydən xəberdardı,
Bize məsləhət verər, doğru yol göstərər o".
Əl-ələ tutub dostlar – Bilqamışla Enkidu

- 20 Egalmaya getdilər.
Bilqamış daxıl oldu şah anası mülküne:
"Ninsun, çıxacağam mən çətin, uzaq yürüşə –
Humbaba olan yera.
25. Heç bələd olmadığım bir savaşa gedirəm
Heç bələd olmadığım bir yola çıxıram mən.
"Neçə ki, mən gedirəm, geriye dönməmişəm,
Neçə ki, mən çatmamışam Sıdr meşərinə,
O zəlm Humbabanı neçə ki, ezməmişəm,
30. Neçə ki, şər işləri dünyadan silməmişəm
Sən qəmətinə layiq gözəl paltarlardan gey,
Şamaşın şorəfinə qarşına buxurdan qoy!"
Bilqamışın yanlıqlı nitqinə qulaq asan
Şah anası Ninsunun qəlbini qubar aldı.
- II. 1 Ninsun dönbü özünü aramxanaya saldı.
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qəmətinə layiq gözəl paltar geydi o.
Sinesinə yaraşan boyunbağı da saldı
Belinə qurşaq vurub, başına tac qoydu o.
- 5 İgidlərin arasında bir cam təmiz su atdı.
Pillelərlə çıxıb o evin damına qalxdı.
Qalxıb tarif dedi o
Şamaşın şorəfinə,
Əlini göyə tutdu, un qurbanı qoydu o,
Şamaşın şorəfinə.
10. "Niye bir oğul verdin mənə sən Bilqamıştek,
Niye onun köksünə qoydun narahat ürek.
Oyatmasın yerindən, o, yoldan qalmayacaq,
Humbabanın dalınca çətin yola gedəcək.

Heç bələd olmadığı bir savaşa girecek
Heç bələd olmadığı bir yol ilə gedəcək.

15. Ne qəder ki, gedəcək, geriye dönməyəcək,
Neçə ki, o çatmayıb Sıdr meşərinə,
O zəlm Humbabanı neçə ki, məhv etməyib,
Yer üzündən neçə ki, şər qüvvəni silməyib,
Vaxtın yetişdiyini agah etdiyin zaman.

20. Sənin yadına salsın qorxmadan Aya-gelin,
Axşamlar dincilik üçün evinə çəkilərən
Gecə keşikçiləre tapşırarsan onu sən".

(Sonra doxsanadək satır çatışır.)

VI. 15 Buxurdanı söndürdü, qurtardı ibadeti,
Enkidunu çağırıb ona belə söyledi:
"Enkidu, ey qüdrotlı, ey menim doğmadığım!

- 8-19. Tanrı üçün qurbanlıq kahinler, qızlar ilə

20. Men səni Bilqamışa sirdəş elan etmişəm".
Çıxarıb Enkidumun boynuna tilsim asdı.
Tanrıının arvadları ona el uzatdırılar,
Qızlar da ürəkdən ona dua etdilər.
"Enkiduyam! Bilqamış meni də özü ilə
yürüşlərə apardı!" –

25. "Bilqamış Enkiduya ağır yürüşə vardi".

(İki misra çatışır.)

28. Ne qəder ki o gedir, geriye qayıtmayıb,
28a. Ne qəder ki o hele Sıdr çölüne çatmayıb
Ay ötsə de, onunla birlikdə olacağam.

30. İl ötsə de, onunla birlikdə qalacağam!

(Sonra yüz onuzdan artıq saatir çatışır.)

IV LÖVHƏ

(Bütün versiyalarda bu lövhədən yalnız ayrı-ayrı parçalar qalmışdır.
Onların yerləşdirilmə ardıcılılığı o qədər də aydın deyil.)

[.....]

İyimi mənzildən bir yola nişan qoydular,
Hər otuz mənzildən bir düşərgə də saldılar,
Hər gün onlar birlikdə əlli mənzil ötdüllər,
Altı həftə üç günde Fərat çayı göründü.
Güneşin qarşısında onlar quyu qazdlılar.

[.....]

Bilqamış dağda çıxıb ətrafa göz gezdi.
"Dağ, mənə sən xeyirli yuxu getir!" söylədi.

[.....]

(Dörd aydın olmayan sətir galır: görünür,
Enkidi Bilqamış üçün əzadır qurur.)

Bilqamış çənesini dizlərinə söykədi,
Şirin yuxuya getdi, uyudu insan oğlu.
Gecənin bir əlemi yuxusundan ayıldı,
"Məni sənmi səsledin? Bes mən niye oyandım?"
Dostum, gör nə deyirəm, bayaq bir yuxu gördüm,
Yaman qorxulu idi, mənim gördüküm yuxu
Gördüm ki, seninle dağ uçqunları altında
birlikdə dayanmışıq,
Dağlar uçub töklüb, biz altında qalmışıq,
Biz [.....]"
Səhrlarda doğulan hikmetdən hali olur,
O dostu Bilqamisa yuxunu belə yozdu:
"Gözel yuxu görmüşən, gördüyün yuxunun, dost,
inan ki, qiyəməti çox,
Yuxuna girən dağın zərrəcə qorxusu yox.
Biz HUMBABANI təpib onu mehv edəcəyik,
O murdar meyitini külliyyə atacağıq!

Səhər tezdən Şamaşdan şad xəbər alacağıq!"
İyirmi mənzildən bir yola nişan qoydular,

55
dd
ee
oo
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t
u
v
w
x
y
z
aa
bb
cc
ff
gg
hh
bb
xx
ii
3
4
5
5a
6
7
8
9
10
11
12
13
14
15-16
17
a
b
c
d
e
f
g
h
i
j
k
l
m
n
o
p
q
r
s
t

Günaşın karşısında onlar quyu qazdır,
[.....]
Bilqamis dağa çıxıb etrafa göz gəzdirdi,
"Dağ, mənə sen xeyirli yuxu getir" – söylədi.

III. ⁶ Bilqamis çənəsini dizlərinə söykədi,
Şirin yuxuya getdi, uyudu insan oğlu.
Geconin bir aləmi yuxusundan ayıldı,
Qalxıb öz dostu ilə danışmağa başladı:

10 "Məni sənmə səslədin? Bəs mən niyə oyandım?
Mənə toxumadın ki? Niyə durdum yuxudan?
Tanrımu ötdü burdan? Titrəməye düşümüşəm.
Dostum, üçüncü yoldu bu cür yuxu görürəm.
15 Bu yuxu daha böddür, daha qorxunc yuxudur.
Gördüm göy uğuldayır, yer möhkəm guruldayır,
Birdən günəş tutuldu, çökdü qatı qaranlıq.
Şimşəklər parıldadı, alov püskürüb qalxdı,
Odük redi, göylərdən ölüm yağışı yağıdı
Üfün nuru soldu, odlar, alovlar söndü,

20 İstilər keçib getdi, dörd tərəf külə döndü,
Dur qaydaq geriye, biziə məsləhət gərek!"
22 Enkidu başa düşüb, yuxunun mənasını
Bilqamisa söyledi:

(Bundan sonra yüz iyirmiça qədər misra çatışmur, ayrı-ayrı parçalar qalmışdır.
Onlardan belə anlaşılır ki, qəhrəmanlar bəlkə də geri çəkilmışlar, lakin sonra
yenə sefəri davam etdirmişlər və bu zaman Bilqamis dahu üç yuxu görmüşdür.)

(Bilqamisin sonuncu (3) yuxusunu, yuxusunda azman görməyini
Enkidu belə yozur.)

a "Dostum, həmin yuxunun yozumu bax belədir:
b Azmana oxşadığın, qorxulu Humbabını
c Hələ işıqlaşmamış mağlub edəcəyik biz,
d Əlbir olub soninla zefer çalacaq biz.
e O nifrat etdiyimiz, düşmənimiz Humbaba
Ayağımız altında tapdanıb məhv olacaq".

(Lakin nədənsə qəhrəmanlar ugur qazana bilmirlər.
Bilqamis yenə də tanrışı Şamaşdan kömək istayır.)

V. ³⁸ (...) Şamaşın karşısında göz yaşı
axıdır o;
40 "Urukda sən Ninsuna ne ved eləmişdin bəs?
Sözüne emel elə, indi mənə qulaq as!"
O hasarlı Urukun övladı Bilqamis
42 Sesi Şamaşa yetdi,
Şamaş onu eşitdi.
42a Qəfil dərin göylərdən, çağırış eşidildi:
"Teles, yaxınləş ona meşəyə çəkilməmiş,
Cengəlliye girməmiş tez üstünü kəsdirin.
45 Tez üstünü kəsdirin
O səyninə geyməmiş yeddi qorxunc geyimi.
Geyimlərindən yalnız tek biri əynindədir.
Tutaşdı birden onlar
Qızmış tekelər kimi baş-başa deydi onlar,
Bütün qəzebi ile tek birçə nəra çəkdi,
50 Meşənin sahibinin sesi geldi uzaqdan,
Humbaba ildirmtək haray saldı uzaqdan.
Bilqamis səhəbet açıb Enkiduya söyləyir:

VI. ¹ "Təklikdə inan, biziə o heç ne edə bilmez.
Ayrınlıqda bizim də elimizdən iş gelməz.
Sildrim tek keçilmez, ikiliğde keçilər,
[.....]
5 Üçqat hörlülmüş kendir asanlıqla qırılmaz,
Bir cüt şir balasının gücü şirdən az olmaz!"

(Bundan sonra iyirmi saat çatışmur.)

Enkidu səhəbet açıb Bilqamisa söyledi:
"Ögər biz səninle meşəyə gedib girsək,
23 Tamam elden düşərik, qollarım zəifləyər".
Bilqamis cavabında Enkiduya söyləyir:
25 "Doğrudanmı bu işdə biz miskin olacaq?"

- 29 Biz dereler dolaşır, neçə dağlar aşmışıq.
30 Sidri qırmamış həlo
31 Qarşımızda durandan qorxacağıq biz məger?

Dostum, vuruşlar görüb, döyüşlərdən çıxmışan,
Canına zehər hopub, ölümdən qorxmamışan.
[.....]
Sonin səsin təbilstək əzəmetli gurlayır!
Qoy qolların açılsın, keylik çıxın canından.
Dostum, gel bir əl-ələ, ciyin-ciyyin gedək,
Qoy vuruş yanğısıyla alovlaşın türəyin.
Ölümü yaddan çıxart, ömür qazanacaqsan
Önde gedən özünü, yoldaşını hifz edər.
Onların adı-səni eli-obanı gəzər!"

40 Onlar Sidr meşəsinə yetişdilər beləce,
Söhbətlərini kəsib dayandılar sakite.

V LÖVHƏ

- I. 1 Onlar galib durdular meşənin qrağında,
Gördüler ağacların upuca qəmetini,
Gördüler Sidr dağının, tanrılar məskənini
Humbaba gəzən yerdən ayaq səsleri gəlmir:

5 Cıqlarlar var burada; yollar, keçidler rahat,
Gördüler Sidr dağının tanrılar məskənini,
İrnişinin taxt-tacını.
Dağların otayındə güclü çətir bağlamış ağacları
gördürlər.

Ağacların kölgəsi rahatdır, göz oxşayır,
Göyəmlər pöhreləyib, oranın kol-kosu var,

10 Sidrlər boy atdıqla, boy atır oleandırlar.
Meşənin her terəfi xəndekle dövrəlenib,
Onun üçdə ikisi xəndeklərə bölünüb.

(Bundan sonra altmışadak misra çatılmış.)

(Qalmış parçalarda "dərtılıb alınmış qılınclardan", "zəhərlə damirdən" danışılır, Humbabanın (?) öz qorxunca şüa-geyimini (?) geyməsi və Ellilin lənətlənməsi güməni haqqında danışılır. Sonra Enkidunun nitqı galır.)

- II. 18 Enkidu söhbət açıb Bilqamisa söyleyir:
"Humbaba [.....]"

20 Teklikdə inan, bize o heç nə ede bilməz,
Ayrılıqla bizim də elimizdən iş gelmez.
Sildürmətək keçilməz, ikilikdə keçilər.
[.....]
25 Üçqat hörülülmüş kendir asanlıqla qırılmaz,
Bir cüt şir balasının gücü şirdən az olmaz!"

(Beşinci lövhənin bundan sonrakı "Nineviya versiyası"nın mətni qalmaçıdır. Eposun hett dilinə tərcüməsinin bir parçasından görünür ki, qəhrəmanlar Sidri qırmağı girişirlər. Ancaq Humbabanın peydə olması onları qorxudur. Lakin Şamas gəydən onlara qısqırkı, qorxmasınlar və onların köməyinə səkkiz külək göndərir, bunun köməyi ilə qəhrəmanlar Humbabaya üstün galırlar. Humbaba yalvarıb aman istəyir, lakin Enkidu onu bağışlamağı Bilqamisa maslahatı görmür. Bundan başqa Humbabanın "şüa geyim"larını ayri-ayrılıqla "öldürmək" də lazım imis. Məzmunun davamı yalnız "Qədim Babil versiyası"ndan "Bauer fragmenti" adlanan parçadan, məlumatdır.)

- 9 Bilqamis söhbət açıb Enkiduya söyleyir:
"Humbabani birlikdə öldürmeye gedəndə
10 Saçılan o şıalar karixib yox olacaq.
11 Şüalar itən zaman dünya da qaralacaq!"
12 Enkidu cavabında Bilqamisa söyleyir:
"Dostum", cüclər qaçmaz anası tutulanda!
13 İşiq şularını sonra da tapmaq olar,
14 Onlar otun içinde cücə kimi qaçışar,
15 Əvvəl özünü öldür, sonra o biriləri".
16 Bilqamis eşidəndə silahdaşın sözünü.
17
18

- I. 19 Öz döyüş balmasını əzəmetlə qaldırı,
20 Qurşağından qılincını siyırı,

21 Düşmonin peysérinə var qüvvə ile vurdu.
22 Bu an dostu Enkidu zərbə vurdı sinədən,
23 Düşmon yera yixıldı üç qüvvətli zərbədən.
24 Özaları sustaldı, qüvvədən düşdü bedən.

25 Keşikçi Humbabanı vurub yere sərdilər.
26 İki mənzilə qəder inildədi meşəlik,
27-28 İki dost məhv etdilər ağacları-tıruları,
29 Onlar qırıb-tökədülər sidr ağaclarını.
Livanda, Sariada¹ – adı saya salınan

30 Meşə gözötçisini Enkidu məhv elədi.

31 Bir rahatlıq büründü uca-uca dağları.
32 Mesəli zirvaları, yaşıllıqları.
33 O məhv etdi meşədəki bütün keşikçiləri –
34 Məhv etdi Humbabanın bütün şüalarını,
35 Yeddisini da tamam məhv eləyəndən sonra
Açıdı döyüş torunu,
Bir də yeddi talanlıq sanballı xəncərinə.

Açıdı sokkiz talanlıq yükü də bedənindən,
Annunakların gizli moskonini o tapdı.
Bilqamis doğrayırdı bircə-bircə sidrləri,
Enkidu çıxarırdı torpaqdan kötükleri.
Söz açaraq Enkidu söylədi Bilqamisa:
“Mənim dostum Bilqamis, biz öldürdük sidrləri,
Götür döyüş baltanı keçir daha belinə,
Şamaşın qarşısında dil tök teşəkkür elə,
Sidrləri aparırıq Fəratu sahilinə”.

(Sonra lövhənin axırınadək matəndən yalnız cüzi parçalar qalmışdır.)

VI LÖVHƏ

Yuyunub sığallandı,
bedəni par-par yandı,
Saçlarını alınından küreyinə tullađı,

¹ Sari - Suriya vo Filəstin arasındaki Hermon dağının qədim adıdır.

Tökədü kir-pasığını, temizliye çıxdı o,
Paltarını geyindi, kemərini bağladı,
Bilqamis tac geyinib ele bir şıgal vurdu,
Meleykə İştar onun tamaşasına durdu.
Dedi: “İgid Bilqamis, gel sən menim erim ol,
O yetkin bədənini məne bağışlagın!
Yegane er olarsan, men arvad ollam sənə,

10 Düzəldirərem sənə altun ceng arabası,
Qolları kəhrəbadan, tekeri qızıl olar.
Ona güclü qatır yox, tufanları qoşarlar.
Sidr ətri saç-aşa qədəm qoy evimizə
Sen evə buyuranda, daxil olanda bize,

15 Öpsün ayaqlarını döşəməm, evim, taxtum,
Qarşında diz çöksün sənin dövlətlilər, ağalar,
Sənə xərac verilsin bol mehsulu düzlerin,
Neməti təpoların.
Keçilərin üç bala,
qoyunun ekiz doğsun,
Yük daşıyan eşşeyin
qatra çatsın sənən.

20 Ceng arabanda atlar yürüşdə dönmez olsun,
Boyunduruq altında gedən öküzlerinin
Əvəzi tapılmasın”.

22-23 Bilqamis səhbet açıb İştara belə deyir:
“Niye isteyirsen ki, men səninle evlənmə?

25 Canına sürtmek üçün zeytun yağı verərem,
sənə geyim alaram,
Men sənə et verərem, xörək, yemek yollaram.
İlaheləre layiq çörək yedizdirərem,
Meleykələre layiq şerbet içidirərem.
Evinə temərəqlə, cah-cəlalla bezərem.

30 Anbarını men sənin taxilla dolduraram.
Men sənin bütürlərine paltar geyindirərem.

Ancaq səni özümə arvad eləmərəm mən!
Sən odlu bir kürəson, soyuq olsa, sənərsən
Bir qara qapisan ki,
saxlamırsan tufanın, küleyin qarşısını.

35 Qəhrəmanın başına tökülen bir saraysan.
Özü öz palanını ayaqlayan filsən sən.
Zəhmətinin çəkəni yandıran qətrənsən sən.
Daşyanın üstüne su çıleyən tuluqsan,
Sən – hörgünü saxlaya bilməyen tava daşı.

40 Müstəbidsən, xalqını düşmənlərə satırsan.
Səndələsn, sahibinin ayağını sixırsan.
Söylə, hansı orını sevmisən axıracan
Hansı eməlin söyə şöhrətləndirib sən?
Qoy sayım neçəsiylə eys-işrət etdiyini!

45 [.....]
Gəncliyində, ilk ərin Dimmuziyə o ki var,
Nəsib etdin göz yaşı, nalələr, hıçqrıqlar.
Gənc bir çobanı sevdin, o körpəyə sən qıydın.
Sonra zərbə endirib qanadınları qırdın;

50 O hələ də çöllerde qışdır: "Vay qanadım!"
Ən güclü aslanı da sevib bağrina basdın.
Sən ona yeddi dəfa yeddi cür quyu qazdın.
Döyüşdə ad qazanan bir atı da sevmisən,
Ona qırmanc və şallaq, yüyan nəsib etmisən.

55 Ona nəsib etmisən yeddi mənzil keçməyi,
Ona nəsib etmisən bulanıq su içməyi.
Ağlar qoymusun onun anası Sililini
Bir zamanlı sevmisən bir keçitərəni,
O getirib süfrənə güllü kömbe düzərdi,

60 O sənə hər gün körpe emliklərdən kesərdi.
Sən ona zərbə vurub dönderdin canavarına
Özünüküller onu indi salib dağlara,
Öz itləri yazığın budunu parçalayırlar.
Sən o bağbanı-İşullanunu sevdin.

65 O sənə salxım-salxım xurma yiğardı hər vaxt
Mehəbbətli o sənin stolunu bəzərdi,
Sən ona yaxınlaşdırın,
fikrini ona aqdırın:
"İşullanum, qoy sənin yetkinliyini dadaq,
Soyunub qoynuma gir, sənilə birgə yataq!"

70 O sənə cavab verib dedi:
"İsteyin nədir?
Yeməmişəm heç zaman anam bışirməyəni
Mən yeye bilerəmmi namehərim xöreyini?
Hesir dayə tufana tab getirə bilərmi?

75 Sən bu sözü eşitcək
Vurub o günahsızı hörümçeyə döndərdin.
Sən onu ağır, çetin iş dalınca göndərdin,
O daha öz torundan qurtula bilməyəcək.
Məni de sevərk sən,
bu hala salacaqsan!"

80 İştir qulaq asaraq bu deyilen sözlərə,
Qəzəblənerek uçub qalxdı engin göylərə.
Öz atası Anunun qarşısında ağladı.
Anası Anquya da göz yaşları axıtdı.
Söyledi ki: "Bilqamış məni rüsvay elədi,

85 Bütün eyiblərimi menim üzüme dedi.
Dedi günahları,
saydı nöqsanları".

87-88 Anu da cavabında qızı İştara dedi:
"Yeqin Bilqamış şahı son təhəir eləyibsen,
O da eyiblərini semin üzüne deyib,
Sayıb günahları,
sayıb nöqsanları".

90 İştir öz atasına – Anuya söyledi ki:
"Ata, bir buga yarat, Bilqamış mehv etsin,

95 Bu təhəir üçün gerək cezasına o yetsin!
Öküzü yaradıb sən,

onu mənə bəxş etsən,
Yaşadığı yerdəcə onun canını allam,
O dünyanın en dərin qatına yola sallam
Diriləri yeməkçün qaldıram ölüləri

100
101-102 Ölülerden az olsun qoy sayı dirilərin
Anu səhbət açaraq İştara belə dedi:
“Buğa isteyirsənse doğrudanda əger sən,
Urukda düz yeddi il çoxlu saman olacaq.

105
107-108 Çoxlu yem yiğmalısan mal-qaradan ötrü sen,
Cölün heyvanlarına sən ot becməlisən”.
İştər səhbət açaraq söyləyir atasına:
“Urukda mal-qaraya ot todarük etmişəm,

110
(Son üç-dörd misra çatışır, orada göylərdə olan buğa
haqqında danışılır.)

Çölün heyvanlarına otlaqlar bəsləmişəm”.

117 Anu eşidərək deyilənləri,
118 Yaratdı Buğanı onun xətrinə,
118a [.....]
İştərsa göylərdən qovub Buğanı:
Getirib çıxardı Uruka.

120 Çatanda Urukun küçələrinə;
[.....]
O Buğa yeriyb Fəratə endi.
Yeddi qurtuma içdi, çayın suyu yox oldu,
Nəfəs dərdikcə yerdə yeddi xəndək oyuldu;
Urukun yüz igidi yixıldı o xəndəye.

125 İkinci nəfəsde də dərin kalafa açdı.
İki yüz Uruk əri yixılıb ora düşdü.
Üçüncü nəfəsde o Enkidunun üzünə
selik-tüpürçək atdı,
Enkidu sıçrayaraq buynuzlarından tutdu,

130 Yenə onun üzünə Buğa selik axıtdı.
Ağır quyuğu ilə sonra da vurdur onu.

131-132 Enkidu imkan təpib Bilqamusa söyledi:
“Əziz dost, şörətimiz yayılıbdır hər yere,
Bəs nece cavab verəl indi biz bu tehqir?”
135 “Dostum, mən de göründüm Buğada
çılğılılığı.
Bizi qorxuda bilmez onun azğılığı.
O Buğanı ikimiz
Bir yerde öldürərik,
Men onun ürəyini çıxardaram yerindən,
Şamaşa apararam.
Buyuzuna zeytun yağı doldurub,
Luqalbandaya çatdıraram.

140 Sen onun quyuğunun yapış yoğun yerindən
Alınna, peysərincə xəncər vuracağam men,
[.....]
Enkidu herleyerek onun dalınca qaçı,
Quyuğunun lap yoğun yerindən o yapıdı,

145 [.....]
Bilqamis öz dostunun igidiyiğini gördü.
Buğanın peysərincə, alınna xəncər vurdu,
Getirdilər qoydular Şamaşın qarşısına.
Bir az kenarda durub, səcdə etdilər ona,
Sonra hər iki qardaş oturub dincəldilər –
İştər qalxdı Urukun qala divarlarına
Divar üstə serildi, bu iş gəldi arına;
“Buğanı öldürmekle meni rüsvay elədin,
vay halına, Bilqamis!”
Enkidu qulaq asıb İştərin bu sözünə,

155 Buğanın sağırısını kəsib çırpdı üzünə;
156-157 “Buğa kimi ederdim, sen də düşsən elime.
Onun bağırsaqını dolayardım belinə!”
İştər yüngül qızları, gözəyen qadınları
Yığış ağaşma qurdur Buğanın sağırısına.

161-162 Bilqamis bir yere topladı ustaları,
Yoğunluğunu övdü ustalar buyuzlarını;
Sanki otuz minaqliq kaşidan tökülmüşdü,

165 İki barmaq qodarı qalndır sağanağı,
İki buyuz tutumu – altı pay zeytin yağı.
Canına yaxsin deyə özünüñ tanrisına –
Luqalbandaya verdi.
Buyuzları aparıb ağalıq yatağının
divarlarına vurdu.
Gedib Fərat çayında yudular əllərini.

170-171 Uruk küçələriyle onlar yola düzəldi,
Uruk əhlı onların tamaşasına gəldi.
173-174 Bilqamis söz söylədi sade uruklulara:

175 "Bir görün kim gözəldir
Qəhrəmanlar içinde?
Görün əzəmətlidir kim cavانlar içinde?
Bütün qəhrəmanların Bilqamisdır gözeli,
Enkidudur ərlərdən de mögrur, en cüssəli,
Qəzəble qovdugumuz o, ilahə Buğası

180 Olmadı isteyinə, arzusuna çatası
[.....]
Bilqamis sarayında böyük şənlik düzəltti,
Sonra da qəhrəmanlar yatıb yuxuya getdi.
Enkidu yatıb gece bele bir yuxu gördü,

185 Qalxdı igid Enkidu, yuxusunu danişdı:

VII LÖVHƏ

I. "Dostum, ulu tanrılar məşvərət cəleyirler".

(Sonrası yalnız hətt dilində qalmış "Periferiya versiyası"nın
bir parça əsasında molundur. Onun məzmunu əsas versiyanın
üslubuna uyğunlaşdırılmışaq aşağıda verilir.)

2 [.....]
3 Mənim gece gördüğüm yuxunu eşit deyim.

4-5 Anu, Ellil ve Şamaş nəse danışıldır:
5 "Buğanı, Humbabani niye öldürdü onlar?
6 Ellil təref dönüb,
7 Anu dedi: "Dağlardan sidri oğurlayanlar
8 Ölümə layiqdirler!"
9 Ellil söyledi ki, qoy Enkidu ölsün onda,
10 Bilqamissa yaşasın!"
12-13 Şamaş isə qəhrəman Ellile cavab verdi:
14 "Buğanı, Humbabani onlar öldürmedimi
senin göterişinle?
İndi günahsız yere niye ölsün Enkidu?
Ellil de acıqlanıb dedi Şamaşa: "Dinle,

15-16 Onlar dostluq etmirmi bəs hemiše seninle?"
17 Bilqamısın gözünden yaş axdı ondan yana:
18 Qardaş, ezziz qardaşım, axtı bir söyle mənə,
Mən temizə çıxmışam niye senin yerinə?

20-21 Bir de: "Doğrudurmu bu, kabusla galib men de,
22 Oturacağım orda, mezar giriçeyinde,
Sevimli qardaşımı bir de öz gözlerimle
Göre bilmeyəcəyem?"
[.....]

(Ola bilsin ki, "Periferiya versiyası"nın Fələstin ərazisində
Megiddoda tapılan akkad dilindəki parçası da buraya aiddir.)

2-3 [.....]
Enkidu eli ile Bilqamisa toxunub
ona bele söyledi:
4 "Humbabani mehv edib
sidri men qırmamışam.
5 [.....]
6 [.....]
7 Tanrıları toplaşıb, yaşadıqlı meşədən

8 Tek birce sidri belə məhv eleməmişəm mən!"
 9 Bilqamış bu sədəni eşidərək oyandı,
 10 Qəhrəmana söyledi:
 11 "Sənin gördüğün yuxu xeyirdir, uğurludur,
 Bir az çətin olsa da, axırı xeyir olar..."

(Görünür "Nineviya versiyası"ndan olan parça da buraya aiddir,
 lakin ola bilsin ki, ondan əvvəl yuxarıda verilən "Periferiya
 versiyası"ndan çox fərqli mömən olmuşdur. Enkidunun nitqindəki
 pozulmuş bir neçə saatdırın sonra aşağıdakı misralar gəlir.)

I. 27-28 Enkidu səhəbət açıb Bilqamisa söyleyir:
 30 "Gəl gedək Ellilden də iltimas edək!" deyir.
 Məbədin qarşısında ayaq saxladı onlar,
 Gördülər ki, orada ağac bir qapı vardır,
 O qapı, – Enkidu səhəbət açıb, Bilqamisa söyleyir:
 "O qapı Enkidudan Ellila yadigardır!"
 Enkidu səhəbət açıb Bilqamisa söyleyir:
 "Ağac qapı üzündən bu bələlər üz verdi!"
 [.....]
 I. 35 Enkidu nəzər salıb, qapıya göz yetirir,
 Adamla danışantwort onunla səhəbət edir:
 "Adı, taxta qapıdır, hissi yox, duygusu yox:
 Ağıl deyilon şeydən bir dırnaq belə yoxdur.
 40 O ucaboy, qamatlı sidri görənə kim
 iyirmi manzılı keçib çox axtarmışam səni.
 Dünəyada o ağaca mögər taymı tapılar!
 Boyun on səkkiz sajin, enin altı sajin var.
 Cəftən, həncəman, sünğün on iki dirsek olar.
 45 Hazırlayıb gotirdim, bəzədəm Nippurdadda,
 Bilsoydım aqibətin bi olacaq axırda.
 Bilsoydım o zehmətin budur mənə qalanı
 Çilik-çilik edərdim, götürərdim baltanı.
 Sal bağlayıb bi yolluq axıdardım sulara.
 (Sonra dörd anlaşılmaz misra gəlir.)

II. 4 Anuya İstar indi keçmirlər günahından!
 5 Səni niyə düzəlddim, niyə bu işi tutdum,
 Memin böxşisi ilə möhv edədim özümü.
 Kaş senin göləcəyin şahı hazırlayayıdı,
 Kaş senin laylarını tanrı nizamlayayıdı,
 Menim adımı pozub, öz adını yazayıdı.
 Bu qapını çıxarıb, o qapını asayıdı!"
 Ağladı içün-icün Enkidunun sözündən,
 Gile-gile yaşı axdı Bilqamisinin gözündən.
 Bilqamış Enkiduya burada belə söyledi:
 "Tanrı sənə gözəl nitq, dərin ağıl bəxş edib,
 Bu cür aqlılış son gənələr düşünürsen?
 10 Əziz dost, çox qəribə düşünürsen bu yerde.
 Ele bir qorxu yoxdur son gördüyü yuxuda,
 Axırı xeyirlidir, nahaqdı ahu-zarin,
 Milçək qanadı kimi tərpeşir dodaqların!
 Qorxulu olsa belə, yozumu qıymətlidir,
 Nedənsə dirilərin qəlbini qəmlər didir.
 Yuxular qəm-qüssəni qismət verir sağlara
 15 İndisə qoy yalvarım men ulu tanrıllara,
 Rehm isteyim, qoy sənin tanrına üz çevirim
 Tanrılların atası Anu rehm etsin yena
 Lap Ellil de, Şimas da qoy sənə rehm etsinler.
 Onların bütürlərinə saysız altun bezerəm!"
 Şamas bunu eşidib göydən ona üz tutdu:
 "Ey şah, altun serf edib bütə, yorma özünü,
 Tann geri götürməz söylədiyi sözünü.
 Atılmış püşkü dəha
 geri qaytarmaq olmaz,
 20 İnsan gəldi-gedərdi, dünəyada heç nə qalmaz!"
 C-S Şamaşın buyruğuna Enkidu durub baxdı,
 C-S Şamaşın qarşısında onun göz yaşı axdı:
 CC-S
 III. 4 "Şamas, yalvarıram men,
 5 mene qənim kəsilen
 4a Övçu-balıqçı insan taleyimin ucundan
 5 Mənə imkan vermedi dostumtək şöhrətlənim,
 Qoy ovçu dostlarıtek şöhrət tapa bilmesin,
 Qoy sənin qabağında onun payı azalsın.

8 Qoy qolları boşalsın ovu yaxşı olmasın.
9 Qoy qurdugu tələde bir heyvan da qalmasın.
10 Ovçunun arzuları qoy qalsın üründə!"
11 O hirslenib Şamxata lənetlər yağıdırıldı.

12 "Gel, a yava, gəzənte, sənə dilək dileyim,
13 Dünya varken var olsun, qoy sənə qarğış deyim,
14 Sənə nifrat yağıdırın, o ki var lenatlaşım.
15 Qoy mənim qarğışlarım soni tezlilik tutsun.
16 Evindəki şadlığı, rahatlığı soyutsun.

17 Kökölmiş qızlarını seva bilməyəsen sən.
18 Onlarla toy-düyüñü, şənliye girməyəsen.
19 Sənin gözlə qoynuna pivə töküb ayyışlar
20 Bayram günü donunu murdar eləsin onlar.
21 Qosong muncuqlarını elindən dərtib alsın,
22 Dulusçular dalınca gil atıb elep salsın.

23 Bu dünyadan doyuncu kam ala bilməyəsen,
24 İnsana şuxluq, sevinc, təravot verir gülüş
25 Evində heç bir zaman sevinib gilməyəsen,
26 Zövqü də, səfəni da alsınlar əllərindən
27 Dörd yolun ayrıcında səfil dolanasañ sən.
28 Çöllərdə gecələmək sənin qismətin olsun,

29 Divarların dibində yatmaq adətin olsun.
30 Dincilik nadir bilməsin qıçların, ayaqların,
31 Çolaq, ayyış əlində özilsin yanaqların.

32 Sədaqəti bir arvad hay salsın, xar olasan,
33 Usta daman evinin üstünü düzəltməsin.
34 Uçuq divarlarına çöl yarasası dolsun.
35 Ocağında qonaqlıq, nə də bir şənlik olsun.
[.....]

[.....]
Qoy böğazın tutulsun, bağın irinlə dolsun,
Nə atsalar qarşına dilənci payı olsun.

Sen temizlik adıyla mene zövcə olmusan,
Men temizin üstüne yalan-böhtən atmışan!"

40 Onun dediklerini Şamaş eşitdi, bildi,
Göyün derinliyindən belə bir səda geldi:
Niyo, Enkidu, niye Şamxatı lənetlədin,
O ki tanrıya layiq çörək getirdi, yedin.
O sənə içmek üçün şaha layiq su verib,

45 Sənə boyuna layiq paltaşlar da geydirib,
Sənə Bilqamış kimi yaxşı silahdaş verib.
İndi sənin həm dostun, həm qardaşın Bilqamış
50 Səni qoysaq uça, çox ulu bir yatağa,
Hörmət, ehtiram ilə haqq yolu - bir yatağa,
Daim rahatlıq üçün bir az sola çəkəcək;
Dünya hökmərləri ayağını öpecek.
Deyəcək, Uruk əqli ağlasın səni zar-zar,
55 Şən adamlar da sənin yasını saxlaşınlar.
Özü de sendən sonra cırıq-cındır geyəcək,

Şir dəstəsi geyinib çöldə gecələyəcək".
Enkidu eşidənde Şamaşın sözlerini
Qəzəbli üreyinə bir az sərinlik yağıdı,
Çılğınlaşmış köksünə xeyli sakitlik axdı.
Dedi: Şamxat, qoy sənə başqa bir qismət kəsim,

IV. 1 Seni atıb gedənlər dönüb yanına gəlsin.
Qoy sənə hökmərlər, şahlar da heyran olsun.
Görəndə qəhrəmanlar soninçün tel terpətsin.

5 Keşkicə saxlamasın, sənə kəmər bəxş etsin,
Gözel şüse perekler, cəvahir, altun versin,
Sənə döymə sırgalar, hediyələr getirsin.
Dövlət sel kimi axsin,
başına taxıl yağısin.
Cadugərlər qoy sənə öz yerində götürsün,
Tanrıların mülkünə ibadətə getirsin.

10 Qoy sonin xatirine
Yeddi övlad anası öz orini tork etsin!"
Gecə öz yatağına tonha uzanan zaman,
Enkidunun içine bir ağrı doldu yaman
O dordunu açaraq öz dostuna söyledi
"Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi, -

15 Göylər haray salırdı, nida qalxırkı yerden
Onları arasında dayanmışdım tokče mən,
Bir də bir adam vardi, tutqun idi üz-gözü
Mən firtına quşuna oxşatdım onu, düzü.
İti caynağı vardi, qartal kimi qanadı,
20 Saçımından yapışaraq göz açmağa qoymadı.
Onu vurdum - tullanıb tez sıçradı kənarı,
Sonra o məni vurdı, o dem sağaldı yara.
Sonra vəhşi öküztək yeriyb məni yıldı,
Ağır məngənə kimi bədənimə bərk sixdı.

25 Dedim, məni xilas et!" Son xilas edəmmediñ,
Onunla vuruşmaga qorxdun, gəde bilmədin
Son yalnız [.....]
[.....]

31 O mənə toxunaraq, məni quşa çevirdi,
Qanad taxdı ciyinimo, adəti quş qanadı,
Üzümə baxdı, baxdı, sonra məni apardı,
Irkkallanın mülküne - zülmət evinə vardi.

35 Gedər-gölməzdər ora, gedən geriyə dönməz,
O evin sakinləri işçidən məhrumurlar.
Gül ilə qidalanıb, torpaqla dolanırlar.
Onlar quşa benzeyir,
Qanadlı paltar geyir.

39 İşiq üzü görmürlər, zülmətde yaşayırlar
Cəftə və qapıları toz basar, torpaq tutar,
40 Mənim qədəm basdırıñ hemin Meyit evində,
Solğun əklillər gördüm o mənzilin içinde,
Gördüm bizim dünyaya bir vaxt sahib olanlar,

Oradadır - onlar idi o əklilə aparılanlar.
Anu ilə Ellile onlar et qovurması,
Səpsərin tuluq suyu, çörək aparırdılar.

45 Menim girmiş olduğum hemin Meyit evində;
Bir kahin, bir xidmotçı, bir cadugor yaşıyır,
Ulu tanrınlardan da orda qulluqçusu var.
50 Orda Etana ilə Sumukan da yaşıyır,
Yerin məlaikəsi Ereşkiqal yaşıyır.
Onun da qabığında yerin mirzəsi, o qız
Belet-seri diz çöküb.
Onun üçün oxuyur tale yazılarını,
O başını qaldırıb öündə gördü meni.
Dedi ki, o adamı artıq ecel almışdır!

(Sonra alliyədək misra çatışır. Enkidu yəna yuxu görür.
Bu yuxu haqqında söhbət aşağıdakı sözlərlə qurtarır):

VI. 1 "Bütün əziyyətləri biz aramızda bolduk,
Yadda saxla, unutma, dostum eməllerimi!"
Onun dostu çox çətin yozulmaz yuxu görmüş,
Yuxu görəndə onun taqəti də tükenmiş.

5 Enkidu uzanmışdır,
Bir gün, iki gün keçmiş
Hele də o uzanıb,
Beş gün, yeddi gün, sekiz,
doqquzuncu gün,
Onuncu gün yetişdi, ağruları çoxalmış.

10 On birinci gün ödü, on ikinci gün geldi,
Enkidu yatağından bir azacıq dıkeldi.
Bilqamısi sesleyib, ona bele söyledi:
"Görünür, dostum daha mənə nifret bəsleyir.
Onunla Urukda biz bir yerde məsləhətlişdik.

15 Men döyüşdən qorxanda o mənə kömək etdi,
Döyüşdə dada yetən dost indi hara getdi?
Dostum, ikimizi də ölüm gözləmirmi bəs?"

(Sonra Lövhənin sonundakı iyrimi beş-otuz misra çatışır.)

Üfüqə səda düşüb, ağaranda dan yeri,
Bilqamış səhbət açıb dostuna belə dedi:
"Enkidu, dostum, bunu söyleyim yaxşı bil sən,

Anan antilop doğub səni çöl eşşeyindən.
Uzaq otlaklıardakı mal-qara sürüsünün,
Və vəhşi heyvanların südüyle böyümüşən.
Sidr meşəsindəki sən saldığın cıçırlar,
Gecə-gündüz aramsız sənin dalınca ağlar.
Baş hasarlı Urukda ağsaqqallar ağlayar,

Arxamızca göz dikib, qol açanlar ağlayar,
Bir zamanlar birlikde başına qalxdığımız
Meşəli zirvələrin ətekleri ağlayar.
Höñkür-höñkür ağlaşın otlaklar ana kimi,
Bir vaxtlar meşəsinə girib yol açdırıǵımız

Sidrlər şire töker, sərvlər də göz yaşı,
Ağlayır ayılar da, kaftarlar, bəbirler də,
Vaşaqlarla, öküzlər, keçilərlə şirlər də.
Marallar, cüyürler də, mal-qara da o ki var,
Ağlayar çöllərdəki vəhşilər, yırtıcılar.

Sahilində qururla dolandığımız Yevley,
Suyunu içdiyimiz Fərat da ağlayar hey!
Göz yaşın axıdar Urukun igidişəri,
Buğanı öldürəndə bize tamaşa edən
arvad-uşaq ağlayar.
Adını şöhrətləndirən o xeyirxah şəherin
əkinçisi ağlayar.

O keslər ağlayar ki, qədim adamlar kimi
soninle öyünerdi,
O keslər ağlayar ki, sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına otır-yağ çökən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar.

30' Canına zeytin yağı sürtən yava qadın ağlayar,
Senin məslehetinlə özünə arvad təbib,
Nikah otağına ilk qədem basan ağlayar,
Qardaşların ağlayar, bacı kimi hay salar,
Yasalar batar tamam, naş çəkib saç yolar!
Uzaq sürülerdeki ata-anası kimi

35' Enkiduya ağlayıb sixacam gözlerimi.
İndi məni eşidin, ey ərenlər, eşidin!

II. 1 Ey hasarlı Urukun ocaları, eşidin!
Dostum Enkidu üçün men göz yaşı tökürem:
Ağçı arvadlartek hay salıb höñkürürem:
Ağır, güclü baltamı dayağımı, arxamı

5 Öyilmez xəncərimi, dözümlü qalxanımı,
Bayram bürünçeyimi, celallı paltarımı –
Şer iblis, yağı iblis mənim elimden aldı!
Şehrada heyvanları və vəhşəi eşəkleri
qovan qardaşım menim!
Şehraları dolاشan Enkidu, dostum mənim –
mənim kiçik qardaşım!

10 Birlikde uca-uca dağlara çıxdığımız,
Buğanı ikilikdə mehv edib yixdiğimiz,
İndi bu ne yuxudur gəlib səni çuglayıb,
Məni de eşitmirsən, üzünü zülmət alıb!"
O artıq başını da qaldıra bilmir daha,

15 Üreyini dinşədi, üreyi vurmur daha,
O dostunun üzünü örtdü gelin üzütek
Özü də qartal kimi fırlayıb gəst edirdi,
Ele bil ki, balası teleye düşen şirdi,
Qezeble var-gel edib ora-bura gedirdi.
Ketan kimi dərhdı, saçlarını yolurdu.
Paltarlarını didib, cinq-cindır olurdu.

Üfüqə səda düşüb, ağaranda dan yeri

22 Bilqamis ölkəsini çağırırdı adbaad,
Misgərlər, dəmirçilər, daşyananlar galirdi.

Heykəltəraşlar gelir, daş yonanlar galirdi.
"Dostum, sənə mən elə başdaşı düzəldəcəm,

23 Beləsini heç bir kəs dostuna düzəlməyib:
Saçı lacivard, aaltı daşdan hörüləcək,
Üzü əhangdən, özü altundan yonulacaq.

(Sonra iyirmiyödək misra çatışır.)

II. 50-X "...İndi sonin dostunam, sən de qardaşsan mənə,
Çox ulu, əzəmətli yataq qurmuşam sənə.

III. 1 Daim rahatlıq üçün bir az sola qoymuşuq.
Çox ulu hökmətlər öpdü ayaqlarından,
Buyurdum, Uruk əqli ağlayır səni zar-zar,

5 Şən adamlar kədərlə indi sənə yas saxlar.
Sənsiz cır-cindir geyib, baş-yaxamı açaram,
Şir dörüşinə girib sohralara qaçaram!

8 Üfüqə səda düşüb ağaranda dan yeri

(Bundan sonra yüzdən çox misra çatışır.)

V. 33a Bilqamis özü gildən bir heykəlcik düzəldti.
Sonra taxtadan böyük bir masa da çıxartdı.
Əqiqdən qayırılmış qabı balla doldurdu,
Stolu bozeyərək Şamaş üçün apardı.

(Bu lövhənin sonundakı əlliçə qədər şeir çatışır, onların məzmunu
Bilqamisın fal açmasından və tanrılarının cavabından ibarət olmuşdur.
Gümüş ki, bu parça məzmun etibarı ilə "Qədim Babil versiyası"-nın
dakına banzır olmuş, lakin burada deyil, an sonuncu "Meyvənər
lövhəsi" adlanan onuncu lövhədə yerləşmişdir. Aşağıda ondan həmin
mətn verilir, ilk misralar tərcüməçilərin öz ehtimallarından ibarətdir.)

Elliil onun dediyi sözü eşitdi, bildi,
Bu vaxt qəfil göylerden belə bir səda geldi:
"Bilqamis, adamlara çıxdan belə buyurulub
Əkinçi torpaq ekib, məhsul yiğmaqdə olub,
Naxırçı ilə ovcu heyvanlarla dolanır,
Derisini geyinib, atıyla qidalanır,
Bilqamis, sənəse indi elə şey isteyirsən".

lövhə X. 2

Heç menim küleklərim suları terpedəndən
belə bir şey olmayıb.

5 Şamaş çox kedərləndi, onun yanına geldi,
Bilqamisa söylədi:

"Sen hara can atırsan?

Gəzsən də kainatı,
Heç vaxt tapa bilməzsen

axtarlığıñ hayatı.

Bilqamis cavabında Şamaşa belə deyir:
"Men dünyani dolanıb, indi naçar qalmışam,
Məger bu yer üzündə rahatlıq, dincilikmi var?
Elə bil indiyədək men yuxuda olmuşam!
Qoy ki, gözlerim doysun bir az gün işığından.
Zülmət faydasız şeydir, insana nur görəkdir!
Görən, bir də ölüler

Güneşi görə biler?"

("Qədim Babil versiyası"nda lövhənin sonuna kimi
iyirmiyödək misra çatışır.)

IX LÖVHƏ

1. 1

Bilqamis eziż dostu Enkidudan öteri
Aci-acı ağlayıb, gəzir çölü-düzeni:
"Men de öleçeyəmmi bir gün Enkidu kimi,
Qorxu canımı alır, qüssə yeyir içimi."

5

Ölümün qorxusundan qaçıram səhralara
Ubar Tutunun oğlu Untapıştırm hardadır,

Onun hökmü altına keçmək üçün telesib
İndi gedirəm ora.
Bölməleri adlayıb dağlara qalxdum gecə,
Orda şirləri görüb qorxudan esdim nece,

10 Üz tutub, ağız açıb Sinaya yalvarıram
Mən bütün tanrılarla duaçı minnedərəm.
Məni əvvəlki kimi qoruyun, hifz eleyin!"
O gecə yatdı, sonra yuxu görüb oyandı,
Gördü şirlər oynasıır, sonsuz sevinc içində.

15 O döyüş baltasını qaldırdı çox cəld, zirek,
Komorindən qılıncı çıxardı siyirərək,
Nizə kimi onların arasına düşdü o,
vurdu, yıldı, öldürdü, hor şeyi alt-üst etdi.

(Bundan sonra otuzadək misra çatışır.)

II. 1 Maşu dağı haqqında xeyli xəberi vardi:
Ele ki, yollar gelib deyilən dağa çatdı,
Gördü hor gün orada günəş doğur və batır,
O dağın zirvələri göyün dibinə çatır.

5 Ətəkləri sallanıb o dünyanın dibinə.
Qapısının ağızında gözətçiləri durub
Adam-eqrəblər onun keşiyində oturub.
Batıb-çixan günəşi hifz eleyen o dağı
Bilqamış görən zaman tutuldu qaşqabağı.
10 Vahimə, dehşət onun üz-gözünü bürüdü,
O gücünü toplayıb iroliya yeridi,
Adam-eqrəb qışkırb söylədi arvadına:
"Bizi yaxınlığına görürsenmi, bax ona,
Bədəni yaradılıb tanrıların canından!"

15 Arvadı cavab verib xəber söyledi ondan:
"Bil onun bədəninin birçə payı adamdır,
tanrıdır iki payı".
Adam-eqrəb qışkırb Bilqamisa söyledi.

"Niye bu qəder ağır, çətin sefer edirsin?
Çox keçilmez yolları adlayıb yara-yara,
Nə qəder çayır keçib necə çatmışan bura?
Bilmək istəyirəm mən, söyle, hara gedirsen?

23-24 25 Yolun hansı səmtədir, hara sefer edirsin?"
Bilqamış səhəbət açıb adam-eqrəbə dedi:
"Sehrada heyvanları və vəhi eşəkleri
qovan kiçik qardaşım,
Sehraları dolaşan Enkidu, dostum menim –
kiçik qardaşım menim,
Birlikdə uca-uca dağlara çıxmışq biz,
Buğantı mehv eleyib torpağa yuxmisdıq biz.
Sidr meşəsində biz Humbabəni öldürdük.
Bax o qəhremanə mən

bağlanmışdım ürekdən.
Bütün zəhmətlərimə ortaq olan qardaşım.
Ürekdən bağlanmışdım, o idı dost-sirdəşim.
Ona da qismət oldu taleyi insanların!
Düz yeddi gece keçib, altı gün daldı qalib,
İndi onun bürməndə qurdarmı mesken salıb?
Ölüm qorxuzur məni, yoxmu ebədi hayət?
Bu düşüncələr meni qoymur dolanım rahat!
Uzun yollara çıxıb, baş götürüb qaçram,
Enkidunu düşünüb ola bilmirəm aram.
Sehraları gezirəm, yollar olub meskenim,
Necə susum, dayanım, dincliyim yoxdur mənim!
Menim eziz dostumun artıq çırğı sonmüs!
Menim dostum Enkidu daha torpağa dönmüş
Bir de qalmamaq üçün yatmayacağammı mən?
Əqrəb, sənə rast geldim, söyle necə eleyim,
O dehşətli ölümün üzünü heç görmeyim?

III. 1-2

[.....]

3 Dedəm Utnapıstının yanına telesirəm.
O yaşıadıqdan sonra tanrılar məclisindən
belə bir qəder geldi,
ona hayat verildi.

5 Gedirəm ordan sorum, bu hayat-ölüm nədir?
6-7 Adam-aqrəb söz açıb Bilqamışa söylədi:
“Hələ heç kəs oraya heç vaxt səfər etməyib,
10 Bilqamış, heç kim hələ dağ yerişi getməyib,
Ordan içərilərən on iki mənzil yol var.
İşiq ucu görünmür, hakimdir qaranlıqlar.
Günəş doğandan sonra qapını bağlayırlar,
Bir da günəş batanda qapıları açırlar.

5 Tanrılar ordan yalnız Şamaşı çıxarırlar,
O bütün diriləri od ilə qarşılıyır.
Son necə girocəksən bu yerisə oraya?
Gırsan də çıxmamasan, gölməməsən buraya!”

(Bandan sonra allidən artıq misra çatışır.)

Bilqamış söz açaraq adam-aqrəbə dedi:
[.....]

IV. 33. “Canımı qəm bürüse, qəlbimi qəm əzsə də,
İstiso, şaxtadırsa, qaranlıq, zülmətsə də,
Ah çökib ağlasam, da iroli gedecəyəm,
Aç dağa gedən yolu, mən sefər edəcəyəm!”
33-38 Adam-aqrəb söz açıb Bilqamışa söylədi:
“Get, Bilqamış, o çetin yollarına davam et.

40 Asan olsa Maşunu yalnız sən aşacaqsan,
Meşələri, dağları keçib dolaşacaqsan.
O yollardan geriyo uğurla döñəceksən,
Açıqdır o dağların qapıları üzünə!”
Bilqamış bu sözleri eşiti, durub getdi.
Şamaşın yolu səmtə üz tutub sefər etdi.
Bir mənzilli yol keçib getdi xeyli qabağı
Artmışdı qatı zülmət, işiq yox idi daha,
Nə qabağı görür o, nə arxa görünürdü,
Ikinci mənzili də adlayıb, keçib getdi...

V. 1 Coxaldı qatı zülmət, her yan zil qara oldu,
Nə qabağı gördü o, nə arxa görünürdü.
Üçüncü mənzili də keçərkən geri döndü.

(Sonrakı çatışmayan on sekiz misradır, güman ki, Bilqamışın
yəralı dünyaya nə üçün yollanmaq qərarına gəlməsi izah olunur.)

O özünü toplayıb irəli addımladı,
Dördüncü mənzili də keçib arxada qoydu.
Artmışdı qatı zülmət, işiq göze deymirdi,

25 Qabağı görə bilmir, arxa da görünmürdü.
Beşinci mənzili də keçib arxada qoydu.
Qaranlıq qatlaşır, işiq tamam sönürdü,
Qabağı görə bilmir, arxa da görünmürdü.
Altıncı mənzili də keçib arxada qoydu.

30 Yeno zülmət çoxalır, işiqsa azalırdı.
Qabağı görə bilmir, arxa da görünmürdü.
Yedinci mənzili keçəndə qaranlığı dinşədi,
Yeno zülmət çoxalır, işiqsa azalırdı.
Qabağı görə bilmir, arxa da görünmürdü.

35 Səkkizinci mənzildə o zülmətə bağlırdı,
Yeno zülmət qaranlıq, işiq da azalırdı,
Qabağı görə bilmir, arxa da görünmürdü.
Doqquzuncu mənzilde bir az serinlik duydu,
Üzüne küleklərin xərif əsimi deydi.

40 Yeno zülmət qaranlıq, işiqsa tamam yoxdu,
Qabağı görə bilmir, arxa da görünmürdü.
42-43 Onuncu mənzildə o, çıxışa yaxınlaşdı,
Bu yol on mənzil qəder çoxalıb uzaqlaşdı.

45 On birinci mənzildə dan yerinə ses düşdü.
On ikinci mənzildə o işqla görüşdü,
Daşlıq-ağaclıq görüb bir qəder tolesdi o.
Gördü ki, burada epiq getirib eməlli bar,
Gözel görünüşü var,
Sallanırdı salxımlar.

50 Lacivərd yarpaqlayıb, bar tutub burada o da
Onun da çox füsunkar, qoribə görkəmi var.

(Bundan sonra otuz dördüncü misra çatışır. Bu şehirli bağın
taşvirinə həsr olunmuş parçalar qalmışdır.)

VI.

Bilqamış bu daşlıqla getdikcə irəliye
Baş qaldırıb baxırdı bu gözəl möcüzəyə.

X LÖVHƏ

Siduri-tanrıların o qənirsiz xanımı
Deniz sahilindəki bir yarğanda yaşayır.
Allahlara evindən dadlı pivə daşıyır.
Ona güyüm veriblər, hem də bir cam qızından
Örtükə örtülüdür, onu görməz bir adam.

5 Bilqamış o məskənə yetişib, yaxınlaşıb
Dəri geyib eyninə artıq onu toz basıb.
Onun ki, bədənidən tanrıların canı var,
Lakin onun içində sonsuz bir nisgil yaşıar,
Görkəmindən yol gəlmış yorğun adama oxşar.

10 Xanım onu uzaqdan elə ki, baxıb gördü,
Ürəyində özüne belə məsləhət verdi.
Fikirləşib, düşünüb öz-özüne söyledi:
"Yəqin çılgın qatıldır, - deyə o fikirleşdi –
Yaxşı almanın burda ne iti azıb axı?"

15 Onu görəntək xanım qorxub içeri girdi
Qapını cəftəleyib, çəngəlini keçirdi.
Bilqamış eşidəndə çəqqılıtinın sesini

20 Başını qaldıraraq o xanıma üz tutdu:
A xanım, nə gördün ki, tez qapını bağladın?
Bir yumruqla qapını, cəftəni sindiraram!"
[.....]
.....]

Qişqırıb Bilqamışa Siduri qəzobləndi,
Tanrılar varisino hırslı-hırslı dilləndi:
"Niye bu qəder ağır, çətin sefər edirsin,

Hansı yolları keçib buraya gelmişen sən?
Çox keçilməz yolları adılab yara-yara.
Nə qəder çayalar keçib, nece çatmışan bura?
Bilmək istəyirəm men, söyle hara gedirsen,
Yolun hansı smətdir, hara sefer edirsen?"
Bilqamış söz açaraq xanıma söyledi ki,
Men meşə gözətçisi, o qorxuncu ödürən.

a Sidr meşesindeki Humbabani məhv edən,
b Göylərdən enib gələn Buğanı vurub yxan.
c Dağlarda şirler ilə döyüşdə qalib çıxan.
ç Xanım səhəbet açaraq Bilqamisa söyledi:
d "Əger doğrudan da sen keşikçini öldürən,
e Sidr meşesindeki Humbabani məhv edən,
f Göylərdən enib gələn Buğanı vurub yxan,
Dağlarda şirler ilə döyüşdə qalib gələn
igid Bilqamissansa,
g Niye yanağın batıb, başın enib sinəne?
g Qəlbini qəmlər alıb,
h üzün niye saralıb?
b Niye senin içinde sonsuz bir nisgil yaşıar,
x Görkəmin yollar yormuş yorğun adama oxşar,
i Bürkü, sazaq qarsıyb niye senin üzünü,
i İlğimmi axtarsan gezib cölün düzünü?"

Bilqamış səhəbet açıb xanıma bəyan edir:
"Nece batmasın yanaq, baş nece eyilmesin,
Qəlb nece qəmlənmesin, rəng nece deyişməsin?
Qəmlər manim içime bəs nece yol salmasın,
Yol gelib yorulmuşa can nece tay olmasın?
Nece qarsılamasın bürkü, sazaq üzümüz?
Şehrada heyvanları, o vəhşi eşşəkləri
qovan qardaşına men,
Şehraları dolaşan Enkiduya-dostuma,
kiçik qardaşına mən,
Buğanı ikilikde məhv edib yixdiğimiz,
Meşədə Humbabani birge öldürdüyümüz

II. 1 Bax o qəhrəmana mən
bağlanmışdım ürəkdən.
2 Bütün zəhmətlərimə tən olan qardaşımı,
Ürəkden bağlandığım Enkidu sırdaşımı.
2a Axırda qismət oldu adı insan taleyi.

5 Qəbər qoymadan evvəl
Altı gecə, yeddi gün ona göz yaşı tökdüm.

II. 7 Dostum məni eşidib bir özünə gəlməzmi?
II. 6 Burnuna qurd dolmamış bir oyana bilmezmə?
Ölüm məni qorxudur, qoymur dayanım rahat,
Tapa bılırommı man görən əbədi həyat?
II. 11 Quldurṭək yola çıxıb, çöllər boyu qaçaram,

II. 8a Qardaşımı andıqca rahat oturamıram.
9 Səhraları gözirəm, yollar olub məskənim.
9a Dostum çıxmır yadımdan, dincliylim yoxdur mənim.

10 Uzaq yollara çıxıb səhralarda gözirəm.
11 Nəcə susa bilerəm, üroyımı üzürəm.
12 Mənim əziz dostumun artıq həyatı sönümüş,
12a Mənim dostum Enkidu artıq torpağa dönəmiş!
14 Məndəm onun kimi əbədi yatacağam?

II. 12 Xanım, sənə rast göldim, bir de, necə elayım?
O dəhşətli ölümün üzünü mən görmeyim!"
Xanım tamam dinleyib, Bilqamisa söylədi:

III. 1 "Sən hara can atırsan? Gəzsən də kainatı,
Heç vaxt tapa bilməzsin, axtarıǵın həyatı!
Tanrılar xəlq elayıb insanı yaradanda
Ölümü insan üçün buyurmuşdular onlar".

5 Hayati saxlamışlar özlərinin əlində,
Bilqamis, qəm elemə, canın sağ olsun sənin,
Gece-gündüz de, şənlen, kefin çağ olsun sənin.

Kef elə, bayram keçir,
Gece-gündüz çal-çağır, neğmə de, gül, oyna sən!
10 Yaxşı geyinib-keçin, əynin temiz, ağ olsun
Saçlarına siğal çək, qoy saçın parlaq olsun.
Usaqların oynasıń, qoy tutsun əllerindən,
Sevgilini əzizle, razi qalsın ərindən!
14 İnsanın həyatı da, işi de budur ancaq!"

II. 15 Bilqamis səhbət açıb xanıma söz söyleyir:
"Xanım, yolunu göstər mənə Utapiştiinin,
De, nəcedir görkəmi üzünүn, sıfətinin.
Onun səmətini göstər, yolunu tanıt mənə.
Əgər mümkün olarsa; denizlərdən keçərəm,
Mümkün olmasa əger; səhralara gedərəm!"

20 Xanım səhbət açaraq Bilqamisa söyleyir:
"Bilqamis, o dənizi olmayıb üzüb keçən,
Kim gəlib keçəməyib bura çox qədimlərdən,
Yalnız qəhrəman Şamaş dənizi keçə biler.
Ondan başqa heç kosdə ola bilmez bu hünər!
Yaman ağırlaşdırır keçidlər o yolları,

25 Kəsibdir qabağınu dərin eçəl suları,
Bilqamis, dənizləri əger adlayıb keçəsen,
Bəs eçəl sularyla sonra nə edəcəksen?
Bilqamis, deyim, eşit, böyük Untapiştiinin
Urşanabi adında yaxşı gəmiciisi var.
Onun bütüleri de var, çöllerde ilan qovar.

30 Əgər bacarırsansa, axtar, dolan, onu tap.
31a Mümkün olmasa əger, dayanma geriyə dön".
Bilqamis eşidənə bunu onun dilindən,
Öz döyüş baltasını qaldıraraq belindən,
Qılıncı siyirerek çıxardı kemərindən
34a Ağacların içiyle cəngelliye keçdi o,

35 Nizo kimi onların arasına düdü o,
Bütleri çılçınlıqla qırıb töküd, biçdi o,
Tilsimli ilanı da təbib başını ezd.

 40 Bir azca o toxdadı, səngidi qəzəbi də,
Sakitleşdi üreyi, öz-özüne söyledi:
"Hardan qayıq tapım mən, necə keçim yolları,
Necə keçim, görəson, ölüm saçan suları?
O geniş denizləri necə üzüb keçim mon?"

 45 Bilqamış sakitleşdi, el çəkdi qazəbindən,
Çay tərəfə yollandı enib qalın meşəden
Gördü ki, Urşanabi suları üzüb geldi,
Qayığı yavaslaşdır o, sahilə yönəldi,
Bilqamış səhbət açıb gəmiçiye söyledi:

VI. 8 "Deyim sənə adımı, tanı – Bilqamışam mən.
Urudan golirəm mən, Anunun meskenindən.
10 Mən səfərə çıxmışam Güneş doğan tərəfdən,
dağları dolaşmışsam"

III. 1 Gəmiçi Urşanabi Bilqamışa söyləyir:
"Niyə yanığın batıb, başın enib sinəne?
Qəlbini qəmlər alıb,
Üzün niyə saralıb?
Niya sanın içinde sonsuz bir nisgil yaşar,

 5 Görkəmin yollar basmış yorğun adama oxşar?
Bürkü, sazaq qarsıtıb niyə sonin üzünü?
İlgimmi axtarırsan, gəzib çölün düzünü?
Bilqamış səhbət açıb, gəmiçiye söyledi:
"Yanaq necə batmasın, baş necə əyilmesin,
Qəlb necə qəmlenmesin, rəng necə dəyişmesin?

10 Qəmlər mənim içimə bəs necə yol salmasın,
Yol gəlmış yorğunlara can necə tay olmasın?
Necə qarsılamasın bürkü, sazaq üzümü?
Necə dolaşmayım mən, axtı çölün düzünü?

15 Sehrada heyvanları, o vəhşi eşşekleri
qovan qardaşma mən,
Sehraları dolasən Enkiduya-dostuma,
kiçik qardaşma mən,
Buğanı ikiilikdə məhv edib yıldıgımız,
Məşəde Humbabani birgə öldürdürüyümüz

 20 Bax o qəhrəmana mən
bağlanmışdım ürekden.
20a Bütün zəhmətlərimə ten olan qardaşma,
Ürekden bağlandıqım Enkidu sirdəşma
21 21a Axırda qismət oldu adı insan taleyi!
Altı gün, yeddi gece qarşısında diz çökdüm,

 25 Ölüm məni qorxudur, qoymur dayanım rahat,
Tapa bilerəmmi men gören əbedi heyat?
Dostum çıxmır yadımdan, bir an olmurmə aram.
27 Uzaq yolları çıxıb, çölər boyu qaçıram,
Dostum çıxmır yadımdan, dincliyim yoxdur mənim,
27a Sehraları gezirem, yollar olub meskenim.
30 Nece susa bilerəm, men nece dincəlerəm?
30a Menim əziz dostumun artıq həyatı sönümüş.
31 Gözel dostum Enkidu artıq torpağa dönmüş!
31a Mendəmi onun kimi əbedi yatacağam?"

(Urşanabinin cavabı turaxılıb, ola bilsin ki, bu,
matni köçürənin gözündən qaçıb.)

32 Bilqamış səhbət açıb gəmiçiye söyledi:
"Urşanabi, yolun de mənə Utnapıstanının.

 34 De necədir görkəmi üzünün, sıfetinin,
34a Onun səmətinə göstər, yolumu tanıt mene.

 35 35a Əger mümkün olarsa, denizlərdən keçərəm,
Mümkün olmama əger, sehralarla gedərəm!
Gəmiçi Urşanabi Bilqamışa söyledi:

IV. 7 "Mənim gözətçim idi o bütlər qədimlərdən,
Qoymurdular toxunam əcəl sularına mən,
Sən məhv etdin onları, qırıb döndərin küla,
Sənə onlarsız üzmək çotindr o sahile.
Baltanı olinə al, Bilqamis, indi teles.

III. 41 Şüvül kosməkdən ötrü meşenin içine gir,
41a Biri on beş sajenlik yüz iyirmi şüvül qır,
Qatran sürtüb onlara, por düzəlt mənə getir".
42 Bilqamis bu sözləri eşidib durdu yerdən,
42a Baltasını götürdü, yerindən qalxdı zirək,
43 Qurşağından qılıncı çıxardı siyirək,
43a Birçə göz qırpmında cumub meşəyə girdi,
44 Biri on beş sajenlik yüz iyirmi şüvül qırıd,
44a Qatranlayıb onlardan por düzəldib getirdi;
45 Urşanabıylə birgə əyləşdiłor qayığa,
45a Dalğaların qoynunda üzə-üzə getdilər.
50 Altı həftəlik yolu üç günde qat etdilər.

Əcəl suları ilə üzürdü Urşanabi.

IV. 1 Gəmiçi Urşanabi söyledi Bilqamisa:
"Dayan, Bilqamis, dayan, şüvülü də al ələ,
Əcəl suyunə dəymə, ondan özünü gözlə!
Bu ikinci, üçüncü, bu dördüncü, al bir-bir,

5 Beş, altı, yeddi şüvül, Bilqamis, tez ol götür,
Səkkiz, doqquz, bu da on, al götür, Bilqamis sən,
Bu on bir, bu on iki, al götür, Bilqamis sən".
Qurtardı Bilqamısın yüz iyirmi şüvülü
Belindən çekib açdı sarğısını özünün

10 Paltarını soyunub, qatını açdı onun,
Yelkən kimi əliyle, onu göye qaldırdı,
Utnapişti uzaqdan onlar səmtə baxıram.
Onları görən kimi öz-özüne düşündü:
15 "Bəs niyə sindirilib, qayıqda yoxdu bütlər,
Niyə sahibi yoxdur, qayıq sahibsiz gəlir?

17 Yaxınlaşan kimdirse, mənim adamım deyil,
17a Gah sağдан boyanıram, gah soldan baxıram mən,
Tanya bilmirem heç, mən onu görkəmindən.
Yene göz yetirirəm, anlaya bilmirem mən.
20 Baxıram, tanımuram, bilmirəm kimdir gələn
[.....]

(Bundan sonra iyirmi yedik misra çatışır.)

42 Utnapişti söz açıb, Bilqamisa söyleyir:
"Niye yanağın batıb, başın enib sinənə,
Qəlbini qəmlər alıb, üzün niyə saralıb?
45 Niye senin içinde sonsuz bir nisgil yaşar,
Görkəmin yollar basmış yorğun adama oxşar?
Bürkü, sazaq qarsıyb niyə senin üzünü,
İlgimmi axtarısan, gəzib çölün düzünü?"
Utnapiştiya ordan belə deyir Bilqamis:

50 "Yanaq nece batmasın, baş nece əyiləməsin?

V. 1 Qəlb nece qəmlənməsin, rəng nece dəyişməsin?
Qəmlər mənim içimə bəs nece yol salmasın,
Yolların yorğununa can nece tay olmasın?
Nece qarsılasınasın bürkü, sazaq üzümü,
Nece dolanmayım mən, axı çölün düzünü?

5 Səhrada heyvanları, o vəhşi eşəkleri
qovan qardaşım mənim,
Səhraları dolaşan Enkiduya-dostuma,
kiçik qardaşma mən –
Birlikdə uca-uca dağları çıxdığımız,
Bugəm ikiilikdə məhv edib yuxdiğımız,

10 Sirdə Humbabani birgə öldürdürüyümüz,
11 Dağın gədiklərində şirleri qırıldırmız,
12 Bütün zəhmətlərimə ten olan qardaşma –
12a Enkidu sirdaşma ürekden bağlanmışdım.
13 Əziz dostum, istəklim, sirdaşım Enkiduya –

13a Bütün zehmetlerimə tən olan qardaşımı:
 14 Axırda qismət oldu adı insan taleyi?
 14a Qəbre qoymazdan evvol.
 15 Qurdalar onun burmuna yol salmamışdan əvvəl
 16 Gecə-gündüz göz yaşı tökdüm onun üstündə.
 17 Ölüm məni qorxudur, səhralara qaçarıram,
 18 Qəhrəmanı düşünüb ola bilmirəm aram,
 18a Səhraları gəzirəm, uzaq yollar məskənim,
 19 Enkidu yada düşür, dinciliyim yoxdur mənim.

 20 Axi nece susum mən, nece sakitleşim mən?
 21 Mənim aziz dostumun artıq hayatı sönmiş,
 21a Əziz dostum Enkidu artıq torpağa dönmüş,
 22 Məndəmi onun kimi əbədi yatacağam?!”
 23 Bilqamış uzaqdakı Utnapıştıye deyir:
 24 “Mən gedib çatmaq üçün uzaqda məskən salmış,

 25 Həqqində söz söylemiş, əfsanələr qoşulmuş
 26 məşhur Utnapıştıye
 27 Nə qədər yollar gezib, ölkələri dolaşdım,
 Uca dağları aşdım,
 28 Çoxlu dənizlər keçdim,
 Gözümü hesrot qoydum bal kimi yuxulara:
 29 Canımı üzə-üzə
 30 Dərd qazana-qazana, ağrı, qəm yiğə-yığa,
 Tanrılar xanımının yanına çatananacan
 31 cırınlı palтарılarım,
 Ayı, kaftar ovladım, vurdum neça-neça şir.
 32 Ovun ətinə yedim, büründüm dörüsə,
 33 Xanım qorxdu görəndə, qapı açmadı mənə.
 33a Şüvüla qatran sürtdüm,
 34 Qayıqla üzüb geldim, sulara əl vurmadım.
 35 Mənə əbədi həyat qismət olacaqdım?”
 36 Utnapıştı söz açıb, Bilqamışa söyləyir:
 37 “Niya, Bilqamış, bütün kədərə qərq olmusan?
 38 Ona görəmə sənin bedənində hem tanrı,
 39 hem de insan canı var?
 Ona görəmə səni öz doğma ata-anan
 ölümlü yaradıblar?

40 Öyrənməmişənmi bəs, öleri Bilqamışın
 40a Tənrlərin yanında taxt qoyulubdumu?
 41 Bilmirsənmi bəs sənə heyat həddi qoyulub?
 42 İnsan ayran kimidir, tənrlərsə yağı kimi,
 43 Adam saman kimidir, tanrılar bugđa kimi.
 44 Dəriye bürünmekdən, Bilqamış, telesmişen,

 45 Onu şah qurşağıtək bedənindən asımasan.
 46 Həç bir cavabım yoxdur onunçun mənim sana.
 47 Bilqamış, sən üzünü çevir adamlarına

48-49 Niye onların şahı cırq-cındır geyinir?
 50 [.....], [.....]
 [.....], [.....]

(Bundan sonra iyirmi beş misra çatmur.)

VI. 25 Qezebli, qəddar ecel adama verməz aman,
 26 Əbedimi tikirik evləri tiken zaman?
 26a Əbedilikmi vurur meger möhür vuranlar?
 Əbedimi ayrırlar qardaşlarından?
 Əbedidirmi meger nifret hissi insanda?
 Əbedi axır meger çayda sular daşanda?

 30 Mütləqdirmi cüçünün cırçırama olmayı?
 Ayna evez edərmi əbedilik günü?
 Dünya bina olandan belə şey görünməmiş.
 Ölүүе benzəmirmi, söyle, esir olanlar,
 Ölümün sıfetini meger göstərmir onlar?

 35 Hökm edən insandır? Böyük Ellil onlara
 xeyir-dua verənde
 Bəs niye toplasırlar bir yere Annunaklar,
 Məmet, ulu tanrılar?
 Taleler yaranadı meger sorğu-suala tuturmu taleleri?
 39 Onlar teyin elemiş ölümü ve heyati,
 39a Ölüm saatinə səyələməmişər qeti.
 Belece buyurmuşular: “Qoy yaşayın yaşasın!”

1 Bilqamış uzaqqadı Utnapıştıyo deyir:
 2 "Utnapıştı, men burdan baxıb görürüm ki, sen
 3 Boydan çok seçilmirsən, ele monim kimisən,
 4 Görünüşdə, dursuda fərqimiz yoxdur ele.
 5 Soninlo vuruşmağa, düzü qorxmuram heç mən.
 6 Dincolondo monimtək uzanıb dincələrsən.
 7 Tanrı yığıncağına necə qəbul olundun,
 De, sən necə sağ qalıb, əbədi həyat buldu?

8 Utnapıştı söz açıb Bilqamışa söyləyir:
 9 "Bilqamış, eşit, sona sehrli söz deyəcəm.
 10 Tanrılarım sırrını sənə agah edəcəm.
 Foratın sahilində əbədi məskən salan,
 Şuruppak şəhərini son yaxşı tanıyırsan.
 Homin qədim şəhərə tanrılar yaxındırlar,
 Tufan istədi könlü, ürəkləri omların
 İstədilər ki, qopsun tufanı tanrıların

15-16 Onların ataları Anu da ora gəlib,
 17-18 O qohrəman Ellil də onlara məsləhətçi.
 Cəparları Ninurta, mirabları Ennuğı
 Gəlib yığışmışdılar, məşvərot etmişdilər,
 Səma gözlü Eya da onlarla and içmişdi.

20 Lakin Eya sırələri danışmışdı daxmaya,
 "Ey daxma, daxma, daxma! Ey divar, divar, divar!
 Eşit, a daxma! Divar, yadda saxla nə ki var.
 Şuruppak şəhərindən, Ubar-Tutunun oğlu!"
 Sökerək mülklərinə, onlardan gəmi düzəlt.

25 Bu var-dövləti tərk et, həyat barədə düşün!
 Zönglinliyə nifrot et, ruhunu xılas ele.
 Son bütün canlıları yığıb gomina yüklə.
 Qoy dördkünc olsun sonin düzəldəcəyin gəmi.
 Eni də uzununa qoy tən olsun, düz gölsin,
 Taxtapuş vurdur ona, örtük çəkdir üstündən!"

Men bunları anladım,
 Hökmədar Eyaya sonra da belə dedim:
 "O söz ki, sen söyledin, hökmədar, mənə dedin.
 Borcumdur, lazıminca gerek bu işi görüm.

35 Bes men aqsaqqallara, xalqa nə cavab verim?
 Eya cavab verərək aramlı mənə deyir,
 İtaetkar quluna o bu cüre söyleyir:
 "Son onların önünde belə nitq irad ele.
 De, bilirom ki, Ellil mənə nifrat bəsləyir.
 Onunçun bu şəhəri biryoluq tərk edirəm,

40 Ellilin torpağından birdefəlik gedirəm,
 Men hökmədar Eyanın yanına enəcəyəm,
 Ümməna gedəcəyəm.
 Sizin üstünüzəsə leysan yağış yağacaq,
 Siz xəbər tutacaqsız baliqların yurdundan.
 O vaxt quş şəhərindən başınız da çıxacaq,

45 Dünyanın hər yerində bol məhsul yetişəcək,
 Səhərdən axşamacan gurşad leysan yağacaq,
 Gece buğda yağışı yağacaq yerə göydən.
 Dan yeri yenice ağarışanda
 Seslədim, bir yerə yığışdı hamı.

50 [.....] [.....]
 [.....] [.....]
 Men biyara çağurdum elin ərenlərini,
 Evlərimi sökdürələr, hasarı dağıtdırlar,
 Uşaqlar da işleyir, qatran daşıyırıldalar,

55 Güclüleri ağır yükü çəkib aparırdılar,
 Beşçə günün içinde men banı düzəltirdim.
 Sahəsi bir hektarın üçde biri olardı.
 Yanların hündürlüyü düz iyirmi dirsək,
 Üst yanların herəsi, ayrılıqdaca tek-toq,
 Olardı ne az-ne çox, düz yüz iyirmi dirsək.
 Naxışlar da düzəldim, cizdəm quruluşunu.

Göyertaye əmelli dar ağacı bərkidim,
Beləliklə, mən onu yeddi hissəye böldüm.
Onun dibini isə doqquz yerə ayırdim.
Dibinə lazıminca su mixçaları çaldım.
Sükən seçdim, hər şeyi sonra yerböyer etdim,

Sonra da mon düz üç qab yaxşıca qır orıtdım.
Düz üç qab qatranı da qarışdırıdım onunla.
Hamballar gotirdilər üç qab da zeytun yağı
Yağlanmaqcın gəmidə bir qab yağıdan savayı,
Sükənçi da iki qab zeytun yağı gizlətdi,

Şəhər sakinlərinə yaxşı bir öküz kəsdim,
Hər gün adətim idi, mütləq qoyun kesərdim,
Çay suyu qədər xalqa doyunca şərab verərdim –

Meyvə şirəsi, şərbət-sikera, ağı, al şərab
İçirdilər o ki var.
Yeni il şənliyi tek kef çəkirdi adamlar.

Əlimə etir yaxdım
Günün batan çağında gəmi tam hazır oldu.
Onu bız yavaş-yavaş terəpetmeye başladıq,
Həm altdan, həm də üstden payalarla qısnadıq.
Çox ağır zəhmət ilə axır ki, suya çatdıq.
Tam üçdən iki payı gominin suya batdı.

Mənim neyim vardısa, o gəmiyə yükledim,
Nə gümüşüm vardısa, o gəmiyə yükledim,
Nə qızılım vardısa, o gəmiyə yükledim,
Nə heyvanım vardısa, o gəmiyə yükledim.
Külfəti, neslimi yüksəldirdim gəmiyə.
Cöl heyvanlarını da yerləşdirdim gəmiyə,
Mənən qəhrəman Şamaş vaxt da təyin elədi:
“Şəhər gurşad yağacaq, leysan tökeçək, – dedi. –
Taxıl yağışını da hamı aydın görəcək,
Gəmi qapılarını bağladırib qatran çek!”
Şamaşın dediyi vaxt gözlödim, gəlib çıxdı,

Göydən heç görünməmiş güclü bir leysan yağıdı,
Taxıl yağışını da gördüm öz gözümle mən.
Mən havaya boyolandım, gördüm göyün üzündən
Sanki dehət töküür, çətindir görmək onu,
Gəmiyə mindim, sonra qatranladım qapını.
Gəmiyə qatran çeken o Puzur-Amurriye,

Bir qesi bağışladım içinin sərvətiyle.

Sübühn gözü açılıb, üfüqə düşəndə dən,
Qara bir bulud qalxdı, göylerin teməlindən
Buludun ortasında Əddu guruldayırdı,
Önündə Şullat ilə Haniş addımlayırdı.

Çaparlar çapırıldır düzənlərə, dağlara,
Eraqal işleyirdi bənddə tir qira-qira
Ninurta cör-cöpleri süpürüb aparırdı.
Annunaklar işıqlı mayakı yandırırdı,
Onların parıltısı yere işıq saçırı.

Uddunun emelindən göyler nura büründü,
İşıqlı nə vardısa, tamam qaralıb söndü,
Yer üzü çat-çat olub sınaq küpəye döndü.
Birinci gün cənubdan dəli küləklər əsdi,
Dağları qərq elədi, zirvelərə telesdi.

Ele bil qovğalarla bürünmüştü Yer üzü.
Her yan qaralıq idi, göz-gözü seçmirdi heç.
Göydən boyananda da göze deymirdi heç kəs.
Təmirlər özləri de vahiməye düsdülər,
Qalxıb göye, Anunun səmasına köçdülər,
Ev iti kimi onlar Anuya qıslıdlılar.
O tanrılar xanımı, o gözəl sesli İştir,
Ağrı çəken qadın tek, haray salıb qısqırlı:
“Kaş ki, həmin o güne dəş yağıydı göylerden.
Tanrı meşverətində bu cür qeranım neydi?

Mən ilk dəfə yamanlıq etmək fikrine düşdüm,
İnsanlırama ölüm davasını mən seçdim.

122 Onunçunu töroyib, çıxaldıram ki, onlar
123 Balıq kimi sulara, dənizlərə dolsunlar!"
124 Annunak tanrıları ağlayır için-için;

126 Tanrılar ram olublar, ağı deyirlər hər gün.
127-128 Bir-birino sığınib quruyub dodaqları,
129 Altı gün yeddi gecə dəli küleklər osır,
129a Tufanlar Yer üzünə daşqlınlara bürüyür.

130 Bu cüro qovğa ilə gəlib yeddi gün oldu,
131 Daşqın tamam dayandı, qasırğalar sovuşdu,
Mən nəfəsliyi açdım, üzüme işq düşdü.
Baxdım sakit dənizə, gördüm qəzəbi sönübü,
Bütün boşəriyyətə tamam torpağa dönüb.
Yerlə yeksan olmuşdu, dünya dümdüz dam kimi.

136 Mən dizi üstə çökdüm, yaşı tutdu gözlərimi,
Ağladım hönkür-hönkür.
Baxırdım sahillərə, görüm nə var orada,
On iki mənzillikde görünürdü bir ada.

140 Həmin Nisir dağında dayandı bizim gömi.
Dağ gomini saxlayıb tutmuşdu dayaq kimi,
Düz iki gün qoymadı gömini tərpənməyə.
Üç-dörd gün də qoymadı, dağ gömini saxladı.
Beşaltı gün də keçdi gömini buraxmadı.

145 Yedinci gün golonda
Mən göyərçin çıxarıb onu buraxdım göyo,
Göyərçin uçdu, uçdu, gedib döndü geriyə,
Qonmağa yer tapmadı bir də geri qayıtdı.
Qaranquş çıxarıb, onu buraxdım göyo,

150 Qaranquş uçdu, gedib döndü geriyə
Qonmağa yer tapmadı, bir də geri qayıtdı,
Mən quzğunu çıxarıb, onu buraxdım göyo,
Quzğun yol gedib tapdı suyu çəkilmiş yeri.

155 Mən çıxıb dörd terəfin dördüne qurban verdim,
Qalıxb dağın başına göylərə tərif dedim.
Mən orda yeddi dəfə, yeddi buxurdan düzdüm,
Buxurdanada tökməkçün mərsin, sidr, qamış əzdim.
Tanrılar buxurdanın buxurduylar,

160 Xaş etri tanıdlılar, ora qədəm qoydular.
Tanrılar qurbanlarıın başına yığışdlar
İlaheler anası Anu da gelib çıxdı.

163 Taxmışdı altun qaşlı gözəl boyunbağını:
163a "Ey tanrılar! Boynumda evezsiz daş olacaq
164 O mənim əbedilik yaddaşımnda qalacaq,

165 Bu tarixi günler də xatirimdə olacaq,
165a Onları ömrüm boyu unudan deyiləm mən!
Ey tanrılar, yığışın, yaxın gəlin, qurbana,
Tek Ellili qoymayın, bu qismət deyil ona.
Çünki o düşünmedən belə daşqın töretdi,
169 Mənim adamlarımı ölümə düber etdi!"

170 Ellili oraya gəlib artı qəzəbi, kini;
İqliq tanrılarına artı qəzəbi, kini;
173 "Bu nece ruhdur, gören, salamat qalib hele.
173a Gerek sağ çıxmayaçı tufandan bir kəs bele"
174 Ninurta söz söyləyib belə söylədi ona
174a Sonra dedi Ellili - o güclü qəhrəmanı:

175 "İstekləri Eyadan daha yaxşı kim görür,
176 Eya idarə edir, Eya məslehet verir!"
176a Eya da səhbət açıb Ellili belə dedi:
"Sen müdrik qəhrəmansan, tanrıların içinde.
Niye daşqın yaratmaq fikri yarandı sənde?"

180 Günahların üstüne bir günah daha geldi.
180a Son təqsiri olanın üstüne yükle təqsir,
Gözle ki, məhv olmasın, hifz cəsədən
Bu cür tufan qoparıb, daşqın töretdikdənə,

Şir gəlib adamları dişə çəksə yaxşıydı.
Bu cür tufan qoparır, daşqm töretmekdənse,
Canavar adamları bir-bir yese yaxşıydı!
Bu cür tufan qaldırır daşqın töretmekdənse,
Aclıq düşüb onları tamam qırsa yaxşıydı.

184a
Mən ise tanrıların sırrını verməmişəm,
Ən çox müdrük olana vəqif göndərməmişəm,
O da vəqif olubdur tanrıların sırrına.
İndisə məsləhət ver, qoy qulaq assın sənə!“
Qəhrəman Ellil durdu, qalxıb gəmiyə girdi.

190
Mənim əlimden tutub göyərtəyə gətirdi,
Yanında dizi üstə oturdu arvadımı,
Alnimizə el qoyub, aramızda oturdu,
Bize böyük qəlbıyla xeyir-dua verdi o:
“Utnapişti adam idı.
İndən belə tanrılarla tay olacaq!

195
O əbədi sağ qalacaq,
ulu-ulu çaylar üstdə yurd salacaq!”
Sonra məni uzaqlara apardılar,
Çay ağızında yurd saldırlar,
De, səninçün kim yiğardi
tanrıları bir məclisə?
Sən de arzuna çatasan,
Əbədi hayat tapasan?

199
İndi buyur, altı gündüz,
yeddi gece yatma görüm.”
200
Ayağını uzadaraq bir anlıq oturan kimi,
Onu basdı zülmət yuxu, sehradakı toran kimi.
Utnapişti istehzayla arvadına söyledi:
“Heyat gəzən igidə bax, göz yumdu oturan kimi,
Birçə anda yuxu basdı, sehradakı toran kimi”.

205
Arvadı da bəyan edib Utnapiştiyə söyledi:
“Onu tərpat, ona toxun, o adamı qoyma yatsın,
Qoy gəldiyi yolla keçib öz torpağına qayıtsın,

Qoy gəldiyi qapılardan keçib
getsin öz yurduna!”
Utnapişti cavabında belə dedi arvadına:

210
“Adamlar yalançı olub! O da səni aldadacaq.
Gel ona sən çörək bişir,
balışının yanına qoy,
Neçə gün yatacaqdırı,
Hər gün divara bir xətt oy!”
O çörəkləri bişirdi, qoydu balışın yanına,
Yatıldığı günləri sayıb, cızdı evin divarına,
Onun birinci çörəyi dağlıb yerə eləndi;

215
İkinci çörək çatladı, üçüncüsü de kifləndi,
216a Dördüncüsünün rəngi döndü,
Çörək bomboz bozardı,
217
Beşincisi boyat oldu, altıncısı təze qaldı,
218 Yedincinin etri ise onu oyatdı yuxudan.

219
Bilqamış səhbət açaraq Utnapiştiyə söyləyir:

220
“Necə oldu heç bilmirəm, yuxu məni üstəledi
Sonra qəfildən oyandım,
Deyən, kimse mənə dəydi”.
Utnapişti söz açaraq Bilqamışa söyledi:

“Bilqamus, bir duraya,
Say ordakı çörəkləri
Hər gün bir çörək bişirdik,
225
Sən yadığın gündən beri
226
Sənə bisən ilkin çörək, dağlıb yerə eləndi,
İkinci çörək çatladı, üçüncüsü de kifləndi.
226a Dördüncü çörəyin rəngi dəyişdi,
bomboz bozardı,
Beşincisi boyat oldu, altıncısı təze qaldı,
Yedincisi bisən zaman,
sen birdən-biro ayıldın”.

230
Bilqamış bəyan edərək Utnapiştiyə söyləyir:
“Neyleyim, Utnapişti, mən bir də,
İndi hara gedim?”

270a Canıma oğru göz dikib, söyle axı mən nə edim?
 Yatağıma oçol girir, aman vermir mənə bir an.
 Hara baxıram ölümdür, ölümlə doludur hər yan!"

234 Utnapısti bəyan edir, gəmiçi Urşanabıye:
 235 "Bərə səni gözləməsin, bərə səni qoy unutsun,
 Sahilo kimse golorsa, o da bərəyə can atsun!
 Son gətirən bu adamın cincə-cindirdi hor şeyi,
 Dərilər mahv edib onun bədənidənə gözəlliyi.
 Urşanabi, onu apar, təmiz sularda yuyunsun,

240 Suya çəksin paltarını, qoy ağartsın, təmiz olsun.
 Dəriləri donıza at, su batırsın köhne şeyi,
 241a Geri dönbə həm də artsın qohrəmanın gözəlliyi.

Təzə calma dolasın qoy, onda daha yaxşı olar,
 İbadat paltarı geysin,
 bədənini örtsin paltar.
 Bu yolları keçənəcən, şəhərinə gedənəcən,

245 Dənizləri aşanacan, torpağına yetənəcən,
 Geyimi yırtılmayacaq, hamısı tozə qalacaq!"
 Gəmiçi yuyunmaq üçün, götürüb onu apardı,
 O yuyundu, yuduqca da kirli paltarı ağırdı.
 Dəriləri suya atdı, götürüb apardı sular.

250 Gözəllədi, qəşəngləşdi,
 Gör necə xoş görkəmi var.
 Tozə qurşaq doladı o qoydu başına çalmaşı,
 Əyninə paltar geyindi,
 paltalar sax tutdu onu.
 Bu yolları keçənəcən, şəhərinə gedənəcən,
 Dənizləri aşanacan, torpağına yetənəcən.
 Geyimi yırtılmayacaq,
 hamısı təzə qalacaq.
 Bilqamış Urşanabıylə,
 qayıga addımladılar.

257 Qayığı terpədib onlar,
 coşqun sulara saldılar.

258 Arvadı bəyan eleyib, söyleyir Utnapıstiye:
 "Bilqamış çox yollar keçib,
 od götürüb gözü ilə,

260 Sen ona nə verəcəksen, o aparsın özü ilə?
 Bilqamış artıq sahilden açıb,
 çekmişdi bağıni,
 263 Sahillərə yönəltmişdi, artıq o öz qayığını,
 Utnapısti bəyan edib, belə deyir Bilqamisa.
 "Bilqamış, çox yollar keçib,
 od götüründün gözün ilə,

265 Axı sənə nə verim ki, aparsan özün ilə?
 Bilqamış, onda qulaq as,
 sənə bir sırr açacağam,
 Çiçeyin gizli sırrını sənə men danışacağam.
 Bu çiçək deniz dibində,
 gəyəmtək bitib boy atr,
 Qızılığlı tek tikanlıdır,
 tikanları elə batır.

270 Çiçək sənə qismət olsa,
 270a eğer gedib ona varsan.
 Bax, o gənclik ciçəyidir,
 gəncliyinə qayıdarsan".

Bilqamış eşidən kimi, quyunun ağzını açdı.
 Ayağına daş bağlayıb, cumdu dəryanın dibinə.
 Əlini tikan didsə de,
 O çıçəkdən bərk-bərk tutdu,
 Ayağından daş açıb, Dəryanın dibinə atdı.
 Sular onu qaldıraraq, sahile üzə çıxardı.
 Bilqamış bəyan edib gəmiçiye söyleyir:
 "Urşanabi, bil, o çiçək çox məşhurdur, sehrlidir.
 Çünkü adamlar onunla sonsuz heyət elde edir.
 Onu mütləq mən hasarlı Uruka çatdırmaçıyam.
 Onu xalqıma yetirib, camaata vermeliyem.

Görsom qoca cavanaşır, men de o cür edəcəyəm,
Goncliyimo qayıdaraq moqsadımo yetecəyəm".

283 İyirmi menzil yol gedib,
tek bir yol avar çaldılar,
Otuz menzil qət eloyib,
bir yol düşərgə saldılar,

285 Bilqamis suyu sepsörin,
tərəmiz bir dəryaça gördü,
Könlüno sorinlik düdü,
qalxıb o suya baş vurdu,
287 İlən çiçək etri duyub,
yuvasından baş çıxardı,
O çıçayı oğurlayıb sakitce çökib apardı.
288 Cavanaşdı, tozoloşlu yuvasına dönen kimi,
289 Köhno qabığından çıxıb,
o dəyişdi qabığını.

290 Yaman sarsıldı Bilqamis,
oturub qan ağlayırdı,
Onun yanaqları ilə sellər kimi yaşı axırdı.
Gomici Urşanbiye üz tutub belə söyledi:
"Bu əllər kimin yolunda dəridən,
Nodon ötrü qabiqdan çıxdı?
Özünü odlara yaxdı?

295 Öz xeyrimə çalışmadım,
özüm de dadmadım onu,
Yer şirina qismot oldu.
Çıçık tapdığım yer
qalıb iyirmi menzil uzaqda,
Yarağım da orda itdi, quyunu açdığım çağda.
No qazandım, no tapdım ki,
şöhrötme layiq ola?
Qayığım qalıb sahildə".
İyirmi menzil yol gedib,
tek bir yol avar çaldılar,

301 Otuz menzil qət eloyib,
bir yol düşərgə saldılar,
Bələliklə, onlar gelib doğma Uruka çatdır.

302 Bilqamis beyan edib Urşanbiye dedi:

303 "Qalx, Uruk qalasının divarları üstə yeri.

304 Gör bündövrə necədir, necədir kərpicləri?
Divar bişmiş kərpicden bərk hörlülə başa-baş.

305 Yeddi müdrikmi qoyub qalanın himinə daş?
[.....]

XII LÖVHƏ

"Hor şeyi bilen adamın dastanı" Bilqamisin dastanıdır. Bu kitabın
Üzü qodim esline esason köçürülmüş vo tutusdurulmuşdur.

(Sonalar ona XII lövhə də slava olunmuşdur. Bu, gumer dastanının
tarçımıasıdır ve süjet baxımından qalan lövhələrə bağlanır.)

SUMER ŞAIRİ ENLİL İSMƏ DAĞAN

(Miladdan önce V minillik – 6500 il bundan önce...)

ÜÇ ŞEİR

(Alman dilində çıxan "Orientalia" (1993, vol.62) jurnalundan.
Mətnların "qalıblanması", alman və ingilits dillərinə tarçımaları
əsasında "açılışı" Amerikanın Vaşington ştatında yaşayan
səydaşımız Tariyel Vəli Nüvədilininindir.)

13 a (a) En-lil ki ur Dur an-ki sha-ge-X-X-pa (d) a-za

14 abz (u) E-kur ki-ag-a-zu shu-mu-ran-du bara-mah-zu-shu-
mun-ur-i

15 esh-ca me-bi kal-kal-a-am shu-luh-ci mah-am
 16 gaarza-bi ku-ku ga-a[m] ni ka-ge dib-ba-am
 17 E-kur-ra sha-bi gala [m-k] ad-am ni nu-zu-am
 18 Ish-me-Da-gan-e gish-ur-me-zi-be sih ha-qab-sa-sa-e
 19 sa-gid-da-am
 20 En-lil ls-me-Da-gan dume-kiaga-can[a]m-iug[aOl-la-a-na bala bi hara-s-[u-u]b
 21 gish-gi-sa-gid-da-bi-im
Türkçe qəliblənməsi:
 13 A(y)a Enlil ki, ur dur an ki, şa-de-X-X pa[d]ja za?
 14 Abcu əkür ki, ağacı şum urandu bara mahsul şumun əri
 15 Eşcə me(n) bi(r) kal-kal a(l)am şuluhçı maham.
 16 Gərcə bi(r) kükü qalam nə ka(m) gedib ba(l) em
 17 Ekurraşa (bi(r) qalam ki, adam nə (u)lu nucu(l)am
 18 İsmə Dağane giş urmesi besi harabsa Ü(sa ye)
 19 Sa(y) cüddəəm
 20 Enlil İsmə Dağan dumu ki, ağaca namluk ala anabala (bi(r) hara süüd
 21 Giş ki gəlsə cüddə bimm.
Açması:
 13 Aya Enlil, hörmətin dur, anla ki, sağ e na[d] a-ca?

14 Abcu əkür ki, ağacı şum aranda (payızda) bara mehsul
 15 Şum əri eşcə men bir kal-kal alam, şuluxçu bir maham (ayam).
 16 Görcə (göyərsə) bir kükü qəlem, nə kam, gedib bal em!
 17 Nə ulu necabatlıyəm, ey ekən adam, nə ulu necabetlisən!
 18 İsmə Dağan, əkdiyim xurmaların beşi xarab çıxsa,
 19 Yenə əkəcəyəm (cüt süreçəyəm).
 20 Enlil İsmə Dağan, tum körpe baladır, torpaq ona isti süd verən ana, hem de tum özünün doğduğu balasına – ağaca süd verən ana.
 21 Xışçı gəlse, cütdeyəcəyəm (əkəcəyəm).
 21 hul-la zalag-ga mu-su-beesh shud-zu mu-ra-ash
 3' nam-gur-ra-zu shi-im-bal-e-ne zi-zu shi-lm-e-ne
 (Glosses: i-ta-am-mu-u)
 4' sa-gid-da-am
 5' a-a En-lil Ish-me Da(-gan)-na nam-sipa-kalam-ma mu-ne-sum-ma ul-se- he-ak-e
 6' gish-gi-galsagid da-bi-im
 7' en me-gal-zu me-a diri-ga ni-nam-zu gu-ul lu
 8' diri-ga-zu an-gal-su-gin shu-ti-ga nu-um-zu
 9' sha-su-ud-a-ra ka-she-gal-la-zu ni-gi-ra su-ga-am
 10' du-ga du-ga du-g e-a-zu ni nu? [kur?] -ru-dam
 11' ni-si-sa-e ug-zı-da uru-kili-ba har-ra[n]-besi ma-ra-ab-sa

- 12' ui-gi-na pa mu-ra-mul-mul-la-be gu ma-ar-ab-gur
 13' ni-erim ni-a-z[i] ni-ha-lam-ma igi-zu-she nu-di-be
- Türkçə qəliblənməsi:*
- 2' Hullaca lağ qamusu beeş (u)ş udçum uraş.
 3' Nam gurra cuşium bale nə cıcuşim e nə (heca düşüb: ita ammuu).
 4' Sa giddam.
- 5' Aa Enil İşmə Dağan, nə nam sipa qal amma munes umma olса(n) hə(l)ake
- 6' Giş ki gəlsə gidda biim
- 7' Enmə gol, zü (l)mə a diri qanı namusu qul ulu
- 8' Diri qazu (b)an sorağın şüti qanumzu
- 9' Şa su ud ara kaşe gəl laz onı gine suğaam
- 10' Du gə, du gə, du gə azuni nu? [kur?]r udam
- 11' Nisi sac uğzidə uru kimi bahar an besi maraabsa
- 12' Ni gine pa mura mul mullabe qumaara abqur
- 13' Ni ərim ni az(i) nihalam me(n) iqi cuşenu dibe
- Açması:*
- 2' Hullaca, lağı, qeybəti (burax), şən udçumun toy şirmisini ver
 3' Şorəfdi gurlayım qanadtək, nə çırtdıyım yanana yağ tək.
 4' Say cütdeyəm

- 5' Aya Enil İşmə Dağan, nə nam sipa qal, amma etibar umma, olsan da helak
- 6' Xışçı gəlse cüdde bi(yel)im...
- 7' Enme gel zülme a diri, hanı namusu qul ulu
- 8' Diri, qeyzle gel sorağın kim...
 9' Sən su ud ara kaş, gel izlə onu gene şuamx
- 10' Du gə, du gə, du gə, mən ən azi naxışlı udam.
- 11' Niye saye üçzidə uru qılıb bahara şən maraabsa¹
- 12' Nə yene apağ meze müreibbəsi abqora kimi, qum ara
- 13' Nə ərimişəm, nə azalmışam dibdən coşan iyo benzer pöh-reyəm.
- 10' su endumu-ki-ag-a-sha-za-ra lme-sha-mu-ni-ba
- 11' nam-En-iil-ki mu-ne-sum dumu-gishkin-ti-zu-um
- 12' ki-a ug mi-ni-dagal uru a-dam mas-kam mu-e-gar-gar
- 13' kala-ga si-ga nu-X-X[d]le tesh-bi im-ta-a-bad
- 14' Nibrū-ki-she gu-ba shudul bi-gar du us-asə bi-dab
- 15' ls-me-Dagan dumu En lil-la sag-kcshda-ba-mi-ni-ku
- 16' u[r] ki ni-tuk-am ka-zu-she igi-ni im-shi-gal
- Türkçə qəliblənməsi:*
- 20' Su endumu ki ağaşa car a meşə muniba

¹ Maraabsa – Afrika quşu

- 21' Nam Enlil an ki, munes umdumu xış kinti cuum
 22' Ki a uğミニ dağal-uru adam məskənmi eger qar?
 23' Gəlo qasi(d) qanu X-X[d]e təqibiim ta abad
 24' Nibrū ki şe gü baş ud ol biçar duus aşa bidab
 25' İslmə Dağandumu Enlillə sağışdə baminiku (?)
 26' U(r)u ki nitukam gə(l)cuşə igini imşı qal

Açması:

- 26' Su endimi ki, ağaca car çəkə meşa dəbdəbəyle
 21' Şərəfli Enlil, an ki, munis umdumu xış qımlıltısı
 22' Gimə gələk gəlirsən a bic, adama qar məskən olar?
 23' Gələ qasid qanımda uçulan atəş məbədin elə abad
 24' Nə şəref ki, həqiqət yolundan aşanda bitib dossta ud ol.
 25' İslmə Dağandımı Enlillo sağ keşdi səhər şəbnəminə?
 26' Əsas o ki, gəl cuşə iy kimi fırılanan qal.

QƏDİM ÇİN ƏDƏBİYYATI



NƏSR

SUN YUY

KÜLƏK

Poema

Çu vilayətinin valisi Syan özünün Səhləbli eyvan adlandırdığı sarayında gozişib oylənirdi. Sun Yuyla Tezin Ça ikisi də ona qulluq göstərirdilər. Birdən külək qalxdı, viyitli sıçrayışla ona çatdı... Vali xalatının yaxasını açıb kuleye qarşı durdu. Dedi: "Ah, bu külək necə xoşdur! Mən də sadə, lap sədə camaatla birgə ondan zövq alsam, nə olar?"

Cavabında Sun Yuy dedi: "Yox, bu külək təkcə sizinkidir, böyük hökmədar! Sadə adam isə, sizinlə birlikdə zövq ala bilərmə!" Vali isə ona dedi: "Qulaq as! Axı külək nədir? Göylə Yer arasının nəfəsi. Şiddətlə peyda olur, başdan-başa hər yanı tutur, baxmir ki, burda əyan kimdir, sadə adam kim, kimin mövqeyi yüksəkdir, kiminki aşağı, hamiya sarılır o. Burda birçə sən deyirsən ki, bu külək monimdir. Mənə izah eləmək üçün indi nə söz tapacaqsan?"

Sun Yuy cavab verdi: "Nökəriniz özünün keçmiş hamisindən eșitmişdi ki, ağac oyılıb qarmaq əmələ gətirən kimi, quşlar orda yuva qurmağa tölosir; bir deşik əmələ gelməyinə bəndmiş kimi, oraya külək dolur. Əgər onun mənə dediyi doğrudursa, küləklərin osması də bir-birinə uyğun deyil".

Vali soruşdu:

"Yaxşı, de görək, külək hardan əmələ gəlir?"

Sun Yuy cavab verdi: "Deyorom. Külək yerdə əmələ golur. O, ağ suzanbaqlarının başından qopur. Öz axınlarıyla yarğanları da tutur. Yer kisələrinin yarıqlarında var gücüylə tügyan előyir... Tayşan sıra dağlarına dırmaşır, şam və mazı ağaclarının altında oynasır. Yüngül sıçrayışla hücum çökir: ppinq-ppinq... Budur, burağan biçimində

galır, alov kimi tügyan előyir. Xunq-xunq deyə şimşək tek çaxır. Kahalarda fırlınır, sonra ise hor torəfdən cumur hamının üzerine. Qayaları uçurdu, ağacları yixır, meşələri, kolları yox előyir...

Ancaq indisə, yavaşıyanda isə o, müxtelif axınlara parçalanmağı, bölünməyə başlayır. Çalaya dolur, qapının dabanına çırplır. O, gah ucub dağlarıraq uzaqlaşır, gah yeniden qayıdır. Belə çağlarda bu kimi külək təmiz və sərin olur, yüksəklərə can atır, yaxud aşağı enir, uca şəhər qalası barsının üzərindən adlayıb keçir, ya da sarayın olçatmadıq otaqlarına soxulur. Çiçəyo, yarpağı toxunaraq, nəfəsiyələ onu qaldırır. Orda-burda ötərli kassi və persev otları arasında gəzir; çalxalanan su sethi üzərində qanad çalıb uçur. Budur, indicə küsdünmə ağacının lap ürəyinə toxunacaq... hümümla gedir səhlob ağacığına, tısn, yaxud astra çıçeklərinin lap canına hopur, tezo salınmış maqnoliya cərgəsinin üzərinə çökür, ötərli qovaqların sırasını tutur. Yargında fırlınır və yenidən topoliyə qalxır. Ötərli çıçeklərin topası ölgün-ölgün yetişməyə başlayandı, yalnız o vaxt o vurnuxur, tikiilər arasında, həyətlərdə, saraylarda dolaşır və şimala - onun yaşom ağacından olan otaqlarına burulub girir. O, atlaz örtük altına töpilir, dorinlərdə yerleşən taxçalaraya yol tapır. Bu külək o vaxt yalnız siz olahəzərətin külüleyi adlanı bilər, vali ağa! Buna görə də bu külək adamın üstüna hücum çəkəndə təzə sərinlik ötri verir, soyuq təmizlikdən adam həttə tincixir. Olduqça təmiz, olduqça təzə, soyuq axımlarla təsir előyen bu külək isə xəstələri sağaldır, sərəxşələrin başını ayağıdır. O bizim göz və qulağımızın işini yaxşılaşdırır, o cana sağlamlıq vermeklə bize yaxşı təsir göstərir. Mənim kişi adlandırdığım, sizin külək adlandırdığınız da elə budur, bunun özüdür, hökmər!

Vali dedi: "Əla, məhz əla danışın sən bu iş haqda. Yaxşı, bəs səda adamların külüleyi necə, onun barəsində səndən bir şey eşidə bilərəm?"

Sun Yuy onun bu sözlerinə cavab verməkdə bulundu: "Deyim ki, səda adamlara moxsus o külək ele bil kardır, hiss olunmadan hərədən yoxsus dalanlardan, daldabucaqdan qalxır, tozu və zirzibili sütün kimi göyə dirayıır... hansı topalarla tökülür və baş gicəlləndirən qaydadı susub qalır, çalalarla soxulur, qapı üzərinə çökür, qum topalarını qurdalar, ölü kül üfürür... Çılginlaşın natomiz palçıqlar gotırır, her cüy iy verən cürüntüleri göye qaldırır. O, çəp axımla pəncərəyə qoyulan dibidəlik güldana sürünbə dolur və adam yaşayın yerlərdə peydə olur. Odur ki, belə külək adama dəyəndə başdan-

basa iyrənc natomizlik yaranır, onda toplanan kədər və çimçəşə ürekbulanıran bir istilik saçır, özüyle nemisişik getirir. O, ürekde iztirab və qəm yaradır, xəstəlik çatlaşır, göze girəndə kor olur adam... Adamın ağzını bütüzdürür, ona ürekbulanması və öskürək əziyyət verir. Nə ölümdür, nə heyət - bitib-tükənmər də.

Bax, buna qadına məxsus, sədə camaaata aid külək, diş küləyi adlandıram men".

DENTU - ŞƏHVƏT DÜŞKÜNÜ

Poema

Əyan Dentu Çu valisinin yanında qulluq edərkən Sun Yuyu ləkəməyə çalışıb deyirdi: "Görün kimdir Yuy: biçimcə-görünüşə sakitdir, halimdir, göyçəkdir; çevik sözlərə ağızı doludur, özü də bunları çox adam başa düşməz... Ancaq o təbiəten şəhvət düşkünüdür, mən istemezdəm ki, sarayın alaqqapı arxasındaki qəşəng otaqlara hökmər onunla birgə giriş-çixsın".

Vali, Dentunun bu sözü bərədə Sun Yuyun fikrini soruşdu. Yuy dedi: "Biçimcə, görünüşə nəyməsə, sakitem, sebirliyəm, göyçəyemse, bunlar mənə göylərin vergisidir. Ağızında çoxlu çevik sözler varsa və bunu çoxları anlaya bilməzse, bunları mən öz müəlliimden öyrənmişəm. Ancaq arvadbazählə, mənim guya şəhvət düşkünü olmağımıza gəldikdə, sizə deyim ki, hökmər, bunlar məndə qətiyyən yoxdur".

Vali dedi: "Sen qadınları sevmirsən, belə de! Buna deməyə bir sözün varmı? Sözün varsa, mənim yanında qal, yoxdursa, çıx istefaya".

Yuy dedi: "Ərş-i-fəlekədə bizim bu Cudakı kimi gözəllər yoxdur. Ancaq Çu parilleri arasında, hökmər, mənim kendimdəki gözəllərdən yaxşısı yoxdur, kend gözəlləri içərisində isə, hökmər, mənim qonşumda körpə gözələ tay yoxdur. Mənim qonşumun qızı bax belədir: boyunu birçə barmaq enində artırsan, boyu çox uzun olar, tək birçə barmaq alıtsan, lap qısa olar. Üzüne zərreze enlik çəksən, rəngi həddindən artıq aq olar, yanağının allığını artırsan, gözelliyi itirər ölçüsünü. Onun qasıları - suquzgunu qanadı; onun derisi bəmbeyaz qarı xatırladır mənə. Belinin boğması - xalis ipək burumu

kimi; dişleri sanki mirvari düzümüdür. Onun bir dəfə gülümsəmeyi yeter ki, bütöv bir şəhər (məsələn, Yançen kimi) ağlırı itirsin, başqa birisi (məsələn, Syatsay kimi) delilik həddine gelsin.

Bununla belə, bax bu qız daim harasa dırmaşın mənə baxır, hökmər. Üç ildir beləcə davam edir, mənə razılıq vermirem. Ancaq Dentu isə belə deyil. Onun arvadının başı pırıpuzaqdır, qulaq əvezinə başına oyri bir şey yapışdır, yeriyyənde elə bil çap yeriyyir, beli de eyilib. Bunlar az imiş kimi o həm de qotur və babasıllıdır. Dentu isə ondan doymaq bilmir, onu beş dəfə doğuzdurmuşdur. Siz bir yaxşı-yaşlı ölçüb biçin, hökmər, bizim ikimizdən hansımız oşıl qadın sevənlik, şohvet düşkünümüzük?"

Söhbətin bu yerində Cjan Xuadan gələn, oranın tanınmış bir əyani onların yanında dayanmışdı. O, qabağa gelib hökmədərə bərədə belə dedi: "Sun Yuy indicə sizin, qarşınızda qonşu qızı hedəsiz tarifləyib dedi ki, o öz gözləliyiyle ağlıları çağdırır. Belə deyilmi, düz demirəmmi? Mən özüm, hökmər, özümü şərəf və ədəb gözləyən xadim hesab edirəm, ancaq deməliyim ki, bunlarla müqayisə edilə bilmərəm. Bununla belə, düşünürəm ki, Çu ucqarından olan bir qızçıqaz burada, böyük monarxın qarşısında söhbət mövzusu olmağa çotin ki, layiq olsun. Mən isə, hökmər, möminliyime, şəxsi təvazökarlığıma görə, inanın ki, öz gözlərimlə gördüklerimi burada danışmağa casarot eləmərim".

Vali dedi: "Şən deməyə çalış, qoy təvazökarlıq böyüklüyü eşit-sin".

Əyan dedi: "Eşidirəm, eşidirəm! Mən, sizin sadiq bəndəniz, cavallığında na vaxtsa uzaq səfərlərə gedərdim, odur ki, Çinin bütün doqquz vilayetini görmək mənə qismət olmuspudur. Yer üzünün bütün istiqamətlərində bütün mühüm yerləri və şəhərləri öz ayağımıyla gəzib dolşamışam. Mən Syanyandan düz çıxmışam, bilirsiniz, mən Xandanda şənlik etmişəm, Cjen və Veyde, Tsinin də, Xueyin de sahillerində doyuncu gəzmişəm.

Bir dəfə yaz vaxtıydı, yaz çıxhaçıxdı, ilin üzü yaya doğruydu, lap yayın oğlan çağına doğru. Qaratoyuqlar gözelce oxuyurdu... Qızlar dəstə-dəstə gedirdilər tut yığmağı. Bu kəndin gözəlləriye özlorının çiçəklənən, ecazkar gözəlliyyətiyle sanki nurla dolmuşdular, gorden və bədənə heyrənəcidiyiler, üzürlər olduqua cəzibəliydi; onların üzürlərinə na anlıq gərekdi, na bəzək. Hökmər, mən onlardan birinə baxdım, on gözəlinə şeir toplusunu açıb, dedim: "Mən böyük, ha, böyük yolla gedib, sənin de qolundan tutub aparram".

Mən ona qəşəng bir çiçək verib, olduqua əfsunlu sözler dedim. Buna əvəz olaraq menim temizliyim başını qaldırıb üzümə baxdı və mənə qas-qabaq tökməkə cabab verdi, yanına isə gelmedi. Sonra çəşəraq, özünü tam hərəkətiyle çalıdı yaxına gəlsin, ancaq dəhə mənə tərəf baxmadı. Onun ehvalı neyələşədolmuşdu, gordenin hərəkəti nedənse mənə az anlaşıqlı idi. Başını gah qaldırıraq, gah aşağı salaraq, o mənə gah elə baxırı, gah belə... Cöhrəsindən duylurdu ki, memməndur, dodaqlarında tebessüm vardır. Gözünü süzdürüb oğrun-oğrun mənə baxaraq hemin redifli cabab verib dedi: "Külekden oynamış, yaz küləyində bütün zeriflik və gözelliyi boy vermiş; xalis, müqəddəs bir pehriz saxla, gözle, bil, yənə gözle ki, mənə özünə barədə xoş bir xəber verəsem... Yox, əger barındırsan məni belə, bax belə, doğrusu yaxşı olar mən heç yaşamayım". Bunu nedənse tərəddüdə mənə deyərək o intimat elədi, rədd etdi məni.

Bes is ne üzlüdü? Axi mən onu müəmmali sözlərə höycənə getirməyə hazırlırdım. Mən bütün qəlbimlə onun schrindəydim, gözlerimlə üzünü yeyirdim, ağlımla isə onun qızılıq şərəfini seyrəyirdim. O qız, redifi necə vardısa, eləcə də başa düşə bildi və ədəbini gözlədi, heç nəde sehvə yol vermedi. Bununçun o, tərife layiqdi".

İndi Çu vilayətinin valisi dedi ki, bu yaxşı hadisədir. Sun Yuy da işdən çıxarılmadı.

TSZYA İ

TSYUY YUANIN XATIRƏSİNƏ QƏSİDƏ

Olahəzərət padşahın lütfünə təzimlə qəbul etdim:

Çənədə layiqliq cezamı gözleyirəm.

Ağzlardan eşidənə ki, məşhur şair Tsuyuan burada,

Milonun sularında öldürüb özünü, Syannın dalğalarına

yaxınlaşışın inilti və yaşvarışınla sənə tapşırıram,

ey şair-mülliimim. Sen görünmemiş, hədəsiz axmaq

adamlarla qarşılaşdırın. Ele onda da qıydın özünə,

mehv etdin özünü.

Ey kortale! Felakət! İztirab! Üzüntü! Ey cikkəm menim!

Çətinlik, ugursuzluq çağları sənə qismət oldu.

Zümrüd quşu da, simürk de tora salınıb, xəndəyə

qışınmışdı.

Bayuşlar, yapalaqlarşa her yanda vurnuxurdular.
 Zir-zibil, qurd-quş müqəddəsliyə qaldırılmışdı.
 Böhtançı, alçaq, yaltaq her şeye nail olurdu. Kamil, müdrik
 adamlar yollarını azmışlardır.
 Yoldan çıxarılmışlardır,
 Namuslu və motin adamlar yoldan sapdırılmışdı.
 Deyirdilər: qehrəman Suy-i – murdardır.
 Cje, ya da Tsyao kimi quldurlarsa – namusludur.
 "Natomizlər yox olsun" – qılıncı en küt qılıncı sayılırdı,
 Qurğunun bıçaqlarsa – hamisindan iti sayılırdı.
 Dehşətə galıram! Folakat, rüsvayçılıq! Neco oldu ki, sən
 günahsızken belə ezabə düşdün, bunca ümidsiz?
 Cjou tarixini göstəren qabları atdlar, kükəc dibini
 ondan üstün tuttdular!
 Ceng arabasına isə yorğun düşmüş öküzler, üçtaylı arabaya
 üç axsaq eşşək qoşdular. Əla löhrem atsa qulaqlarını
 sallayıb, duz arabasını dərtir. Bayram papağını
 götürəsən, ayaqqabı altına geyinəsən: müvəqqəti
 ola, bes sonra? Ey iztirab!
 Müəllim, bu dordi çəkmək bir sənə qalıb!
 Heyhat, heyhat! Ölkəndə seni anlamadı hökmədar!
 Sen tok-tonha qomlaşdırın, üroyunu kime aça bilərdin,
 Orada, göylərin dərinliyində simürə qalxdı yüksəklərə
 Və öz iradəsiylə yerdən uzaqlaşdı həmişlik.
 Müqəddəs ajdaha doqquz tebəqə dərinliklərindən, dəniz
 girdablarından Derin su girdablarna dalmışdır
 ki, öz ecəzkar vergisinin hifz eləsin,
 O, susamuruna, uqraya nifrət edərək, derin yerlərdə
 gizlənmək üçün suya baş vurur:
 O məgor qurbağalarla birlikdə bağırsaq qurdı qaynaşan
 yerde yaşaya bilərmi?
 Hor şeydən qiymətli olan – şərəfdir, müqəddəs şərəf,
 müsəkr şərəfi:
 Çirkli dünyəvi işlərdən uzaqlaşıb, özünü hifz etmək!
 Ağla sığarmı, qaçağan at bağlanmağa, cilovlanmağa dözsün!
 Onda onunla ev iti, yaxud qoyun arasında ferq nedeymiş?
 Məisət toranında itoloşib birdən belə bir bəlaya
 düşmek!

Bütün bəla və sarsıntıların təqsiri, heyhat, müellim, sən
 özündün.
 Bütün "Doqquz ölkəni" dolaşaydin, yalnız "öz" valine
 xidmət edərek!
 Niye sən yalnız bu yeri seçdin, bu sarayı sevdin?
 Simürg orada, yüksəklərde qanad salır, min-min sajn
 yükseklerde,
 Ve şərəfin nur saçdığı yero baxır: görəcək gelib qonur ora.
 Şəri, alçaq işlərin qorxulu eləmetini gördüyü yerde isə
 Qanad çalıb, yüksəklərə, yüksəklərə ucub gedir.
 ...Yarım arşın dərinlikdə palçıqlı arx, delik:
 O balıq, gəminin uda bildiyi balıq ona yerloşarmı?
 Bəliqsa Tszyanın ve göllərin qarşısını kəsən balınadır,
 İş zamanı o, qarşıqa ordasının başında durmalı!
 olacaqmı?

SIMA SYAN-JU

QAPILAR UZUN OLAN YERDƏ

Poema

Çenlər neslindən olan imператор xanımı, Döyüşkən əlahezət
 padşahının İgid oğlunun arvadı təsvir edədiyimiz zamanlarda onun xoş
 münasibətindən istifadə edərək, çox qısqanc olmağa başladı, hökmə-
 dar ise onu ayrıca, Uzun Qapı sarayında yerləşdirdi. Xanım orada
 qem çəkməyə, öz bədxbəxtliyini düşünməyə qapıldı...

Sonralar o eştidi ki, Şu vilayətine daxil olan Çendə şəhərində
 Sima Syan-ju adında bir adam yaşayır, bizim Ərş-i-əla ölkəmizdə
 gözel əsərlər yazmaqdə o hamidən ustadır. Bir gün xanım xəzine-
 dən yüz tszin şarqızıl götürüb Syan-junun, Ventsyun, yaxud Oxu-
 muş Xanım adını daşıyan arvadına verdi ki, o özüne şərab alsın və
 bütün bunlar imператор xanımının keşər və küskünliyünə izah eleyen
 bəndlər yazılmışına sərf olunsun. Syan-ju özünün əsləbə müeyyən
 əserini yazıb hökmədar-padşahi insafə getirməyi qərara aldı. İmpe-
 rator xanım Çen yene de himayəye və yaxınlaşmağa layiq görüldü.
 Onun izharnamə poemasında deyiliirdi:

"Deseniz, orada kederli fikirlere dalaraq gezişen, vurmuxan, addımlayan, yeriyan göçük qadın, he, o güzel kimdir ele? Onun ruhu cismini tork ederək, itib gedir, geriya qayıtmır, dönmür yerine, he, onun görkəmi de üzüntülüdür, o tamam quruyub, oturub qalıb, tok-tənha yaşıyır. Oğlan mənə deyirdi: "Axi sehər men gedecəyəm, axşam isə yanına gələcəm, he, he, gələcəm. Özü indi yeyir, içir, oylanır, məni isə unudub. Onun qəlbindən mənimlə bağlı na varda, hamisi tezliklə yoxa çıxdı. O mənə xeyənet eledi, keçmişləri de düşünmür daha: indi öz məşquşılığa təpişib, onunla yaxınlaşıb! Ele istordim ki, o mənə rəhmət edib suallar verəydi, sorğuya tutadyı məni, özü buyurayıdı ki, mən ona yaxın olum yenidən, he, yəncə yaxın olum; onun değerli səsini eşidib qiymətləndirmək xoşbəxtliyinə layiq görüleydim. O, boşça sözlerə kifayətləndi, mənsə bütün qəlibim doluslu ümidi bəsləyirom, he, tam inam bəsləyirom; ancaq mənim hakimim mənə ağ günər bəxş etmək, yanına gəlmək istəmir. Mən bu kaşanədə tokəm, girdabdayan və yalnız öz duyğularını dalmışam – yalnız! Külkəsə uçur, hücum çökir, burulğan kimi bu kükəl!..

Raiyihəli qülləyə qalıb ümidi baxacağam uzaqlara, uzaqlara baxacağam; qəlbimse lap derinliyinə qəder güclü istəkə dolub, özüm də bütün varlığımı bir cəle dənəbə axıram harayasa. Dumanlarda sürünür, topa-topa ağır buludlar hər tərəfdən gelib göy üzünü bürüyüb tamam, bürüyüb tamam; göyər də, dibsiz-dərinlikləsiz göylər də günün günortağı birdən tutuldu tamam. Şimşək gurladı, çaxdı şimşəklər, onun dodaqları gurladı, gurladı; şimşəyin çaxışı ancaq hökmədən oyoşdyi faytonun səsini xatırladı mənə. Bax, uçan tufan yolundan döndü, budur, mənim qapıma üçub dolur, mənim sarayımı; bir göz qırıpmında bütün perdələri, bütün örtükleri qaldırıb, birdən darçın ağacının bütün budaq ve kökleri dolaşdı bir-birinə, he, budaqları; güclü, keşkin atırsə gelir, hey gelir. İri tovuz quşu bu ağaca qonur və möhəbbət yetirir... Qara meymunsa uzada-uzada fit çalır və inildiyir orada. Budur, suzuqunu, göy zümrüdü quş qanadlarını yıığıb üçub gelib o biri quşun yanına qonub. Erkik və dişi simürğlər cənuba və şimala uçurlar... Üreyim mənim ümidsiz kədərlə dolub ağızına qəder, yoldan sapdırılmış ruhumsa lap tütgən eləyir, içormıdən hücum çökir üstümə...

Ötrlik evyandən enirəm, baxıb etrafa boylanıram, etrafa boylanıram, asta addımlarla yavaş-yavaş yeriyyirəm on derin saray yollarıyla. Budur, baş otaq... Elə bil qayadır... O, göylərə dirənir, lap göylerin

özüne... O biri tikililər de öz tutqun nəhenglikləri ile onuna birlikdə qalıb ucalıblar göye. Zaman-zaman sağdakı, şərqi tərəfdəki fligelə səykənirəm üzüntü içinde, he; al-əlvən azman tikiliyərə baxıram axın görünmədən, görünmədən axın. Sədəfli qapıları itəleyirəm, otaqların qızılı tutulmuş nömrə nişanlarına elimi sürtürəm, başımı tuturam, onların səsi cingildəyir, cingildəyir hansı zəngin səsi kimi. Qapıının taşları heykel maqpoliyasındandır bütün – he, hamisi oymalıdır, karnız erik meyvesi şəkili bezeñmişdir. Burada yırğalanın, yellənən ağcların sıxdan da six bütün bir şəbəkəsi var; taqlıra utun ağacından dayaqlar qoyulub. Sütn başlarının, kapitellerin hamisi nadir ağaclarla bezedilmişdir; onların qeyri-beraber sıraları damların dayaqlarını möhkəmledirler. Bax indi, bu saat hər şey qeyri-müyyəyen, dumanlı görünür, onların birini o birine görə seçə bilirem; bütövlükdesə adama ele gelir ki, yuxarıda daş qayaları bir teher dayanıb... Gündüzlərə bütün bəş rəngin hamisi – göz qamaşdırır, biri o birinin qarşısında göz qamaşdırır; parıldayıb, koz kimi közər, başdan-başa parlaq işq saçmalarıdır! Daşlar ele six çarşaplaşdırılabilir ki, deyirsen bunlar dam kiremitidir, he, dam kiremiti; onların naxışı hansı daş-qasınsa reng sayışmasını yada salır. Hər yanı başa-baş gözel şəbəkə eməle getiren örtükler tutmuşdur; onlardan Çu saçاقlarının burumları sallanır aşağı. Qapı pərvazlarına elimi uzadıram ki, heç olmasa bir hərəkət eləyim, he, terpenişim olsun, əstəliqliq düzəldilmiş saray sekii-eyvanlarının geniş panoramına baxıram.

Ağ durna çağırır, sıväyəti-sıkayıtı huçqırı – he, huçqırı; onun tenha dişisi quru qovaqların yanında bir ayağı üstünde dayanıb. Artıq, gündüzdən sonra toranlı qalıb, ümidi qırılr – he, qırılb; qəmli-qəmli özümü tapşırıram boş otağa. Göydən sallanır, baxır ay, onun şüaları mənim üzərində yalnız parıldayıb – he, ancaq parıldayıb; bu temiz gecədə öz derin yatağına təkcə gedirəm. Qədim sertliyə kökləmiş udu götürürəm ki, sertlikdən qopan motivlər çalıb; qəmli düşüncələrimin uzun çekmeyəcəyi barədə çalıram, barmaqlarım arasından yüksək notlar çıxır, getdikcə deyişilir və başqa nota çevrilir; simler ürekvuran temizlikle seslenir, melodiya göylərə ucalır – onun deqiq sərt mövzusu mənim indi gördüklerimin hamisini delib keçir; fikrim möhkəmənir, artı və özü-özünü qaldırır. Ancaq mənimlə, her iki elimde olanlara, incilik içinde göz yaşı tökürb – he, ağlayırlar; onların göz yaşı her semtə irmaq tek axır, ele de, belə de. Öz huçqırılarını saxlaya bilmir, getdikcə qəmənib daha

ucadan ah çekir, ah çekirlər; mənsə artıq yenidən qalxıram, bürdəyə-
bürdəyo, özüm də bilmirəm, hara gedirəm. Paltarım uzun qolunu
qaldırıram, üzümü qapayıram, qapayıram; daim öz uğursuzluqlarımı
sayıram, keçmiş sahvlərimi... Nə gözümü göstəre bilərim, ne üzümü,
üzümü... Bax beləca çəşqin ahval içinde yatağıma yaxınlaşıram.
Cürbəcür ötərlər otlar yığırıq başımın üstünə, yastığıma; yatağıma
gözəl otir saçan çıçıklar döşəyirəm. Birdən yuxura gedirəm, yatıram,
yuxuda və yuxulu arzularda - ha, öz düşüncələrimdə xeyallanıram;
qalıbmıdəsa elə hallar keçirirəm ki, elə bil hökmədarın özü burada
yanımdaymış. Yuxuda qorxub aylıram - ah, yox, burda heç kəs yox-
dur, yoxdur; bütün ruhumaya qalxıb, sanki yeno itkinin acısını
dadıl. Artıq xoruzlar səs-səsə verib banlavırlar və mən onların halına
ürkədən yanmalı, qəmlənməli oluram; yerimden qalxıb aya baxıram,
onun bir yerə cəmlənmiş parıltısına baxıram. Ulduzların cərgəsini
seyrəleyirəm, sayışan sırasını; Bi-Maobiadlar artıq göylərin şərq
qurtaracağında görünməye başlayır. Mən həyetin ortasına baxıram -
orada yarışıq yarızılmış yati, he yatıb; sanki ora qırov düşüb, son
payızda olan kimi. Gecə hey uzanır, uzandıqça uzanır, elə bil gecə
deyil, ildir; mənim ürəyimdəsə kədər qaynır, qaynır və onu
ovutmaq, deyişmək mümkün deyil. Bax beləce mən hoyacan içinde
vurmxuram, özüme yer təpa bilmirəm, bilmirəm sehərə qəder...
Şəfəq tutqunlaşır və yanb-sönü... Mənsə öz-özümə kədərlənirəm,
kədərlənir və qəmlənirəm - beləce bütün il boyu sonadək - unuda
bilmirəm, casarət etmirəm unutmaga da".

İMPERATOR VEN-Dİ

ZİYALI PADŞAHİN ƏHALİYƏ KÖMƏK TƏDBİRLƏRİNİN MÜZAKİRƏSİ BARƏDƏ MANİFESTİ

Bu son zamanlar bir neçə il dalbadal taxıllar bitmedi. Üstəlik
hələ su basınları və quraqlıq da oldu, yolu xuxu xəstiliklər və qırğın
yayıldı. Bunlar bizi son dərəcə çəsirdi. Biz ağıllı, ziyyət deyiliq,
hələ dərək edə bilmirik ki, bu kimin təqsiri, kimin cinayətidir. Ola
bilsin ki, hökumətimiz öz işində sohvə yol verir, biz öz rəftarımızda
da yanılma və sehvələr görürük. Yoxsa o vaxt Biz göylərin yoluna

əməl cəməkde nəse dikbaşlıq, narazılıq göstərmmiş? Yoxsa dünya
nəmətlərindən hansınısa götürməmiş o vaxt? Yoxsa o vaxt adam-
ların işlərində emin-amanlıq dövrü yaşayışına nisbətən çoxlu fər-
qlərmi olmuşdur? Yoxsa o vaxt yer ruhları, yaxud göydən yere enən-
ler Bizi atmışlar, yalvarışlarıza, qurbanımıza baxmadan? Bizi
indiki həddə ne salmışdır? Bəlkə bizim vezifələrinin yüzünün de
məvacib həddindən artıq israfı və böyükdür? Yoxsa faydasız,
gərəksiz işlər həddindən artıqdır? Xalqın yeməyinin çatışmazlığı
və qılıqlı nədəndir indi? Axi düşünmek olar ki, torpaqdan istifadə
hesabıyla Biz xalq üçün onu daha da azaltmışıq? Yoxsa xalqla necə
dolanmayı müzakirə edərək biz onun barendə qayğıni lazıminca
artırmamışıq? Ağzıları sanayıb, torpaq təbiq cələyəndə qədim dünya
ile müqayisədə torpaqda həttə artıqlıq var; xalq öz yegisini yedikdə
ise çox-çox çatışmazlıqlar yaranır. Bütün bunun təqsizini nəde tap-
maq olar?

Bəlkə onda ki, bizim əhali kütünlərimin bütün nəsil və zümərləri
az əhəmiyyətli şeklär üçün həddindən artıq işləyir və bununla da öz
əkinçi emsəklerinə zarər, ziyən vururlar? Yoxsa şərab çəkilməsindən
həddindən artıq taxılı zay cələyirler? Yoxsa evda beslenən "altı hey-
vanı" çox yeyirler və sayları da hədsiz çox olduğunu görür? Hansı
mühümür, hansı mühüm deyil, ayrdı cələyə bilmirəm, sebəblərin en
esasını təpa bilmirəm. Mən bütün bu işləri baş nazırı, müxtəlif vali-
lərlə, cələcə de nisbətən iri vezifələrlə iki min ölçüdə alanlarla,
böyük alimlər və başqalarıyla müzakirə etməliyəm. Qoy onlardan
bizim bütün xalqımıza kömək cələye bilənlərin hər biri, serbestcə,
istədiyi kimi və fikrən uzaqları görməkə, bizzən heç neyi gizlətməsin!

CJAN XEN TARLALARADA QAYIDACÀĞAM

Artıq çoxdan, lap çoxdandır ki, paytaxt şəhərlərində yaşayıram,
ancaq mendo o ağıl və şüur işığı yoxdur ki, günün məqəmənə kömək
cələyem. Bütün işim ondan ibarətdir ki, Çay qırğına gelib baliqlara
baxıram və Çayan duru və temiz olmasını gözleyirəm, o isə çatin ki,
ne vaxtsa belə olsun. Mən Tsayın xasiyyətinin deyişkənliliyini hes-
sasiqliq qəbul edirəm, mən şübhələrimi dağıtmak üçün Tanın sözünü
çıitməyə hazırlıram.

Doğrudan, göylerin yolu anlaşılmaz ve qaranchıqdır! Men fikren baliqçı atamın yoluyla gedirəm və xəsəbətiyyədə onunla birləşirəm. Men kir dünyasından uca duracağam, ondan uzaqlaşacaq və mənəsiz dünyanın işləri ilə biryolluq üzüleşəcəyəm.

İndi yazın lap oğlan çağdırıv vo en yaxşı ayırdı. İndi hava iliq və təmizdir. Tarla və düzənlərde her şey çiçəkleyib, otlar qalxıb. Yüzlərlə cürbəcür otlar zəngin-zəngin, göyçök-göyçök çiçək açıb. "Kralıça gözü" adlı ördək balası artıq qanad çalmış, payızbülbül öz sevincsiz motivi ilə mahnısını oxumuşdur. Yaradılmışlar boyun-boyuna verərək yuxarı qalxır, aşağı enirər kvan-kvan; cikildəşirər - yin-yin. Bax, bütün bunların arasında dolaşmağa, gəzməye və hər yana soñər etməyo başlayır və daim istayırem ki, öz ruhumu, duyğumu bunlarla sevindirdim.

Bax onda ejdaha kimi geniç çəmənlərdə gəzə-gəzə oxuyuram; poləng kimi dağ və tapalorlərde fit çalarım. Havaya baxıb yaydan oxu buraxaram; aşağı baxıb, uzun axımda baliq tutaram. Oxa keçən quş orda ölüm tapar; tələyemina cuman baliq qarmağı udar; men buluda qalxan quşu vurub salaram; dərinlərə üzən baliq kəmerim-dən asaram.

Sonra iso işıq saçan möcüzə öz şüalarını biçməyə başlayır, dolğun ayla, genişliklər planeti ilə yerini deyişir. Yüksek və hədsiz sevincə qədər qatdırılmış özümün asudo dolşamlarımı - gün batmağa doğru getsə də, men yorğunluğunu unutmuşam. Men bütünlükə mündərik Laonun qoyub getdiyi vosiyətin nurundayam və bu saat öz atımı damına ayrıqotu döşənmis daxmaya doğru döndərməyə hazırlam. Orada beşsimli çalğı alətimin gözəl düzümüne çəkərəm əlimi, hem Çjonun, hem Kunun düşünb yazdıqları barədə oxuyaram. Sonda fırça vo tuşla bir xott çökərəm, onunla qəlbimin rongini ifadə elərem. Men xuanların ulu keçmişlərindən üç Padşahın ciğirinə, orbitinə düşərəm.

Əger men indi ruhuma yer hüdudlarından çıxmak ixtiyarı vermişəmsə, hansı yoluñ parılıtta-söhrətə, hansının alçalmağa aparmağını nozərə almaq neyimə gərək?

FƏLSƏFI NƏSR

"LUNUYU" ("HÖKMLƏR VƏ SÖHBƏTLƏR") KİTABINDAN

Müəllim dedi:

- Min döyüş arabası olan dövləti idarə etmək üçün ehtiyatlı, doğru, tələbatlarda mötədil olmaq, xalqı sevmək, biyari yerinə yetirməye xalqı nə vaxt celb etmək mümkün olduğunu bilmək lazımdır.

(Fasil 1,5)

Müəllim dedi:

- Kiçik qardaşlar və oğullar! Ne qəder ki ata evindəsiniz, öz atananza hörmətə qulluq etməyin! Ata evini tərk edəndə ailənin kiçik üzvəri barede məhəbbətə qayğı çəkin! Hamını sevin, öz insanlıq mayanızda sadiq olun! Feal olun və eger gücünüz çatşa, maarifə yiye-lənin!

(Fasil 1,6)

Müəllim dedi:

- Tsyuntzı yeyir, ancaq doymaq axtarmır; yaşayır, sakitlik axtarmır, işdə çevikdir, sözde ehtiyatlıdır; Daonun malik olduqlarına doğru gedir, özünü də düzəldir. Biliyə çatmaq da ele budur.

(Fasil 1,14)

Tszı Lu, Tszen Si, Jan Yu və Qunsi Xua müəllimin etrafında oturmuşlardır.

Müəllim dedi:

- Men sizdən cəmi bir gün böyükəm. Odur ki, menden utanmayıñ. Bax, siz həmişə deyirsiniz: "Məni tanımırlar!" Ancaq tutalım, sizi tanıydırlar, onda neylərdiniz?

215

Tszı Lu düşünmeden, o saat cavab verdi:

— Min döyiş arabası olan dövlət bir neçə böyük dövlətin arasına qışınılmışdır. Hom do unu üstüne bir neçə ordu yeridilir. Üstəlik, onun özündə aqlqdır. Bax, bu da mənəm, Tszi Luyam... Qoy belə dövlətin idarə edilməsini mənən tapşırıslar — üçcə ildən sonra hamida kişilik peyda olacaq, hamı başa düşəcək ki, borc nədir!

Müəllim gülümsündü.

— Bəs sən, Jan Yu, sən nə deyərdin?

O cavab verdi:

— O, balaca bir mülk, eni-uzunu altmış-yetmiş li, lap ondan da balaca əlli-almış li... Qoy belə bir mülkünl idarə olunması mənən tapşırılsın, üçcə ildən sonra xalqın hor şeyi kifayət qəder olacaq. Qanun və qaydalarla göldikdə isə mon Tszyuntszuya müraciət eləram.

— Sən necə, Qunsi Xua, sən nə deyirsin?

O cavab verdi:

— Deyo bilmorəm ki, özüm nəsə elçə bilərəm. Mən xahiş edərəm ki, məni öyrətsinlər. Mən hökmərin kiçik naziri olmaq istərdim; qubul zamanı geyilən paltar vo papaq geyib ecdadların məbədində, valilərin görüşündə sarəncamlar vermək istərdim.

— Bəs sən, Tszen Si, sən nə deyərdin?

O oturub əlini arabır se adlı müsiki alətinin simlərinə toxundurdu. O, seni bir tərəfə qoydu, simlər hələ de səslenirdi, oğlan bir az qazlıb dedi:

— Mən bunların üçünən də dediyindən tamamilə başqa şey istərdim.

Müəllim dedi:

— Məhz nə? Niye cavab verməkdə tərəddüd edirsən?

— Mən istərdim ki, yəzin sonları — payız paltarı hazır olan vaxtlar olayıdı, beş-altı gənclə, altı-yeddi yeniyetmə ilə 1 çayında çıxmədim. Uyuy topasında uzanıb özümü yüngülce meha verəydim, sonra isə noğməyə evə döneydim.

Müəllim köks ötürüb, dedi:

— Mon Tszen Siyə qoşuluram.

Şagirdlərin üçü otaqdan çıxdı. Tszen Si yubandı. Tszen Si müəllimə müraciət elədi:

— Müəllim, siz o üç nəferin sözləri barede nə düşünürsünüz?

Müəllim cavab verdi:

— Hə, onların horası öz isteyini bildirdi.

Onda Tszen Si soruştı:

— Siz Tszi Lunun sözüne niye gülməsdiniz?

Müəllim cavab verdi:

— Dövləti qanun və qaydaların köməyilə idarə etməyirlər. O öz sözündə özüne çox güvəndirdi. Mən buna gülümseyirdim.

— Məger Jan Yu da dövlət barədə cini cür danışmadı?

— Hə, danışdı... Eni-uzunu altmış-yetmiş və ya bir qədər ondan kiçik əlli-almışlı olan mülk dövlətdir.

— Bəs Qunsi Xua necə, məger o da dövlət barədə danışmadı?

— Hə, danışdı... Əcdadların müqəddəs məbedi, valilerin görüşü... Bu, dövlət deyil, bəs nədir? Ancaq belə dövlətdə kiçik nazir Çi kimi bir adam olarsa, onun böyük naziri kim olmalıdır?

(Fasil XI, 26)

Müəllim dedi:

— Danışmaq yerində danışmayanda adamı itiririk. Danışmaq gerek olmayanda danışdıqda sözü itiririk. Müdrik olan — adam itirmir, söz itirmir.

(Fasil XV, 8)

Yao dedi:

— Şun! Göyərin püşkү sənin üzerine düşüb. Orta həddə möhök dayan. Əger etrafında bütün ölkə qılıq çekirsa, göyərin bəxş etdiyi hökmər varidatı da yoxa çıxır.

Şun da Yuya bunu dedi.

Tan-van Göyər hökmədarına üz tutub dedi:

— Mən miskin bəndə, sən qara cöngəmi qurban verməyə cesərət edirəm və bu sözü sənə açıq deməyə cesərət edirəm: "Mən Tszəvana aman vermediim, onu teqsiri vardı. Hökmər, qulların işdəkləri səndən gizli deyil. Son söz — sənin üreyindədir. Əger men teqsirliyemse, bu teqsiri xalqın adına yazma. Yox, əger xalq teqsirliyidirsə, deməli, men de teqsirliyem".

Cjou hökmədarlarının böyük sərvəti vardi: onların dövləti Xeyir adamlarıyla zəngin idi. Hökmədarların qohumları vardi, ancaq hakimlər onları insansever adamlardan üstün tutmurdular. Onlar deyildilər: əger el içindən kimse sehvə yol veribsə, teqsir yalnız məndədir.

Cjouuların zamanında ölçü ve çekilorin düzgünlüğüne daim emel eleyirdilər, mövcud qaydaların fealiyyətin göstərməsinə diqqət yetirirdilər. Loğv edilmiş vəzifələri bərpə etmişdilər – idarəetmənin xeyri hər yana yayılmışdı. Yixılmuş dövlətləri dırçələmişdilər ve varisliyi bərpə etmişdilər. Qaçib dağılanları ygımsıdilar ve Götərlər altındakı bu dövlətin xalqı öz üryəyini Cjouulara vermişdi.

Ən mühümü – xalqdır, qidatdır, ölüleri leyəqətlə basdırmaqdır ve əcədlərə qurban verməkdür. Qolən böyük olanlar – xalq kütələrinə yiyələnlərlər. Əməkdaşlıqdan olanlar – yaxşı neticə əldə edirlər. Ədalət olanda – hamə sevinir.

Tszı Cjan Konfusidən soruşdu:

– Dövləti düzgün idarə etmek üçün nə lazımdır?

Müəllim cavab verdi:

– Əgər “beş gözəlliyyə” hörmətə yanaşılsa ve “dörd şər” aradan götürülse, dövlət düzgün idarə olunur.

Tszı Cjan dedi:

– Baş “beş gözəllik” hansılardır?

Müəllim cavab verdi:

– Leyaqətli er kişi xeyrəxahdır, ancaq israfçı deyil, o başqalarını işləməye məcbur edir, ancaq bunun üçün ona heç kəsin acığa tutmur; onun istəkləri var, ancaq aqçoz deyil; onun hər şeyi var, ancaq lovğalığı yoxdur; güclüdür, ancaq çılgın deyil.

Tszı Cjan soruşdu:

– “Xeyrəxahdır, ancaq israfçı deyil” nə demekdir?

Müəllim dedi:

– O, xalq üçün sərfəli olanı sərfəli sayırsa, bu demək deyilmə ki, o, xeyrəxahdır, ancaq israfçı deyil? O başqalarını işləməyə məcbur edəndə zəruri işləri seçərsə, kimin acığa tutar ona? O, insansevər olmaq istəib insansevər olarsa, aqçozlik haradan peydə ola bilər? Layiqli er kişi üçün nə kütələ var, nə azlıq; ondan ötrü nə balaca var, nə böyük; o heç kəso ikrəhal yanaşmur. Məgər bu, o demək deyilmə ki, hər seyin ola, ancaq bununla belə lovğalığın nə olduğunu bilməyəsən? Layiqli er kişi qaydaya uyğun papaq ve paltar geyir; gördüyü hörmətə yanaşır; o hər vaxt təmkinlidir, adamlar da ona hörmətə baxırlar, eyni zamanda qorxurlar ondan. Məgər bu, o demək deyilmə qüvvətli olasan, ancaq bununla belə çılgın olmayasan?

Tszı Cjan soruşdu:

– Baş “dörd şər” nedir?

– Nəsihət vermək əvəzinə, öldürmək; bu, zülmkarlıq deməkdir; qarşısını almaq əvəzinə, qızışdırmaq. Bu, pozğunluq deməkdir. Gösteriş verməmək, sonra isə sixşdırmaq. Bu, quldur olmaq deməkdir. Adamlara onlara gerek olan şey verilməlidir. Gerek olandan az verib, gerek olandan çox almaq; bu, hakimiyyət nümayəndəsi olmaq deməkdir.

(Fasıl XX. I)

“MEN-TSIZ” KİTABINDAN

Tannısal Əkinçinin tolimini öyrəden Syuy Sin adlı birisi Çu vilayətindən Ten çarlığına geldi. Saray kandarına ayaq basıb çar Venquna dedi:

– Uzaqdan gələn çox sözler eşidib hökmədərən insansevər idarəsi bərədə. İsterdim ki, yerleşmək üçün torpaq alıb senin təbəən olum.

Ven-qun ona yer göstərdi:

Syuy Sinin onlara ardıcılı oldu; onların hamısı qaba mahuddan paltar geymişdi, çörəkpulu qazanmaq üçün başmaq hörür, hesir toxuyurdular.

Konfusiçi Çen Lyanın şagirdi Çen Syan ve onun kiçik qardaşı Tszay toxanı çiçinlərinə atıb Sun çarlığından Tene gelib dedilər:

– Biz hökmədarın kamıl – müdrik idarəsi haqda çox sözler eşitməsik. Siz kamıl-müdrik adımsınız, biz de isteyirik, sizin təbəəniniz olaq.

Çen Syan Sinla görüşüb ondan böyük sevinə duydur. O özü öyrədiyi bir qırqa qoyub, Syuy Sinden öyrənməyə başladı.

Çen Syan Men Tszı ilə de görüşüb Syuy Sinin nitqlərini ona verdi:

– Ten hökmədarı doğrudan da müdrik hökmədar, ancaq Yol bərəde eşitməyib. Müdrikler xalqla birlikdə ekib-bibir, ruzi qazanır, xöreyi özləri hazırlayırlar, adamları da idarə edirlər. Ancaq bu gün isə qidalanmaq üçün hökmədarın anbarı da, xəzinesi de var, ancaq o, xalqı talyır – müdriklik budurmu?

Men-Tszı dedi:

– Yeqin ki, müəllim Syuy yalnız özü qazandığı çöreyi yeyir?

– Hə, eledir.

– Müəllim Syuy yeqin ki, özü toxuduğu parçadan paltar geyir?

– Yox, müəllim sadəcə olaraq qaba mahud geyir.

- Müəllim papaq geyirmi?
- Geyir.
- Neca papaq?
- Ağ kotandan.
- Ketanı özü toxuyur?
- Yox, taxila doyişib?
- Niya özü toxumur?
- Bu, taxıl oknayo mane olardı.
Sonra Men-İszı dedi:
- Axı müəllim Syuy xörayı dəmir qazanlarda və saxsı qablarda
bişirir və dəmirlər yer şumlayır?

- Ha, elədir.
- Bunları o özümü düzəldir?
- Yox, taxila doyişir.
- Demək belə.

- Məgər taxılı dəmir qazanlara və saxsı qablara deyişəndə dulus-
çuları və metaloridənləri talaşırlar? Yaxud, dulusçular və metalçılar
qabları taxılı deyişəndə ökinçinə talaşırları? Niye müəllim Syuy
gili özü hövkələmər və dəmiri özü ərimir? Özüna gərək olan şey-
lərin hamisini öz evində düzəltmər? Niye o ardi-arası kəsilmədən
gah bir şeyi, gah o birini sənətkarlarla doyişdirir? Məgər bu, müəl-
limi yormur?

Cən Syan cavab verdi:

- Axı bu qədər sənətə məşğul olub, özü də yer şumlamaq mümkün deyil.

- Belə çıxır ki, ökinçiliklə yalnız Ərş-i-əla ölkəsinin idarə olun-
masını birləşdirmək olar? Razi deyiləm! Bir var böyük adamların
qismotı, bir də balaca adamların qismotı. Əgor insan bədəni üçün yüz
sonatın elçiyə bildiyini hor bir adam özü əmolo getirseydi ve yalnız
özünün əmolo gotirdiklərindən istifadə eləsəydi, bütün xalq dincilik
bilməzdı. Buna görə deyiblər: "Ağlı güco salmaq olar, bədəni de
güco salmaq olar. Ağlınu güco salanlar adamları idarə edirler, bədəni
güco salanlar isə adamlar tərəfindən idarə olunurlar". İdarə olunan-
lar başqlarını yedirirlər, idarə edənlər isə onlardan yeyirlər.

Ərş-i-əla ölkəmizin ümumi qanunu belədir.

(“Ten Ven-qun” fəsli, I h.)



Tsi çarlığı sakinlərindən birinin arvadı və kənizi vardi. Onların
əri tez-tez yoxa çıxır, eve tox və sərəş vəziyyətde qayırdı. Kimlə
yeyib-icdiyi arvadı ondan soruşanda her dəfə aydın olurdu ki, kişi
əyanlarla, varlı adamlarla oturub-dururmuş. Onda arvad kənizə dedi:

- Kişi evdən yoxa çıxır, həmişə də eve tox və kefli qayırdı,
soruşanda da, kiminlə yeyib-icir, belli olur ki, əyanlarla, varlılarla.
Ancaq bizim qapımızı həle bir hörməti şəxs açmayıb! Gedib öyrə-
necəm, görüm hara gedir bu kişi bele!

Çox erken durub, oğrun-oğrun erini izleməye başladı. Bütün
şəhərdə bir adam tapılmadı ki, ayaq saxlayıb onunla kəlmə kəssin.
Nehayət, o, Şərq barışının yanındakı qəbiristana çatıb qəbiristə gelen-
lərdən yemek qalıqlarını dilənməyə başladı. Ancaq görünür, bu azlıq
elədi, kişi dörd yana boylanıb o biri adamların yanına getdi... Sən
demə, o belə yeyib-icmiş.

Arvad eve qayıdıb kənizə dedi:

- Gör bize kim ərlük edmiş, biz isə ona arxalanmalı və ömrü-
müzə onunla cürütütməliyik.

Sonra o gördüklerini kənizə danişdi və ikisi də qapını içəridən
bağlayıb göz yaşı tökməye başladı. Hər şədən xəbərsiz kişi isə şən
ve razi halda eve qayıtdı və megrur əda ilə arvadla kənizən qarşı-
sında dayandı.

Necəbəti erin fikrincə, var-dövlət, ad-san, mənfəət və yüksək
vəzifə əldə etməye çalışanlar arasında az adam tapılar ki, öz arvad
və kənizərini xəcaletdən göz yaşı tökməye məcbur etməsin.

(“Lilou” fəsli, P.H.)

“DAODETSZİN” KİTABINDAN

2-ci fəsildən

Göyələr altında bilinənde ki, gözəllik gözəllikdir, çirkinlik de
ortaya çıxdı. Bilinənde ki, xeyir-xeyirdir – şər de çıxdı ortaya. Buna
göredir ki, varlıqla yoxluq bir-birini töredir, çətinlə asan bir-birini
yaradır, qısa və uzun bir-biriyle ölçülür, yüksəklikdən alçaq bir-birinə
doğru can atır, her cür səsle insan səsi bir-biriyle uyarlıq yaradır,



qabaqlıla sonraki bir-birini izleyir. Buna görodir ki, müdrik etmeden edir ve susmaqla öyredir...

3-cü fosil

Əger istedədi torfleyib göye qaldırmalar, adamlar arasında roqabot olmaz. Az təpilan şeylər yüksək qiymətləndirilməsə, adamlar uğurluq eləməzərlər. Əger adamlar istəyi qızışdırın şeyləri görəsələr, onların ürokları heyocana düşməz. Ona görə de idare edən müdrik olanda o, adamların üroklarını boşaldır, qarınlarını isə doldurur, iradalarını zoiflədir, sümüklerini möhkəmlədir. O, daim çalşır ki, xalqda bilik və istek olmasın, bilənlər iş görməye cesər etməsinələr. O etmədən edir, hamını da idare edir.

12-ci fosil

Bəş boyadan göz kor olur, bəş səsden qulaq batır, bəş daddan dil kütöllür, cıdır və ov çılgınlıq yaradır, az təpilan şeylər cinayət çəkir. Ona görə de müdrik qarına qayıq gösterir, göze yox, o, zəruri olanı götürüb, artığı atır.

18-ci fosil

Böyük Yoxa çıxanda – “xeyir” və “borc” ortaya çıxır. Ağıl koşkınıyi ilə birləşdə böyük görkəzməçilik tövəyir. Altı qohumun sözü düz golmoyondo “oğul hörməti” və “ata-ana sevgisi” ortaya çıxır. Dövlətdə qarmaqarışıqlıq olanda “sadiq töbəələr” ortaya çıxır.

57-ci fosil

Ölkə edaletlə idare olunur, müharibe və biclikle aparılır, Kainat etkisizliklə əldə edilir. Men bunu neden bilirom? Ondan ki, Kainatda qadağa çox olanda xalq yoxsullaşır. Xalqın yarığı çox olanda ölkədə didişmələr başlayır. Adamlar arasında ustalar və bacarıqlılar çox olanda az təpilan şeylər artır. Qanun və formanlar bollaşanda quldurluq və soyğunçuluq artır. Ona görə de müdrik deyir: men heç ne eləmirmə, xalqa öz-özüne kamiloş; dincliyi sevirem – xalq da öz-özüne düzəlir; iş tutmuram – xalq özü varlanır; istoklərim yoxdur – xalq da özünü sadolikdə saxlayır.

64-cü fəsil

Yerimezi – əldə saxlamaq asandır. Hele təzahür etmemisi yönoltmek asandır. Kövreyi sindirməq asandır. Xirdani dağıtmak asandır. Hele heç ne yoxxən hərəket etmek gərek. Ara qarşımış qayda yaratmaq gərek. Gövdəsi qucağa siğmayan ağac kövrək bir zoğdan yaranır, doqquz qatlı qülə torpaq topaçığından qalxır, min li uzunluğunda yol ayaq altındañan başlayır.

İş gören – uduzacaq, varlı olan – itirəcek. Ona görə de müdrik is görmür və uduzmur, yoxdur ki, itirə de. Bir iş başlayan adamlar iş başa çatanda çox vaxt uğursuzlanırlar. İşi chtiyatla başladığı kimi chtiyatla da başa çatdırınlar uğursuzluğa düşmürələr. Ona görə de müdrik teessübsüzlüyü can atır, az təpilan şeyləri qiymətləndirmir, bilmeyenlerden öyrənir, başqalarının keçdiyi yola gəlib çıxır. O, hadisələrin təbii axarına eməl eleyir və iş görməyə girişir.

65-ci fəsildən

Qədimlərdə Yola eməl etməyi bacaranlar xalqı maarifləndirmir, avamlıqda saxlayırdırlar. Xalq çox biləndə onu idare etmək çətin olur. Ona görə de ölkə idare eleyən həm de müdriklik eleyirse – ölkəyə zərər vurur, müdriklik eləməndə idare edən isə – xeyir verir. Bu iki metləbi dərk eleyənlər hamıya örnək olacaqdır...

“LE-TSIZ” KİTABINDAN

Tsin valisi Muqun mehter Bo Leyə dedi:

– Sen daha qocalmışsan. Senin neslindən at seçə bilən başqa birisi yoxmu?

– Yaxşı atı, – deyə Bo Le cavab verdi, – duruşuna, ezelesinə və sümüyünə görə tanımaq olar. Ancaq Ərşî-əlanın Birinci atında bütün bunlar sanki pozulub və silinib, örtülüb və gizlənib. Bele at toz qaldırmadan, arxaşınca iş qoymadan qaçır. Menim oğullarımınsa bacarığı azdır: onlar yaxşı at seçə bilərlər, ancaq Kainatın Birinci Atını tapa bilənzələr. Vaxtılo men mələndə odun şəlesi və torovəz bağlamaları daşıydardım. Tszyufan Qao adlı birisiyle. O, atları nökerinizdən pis tanımrıdı. Onu devət eleyin.

Vali Tszyufan Qaonu qəbul etdi və yubanmadan onu at dalınca gördördi. Tszyufan Qao üç aydan sonra gəlib dedi:

- Tapmışam. Qumlu Təpədə.
- O necə atdır? - deyə Muqun soruşdu.
- Kəhər madyandır.

Madyani gətirməyə adam göndərdilər, belli oldu ki, qara bir ayğırdır.

Vali qayğılandı, Bo Leni çağırıb dedi:

- Heç no çıxmadi! At seçməyə göndərdiyin adam atın rəngini də fərqləndirə bilmir, madyani ayğırдан seçə bilmir, ondan atabaxan çıxmaz.

- Doğrudanım o bu həddə çatıb! - deyə Bo Le dərin bir heyranlıqla nöfəs dərdi. Hə, bundan sonra minlərce, lap bir qara sürü monim kimi adam olsa, onun yanında heç nadir. Axi Qao többi mahiyəti görür. Dəni görür, püfəni atır, daxile dalır, zahiri unudur. Nəyi görmək lazımdırsa, onu görür, görəksizə iso diqqət yetirmir. Nəye baxmaq görəksə baxır, görəksizə baxmayı yersiz səyir. Hə, belə bacarıq hər cür atdan qiymətlidir.

Ayğırı gətirənən gördülər ki, bu doğrudan da Yer üzünün Birinci Atıdır.

(8-ci fəsildən - "Uyğunluqlar haqqında")

Dairasının uzunluğu yeddi yüz li, hündürlüyü min jen olan Tayxan və Vanyu dağları qabaqlar Tsziçjounun güneyində - Xeyanın quzey tərəflərində yerləşirdi.

Quzey dağından olan avamın biri də orada, üzbezədə yaşayırı. Onun yaşı artıq doxsanı haqlamışdı. O, dağ godiklərinə dirməşmədan, uzaq dolama yollar getməkdən yorulub, bir gün öz ev adamlarını moşvərotə topladı:

- Bu dağı dibinəcən qazib götürməyə girişək olmazmı? Onda Yuncjonusun güneyinə, lap Xanşuy çayına qədər düz yol açılar.

Hami həvəsələ razılaşdı, Avamın arvadı isə şübhə elədiyini bildirdi:

- SənİN gücünlə heç Kuyfu təpəciyini də yerindən tərpətmək olmaz, bu dağların öhdəsindən sənmi gələsən! Hələ bes ordan çıxan torpağı, daşı neyləyəcəkson?

- Boxay körfəzinə, o dayaz yerdən quzeyə tərəf tökerik! - deyə ona cavab verdilər.

Avam kişi üç oğlunu və sümüyü berkmiş nəvələrini götürüb yaraları yarmağa, yeri qazmağa və onu səbetlərde Boxay körfəzine daşumağa başladı. Tsziçen ailesindən qonşu dul qadının süd dişini yenico dişəmisi bir oğlu vardı - o da köməye tələsdi. Qiş yayla evez olundu, onlarsa körfəzə dağ arasında hələ birçə dəfə gedib-qayida bilmisdilər.

Çay döngəsindən olan bir ağıl dəryası Avamı ele salıb bu işden çəkindirməye çalışırdı:

- Axmaqsan ki, tayın yoxdur! Bu yaşa, bu güclə sən dağda bir qum dənasını de tərəpə bilmezsen, hələ torpağı, daşı demirəm.

Avam gülümsədi:

- Sen isə ele kütsen ki, balaca uşaq qəder ağlın yoxdur, bu yetim oğlanıqaz da sendən ağıllıdır. Men oləcəm, oğulları qalacaq, onlardan nəvələr töreyəcək, nəvələrin də oğulları olacaq, onların da öz oğul-uşağı; beləcə de gedəcək oğullar dalınca oğullar, nəvələr dalınca nəvələr və onların axırı, sonu olmayacaq. Bəs dağlar? Axi onlar daha artmırlar - men qəm yeməliyəm ki, onu yarmağa ömrüm çatmayıacaq?

Ağıl dəryası deməyə söz tapmadı.

Dağlar ruhu, ilanlar padşahi bunu eşidib qorxuya düşdü ki, qoca geri çəkilməyəcək və bu barədə Ərşə-alanın hökmdarına xəber verdi. Hökmdar, qocanın sadədilliyindən təsirlənib, Azman Qarışqalar nəs-lindən iki ruha əmr elədi ki, dağları qazib daşısınlar - birini şimal-sərqə, o birini Yuncjoudan güneyə tərəf. O vaxtdan bəri Tsziçjonun lap güneyindən tutmuş düz Xanşuy çayına qədər dəha heç bir dağ səddi yoxdur.

(5-ci fəsildən - "Tənən sualları")

"ÇJUAN-TSZI" KİTABINDAN

Cjuan Cjou bir dəfə yuxuda gördü ki, kepenek olub: o, şən-şən uçur, özünü xoşbəxt hiss edir və bilmirdi ki, Cjoudur. Qefletən oyananda isə həttə Cjou olduğunu təccübəndlər və artıq bilmirdi ki, Cjou yuxuda görüb ki, o, kepenekdir, yoxsa kepenek yuxuda görüb ki, Cjoudur özü. Axi kepenekle Cjou tamam ayrı-ayrı şeylərdir. Yoxsa bu, çevrilme deyilən seydir?

(2-ci fəsildən - "Şeylərin bərabərliyi haqqında")

Bataqlıq qırqovulu on addımda bir dimdik çalır, yüz addımdan bir su tıpib içir, qəfəsdə isə yaşamaq istəmir: tox olsa da, nədənse canına yatırıf.

(3-cü fəsildən – "Yaşamaq sonatı")

Lao Dan ölündə Tsin İ onun yasını saxlayaraq üç dəfə ah çəkib çıxdı. Şagirdləri sorusudular:

– Məğər sən Müəllimin dostu deyildin?
– Dostuydum, – dedi Tsin İ.
– Əgor belədirsa, ona belə yaş saxlamaq olarmı?
– Olar, – deya Tsin İ cavab verdi. Men düşünürdüm ki, siz doğrudan da onun şagirdiniz, indi görürəm – yox, elə deyilsiniz. Men burası goləndə gördüm ki, qocalar onu oğul deyib ağlayırlar, cavanlar onu öz anaları kimi ağlayırlar. Buraya toplaşdırıldıqdan sonra onlar göz yaşlarını və ah-ufalarını saxlaya bilirlər. Axi bu Göylərə eks getməkdir, həqiqətdən uzaqlaşmaqdır, taleyin yazısını unutmaqdır; keçmişlərdə buna "ağ olmaq günüñi" deyirmişlər. Vaxt yetidi – Müəllim doğuldub; getmək vaxtı geldi – Müəllim boyun aydı. Əgor qismətlə barışsan və zərurətə tabe olsan – sənə nə sevinc yol tapar, nə qəm, keçmişdə buna "kəndirdən qurtulmaq" deyirmişlər.

(3-cü fəsildən – "Yaşamaq sonatı")

Atın dırmaqları var ki, qirov və qar üstüyle yeriye bilsin, yunu var ki, küləyə, sazağa dözsün; o, ot otlayıf, su içir, şahə qalxır və qacır – atın asıl xisliyi belədir. Ona nə uca qülliələr gərəkdir, nə zəngin otaqlar.

Ancaq bir gün Bo Le gəlib dedi:

– Mon atı ahlılaşdırı bilirəm.

Bunu deyib başladı onları dağlamağa və damğalamağa, buxovalıb yüyələnməyə, yallarını qırxmağa və dırnaqlarını kəsməyə, tövləye və axura öyrətməyə. On atdan ikisi-üçü öldü. O ise onlara achiq və susuzluqla azıyyət verir, löhərəm və dördnala qovur, sıradə dayanmaq öyürdir, cilovla öndən incidir, qamçı və şallaqla arxadan hədələyirdi, nəticədə atların yaridan çoxu öldü.

– Monso, – dulusçu dədi, – gillo necə roştar eleməyi bilirəm: dairələri ciddi surətdə sirkul üzrə, kvadratları bucaqlönlənə düzəldirəm.

– Mensə, – Dülger dedi, ağacı idarə edə bilirem: eyrini qarmaq üzrə, düzü şaqul üzrə uyğun şəkli salıram.

Ancaq ağacın və gilin tabietsi məğər qarmanın şaqula, sirkula və bucaqlıç təbe olmaqdadır. Ustaları isə nesilden-nesle bele sözleri tekrar eləməkə səhərləndirmişlər: "Bo Le at ehlişdirməkdə uständi, Dulusu və Dülger gili və ağacı idarə edə bilirdilər".

Ərşi-əlanı idarə edənər de bele sehvə yol verirler. Onu idarə edə bilənlər – bele etmirdilər.

Adamların təbiəti daimidir, sabitdir: onlar toxuyur, geyinirlər, ekrı və yeyirlər – bunu onların ortaqq xüsusiyyəti saymaq olar. Birlik və berabərlik onların təbib vəziyyətidir. Bax buna görə de Yüksek Xeyirxahlıq zamanlarında onların hərəkəti ustuflu, baxışları bütün idi. O vaxtlar dağlarda yol və çığır, çaylardasa qayıq və körpüllər yox idi; bütün canlılar bir yerde olur, sərhəd tanımlırlar, quşlar və heyvanlar sürüyle gəzib dolışdırırlar, otlar və ağaclarla istedikləri kimi bitirdilər. Vəhşi heyvanın və quşun başına ip salıb aparmaq olardı, ağaca dırmaşıb yuvada qarğaya, sağsağana baxmaq mümkün idi. Onda adamlar quş və heyvanlarla birgə yaşayırlar, bütün canlılara doğma idilər – alçaqlar və necabatlılar barədə haradan bilyedilər. Hami eyni dərəcədə avam idi, xeyirxahlıq da onları tərk etmirdi; hami eyni dərəcədə arzu bilməsdi, sade və təbib idı. Xalq beləcə səda və təbib yaşayaraq öz təbiətini saxlayırdı.

Ancaq haradansa müdrikler peydə olub, öz cəfəngiyatlarını "xeyir" qələminə verdilər, kələkələrini borc adlandırdılar və ölkəmizdə şübhələr yayılmağı başladı. Pozğunluq və çılçıraq musiqi adıyla, xırdaçılıq qaydalarına adət adıyla sırmaga girişdilər və Ölkemizdə dəmşəmələr başladı. Məğər ola bilərmi ki, ağacı şikət elemədən ondan budaq kesəsen? Məğər ağ yeşəm daşın korlamadan ondan şah üçün esa yonmaq olarmı? Yoldan və Xeyirxahlıqdan el çökəməmiş, adamları "xeyirə" və "borc" neccə öyretmək olar? Təbib duyğuları atmadan aleti ve musiqini neccə övrədəsen? Beş boyağı qarışdırımdan bəzək yaradıla bilərmi? Beş səsi qarışdırımdan altı meqam qurmaq olarmı? Şey-süy üçün ağacın şikət edilmesində dülger müqəssidir, "xeyir" və "borc" naminə Yolun və Xeyirxahlığın unudulmasında müdrikler müqəssirdirlər.

Azadlıqla yaşayanda atlar ot otlayıb, su içərdilər. Sevinəndə boyun-boyuna verib eşziləyərdilər bir-birini; acıqlananda bir-birinə dallarını çevirib şıllaqlaşardılar. Onların bacardığı da elə bu idi. Onların boynuna xamit, englərinə aypara taxdırdan sonra isə onlar

aciqli-acıqli baxmağı, boyunlarını eymeyi, cilov gəmirmeyi və yüyen qırmağı öyrəndilər. Yalmanmağı və çılgınlığı onlara Bo Le öyrətmışdır və bu onun cinayetidir...

Xesyunun çağında xalq nəylo məşgul olduğu barədə düşünmədən yaşayırırdı, hara getməli olduğunu bilmirdi; ağızı dolu, kəmərinin altı bərk olmaqla özi üçün gəzib dolaşır və şadlanırı. Onun bacarıdığı da elo bu idi. Ancaq müdriklər peydə olub öz adət və musiqilərinin yamağına başlıdlar. Ölkəmizdə bununla düzəltmək üçün, "xeyir" və "borcu" tərifləyib göylərə qaldırmağa başlıdlar. Ölkəmizdə ürek-ləri şəfqətləndirmək üçün o vaxtdan bəri xalq çılgıncasına bilik ve varidat yığmaq dälincə düşüb – bunda isə müdriklərdir müqəssir!

(9-cu fasilən – "Atın dirnaqları...")

Cjuan-tszi Puşuy balıq tuturdu, Çu çarının iki nəfər adlı-sanlı adəmi onun yanına gəlib dedildər:

– Hökmərdə sizi öz dövlətində xidmətə qatlaşmaga çağırır.

Cjuan-tszi qarşığı əlindən buraxmadan, hətta onlara tarəf dənəmədən cavab verdi:

– Eşitdiyimə görə, sizin Çu vilayətində müqəddəs bir tisbağı var: üç min il olar gobordayı, carlar isə onu əcədələrinin mebedində, mücrüdə, örtük altında saxlayırlar. Tisbağı üçün olüb hörmət-izzət qatnaqmı yaxşıdır, yoxsa quyrugunu palçıq içinde sürüyə-sürüyə yaşıamaqmı?

– Quyrugnu palçıq içinde sürüyə-sürüyə yaşamaq yaxşıdır, – deyəyanlar cavab verdilər.

– Onda çıxbın gedin, – dedi Cjuan-tszi, – men de quyrugumu palçıqda sürüməyi üstün tuturam.

(17-fasilən – "Payız suları")

Cuya gedən yolda Cjuan-tszinin ayağı boş bir kəlləyə ilişdi – tamam qurmuş, ancaq həla bütöv bir kəlləyə. O, şallağın sapiyla kəlloni döyəcəlib soruşdu.

– Niyo bu gına düşmişən? İstoklarında acgöz olduğun və qanunu pozduğun üçünmü? Yoxsa ölkən basilanda cəlləd kötiyyü üzərində kasıblor səni? Yoxsa ata-ananı, arvad-uşağıni pis işlərinle rüsvay edədiyinə görə, utandığından bu kəkə düşmişən? Ya acliq, soyuq azablaları səni bu hala salıb? Bolkə sadəcə olaraq, qocalıb ölmüşən?

Sorğu-suali saxlayıb, kəlləni başının altına qoyub yatdı.

Gecə kəllə onun yuxusuna girib dedi:

– Sözlərindən görünür ki, bacarıqlı boşboğazsan. Ancaq sənin soruştularının hamısı dirilərə addır. Ölülerinse bundan xəberi yoxdur. İsteyirsin mi sənə ölüldən danışım?

– İsteyirəm, – deyə Cjuan-tszi cavab verdi.

– Ölülerin, – dedi kəllə, – ne yuxarıda padşahı var, ne aşağı təbəbəleri; ilin dörd fəslindən gələn qayğıları da yoxdur onların. Qayğısız vo azad olan ölülor Göt və Yer qodırəbədidirlər, hətta üzlərini güneyə tutub taxta çıxan carların əyləncələri də onların bəxtiyyarlığıyla yanaşı qoyula bilməz.

Cjuan-tszi inanmayıb soruşdu:

– İstədinmi ki, Taleler hökmərdən buyurum səni heyata qaytar-sın, sənə sümük, dəri və et versin, sənə ata-anana, arvad-uşağına, qonşu və dostlarına qaytar-sın?

Ancaq kəllə qaş-qabağını töküb cavab verdi:

– Necə ola bilər ki, men çar zövqlərini adamların ezabına dəyişərəm?

(18-ci fasilən – "Ən yüksək sevinc")

Cjuan-tszinin arvadı ölmüşdü, Xuey-tszi yasa geldi. Cjuan-tszi isə bu vaxt çömelib oturmuşdu, küpü taqqıldadır və mahm oxuyurdu.

– Axi sənin ondan uşaqların doğulub, – dedi Xuey-tszi, – indi o qocalıb ölündə isə son ağlamaq bir yana, küpü taqqıldadır və mahm oxuyursan. Belə de iş olar?

– Ele deyil, – Cjuan-tszi cavab verdi. – O olüb, men tek qalsaydım, qəmlənməye bilirdim? Ancaq men onun başlangıcı barədə düşündüm – hele doğulmadığı vaxtları; neinki doğulmamışdı, hətta cismi də yox idi; neinki cismi, heç nefesi də yox idi. O, dumanlıq qarışaraq, inkişafə başlıdı – nefesi peydə oldu, nefesi artıraq cismi yarandı; cismi inkişaf etdi – heyati eməle geldi, indiso yeni bir çəvrilme və ölüm gelib. Bütün bular bir-birini evez eleyib, ilin fəsilləri kimi: yazdan sonra yay, payızın ardınca qış. Kainatda aram olduğu bir vaxtda onu niye ağı və hökürtülü yola salım? Axi bu, Götleri başa düşməmək demekdir.

Men de daha kiridim.

(18-ci fasilən – "Ən yüksək sevinc")

Tzsitsintsı çar üçün döyüş xoruzu hazırlamağa başladı. On gün-dən sonra hökmər soruşdu:

- Hə, xoruz hazırlırmı?
- Yox hələ, - dedi Tzsitsintsı, - hələ çox şöhrətperəstdir, boşca yero lovğalanır.

On gün ötəndən sonra hökmər yeno məlumat istədi və cavab aldı:

- Hələ do yox: hər səs qulaq verir, hər kölgənin üzərinə atılır.
- On gün gözlöyib hökmər yeno soruşdu:
- Hələ da yox, - deyo Tzsitsintsı cavab verdi, - acıqlı-acıqlı baxır, başdan-ayağa çılçınlıqdır.

On gündən sonra çar yenə maraqlanıb aşağıdakı cavabı eşitdi:

- İndiso, demək olar hazırlır: o biri xoruzu eşidib heç qimil-danın da: baxırsan, elə bil ağacdır. İradə və dözmü qüsursuzdur. Onun meydan sulamağına heç bir xoruz cavab verə bilməz, dönüb qaçar.

(19-cu fəsildən - "Hayati bilmış")

Çjun-ni Çuya yola düşdü. Meşədən çıxanda gördü ki, bir qozbel ucu yapışqanlı ağacla cincirama tutur, özü də elə ustalıqla tutur ki, deyirən bos olyilo dənləyir.

- Son necə də çəvikson, - dedi Çjun-ni. - Görünür, nəsə bir sərt öyrənmison?

- Biri var, - dedi qozbel. - Beşinci və altıncı aylarda ağacın ucuna bir cüt muncuq qoyub astaca qaldırıram; əgər muncuqlar düşmürso - on cinciramadan ikisi-üçü məndən qaçır; əgər üçü düşmürso - bircə cincirama qaçır, əgər beşi de diyrənləb düşmürso - sanki əlimlə dol-loyırom. Kötük kimi dayanıb qolumu quru budaq kimi uzadıram. Göylə Yer nəhəng olsa da, dünyada hor cür məxlüq çox olsa da, fik-rimədə yalnız cinciramanın qanadını görürəm; geri çökilmərəm, imtiha etmərəm, onları dünyaya dəyişmərəm - bundan sonra onları tutmaya bilirommi?

Konfusi şagirdlorinə baxıb dedi:

- "İradəni bir yərə yiğə bilson - tanrıya benzeyərsən" - bu söz elə bizim qozbel barədə deyilib ki.

(19-cu fəsildən - "Hayati bilmış")

Dülger Tsin ağadan zəng çörçivesi kesirdi. Çerçivə hazır olanda hamı mat qaldı: elə bil üstündə el gezməmişdi. Çerçivəni Lu valisi görüb dülgerden soruşdu:

- Buna hansı senetkarlıqla nail olmusan?

- Men yalnız peşə yiyyəsiyəm, - deyo dülger cavab verdi, - mənde hansı sənotkarlıqla biler? Hə, ancaq bir üsul var. Qolbən narahat olanda heç vaxt işə girişmərem. Üryimi temizləmək üçün mütləq peşəb elayirəm. Üç gün pəhriz saxlaşdırıdan sonra hörmət ve mükafat barədə, məvacib və rütbələr haqqında düşünməye cesarət elemirəm. Beş gündən sonra - tərif və danlaq barədə, uğur və uğursuzluq haqqında düşünməye cesarət elemirəm. Yeddi gündən sonra donub qalır, heç no duymuram, öz cismimi də hissə elemirəm, el-ayağımı unuduram. Bundan sonra menim üçün ne vali qalır, ne valının sarayı, bütün zahiri şeklär yoxa çıxır və menim bütün bacarığım bir nöqtədə cəmləşir. Onda men dağlara qalxıb ağacların töbii xüsusiyyətlərinə baxıram. Yalnız fikron en yaxşı gövdədə çərçivəni artıq hazır gördükdən sonra işə girişirəm - başqa cür heç başlamasın yaxşıdır. Beləliklə, menim təbiətimle ağacın təbiəti arasında tam uyğunluq yaranır - iş de ona görə schrli görürünür.

(19-cu fəsildən - "Hayati bilmış")

Cjuan-tszi yasdadyı. O, Xuey-tszinin qəbrinin yanından öterən yoldaşlarına tərəf dönbür dedi:

- Bir dəfə lən sakinlərindən birinin burnunun ucuna ağ gil sürtüldü: ləkə milçək qanadı boyda idi. O, dülger Şiyə əmr cəldi ki, ləkəni oradan yonsun. Gözünə döndüyüm dülger baltanı elə çaldı ki, kükək qopdu: əmri eşidən kimi ləkəni tamam yondu. Buruna toxunmadan gili tər-təmiz qaşdı. İnlı ise qaşını da terpətmədi. Sun valisi Yuan bunu eşidən dülgeri yanına çağırıb dedi:

- Mənimcün də belə bir iş gör.

Dülger cavab verdi:

- Men vaxtile o cür işlər görə bilirdim, ancaq o təhər material dəha sağ deyil.

Bax beləcə məndə de dəha material qalmayıb: Müəllim öləndən beri mübahisə etməye bir kesim yoxdur.

(24-cü fəsildən - "Suy U-quy")

Tor – balığı tutmaq üçündür; balık tutulandan sonra tor yaddan çıxır. Celo – dovşanı tutmaq üçündür, dovşan tutulandan sonra cele yaddan çıxır. Söz – fikri tutmaq üçündür: fikir tutulandan sonra söz yaddan çıxır. Men sözü unutmuş adamı hardan alım ki, onunla söhbet eløyim!

(26-ci fosilden – "Bizden dışarilar")

Birisı Çjuan-tsızını öz yanında xidmete çağırdı. Çjuan-tsız elçiye belo dedi:

– Heç qurbanlıq cöngə görmüsünüz mü? Onu tıkmalı parça ile bəzəyirlər, ot vo paxla ilə yemləyirlər. Sonra ise ocdadların məbedinə – koşmaya aparırlar. Bu vaxt o yeniden adice dana olmayı necə də istərdi – ancaq heyhat.

(32-ci fosilden – "Le Yuy-koy")

Cjuan-tsız can verirdi, şagirdləri onu dəbdəbeli surətdə dəfn etməyə hazırlaşırıldır.

– Nəyə gorok? – dedi Çjuan-tsız. – Tabutum torpaq olacaq, kəfənim göylər: nefrit komərim – günoşlo ay; mirvarim – ulduzlar, bütün canlılar – yasa gələnəm. Məgər dəfənim üçün hər şey hazır deyilmə?

– Biz qorxurraq ki, – deyə şagirdləri cavab verdilər, – qarğaqızğun sizi dimdikləyer.

– Torpağın üstündə, – Çjuan-tsız dedi, – qarğaqızğun dimdikləyir, torpağın altında qarışqalar və danadışları yeyir. Ölünü onların birindən alıb o birinə vermək nə vacibdir?

(32-ci fosilden – "Le Yuy-kou")

"MO-TSZİ" KİTABINDAN

Qunşu Ban Çu çarlığı üçün qala almaq məqsədile "bulud nərdəvanı" adında bir qurğu düzəldti ki, Sun çarlığının hücum edilsin. Müəllim Mo bunu eシib tezliklə Lu çarlığını tərk etdi. O, on gün on gecə yol geldi. Paltarı, ayaqqabısı cirilmiş halda golib Çu çarlığının paytaxtı İn şəhərinə çatdı və orada Qunşu Banı axtarır tapdı.

Qunşu Ban soruşturdu:

– Müəllim no soruşturmaq isteyir?

Mo-tszi dedi:

– Şimalda bir adam peyda olub, meni təhqrir eloyır. İstərdim ki, gedib onu öldürsəniz.

Qunşu Ban tutuldu.

Mo-tszi davam etdi:

– Əvəzində size on qızıl verərem.

– Men məneviyyat qanununa emel eloyıram, abəs yerə adam öldürmürəm, – deyə Qunşu Ban cavab verdi.

Mo-tsziaya qalxıb iki dəfə baş eydi ve Qunşu Bana dedi:

– İzin verin izah edim. Şimalda olarken eşitdim ki, Sun çarlığının hücum edilmesi üçün bulud nərdəvanı düzəltmişiniz. Yaxşı, bes Sun çarlığının günahı nedir? Axi Çu çarlığının torpağı onsuza da həddindən artıqdır, adamı ise çatışdır. Az olandan bir az da öldürmek, çoxu bir az da artırmaq – bunu meqsədəyənşən saymaq olarmı? Bir də, axı Sun çarlığı heç bir piş ixtitmayıb, onun üstüne ise hücum edilir – bunu insansevərlik saymaq olarmı? Bunu başa düşə-düşə hökməndər fikrindən daşındırmağa çalışımağlı sadıqlıq saymaq olarmı? Sen onu fikrindən daşındırmağa çalışıb nail olmamışansa, mübahisə sənətində gücsüzsen. Məneviyyat qanununa emel etmək, bir adamı öldürməkdən boyun qaçırb, çoxlarını öldürmeye hazırlıq görmək – məgar bunu ağıllı iş saymaq olarmı?

Qunşu Ban bilmədi ne desin.

Mo-tszi dedi:

– Deməli, siz öz fikrinizdən daşınırsınız?

– Mənim gücüm çatmaz, – dedi Qunşu Ban. Men bu barede Çu hakiminə qeti söz vermişəm.

– Nolar, onda məni Çu hakiminin yanına aparin, – dedi Mo-tszi.

– Yaxşı, – deyə Qunşu Ban cavab verdi.

Hakimi görəcək müəllim Mo dedi:

– Bir adam var, oymalı döyüş arabasından imtina eloyır, ancaq qonşunun əzilmiş arabasını oğurlamaq isteyir; bəzəkli parçadan tikilmiş uzun ətekli paltardan imtina eloyır, ancaq qonşunun qısa keçə kürkünü elde elemek isteyir, özünün elə dari və otini yemir, ancaq qonşunun püfesini və tullantı etlərini yemek isteyir. Bu necə adamdır?

– Bu ki oğurluq azarına tutulmuş bir adamdır.

Onda müəllim Mo dedi:

— Çu çarlığının uzunu da, eni da beş min li uzanıb gedir, Sunun eni-uzunu iso comisi beş yüz lidir. Bu elo oymalı döyüş arabasıyla qonşunun ezişim dasqası kimi bir şeydir. Cuda Yunmun gölü var - içi dolu kərgədan, gölün etrafında çoxlu maral, Yantszi vo Yan çaylarında cürbocur balıqlar, tisbaqlar, timşahlar, yoni Ərşî-əla dövlətimizin varını toxşıl eləyən hər şey boldur. Sunda iso hətta qırqovul, dovsan vo tükü dö yoxdur. Bu da elo ola dari və etlə püfə və et tulantısı kimi bir şeydir. Çu meşələrində uca şamlar, kotalplar və başqa ağaclar bitir. Sunda iso iri ağaclar olmur. Bu da elo tikməli parça və qaba keçə örük kimi bir şeydir.

Sonra Mo-tszi dedi:

— Mənə elo goılır ki, sizin nökərlərinizin Suna hücum hazırlaması uğurluşa susamış xəstəyə bənzeyir. Mənə, valinin Suna müharıbəyə getməsini nainki heç bir səbəbələ izah etmək olmaz, bundan əlavə, bu tədbir valiya uğur gotirməyəcək.

Hakim dedi:

— Hökimənə nitqdır. Ancaq Qunşu Ban artıq bizimcün bulud nərdəvani hazırlayıb və biz Sunu mütləq ola keçirəcəyik.

Sonra müəllim Mo Qunşu Bana müraciət etdi, kəmərini açıb şəhər barışmış kimi yero sərdi, yazı lövhəcikləri onunçun hücum və müdafiə alətləri rolunu oynayırdı. Qunşu Ban doqquz hücum əslü töbəq edirdi, ancaq Mo-tszi hər dəfə hücumların qarşısını alırdı. Qunşu Banın bütün hücum əsulları tükdəni, ancaq şəhəri ala bilmedi, Mo-tszinin isə ehtiyatda müdafiə əsulları hələ vardi.

Qunşu Ban möglübliyyətə uğradı, ancaq dedi:

— Sənə necə qalib gəlmək mümkün olduğunu bilirom, ancaq demərom.

Mo-tszi cavab verdi:

— Mon de bilirom son mənə hansı üsulla qalib gəlmək istəyirsən, ancaq mən de demərom.

Çu hökmədarı izahat istədi. Mo-tszi dedi:

— Qunşu Banın fikri mənə öldürməkdən o yana keçmir, çünki onun fikrincə moni öldürsə, Sunun əlindən müdafiə olunmaq imkanını alacaq. Ancaq monim şagirdim Tsin Qu-li və üç yüz nofer başqası monim müdafiə alətlərimlə yaraqlanaraq artıq Sun barıları üzərində dayanıb. Cudan düşmənlərin gölməsini gözləyirlər. Belə ki, mən öldürsəniz də, qalib gələ bilməyəcəksiniz.

— Çox yaxşı, — dedi hakim. — Əmr edirəm Sun üzərinə hücum dayandırılsın.

Mo-tszi geri qayıdı. O, Sun vilayetindən keçib gedəndə güclü yağış başladı. O, qala qapısında yağışdan daldalanmaq istədi, ancaq gözətçi buna yol vermədi. Buna görə də deyiblər: "Öz ruhunu mükemmel eləyənin xidmətindən kütle xəbərsiz olur, ancaq özüne gurultulu ad qazanmaq istəyənləri o, yaxşı tanır".

("Qunşu..." faslı)

"XAN FEY-TSZI" KİTABINDAN

Lu çarlığında bir kişi qəşəng çit başmaqlar, onun arvadıysa "qao" adlı ağ ipək toxuyurdu. Onlar Yue çarlığına köçməyi qərara aldılar. Birisi onlara dedi:

— İflas olmadan qurtara bilməyəcəksiniz?

Lu sakını dedi:

— Ele niye?

Cavabında dedilər:

— Çit başmaq ayağa geyilmək üçündür. Yue camaati isə ayaqyalın gəzir; ağ "qao" ipəyi baş geyimlərinə gedir, Yue camaati isə baş-açıq gəzir. Sizin bacarığınızın heç kəsə gərek olmayacağı bir yerde müflislişməməyə ümidi bəsleyirsiniz?

* * *

Çin Tszi-pi Tyan Çen-tszinin yanında qulluq eləyirdi. Bir gün Tyan Çen-tszi Tsi çarlığına qaçıb, oradan da Yana yollandı. Çin Tszi-pi isə onun dalınca düşdü, sərhəd qapısından keçmək üçün onun da buraxılış vərəqesi vardi. Onlar Yan vilayetinə çatanda Tszi-pi dedi:

— Məgər ağam qurmuş bataqlıqda ilanlar barədə heç nə eşitməyib? Bataqlıq quruyanda ilanlar toplaşdırıb, sürünüb oradan getsinlər. Bu vaxt balaca ilan yekə ilanı dedi: "Əger siz qabaqda getseniz, mənse sizin ardınızca gələmə, adamlar düşünerlər ki, bu sadəcə olaraq ilanların sürünmesidir və mütləq onların arasında eləsi tapılacaq ki, bizi öldürəcək. Yaxşı olmazmə, mən belinize götürəsiniz – onda adamlar düşünerlər ki, men – ilanların şahiyam".

Yeko ilan balacanı dalına alıp yolu keçməyə başladı, bunu görən adamlar "İlanlar padşahi" deyə-deyə çokılıb yol verdilər. İndi siz göyçəksiniz, ağam, mənsə cybəcərem. Əgor siz mənim yaxın adamım olsaydım, adamlar məni min döyüş arabası olan hökmər hesab edordılar, xidmətçiim olsaydım – on min döyüş arabasının yiyesi sayardılar. Yaxşı olmazmı, ağam, özünüüz nöker yerine qoyasınız?

Budur, artıq Tyan Çen-tszi olinde buraxılış vəroqesi olmaqla Çin Tszi-pini müşayiət eləməyo başladı. Onlar karvansaraya çatanda böyük hörmətlə qarşılandılar, onları şoraba və etə qonaq etdilər.

Bələ də damışılar.

Yan sakını Li Tszi uzaq sefərlər aludəsi olmuş, onun arvadıysa bir çinovniklə olaqayə girmişdi. Li qəfletən qayıdır gələndə bu çinovnik onun arvadının vataq otağındıydı, arvadısa qorxusundan özünü itirmişi. Bu evdə yaşıyan konız ona dedi:

– Qoy cavən ağa casarlatla evdan çıç-çıraq çıxsin, bizse özümüzü elo göstərək ki, heç kəsi görmürük!

Cavan ağa, ağlım itmiş kimi, onun sözünə emel edərək qaçış evdan çıxdı.

– Bu kimdir? – deyə Li heyətləndi.

Ev adamları cavab verdilər:

– Burda heç kəs olmayıb!

Li soruşdu:

– Deməli, mənim gözüümə ruh görünüb?

Qadınlar cavab verdilər:

– Elədir ki, var!

– Mən indi neyloym?

– Beş növ qurbanlıq heyvan sidiyi götürüb onunla yuyun – cavab bələ oldu.

Li onlarla razılışib sidiklə çımdı.

Düzdür, bəziləri təsdiqləyirlər ki, o, lotos suyuyla yuyunubmuş.

Çi çarının sarayında bir rəssam yaşıyirdi. Çar ona bir sual verdi:

– Neyin şəklini çekmək lap çotindir?

– İtin və atın – cavab bələ oldu.

– Bəs on asanı?

– İblislerin və ruhların, – cavab belə oldu. Axi itle atı camaat tanır – seherden axşamadək göz qabağındadır onlar, ona görə de burada sehər yol vermək olmaz və deməli, onların şəklini çekmek də çotindir. İblislərə ölü ruhlarının iso cismani biçimləri yoxdur, onlar gözle görünmürlər, ona görə şəkllərini çekmek də asandır.

Cjen çarlığı sakinlərindən birisi başmaq almaq fikrine düşdü. Qabaqcadan ayagının ölçüsünü götürüb qoydu yanına. Bazara gedəndə isə ölçünü götürməyi unutdu. Başlığı elinə götürdükdən sonra birdən dedi:

– Ölçü evde qalıb.

Eve qayıtdı. O, geri döndən isə bazar bağlanmışdı, başmaq ala bilmedi. Ondan soruşular:

– Niyo başlığı ayağına geyib baxmadın?

– Ölçüye etibar elesəm, özümə inanmağımdan yaxşıdır!

Uzaq keçmişlərdə xalqın sayı az idi, vəhşi heyvan və quşlarda çox idi və adamlar quşların, heyvanların, həşərat və cüclülerin öhdəsindən gələ bilmirdilər. O vaxt bir müdrik adam gelib saysız-hesabsız bedbəxtliklərin qorunmaq üçün ağacda bir yuva qayırdı, xalq ise sevinib onu Ərş-i-əla ölkəsinin hökmərini kimi tanımağa başladı və adımı da qoydu Yuçao şı, yeni "Yuva yiyesi". Adamlar yabanı meyvə toxumu, quru və dəniz iblizləri yeyib dolanırlılar, çiy etin pis iyi onların medə və bağışqlarını korlayırdı, adamlar o vaxt tez-tez naxoşlayırdılar.

Ancaq bir gün müdrik adam gelib ağac payanı fırlatmaqla od elədi və atın iyi deyişildi. Xalqa sevinib onu Ərş-i-əla dövlətinin hökmərini elədi və adımı da qoydu Sujen şı, yeni "Od çıxaran".

O qədər də qədim olmayan keçmişlərdə Ərş-i-əla daşqın oldu, ancaq Qun və Yuy suları arxalarla axırdılar. Yaxın keçmişlərdə Tsze və Cjou şuluqluq eləyirildilər, ancaq Tan və U onları ram elədiyor. Ancaq Sya sülalesi zamanında bir kəs yuva - mənzil qurmaq fikrine düşsəydi, yaxud ağacı sürtməkle od almaq istəseydi, Qun və Yuy

yəqin ki, ona güldürdilər. Və əgor İn və Çjou zamanlarında bir kəs torpağı arxalar qazmaqla qurutmağa girişmişdi, Tan və U yəqin ki, ona güldürdilər. Buna görə də tabiidir ki, Yaonun, Qunun, Yuyun, Tanın və Unun işlərinə heyran qalıb onu bugünkü nosla tətbiq eləməyo çalışanlar yeni müdriklərə gülünc görünürələr. Çünkü müdrik qədimləri tokrar eləmir, dəyişməzi örnək götürmür, öz dövrünün işlərini götür-qoy edərək, vəziyyətə uyğunlaşır...

Sun padşahlığının bir sakını yer şumlayırdı, tarlanın ortasında isə bir kötük vardi, hardansa bir dovşan çıxdı, qaçıb həmin kötüyə çırılıdı və öldü. Buna görə əkinçi toxasını bir tərəfə qoydu və kötüyün yanında dayanıb növbəti dovşanı gözləməyə başladı.

Əlbəttə, əkinçi dovşan gəlib çıxmadı, əkinçi özü isə bütün Sun padşahlığında gülüş hədəfinə çevrildi.

Bugünkü xalqı kim keçmiş hökmədarların tədbirleriyle idarə etmək isteyirse, həmin kötüyü güdənə bənzəyir.

"LYUYUN YAZLARI VƏ PAYIZLARI" KİTABINDAN

Çəndən golirkən yoluştı Tsaya dönen Konfusini bədbəxtlik haqlayanda o hotta unluca şorbası da yeyə bilməmiş, yeddi gün ağızına bir don də almamışdı və günün günortağçı zəiflikdən yatrıldı.

Şagirdi Yan Xuey çatınlıkla bir az düyü təpib bişirməyə başladı. Düyü lap bişabişdə Konfusi birdən gözünü açıb Yan Xueyin qazan- dan nəsə götürüb yediyini gördü, ancaq özünü görməzliyə vurdur.

Bir azdan düyü hazır oldu, Yan Xuey xahiş elədi ki, Konfusi xöröyin dadına baxsın. Konfusi ayaga qalxıb dedi:

— İndicə rohmatlı atımı yuxuda gördüm, ancaq onun ruhuna yalnız tömiz xöröklo ehsan vermek olar.

— Heyif ki, bu mümkün deyil! — deyə Yan Xuey cavab verdi. İndicə xöröyin içino kömür qırığı düşmüşdü, şagirdiniz onu çıxarıb yedi ki, pis olamat aradan qalxın!

Konfusi nafasını dərib:

- Biz öz gözümüzə inanırıq — ancaq ona da etibar yoxmuş; biz öz üryimizə inanırıq — ancaq ona da inanmağa doymoz. Şagirdlərim, yadda saxlayın: həqiqötən insanı öyrənmək asan deyil!

Bu hadiso Sun padşahlığında olmuşdur. Din familyalı ailənin su quyusu yox idi. Suvarma zamanı geləndə Dinlərdən birisi tez-tez həyətdən çıxırırdı. Nəhayət, aila quyu qazdı və Dinlər adamlara dedilər:

- Quyu qazmışıq — elə bilirik bir adamımız artıb.
Onlar da o birilərinə dedilər:
— Eşitmisinizmi, Dinlər quyu qazıblar və oradan da bir adam çıxarıblar.

Bu söz-söhbət bütün padşahlığa yayıldı və nehayət, Sun padşahının da qulağına çatdı.

Padşah bir elçi göndərdi ki, Dinlərin özündən soruşsun.
Onlar elçiye belə cavab verdilər:
— Biz quyudan adam çıxarmamışıq, özümüzün əlavə bir işçi əldə etmişik.

Tsi padşahlığında öz qorxmazılığı ilə öyünən iki nəfer yaşıyırı — biri Güney barının yanında, o biri Quzey barının. Onlar təsadüfən yolda görüşdülər və o saat qərara geldilər: "Belə birlikdə içək bir az?"

Bir neçə bədə addatdular, sonra onlardan biri dedi:
— Belə bir az et tapaq?
O biri cavab verdi:
— Sen de etdənəm, mən de etdənəm, belə olduğu halda et dalınca getmek neyə gerek?

Onlar yalnız bir az xörək şirəsi əldə etdilər.
Sonra biçaqlarını çıxarıb bir-birini yeməyə başladılar; yalnız ölüm dayandırıdı onları...

Belə qorxmazıqdansə qorxməq yaxşı deyilmi?!

Konfusi yolda dincəlmeye dayanmışdı, onun atı açılıb getdi. At bir kəndlilinə əkinini tapdadı, kəndli atı tutub öz təvlosinə saldı.

Tszi-Qun onunla danışmağa gəndorildi, özünün bütün natiqlik bacarığını işə saldı, kəndli isə heç no eşitmək belə istəmirdi.

Konfusinin yanında başka bir adam da vardı: kobudun biriydi, tohsilo tozoco başlamıştı. O dedi:

— İzin ver, mən gedib onunla danışım.

O, kəndlinin yanına gedib dedi:

— Sonin ökinlərin Şərq donuzının yanında, monimki Qərb donuzının yanında. İndi sonin fikrincə monim atım sonin taxilinin dadına baxa bilməzmi?

Kəndli ağızını ayırb gülüməsdi və dedi:

— Bax bu başka məsələ! Son məni inandırdın. O qabaqca golən kimi eləmədin. — Atı açıb buraxdı.

Çu padşahlığının bir sakini çaydan keçirdi. Onun qılıncı qayıq-
dan suya düşdü. O, qayığın bortuna bir cızıq çəkib dedi: "Qılıncım
burdan düşüb!"

Qayığı saxladırlar, kişi o saat suya atılıb qayığın tuşunda qılıncını
axtarmağa başladı... Ancaq qayıq xeyli iroli getmişdi, suyun dibinə
enmiş qılıncasax tərəpnəməsiyi yerindən...

Qılıncı bu cür axtarmaq axmaqlıq deyilmə!

Vey çayı bərk daşmışdı, Çjen varlılarından biri suda boğulmuşdu.
Biri onun meyitini sudan çıxardı. Varlıının əzizləri xahiş etdilər
ki, o, meyiti onlara satsın. Ancaq ölüyü sudan çıxaran həddindən
artıq qızıl istəyirdi. Onda qohumlar Den Siyo müraciət etdilər.


Den Si dedi:

— Narahat olmayın! Sizə satmayıb kime satacəq onu!

Cosədo yiylənmiş adam da narahat olub, öz növbəsində, Den
Siyo müraciət etdi. Den Si dedi:

— Narahat olma! Onlar onu səndən satın almayıb, hardan ala-
caqlar?

Lyan padşahlığının şimalında bir Qara topə vardi, orada bir qul-
yabani yaşıyirdi. O hordon öz qohumlarından birinin cildine girməyi
xoşlayındı.



O yerlerin yaşlı sakinlərindən birisi günlerin bir günü kefli halda
bazarдан qayıdırı. Qulyabanı dərhal onun oğlunun cildinə girdi:
özünü ele göstərməye başladı ki, guya kişiyyə söykek durur, əslində
isə yol boyu ona mane olurdu.

Kəndli evino çatanda başı ayazdı və oğlunu danlayıb dedi:

— Məgər mən sonin atan deyiləm, məgər mən soni sevməmişəm,
qorumaşım? Mən sərxoş olduğum halda, yol boyu niyə məni inci-
dirdin?

Oğlu hönkürdü, yere yixılb dedi:

— Fəlakət! Belə şey olmayıb! Bu camaatdan soruş: mən kəndin
gündoğan tərfəsinə, borclarımı ziyməga getmişdim!

Atası ona inanıb dedi:

— Ho-o. Yaşın bu hemin qulyabaniymiş, haqqında çıxan eşit-
diyim qulyabani!

Ertesi gün o qesdən bazara getdi, möhkəm içdi ki, qulyabani
rast gelib öldürsün onu. Oğlan ise qorxdı ki, atası evə gelib çıxı bil-
məyəcək, onu qarşılıqla getdi. Atanın fikri oğlunun cildinə girmiş
məxluqla ele müşəqul idı ki, vurub oğlunu öldürdü!

Lu padşahlığında Qunsun adlı birisi hamı eşiə-eşidə deyirdi:

— Men ölüyü ayaq üstə qoya bilerəm!

Adamlar bunun sırrını oandan öyrənmək istedilər.

O belə cavab verdi:

— Axi mən bedəninin bir tərəfi qurmuş adamı müalice cleyə
bilərəm, indi ise hemin dermandan məndə iki pay var, deməli, ölüyü
ayaqa qaldırı bilerəm!



TARİXİ NƏSR VƏ HEKAYƏTLƏR

SIMA TSYAN

"TARİXİ QEYDLƏR" DƏN

Tsyuy Yuan haqqında ayrıca həkayət

Tsyuy Yuan – unun adı Tin idi. O, Çu sülaləsinin qohumu və famildəsiydi. Çu valisi Xuayın yanında yaxın adam, "sol məlumatçı" kimi işləyirdi. O, zəngin məlumat və biliklərə malik idi, yaddaşı güclüydü. O, dövlət abadlığı məsələlərindən yaxşı baş çıxardı. Çok yaxşı natiq idi. Saraya o, vali ilə dövlət işlərini müzakirə etəyir, emr və göstərişlər verir, saraydan kənardə isə ona qonaqları qəbul etmək, golon vilayət həkimlərinə səhəbət aparmaq tapşırığı verilmişdi. Vali onu işgəzar adam kimi qiymətləndirirdi. Rütbəsi onunla borabər olan bir nəfər yuxarı vozifə sahibi, ayan vali yanında hörmət qazanmaqdə onuna rəqəbat aparır və gizlico onun istedadlarına qarşı qəsd hazırlayırdı. Vali Xuay, Tsuyu Yuana göstəriş verdi ki, dövlət qanunları mocolləsinə hazırlasın. Tsuyu Pin onları qaralamaada hazırlamış, ancaq işi həlo başa çatdırılmamışdı. Həmin ayan bunu gördü, mənimsemək istədi, ancaq Tsuyu Pin vermədi. Ona ayan ona qara yaxımağa başladı ki, guya valisi Tsuyu Pino qanun mocolləsinə hazırlamağı tapşıranda camaat içində elə bir adam qalmış ki, bunu bilməsin və hər dəfə hor hansı bir qanun çıxanda Pin öz xidmətləriyle loyğalanır; bəs deməzsənmi, monsiz heç kən bir iş görə bilməzmiş. Vali açıqlanıb Tsuyu Pini özündən uzaqlaşdırdı. Tsuyu Yuan özünü tohqır olunmuş saydı, gileyəndi ki, vali hor söza tezeo inanır; böhtən – namusluları kənardə qoyur, yalan – umacaqsız işçiləri möhvə eləyir; sərt düzlük yolu tutan adam birdən-bira gözündən düşür. Bu vaxt o, ruhdan düşüb özüne qapıldı: "Lisao" – "Nədən sixıntıya düşdüm" poemasını yazdı. Bu "Nədən sixıntıya düşdüm" adlı "Neco incik salındım" deməkdir.

Men de deyərəmindi: "Göyər nə deməkdir? O, insanların başlangıcıdır. İnsan sona çatandan sonra yenidən öz köküne qayıdır. O, çətinlik və məsəqqətdən son həddə qədər yorulanda elə vaxt olmur ki, göylərə şikayətənənəsin; yaxud əger o, naxodur və ezbəcəkirsə, qemli-kəderlidirse, elə vaxt olmur ki, atasını və ya anasını çağırmasın. Tsuyu Pin düz yol ilə, düzlük yoluyla getdi, qəlbinin bütün həqiqətini və bütün ağlıni öz padşahına xidmətə sərf etdi. Ancaq böhtənə onları bir-birindən ayırmışdı və bu, süqtə ugṛamagın lap son həddi idi. Axi o, temiz adam idı, etibara layiq idi, ancaq şübhədən ziyan cékdi; sidq-ürəkdən qulluq eləyirdi, ancaq böhtənəçə qurban getdi... Bəs o qəzəblənməyə bilerdim? Tsuyu Pinin "Lisao" – "Nədən sixıntıya düşdüm" poeması, elbəttə, onu etiraz duyğularından doğulmuşdu. "Vilayətlərin ehvalatları" sevgi motivlərinə meylli kitabdır, ancaq onda exlaqıslıq yoxdur. "Qısa öyğüller" hiddətə, hücumla doludur, ancaq onlarda qiyam yoxdu. İndi ise biz "Sixıntıya düşüş" ("Neco incik salındım") qəsidesi barədə danışın da deyə bilerik ki, onda bu məziyyətlərin isə ki birləşib.

O biza Di Ku barədə danışmaqla keçmişin dörnliliklərinə enir, öz dövrümüzə yaxınlaşaraq, Tsi padşahi Xuan barədə səhəbet açır. Onların arasında isə Tan ve U haqqında nağlı eləyir ki, öz dövrünün işlərini yüngülləşdirsin. O sonsuz dao yollarının bütün genişlik və yüksəkliyim, qüsursuz de yoluunu, sülhün, emin-amənlıq və abadlığın, eləcə də onların eksini teşkil eden qarşılığın hədd və təfərruatını bize izah eləmişdir. Bütün bunlar bize aydın və anlaşıqlı olmuşdur. Onun şairənə əslublu forma yığcamlığı ilə seçilir, nitqinin sözleri zerifdir və güclə nəzərə çarpır; onun könlü əhvali öz təmizliyiyle forqlənir, onun rəftəri, hərəkətləri qüsursuz və həqiqidir. Onun şeirde dedikləri formaca böyük deyil, deyəri isə olduqca böyükdür; her cür terifdən ucadır. Onun obrazı kimi götürdükəli biza yaxındır, fikir, ideal isə uzaqdır. Onun istekləri tamidir: buna görə de təbiətdə onun torfiyedi onu varsa – gözlədir. O öz hayat yolunda namuslu idı, budur, ölüm ayağında da ondan geri çəkilməyi özüne rəvə bilmədi. O, palçıqla, hisə batıb boğulurdu, ancaq circirama kimi palçıqlı lehmesindən hər dəfə yeniləşib çıxırı; azad olur, üzür, toz içindən çıxıb, yer iyrənclikləri həddindən uzaqlara gedirdi. Bu dünyani duru, qatı palçıqlı qəbul etmədi, ağdan ağ idı, onun palçıqına bulaşmadı. Onun ürəyini götürüb aya, gündeşə bəled tutmaqdə heç bir mümkünsüzlük yoxdur.

Tsyuy Yuan xidmətdən qovulduğundan sonra Tsin qərara gəldi ki, Tsiyə hücum ələsin. Tsi isə Çu ilə qohumluq əlaqəsiyle bağlı idi ve bu hal Tsin valisi Xoyu narahat etdi. O, Cjan İya buyurdu ki, özünü elə göstərsin, guya Tsini tərk edib gedir Çu valisinin xidmətinə, dedi ki, çoxlu böyük götürün və özünün Cuya tam sədəqəti olacağını göstərsin. Cjan Çu valisine bələ dedi:

- Tsin, Tsiyə bərk nifrat etdi, Tsini isə sizin Çu ilə qohumluq təlləri birləşdirir. Ancaq sizin Çu ağır Tsi ilə əlaqələri qətiyyətələ qıra bilsə, Tsin özünün Şanyuy eyalətini size təklif etməyə hazırlıdır, onun sahəsində altı yüz idir.

Çu valisi Xuay acğazı idi, Cjan İya inanıb Tsi ilə əlaqələri kəsdi. Torpağı qəbul etməkçün Tsina elçi gəndərdi. Cjan İbic-bic güllüb elçilərə dedi:

- I monəmsə, sizin vali ilə altı li barədə razılığa gəlmışəm, altı yüz li barədə eşitməmişəm.

Çu elçisi acıqlanıb geri qayıtdı və bu barədə vali Xuaya xəber gətirdi. Vali Xuay qazabəndi, çoxlu qoşun topladı və Tsina doğru yeridi. Tsin öz qoşununu çıxardı qoşşərə və Çu qoşunlarını Dan və Si çayları arasında darmadağın eldi. Seksen min baş kəsdi. Çunun qoşun başçısı Tsuyu Qayı osır aldı, sonra isə Xan (Xancjun) çayına qədər bütün Çu torpaqlarını tutdu. Onda Xuay öz vilayətində olan bütün qoşunları toplayıb, Tsin torpaqlarının dərimlərinə yerdi, düşmənə zorba vurdur. Döyiş Lantyan yaxınlığında gedirdi. Vey vilayəti bundan xəbor tutub qəfələn Cuya zərbə vurdur. Vey qoşunları Dena qədər yeridi. Çu qoşunları qorxuya düşdü, Cuya həle də açıq soyumamış Tsi isə ona kömək etmədi. Çu çatın vəziyyətdə idi. Növbə ilə Tsin barışq taklısı meqsədilə Xancjunu ayırb Cuya bağışladı.

Çu valisi dedi:

- Man torpaq istəmərim, Cjan İni istəyirəm. Yalnız onu əldə etdikdən sonra razi qalaram.

Cjan İbu bunu eşidəndə bələ dedi:

- Yalnız bir İnin əvəzində bütöv Xancjun ölkəsini! Əlahəzrət, sizden təvəqqəl etdiyimən Cuya getməyimə izin verəsiniz.

Doğrudan getdi Cuya və orada qiyomatlı hədiyyələrlə özündən boy Çu valisinin, ayan Tsin Şanın rəğbətini qazandı, elcə də vali Xuayın möşquqası Cjen Syu ilə hiylerə və fəndir danişıqlar apardı.

Vali Xuay her məsələdə Cjan Syuya qulaq asıldı, buna görə de Cjan İni yene buraxdı. Ele bu vaxt Tsuyu Yuan işdən götürülmüşdü və öz vəzifəsinə qayıtmamışdı. Onu Tsiyə sefir göndərmədilər. O, Cuya qaydanda vali Xuaya mezməmmətli dedi:

- Cjan İni niye öldürdümənidir?

Vali Xuay peşmanlaşdı, Cjan İnin dalınca adamlar gönderdi, ancaq ona çatmaq daha mümkün deyildi. Sonra bir çox valiler Cuya hücum etdiyi onu tamamilə laxlıtlardı. Cunun qoşun başçısı Tan Meyi öldürdülər. Bu vaxt Tsin valisi Cjao Çu ilə qohumluq yaratdı və vali Xuayla görüşmə istədi. Vali Xuay yola düşməye hazırlaşdı. Tsuyu Pini dedi:

- Tsin pelenglər və qurdular dövlətidir. Ona etibar etmek olmaz. Getmeseniz yaxşıdır.

Vali Xuayın kiçik oğlu Tszi-ları ona getməyi məslehet etdi:

- Tsinin semimi qəbulundan niye de imtiyə edek?

Vali Xuay onun üzerinde dayandı ki, yola düşdə və gedib Uquan zastavasına çıxdı. Tsin isə pusqu qurdı və onu geriye yolunu bağladı. Sonra vali Xuay tutub ondan torpaq tələb etdi. Vali Xuay acıqlandı və eşitmək istəmədi. Cjaoya qaçıdı. Cjaoda onu qəbul etməyib, Tsine qaytardılar. O, nəhayət ki, burda öldü, ölüslüñ vətənde basdırımaqəmənən. Onun böyük oğlu, vali Tsin Syan taxta çıxdı. Kiçik qardaşı Tszi-ları baş hakim qoydu. Çu xalqı isə Tszi-ları təqşirləndirib deyirdi ki, vali Xuay: o dile tutub Tsine gönderdi, vali də oradan sağ qayıtmadı. Tsuyu Pini çoxdan onu görməyə gözü yox idi. O, sūrgünde olarken öz Çu ölkəsi barədə mehəbbətlə düşüñürdü və bütün varlığıyla vali Xuaya bağlıydı və saraya qayıtməq fikrini unutmamışdı.

O həle ümidi itirməmişdi ki, xoşbəxtlik üz verecek - hökmədar - padşah onu heç olmasa birçə dəfə başa düşəcək və eclaf dünənə heç olmasa birçə dəfə düzələcək. O yalnız öz hökmədarını düşüñərək və öz ölkəsinin çıxəklənməsi fikriylə necə yaşadığını və bütün bunları necə sübut etmək istədiyini özünün mahnlarından birində üç dəfə nəzərimizə cətdir. Ancaq bunun üçün heç bir imkan yaranmadı və o, saraya qayda bilmedi. O bundan bələ bir nəticəyə gəldi ki, vali Xuay onu heç vaxt başa düşə bilməyib. Hər cür hakimlər arasında - ister səfəh olsun, ister müdrik, layeqətli, ya axmaq - eləsi tapılmasın ki, qalben ona bağlı olan, irəli çıxılməye layiq adamları tapıb onlara kömək etmək istəməsin. Ancaq biz padşahlıq itirib, ev yixanlar görürük. Belələri bir-birinin ardınca gözümüzün qabağındañən gelib keçirər; halbuki yüzüllər bir-birini evez edir, çox müdrik adamların

hor hansı padşahlığı idarə etdiyini isə görən olmayıb holo. Mən sorusunam: "Bu nə demokdir?" Bu o demokdir ki, valiye sadıq sayılan adamlar sədəqətsiz olur, loyaqətsiz sayılanlar heç də belə olmurlar.

Vali Xuay kimi sadıq nökr olduğunu bilmirdi. Ona görə də öz sarayında xanım Cjen Syuyun təlqinindən uymuşdu, bir yandan da golmə Cjan İ aldarmışdı onu. O, Tsuyu Pini özündən uzaqlaşdırıb, yüksək rütbə yiyəsi, aşyan və hakim olan Tszi-lana belə bağlamışdı. Noticədə ordusunu biabircasına qırıldı, torpaqlarını kasib tökdürdü. Düz altı vilayət itirdi, özü də Tsindo, qürbətdə öldü, bütün ölkə içinde gülünc oldu. Adamları yaxşı başa düşməməkdən gör necə bələlər törədi. "Deyişikliklər"da oxuyuruz: "Durudur quyunun suyu, o isə içmir, bu də monim qalbimdə yük olur. Axi o sudan götürmək olar. Padşahımız nurlu olsa da, o, da, başqları da göylərdən hər qisə motini alacaq". Axi padşahın ağılı işıqlı olmasa, ona şəfqət düşməri?

Baş hakim Tszi-lan belə danışqları ecbid qəzəbləndi və ali baş oyana buyurdu ki, Tsuyu Yuanı vali Tsin Syanın yanında ləkələyib gözəndən salınsın. Tsin Syan açıqlanıb onu qovdu. Tsuyu Yuan geldi Tszyan sahilinə, o burada saçları pırlatmış halda gozinir və çay körfəzi sahilində qomlı-qemli mahnırlar oxuyurdur. Onun üzü əzəbdən əyilmiş, özü qupquruquruyub bir dəri, bir sümük qalmışdı. Balaqçı olan atası onu görüb soruşdu:

– Son həmin aşyan deyilmisən ki, burada üç nəslin dədə-baba mülküñ idarə edirsin? Sənə no olub ki, bu koko düşmüsən?

Tsuyu Yuan cavab verdi:

– Bütün dünya çırkları, bulanıb, onda tək mən təmizəm. Bütün camaat keflənib, onların arasında ayıq bir mənəm. Bax buna görə qovular manı.

Balaqçı dedi:

– Bilişən ki, kamıl adam çırklənmir, başqları onu korlaya bilmir. Özü də bütün hayatla birgə olmağı, get-goli bacarıır. Əger bütün dünya çırkı və bulanıqdisa, son niyə onun axınına qoşulmadın, onun dalğaları üzərində ucalmadın? Əger kütünləni əməle gətirən adamların hamısı keflənibsa, niyə sən yerde qalan cəconi tuxmayasan, şərab xiltini başına çökəməyosan? Niyə qalbinde topaz baslıdyin, elində opal tutduğun halda, yəni gözəl ürəyin, qızıl əllərin olduğu halda, özünü sürgünə mərəz qoyasan?

Tsuyu Yuan dedi:

– Mən belə eşimmişəm: "Üzünü indicə yumesən, adam, mütələq papagının da tozunu çırpar, suda çımmış adam isə o saatca palterni

da çırpar. Bos necə ola bilor ki, adamların en temizi özgəlerin yapışqan kimi çirkine dözsün?" Menim üçün özümü arasıksılmeyən axına təpsirəm, orada Tszyan çayında yaşayış baliqların qarınında olmaq dəha yaxşıdır. Mən parlayan, tertəmiz ağılımla necə yol vera bilerdim ki, dünyanın çirkine bulaşım?

O, "Çay quşu üçün darixmaq" poemasını¹ yazdı. Sonra qoynuna daş yiğib Milo çayına atıldı, orada da öldü. Tsuyu Yuanın ölümündən sonra Cuda onun Sun Yuy, Tan Le, Tszin Ça kimi və başqa ardıcılları yazımlılar. Onların hamısı ilhamlı şair idi, xüsusi qəside yazmaqdə ad çıxarmışdır. Ancaq onların hamisini sefeli acıqı usluba malik Tsuyu Yuan idi. Artıq onların heç biri valiye qarşı açıq etirənə bildirməye cesəret elemirdi.

Tsuyu Yuandan sonra Çu öz torpaqlarını hissə-hissə, getdikcə dəha çox itirməye başladı. Bu gedisi bir neçə onillik müddədən sonra Tsin tərəfindən Çunun tamam yox ediləməsi başa çatdı. Tsuyu Yuanın ölümündən yüz ildən bir qəder artıq vaxt keçdiyindən sonra Milo çayının qırığında Xan yaxınlığında Tszya adlı bir bilgin yaşayındı. O, Çanşa valisinin baş məsləhətçisi vezifəsində işləyirdi. O, Syan çayına baş çəkib Tsuyu Yuana yas saxladığı əlyazmasını suya tutladı².

Böyük astroloq, graf belə yerde deyərdi: "Mən "Lisao" – "Nədən sixıntıya düşdüm", "Göyərdən sorgularım", "Ruhumu çağırıram" və "In üçün ağlayıram" poemalarını oxudum. Onun qəlbini üçün kedərləndim. Çansaya da getmişdim, onun – Tsuyu Yuanın keçdiyi yerlərə baş çəkdim, özünü suyun dibində helak elədiyi yeri gördüm. Bir dəqiqə de arə vermədən onun üçün göz yaşı tökdüm, təsəvvürümə gətirirdim ki, onun necə adam olduğunu görməm. Onun halına ağlayan alim Tszya haqqında danişanda isə başa düşə bilmirəm ki, Tsuyu Yuan kimi dahiyanə ruh sahibi niyə başqa bir vilayət valisinin yanına gedib onunla dostlaşmayıb? Onu hansı vilayət qəbul etməzdə? Başa düşmürem ki, özünü bu hedde çatdırmaq ona gerek idimi. Tszya İnlin bayquş barədəki poemasını da oxumuşam. Ancaq Tszyan kimi, heyati ölümle eyniləşdirmək, cisməni dünyanın qobul və ya redd edilməsinə bunca ciddiyətsiz yanaşmaq onun açıqça yanılmasıdır.

¹ Sima Tszyannın "Tarixi qeydlər"ində bu sözüldən sonra Tsuyu Yuanın poemasının motni golir (rus dilinə tərcümə edənən qeydi).

² Sima Tszyannın "Tarixi qeydlər"ində bundan sonra Tszya İnlin poemasının motni golir (rus dilinə tərcümə edənən qeydi).

YANIN VARISI DAN

Yan padşahlığının varisi Dan Tsindo girov saxlanılırdı. Tsin valisi onunla görüşəndə lazıminca hörmət eləmirdi; Dan narazı qalıb vətənə qayıtmak istoyirdi. Vali bu barədə eşitmək belə istemirdi. Bir dəfə o, Dani lağrı qoyub dedi:

— Qarğanın başı ağaranda, atın buynuzu çıxanda seni buraxacağam.

Onda Dan ah çokib üzünü göylərə tutdu. Necə oldusa, qara qarğanın başı ağardı və at buynuz çıxardı. Tsin valisi de Dani buraxmalı oldu. Ancaq o, körpü ilə bağlı bir bircilik işlədi ki, bəlkə Dan toləyo düşdü. Ancaq körpü uçmadı və Dan körpündə keçip getdi. Gecəyən sərhəd zastavasına çatdı. Qapılar hələ bağlıydı. Dan xoruz kimi banlıdı bir kərə və atrafda xoruzlar sos-seso verdilər. Dan, beləliklə, öz arzusuna çatıb, eva qadı.

Tsin valisinin horəkötələri Dani bərk təhqir eləmişdi və Diq qisas almaq arzusundaydı. O, an ığid döyüşcüləri yanına çağırıb, onlara elo yağı vodlar verdi ki, hamısı yüksib gəldi.

Sonra Dan öz müəllimi Tsuy Uya məktub yazdı: "Dan öz eśl-kökünə layiq deyil. O, ucqar bir torpaqda doğulub, barsız torpaqda boy atıb. Buna görə də ömrü boyu yüksək borcunu başa düşən kişi görməyib, onun qiymətli məsləhətlərini eşitməyib, odur ki, sədəqət göstərməli bir yola düşməyib. Ancaq o burada öz miskin fikirlərini ardıcıl şorh etməyə çalışacaq və ümidi bəsləməkdə xoşbəxtidir ki, müəllimi onlara diqqət yetirəcəkdir.

Dann eşitdiyinə görə, təhqir olunmaq, alçaldılıb yaşamaq layiqli kişi üçün biabırçılıqdır, qanmazın birinə tuş olub şərəfini itirmək qız üçün ölümən ağır olduğu kimi. Buna görə düşünürem ki, öz başını kəsməyə hazır olan adam, tutulub sacayaq üstündə qazanda bışırılısı adam kimi qorxuya düşüb qaçmaz. Bəlkə onlar ölümde soadət arayırlar, hayatı isə unudurlar? Yox, onlar sadəcə olaraq, üreklerinin derinliyində öz niyyətlərinə sadıq qalırlar. Bu gün Tsin valisi Göylerin qanunlarına qarşı çıxır, hamiyələ pələng və qurd kimi rəstər cləyir. O, Danla münasibətdə hörmətəllik göstərmədi, güman elədi ki, o, valilər içərisində hamidən badır. Onun barəsində düşünmək Dani təpədən dırmağa təhqir cləyir.

Ölər Yanda məskun olan camaatin hamisini götürürse, onda deməliyik ki, Yan Tsine üstün gele bilməzdi. Müharibe uzun iller davam edəcək, heç bir nəticə verməyəcək, çünki aydın məsəledir — qüvvə çatışmayıcaq. Meslehetim bir budur ki, Ərş-i-əla ölkəmizin en ığid erlerinin hamisi çağırılsın. Dörd dəniz arasında mövcud olan bütün şanlı döyüşcülər bir yere toplanılsın. Ölənlik iflasa uğratmasaq da, xəzinəni boşaltmasaq da, igidliyi layiqincə qarşılıyacaqam. Tsine qiymətli nemətlər, şirin nitqlər satacağam və o bu sedeqələrə uyub inanacaq mənə. Sənək işləri isə yalnız qılınc görecek. Yüz dəfə on min döyüşcüsü olan qoşuna evezdi o. Dan tayfasının üzerinde olan, on min nəsil davam etmisi rüsvayçılığı qılınc bir dəfəyə yox edəcəkdir. Əger bu düşündüklerimiz alınmayaçaqsə, qoy sağlamış Dan öz üzünü Göylerdən gizletsin. Qoy incikliyi canundan çıxmamış qoşusun o, Doqquz qaynağı. Ondan sonra her bir valicik de Dani barmaqla göstərib güləcək. İşiy çayından şimala doğru mənim mülklərimdə kim qalacaq, kim ölücek bilmirəm. Ancaq onda, ey leyaqəti er kişi, sen de rüsvayçılıqdan qurtarmayacaqsan. Sənə bu mektubu hörmətelə göndərirəm və ümidi edirəm ki, burada yazılınların üzərində özünən bütün yetkinliyinle düşünəcəksən".

Müellim Tsuy U cavabında yazdı: "Təbəənəz cəsib ki, qərarını tezliklə çıxaran zerərə düşür, üreyin şirnəkləndirməsinə uyan öz canını üzür. İndi, valimiz onu sixan rüsvayçılıqdan qurtarmaq və bununla da köhne dərdden azad olmaq istədiyi bir zamanda her bir heqiqi təbəənin borcu haqq işden yayınmaq yox, nece deyərlər, "bədəni toza döndərmek, kəlləni çılık-çılık eleməkdir". Nökeriniz belə düşünür: müdrik adam xidmətlərinin qiymətləndirilərəsinə nail olmaq isteyəndə ümidiñin bextə başlaşmaz, ağı işqli olansa neyin bahasına olursa olsun taskinlik tapşırmaq xatirin, üreyin siltaşına uymaz. Ona görə də qabaqcə işi başa çatdır, yalnız bundan sonra torpeş. Bax, onda bir iş başlayanda cəsəhv eleməzsən ki, vəziyyətin daha da korlansın, yola düşərən bündəyənde sarsılmazsan. Şahzadə ığidin mərdliyini qiymətləndirir və qılıncın güclüne arxalanır. Ancaq şahzadənin uğur gözlediyi işi men herterəli düşünülmüş iş saya bil-mirəm. Təbəənəz teklif edir ki, Çu ile ittifaqa giresin, Cjaonun qüvvələriyle birləşsiniz. Xan ve Vey vilayətlərini qəsde cəlb edəsiniz və yalnız bundan sonra Tsinin üzerine yeriyesiniz. Tsini yalnız bu cür ezmek olar. Əlavə edirəm: ele görünür ki, Xan və Vey Tsinle dostdurlar, əslində isə dost deyiller. Biz ordunu qaldıraq, onda Çu

bizə hay verəcək, onun ardıcınca Xan və Vey bizi qoşulacaq. Belə ittifaqın gücü göz qabağındadır. Varis məsləhəti eşidərse, şərəfsizlikdən qurtarar, mən miskinən qayğılardan yaxa qurtararam. Mənim toklifimi götür-qoy edin".

Varis məktubu oxuyub narazı qaldı. Hami Tsuy Unu yanına çağırıldı ki, o öz fikirlərini izah eləsin. Hami dedi:

- Təbəəniz zonn edir ki, varis onun məsləhətini eşidərse, İşuy çayından şimaldakı torpaqların Tsin tərəfindən tutulmaq qorxusu olmaz. Vilayət valiləri – qonşularsa, mütləq bizdən kömək isteyəcəklər.

Varis cavab verdi:

- Axi sıxıntılı günlər uzanıb gedəcək, ürkəse gözleyə bilmir. Tsuy U etiraz etdi:

- Təbəəniz öz planını yaxşı düşünüb. Tsin barədə danışılanda tolosməkdənə, bir qodur gecikmək, yüyürməkdənə oturmaq məsləhətdir. Düzdür, siz Çu və Çiao ilə ittifaq bağlayana qədər, Xan və Veyi ötərəfəninə çəkənə qədər aylar, illər ötəcək, ancaq axırdı iş uğurla qurtaracaq. Təbəəniz düşünür ki, onun planını işdə yerinə yetirmək olar.

Varis yatağa uzandı, yatmağa hazırlaşdı, hamisini daha eşitmək istəməyini bildirdi. Onda Tsuy U şahzadəyə dedi:

- Görünür, təbəə şahzadəyə xos golmadı. Ancaq o, Tyan Quanla tanışdır, Tyan Quan dərin ağıl yiyəsidi və başı fikirlərle doludur. İstördim ki, onu götürməz sizin yanınız.

- Görünür, təbəə şahzadəyə xos golmadı. Ancaq o, Tyan Quanla tanışdır, Tyan Quan dərin ağıl yiyəsidi və başı fikirlərle doludur. İstördim ki, onu götürməz sizin yanınız.

Vari cavab verib dedi:

- Razıyam.

Tyan Quan şahzadənin yanına gələndə o, taxtin pillələrinin yanında durmuşdu. O, Quanı görüb iki dəfə baş endirdi. Her ikisi oturandan sonra Dan aşağıdakı nitqlə ona müraciət etdi:

- Görürom ki, Dan onun yanına adam göndərib ucqar torpağımiza rəhm etməsini xahiş edərək mənim hamim Yan padşahlığını barbar torpağı, Danı isə öz sələflərinə yaraşmayan varis hesab etmişdir. Axi bu, doğrudur, zira Yan padşahlığı ucqarda, Qızılı serhədlerində yerləşir, belə ki, onu Güney barbarlarının son ucu saymaq olar. Müəllim buraya gəlməkdən utanmamışdır, indi isə budur, Dan

ona xidmət etmeye, onun sağ-soluna keçməye hazırıdır. Sizin nefrita çalan üzünüze baxıb, - deyə o əlavə etdi, - düşünürəm ki, əcdadların ruhu Yan padşahlığını qorumağa gelib. Sizdən rica edirəm, bizim seviyyəmizə enib, ağlımızın kasadığını nazəre alasınız.

Tyan Quan ona bu sözə cavab verdi:

- Saçımı qom bağlayanдан, cismim formalasından bəri, lap bu günə qədər mən, sizin şagirdinən olmaqla, şahzadənin yüksək hərəketlərinə qıble ilə baxmış və onun şərəfi adını medh etmişəm. Siz indi məni nə kim öyüdlərlə feyziyat edəcəksiniz?

Onda Dan diz çöküb Tyan Quanın doğru süründü. Göz yaşı bulaq olub axdı üzü aşağı. O dedi:

- Qabaqlar Dan Tsinin yanında girov saxlanıldı. Tsin valisi onunla görüşlərində ona lazımi hörmətə yanaşmırı. Danın üreyini gece-gündüz qisas duyğusu yandırır. Tebəələrin sayı Tsinde biziñ çıxdır, güclərimizi ölçək, Yan ondan zəifdir. Mən belə demək istərdim: ittifaq bağlayıb qonşuları çağırıq, ancaq bacarmırıam, qolbimi didən intiqam hissi mane olur. Onun ucbatından gecə sehərə qədər hesir üstündə vurmuxuram ora-bura. Hetta raziyam ki, Yanla Tsin günlərin bir günü birlilikdə ölsünler, mənim külüm ancaq onda da ot tutub yanaçaq, aq sümüklerim canlanacaq. Ümidvaram ki, müəllim mənə hərəkət planı teklif edəcək.

Tyan Quan:

- Bu, dövlət əhemiyətli işdir, təvəqqə eleyirəm fikirləşməyə vaxt verəsiniz, - deyə möhəlet istədi.

Vali burundu ki, müəllimi üst mərtəbədəki yataq otağına aparsınlar. Özü ona günde üç dəfə yemek apardı, tez-tez halını sorusurdu.

Üç ay keçdi. Müəllimin susması varişi təccübəldirirdi. Qərara gəldi ki, özü Quana müraciət eləsin. Xidmətçiləri əzaqlaşdırıb ona dedi:

- Müəllim yanına geldi və bununla da mənə rəhm elədiyini göstərdi. Ümidiydim ki, o mənə uğurlu hərəkət planı verecək. Ancaq budur ki, üç ay keçir, mən sizin yanınızdayam, qulağım sən tərəfdən həniyi güdür. Doğrudanın cənab müəllimin ağılına həle bir fikir gəlməyib?

Tyan Quan cavab verdi:

- Siz xatırlatmasaydım, yəne de vaxtı yetişib və mən sözümüz deməyə hazırlaşmışdım. Təbəəniz eşidib ki, yerlə-göyle elleşən

ürgə min li yolu da asanlıqla qöt eloyir, əldən düşəndə isə qısa bir yolu da gedə bilmir. Varis məni yada salanda, mən artıq qocalmışdım. Mən ona her hansı uğurlu fikir desəm də, o bunu təklikdə yerinə yetirə bilməz. İstəyirdim ki, gücümü toplayıb özüm girişəm işə, di yetirə bilməz. İstəyirdim ki, gücləmənən qızarın. Yaxud Sun o, dolıqanlıdır, ancaq qəzəblənənən qıpırımızı qızarın. Yaxud Sun İni götişər; onun damaları igidə məxsusdur, ancaq qəzəblənənən üzü tutqunlaşır. Sonra U Yanı götişər; onun sümüyü igidlilikdən xəbor verir, acıqlananda isə rəngi qacır. Yalnız Tszin Ke haqqında Quan deyə bilər; igidə ruhuna malik yalnız odur, çünki qəzəblənənən rəngi dayışmir. Tszin Kenin biliyi çıxdır, yaddası möhkəmdir, bədəncə qüvvətlidir, sümüyü bərkdir, balaca işləri özünü sixtynta salmadan, böyük işlərlə forqlonmayı can attr. O hec Vey padşahlığında olanda onlara böyük or kışılardı, onları ölümünden qurtarmışdır. Qalan qonaqlarınızda adı adamlardır, adlarını çökməyə daymaz, deməli belə çıxır ki, sahəzadənin düşündüyü iş Tszin Kesiş başa gəlməz.

Varis həsinin üstüna çökdü, müəllime ikiqat baş ayıb dedi:

— İnanıram ki, sizin müdrik məsləhətinizə emal eləyib, Tszin Ke ilə dostluq yaratısam, Yan padşahlığında yer və göy ruhlarına qurbanlar verilməsinin arası kosılmayacaq. Bu isə yalnız sizin xidmetiniz olacaq, müəllim.

Tyan Quan o saat geri qayıtdı. Varis onu şəxşən özü yola saldı, ayrınlarda isə Quanın alındıñ tutub belə dedi:

— Bu, dövlət işidir. Xahiş edirəm, sırrı açmayısunuz.

Quan gülümsoyib ona belə cavab verdi:

— Yaxşı.

Quan qayıdanda tezliklə Tszin Ke ilə görüşdü. Ona dedi:

— Daha özüñ inamı qalmayan Quan yenə de öz ata-babasına layiq deyil — o sizin haqqınızda variso danışır. Yan padşahlığının varisi nadir məziyətlərə malikdir. O sizə qəlbən meyillidir, mənse isterdim ki, ona inanınız.

Tzin Ke cavab verdi:

— Mənim meyillərim bax bu sayaqdır: ürəyimə yatan adamlardan canımı əsirgəmərəm, fikri fikrimlə düz gəlməyənə isə bir tükümü de qiymaram. Bu gün siz məni varisə dostluğa layiq gördünüz. Teklifini böyük razılıq hissiyə qəbul eləyirəm.

Tyan Quan onun razılığını eçıdb sözüne davam etdi:

— Deyirlər ki, esil insan başqlarında şübhə oyatır. Ancaq Quan şübhə altında yaşamaqdan utanır. Bunu deyib üzünü Tszin Keyə təref çevirdi, dili batdı və öldü. Tszin Ke dərhal Yan padşahlığına yola düşdü.

Tzin Ke Yana gelib çatanda onu hörmət-izzətə mindirdilər sahəzadənin idarə etdiyi döyüş arbasına.

Şahzade özünün sol tərefində ona şərəfi yer göstərdi, Ke ip tutalqadan yapış, daha rütbe ferqi gözlemedən arabaya qalxdı.

Həmi yerini tutana qeder Tszin Ke arabanın içinde sakitçe oturmuşdu. Sonra o danişmağa başladı ve onun nitqi beleydi:

— Tyan Quan varisin insanseverliyini və yumşaq ürəkliliyini mənənən çox tərifləyib göye qaldırmışdı, o həmçinin deyirdi ki, Dan dünyada az-az olə düşən comərdliyə malikdir, onun uca eməlli göylərə de xəş gelir. Yer üzünün heqiqətən sizin səhrətinizə dair söz-səhəb tutub. Ona görə de Ke paytaxt şəhəri olan Veyi atib gelmiş və Yan yollarına baxaraq, yoluñ çətinliyindən qorxmamış, üzəqliq çətinlik saymamışdır. Varis bu gün meni adet üzərə eski dostları qarşılayan kimi şadlıqla salamladı, özü de mərasime görə ilk dəfə gelmiş qonağı göstərilen hörməti gösterdi mene. Men buna adı hal kimi baxdım, özümü vezifeli şəxs karşısındaki kimi sixıntıli hiss ettim, zira leyaqəti kişi öz həmfikirlərinə bel bağlayar.

Varis ondan soruşdu:

— Tyan müəllim xəstelenib-ələməyib?

Tzin Ke cavab verdi:

— Tszin Keni Yana göndərmezdən qabaq o dedi ki, siz inamsızlıq göstərək ondan dövlət sırrını yarmamağı xahiş eləyibsiniz, bu isə leyaqəti kişi üçün rüsvayılıqdır. Ona görə de o menim yanında dilini udub olduğunu öldü.

Varis qorxub, onun üzü saraldo, sonra hönükürüb göz yaşı axıdı:

— Axi Dan yalnız müəllimi xəberdar eləmək isteyirdi. O, müəllimindən şübhələnə bilərdi məgər? İndi isə müəllim özüñ qıyanan sonra Danın birçə yolu qalır — o özü de bu dünyani terk etsin.

Varis bundan sonra uzun müddət hüşunu itirdi, qaşqabaqlı və tutqun oldu.

Bir dəfə varis ziyafrət düzəldib Tszin Keni de dəvət eləmişdi. Həmi bəs olunca kefləndikdən sonra Dan ayaga qalxıb şəxşən özü ona bade vermək istədi. Onda en cəsur kişi olan Sya Fu irəli çıxb Tszin Keyə bu sözlərə müraciət etdi:

— Bellidir ki, öz yurdunda yaxşı ad-san çıxarmayan adamlı yüksək eməller haqqında səhəbet aparmağın mənası yoxdur, nece ki, atın

bacarığını bilmədən döyüş arabasını qovalamaq olmaz, necə ki, onun yaxşı vo ya pis olduğunu bilmək olmaz. İndi mən de soruşuram: bize uzaqdan golmiş Tszin Ke bizim şahzadənin yanında hansı xidmət apara bilər? – deyo Sya Fu altdan-altdan Tszin Keni sancmaq istədi.

O cavab verdi:

– Dünənada nadir loyaqatları olan kişini onun doğma kəndinin sakinləriylə tutaq o qədər de düzgün deyil. Min verst yolu bir-nəfəs gedə bilən ürgaya barəbar olan at döyüş arabasına qoşulmamalıdır. Heyvan kəsib balıq tutduğun üçün Lüy-vanı qədimlərə Ərşı-olanın en pis adamı sayırıldır. Ancaq o, Ven-vana rast geləndən sonra Çjou padşahlığında məsləhəti oldu. İtifierişi day duz daşıyanda on səfəh yabıya tay olur. Ancaq o, Bo Lenin gözünə sataşsa, min verst yolu bir-nəfəs gedən ürgaya çevrilər. Kişinin loyaqatlarını öz kəndində qazandığı ad-sanla ölçmək çotin ki, edələti olsun, atın keyfiyyətləri barədə onun nə vaxtsa döyüş arabası çəkməyinə görə mühakimə yürütmək də elə bu qədər yanılmaqdır.

Onda Sya Fu qonağdan yeno sorusunu ki, o, şahzadəyə necə xidmət etmək fikrindədir. Tszin Ke də öz məramı barədə onlara danışdı. O dedi:

– İstoyırm ki, Yan padşahlığı vali Çjao Qunun yoluyla getsin, dibində hor birimizin öz mənəviyyatımızı tekmilləşdiriyimiz yabanı alma ağacının meyvoları şirinloşsun. Çoxdan qəlbimdə bəslədiyim arzudur ki, keçmişin üç valisi ilə birləikdə dördüncü müdrik bir valinin adı çökəlsin, altıncı hökmədən ad qazanmış beş soləfinə layiq olsun. Siz fikirlərimə necə baxırsınız? – deyo oradakılardan sorusunu.

Həmi Tszin Kenin istedadlarını öyməyo başladı. Ziyafət qurtarana qədər ona toxunmağa cosarət eləmədilər. Varis isə xoşbəxtəsinə sevinirdi ki, Tszin Ke kimi bir adam indi onun xidmətinədir, Tszin padşahlığı daha ona toxunmağa cosarət etməz.

İki gündən sonra varis Tszin Ke ilə Şərqi sarayı həyətində gəzirdi. Onlar nohurun yanından gözəl mənzərəyə baxıb sevinirdilər. Tszin Ke kiromit qırğıq götürüb qurbağaya atdı. Varis o saat nökrə omr etdi ki, Tszin Keyə qızılı dolu bir qab gotırsınlar, Tszin Ke kiromit əvəzində qızıl külçələrini qurbağaya atmağa başladı. Qab boşalanda başqasını gotırdılar. Ancaq Tszin Ke əyləncəsini dayanırdı öz horokotlarını belə izah etdi:

– Tullamagi ona görə dayandırmadım ki, guya siz qızılı qızır-qalanırsınız, sadəcə olaraq qolum yoruldü.

Sonra ikisi də min versti birnəfəsə qaçan atlar qoşulmuş döyüş arabasına qalxıb gəzintiyə getdilər. Tszin Ke dedi:

– Eşitdiyime görə, bu atın olduqua dadlı bağırı var.

Şahzade dərhal buyurdu ki, atı dərhal kəsib bağın Tszin Keyə getirsinlər.

Bir müddət keçəndən sonra Tszin sərkərdəsi Fan bir sehvə yol verdi, Tszin valisi onu hər yerde axtarmağa başladı. Fan varis Danın yanında sığınacaq axtarmağı üstün tutdu. Varis onun şərefine Xuan-yan qüllesində ziyafət düzəltdi. Şahzadə ümumi şənliyin gedişində buyurdu ki, sitra calmaqda ad çıxarmış gözəllərdən biri çağırılsın. Tszin Ke çalğıçı qızı təriflədi:

– Necə meharətlidir!

Varis o saat bu qızı ona teklif etdi. Ke etirazını bildirdi:

– Yalnız onun əllerini xoşuma gelir.

Onda şahzadə gözel qızın əllerini kesdirib onu yaşəm daşından qayırılmış qabda hörmət-izzətə Tszin Keyə təqdim etdi.

Şahzadə adəten Tszin Ke ilə bir süfrədə çörək yeyer, bir yerde yatarı.

Necə oldusa bir neçə gündən sonra Tszin Ke sanki bilməden şahzadəyə dedi:

– Budur, üç ildir ki, Tszin Ke yanınızdadır. Bütün bu müddət ərzində şahzadə mənənə qarşı lütfkar olub: qurbağaya atmaq üçün qızıl verib, min verstlik yolu birnəfəsə qaçan ürgənin bağırına qonaq eleyib moni, hətta öz qarabaşının iki əllerini de əsirgəmeyib, onları yaşəm daşından qayırılmış qabda mənənə təqdim etlib. Adı adam bele sexavətə qarşılaşdırda onun meziyyətləri, necə deyərlər, düz bir arşın və üstəlik də bir çərək artır vo o da öz ağasına at vo ya it kimi sədəqətli xidmət etlib. İndi şahzadenin yanında olarken Tszin Ke hələk olmuş qəhrəmanların nümunəvi sedaqqət haqqında ara-sira sözələr eşidir. Ancaq bilişiniz, bele çıxır ki, onlardan elesi var, ölümü Tayşan dağından ağır, bezilərinin ölümü isə qu tükündən yüngül olur. Sual olunur ki, onlar nəyin xatirinə ölüblər? Belkə varis bunu izah etmək mənə xoşbəxtlik bəxş eder?

Nitq söyleyen Tszin Keyə hörmətə qulaq asmaq əlaməti olaraq, Dan öz paltarının eteyini düzəldib fikirli və qayğılı görkəmde ona dedi:

– Vaxtile Dan Tszin sarayında yaşayırı. O yerin valisi onuna görüşlərində qoşulmuş adetlərə eməl ələmirdi. Onunla bir aləmdə

yaşamaq Dan üçün ayıbdır. Tsin Ke isə Dani ləyqətsiz saymır, o bizim kiçik mülkümüzda qalmaqla onu şorolondirdi. Dan isteyir ki, padşahlığın həmi-ruhlar məbədini Tsin Keyə təpsirsin, ancaq bilmir ki, o na cavab verər.

Tsin Ke cavab verdi:

- İndi Ərş-i-ala olkomızdı Tsindən güclü padşahlıq yoxdur. Siz elə güclü deyilisiniz ki, qonşu padşahlıqlar sizə hörmət etsin ve siz-dən qorxsun, bundan əlavə, onlar varisin işinə xidmet etmək də istə-məzlər. Dan hətta bütün təbəələrini Tsine qarşı yeritse də, bir sərū qoyunu qurdun üstüne göndərməyə və ya bir sərū qurdun pələngin dəlinə düşüb qovmasına bənzər.

Varis cavabında dedi:

- Doğrudan da bu məsələ uzun illərdir mənə rahatlıq vermir, ancaq inдиya qədər də bilmirəm, neyleyim.

Onda Tsin Ke teklif edədi:

- Fan Yuy-tsı Tsin qarşısında müqəssirdir ve Tsin valisi Fanı tutmaq istiyor. Özü isə Dukan torpaqlarına müştəri gözüyle baxır. Fan Yuy-tsının başı və üstəlik Dukan torpaqlarının xəritəsi bizzə olsa, işlər düzələr.

Varis dedi:

- İşimiz uğurla başa çatısa, Yan padşahlığını bütövlükde sizə ver-məyə hazırlam. Bu, mənim öz ürəymə yağı kimi yayılardı. Ancaq qoşun başçısı Fan mənənənən gətirmişdir, onun geri qaytarılmasına Dannın ürəyi dözməz.

Bunun cavabında Tsin Ke susdu.

O vaxtdan beş ay keçdi və varis qorxmağa başlamışdı ki, birdən Tsin Ke fikrindən daşınan. Bir dəfə o, Keyə dedi:

- Tsin padşahlıq Cjaonu darmadağın eleyib, Tsin qoşunları Yan sərhədlərinə çatıblar; mən narahamat. Sizin dediyiniz kimi hərəkət etməyə hazırlam, ancaq bilmirəm, nədən başlayım. Bəlkə bu işə qabaqca U Yanı göndərək?

Tsin Kenin acığını tutdu:

- Gedər-golməzo niyə ağzından süd iyi gələn usağı göndərək?

Tsin Ke yalnız fürsət gözlədiyi üçün hərəkət elemir. Tsin Ke təzliklə xəlvotca Fay Yuy-tsının yanına gəlib ona dedi:

- Eşitmışım ki, sorkərdə Tsin qarşısında səhəvə yol verib və onun ailəsini - ata-anasını, arvad-uşağıını, hamisini tonqaldıa yandırıb. Sizin ələ verilməyiniz üçün mükafat ved olunub. Yüzlərə heyeti

olan bir şəhər və üstəlik min tszin qızıl. Haliməza yanıram, səkerdə. Ancaq size sözüm də var. Deyin görüm, öz rüsvayçılığınızı yumaq və ceyni zamanda Yan padşahlığını sixintidən qurtarmağa hazırlırsınız?

Fan cavab verdi:

- Men de o barədə düşünürəm. Gece-gündüz göz yaşımı uduram, ancaq bilmirəm, neyleyim. Əger Tsin Ke cənabları lütfən məsləhət verərə, can-başa eşidərəm onu.

Onda Tsin Ke dedi:

- Mənə senin başın lazımdır ki, men onu Dukan torpaqlarının xəritəsində birləikdə Tsine təqdim eleyim. Tsin valisi belə hədiyyədən şad olacaq və mütəqə Tsin Keni görəmk isteyəcək. Onda Tsin Ke sol eliyle valinin qolundan yapışacaq ki, sağ eliyle xənceri onun sinəsinə saplaşın. Yan padşahlığı qarşısındakı bütün təqsirlerini Tsin Ke onun üzünə çırpacaaq. O sizin de qisasınızı alacaq, sər-kərə. Bax, onda Yan padşahlığını qar kimi ağardan intiqam dağı görünəcək və bu sizin üryəyinizi sıxan qəzəbi de yuyacaq.

Fan qalxdı. Bileyini sıxmaqla qətiyyətini bildirdi. Sonra qılıncı qapıb Tsin Keyə dedi:

- Belə bir emri men gece-gündüz gözlöyirdim.

Bir göz qırpmında Fan öz başını kesdi, başı geriyə düşüb sallandı, gözü yumulmağa da macal tapmadı.

Dan bunu eşidib döyüş arabasına sıçradı, atları özü idarə edərək ölüm yerinə çapdı. O, Fanın meyiti üstüne yixılıb ucadan ağladı. Onun kederi sənsiz idi.

Bir müddət keçəndən, heç nəyi dəyişməyin mümkün olmadığını kosdirdikden sonra şahzadə buyurdu ki, Fan Yuy-tsının başı müc-rüyə qoyulub Dukan torpaqlarının xəritəsiylə birləikdə Tsin padşahlığına hədiyyə aparılsın. Buları U Yanın müşayiətiylə Tsin Ke apardı.

Tsin Ke saatın xoş çağını gözlemədən Tsine yola düşmişdə. Şahzadə və onun seçmə dostları sade ketən paltarda, başlarında sade papaya olmaqla onu düz işuy çayınanın müşayiət etdilər. Burada Tsin Ke dayandı ki, bədə qaldırıb şahzadəye uzun ömrə dilesin və sonra bir ağız oxudu.

Külek amansızdır, işyünün suları sərin,
İgid yola çıxır, bir daha dönmez geri..

O oxuduqca Qao Tszyan-li on üç simli sitranı dinqıldadır, Sun İ iso sitranın ahongını tuturdu. Sitrannı sosi mordliyə çağıranda onların başlarınıñ tükürləri biz-biz olub papaqlarını qaldırıldı. Sitra qemla-nonda igidler göz yaşı tökürdürül.

Budur, onlardan ikisi döyüş arabasına qalxdı və bir daha geri baxmadı. Onlar müsayiətçilərin yanından keçəndə Sya Fu öz başını kosdu və bununla da igidlerə uğurlu yol diledi.

Tszin Ke və U Yan Yandi kəndlərini keçirdilər. Tszin Ke oradan ot almaq istədi. O, ot parçasının üstündə qəssabla söz güleşdirməyə girdi. Qəssab Tszin Keni təhərə clədi. Onda U Yan qolaylandı ki, qoşşıq vursun, ancaq Tszin Ke onun elini saxladı.

Onlar Tsinə qorbdan gəlib paytaxt Syanyana çatmışdır. Onlar saraya yetişəndo Men adlı bir eyan bu baradə məlumat verdi:

— Yan varisi Dan böyük valimizin qüdrətindən qorxaraq, Fan Yuy-tsının başını və Dukan torpaqlarının xəritəsini size bəxşış gəti-rrib və şimal hüdüdləndən sizin vassallınız olmayı vəd edir.

Tsin valisi bərk sevindi. Çoxlu eyan-əşrəfi və haçabaş nizələrle yaraqlanmış yüzlərə mühafizəcinin müsayiətiylə çıxdı Yan elçi-lərini qarşılıqla. Tszin Ke hörmətlə Fan Yuy-tsının başını, Y Yan iso xəritonı əllərində tutmuşdular. Nağara və zonglər səs-səsə verib, ayanlar kütlosi ucadan: "Böyük valimizin min yaşı var?" — deyə bagıranda U Yanı qorxu bürüdü, ayaqları quruyub yero yapışdı, üzü ölü üzü kimi sən-bəz rong aldı. Tsin valisi təccübündə. Onda Tszin Ke U Yana dik-dik baxdı, irolu yeriyb üzr istədi:

— Biz alçaq adamlar, şimal vəhşilərinin və cənub tayfaları olan Manın törəmələri indiyo qədər Göylər oğlunu görməmişik. Ali hez-rotiniziñ lütfünü istəyirik; böyük vali izin versin, başladığımız məra-smı başa qatdırıq.

Tsin valisi Tszin Keyə əmr etdi:

— Xəritonı götür, biza yaxın gol.

Vali xəritonin burumunu açmağa başladı, onun içinde qısa qılınc ucu gördü. Bu vaxt Tszin Ke sol əliyle valinin palтарının qolundan yapışdı, sağ əlində tutduğu qılıncı onu vurnuşa hazırladı. Valini öldürməzdən qabaq, onun təqsirlərini saymağa başladı:

— Yan qarşısında toqşıra batdırıg vaxtdan çox günler ötb; indi iso Dörd dəniz arasında nə qədər torpaq varsa, hamisina zorakılıq elomok isteyirən, aqçogzluyunun heddi-hüddü yoxdur. Fan Yuy-tsının sənin qarşısında toqşıri yox idi, ancaq sən onun bütün nəslini

qırın. Bu gün Tszin Ke seni cezalandırmaq isteyir ki, bütün Ərşi-əla olkemizin qisası alınsın səndən. Yan valisinin anası naxoşdur, bu da Keni telesməyə çağırır. Mümkün olsa, seni diri tutacam, müm-kün olmasa — öldürəcəm!

Tsin valisi cavab verdi:

— Görürəm ki, sizin iradenizi yerinə yetirməli olacağam. Yalnız bir xahişim var; qoyun sitranı dinleyib ölüm. Hökmədarın kənizini getirdilər, o simlərə toxuncaq sitra oxumağa başladı:

Zerif parçadan tikilmiş paltañın qolunu
Darub qırmaq olar;
Sokkiz ci hündürlikde pordenin
Üstündən atılıb qaçmaq olar;
Belo bağlanmış qılıncı
Qıdan tezəc çıxartmaq olar.

Tszin Ke sitranı anlamadı. Vali ise sitranın cyhamını tutub qılıncı qındıq apıldı, sonra keskin bir horəkətlə dərtib qolçığını onun elindən çıxardı, pordenin üstündən atılıb qaçıdı. Tszin Ke valinin dəlinca xəncər atdı, xəncərse bürunc sütuna deyib valinin yalnız qulağını yaraladı. Bu vaxt vali qəfletən geri döndü, qılıncın bir zərbəsiyle Tszin Kenin iki elini də kesib atdı. Tszin Ke sütuna söyköniq qəşə elədi. Sonra diz üstə çökdü. O, xəkendəza oxşayırdı. Tszin Ke ürə-yində dedi:

— Deməli, mən her şeyi deqiq ölçüb-biçəmedim, imkan verdim ki, uşağın biri məni aldatınsın. Mən nə Yanın qisasını aldım, nə öz isteyimi yerinə yetirdim.

LİN SYUAN

ÇJAONUN – UCAN QARANQUŞUN FƏRDİ TƏRCÜMƏYİ-HALI

Ucan Qaranquş leqəbi qazanmış hökmədar xanım Çiao, Fen Vanszinin qızı və Fen Da-linin nevesiydi. Onun babası musiqi aletleri qayırmağı bacarırdı. O, Tszyandı valisinin sarayında qılıq eləyir, orada kökləyici vezifəsində işləyirdi. Onun oğlu ailənin peşəsini davam etdirmək istəmədi, musiqi bestəleməkdə — məhz ağıllar

yazmaqdə gücünü sınadı. Vəzifə borcunu yerinə yetirmək məqsədilə yazdığı qəmli türküleri o özü "Ürk oxşayan musiqi" adlandırdı. Onları dinləyən hər kəs qalbinin dərinliklərinə qədər təsirlənirdi.

Vaxtilə Tszyandunun qoca valisinin nəvəsi, mülkədar xanım Qusu Tszyansu torəflərdən olan Çjao Man adlı bir çünvəyə era verilmişdi. Həmin bu Man o vaxt qədər Van-tszinə vurulmuşdu və yeməyini onunla bir qabdan yeməsydi, doymurdu.

Van-tszin bir tosadüf nöticəsində Çjao xanımıla əlaqəyə girdi, bundan sonra xanım usaq qaldı.

Man təbiətən qısqanc və qızışqan idi. Bir naxoşluq tapmışdı onu erkən, buna görə arvadına yaxın düşmürdü.

Çjao xanım erinin qorxusundan güya xəstəliyinə görə qoca valinin sarayına köcdü. Burada o, hamiləlikdən azad olub iki usaq gotirdi dünyaya. İşıqlı dünyaya qabaqça çıxan qız usağını İ-cü, ikincini isə Xe-de adlandırdılar. Tezliklə qızları Van-tszinə göndərdilər və doğumun şəraitini gizlətmək üçün onlara Çjao soyadını verdilər.

İ-cü hələ kövrük yaşlarından agli və qanacağı ilə seçilirdi. Van-tszinin ailəsində nobzərlər forqləndirilməsi barədə qoca Pen-tsuzunun bir oşarı saxlanıldı, qız bu kitabı oxuyub tonəffüsü idarə eləməyi öyrənmişdi. Bir az yaş dolanda o, bədəncə gözəl bir qız olmuşdu, yerişi yüngül idi, ayağını götürüb qoyduqca elə bilirdin uçacaq, elə buna görə da onu Fey-yan, yəni ucan Qarənşəh deyə çağırırdılar.

Xe-de bədəncə hamar idi, canına yağ sürtülmüş kimi, buna görə də çıxməndən sonra onun dərisi heç vaxt nəm olmurdı. Həm də Xe-de yaxşı mahni oxuyandı, səsi üreyeyatan olub ahəstə və zərifcə axırdı. Bacılar məsilsiz gözəl idilər.

Van-tszinin ölümündən sonra ailəsi iflasa uğradı. Fey-yan və kiçik bacısı Çanana getməyə məcbur oldular, onları orada Cjaonun qızları və ya Manin qanından kənar doğulmuş usaqları kimi tanırırdılar. Bacılar xanım Yan-enin saray mühafizəçiləri rəisi Çjao Linin yaşadığı döngədə yerləşdilər. Onun himayəçiliyinə ümidi eləyən bacılar öz əl işləri olan tikmələrdən ona dəfələrle pay vermişdilər. O hər dəfə son dərəcə pərt olsa da, hədiyyələri götürürdü. Bacılar tezliklə köçdülər Linin evinə və orada onun öz qızları kimi qəbul olundular. Linin doğma qızı o vaxt sarayda xidmət eleyirdi. Ancaq xəstələndiyi üçün evə qayıtmalı oldu və çox keçmədən öldü. Fey-yan qabaqlar da onu xanım Yan-enin sarayında əvəz etməli olmuşdu, onun ölümündən sonra isə bacısı ilə orada həmişəlik xidmətə keçdilər.

Hələ xidmətçi işledikleri vaxtlarda bacılar rəqqasə və müğənniləri gizlice yamsılamaqla oxuma və rəqs sənətinin bütün incəliklərini iyiyənənən başlamışdır. Onlar oxumanı günlerle dinleyə bilirdilər, buna bəzən o qəder aludo olurdular ki, yemek yadlardan çıxırı. O vaxt onlar pul və paltalar hədəsiz möhtəcığın ne demək olduğunu bildilər, belə ki, özlerinin demək olar bütün yığımlarını cana sürtülən yağ, cimmek üçün etir və pudra kimi boş şeylərə xərcleyir, onları alarkən qiymətlərinə fikir vermirdilər. Yan-e xanının evindəki bütün qarabaşlar onları gic sayırdılar.

Bu arada Fey-yan qonşuya, imperatorun ovçusuya əlaqə yaratmışdı. Fey-yan yoxsus idi, Xe-de ilə onun birincə adı yolları vardı. Qarlı gecelerin birində Fey-yan evin yanında dayanıb ovçunu gözleyirdi. Oğlan gördü ki, o, küçədə dayanıbsa da, soyuqdan eşmir, nefesini ləngitməkən canının istiliyini saxlayır. Oğlan heyran qaldı və o vaxtdan qızı melek saymağa başladı. Tez bir zamanda, öz xanınının tesiri sayesində Fey-yan imperator sarayına ayaq açdı, imperator o saat onu çağırıb yanına. Qızın xalası, əlahezətin yataq otığının baxıcısı Fan-i bilirdi ki, Fey-yan imperatorun ovçusuya yaxın olmuşdur. Bax buna görə de həmin məlumatı eşidən təşürgələndi.

Hökmdar, Fey-yanı öz təvəccəhlü diqqətiyle salamlamağa göləndə Fey-yan çəsdi. Əlliərileyə gözünü berk-berk örtərək ağladı, göz yaşları həttə çənəsindən süzüldürdü. Qorxudan imperatorun qarşısına da çıxmadi. Imperator onu üç gecə qucağında saxladı, yene de onunla yaxınlıq eləye bilmədi. Ancaq onu danlamağı ağlına da gatırımdı.

Onda qabaqlar hökmdarın lütfini görmüş saray xanımları hökmardan o qız bərəsində soruşunda o dedi:

— O qədər yaraşqılıdır, sanki hər nemətdən artıq-artığına varıdır, elə yumşaqdır, sanki sümüyü yoxdur. O gah ağır terpenili və çəkingondır, hərədən elə bil səndən uzaqlaşır, sonra yene yaxın gelir. Özü de Fey-yan vezifə adamı və edeb gözleyendir. Daha ne deyim, onu nökerlərle aşınılıq eləyib onlara yataqlanan sizin kimi qadınlarla müqayisə etməkni olar?

Nehayət, hökmdar Fey-yan'dan zövqünü ala bildi və cive hesiri nemləndirdi. Bundan sonra Fan-i bir dəfə necə oldusa Fey-yanla üz-üzə səhəbet etdi:

— Neca başa düşək? Belə çıxır ki, ovçu sənə yaxın düşməyib? Fey-yan cavab verdi:

— Ölahazretin yatağında üç gün qaldım, buna görə canım yetişibmişdi. Hökmardar bedəncə ağır və iri olduğundan mənə dörin yara vurdu.

O gündən sonra hökmardar Fey-yana xüsusi nəvazılışla yanaşır, etrafdaşlarının hamısı isə onu yalnız məlaike Çjao adı ilə çağırırdı.

Bir dəfə hökmardar Ayrılmaz Ördekler adası yanındaki xudmani yatağında olanda konizlerin siyahısını gözdon keçirməyə qatlaşdı. Fan-i işlərin vəziyyəti barədə ona ətraflı məlumat verdi və arada ağızından söz qəçirib dedi ki, Fey-yanın Xe-de adında özündən kiçik, üzü və canı onunku kimi gözəl olan, üstəlik xasiyyətə də xoşroftar bir bacısı var.

— İnanın, — deyə Fan-i əlavə eledi, — o hökmardarın xanımından heç də geri qalmaz.

Hökmardar yubanmadan Lüy Yan-fu adlı oyana emr etdi ki, yüz xəzina və feniks ləolekləri təsvir edilmiş nefrit lövhəni götürüb Xe-denin götirməyə getsin.

Lakin Xe-de:

— Əziz bacım dəvət eləməsə, sizinle gedə bilmərəm. Yaxşısı budur, monim başımı kəsib aparın saraya, — deyə bu təklifi rədd etdi.

Yan-fu geri qayıdı və eşitdiyi olduğunu kimi çatdırıldı hökmardara. Onda Fan-i sanki hökmardarın cəhiyacı üçün Fey-yana məxsus, onun öz əliyə rəngbərən sapları bəzədiyi, iano bəxşisləri üçün toxunmuş bürünçeyi götürüb hökmardar xanımının iradəsinin təsdiqi kimi Xe-deyə göndərdi.

Xe-de yenidən yuyunu, Tszyutszyu aloesinin ətriylə etirləndi və özünə belə bəzək verdi: saçını "yeni dəb üstündə" burub ilgək-lədi, qışlarını qara tuşla "uzaqdakı dağların çizgileri" üslunduda boyadı və üzünu qırmızı xal qoyub, bozeyini başa çatdırıldı ki, bozənməyin bu biçimi yunlay, yəni başdansovdu əlgəzdirmə adlanırdı. Onun özüne layiq geyimi yox idi, o, sadə paltar geyindisi — qısaqol don və İsləməli-tikməli tuman — bunları gavalı şəklində şəbəkə ilə bəzənmış qısa corabla tamamladı.

Hökmardar onun üçün Bulud Parıltısı adasında perdələr asılmasını buyurdu və Fan-ini göndərdi Xe-deyə baş çəkməyə. Ancaq Xe-de dedi:

— Monim istəkli bacım tündməcəz və qısqancıdır, hökmardarın xeyirxah omolini heç çıxarmaq onun üçün çotin bir şey deyil. Mənso rüsvayılığı qobul etməyə hazırlam, ömrümə heyfim gəlmir. Bacı-

min məsləhotlarını eşitməmiş getməkdənə, ölsəm yaxşıdır. — Xe-de bunu deyib başını aşağı saldı, ayağının birini götürüb o birini qoymağə başladı, Fa-inin dalınca getmeye heyi çatmadı. Onun danışığının solis səslenirdi. Orada olanların hamısı bir sesle razılıqlarını bildirdi. Hökmardar buyurdu ki, Xe-de geri qaytarılsın.

O vaxt sarayda Nao Fan-çen adlı bir xanım vardı. O həle Syuan-dinin hakimiyyəti zamanı etir bilicisi kimi ad çıxmışdı. Saçlarının çallaşlığındı indiki günlərdə isə o, hökmardarın konizlerinin məsləhətçi vezifəsini yerine yetirirdi. Nao Fan-çen bir dəfə hökmardarın arxa tərəfində dayanmışdı, neccə oldusa, yere tüpürüb dedi:

— Mehşər qopacaq. Oda su calandığı kimi, bu qızlar da bizi bələya salacaqlar.

Hökmardar Xe-deni eldə etmek müxtəlif yollar düşünenər Fa-inin müləhizesini qəbul eledi: o, imperatorıcan özündən uzaqlaşdırıb onun üçün Yuantyoquan adlı yerde oda tikiləsini emr etdi. Ona zəngin ev eşyası, al-əlvən və göy bulud resmləri tikilmiş perdələr, şəbəkəli nefrit qabaq stolu, qapığının qraqlarında dağ təsvirleri olan, xalis qızıldan düzəldilmiş doqquzgözlü mürçü bağışladı.

Fan-i də bir dəfə neccə oldusa imperatorıçaya qınayıcı sözlərə müraciət etdi:

— Axı hökmardarımızın varisi yoxdur. Neccə ola biler ki, sarayda olasan, özü də hökmardar neслиnin davam etməsi barədə düşünməyəsən? Hökmardan xahiş etməyin vaxtı çatmayıbmı: o, bir kənizi özüne yaxınlaşdırırsın ki, bu kəniz ona oğlu doğsun?

Fay-yan xeyirxahcasına razılıq verdi, elə o gecə Xe-de hökmardarın yanına aparıldı.

İmperator vəcdə gəldi. Xe-deyə sarılmışdı, onun bedəninin heç bir cizgisində heç bir çatışmaçı tapmadı. O, Xe-denin Vencousyan adlandırdı ki, bu da "İlhəlq və rayihələr oylağı" deməkdir. Bir qədər keçidkən sonra o, Fan-iyə etiraf etdi:

— Daha qocalmışam, elə bu iqamətgahda ölmək istərdim. Çünkü bundan sonra hökmardar U-di kimi Ağ Buludlar diyari axtarmaq mənə yaraşmaz.

Fan-i həveslə dilləndi:

— Qoy hökmardarımız on min il yaşasın! — Sonra hökmardarı təbrik etdi: — Ölahazret, siz heqiqətən ölməzlik perisi eldə etdiniz.

Hökmardar o saat Fan-iyə qızıl axça tikilmiş iyirmi dörd ədəd zərxara bağışladı.

Xe-de iso imperatorun üroyino bütünlükle yiyoladı. Tezlikle ona birinci xanım adı verildi.

Xe-de adoton imperator arvadı olan bacısına xidmet etmeyir, ailede büyük bacıya göstorulan hörmöle yanaşırı. Bir dəfə bacılar yanaşı oturmuşlardır, hökmdar xanımı türpürdü, onun tüpürcoyi tesadüfen Xe-dünin bürüncayıının üstünde düşdü.

— Bacıcan, bax gör siz monim bonövşöyi palтарımın qolunu nece
do bozodiniz. Elo bil daşda naxış açdırınız. Öyan palтарının bozayıyo
muşgül olan adamca desəydim, o da bela naxış sala bilməzdi. “Daş
başaklı geniş collu palta” adı burada oldukça yerinə düşərdi.

Hökmdarın arvadı Yuantyaqiana köçürülden sonra öz şəxsi mühafizosunu təşkil edən dəstədən bir çox zabitlər və hətta saray-dakı qullardan bozılılıq yaratmışdı. Düzdür, o yalnız çox-uşaqlı atalarla əlaqəyə girirdi. Xe-denin ona yazığı gelirdi və her vasitəvələ könlünlə almışa çalışırı. Tez-tez hökmərdə deyirdi:

— Monim böyük bacım yüngülxasıyyət deyil. Qorxuram adamlar ona qara yaxarlar, qan qaralığı əmələ gələr. Xanımın uşağı yoxdur, qom üzür onu, odur ki, çox ağlayır.

Bax buna görə de hökmər arvadının pozğunlaşdığını deyən adamların hamisini qətlo yetirdi. Elə həmin vaxtlar mühafizə dəstələrinin başçıları voray qulları ocaib-qoraib rəngdə şalvarlar geyinib, lovgalşanırdılar, onların paltarları ötir saçırı; quşus, bu adamlar utanırmış işlər tutur, hökmər xanımın odasında özlerine siğmacaq tapırdılar. Bu baradə heç kəs cincirini da çıxara bilmirdi. Ancaq xanımı yəno de uşaqlı yox idi.

Hökmdar xanımı adotən beş eseksiya və yeddi cür etir qatılan su ilo yuyunurdu. Aloe ağacından qayırılmış kötəlin üstüne qalxaraq yuyunar, yüz otun otri gələn suya girirdi.

Onun bacısı Xe-de isə artıq bəzəklərdən qaçardı: o yalnız su istiotu qatılmış suda çımor, yalnız yüz şəqli qonçədən hazırlanmış cicak pudrası cəkərdi. Bir dəfə hökmər Fan-iyə etiraf etdi:

- Imperator xanımı nadir atılı yağlarda çimsə də, onun ətri Xe-dənin bədəninin təbii ətriylə müqayisəyə gələ bilməz.

Sarayda Tszyandı valisi İnni keçmiş kənizi – Li Yan-jua adlı birisi yaşıyordı. O, hökmər xanının babası Da-linin qaynının qızı idi. Bu qadın qocalandan sonra Felər ailəsinə qayıtmışdı. Hökmərdən arvadı ve onun kiçik bacısı ona ana kimi hörmət edirdi. Li Yan-jua bəzək-yaraşq işində ad çıxartmışdı və arabir hökmədən arva-

dına da mesleketler verirdi. Meselen, ona mesleket görürdü ki, Tszyuxuey dağında biten aloe yarpağının suyunda çiçsin ve bedenini yaxşı saxlamak üçün türkisi erkek kabarqa-keyik göbeyinin qatı heliminden ibaret olan hebleri sinqadan keçirtsin. Xe-de do hemin heblerden atırdı. Onu da qeyd etmək lazımdır ki, bu đordamdan tez-tez istifadə olunduqda onun tesirindən qadın uşaqlar, çünki hebi içənlərde aylıq tomizlənmələr get-gedə zoifleyir. Hökmədarın arvadı bu barədə saray həkimi Şanquan Uya xəber verdi. U cavabında dedi:

- Əger dərman o cür təsir etləyirse, siz uşağa necə qala bilərsiniz?

Onun məsləhəti ilə Fey-yan mey çiçeyini qaynadıb ónun suyu ilə yuyunmağa başladı, ancaq bu vasite də kömək eləmədi.

Bir dəfə neçə oldusa yadelli cjenşə təyfaları hökmərə on min yaşlı olan bir baliqqlaşı, habelə gecələr işıq saçan mirvari bağışlaşdırılar. Onun parılıtı ay işığıyla yarışa bilerdi. Onun işığında her bir qadın gözələ çevrilirdi – özü cybəcər de olsa, göyəç de. Hökmərə baliqqlaşının Fey-yana verdi, mirvarını Xe-deyə bağlışdı. Hökmərə xanımı baliqqlaşı ilə otağının batmaqdə olan güñəş şuları rəngində beşqat qızıl suyunu çəkilmis perdesini bezedi. Pərdənin altında ne vardısa par-par parladi, sanki orada ay doğmuşdu.

Bir müddetden sonra hökmdar Xe-deye dedi:

— Gün ışığında melike gecə olduğu qədər gözəl görünmür. Hər seher mənə bir az ümidişsizlik gelir.

Xe-de o vaxt qorara gelmişdi ki, geceler işq saçan, özünün baş bəzəyi üçün hazırlanmış mirvarını melikənin ad günündə ona bağışlasın, ancaq müvəqqəti olaraq bu isteyini hem bacısından, hem de hökmardan gizlətməşdi. Melikeyə yeni yüksək ad verilen gün işq Xe-de ona təbril məktubu yazdı. Məktubda deyilirdi: "Bu elamətdar günde, göyle yer arasında cəzibəli bir uyarlıq eməle geldiyi zaman eñiz böyük bacım xoşbəxtlik zirvesine yüksəlmış, işq saçan parlaqlığında yaşəm daşınan olan taxta çıxmışdır. Bundan sonra əcdadlarımız rəhmət qazanmışlar ki, bu da məni sevinc ve razılığa qərq edir. Buna görə de təbrik eləməti olaraq, aşağıda adı çəkilən iyirmi altı adda eşyani minnətdarlıqla ona hədiyye eleyirəm:

Qızıl pereklerle toxunmuş həsir.

Lotos toxumu şeklinde etirli aloe ağacından qayırılmış cam.

Besrenkli büyük ilgök – tam bir gelilik remzi.

Büllur sırma.

Avılmaz ördeklerin təsvirilə bir top zərxara

Melikənin yastığı üçün geceler işq saçan mirvari.

Qara çölpisiyinin tükündən düzəldilib atırlar hopdurulmuş qurbanlı peçkaşlar üçün örtük. Səndəl ağacından düzəldilib, üstündə polon tükünə bənzər şəkillər işlənmiş heykəlcik.

Balıq şəklində iki parça onbor.

Başı yırğalanın, çox qiymətli lotos çiçəyi.

Yeddi leçəkli, su findığının çiçəyi şəklində güzgü.

Xalis qızıldan dörd daraq.

Syao ipayindən tünd qırmızı dan paltarı.

Ven-lo krepindən güllü örtük – üç adəd.

Yağla dolu bir quutucuq, bu yağı sərttəndə saçları parıldayıb aləmin bütün yeddi somtinə işq saçır.

Al qırımı və qızılı sapırlar işlənmiş adyal və döşək, onlara birlikdə atırlı maddolor buxurdanı, cəmi üç əşya.

Korgodan sümüyündən xörök yeməkçün – ağunu zərərsizləşdirən çöplor, iki adəd.

Göy yaşon daşından mücrü, atırlı yaqlar üçün.

Hamisi: iyirmi altı əşya ki, qarabaşım Qo Yuy-tsindən Sizə gəndəriñim.

Bunun əvəzində moliko Fey-yan ona bulud səpkili zərxaradan bəşrəngli pərdə və atırlı aloe suyuyla dolu çaydan bağışladı. Xe-de göz yaşı tüküb hökmərda şikayatlındı:

– Bunları moliko göndərməseydi, əslə götürməzdəm.

Hökmər onun sözüntən xeyirxahlıqla yanaşdı. Tezliklə fərman verildi ki, hökmər üçülliyo İncjouya gedir, Xe-de üçün xəzino tərefindən üzərində aloe rəsmələri olan yeddi cərgəli pərdə sıfərişi verilmişdir.

Xe-de imperator Tayi gölü sahilində qarşılıdı. Orada artıq min nəfərdən ibarət bütün saray əhlini götürmeye qadir olan nəhəng bir qayıq hazırlanmışdı. Bu qayığı "Birloşma sarayı" adlandırdılar. Gölün ortasında "Ölməz İncjocular ölkəsi" adlı qırxçı hündürlüyündə dağ kimi pavilyon ucaldırdı.

Bir daş hökmərlər Fey-yan pavilyonda olarken göz önünde açılan mənzərəni seyr edirdilər. Hökmər zərif ipakdən heç bir tikiş olmayan "şan" tipli, üzərində sahilo can atan dalğa rəsmələri işlənmiş bir köynök geyinmişdi. Melikənin əynində Güney Yuedon göndərilmiş paltar vardi; bulud və çəçək şəklində al-qırmızı tuman və zərif syao parçasından öz rongi ilə qiymətli lacivord çalarlı qırmızı yəşəmi xatırladan don.

Fey-yan "Uzaqdan üzümüze külek esir" havasını çalıb oynayındı. Hökmər onun oxumasının ritmini tutmaq üçün kərgədan sümüyündən qayırılmış naxışı telbasanla yəşəm daşından qayırılmış kasanı dinqildərdi. Melikənin sevimli Fen U-fan ise onun buyruğuyla "şen" adlı çalğı ale丁inde Fey-yanı müşayiət edirdi. Çalıb-oxumanın və kefcil şənliyin şirin yerində birdən güclü külek qopdu. Küleyə acıq verirmiş kimi malike daha ucadan oxumağa başladı. U-fan da öz növbəsində daha məharətli çalmağa keçdi və şənin səsi yüngül və zərfliliklə süzülməye başladı. Musiqi ile oxuma səsi bir-birinə uyarlıqla cavab verirdi. Qəfletən külek melikənin tumanını qaldırdı, xanımın budları açıldı və o çıçırdı:

– Mene baxın! Baxın! Və küləkdə yellənen paltarının qollarını terpadərək dua oxudu: – Ey göyələr meleyi! Qocalığı qov məndən, gənciliyimi qaytar! Məni bu qayğilar içinde qoyma.

Hökmər gördü ki, külek indecə onu atacaq, U-fandan xahiş eledi:

– Monim əvəzimde məlikəden yapış.

U-fan şəni atıb melikənin ayağını tutdu.

Tezliklə külek kesdi. Fe-yan göz yaşına qərq oldu:

– Hökmər mənə qarşı o qəder şəfqətlidir ki, meni meleklerin yanına getməyə qoymadı. O qəmlərin fitle gözəl bir melodiya çalmağa başladı, sonra qəfletən hönkürüb ağladı, yanağından göz yaşları çoxlu çıçırlar açdı.

Hökmər utandı, Fey-yanı yazıçı geldi. U-fana gümüş külçələri bağışladı – hər biri çəki və vəznde min pula bərabər – hem de ona melikənin otagini girmek icazəsi verdi. Bir neçə gündən sonra saray gözəlləri xüsusi biçimdə bezondılar, paltarlarının bükünnüsu su şırnağı şəkline saldırlar və bu cür geyimi "Məleyin tutulub saxlanıldığı tuman" adlandırdılar.

Xe-de hökmədarın getdikcə artan yaxşılığından bəhrəlenirdi. Ona ciao kimi növbəti bir ad verdilər ki, bu da "Xoş etxəli ilə parlayan" deməkdir. O, bacısının yaxınlığında olmaq istədiyindən hökmər Şaoipquanı – "Kicik kəniz pavilyonu"nu və bir neçə sadıq odalarını tikdirdi; mesələn, Şəhli Çiçəklər odası, Küleyin Əyləndiyi oda, Uzun-ömürlü Ağgülük odası və Əlde Edilen Dinclik odası. Bunlardan sonra çimmek otaqları gelirdi: ilqı su otağı, buz çəmi saxlanan otaq, eləcə də xüsusi bir istirahət otağı; – bu otağın içinde bir hovuz tikilmişdi, hovuzda sohleb çiçəkləri üzüştürdü. Otaqlar bir-biriyle açıq qalereya vasitəsilə birləşirdi. Otaqlar içəridən qızılı tutulmuş və ortasında dördkünc deşiyi olan dairevi ağ nefrit lövhəciklərle bəzədilmişdi – divarlar

minbir rəngə çalırdı. Bu tikilişlər məlikənin Uzaq otaqlarıyla "Göylər parisi moskoninin giriş yolu" adlanan alaqqapı vasitəsilə birləşirdi.

Fey-yan hökmədən roğbotından hələ də bəhrələnməsinə baxmayaq, pozğunluq barədə dəhər düşünürdü. Hor yana adamlar gəndərildi, arə hakimi axtarıldı, onların türkəcərə dava-dərməni ilə qocalmağının qarşısını almaq ümidiydi.

Ela bu vaxt canub-qorbi yadelli tayflardan olan beypodan xərac gotirdilər. Onların elçisi elə bir dərman düzəldə bilirdi ki, onu qəbul edən adam düz bir gün, bir gecə gümrək olurdu. Özgə torpaqlar reisi onun xarici görünüşü barədə molumat verib bunu da əlavə etdi ki, elçi qoriba bir şokildə işildiyər.

Məlikə Fey-yan onun haqqında cəsidiş soruşmağa başladı ki, o necə schkrardır və nə kim məharət yiyəsidi. Yadelli cavab verdi:

- Mənim məharətim ondadır ki, yeri-göyü zəbt eleyə bilirəm, olum ölüm qanunlarını aça bilirəm, varlıqla yoxluğu tarazlaşdırıa bilirəm, belə ki, on min çevrilmənin hamısı mənim ölümde vahid bir biçimində donub qalır.

Malika o saat Fan-inin Bu-çiou adlı köməkçisini çağırıb ona "yadelli üçün min qızıl" verdi. Ancaq yadelli dedi:

- Mənim sonotma yiyələnmək istəyən adam pozğunluq və yavalığa qurşanmamışdır.

Maliko, söz yox, öyrəşdiyi möşgülüyyətdən qalmak istəmirdi. Bir neçə gün ötdükden sonra Fan-i suda çıman malikəyə xidmət göstərirdi. Onlar ucadan danışındılar. Məlikə yadelli ilə səhbətini Fan-iya danışdı. Fan-i elini elinə vurub dedi:

- Mən Tszyandunun xidmotinde olarkən Li Yan-jua xala göldə ördək saxlayırdı. Ancaq heyif ki, susamuru peydə olub onları yemek istəyirdi. Bir dəfə Cjulidən olan Ney qarı susamurunu tutub Li-Yan-xuaya apardı və ona belə dedi: "Deyirler, susamuru ördəkən başqa heç nə yemir, deməli, onu yalnız ördək atı ilə yeməmək lazımdır". Li xala bunu cəsidiş acıqlandı və susamurunu asdı. Yadellinin sənəti mənə homin ohvalatı xatırladır.

Maliko bərkəndən gülüb ona dedi:

- Ax iyəncə çölkü! Məni ləkəliyib asdırmağa gücü çatarmı? Haqqında danışdığımız vaxtlarda məlikə Yan noslinden olub Qırmızı Simürə ləqəblə bəsaray qulunu öz sevgisine layiq bilmədi. Bu qul çox güvətli və çevikdi, asanlıqla divara dırmaşır və ya yataq otaqlarına təzçə yol tapırdı. Xe-de de onu öz yatağına qəbul edirdi. Bir dəfə məlikə onu yanına çağırmaq üçün yataq otağından çıxarken

gördü ki, Yan "Kiçik kəniz pavilyonu"ndan çıxır. Əski adətə görə, hər il onuncu ayın beşinci günü bütün saray ehli Üreyin sakitleşdirilmesi mebedine - Linyan myaoya gedirdi. Bütün günü mebedin etrafında çalğı calırmır, nağara vurulurdu. Qırmızı Simürə yalıhya qosuldu ki, oxuyanları öz müsiqisiyle müşayiət etəsin. Bu vaxt məlike bacısından soruşdu:

- O kimin xatirine gelib?

Xe-de cavab verdi:

- Qırmızı Simürə mənim dəyerli bacımın galib. O məger başqa birisiçün gele bilerdim?

Məlikə bərk hırsılı, içinde şərab olan kasanı götürüb Xe-deyə çırpdı, onun tamimini buladı. Həm də dedi:

- Siçan adamı dişleyə bilərmi?

Xe-de belə cavab verdi:

- Kimin paltarını geyirsinə, onun da alt paltarını görürsen. Vəssalam. Men heç kəsi qapmaq istəmirem.

Xe-de çıxdan bəri bacısına sade kənizin məlikə ilə rəftar etməli olduğu kimi davrandı. Bu dəfe de malikə hər hansı keskin söz eşidəcəyini gözlemirdi. Bax ele buna görə de o karixdi və dinmez-söyləməz bacısına baxmaqla kifayətləndi. Bu vaxt Fan-i baş örtüyünü tulladı, yere çırplıdı və başını yere ele döyməye başladı ki, qan şoralandı. Sonra Xe-denin bileyindən tutub onu məcbur etdi ki, məlikə Fey-yan xanıma baş eysin. Fey-yan baş endirib ağladı:

- Doğrudanım, bacıcan, uzun geceler bir adyl altında yatıldığımız çağları unutmusan? Aclıdan, soyuandan gözümüzə yuxu golməyen çağları unutmusan? Xe-de bacından, küreyinə sixilib səni isitməsini xahiş elədiyin çağları unutmusan? Bəs indi? İndi siz ucalmısınız, ad-sanda başqalarından üstüsünüz. Sizə heç kəs el qaldıra bilməz. Doğrudanım, boş yere bir-birimizlə dalaşacaqı.

Məlikə hönkürdü. Xe-denin elindən tutdu, üzərində doqquz simürə balasının təsviri olan benövşəyi yaşənən dəşindən qayrılış telbasanı bacısmın saçına səndi. Beləliklə, hər şey qurtardı.

Bu ehvalat hökmədən qulağına çatdı, o soruşmağa başladı ki, nə baş verib. O vaxtdan bəri hökmədən adıqızlı yeri zoifləmişdi və dəha əvvəlki kimi güclü deyildi. O, Xe-denin ozizlərən, adəti üzrə onun ayağından tutardı. Ancaq bir xeyli vaxt idi ki, hökmədə özündə ehtiras yarada bildirdi. Gözənləniləmən o, həvəsə gelib coşanda Xe-de adəten ona dalını çevirirdi, belə ki, o daha qızın ayagını tuta bilmirdi.

Fan-i bir dəfə Xe-deyə dedi:

— Hökmdar hər cür dava-dərəm qəbul eləyir ki, gücsüzlüyünü yox elösin, ancaq ona heç nə kömək eləmir. O yalnız sizin ayağınızı alında tutanda canında tərpəniş əmələ gelir. Göyər səzə böyük xoşbəxtlik verib. Bəs siz niyə dalınızı çevirib onu qələbedən məhrum edirsiniz?

Xe-de cavab verdi:

— Yalnız küroyimi çevirmək və həsrətdə qoymaqla hökmərə həvəslı vəziyyətə saxlayıram. Men də bacım kimi elösəm — zira, ayaqdan tutmağı ona bacım öyrədib — men də tezliklə onu bezdirəram. Məgər cyni vəsiyyətə iki dəfə uğur qazanmad olarmış?

Məlikə Fey-yan təkəbbürlü, özündən müştəbeh qadın idi. Hər dəfə azaciq nəsənləyandı yemək-icməkdan boyun qaçırdı. Hökmdar özü qaşıqla onu yedizdirməli və onun barmaqlarından tutmalı olurdu. Açı dormanı işa yalnız hökmərən öz ağızından qəbul edərdi.

Gecələr sohloblı hovuzda yuyunmaq Xe-denin adətiydi. Onun bədəninin parıltısından şam işığı ölözyirdi. Hökmdar pərdə dalından ona xalvotı baxmağı xoşlaysındı. Bir dəfə qulluqçular onu görüb Xe-deyə xəbor verdilər. Onda Xe-de qətfəyə bürünüb emr elədi ki, şamları aparsınlar. O biri dəfə hökmərdən qulluqçulara qızıl ved elədi ki, onlar sussunlar. Ancaq Xe-denin yaxın bir rəfiqəsi bu sevdaya girmək istəmədi. O, pərdənin dalında durub hökmərən gəlməsini gözlədi. Hökmdar içəri girməmiş Xe-deyə xəber verdi. Xe-de gizlənməyə töloşdi. Hökmdar o vaxtdan bəri üzən səhəblər hovuzuna baxmaq üçün pərdə dalına keçəndə qarşılaşacağı nökrə və qarabaşa bağışlamaq üçün daha çox qızıl götürməyə başladı. O onları dayanırdı, paltarlarından yapışır və hər birinə boxşış verirdi. Hökmdarın qızılına susyan nökrələr yorulmadan irəli-geri gedib gelirdilər. Tokcə gecə gözətçisindən hökmdar yüzdən artıq külçə vermişdi.

Hökmdar tezliklə xəstələndi və tamam gündən düşdü. Baş hekim mümkün olan bütün vəsiti olaraq əldəti, ancaq xəstenin hali yaxşılaşmadı. Şəhri molhamlorsun artıxırı basıldı. Haradənən sensuyutsyzao, yəni “güt artıran kitə” tapıldılar. Ondan ettiyatla istifadə olunmayıydi. Dörməni Xe-deyə verdilər. Xe-de hökmdarla görüşəndə hər dəfə ona bir həb verirdi ki, onun da təsirindən adam birçə dəfə həvəsə gəlirdi. Bir gecə neçə oldusa Xe-de bərk keflənib yeddi həbi tərəfən verdi. Bunun təsirindən hökmdar bütün geconı yeddicərgəli pordə arxasında, Xe-denin ağışunda keçirdi; o, ara vərmədən gülüb irişirdi. Sübhäqə hökmdar qalxdı ki, geyinsin, ancaq onun gizli yerin-

dən həyat nəmişliyi elə hey axıb töküldü. Bir neçə andan sonra hökmdar tırtap uzandı islatdığı paltarın üstünsü. Xe-de ona doğru atılıb dördü ki, heddiñ aşmış toxum bulaq kimi qaynayıv, adıyla isla-dbır çirkəldəndir. Həmin andacaq hökmdar canını təpsirdi.

Əyanlar hadisə barədə məlikə Fey-yanın məlumat verəndə o emr elədi ki, Xe-denin yanında əlahəzərotin ölümünün bütün təsərrüatı öyrənilsin. Xe-de bunu eşidib dedi:

— Men hökmdarla balaca bir uşaq kimi baxırdım, o da mənə padşahlıqlar yıxmaga qadir olan məhabəttə cavab verirdi. Neçə ola bilər ki, mən içəri otaqlar reisinin karşısındada dinməz-söyleməz dayanıv ve yataq pərdəsi arxasında baş veren işlər barədə onunla çək-çəvir qurşanam? — Sonra arası kesilməden öz sinəsinə döyecləməye başladı və dərdli-dərdli haray çəkdi: Ey mənim hökmdarım, sən hara getdin? Ağzından qan şoralandı və öldü.

CJAO YE

U PADŞAHLIGİNDAN “AL-QIRMIZI NEFRİT” LƏQƏBLİ BİR QİZIN TƏRCÜMƏYİ-HALI

U padşahlığının hakimi Fu-çanın kiçik qızı Tszi-yuy adını daşıyırkı ki, bu da “Al-qirmizi nefrit” deməkdir. O, on sekiz yaşında öz istedad və gözəlliyi ilə bərq vururdu. Xan Çu adlı bir gənc, söz geliş, deyək ki, o bu qızla demək olar yaşıd idi, Dao sənətinə yiyeñenirdi. Oğlanın ona gözü düşməndü və onlar gizlice məktublaşır, bir-birinin duyğularından xəber tutmağa can atırlılar, bele ki, axırdı evlənməyi qərara alırlar. Cjın elmləri uzaq bir diyar, Tszi və Lu padşahlıqlarının serhədi yanında öyrənidir. Ancaq o, yola düşmək-dən qabaq qızın ata-anasının yanına gelib xahiş elədi ki, Tszi-yuyu ona əre versinler. Vali hirslenib oğlunu rədd elədi, Tszi-yuy kəderləndi, öz nəfəsini kəsib oldu. Onun meyitini Çanının qapılarından o yanda basdırıldılar.

Üç ilden sonra Cjın qayıdı. O saatca başıla öz ata-anasını sorğuya tutmağı. Onlar hər şeyi olduğu kimi danışdılar:

— Vali hirslenib özündən çıxdı. Tszi-yuy öz nəfəsini kəsib oldu. O, çıxdan basdırılıb.

Cjın bunu eşitək hönkürüb ağladı. O, göz yaşlarına qərq olub, ahlar çokərek, ağlayıb qəməni bildirdi. Bundan sonra Tszi-yuyun

qəbri üstünə qurbanlıq ot ve kağız pul getirdi ki, mərhummeye lazımlıca yas saxlasın. Onda Yuyun ruhu qəbirdən qalxdı. Cjunu görüb, göz yaşları tökdü və danışmağa başladı:

— Son çıxıb gedən kimi atamlı anam məni valinin mesləhətçisino nişanlaşdırılar və məcbur elədilər ki, ona əre gedim, onlar istoyır-dilar ki, mən sənə qoşusaq kimi böyük bir istoyımı üstün gelim. Ağlıma golməzdi ki, ayrılıqlandıq sonra taleyim belə olacaq. Heyhat! Daha neyləməliydim? Sonra qız üzünü sola çevirib oxumağa başladı:

Dağın güneyində bir qarğı vardı,
Quzeysə gözlərdi onu tor — cala.
Qarğanın ürəyi göyo uçardı,
Tor iso tok-tomha qalmışdı hələ...
Soni soraqladım, düşdüm dalmına,
Əyildi şüx qoddılm danaq altında.
Kodordən morozlar doldu canına,
Şıgnıcaq təpdim torpaq altında.
Acımı deməyo daha no hacot,
No fayda? Geriyo dönməyəcək bəxt...

Qanadlılar içərə tok fenxuanə
Ölümsüz quş ömrü yazılib düzü.
Ancaq dişsi simürəg erkəksiz qalsa,
Kodordən düz üç il kor olar gözü.
Uçuşur yanında quş alay-alay,
O kodorzyasaya tapılmayırlar tay,
Şöhrət şofögündə olımsan peydə,
Sona solğun bir üz göstərirom mən.
Canım ucub getmiş, qəlbimsə burda:
Soni unutmayıb o birce an da.

Tszi-yuy mahmısını qurtarib hicqirdi və yeno göz yaşına qərq oldu. Sonra rica elədi ki, Cjun onu mozara müşayiət elesin. Cjun onun xahişinə belo cavab verdi:

— Dirilərlə ölülorın yolu oxşar deyil. Səhva yol verməkdən qor-xuram, ona görə də buyuruğunuza yerinə yetirmeyə cəsarət eləmirəm.

Onda Tszi-yuy ona dedi:

— Dirilərlə ölülorın yollarının bütün fərqləri mənə bəlli dir. İndiəsə biz biryolluq ayrılıraq. Siz, ağam, görünür qorxursunuz ki, mən ölen-

dan sonra cansız ruha çevrilidiyim üçün size bedbextlik getirərem? Menim bir istoyim varsa, o da ağama ürekden qulluq eləmekdir.

Qızın sözleri Cjunu kövrləti. O, Tszi-yuyu mezara apardı. Oraya çatanda onlar şərab dəddilər. Cjun üç gün, üç gece Tszi-yuyun yanında qaldı. Onlar orla arvad arasında baş verənlər olan bütün mərasimləri yerinə yetirdilər. Cjunun getmək vaxtı çatanda Tszi-yuy ona bir verşək uzunluğunda mavi bir mirvari verib dedi:

— Mənim adım lenetlənib, isteklərim yerinə yetməyib. Na qalır mənə? Qismətim əbədi kəder və sixintidir. Mənim valideynlərimin evinə gedəsi olsanız, böyük vali olan atama mənim əvəzimdən baş eyersiniz.

Cjun Tszi-yuyun atasığile tölesdi ki, baş verən hadiselerin hamisi danişsim. Ancaq vali dəhşətli qəzəb içinde Cjuna belə sözlər yağdırıldıqda başladı:

— Mənim qızım ölüb. Sen, Cjun isə mərhumənin ruhunu ləkələmək üçün ağızına gələni danişırsan. Sen özün qəbri açımsan ki, orada olan qiyəmli şəyərələr götürərsən, indi isə kölgə və ruhları təqsirləndirirsən. Ey nökerlər, tutun onu!

Cjun onların elindən güclə qaçıb qurtardı. Yenə getdi Tszi-yuyun məzarına və başına golənləri ona danişdi. Tszi-yuy ona cavab verdi:

— Qəm yeme. Özüm gedərem valının yanına.

Tszi-yuy valının yanına gəldiyi həmincə anda vali geyinib-gecini və saçını darayırdı. O, qızını görüb heyretləndi və qorxdu, üzündə gah dərd göründü, gah sevinc. Qızından soruşdu:

— De görüm, neçə oldu ki, sen tozədən dirildin?

Tszi-yuy onun qarşısında diz çöküb cavab verdi:

— Yadinizdadırırmı, Xan Cjun adlı bir genç yanınızda gəlib xahiş eləmişdi ki, məni ona əre verəsiniz? İndi mənim adım ləkələnib, canım ölüdür, valideynlərimin qarşısında borcumu yerinə yetirməmişəm. Cjun uzaq diyardan qayıdış öyrəndi ki, mən ölmüşəm. Buna görə də o, rəhmət duası oxuyub iane pulları yandırdı. Məzar üstüne gelərək göz yaşı tökdü və qəmli sözlərlə dərdini izhar elədi. Sonsuz yaxşılığından müteəssir olan Tszi-yuy onun yanına geldi, cünti onunla görüşmek isteyirdi. Sonra bu mirvarını ona yadigar verdi. İnanın ki, o, qəbri açmayıb. Ümid eləyirəm ki, onu oğurluqda qina-mayacaqsınız.

Valinin arvadı öz otağından qızının səsini eşidib çıxdı ki, qucaq-lasın onu. Ancaq Tszi-yuy tüstü kimi dayanmışdı.

POEZİYA VƏ ZƏRİF SÖZ SƏNƏTİ

"NƏĞMƏLƏR KİTABI"NDAN

"ÇARLIQLARIN ADƏTLƏRİ"
KİTABINDAN

ÇJOU ÇARLIĞININ VƏ ONDAN
GÜNEYDƏ YERLƏŞƏN ÖLKƏLƏRİN
NƏĞMƏLƏRİ

"ÖRDƏKLƏR VAQQILDAYIR..." (1)

Ördəklər vaqqıldayır çay qamışlığında.
Xirdaca bir ada. Ördəklərin yuvaları ordadır.
Bu qız göyçəkdir, utancaqdır.
Bu qızı nişanlısı sevdı.

Ətraf ağ suzanbağıyla doludur.
İrisini yiğaq, xirdasını yiğaq.
Bu qız göyçəkdir, utancaqdır.
O (oğlan) gecə kədərliyi, gündüz üzüntülü.

O (oğlan) gündüz üzüldü, kədərli-kədərli gəzirdi,
Uzun axtarışla o qızı axtarırdı.
Yerinə uzananda da gözünə yuxu gəlmədi.
Dincliyini itirdi, gözünü də yummadı.

Ətraf ağ suzanbağıyla doludur.
Solda - xirdaları, iriləri - sağda.
Bu qız göyçəkdir, utancaqdır.
Sitra ilə qusılırlar onun barəsində oxuyur bizo.

Ətraf suzanbağıyla doludur.
Xirdasından dərdik, dərdik irisindən.
Bu qız göyçəkdir, utancaqdır.
Zəngə cavab verir uzaqdan.

"ÇƏYİRTKƏ QANAD ÇALIR..." (5)

Çeyirtkə qanad çalır.
Yer üzündə onun sanı yox.
Əgər sənin oğul-uşağıın da
Beləcə tutsaydı işıqlı dünyani!

Çeyirtkə qanad çalır.
Sürüyle bürüyür göyün üzünü.
Sənin de oğul-uşağıın
Min illərce çoxalib artsayıd!

Çeyirtkə qanad çalır.
Heyatda məhrəban dəstəye qara gün yoxdur.
Elesə, qoy oğul-uşağıın
Buludtək axıb tutsun dünyani!

ŞAO ÇARLIĞININ VƏ ONDAN GÜNEYDƏ
YERLƏŞƏN ÖLKƏLƏRİN NƏĞMƏLƏRİ

"MEŞDƏTKİ XALLI MARAL..." (12)

Mcşədəki xallı marala ox deyib.
O, ağ otların içinde görünməz olub.
Qızın üreyində yazdır.
Qızın yanında göyçək bir gənc də var.

Maral ölüdür. O kolun kölgəsindədir,
Ağ otlara bəlenib.
Bura six yaşılı yarpaqla örtülüdür.
Qız gözəlliyi yaşəm daşı kimidir.

Yaxşı olar, dostum, mənə toxunmayasan!
Mənim döşlüm nadincə el üçün deyil!
Birdən köpəyim hürmeye başlar.

BEY ÇARLIĞININ NƏÇMƏLƏRİ

ATILMIŞ ARVADIN MAHNISI (10)

("GÜNDÖĞAN KÜLƏYİ QOVUR YENƏ BULUDLARI...")

1

Gündoğan külüyi qovur yenə buludları.
Mon səninləydim bütün qəlbimlə.
Yox, son mənə acıqlanmamalısan,
Vo monco, hamiya çıxdan bəllidir:
Yetişmiş salğam daha şirin olur.
Mon yalnız yaxşı işlər tuturdum.
Heç bir qobahatım yadına gelmir,
Ölümcül gedordim səninlə birgə.

2

Ən acı yollardan biri ilə gedirem.
Sinomda inciklik və irad var.
Son moni yola da salmadın,
Qapidan tekçə çıxdım
Deyilənə görə, südlüyon çox acı olur
Çobanotu kimi aclara yarayır o.
Gönc arvadının çox mehbibansan, doğmasan.
Monimlə – yaşıtlasa amansız oldun.

3

Tszin çayını bulandırıb Vey çayı,
Ancaq axın yavaşıyan kimi –
Sahilo yaxın yerde dumdurudur su.
Ağam monim! Mono qarşı necə də sərtsən!
Monim dəhnəmə özgəni buraxma!
Gönc arvadla çox mehbibansan, doğmalar kimi,
Moniso yalnız acı kodor gözləyir.

4

Xırdaca bir çayı yeriib keçə bilmərik.
Böyük çayda daim gəmi tapılar,
Qayıqdan da istifadə etmək olar.

Mən heç bir işdən çəkinmirdim,
Diz üstündə yoxsullara el tutardım,
Xilas etdiyim meni xoşluqla yad edərdi,
Naxoşluq zeifləri yixanda orda-burda
Və ətrafi bedbəxtlik bürüyənde

5

Sen meni ümidsiz və zövq-sofasız qoydun.
Nə eleyirdimse, ovezində acıqlı baxışlar görürdüm.
Sen menim adımı ləkelədin,
Daha məni heç yerde satın almazlar.
Yoxsulken menə rast gelib sevindin,
İndi, işlərin düz getirəndəse,
Mən səninçün ölüməsaçan ağu oldum.

6

Monim ele zəngin servetlərim var,
Amansız qışdan da qorxmayır onlar,
Cavan arvadınla zərif, doğmasan,
Mənse qulluqçuyam, deyiləm bir yar.
Mənə qəmden başqa de, ne getirdin?
Ömrümü büsbütün yaxıb itirdin.
Yada sal, axtı lap bu yaxınlarında
Sen meni, tek meni candan sevirdin.

ƏN YAXŞI RƏQQAS (13)

("MİSİLİZDİR!..")

Misilsizdir! Misilsizdir!
Güneş zenitdedir. Vaxt yaxınlaşır.
Knyaz heyəti. Böyük rəqsler var,
Ən yaxşı rəqqas da qabağa çıxır.

Gözlərde vurğunluq, gözlərde qorxu.
Çılğınlığa bir bax, nə oyundur bu!

Ucabay, qamətli, sır kimi güclü,
Əlində yüyənlər – sanki bir pərqu.
Əlində tütək, başında lələk (qırqovul lələyi),
Əyanlar önündə süzür (oynayır) şahin tek,
Al yaxılmış kimi qızardı yanaq,
Knyaz şorabından bol-bol içərek.

Biyanlar boyonor alçaq yerləri,
Findıqsa olubdur göye müştəri.
Kimi düşünürəm mən ömrüm boyu?
Ruhum ovlayıb kimin gözlori (gözəlliyi)?
Günbatandan alıb o adam soyu,
Günbatanda doğulub o insan oğlu.

YUN ÇARLIĞININ NƏĞMƏLƏRİ

"ƏGƏR SİÇOVUL..." (8)

Əgor öz tüküylə şuxdur (öyüñür)
siçovul,
Siçovuldan pisdir savadsız oğul.
Siçovuldan pisdir savadsız oğul.
Axi xəcalətdən ölməyib bu qul
(ölməyib hələ).

Əgor disləriyilo şuxdur siçovul,
Siçovuldan pisdir gəvəzə (avam)
oğul.

Siçovuldan pisdir gəvəzə oğul,
Axi xəcalətdən ölməyir bu qul.

Əgor cəldiliyiyo şuxdur siçovul,
Siçovuldan pisdir gicbəsər oğul.
Siçovuldan pisdir gicbəsər oğul,
Axi xəcalətdən ölməyir bu qul.

VEY ÇARLIĞININ NƏĞMƏLƏRİ

"AĞAM MƏNİM..." (8)

Ağam mənim! Döyüşdə hamidan cəsuru sensən.
Sağa da, sola da toppuz (əmud) çalırsan.
Sən böyük sərkərdəsen, öndəsen daim.
Arḍınca qoşuna başçılar gelir.

Sən gündögəna gedən gündən
Səcim quru sarmaşığa dönür.
Neyniyəm tay daranmağı?
Hansi məlhəm yarar məne?

Kaş bir yağış düşənəcən yaşayaydım!
Qızığın günəş parıldayıb, ütür, yaxır.
Ağam mənim! Hesrətindən nece de quruyuram!
Ürəyim ucunur, ağıtıyor başım.

Burada, evin yanında, qızey divarının altında
Bitəydi kaş unutqanlıq otları!
Ağam mənim! Hesrətin çüründür, qurudur məni!
Tənhələq ilbəi daha çox sıxır məni.

ÇJEN ÇARLIĞININ NƏĞMƏLƏRİ

"ÇJUN! BİZİM KƏNDİMİZƏ..." (2)

Çjun! Gelmə bizim kendimizə!
Sən bizim keçisöyüdümüzü sindırma, Çjun!
Çjun, ezzizim! Bütün bu söyüdləri neyni yəmən!
Validəynlərim elimden açılıqlırlar.
Mən Çjuna vurula bilməzdəm.
Ancaq validəynləri eşitməmek olmaz.
Her bir ergən qız qorxur onlardan.

Çjun, çəperisi dağıtmak yaramaz.
Bizim tut ağaclarına qıyma!

Çjun, özizim! Tut ağaçları neyime gerek!
Qardaşların mənə hirslenəcəklər.
Mən Çjuna vurula bilməzdəm.
Ancaq böyük qardaşları eşitməmək olmaz.
Hər bir ərgən qız qorxur onlardan.

Çjun! Məni bədbəxt etməməkçün
Mənim bağımızdakı sondəl ağacını qırma!
Çjun, özizim! Səndollar neyime gərək!
Ətrafda böhtançılar azlıq elemir.
Mən Çjuna vurula bilməzdəm.
Ancaq dedi-qodular baradə düşünməmək də olmaz.
Hər bir ərgən qız qorxur onlardan.

"OVÇU ŞU..." (4)

1

Ovçu Şu özünün döyüş arabasında.
O, dördətli arabasını sürür.
Yünenləri ipek kimi tutur elində yüngül.
Löhrəmlər qaçarkən sanki rəqs edirlər.
Bataqlıqlar arasında alov yanır.
Yarıçılpaq Şu danışığa girdi.
Polong öz ovunu parçalayır.
Polong onun zərbəsindən yixılır.
Polongi knyaza gotirecek Şu.
Özünü gözlä, Şu! Polongin köpək dişləri var!

2

Ovçu Şu özünün döyüş arabasında.
Özünü dörd kəher atlı qoşqusunu sürür.
Atların boyunları ireli dərtlib.
Atlar çöl qazına bənzeyir.
Bataqlıq arasında alov yanır.
Bataqlıqlarda daş zəng (yaxşıca) eşidilir.
Atlar götürülüb, cilovu çeynəyirlər.

Dörd at – dörd qanaddır.
Yayın kirişini gerib əller,
Vehşiye çatmaqdadir ox.

3

Ovçu Şu özünün döyüş arabasında.
Dörd boş atını idarə edir.
Əlləri kimi ireli dərtmər atlar,
Atlar uçmağa qanad isteyir.
Bataqlıqlar içərə yanur alovlar.
Ancaq budur döyüş arabası yürüyü yavaştı,
Daha atlar cilovu çeynəmir.
Gecə qaranlığı qatılışır.
Yay yiğisdirilib. Kiriş qonub qalıb.
Oxdanda həle də oxlar qalır.

"ÇJENİN VƏ VEYİN SULARI..." (21)

1

Cjenle Veyin suları
İtidən-iti axır.
Qızlara, oğlanlara
Bəs eləyir səhləb (ağacı).
Qız söyləyir:
"Oraya geleceksən?"
Oğlan deyir: "Hə!"
"Tezca gol!"
Sevənlər üçün o –
Veyin bu sahili
Sən görə piondur,
Senin üçün piondur.

2

Çjenle Veyin suları
Dumdur, dumdur.
Orada görüşmek gəncər üçün
Xoş olacaq

Qız deyir:
"Oraya gələcəksen?"
Oğlan deyir: "Hə!"
"Tezco gol!"
Sevənlər üçün o –
Veyin bu sahili,
Sona görə piondur,
Sənin üçün piondur.

TSİ ÇARLIĞININ NƏĞMƏLƏRİ

"EŞİDİRŞƏNMİ? OXUYUR..." (1)

"Eşidirşənmı? Sübhən boylanır xoruz.
Əyanlar həyətə düşübər artıq"
"Hansı əyanlar? Bayırda gedədir,
Hələ çibinlərin oxumaq çağdır".

"Bir bax! Gündoğandan gün doğur.
Həyətə toplaşıb adamlar artıq".
"Na günsə! Yatıb camaat.
Ay qalxıb səma tağına".

"Gecə dumanlığında çibinlər vizildaşır".
"Bizim bir yerde yatsımız no gözəl!
Əyanlar qəbulə golirlər.
İndi bize şər atacaqlar".

GÜNDÖĞANDA HƏLƏ...

Gündögändə hələ gecə yarıdır.
Bir tohor geyino bilsəydik!
Yox, yubanmaq xeyir verməz –
Sən saraya çağırılınca.

Gündögändə hələ dan sökülməyir.
Sən tələsərək bir tohor geyinmişən,

Ləngliyi xoşlamur knyaz
Əyanı saraya çağırırlar.
Söyüdləri sindra-sindra qaçırsan.
Deli kimi böyeleklenib qaçırsan.
Qoy gündögəm qarənləq alsın.
Vaxtından qabaq olmayan o deməkdir ki,
Vaxtında deyil.

VEY ÇARLIĞININ NƏĞMƏLƏRİ

"SİÇANLAR, YEMƏYİN BİZİM TAXİLİ..." (7)

1

Siçanlar, yeməyin bizim taxılı!
Darımıza yediniz üç il.
Bu qeder tixmaq, siçanlar, günahdır!
Bize yalnız biri qalır.
Əger burda biza xoşbəxtlik nəsib deyilsə,
Deməli, başqa bir uzaq ölkədə nəsibimiz var.
Orda həqiqət lap çıxdan gözləyir bizi.

2

Siçanlar, yeməyin bizim taxılı!
Buğdasız qalrıq neçə dəfədir!
Bu qeder tixmaq, siçanlar, günahdır.
Bizim qış yemimiz yenə də batdı.
Bizim birçə yolumuz qalıb.
Əger vicdan size cəza verməsə,
Saatın xos bir çağında burdan köçəcəyik.
Bizi hardasa gözləyir ədalət.

3

Siçanlar, yeməyin bizim taxılı!
Sizin dişinizin batmadığı şey yoxdur.
Bu qeder tixmaq, siçanlar, günahdır.

Bizim taxılımız doyurmaz sizi!
Bizim tek birco yolumuz qâbir.
Bu cür ağalara nöker olmamaq.
Yeni yerləro köçmək bizi sevindirəcək.
Biz orada ağlamalı olmayacaq.

TAN ÇARLIÇİNİN NƏĞMƏLƏRİ

"DAĞLarda QARAĞAC BİTİR..." (2)

1

Dağlarda qarağac bitir,
Bataqlıqlar – onun bir növü.
İllərlə geymədiyim paltarlarını
Toz basır.
Tövlədəki şahbaz atlar
Başqa ağaları çox gözledilər.
Sənin ölümündən sonra bütün bunlar
Bödxərcin birinə qismət olacaq.

2

Sumaq dağlarda bitir,
Çaqqal gavalısı bataqlıqda soluxur.
Sənin otağın qonaq görmayıb
Camaat – ayrı həyetlərdədir.
Həlo de susur nağaraların
Bağlı qapı arxasında.
Sən öləndən sonra bunların hamisi
Dəmdəməkinin birinə qismət olacaq.

3

Təpəlikdə çoxlu sumaq bitib,
Aşağılardasa çöl üzümü.
Yeməyi bol ele, şərabı əsirgəmə!
Susur sənin sitraların.

Onların yatımlı gur səsleri
Sənin gün(düz)ünü gecəyarısınaçan uzadardı.
Sen öləndən sonra imarətlərinin qapılarını
Başqası açacaq.

SİN ÇARLIĞININ NƏĞMƏLƏRİ

"SARI QUŞCUĞAZLARIN UÇUŞU..." (6)

1

Sarı quşcuğazların uçuşu gözel.
Yaşıl (göy) budaqlar – isti otaqdır.
Hökmdarla son menzile (səfərə) kim getmək isteyir?
Tszi-Tszyuyya Yan-si, igidlər igidi.
Döyüşdə o, yüz igidə beraberdi.
Vuruş zamanı qaçı ondan düşmeni.
Mavi səma! Qanunların sərtdir sənin.
Yükseklikin amansızdır.
Qəbirler (sonevler) həle de doymayıb.
Cesurları diri-diri gömürük.
Onların hərəsi bize yüz döyüşcünden baha oturur.

2

Sarı quşcuğazların uçması gözel.
Yaşıl-yasıl ağaclar zirvəsindən.
Hökmdarla son menzile kim getmək isteyir?
Cjun-xan, hadir, Cjun-xan, azman.
Döyüşdə o təkəcə yüzünə dov gelirdi.
Vuruşma zamanı qaçırdı ondan düşmen.
Mezar (sonev) öñündəsə – əsirdi özü.
Mavi səma! Qanunların aman bilmir.
Ucalığın sərtdir sənin.
Sonevler həle de doymayıb.
Qoçaqları diri-diri gömürük.
Onların hərəsi bize yüz döyüşcünden irəlidir.

Sarı quşcuğazların uçuşu gözöl.
 Göyomin gövdəsinə sarmaşır kollar.
 Hökmdarla son yola kim çıxməq istor?
 Viedmə homişə tomiz olan Çjen-ku.
 O, döyüsdə yüz yağıya dov golirdi.
 Vuruşmada düşmən qaçırdı ondan,
 Sonev öündən işə özü titrədi.
 Mavi soma! Qanunların amansızdır.
 Ucalığın sordır sənin.
 Sonev holo da doymayıb.
 Qoçaqlar diri-dirisi görmürük.
 Onların horası bize yüz döyüşündən artıqdır.

BİN ÇARLIĞININ NƏĆMƏLƏRİ GÜNSİRA (TƏQVİM) (I)

(YEDDİNCİ AYDA OD ULDUZU SƏNGİYİR...)

1

Yeddinci ayda günsər songiyir.
 Doqquzuncu ayda kürk gerek olur biza.
 Birinci ayın qaş-qabağı qorxundur.
 İkinci ayda dözlüməz soyuqlar olacaq.
 İsti paltarsız yaşaya bilmərik.
 Üçüncü ay - şum vaxtıdır,
 Dördüncü ayda sohərdən çöldə oluruq.
 Güneydəki tarlaları gecədən keçənə qodor şumlayırıq.
 Çöldə işleyən okinçiyə arvadı nahar yeməyi götürir.
 Yazda nazaraçı bizo aman vermir,
 Bütün camaat ekino çıxır.

2

Yeddinci ayda günsər songiyir.
 Doqquzuncu ayda bizo kürk gerek olur.
 Yaz goləndə bütün torpaq ısinir.

Yazda sarıköynək oxuyur orda-burda.
 Zənbilli qızlar ciğirlə gedirlər.
 Onlar mehribanca tut yarpağı yıqlırlar.
 Günsəli günlərin ömrü get-gedo uzanır.
 Küləde yovşan ağarib işildir.
 Heyocanlanmış qız qəmlənir.
 Görünür, o, təzlikle özge evinə gedəcək.
 Gənc ağaya veriblər onu.

3

Yeddinci ayda günsər songiyir,
 Sekkizinci ayda qamışlıq sıxlığı.
 Barama (ipekqurdur) ayında
 Baltaları götürüreçeyik!
 Çekillörin çətri böyüsün deyə,
 Onun artıq qol-budağı budanır.
 Yeddinci ayda hörümək quşu oxuyur.
 Sekkizinci ayda bizim kendilərde
 Hörme hörlər.
 Qara ve sarı rənglər bize qalır.
 Tünd qırmızı rənglər gözə xoş gelir.
 Ən yaxşı parçaları qırmızı boyayaq ki,
 Bizim knyaz oğlu yaraşlıqlı görünsün!

4

Dördüncü ayda otlar çiçəkləyir.
 Beşinci ayda cirçirəmə cirildiyir.
 Sekkizinci ayda camaatin taxılı bol olur.
 Doqquzuncu ayda yarpaqlar tökülecek.
 Birinci ayda məşəye ova gedirik.
 Porsuq, çöl pişiyi və tülkü tutacam.
 Ağama isti xəz getirəcəm.
 İkinci ayda sürək ovu tezelənəcək.
 Döyüş məharətimizlə yaşayacaq.
 Bütün vurulmuş çöl donuzlarının
 yiyesi knyazdır.
 Ancaq çoşqular qalır bize.

Beşinci ayda çeyirtkə (bala circirama)
atılıb-düşür.
Altıncı ayda sisəy qanad çalır,
Yedinci ayda tarlalara çıxır,
Sökkizinci ayda evin damındadır,
Doqquzuncu ayda – qapı ağzında olur ki,
Onuncuda çarpayı altına gırsın.
Quzey abışqları örtmək çığıdır.
Yırtıq-deşiyi tutmaq, qapını suvamaq,
Siçovulları tüstüyle boğub
evdən qovmaq və evdə qışlamaq.
Budur, əski il çıxhaçıxdadır.
Yeni il qabağı eva qayıdırıq.

Altıncı ayda albali (gilonar) dərəcəyik.
Yedinci ayda paxla yeyəcəyik.
Sökkizinci ayda xurma yetişir,
Onuncu ayda tarlada çaltıq biçilir
Ki, yazda babaları şoraba qonaq eləyək,
Ağsaq qocaların ömrü uzansın.
Hər il yeddinci ayda qovun yeyirik.
Boranı yetişir sökkizinci ayda.
Doqquzuncu ayda çətənə toxumu yığırıq.
Çır-çırpa yığıdıq, odun tədarük elədik.
Ağamız tox olacaq, sapsağlam olacaq.

Doqquzuncu ayda bostanı tapanlayırıq,
Yaxşı xırmandı taxıl döyürik.
Onuncu ayda tarlarla məhsul verir.
Düyü, paxla, buğda, dari, çətənə...
Torpaq bize çoxlu dən verir.
Məhsul topladıq. Qış yaxınlaşır.
Evlərimizi sahmana salmalıyıq.
İndi otu səhor yolmaq gərəkdir.

İp (çatı) hörmek qalır axşama.

Damımızın axan yerlerini tezliklə tutmayıq!
Qar eriyən kimi əkin-sepən yene başlayacaq!

İkinci ayda buz qıracağıq.
Yonq-yonq-yonq – deye səslənir o,
Yonq-yonq-yonq deyib oxuyur.
Üçüncü ayda isə buz tədarük edəcəyik.
Qoyun ve sarımsaq qurbanı verməyin
Vaxtı çatır dördüncü ayda.
Doqquzuncu ayda yarpaqlar artıq saralmış.
Bayramda isə kasalar (buynuz) şərabla dolur.
Buynuzdan içirik şərabi qurtum-qurtum.
İçirik ki, qəm-qüsse bilmeyək,
Yaşayaq işıqlıqda on min il.

SƏFƏRDƏN QAYITMAQ (3)

Bizi gündoğana döyüše göndərmişdilər,
Geriyə döňə bilməzdik.
Gündoğandan evə dönürdük.
Yolda yağılı zülmetə düşdük.
Elə isteyirdik geri dönek!
Doğma evini görməye her birimiz şad olardıq.
Orta seninçün daha sira deyil, eşger deyilsən orda.
Öz kəndçi xalatını geyirsen.
Gündüzər soxulcanlar ölüvayca terpeşirlər –
Tut ağaclarının six kölgəliyində.
Gündüzər yorğun-yorğun günbatana sürüñürük.
Gecələr döyüş arabasının altında tek yatırıq.

Bizi gündoğana döyüše göndərmişdilər.
Geriyə döňə bilməzdik.
Gündoğandan evə dönürük.

Yolda yağılı zülmətə düşdük.
 Orda damlardan çöl boranı sallanır.
 Maryomqurdur sürüniüb evə çıxdan çatib.
 Hörümçök toru ill baxışda ipəyo bənzəyir.
 Çöllər maral iziyə doludur.
 Uzaqda bir işiq yanıb-sönüür.
 İşildaquşunu tanımaq çotin...
 Qorxma! O xeyirxah işiqdır.
 O, gecələr adamı yalqızlıqdan qurtarır.

3

Bizi gündoğana vuruşa göndərmışdiler.
 Biz geri dönsə bilmezdi.
 Gündoğandan evə dönürük.
 Yolda yağılı zülmət bürüdü bizi.
 Vağ quşu orada qarışqa yuvusunda qışqırır.
 Evdə qadımlar yarpaqtökümüno köks ötürürler,
 Süpürür, yuyur (qabı), temizleyir ve qaşırlar,
 Divardakı bütün delmə-deşikleri tuturlar.
 Açı boranılar çır-çırkı üstüne atılıb.
 Yerə döşənmiş şabaldı çırpımı tamam çürüyür.
 Yadına düşdü: bu gün düz üç ildir ki,
 Biz soñərə çıxmışq.

4

Bizi gündoğana döyüşə göndərmışdiler.
 Geri qayıda bilməzdik.
 Gündoğandan evə dönürük.
 Yolda yağılı zülmətə düşdük.
 Sarıköynəyin lələkləri günoşdən neçə də parıldayır!
 Neçə-neçə qızlar bir gö böyüyüb!
 Eynən bu cür toy gələnenyi yaşar.
 Artıq qonşumuz qızını köçürür.
 Şehər açılıcq sarı atlar qoşulub hazır.
 Nişanlı oğlan da gorayince geyinib-bəzənib.
 Olsun, gənc ər-arvada məhəbbət və məsləhət!
 Qocalarla daha heç kəsin yox bir işi.

"QISA ÖYGÜLƏR" KİTABINDAN

SARAY ADAMININ GİLEYİ (IV, 10)

("HAQQ-TAALA QORXUNCDUR...")

1

Haqq-taala qorxundur, sertdir, zalimdir.
 Achiqlar, ölümlər – bütün ondandır.
 Ölkedə horcmorclik, dövlətde parçalanma var.
 Güclüleri, gücsüzleri öldürür tanrı.
 Baxmır ki, haqlı kim, haqsız kimdir.
 Qoy yalnız o qəddar ixtirab əksin.
 Ancaq etrafda itki o qədərdir ki,
 Bütün adamların qurtuluş yoxdur.
 Hər yanda felakət, herki-hərkilik.
 Bu gün bütövlükde dövlətin veziyəti pisdir.

2

Cjonun evi uçub, harda yaşasın!
 Əyanlar gizlenib, küberalar qaçıb.
 Menim qayğilarımı bilmek istəyen yox,
 Heç kes sarayda qulluq etmək istəmir.
 Nə gündüz tapılır qulluqçular, nə gece.
 İndi her cür əmr boş şeydir.
 Ağalar qaçmaqda, knyazlar çəşmiş.
 Erkən də, gedcən də adamlar deymir gözə heç.
 Bu gün yaxşılıq eleyen tapmazsan,
 Ve yalnız bəla, şor yaxalar bizi.

3

Haqq-taala! Hanı ebedi qanunun?
 Arxa çevirmeli (güvenmeli) bəndən qalmayıb.
 Bilmək olmur başçılar hara aparır (bizi).
 Hara baxırsan – bedbəxtlikdir.
 Knyaz knyazla didişmedə,

Nə sayğı-izzət qalıb, nə utanc-hoya.
Hetta Göylerin qanunu da tapdalınar.

4

Bu savaşın sonu görünmür.
Aclıq ve dağıntı bürüyüb ölkemizi.
Hökmdarın nökəri olan men də bezmişəm.
Menimlə berabər qulluq eden yox.
Ağalar, siz niye susmusunuz?
Men haqlyamsa, cavab verin mene!
Böhtənəçini dinleməye deyərmi?
Yoxsa həqiqət indi qiymətdən düşüb?

5

Gözel danışa bilsəydim bir vaxt!
Dilim yoxsul və köntöydür.
Ağır işlərlə yaşamaga öyrəmişəm.
Bol varlı yaşayış gelmeyib manə.
Saraya yaltaqlıq yeno hakimdir.
Ondan qazanılır şəref də, var da.

6

"Xidmət qorxuludur", – deyirler manə.
Xidmət etmədikdə iso çar yanında suçlusən.
Xidmət etdikdə də ömrün kedərdir.
Çinovnikə yalvarıq qoca da, gənc də.
Mükafat əvazına hamidan – nifret.
Şənincün də pis, dostlarının də.

7

Qürbətdə gizlənmək rüsvayçıqdır!
Siz deyirsiniz: sığnacaq yoxdur.
Menim acı sözlerimi eşidin!
Qanlı göz yaşını töken bir moməm.
Siz çar sarayını atıb gedəndə
Yad ölkədə size sığınacaq veron kim idi?

"BÖYÜK ÖYGÜLƏR" KİTABINDAN

"ECAZKAR BİR QÜLLƏ (TIKMƏK)
DÜŞÜNÜBDÜR O..." (1, 8)

1

"Ecazkar bir qüllə (tikmek) düşünübdür o,
Ölçüleri uyar, qanunu ciddi.
Her yandan adamlar gelib.
Onlar işə canla girişiblər.
Yürgürgölər (üfüflər) qaralmamış
Ümumxalq işi başa çatdı.

2

Hökmdar özünün gözel bağına çıxıb.
Bağın kölgəliyində ceyran, maral yatsıb.
Yunu işıldayıb, gözler sevinir.
Yarpaqların ovçunda quş ləlekleri parıldayıb.
Hökmdar öz bağlında olanda
Gözel nohurda balıqlar tullanıb.

3

Hər tərif usta elindən çıxmış memulatla doludur.
Hər bir qonqun səsi tərtəmizdir.
Deyirmi göl qrağında gözel bir qəsr.
Hər yandan nağara səsi gelir.

4

Deyirmi göl qrağında gözel bir qəsr.
Dam, dam, dam – nağaralar gurlayıb.
Onlar timsah gönündən düzəldilib.
Çar xidmətçiləriyicin korlar oxuyur.

"ÖYGÜLƏR" KİTABINDAN

DARI KNYAZ (I, 10)

("ULU NƏNƏMİZİ YADA SALIRIQ...")

1

Ulu nənəmizi –
Hökmdar xanımı, müdrik Tszyan Yuanı
sayıyla yad edirik.
Haqq-tealanın emriyle gedib o.
Ağlı ile izə düşdü –
Onun baş barmağının izinə.
Çürümənin və zərərlərin
qabağını aldığı qurbanlarla.
Savab işlərin mükafatı olaraq,
Ağırayaqlaşdı və doğdu.
Darı knyaz anadan oldu.

2

Körpə gözlənilən gündə doğuldu.
Haqq-teala onun anasına qarşı amansız olmadı.
Apaydin möcüzə: azabsız doğum.
Haqq-teala özü kömək etdi doğana.
Qadın, verdiyi qurbanların evezində
Ağrısız doğumla mükafatlandı.
Çoxdan da çox xoş əlamət var!
Darı knyaz işqli dünyaya göz açdı.

3

Onu otlağa qoydular.
İnək boşlayı onu və veləmir.
Onu ins-cins olmayan bir meşəye apardılar.
Odunqırınlar onu daldey bir yerde təpiblər.
Qişda körpəni buzun üstündə unudublar.

Quşlar onu quş balası kimi isidiblər.
Quşlar meşələr arasında gizlənlərlər,
Darı knyaz ağlayır, aramsız qışqrır.
Uzadın qulaqbataran ses (çağırış) eşidilir.
Ondan bərk ses eşidilməyib (hələ).

4

O, ac ağızını açıb yem axtarırı.
Qabaqcə imeklemekle torpeşdi.
Yeriməyi sonra öyrəndi.
O, ilk dəfə tarlanı ekdi (sepin keçirdi).
Dörd yanı paxlalılar büründü bayraqlar kimi.
Dən qarışıdı dənə, sünbül sünbülə.
Buğda (sünbülləri) sixlaşır, çətəne yetişir.
Torpaq iri boranılar yetirdi (doğdu).

5

O, yer şumlamağı bacarı, toxum səpə bilirdi.
Torpağı alaqlan temizləyirdi.
Sarı yatırı (varidata) yuva hazırlırı.
Torpağa seçme toxum səpilib
O qəder zəhmət hesabına sepin keçirildi.
Zəmi qabaqcə yaşıl idi.
Sixlaşdı, çičəkləndi, sünbülləndi sonra.
Qızıl sünbüllərin sırası – cəlallı!
Sünbüllər iki denelerden yükünü tutmuş.
İndi knyaz evi Taydadır¹.

6

Knyaz camaata taxıl verdi.
Qara dari verdi,
Qoşa dənli qara dari,
Dolu sünbülli qırmızı dari,

¹ Tay – Çindo yer adıdır.

Ağ dari – gömgözel dənli.
Uyar bir gündə o, məhsulu yiğdi.
Dən üstə don geldi – bolluq yarandı!
O öz evində qurbanlar verdi.

7

Biz necə gotiririk qurbanımız?
Taxılımızı döyüb sovururuq.
Darını belə hazırlayıraq:
Ona su hopdurururq.
Sonra bir az qaynادırq.
Hər işdə ölçü-bici gərək.
Hər işi ardıcıl düşünmək.
Yovşan piyə (yağ) öz etrinin verir.
Yol ruhlarına – qoyun qurban (köşərik).
Qızardıb bişiririk yeni il qabağı.

8

Qablari yemlə doldururuq.
Onların etri göylərə qalxır.
Göydə haqq-tala özü də razi qalır.
Sevinir göyler tanrısi.

Xörək etri dünyani tutur.
Darı knyzə biza belə məsləhət verib.
O vaxtdan (beri) min illər keçib.
Hamımız bir nəfər kimi qurban götiririk.

"MƏSLƏHƏTÇİLƏR, BAXICILAR..." (II, I)

Məsləhətçilər, baxıcı-nezarətçilər, soylö qulluq edin.
Çarın yaşayışı barədə qayğı çökmək gərək!
Hökmdarın iradesini dinməzce yerino yetirin,
Qoy hamı sizin nezarətiniz altında işləsin!

Yubanmayın, baxicilar! Yaz-qurtarır.
Nəyi gözleyirsiniz? İsləmək çağdır.

Səpininiz nə haldadır? Taxılımız nece?
Buğda da yaxşıdır, arpa da yaxşır.
Məhsulun qədrini bilsən,
Onda çoxlu taxıl yiğərsən.

Haqq-tala xoşbəxt il bəxş edib biza.
Kərgi-kətmenlə belleri vaxtında hazır edin!
Onda hamiya bəhs eder dari, hamı varlı olar.
Payızda hər yanda oraqlar parlayır,
Bütün xalq işe çıxanda.

TSUYU YUAN

BAŞKƏND İN ÜÇÜN İNLƏYİRƏM

Ədalətli göyər (səma),
Siz pozubsunuz qanunu!

Niye menim elimi
Çaxnaşmaya salıbsınız?

Ev-eşikdən olub adamlar.
Bir-birindən ayrı düşüblər.

Dinc yaz gündündə
Gündoğana doğru qaçıblar –

Doğma diyardan
Qürbətlərə gediblər.

Çay boyunca düzülübər ki,
Ömürlük qapılara düşsünlər.

Biz şəhəri tərk etmişik –
Üreyimiz ele sıxlıq!

Bu şəhər onlara mən de
Yola düzəldim.

Biz kəndlərin yanından ötərok,
Başkonddən (paytaxtdan) o yana getdik;

Duman bürüyüb uzaqları –
Bu yolların sonu varmı?

Birdən-birə atılıbdır avarlar,
Onları suya salmağa gücümüz yox:

Biz qəm yeyirk (ki), hökmədarı
Sağlığında görə bilməyəcəyik.

Ey Atayurdun ağacıları!
Dərin ah çəkərək ayrılrıam sizdən.

Axıb töküürər göz yaşları,
Sürəkli payız dolusu kimi.

Biz çayın ağızından uzaqlaşdıq
Və çay ilə üzüb keçirik.

Əjdaha qapısı hanı?
O daşa gözümə dəymir.

Yalnız üroyim ona doğru çekir məni,
Yalnız düşüncəmdə rahatsızım.

Yol (su yolu) uzaqdır, bilmirəm de
Sahile (quruya) haçan çıxacam.

Yolçunu qovur yellər
Qaçıb gedən dalğaların dalınca.

Göz işləməz genişlikdə
Baxımsız-kimsəsiz sorsəri!

Aparır məni qayıq
Yan-xounun selləriylə (daşqınında).

Birden quş kimi uçsa,
Arzu olunan düşərgə varmı?

Qelbimdəki bu ağrını
Kesəcek melhəmim yox.

Düşüncəmin kələfini
Açammiram, yox, yox!

Qayığımı döndermişəm,
Axın ilə üzürem.

Duntinu çayı ilə qalxmışam,
Tszyanla aşağı enirəm (üzürəm).

Budur, artıq babaların
Beşiyindən (ulu məskənidən) çıxdım.

Bu gün isə dalğalar məni
Gündögəna tulladı.

Ancaq ürek əvvəlki tek
Yenə evə doğru dərtür məni.

Başköndi bir an belə,
Unuda bilmirəm.

Arxada qaldı Syapı
Düşüncəməsə günbatanda.

Mən ağlaramın İN üçün,
O isə, getdiyəcə dəha uzaqlarda qalır.

Adaya qalxıb
Uzaqlara baxıram.

Narəhat qəlbimi
Ovutmaq isteyirəm.

Mən ağlayıram, torpaqsa burda
Ağgülə, dinciliklə nəfəs alır.

Mən qəm yeyirəm, buranın sakinləriyə
Babaların vəsiyyətini yaşıdırılar.

Qarşında sonu görünməyən
Mühitlər (stixiyalar) açılmış.

Güneyi duman alıb,
Orada da mənə siğınacaq yox.

Kim deyordi ki, sənin qəsrin
Xarabaya çevriləcək?

Şəhər qapıları
Uçub tökülcək!

Ürəkdə sevinc yoxdur
Bir gör nə vaxtdan bəri!

Qomsə qəmə calanıb,
Axıb gəlir qatar-qatar!

Ah, İna gedən yollar
Həm uzundur, həm qorxulu:

Evlə mənim aramda
Tszyan və Sya uzanıb gedir.

Yox, inanmaq istəmirəm ki,
Evdən çıxıb getmişəm.

Doqquz ildir ki,
Qürbətdə çürüyürəm.

Qom çəkirom, həm de bilirəm ki,
Bunun bir xeyri yoxdur.

Beleçə ümidi itirə-itirə
Qəmimi gezdirirəm.

Yalvarıcı üzər
Hökmdardan nəvazış umur.

Doğrunu isteyen kes
Onlara güzəşt etməlidir.

Men yaltaqlanmadan sadıq idim.
Ona yaxın olmaq isteyirdim.

Qara paxılıq
Kəsdi yolları.

Yao ve Şunun ad-səni,
Onların leyaqətli işləri

Nəsillərin qədimliyindən
Başlayıb ucalır göylərə.

Miskin adamçıqlar yığının
Doymaq bilməyen paxılılığı

Hətta müqəddəsleri də
Ləkələdi böhtanla.

Səmimiyyətle qulluq edənlərin
Düşüncəleri yaddır sizə.

Sizə xoşdur yaltaqların
Tələsməsi.

Bu adamlar sizə doğru qaçırlar,
Artırlar gün-gündən də.

Yalnız namus-şəref gədən
Daim gen görzir sizdən.

Baxışımı çevirmişəm
Doğuya, batıya tərəf.

Axi nə vaxt öz evimə
Döñə biləcəyəm mən?!

Quşlar da uçub dönür
Öz yuvalarına axı!

Tülkü də ölündə
Yuvasına doğru çöñür.

Təqsirim yoxkən mühakimə olunmuşam,
Gəzirəm indi qurbətdə.

Mən bu zülmü gece-gündüz
Unuda bilərommə bir an?!

DAŞLA QUCAQ-QUCAĞA

Yayın girişində sakit gün nə gözeldir!
Ağaclar yaşıllaşmış, otlar göyərmış.
Tökçə mən kədər içində yaslıyam,
Üzü gündögəna gedirəm, hey gedirəm.

Qarşında sənsüz boşluq,
Hər şey dərin sükutu batmış.
Sinəmi kədərləri duygular sıxır,
Yurdan qovulmaq acısı ağridir məni.

Duyğularımı boğub gizlədirom,
Ancaq gizlətməliyəmmi incikliyimi?
Son tiri istədiyin kimi yona bilersən,
Ancar tir itirməz ağaçlığını.

Nəcib adamlar incikliye görə
Döñməzələr inamlarından.
Biz babaların vəsiyyətlərinə daim yad edib,
Onların qədim müdrikliyinə qulaq asmalıyıq.

Ruhani zənginlik, düzlük, leyaqət –
Böyük adamlar bunları deyərlər sayıbmış.
Əger Cuy meharetlə işləməseydi,
Onun qabiliyyəti ve müdrikliyi bilinərdimi?

Müdrik (adam) yalqız yaşayanda
Korlar onu sefəh sayırlar.
Li Lou gözünü qıryanda
Gözsüzler onu gözsüz sayırdılar.

Ağı qara sananlar,
Alçaqla ucarı qarışdırınlar,
Simürkü qəfəsde dustaq sananlar,
Toyuğu göylərdə uçan bilənlər.
Yeşəmi adı daşla qarışq salanlar.
Sadiqliyi yaltaqlıqdan seçə bilmeyənlər –
Paxıl ve qaba olur – bunu bilməyə nə var.
Mənim qayələrimi anlamaz onlar.

Ağır məsuliyyətin sərt yükü
Məni çeyil bataqlığa çekir.
Məndə çox qiymətli daşlar var,
Ancaq onları göstərməyə adam tapmırıam.

Adetən, kənd itləri
Nabeləd adəmə hürüşlə qarşılıyırlar.
İstedadla zəngin olanlara qara yaxmaq –
Alçaqların əzəldən bildiyi budur.

İçimdə istedad gizlənib derin,
Onun dəyərini bir kəs bilməyir.
Bilime, sonete çox mahirem mən.
Ancaq bir kimseyə bu, bəlli deyil.

Ədaleti təsdiq etmek istərəm
Bilirəm, düzgünlük – sevdiyim şeydir.
Ancaq Çun-xua mənimle görüşmər,
Hərəkətlərimin də qədrini bilməz.

Ah, niyə bu sayaq qurulub dünya ki,
Müdriliklər bə qədər az golir dünyaya?
Keçmişin dörinliyindən Çen Tan və Yuy
Nə səs verirlər, nə soraq.

Xatırəldən gen olmağa çalışıram,
Coşan duyğuları buxovlayıram.
Dözürom incikliyo, borca sadıqəm ancaq –
Nəsillərə örnək istərim olmaq.

Qonaq evindən çıxıb gedirəm birbaş,
Qürüb çığı son monzilo yol alıram.
Qəm-kəderimiz izah edərək,
Ölüm ayağına tələsirom mən.

Yuan və Syan uzanıb gedirlər,
Gümüşü gur dalğalar gurlayıb gedir.
Gecə qaranlığı tutub yolları,
Tutqun bir pərdəyə bürünüb uzaqlar.

Mən dönmədən açıq ürəkli və doğruçuyam,
Ancaq bunu bilən yoxdur.
Çoxdandır sonevda (qəbirde) uyuyur Bo Le
İti çapan atları kim qiymətləndirəcək?

Hər kəsin hayatı taleyo tabe.
Səhvildən hər kəs tamam qurtarmaz.
Dönmədən ruhumu möhkömlədərək,
Ölümün gəlməsindən qorxmayıram mən.

Daim əzab çəkib qəm yediyimdən,
İstər-istəməz hərdən ah çökirəm mən.
Necə cırıldır dünya! Məni tanıyan yoxdur.
Qəlbimi açağa bir kəs tapmırıam.

Bilirəm: ölücm, ancaq ölümün qabağında
Özümü asırgayıb geri durmayacam.
Qoy müdriliklər ötən yüzillərin dörinliyindən
Əzəmətli örnəkləriyle ürək versinlər mənə.

NARİNGİ AĞACINA ÖYGÜ

Baxışım sevinir səndən,
meğrür narıngı ağacı.
Çetirin nə gözeldir,
yarpaqların, budaqların parlayır.
Yükseye qalıxsan sen,
heç vaxt eyilmirsən,
Gözəl bir torpaqda ki, orada
Güney çarlıqları yerləşir.
Kökərin torpağa elə işleyib,
yerindən səni terəptəmək olmaz.
Yüzillər yaran dönməzliyini
sindirə bilməz heç kəs.
Xoş etirli yarpaqların
çiçəklərin ağığını utandırır.
Sixlıqli və gurluğulla
adəmin gözünü sevindirir.

Ağır budaqlarını bürüyüb
yüzlərce iti tikan,
Yüzlərce iri meyven
yasıl yarpaq arasında asılmış.
Onların zümrüd rəngi
get-gedə saralır,
İşim-işim işildayır
gün altında alov kimi.

Meyvələrini kəsənde görürsen,
onların eti temiz və dudurudur.
Onun temizliyini yalnız
ürək temizliyiyle ten tutmaq olar.
Ancaq onların füsunkar zərifliyinə,
necib gözəl etrinə,
Boynuma alıram ki, men
təşbeh tapa bilmirem.

Baxıb sənə sevinirəm,
ey igid və şüvərek oğlan.

Son - soni ohato edənlərin
arasında tokson.
Ucalara ucalmisan
ve heç zaman öyilmodən
Naringi ağacına bonzerliyinlə
adamları vətən edirən.

Sənin köklərin işleyib
doğma torpağın derinliyinə
Sənin arzularını
ölçə də bilmərik biz.
Canlı aləm arasında
dayanmışan azad, möhkəm
Mancolordon qorxaraq,
heç vaxt axına qoşulmazsan.

Ruhun öyiləndir sənin,
addımlarınsa ustusluudur.
Yanlışlıqdan və sehvlerdən
özünü qoruyursan.
Sənin necabətini yalnız
öz gözütöxlüğünla yanaşı qoymaq olar.
Yer üzündə yaşasan da,
ay kimi, gün kimi işiqləsan.

Ömrümün bütün illərini –
(taleyiñ verdiyini)
Sənin dönməz, sadıq
dostun olmaq isteyirəm!
Özünün sort təmizliyinlə
cazb edirən istor-istemez.
Müqddəs hoqiqətçün döyüşde isə
yenilməz, sarsılmazsan.

Ömürdən gənc olsan da
təcrübən azählə eləso də,
Səndən öyronmək
qocaya da kasır gotirməz.

Sənin kimi davranışlığı
yalnız Bo l bacardı.
Qoy sənin hərəketlərin başqlarına
xeyirkəh örnək olsun.

"ON DOQQUZ QƏDİM ŞEİR" DƏN

Yollarda, yollarda,
daim yollarda, yollarda...
Odur ki, ağam, biz
bütöv bir ömür müddətinə ayrıldıq.

Aramızdakı minilliklərin
sayı yoxdur.
Həremiz də (o birimizə görə)
semanın lap qıraqındayıq.

Sənin yolun qorxulu,
hem de uzaqdır.
Kim bilir, bir de görüşmək
bize nəsib olacaqmı?

Xu düzlərindən olan at
quzey yellərinin ardınca qaçıır.
Yue quşlarıya
güney budaqlarda yuvalayır.

Budur, gündən-günə
menden uzaqlaşırsan.
Paltarım eynime
gündə daha bir az gen olur.

Üzən (axan) buludlar
ağ güneşin üzünü bürüyür tamam.
Uzaqda qalmış yolcu da
eve qayıtmagın yolunu unudub.

Sənин qəmin bir anda
qoçaltıdı məni.
Aylar dolanır,
it olur tezce.
Ancaq yetor artıq
o barədə danışmaq...
Özünü qoru,
uzun yolda vaxtılı-vaxtında ye!

Yaşıl, yamyasıldı
çay qırığında otlar.
Simsix yarpaqlarla
bağda söyüdün budaqları bürünüb.

Gözel, gömgözoldür
yuxarı evdəki qadın –
Sevməlidir, işiqlidir –
açıq abişqa qabağında dayanıb.

Zərifdir, tortomızdır,
nazikcə kirşan-ənlik yaxması,
Gözel boyaz allerin
barmaqları uzun, zərif...

Özünün gənc çağlarında
ağgülü evlərçün mahni oxuyan,
Ərini sefərdən gözləyən
bir qadına dönüb indi.

Yad oğluysa (ori)
onun yanına qayıtmır ki qayıtmır.
Bomboş yorğan-döşəyi
təkcə qadın neçə saxlasın!

* * *

Həmişəyaşıl sərv ağacı
dağ başında bitibdir.
Dağ dərəsindən axan çayda
daşlar hərəkətsiz donub.
Bu göyə yer arasında
clə yaşayır ki, adam,
Elə səkəskəlidir, sanki
uzaq yollar yolcusudur.

Birçə üskük şərab yetər –
biza sevinc, zövq verməye:
Əsas olan dad-lozzotdır,
xırda qabdən çəkinmeyök.

Arabamı qovurdum mən,
alaşımı şallaqlayıb,
Gəzintiyə çıxdım,
Van yöresində, Lonun yerləşdiyi
genişlikdə.

Başkəndimiz (paytaxtimiz) Loyan,
Neçə yaraşlı, neçə meğrurdur!
Orda "Papaqla kəmərlər"
kütləyə qarışib itmir.

Orada yoluñ her iki tərefindən
küçəni döngələr kəsib keçir.
Orada van ve xouaların
bəxş edilmiş evləri var.

İki nəhəng qəsr orda
uzaqdan-uzaga baxışır
Bir cüt qülə vəsiqəsiyle ki,
hərəsinin hündürlüyü yüz çidən çoxdur.

Hər yanda ziyafetlər,
ürəklər şən eyləncədə!
Bəs qəm neçə, qəm
neçə yol tapır bura?

Çaydan üzüb keçerkən
Lotoslar üzdüm.
Orxidey bataqlığında
çoxlu ötəri ot bitir.

Burada yiğdiğimi
kimə boxşıs göndərim?
Düşüncomi məşgül edən (qız)
burdan çox uzaqdadır.

Geriye baxdım ki,
doğma ocağıımı (evimi) bir daha görüm.
Ancaq uzun yol
boşluqda uzanıb gedir.

Bir-birini bunca sevən iki ürək
ayrı salındı ömürlük.
Yalnız qəmə, bili-bile
qocalmaqla gedirik biz.

Hayətimizdə
ocaib (gözəl) bir ağac var
Onun yaşıl yarpaqlarının arasında
çiçeklər açıb.

Budağı əyib,
gözəlliyyini qırıram onun,
Qırıram ki,
sevgilime (oğlana) aparam.

Onların ötri artıq
dolub mənim qollarıma.
Sevdiyimse uzaqdadır,
çiçeklər ora çatmaz (yolda soluxar).

Sanki adice çiçəkdir,
neyini bağışlayasan?
Onlar deyirlər ki,
biz onunla çıxdan ayrılmışq!

Mən geri dönbüb
atlarımı düzüne qovdum
Onları uzaq-uzaq,
böyük-böyük yollara buraxdım.

Haraya baxıramsa –
ucsuз-bucaqsız düzlərdər!
Gündoğan yelleri hər yerde
ağacları, otları tərpədir.

Heç bir şey göztüme dəymir
bu yerde qabaqlar gördüklerimdən,
Necə qıymaq (istemek) olar ki, qocalıq
hərəkəti yavaşıtsın!?

Çiçəklənmenin də, soluxmanın da
öz vaxtı – vədəsi var.
Ona gərə də gec gəlen
uğur kəderiəndirir bizi.

Metala, daşa oxşar
adam yoxdur dünyada.
Heç kəsin də gücü çatmaz ki,
müddətindən artıq uzatsın ömrünü.

Beleço gözlənilmədən, bir an içinde
deyişilme (diri-ölü) bizi də haqlayacaq.
Yalnız bu yaxşı ad-san
əbedi yadigar qalacaq bizden.

Gedonlorin (itirilonlorin) hamisi
Gündön-güno unudulur, yadlaşır.
Golonlor (oldı edilonlor) iso
Gündön-güno doğmalaşır bizo...

Şohor otrafından çıxan kimi
iroliyo (uzaqlara) baxıram.
Gözümo görünön yalnız
topociklor vo başdaşları olur.

Qodimlorin sonevi (qobri, mozarı) iso
tarfların altındadır.
Sorvlor, şam ağaçları
odun üçün doğranıb.

Ağcaqovaq yarpaqları da
burada kederli yellorlo doludur.
Viyıldayır o, viyıldayır
keder içinde boğaraq manı.

Ah, yeno də dönoydim mon
doğma evin kandarına.
Mon qayitmaq istoyırom,
qarşımıdaysa yol yoxdur!

Bir insan ömrüne
yüzce il də yerleşmeyir,
Ancaq onda homişo
min illörin qayğısı olur.

Günün gödök olanda
geconin uzunluğu soni boğanda
Niyə də
oldo şam (yandırıb) gozişmoyoson?

Əğər gelibso sevinc
onun bir anını da itirmo:
Noden bilirsən ki,
gəlon il de gelecek (ilin özü)?

Öz varidati üzerinde esen
beysiz bir sefəhdür.
Qədirbilmez nəvolerin gülüşü
gözleyir onu.

Əfsanədə deyilir ki,
əbedi ömür tapıp Tsyao.
Hem de olduqca azdır
ölümşüzlük gümanımız.

Göyde Ay apayındır –
ağdır, parıl-parıl yanır –
Menim yataq otagımıda
çarpayının ipək örtüyünü işıqlandırır.

Kedər, qəm elindən de
gözüme yuxu gelmir,
Paltarımı eynime taxıb
özüme yer tapmiram...

Qürbetdə sonin bir az
sevinmeyin var yene,
Yaxşı olar ki, sən bari
evimizə tez goləsen (qayıdasan).

Yataqdan çıxıb
uzun-uzadı dolaşıram tek.
Düşüncelörimin kedəri barede
kimə damışacaqsan?!

Yollara baxıb-baxıb
öz yerimə qayıdırıam.
Gözümdən yaş axıb-axıb yavaş
paltarımı isladır (sulayır).

XAN NƏĞMƏLƏRİ – YUEFUDAN

MƏRZDƏKİ TUTLAR

Gün doğdu gün doğandan,
Gəldi güneyə doğru.
Sineylerin evlərini,
Yan-yörəda hər şeyi işqalandırdı.
Mənim ailəmde
Gözel bir qız doğuldu.
Özüne ad götürdü: Lo-fu.
Onun adıdır bu.
Lo-fu usta ipəkçidir.
O, yarpaq yolur
Şəhər qapısının güneyində
Bitən çəkilişlərdən.
Səbəti şüleklə sariyib –
Mavi ipəkdən.
Səbət akasıya iynələrindən
Etibarlı toxunub.
Başında düyünlədiyi saçlar
Elo gözəldir!
Qulığında sırgalar
Mirvari tek parıldayır.
Paltarı çəhrayı sapla,
Naxışlı tikilişə tikilib.
Bonövşeyi ipok üstündən geydiyi
Xalatı parıldayır.
Yolcu Lo-funu görəndə
Əllərində nə varsa – atır yero,
Qızı baxıb əlləriə

Biz-biz bişlərini didişdirirdi.
Gənc oğlan da onun eşqin
Dadını bilmək istəyir,
Özünü göstərir – papağını gah götürür,
Gah yenidən qoyur başına.

Yer şumlayanlar da
Kotanı atırlar,
Kətməncilərin elindən
Sürüşüb düşür kətmen.
Onlara ağır gelir
Öz arvadlarına baxmaq,
Axi Lo-funu bir dəfə görən
Ömürlük vurulur ona.

Ad-sanlı eyan güneyden gelir,
Atının nalları tappatap salır.
Ardañca düzülüb xidmetçiləri,
Çoxlu dost-tanış.
Lo-funu gördükde eyan
Qulluqçunu göndərdi
Soruşsun ki,
Bele bir qız kimin evini
Şərəfləndirir (orada yaşamaqla).
Qulluqçu öyrənir ki, Sinlərin ailəsində
Yaşayır o qız.
Özüne de Lo-fu kimi
Qəribə ad seçib.
"Bir tezəcə öyrən
Bu qızın yaşı neçədir?"
"Hələ iyirmi də deyil,
On beş tezəcə keçib."
Qulluqçu (nökər) eyanın sözünü çatdırır:
"Deyir soruşsun ki,
Bu qız onunla birgə
Yaşamaq istərdim?"
Lo-fu cavab verir,

Cavabı açıqça:
“Şənin bu ağan
Varlı olsa da, nece səfəhdir!
O varlı oyanın
Öz arvadı var,
Lo-funun istəkli eri var –
Mən tək deyiləm.

Doğu diyarında çoxlu qoşun var,
Mənim ərim də ordadır.
O lap öndə çapır atını,
Amansızdır düşmənə qarşı.
Mənim ərimi başqları arasında
Necə taniya bilsəniz?
Onun qacağan atı ağ rəngiyle seçilir
Qara atlardan.
Göy şülek bozayır
Atının quyrığunu.
Od topası tək.
Ağır tutacaqlı enli qılıncı
Güclü qollarına yaraşır.
On beş yaşındayken görkəmli məmər idi
Mənim ərim.
İyimisində isə böyük bir oyanın
Köməkçisiydi.
Otuz yaşında ona
Böyük bir vezifə verdilər.
Qırx yaşındaysa o,
Bütöv bir şəhərin başçısı idi.
Adamlarla roftarında vicdanlı, təmiz, sadədir,
Yoxdur ondan yaxşısı.
Uzun, yaraşlıq saqqalı,
Beyaz üzü var.
Sanballı yerişiyə girir öz
Məmər evinə.
Gözel yerişiyə girir
Öz əyalətinə (xanlığına)

Adamlar deste-dəstə çekmeyir ondan
Vurğun gözlerimi,
Ve deyirlər ki, o, seçilir
Yörəsində olanların hamisindən.
Görüsüntüz, bax belə olsun gərək
Lo-funun eri”.

ÇAYIN GÜNEYİNDE

Çayın güneyinde lotos çiçekleri qırıram –
Onlar nece güzel, nece parlaqdı!
Balaca balıqlar oynış onların diblərində:
Gah lotosdan doğuya oynayıb keçirler,
Gah lotosdan batıya baş vururlar suya,
Bezən güneyde görünürler bir az,
Bezən də çiçəkdən quzeye üzüb keçirler.

ON BEŞ YAŞINDA YÜRÜŞƏ ÇİXDI

On beş yaşında yürüşə çıxdı qonşularıyla,
Yalnız on sekkizində qayda bildi eve.
Kəndə girib orada bir kəndlidən soruşdu:
“Desəne, menim oğumdan¹ sağ qalan varmı?”
“Özünüz baxın – eviniz gözünüzün qabağındadır”.

Üstündə servlər cergelenmiş sonev təpeliyi.
İt damında dovşan balalayır (çıxbıq qaçır).
Çürümüş dam tırlerine qırqovul qonur.
Səpilməmiş noxudu heyətdə külək sovrur.
Tərəvezə quyular yeyir (quyuya tökürlər).

Özüm noxud üydürəm ki, sıyıq bişirim,
Ona qatmaq üçün tərəvezə yiğram.

¹ Oğuş - ailə (əski türkcədə)

Həlimi və sıyığı tezə hazırladım,
Ancaq kim üçün? Mənimlə yeməyə kim əyləşəcək?

Evdən çıxıb doğuya üz tuturam,
Açı göz yaşlarını paltarımın tozunu yuyur.

YARPAQLARDA ŞEH

Yarpaqlarda şəh nə tez quruyur!
Sohərlər şəh götürür - sonra yenidən düşür.
Bos adam necə -
Bir dəfə ölen qayıdırımı yanımıza?

Uca-uca dağlarda bir konuşma adası,
Buludlarda yanın ulduzlar ele yaxındır ki!
Mənənə uzaqlara baxıram, ürəyim kədərlidir,
Göz yaşı içinde sevimli anamı anıram.

Quzey qapılardan çaparaq çıxdım,
Geriye qanrlıb Loyana baxdim.
Gavalı öz tikanlı budaqlarını əydi,
Qalxmaqdə olan külək onu yerə sixdi.

Ardımcı götürüldü (uçub geldi) sarıköynək,
Doğma diyar haqda qəmli-qəmli oxudu.
Sixəyo baxıram - şlyapamın bağlı (banti) da
Göz yaşımdan İslənit kar bir sükutda.

QULAR

Göyde bir cüt qu quşu uçur,
Onlar quzey diyarından gəlirlər.
Beş-beş, on-on,
Qom-qom, sürü-sürü.

Tək (dişi quş) uça bilmədi erkeyinin dalınca -
Yolda qu berk naxoşlaşdı.
Heyecan içinde yan-yörenə baxır,
Qorxa-qorxa uçub hərلنir.

"Uçşaydım ardınca, yedəyə qoşulmuş kimi, -
Ancaq dimdiklərim kildidənib, ağızımı aça bilmirəm.
Səni küreyimdə aparmaq istərdim -
Xəstəlik qurdı beyaz qanadlarımlı!

Şən çağımızda görüşüb qovuşduq,
Qəm yetirdi özünü, ayrılmalı olduq.
Açı göz yaşlarını boğa bilmirəm,
Qu sürüleri məndən uzaqlaşmağa telesirlər.

Biz indi ayrılmalıyıq.
Nefasım tengiyir, danışmağa heyim yox.
Özündən muğayat ol, doğuya doğru uç.
Yolun uzaqdur o başa. Geriye də az deyil.

Evi hemişə boş saxlayacağam.
Qapıya en etibarlı sürmə vuracağam.
Ölsek - görüşərik Sarı sularda,
Yaşayası olsaq - yenə qovuşarıq".

ƏSKİ NƏĞMƏ

Yolda qarşılaşıqlarından eləsi varmı
Qəmli-qəmli düşünmesin doğmalar haqda?
Payız külüyi kederlər viyıldır,
Evim haqdakı fikirlər məni üzür.

Ağacların yarpaqları yorğun-yorğun yellənir,
Qürbət eldə tufanlar daha sərt olur.

Evimdon get-gedo uzaqlaşıram,
Komərim belimo get-gedə gen olur.
Ağlaram qom içinde, qurumaz göz yaşam,
Üroyim – yüzlərce tokərin kəsib keçdiyi yoldur.

EY GÖYLƏR!

Ey göylər! Sevdiyimi tapmaq istərom,
Eləsimi ki, ömürlük ayrılmayım.
Dağların zirvələri düzənlərə ton olarsa,
Yayda qar yağarsa, qışda ildırım çaxarsa,
Göylər yero enorsa, birləşərsə,
Biz yalnız onda ayrılarıq soninlo!

QƏDİM HİND ƏDƏBİYYATI



MAHABHARATA VƏ YA BHARATA OĞULLARININ BÖYÜK VURUŞLARI HAQQINDA DASTAN

BAŞLANGIC

Qədim qəhrəmanlar, onların igidliyi və nəcib əməlləri, hünər və qələbələri barədə hekayət başlanır.

Okeanın o tayından bu tayınacan bütün xalqları meydana çəkən, qurbanlarını yandırib külə döndərən, alov kimi dörd yanı bürümüş vuruş barədə hekayət başlanır.

Ölüm-dirim cəngində, de kimdir düşməni yıxan?
Əsil igidlilik nədir bu dünyada, görəsən?
Ciddi mübahisədən kimdir o qalib çıxan?
Ötdüyün bu nəğməni kimə həsr eyləmisən?

Kim ki elin yolunda canı yandırır-yaxır,
Həqiqətin uğrunda qızıl qanından keçir,
Ölüm-dirim cəngindən həmişə qalib çıxır.

Öz xeyrini güdməyib, öz elini düşünən,
Qəlbi qara həsəddən, könlü ac bir həsrətdən
Uzaq adamı qalib görmüşəm çarpışda mən.

O nəcib qəhrəmanlar ölməz, dillerdə yaşar,
Unutmaz el yaddası, qərinələr ötsə də,
Adına dastan bağlar, şənинə nəğmə qoşar¹.

¹ Dastanda getmiş şeir parçalarının tərcüməsi Çingiz Əlioğlunundur.

Bir zamanlar Yer üzerinde Duşyanta adlı cavan bir şah hökmranlıq cəyirdi. Ox atmaqla, qılınc çalmaqdə, döyüş fillərini idarə etməkdə Duşyantanın tayı-borabəri yox idi. Hami onu qanunun dayağı, xalqın ponağı adlandırdı.

Günlərin bir günü bu böyük hökmədar ova çıxdı. Onu döyüş arabaları, döyüş filləri, atlılar müşayiət edirdiler. Təbil vurulur, şeypur çalınır. Hay-küydən, ayaq səslərindən Yer-Göy titrəyirdi, meşə heyvanları qara-qorxu içinde özlərini ora-bura çırır, gizlənməyə yer tapa bilmirdilər. Duşyanta kaman çəkib, ox atıb yüzlərlə şir, pələng, minlərlə ceyran, cüyür, saysız-hesabsız qış ovlamışdı. Ov dəlinca at çapıb dəstədən xeyli uzaqlaşmış, meşənin dərinliklərinə gedib çıxmışdı.

Məşə qorxuc və keçilməz idi. Ağacların gövdəsini tikanlı sarılaşqlar sarmış, banyan ağacılarının kökləri hər tərəfə tor çıkmışdı. Birdən Duşyanta güllü-çiçəklə bir pöhrəliyə yetişdi. Sarılaşq və jasmin çiçəklərinin otri adəmin huşunu başından alırdı. Quşlar xoş soslu oxuyur, atlırlar çəmənlilikdə arılar uçusurdu. Suyu göz yaşı kimi dudurdu çayın qırığında ceyranlar, cüyürler oynışır, aslanlar, pələnglər, qaplanlar dincildirdi.

Duşyanta bura düşən kimi yorğunluğunu, aclişını, susuzluğununu unutdu, sonsuz bir sevinc duydu. Heyranlıqla yan-yörösünə baxa-baxa çayın qırığına goldı. Suyun lap qırığında bir abid koması vardi.

Şah atdan düşüb komaya yaxınlaşıdı və çağrıdı:

— Ay ev yiyəsi!

Onun sosino gözlə bir qız çıktı. Duşyantaya böyük ehtiramla baş endirdi, əl-ayağını yumaq üçün lüləyin gotirdi. Sonra da piyaləni sorın su ilə doldurub şaha uzatdı.

— Ey odob-orkanlı gözel, söyle son kimson? — Duşyanta soruştı.

— Kimson, kimin qızısan?

Qız dedi:

— Anam molakodır, Yer üzüño Göylərdən enib moni doğdu, elə bu çayın qırığında qoyub, yenidən Göylərə — allahların moskənинə qayıtdı. Sonra abid moni təbib gotirdi. Öz qızı kimi torbiyə verib böydü. Adımı da Şakuntala qoymu. Mən də onu ata kimi sevirəm,

hörmət eləyirəm, qulluğunda duraram. İndi o, meşəden gelər, dedik-lərimin doğru olduğunu inanarsan.

Qız danışdıqca Duşyanta ondan gözlerini çəke bilmir, ürəyi sevgiyle dolurdu.

Şah dedi:

— Gözel qız, gel seni alım, evlənək. Nəyim varsa — səltənetim, saraylarım, xəzinəm, var-dövlətim senin olsun.

Şakuntalanın badam gözlerində sevgi və sevinc parladi, utandığından yanaqları qızardı, handan-hana asta-asta dedi:

— Böyük hökndər, bu haqda atamlı danış, o razi olsa, mən de razıyam. Ancaq bir şərtim var:

Bizim nikahımızdan
Oğul doğulsə ağor,
Şah olacaq — başqa cür
Söyle, mümkünmü mögor?

Şah Şakuntala ile evlənəndən sonra meşəde qalıb dinc, xoşbəxt yaşamağa başladı.

Vaxt sakit axan çay kimi ötüb keçirdi. Günlərin bir günü Duşyantanın başköndindən — paytaxtdan qasidələr çapıb gəldilər və dedilər ki, səltənetin işləri töklüb qalıb, xalq böyük hökndəri intzarla gözlöyir, ölkədən hərc-mərclik getdikcə artır.

Duşyanta Şakuntala ile viadalıda:

— Ayınlımlı, tezliklə fillərin nərlitisi, döyüş arabalarının gurulutusu eşidəcəksən. Əyan-əşrəfim səni cah-cəlalla başköndimə götürəcək və sən təbəələrimdən saygı və sədəqət görəcəksən.

Şakuntala yənə meşəde yalnız, hökndər orının xıffətini çəkə-qəkə qaldı. O, çayın qırığı ilə çox-çox uzaqlara gedir, at kişiortisini, döyüş arabalarının gurultusunu hesretli gözləyirdi. Ancaq günlər ötür, meşənin sakitliyini ise heç bir səs-küy pozmurdu.

Nehayət, ulduzlarını vad elədiyi xos gün golub yetişdi və Şakuntala ay parçası kimi bir oğlan doğdu. Qoca abid dədə-baba qaydalaşma görə bütün mərasimləri yerinə yetirdi. Uşaq ayla, ille yox, saatla, günlər böyüdü, altı yaşına çatanda yenilmez bir pəhləvan oldu. Şiri, peləngi asanlıqla tutub çəpiş kimi ağaca bağlayırdı. O elə igid, elə qonırsız gözəldi ki, anası ona baxanda ürəyi dağa döndürdü.

Qoca abid gördü Duşyantadan sos-soraq yoxdu, qızına məsləhət eldi ki, oğlunu da götürüb başkonda getsin.

Günlərin bir günü Şakuntala sevinc, fərəh içinde, yanında da ay parçasına bənzəyən oğlu saraya, Duşyantanın hüzuruna gəlib yetmişdi.

Duşyanta uluduzların dövrəyə aldığı ay kimi oyan-aşrefin, vezir-vəkilin ohatosında, öz qızıl taxtında öyləşmişdi.

- Ey qibleyi-aləm, mən senin arvadınam, abid qızı... Gəlmışom ki, sonin sarayında öz qanuni yerimi tutam. Bu da senin oğlun, altı yaşı şahzadə.

Saray ahlı bunu eçidib təcəccübləndi; yer-yerdən seslər ucaldı:

- Bu necə ola bilər? Kimdir bu qadın? Baş niyo indiyəcon onun haqqında heç nə cəitməmişik? O nə cəsarotla bu uşağı şahzadə adlandıır?

Duşyanta isə Şakuntalani tanıdı və onun qəlbində böyük sevginin sönümüş ocağı yenidən alovlandı. Şah camaatın narazılığını göründə anladı ki, heç kəs Şakuntalani qəbul etməyəcək, onun şah arvadı olduğuna inanmayacaq. Duşyanta ürəyində allahları sevgiliyinin kömeyinə çağırıldı, özü isə saxta bir qəzəbələ çığrıdı:

- Rədd ol buradan, ifrito! Necə inanım senə? Mənim abid qızıyla evlənməyməyə yadmına gəlmir. Bir də kim inanar ki, palid ağacı kimi gövdəli, gözlərindən yetkinlik yağan bu iğidin cəmi altı yaşı var?

Şakuntala bu gözlonılməz tohqirdən özünü itirdi, sonra isə kədərlə dedi:

- İndi ki, sən bilo-bilo heqiqəti danırsan, deməli tekco məni və xalqını aldatırsan, doğma oğlunu danmaqla həm də böyük bir sərvətdən məhrum olursan. Elə bilmə ki, sonin bu haqsızlığından heç kim soraq tutmayıacaq. Nahaq deməyiblər ki, heç bir suç cəzasız qalmır.

Bizim naqis omolimiz
Səməna bir gün yaddaşlardan
Öz-özüno çıxasıdır!
Hoqiqotin adıyla
Könüllərdə yaz olur!
Unutma ki, hoqiqat
Günoşin, Yerin, Göyün
Ayn, Odun, Küloyin
Bir də ki, bu ürəyin
Yaddasına yazılsın!

Şakuntala bu sözləri deyib örpeyi kəderlər üzüne çekdi, oğluyla saraydan çıxıb getdi. Ele bu anda qeybdən bir səs geldi:

- Ey aslan ürkli hökmədar! Günaha batma, axı bu qadın senin halalı arvadındır, o uşaq taxt-tacının varisidir, qəbul ele, nəvaziş göstər.

Saray ahlı yer-yerdən dilləndi:

- Doğrudur! Qovma öz arvadını! Ulularımız deyibler ki,

Arvad - evin bezəyi,
Qədrin bilmək gərekdir!
Ağır gündə - teselli,
Bərk ayaqda dırəkdir!

- Hökmədar, o qadını nəhaq qovdun, o, doğrudan da senin arvadındır.

Duşyanta sevinc içinde quşqırıldı:

- Tez olun, qayıtarın onları! Doğma oğlumu qucaqlayıb bağrıma basmasam, üreyim partar.

Şahın çaparları tez şəhərin küçələrinə cumdular və az sonra gözəl və bəxtəvər Şakuntala eriyle yanaşı taxtda oturmuşdu, xoşbəxt idi, oğlu isə şahzadə və veliəhd elan edildi. Şah oğlunun adını Bharata qoydu ve bu leyqətli şahzadədən müdrik hökmədlər, iigid cəngəverlər töredi.

Bu soydan olan şahlar şərəf və adalet dayağı idilər. Onların hər biri Yer üzündə min il hökmənlərə eledi. Ədalət qanunlarını pozmadılar və böyük ad-sən qazandılar. Xalq onlara gözəl mahnilər qoşdu.

BHİŞMA HAQQINDA HEKAYƏT

Bu böyük soyda Şantanu adlı adaletli bir şah vardi. Bu xeyirkah, nəcib hökmədar ölkəni haqq və adaletle idarə edirdi, xalqı da xoşbəxt və firavın yaşayırı.

Bir gün bu şah Qanqın sahilində incebelli, piyalegözlü bir dünən gözelinə rast geldi.

- Söylöe kimsən, ey saçları şələlə, durna yerişli qənirsiz gözəl?
Gel evlənək, xanımım ol, yalvarıram.

Qız gülümsünüb şaha belo cavab verdi:

- Sonin arvadin olmaşa raziyam, ey igidler igidi. Ancaq bir şor-tim var: and iç ki, məndən heç vaxt heç nə soruşmayaçaqsan, istemdiyini eləməye icazə verəcəksen.

- Hər şortına raziyam. Gol min arabama, bu yel qanadlı atlar bir göz qırıpmında səhi şohər çatdırır.

Bələliklə, hökmədarın hayatı sevinclərə qorq oldu, elə bil gözəllik ilahisi Ləkşəmin özü onun sarayına gəlin golmişdi. Günlerin bir günü şahin oğlu oldu və onların hayatı daha da gözəlleşdi. Ancaq şahbanu gözənləniləmdən allahların qüdrotindən yaratdığı bu uşağı götürüb Qanqın sularına atdı.

Şah qom dörysina batsa da, söz verdiyinə görə dinmədi.

İllər keçdi, gözəl şahbanu özünün yeddi oğlunu beləcə bir-bir Qanqın sularına qorq elədi. Səkkizinci usağın doğulmasına az qalanda şah özüylə bacarmadı, arvadının üstüna çıçırdı:

- Neylərisən, ay oğul qatılı? Mənim günahsız balalarıma necə qiyrısan? Heç olmasa bircəciyiňi sağ saxla ki, soyumu yaşıdan olsun.

- Sən ohdini pozduñ, - şahbanu cavab verdi. - Əlvida.
Bunu deyib yox oldu.

Şah uzun illər dərd-qəmə batdı, heç yerda təselli tapa bilmədi. O hər gün Qanqın sahilinə gəlir, qom-qüssə içində gəzib dolaşır, oğlanlarını yada salırı.

Bir dofa yena sahildə gozəndo gördü ki, bu müqəddəs çayın suyu azalıb və o, irəli getdikcə su daha da soğulur. Bir azdan şah gördü ki, sahilde gözel bir oğlan dayanıb, Qanqın sularına ox yığıdırır və bu oxlar çayın güclü axarını saxlayır. Bu möcüzədən heyratə gələn şah oğandan bu qutsal qüvvənin haradan olduğunu öyrənmək istədi.

Ancaq soruşturma macəl tapmadı. Qanqın suları yarıldı və illər boyu hasrotində olduğu arvadı peydə oldu. O, öncəki kimi yenə do gózəl idi. Qadın Şantanuya yaxınlaşıb dedi:

- Ey şir biləkli hökmədar, bil və agah ol, men bu çayın ilahesiym, adım da Qanqıdr. Ömrünü bu çayın sularında başa vuran adam saatə yetir, ölməzlək qazanır və allahların moskənində yaşayır. Yeddi oğlum artıq Allah qüdrotına çatıb. Atlığı oxlarla səni heyratə salmış igid isə bizim səkkizinci oğlumuzu. Apar onu özünlə. O, Yer üzündə haqq və ədalətin keşiyində duraraq düşmənlərin qərimi olacaq.

Qadın bu sözleri deyib Qanqın sularında yox oldu; sevinci yere-göye sığmayan şah isə oğlunu da götürüb başkəndə yollandı.

Günler keçdiyek bu gənc, igidlerin ən yaxsışı oldu və her üç dünyada məlüm olan bilgilerin hamisini öyrendi. Atası onu Bhişma adlandırdı və öz varisi elan etdi.

Ancaq şahın qolbi rahatlıq tapmadı. O indi də birçə balasının yaşı, hayati üçün qorxurdu. Müdiriklər nəhaq demirdilər ki, bir oğlu olan kişi sonsuzu böñər...

Xeyli düşünüb-dاشındıqdan sonra şah qərara geldi ki, oğlunun gül camalına tamaşa eləmək yeter, yenidən evlənmək, soyu artırmaq gərəkdir.

Günlerin bir günü şah yene də evlənmək haqda düşüncələrə dalaraq meşədə gezirdi, birdən min-min süsən çıçeyinin etrinə bərabər qoxu duydı. Və qarşısında gözəl bir qız gördü, meşəni bürümüş stir də elə onun paltarından gəlirdi.

- Ey kamillik ilahesi, atanın yanına apar məni, - stirdən most olmuş şah dilliñdi. - Sənə elçi düşəcəyəm.

Qızın atası da bir balıçı idi. Şahın istayıni eşidəndə çox sevindi, ancaq şort qoydu ki, oğlun olsa, taxt-tacın varisi eləməlisən.

Şah buna nece razi ola bilerdi ki, artıq Bhişmanı vəliəhd elan eləmişdi? Adıl hökmədar kimi ad çıxarış şah belə haqsızlıqına necə yol vera bilerdi? Özündən sonra Bhişma, Bhişmadañ sonra onun böyük oğlu, ondan sonra Bhişmanın böyük novəsinin ilk oğlu taxtataca sahib olmalıdır.

Şah saraya qayıtdı, meşədə rast gəldiyi qızın xıffatını eləyə-cəyə qüsse içinde yaşamağa başladı.

Bhişma atasının kədərinin sebəbini öyrənəndən sonra qərara aldı ki, taxt-tacdan vaz keçsin. And içdi ki, övladları hakimiyət üstündə üz-gö olmasın deyo heç vaxt evlənməyəcək. Alicənəb Bhişma balıqlığının qızına elçi gedib atası üçün aldı və özünün döyüş arabasında saraya gətirdi.

Müdiriklər deyiblər ki,

Atasının üzüne
Qayıtmayan hər oğul,
Doğma ata yurduna
Dirək oğul, nər oğul
Comərd övlad sayılır.
Atasına acıyan,

Qelb yandıran bir oğul,
Atasının yolunda
Şirin canından keçen
Qızıl oğul, zor oğul
Yaxşı övlad sayıılır.

Tezliklə şahın yeni varisi dünyaya gəldi. Aylar, iller ötdü, yeni hökmətar taxta çıxdı, bütün elmlərdən və qanunlardan xəbərdar olan Bhişma isə her işdə ona – qardaşına kömək etdi. Onların səltəneti gündə-günə çöçəklənməkdəydi. Ulduzların vəd etdiyi xoş bir gündə Bhişma inci kimi gözəl bir qız tapıb qardaşını evləndirdi və onlar xoşbəxt yaşamağa başladılar.

Dəqquz ay, dəqquz gün, dəqquz saat keçdi, allahlar gənc hökmətar şah noslinə layiq bir oğul əta elədi. Onu Kuru adlandırdılar. Bhişma qardaşının oğluна dəmələkəti idarə etmək elminə öyrətdi və allahların təyin etdiyi gündə o, qanuni bir varis kimi taxt-taca sahib oldu.

OĞUL SEVGİSİ HAQQINDA HEKAYƏT

Bir gün bu gənc hökmətar Bhişmadan sorusdu:

– Möhtərəm emim və ustadım, necə olub ki, sən belə yalqız, övladızsız qalmışsan? Axı qanuna görə, yetkinlik yaşına çatmış her bir cəngavər hökmən evlənməlidir. Bos sən niye ailə qurmamışsan?

– Ona görə ki, atamın taleyi monim öz taleyimən əziz olub, – Bhişma cavab verdi. – Söyümüzə atasının seadəti namine öz xoşbəxtliyindən keçən takcə mən deyiləm.

– Ata-babalarımızdan daha kimlər belə nəcib iş görübərlər? – şah Kura soruşdu.

– Biziş soyda Yayati adlı bir hökmətar olub. Onun qılman timsali beş oğlu vardı. Şah oğlanlarını ürkəndən sevirdi, onları naz-nemət içində böyüdürdü. Uşaqlar böyüküb adlı-sanlı iigid oldular. Ataları isə bilmədən bir günah işlədi və allahların ona qəzəbi tutdu. Ömrünün çəçəklənmə çağında yaşayan bu hökmətar göylər erkən qocalıqla cozaqlardırı və oradan səda goldı ki, oğlanlarından biri öz gəncliyini atasına verib, allahların göndərdiyi vaxtsız qocalığı özü üçün götürürə, şahın güc-qüvvəsi özünü qaydırı.

Yayati acı-acı ağlayıb oğlanlarını yanına çağırıdı və böyük bir kederə onlara dedi:

– Əziz balalarım, sevgi və qaygımı heç zaman sizdən asırgəməmişəm. Her gülüşünüz sohər günüşi kimi manə sevinc və fərəh gotırib, her damla göz yaşınız yüz-yüz ilanın ağusu təki qəlbimi yandırıb. Ancaq mənə böyük bir bedbəxtlik üz verib. Öz cavanlığımdan və güc-qüvvətimdən doymamış, heysiz bir qocaya dönmüşəm. Xalq qarşısında borcumu, vezifimən yerinə yetirməmiş əzəmətimdən mahrum olmuşum, daha səltənetin və xalqın dayağı ola bilmirəm. Müsbətdir, müsibət! Əziz balalarım, ümidiñ sizdir! Deyin, sizdən kim məni xilas eleməye razı olar – qocalığımı götürüb, cavanlığım mənə verər? Mən bunu hemişəlik yox, mince il müdəddətində istayıram. Min ildən sonra cavanlıq və gözəlliyiniz qaydır özünüzü, mən isə bu dünyadakı işlərimi görüb qurtarar, öz qismətimə boyun eyib, ölümə hazırlaşaram. Deyin görüm, hansınız məni xilas etməyə razısanız?

Böyük oğlu dedi:

Nayı var ki, bu dünyada qoçanın?
Üzü qırıq, beli donqar, gözü kor.
Bir üfrimə yarpaq kimi üçann
Bərk ayaqda hərəz-hərəzə gəpi var!

İkinci oğul dedi:

Qocaldım, gedər hüner, şücaət,
Diş töküller, aşılı ucar, nə qalar?
Kim görübələ qocalıqdan bərəkət?
Hər ne varsa, cavanlıarda, gənədə var!

O biri iki oğul dedi:

– Ata, biz də böyük qardaşlarımız deyəni deyirik. Axı kim razı olar ki, vaxtından qabaq saçı, üzü qırışsun? Biz hamımız gəncliyimizdən doyunca həzz almaq istəyirik. İzin ver gedək. Ovçular bizi gözleyir, vəhşi fil ovuna getməliyik.

Bu yerde şahın kiçik oğlu dilindi:

– Ata, bu pis günündə səni tek qoymaram. Sənin bedbəxtliyini görəndə üreyimin başı sızılayır. Sən qəlbinin bütün sevgisini bize vermişən, səltənetə, xalqa dayaq, düşmənlərə göz dağı olmusən. Namərd qocalıq səni qəfil haqladı. Qolun gücdən, dizlərin taqədən

düşüb, qəddin əyilib. Sənin bədbəxtliyinə sakit baxa bilmirəm. Mən öz gəncliyimi sənə verirəm. Min il həzz al cavanlığından, döyüşlərdə zəfər çal, soyumuzun şərefini qor. Sənin qocalığını özümo götürürüm.

Son sözləri ağızından çıxıb qurtarmamış o dönüb heysiz bir qoca oldu, qardaşlarıyla müqayisədə elə bil çəçəkləyən palmalar arasında qurmuş ağac idi.

Yayati görondo ki, oğlanlarından ancaq kiçiyinin ona rəhmi goldı, min il keçəndən sonra onun cavanlığını qaytardı, üstəlik taxtacı da həmin oğluna verdi. Cavan hökmədar min il şahlıq elədi.

Yayati o biri oğlanlarına da qəzəblənmədi. Məməkətin sərhədlərindəki torpaqları dörd oğul arasında bölüşdü və oğlanlar sevin-dilər ki, ataları onları ofv eləyib.

Qızobdən, tokəbbürdən rəhməllik yaxşıdır,
Qanıçan ölcəndən olmasın siza nişan.
Xoş söz – sözün ucası... Dildən dəri ol ki,
İnsanlara daha çox soxavədir yaraşan.

Müdrik Bhişma səhbətinə belə qurtardı və gənc hökmədar Kuru böyük səloflorının xatırısi öündə baş əydi.

NİFAQİN BAŞLANMASI HAQQINDA HEKAYƏT

Bharatanın bu şanlı nəvəsi uzun illər Yer üzündə hökmərənləq elədi. Bhişma səltənətinin bütün işlərinə ayyəq-sayıq göz olur və vaxtlı-vaxtında qardaşı oğlunun könümöyinə golirdi. Xalq öz hökmədarının müdrikliyinə, dayanatına alqış deyirdi.

Ancaq dünayada əbədi, döyişilməcə heç nə yoxdur. Günlərin bir günü əzəmətli Bharata soyunun təmiz torpağına da şər toxumu düşdü və bu toxumdan ağulu şor ağacı böyüyüb qal-qanad atdı.

Ləyaqotlu şah Kurunun bir oğlu oldu. Hökmədarın sarayında vəlī-ohdin dünyaya göləmisi ata üçün necə də böyük xoşbəxtlik ola bilərdi! Nahaq deməyiblər ki:

Allaha yalvarıb bir oğul dile.
Oğuldur dünyada övladın xası.
Oğuldur uzadan ata ömrünü,
Yaşayır, ölməyir oğul atası!

Ancaq şah oğlunu acı tale gözləyirmiş, beşiyi başında bədbəxtlik pusubmuş: o, kor doğulmuşdu.

Şahın qəlbini bürümüş kədər ölçüye gelmezdi. Məməkət ehli də qəm-qüssə içindəydi. Ancaq tezliklə şahın üreyi toxraq tapdı – hor bir ezas yerində olan ikinci oğlu dünyaya goldı.

Şah böyük oğluna Dhritaraştra, yəni Soltənətin Dayağı adı verdi və onu məməkətin gelecek hökmədarı kimi böyütməyə başladı. Kiçik oğlunu ise Pandu adlandırdı.

Öz əhdinə sadıq olan Bhişma hər iki şahzadəye öyrətmənlik eleyirdi.

Kor Dhritaraştra üçün elm oxuyub-öyrənmək çətin idi. Kiçik qardaş Pandu isə bilgilərə asanlıqla yiyələnir, orduya başçılıq eləməkdə böyük ustalıq göstərirdi.

Hökmədar Kuru qocalıqdə taxt-taca böyük oğlu yiya durmaliydi, ancaq kor adam məməkəti necə idarə edə bilərdi? Belə məməkət, başçısı olmayan fil sürüşünə, yağış görməyən torpağa, avarsız qayıga oxşayır. Buna görə şah qərara aldı ki, əski qanunları pozub ikinci oğlu Pandunu vəlîliyət eletsin.

Beləcə, Pandu hökmədar oldu, uzun illər qayda-qanunla, ağılla, ədalətə şahlıq elədi. Əliaqiq, xeyirxah şahbanu Kunti beş oğul doğdu. Xalq onlara Pandu oğulları dedi.

Təbiət Pandurlardan heç nəyi esirgəməmişdi, onlara güc və gözəllik, çeviklik və igidlik, ağıl və neciblik bəxş etmişdi. Pandurlardan böyüküñün adı Yudhiştira idi, yəni "Döyüşde Yenilməz". O, igidlik və müdrikliyi ilə seçilirdi. Qardaşları hər bir işdə Yudhiştiraya arxalanır, onun sözüyle oturub-dururdular.

İkinci qardaşın adı Bhimasena idi. Bu adın anlamı "Qorxunc ordu"dur. Onun qollarında fil gücü vardı. Öz hünər və igidiliyi ilə düşmənlerin ürəyinə velvəle salırdı. O, bir alyile yoğun-yoğun ağacları kökündən qoparır, emudunun bir zərbəsiyle dağı yarırırdı.

Pandunun üçüncü oğlunun adı Ərcuna idi. Ərcuna "İşqli" demekdir. O, gözəl natiq idi, yaraq işlətməkde da çox ustayıdı. Ox atmaqda isə cengaverlər arasında tayı-bərabəri yox idi. Ərcunanın bədəni liana budaları kimi çevikdi, cöhrəsi elə gözəl, elə işləydi ki, baxanda adamın gözü qamaşdırırdı.

Son iki qardaş ekiz idi. Onların təkcə üzleri yox, fikir və əməkləri də bir-birinə elə oxşayırırdı, deyirdin bir cüt ulduzdu yanaşı durub. Hər ikisi qılınca çılmada qədər mahir idi ki, Yer üzündə onların qabığına çıxan cengaver tapmaq olmazdı.

Qardaşlar bir-birini ürekden sevirdiler, bir kohkeşanın ultipleri, bir elin barmaqları kimi ayrılmazdılar, hemişe bir yerde olurdular.

Kor Dhritarastra ile arvadı Qandhari yüz oğul getirmişi dün-yaya. Onların hamusuna babalarının adı ile Kauravlar deyirdiler. Kauravlar Panduları bir yerde, ulu babaları – igid ve müdrik Bhiş-manın nozareti altında oxuyur ve böyüyürdüler.

Pandular daha yaxşı oxuyur, quru torpaq yağışı canına çokdiyi kimi, onlar da bilikleri acgozlukle menimseyirdiler. Kauravlarda bələ farasət yox idi, biliklərə güc-bələ yiyeleñirdiler.

Dünyada tayı-berabəri olmayan Pandunun şahlığı dövründə beləydi; Kauravlarnın atası – kor Dhritarastra şöhrəti vo varlı Hasti-napur şəhərində taxtına eyleşəndən sonra da hər şey belə davam edirdi.

Dhritarastranın böyük oğlu Duryodhana – "Zalim Congavər" – daşuroklu, məkrili va namərdi. Pandulardan zəndeyi-zəhəlesi gedirdi. Məmləkət əhlinin Panduları ürekden sevdiyini, onların şəhərinə nağmə, şer qoşduğunu görəndən gəzəldərindən dünya daralırdı. Panduların şan-səhərət artdıqca payız yarpağı kimi saralıb-solurdu. İstəmirdi ki, onlardan birisi taxt-tacın varisi olsun. Ulu əcadılları Kurna məmlekətin yarısını Pandulara verməyi vəsiyyət etmişdi. Duryodhana əmisi uşaqlarından can qurtarmaq üçün gecə-gündüz düşünür, bir çərə axtarırı. Onun qəlbino gah həsəd, gah da qorxu hakim kəsilirdi.

Ancaq Duryodhana Pandulara açıq-açıqına əl qaldırmadıdan çokinir, əolxüsü da şir bilekli Bhimasenadan qorxurdu.

Fənd-felin köməyiə Bhimasenani aradan götürə bilsəydim, qalanlarına asanlıqla dov gelər, məməkətin hökmədarı olardım, – Duryodhana Panduları yox etmək üçün yollar düşünürdü.

Bir dəfə Duryodhana qardaşlarının köməyilə yatmış Bhimasenanın qollarını liana budaqlarıyla möhkəm bağlayıb, onu iti axan çaya atmışdı. Ancaq şahzadolorden on güclüsü olan Bhimasena ezmətli küröklerinin birçə tərənnışılıq qollarını azad eleyib, sağ-salamat sahila çıxmışdı. Başqa bir dəfə isə Duryodhana onun üstüne ağuğu ilanları buraxmışdı. Ancaq ilanlar fursat tapıb ağuğu dişlərini işe salan-dək Bhimasena onların hamisimini başını əzmişdi. Üçüncü dəfə Duryodhana onun xörəyinə cəl bir ağu qatdı ki, her hansı canlısı birçə anda öldürüb yox clərdi,ancaq Bhimasenanın bedəni o qədər güclü və möhkəm idi ki, ağu ona heç bir xəter yetirmədi.

Duryodhana kimisi ilə qarşılaşan adamlar bu sözlori hemişe yada salmalıdır.

Iblisli ilanın çənginə keçib,
İkisindən birini seçməli olsan,
İlanı seç götür, dərrakan olsan, –
Məbədo, iblisə yaxın durasan!
İlan, uzaqbaşı bir kərə çalıb,
Sürünüb birtəhor çıxar aradan,
Iblis... o iblis donunda adam
İllantek çalacaq seni durmadan...

Axırda bu qərara geldi ki, öz qardaşları ərseye çatıb kişileşmə-vince Pandulara qədə etməyəcək. O başa düşməşdi ki, Kauravlar döyüşənlik bilimini incəliklərindən qədər manimseməseler, öz emisi uşaqlarına dov gələ bilməyəcəklər. Bundan sonra o hər gün atasına deyirdi ki, şahzadelerin döyüşənlik sonetinə yiyeleñmek çağrı çatıb. Şəh onunla razılışdı:

– Hə, hə, yaraqdan yaxşı başı çıxan təcrübəli öyretmən axtarıb tapmaq vaxtı yetişib.

– Özü də en yaxşısını tapmaq gərək, – müdrik Bhişma eləvə elədi, – Bharata soyundan olan şahzadelerin ustası olmağa yarar öyretmən tapmaliyiq.

– Hörmətli Bhişma, bəs haradan bilək ki, olkədə en yaxşı öyret-men kimdir?

– Taleyin müyyəyen elədiyi çağ yetişəndə o özü gelib çıxacaq, – Bhişma cavab verdi.

Günlərin bir günü şahzadeler taxtadan düzəldilmiş topa oynayırdılar. Qəfildən top quyuya düşdü. Uşaqlar nə qəder çalışıdlarsa topu quyudan çıxara bilmedilər. Onlar quyunun başında durub, suda lenger vuran topa yana-yana baxırdılar.

Birdən kiminse kinayeli səsi eşidildi.

– Siz de adınızı igid qoymusunuz? Topu çıxarmağa bir çəre tapa bilmirsiniz.

Oğlanlar arxaya çönüb gördülər ki, fil kürəkli, şir sinoli nehəng bir adam gülö-güle onlara baxır.

– Bharata soyundan olan şahzadeler savaş sonetinə mükemmel yiyələnməlidir, – naməlüm adam sözüne davam elədi. – Baxın, görün neyəmək gerekir.

Bunu deyib, quyuya bir mizraq atdı. Mizraq taxta topa sancıldı. Sonra ikinci mizraqı tulladı. İkinci mizraq birinciye sancıldı. Beləliklə, mizraqlar bir-birine sancılıb quyunun ağızına gelib çatdı və kişi bu yolla topu quyudan çıxardı.

Şahzadolar heyretlə soruşdular:

– Son kimsən, ey müdrik insan?

– Gedin ulu babanız Bhişmanın yanına və topu quyudan necə çıxardığımı danışın. O sizə deyar mən kiməm.

Bhişma şahzadoların konuşmasının eşişən kimi sevincən qışqırdı:

– Dronadır! Hər cür yarıqə möharotlə işlətməyi bacaran böyük congavor Drona! Onun döyüş səhəri haqqında çox eşimmişəm və bura gəlib çıxmamasını gözlöyirdim. Şahzadələrə döyüşməyi o öyrətməlidir.

Savaş sənətinə dorindən boləd olan Drona o gündən şahzadələrlərə möşəl olmağa başlandı. O, Bharata soyundan olan bu gencərə sərrast ox atmağı, qılınc vo omulda vuruşmayı, nizə və mizraq tullamayı, at vo fil üstündə, döyüş arabasında və piyada döyüşməyi öyrədi.

Yeno də Pandular Kauravlardan daha çox bacarıq və fərəsatlı göstərildilər. Bunu görən Duryodhana kor atasından xahiş etməyə başladı ki, bu beş qardaşdan can qurtarmaq üçün bir yol düşünüb tapşın. Ancaq kor Dhritaratraşta Pandulara pislik eləmək istəmirdi. O, oğlunu sakitləşdirməyə, pis diləklərden uzaqlaşdırmağa çalışdı.

– Oğlum, müdriklərin bu sözlərini heç vaxt yaddan çıxarma:

Zülm okon zülmə do yiyo olacaq.

Düsammoz payına bir ayrı qismət.

Döyişir dünənnən oski qaydası:

Nur okon – nur tapır, zülm okon – zülmət!

Duryodhana atasının bu sözlərini dinləyə-dinləyə düşünürdü: "Yox, yox, atam kömək eləməyəcək mono. O istəyir biz Pandularla borabər adamlar kimi yaşayaq. Heç fikirloşmur ki, özü öləndən sonra Pandu oğulları biz Kauravlaların üzərində ağalıq eləyocaklar. Mən kömək eləyə biləcək güclü bir dostu haradan tapım? Güclü və şücaplı Pandularla borabər bir igidi harada axtarım?"

– Yaxşı, möhtərəm ata, – yalandan onuna razılaşdı. – Sonin bu müdrik sözlərin ürəyimə yol tapdı. Mən başa düşdüm ki, biz özümüz uşaqlarını sevməliyik.

Duryodhana öz pis diləklərini və kinini üroyində gizlədorok çıxıb getdi.

DURYODHANA İLƏ KARNANIN DOSTLUĞU HAQQINDA HEKAYƏT

Günlerin bir günü Güneşin oğlu oldu. Bu, adəm övladına bənzəməyen qırıbə uşaq idi. Anadan səynində parlaq zireh doğulmuşdu, qulaqlarında Güneş zərrəsindən yoğrulmuş bir cüt sırğə bərəq vururdu, bu sırgaların və zirehin parlılığı onun üzünü Güneş kimi işləndirirdi.

Güneş bu qırıbə uşağı bir çayın qırığına gotirib dedi:

– Oğlum, inden belə son insanların içində yaşayacaqsan, Torpaq qədər qüvvətli, mənim kimi odlu-alovlu olacaqsan.

Bunu deyib, uşağı çaya atdı. Dağlıqlar da Götə övladını qoyunu alıb apardı. Kəndlər, çəltik tarlaları, liana congellikləri bir-bir arxada qalırdı. Beləcə, dağlər uşağı aparib Yadavalə memələkötü çıxardı. Atları sulamağa gotirmiş şah gərdünəcisi bir də baxıb gördü ki, çayda parlıtlı, ocaib bir şey üzür, təz suya tuttub körpəni çıxardı. Bu möcüzəli uşağı sevinə-sevinə evinə aparıb arvadına dedi:

– Nəcə vaxtdı övlad üzüne həsrətik. Gece-gündüz tanrılarla yalvarırdı biza bir oğul bəxş eləsin. Tanrılar duamızı eşitdi, bu möcüzəli uşağı övlad göndərdi. Öz sevgini, qayğını ondan osırgəmə. Mən da çalışıram ki, onu igid bir döyüşü və qəhrəman kimi təribyə eleyim, döyüş arabasını sürməyi öyrədim.

Uşağın adını Karna qoydular və o bu evdə gərdünəcisi oğlu kimi böyünməye başladı. Balaca Karna öz soy-kökündən xəberi yox idi. O, dünyada hər şeydən çox Güneşin sevirdi və bütün günün çəmənlilikdə, çayın dağlıqlı sularında, evin torpaq döşəməsindən sırası Günəş şüalarıyla oynayırdı. O, döyüş arabasını sürmək sənətini de ürəkden bayınbı sevmişdi. Gərdünəni elo sūratla sürürdü ki, yoluñ qırığında bitmiş ağaclar bir yaşıl zolaq kimi görəndi. Belə çağlarda Karna düşünürdü: "Men parlaq döyüş arabasında göylerde şüüyen Güneşə oxşayıram".

Güneş qıruba çəkiləndə Karna baş endirib, almını torpağa sürür və Güneşin son şüaları uzaq-uzaq dağların zirvəsində sənənəcən başını qaldırmırıldı.

Karna beləcə böyük və sənətində möharət qazanırdı. Onun döyüşkənlik səhərəti başqa şəhərlərə, ölkələrə yayılma-yayılma Həsti-nepura da gəlib çıxmışdı.

Duryodhana igid Karna'nın sərəqini alan gündən iştahasını itirmiştir, elo hey düşünürdü ki, necə eləsin, Karna ilə dost və elbir

olsun. Günlərsə ötür, bu qüdretli döyüşçüle görüşüb dostlaşmaq üçün Duryodhananın elinə girovə düşməndü ki, düşməndü.

Axır ki, bir gün Duryodhananın böxti getirdi. Kaurav oğulları və Pandular bütün bilgilərə vaqif olandan sonra şahzadelerin öyrətməni Drona dedi:

— Bharata soyu cavanlarının öz çeviklik və cəsarətini göstərmək çığı yetişdi. Görək indi biz döyüşkənlilik yarışı düzəldib, başqa şah soyalarından olan igidləri bəhsə çağırıq.

Hor kəsin ağılı, kamalı varsa,
Xoş işlər namino sərf etsin gorək.
O ağlmış işığı, şüurun nuru
Zülmətdə parlayıb, elin yolunu
Günoştək işığa qərq etsin gorək!

Dhritarāṣṭra dedi:

— Bunu eşitməyə sadam, ey qüdretli Drona. Kaş gözlərim görəydi, oğullarımın şücaotinə tamaşa etməyə fezilyab olaydım. Ancaq nə etməli, fələk məni bu neşədən məhrum edib, qoy barı bu sevinci doğmalarım və xalq dadsın. Longimək olmaz, yarışa tez başlamaq gorək.

Axır ki, sınaq günü gəlib çatdı. Şəhərin qala divarları öündəki meydana o qəder adam yığılmışdı, iyinə atsaydım, yero düşməndi. Şəhin oyan-eşrəfi, vəzir-vokili, başqa şəhər və məmlekətlərdən gəlmış adlı-sanlı igidlər daş-qasla bezədilmiş səhnəyə qalxdılar. Əlvan çıxış və quş roşmları ilə naxışlanmış parçadan qurulan çətinin kölgəsində, mərmər səndəllerde eyleşdilər. Təbil çalındı, şeypurlar gurladı. Bharata soyundan olan şahzadeler polad geyimdə, əllerində parıldayan yaraq meydanın ortasına çıxdılar. İrlidle ağ geyimli Drona addimlayırdı.

Kaurav və Pandu oğulları bir-bir meydana çıxır, nişə atmaqdə, qılınc çıxmada, döyüş arabası sürməkdə, at və fil belində vuruşmaqdə moharət və şücaotlarını göstərirdilər. Qalxıb enən əmudlar havada parlaq qövz cızır, atılan oxlardan günün qabağı tutulur, qalxanlara dayan qılıncların zərbindən Yer-Göy titreyirdi.

Bu igidlər arasında beş Pandu qardaşı hamını kölgədə buraxdı, döyüşkənlilik və gözollükdo onlara qarşılıq tapılmadı. Ayuzlü Örcuna isə döyüş moharəti ilə hamını heyrən elədi.

— Bax, igid buna deyərlər, — yer-yerdən səsler ucaldı.

— Şahzadelerin en mahiri odur! İnsanlar içinde arslandır!

Örcuna nişan alıb çox-çox yüksəkden asılmış və külekdən yırğalanın maral buyuzunun desiyindən dalbadal iyirmi ox keçirdi. Tamaşaçılar vecdə gəldi, onların sevinc dulu bağurtısından dağlar titirdi.

Camaatın Panduların qəlebəsinə sevindiyi görən Duryodhana az qalrırdı paxılıqlıdan partlasın. Başına-gözünə döyürdü ki, niye vaxtında Karnanı bura çağırımayı; qasılarını çatıb dişlerini qicayaraq düşünürdü: “İndi əmiögüllərim elə bilecəklər ki, Yer üzündə tayberaberleri yoxdur, hamı onlara tabe olmalıdır. Bilmirəm, Karna harda qaldı? Niye gelmedi? Men axmaq da qasidəri vaxtında gəndəmid ki, onu axtarıb tapsınlar”.

Bu demədə sanki onun fikrini eşidibmiş kimi meydanda Karna peydə oldu. O, şahzadelerin yarısından soraq tutub, ustalıq və gücünü sinamağa gəlmədi. Sirğaları Güneş kimi üzünü işıqlandırırdı, cismini qucan zirehlili güzgüsündə ağclar, adamlar və göyərəks olunurdu.

O, Pandu oğullarına təref yönələrək, ucadan dedi:

— Ey, Örcuna, çevikliyinə çox da öyünmə! Ele bilmə ki, ox atmağı, əmud çalmağı birce son bacarırsan! Baxın, döyüş mohareti ndən ondan ekşik deyilem!

Ve o, Örcunun bütün hñerlərini tekrarlayıb, camaatın alqışını qazandı. Duryodhana fəxrle onu bağırına basıb dedi:

— Ey şir bilekli igidler igidi, gel dost olaq! Biz bir olsaq, bütün dñşmənlərə dov gelerik, onları diz çökdürärik!

Bunu deyib, hədəyəle Pandulara səri baxdı və onları elə salırmış kimi şaqqanaq çəkib güldü.

Örcunun qəlbini qəzəb bürüdü.

— Ey Karna, — ucadan dedi, — səfərə hazırlaş. Bir azdan seni o dünyaya göndərəcəyəm. Salam-kəlamsız səhbətə qarışan çağırılmış qonağın yeri oradır.

Karna cavabında dedi:

— İgid dilinə yox, qoluna güc verər. Men seninle ox-yay dilində danışacağam. Başını üzəcəyəm ki, bədəninə ağırlıq eleməsin.

Hər iki genc igid döyüşə atılmaq isteyirdi ki, şəhin vəkili işə qarışdı:

— Igidlər, el saxlayın! Biz hamımız Örcunani tanıyırıq — o, Pandu şahının oğludur. Bəs son kimson ki, onunla döyüşmek isteyirson? Rəyyət oglusansa, Örcuna seninle vuruşa bilməz. Şahların qanunu bəledir.

Karna port olub, yerine qayıtmak isteyirdi ki, Duryodhana orta-lığa atılıb qışkırdı:

— Hərgah elədirso, onda mən — Kaurav oğullarının en böyükü, momlökətimizin bir bölməmünü Karnaya bağışlayıram. İndi o, ad-sanda Ərcununa tondır. Qoy döyüş başlasın!

Karna küləyin qovduğu bulud kimi yenidən Ərcununan üstünə yerdikdə, Karnanın atalığı, qoca gərdunəçi meydana çıxıb ucadan dedi:

— Oğlum, qoca atan soninlo öyünür! İndi sən şahzadəsen! Xoş-baxt ol, sevimli oğlum!

Qoca kövrəldi, Karnanı bağırına basıb öpdü.

— Gərdunəçi oğlu ola-ola, hansı cəsərətə yarağa əl atırsan?! — Ərcuna bağırdı. — Dəyəneyi götür, get dana otar!

— Elədir, elədir! — Yer-yerdən qışkırsıdlar. — Gərdunəçi oğlu sahədlərlər vuruşmağa yarar deyil. — Ancaq etiraz edənlər də tapıldı:

— Yox! — dedilər. — O asıl iğidir, böyük çayların qaynağını axtarmaq anılsızlığındı kimi, onun soy-kökünü də soruşturmaq artıq işdir.

Meydanda elə səs-küy qopdu ki, ağız deyəni qulaq eşitmirdi. Duryodhana görəndə ki, şir biləkli Bhimasena qılıncını qaldırb Karnaya tərəf galır, cold dostunun golundan yapıb öz evinə tərəf apardı. Qəzəblənmış Pandular da yarıq meydanını tərk etdilər.

O gündən Karna Duryodhana ilə dostlaşdı və dar ayaqda onun dadına çatdığını üçün and içdi ki, ömrü boyu Duryodhananın tərəfində vuruşacaq və harada olursa-olsun onun kömeyinə gələcək.

QATRANLI SARAY HAQQINDA HEKAYƏT

Karna ilə dartsıma Panduların döyüş hünərinə ləke vurmadı. Hami onların sückətiindən danışır, layaqat və iğidiliyini öyürdü.

Bələ olanda Duryodhana yənə kor Dhritaraştranın yanına gəlib acı-acı gileyəlməyə başladı:

— Şah ata, bilmirəm nə gözlüyirsən?! Panduları yox etmək barədə no üçün düşümürsun? Axi onların atası, sonin kiçik qardaşın ona gəro padşah olmuşdu ki, son anadan kor doğulmuşdu. Hərgah son bodbaxtılıq düşməsəydi, o, taxt-taca yiyolənə bildirdim? İşlər belə

getse, Yudhişthira Hestinepurda da taxt-tacı elə keçirəcək, Panduların hamısı böyük mənsebə yetəcək, biz də dilənçi kimi onların əline baxacaqıq, onların qızıl taxtı öündə diz çöküb sədəqə diləyəcəyik... Yox, yox! Bu rüsvayçılıqlıdan öltüm yaxşıdır!

Atası cavabında dedi:

— Mənə elə gelir ki, senin qorxu və teşvişin yersizdir. Yudhişthira edəletli adamdır. O heç vaxt qanun yolundan çıxmaz, məni — kor amisiini incitməz, övladlarının xətrinə deyməz. Onu da unutma ki, şəhər ehli də, qoşun da Yudhişthira və onun qardaşlarına sadıqr. Biz istəsek də, Panduları taxt-tacından mehrum edə bilmərik.

— Möhtərəm ata, sən bir şeydə haqlısan — kişi kimi döyüdə onlara gücümüz çatmaz, basılarıq. Biz Pandular yalnız fənd-fel ilə diz çökdürə bilərik. Çalışmaq gərekdir ki, onlar öteri de olsa, pay-taxtdan çıxınlar, qayıdayıda şəhəre buraxmaraq. Kömək elə, onları dile tutub Varnavata şəhərini — bayram şənliyinə göndərək. Özü də ürəyini buz kimi saxla, onlara pişlik elemərəm, qoy hemişəlik orada qalıb ağğünlü yaşasınlar. Biz — senin övladlarınınsa burada, Hestinepurda şahlıq taxtinin yiyəsi olarıq. Bizi dən sonra da oğullarımız, oğullarımızın oğulları, sonin doğma nevə-nəticelərinin hökmranlıq edərələr. Bunun nəyi pisdır ki?

Qoca Dhritaraştra iki od arasında qalmışdı, bilmirdi nə elesin, nə qərara gəlsin. O, ölmüş qardaşının xatirəsini ezziz tutur, mərhumun beş oğlunu çox isteyirdi, ancaq öz övladları qəlbine daha yaxın, daha ezziz idi. Duryodhananın bic-bic sözleri ovunu pusan ilan kimi qıvırlaraq onun qəlbindən yuva salır, qanına, canına işleyirdi. Kor padşah çox götür-qoşdan sonra belə qərara geldi ki, Panduları bayram şənliklerine göndərmekdə pis bir şey yoxdur. Buna görə Duryodhananın tekliyinə razı oldu.

O gündən bütün saray ehli, elə özü də Panduların yanında yeri geldi-golmedi Varnavata şəhərini, oradakı bayramı ağızdoluşu öymeye başladı. Hami onlara meslehet gördü ki, hökmən bu şəhəri ziyyərətəcəyib, xoş qədəmləri ilə Varnavata ehlini sevindirsinler. Saf qələbi Panduların heç ağılna da gəlmirdi ki, bu kelekdir. Buna görə kor Dhritaraştra və Kaurav oğulları ilə ehtiramla vidalasdılar, döyüş arabalarna minib uzaq Varnavataya yolu düşüdülər. Anaları şahbanu Kunti de onlara getdi.

Bu vaxt Duryodhana Panduları yox etmək üçün atasından və qoca Bhişmadan xəlvət qurğu qurşanmışdı. O, nökerləri yanına

çağırib buyurmuşdu ki, Pandular üçün Varnavatada imarət tikilsin. Bu imarət daşdan, gil və palçıqdan deyil, tez od tutub alışan qatrandan, piy sürtülmüş bambuandan, ağac qabığı və budaqlardan tikilməliydi. Duryodhana sadiq nökerlərinə tapşırılmışdı ki, qaranlıq gecelerin birində, Pandular şirin yuxuda ikən qatranlı saraya od vurub yandırsınlar.

Nökerlər de "Ağa, itaat borcumuzdur", – deyib, tez-tələsik Varnavataya yollanmışdır.

Bəş qardaş öz qohum-aqrabası ilə halallaşb yola düşdü. Neçə-neçə adlı-sanlı əyan, müşavir və serkədə onları şəhər qraqına qedər ötdürdü. Mərhüm Pandu şahin keçmiş vəziri, müdrik Vidura da burada idi. O anlamışdı ki, Pandulara qarşı qəsd hazırlanıb. Yudhiştiranı duyuq salmaq üçün ona cyhamla belə dedi:

Ağlı olan ağıllını anlaysı,
Xilas üçün bir yol seçər özüno.
Ölüm saçan yaraq görəsə gen qaçar,
Bilər onun alovu no, közü no!..
Yada salar oxlu kirpi, ejdaha
Od olından qaçıb yero gömülür,
Bu dünyada bütün canlı no varsa,
Ay-ulduzu baxıb sonra yol görür.

Yudhiştira bu sözləri eşidib başa düşdü ki, onu irəlidə təhlükə gözləyir və Viduraya "anladım" deyib, hamı ilə vidalaşdı.

Bayram şənliyinə gölmüş Pandular Varnavata ehli ilə mehribən görüşdülər və heç nə olmayıbmış kimi bütün günün birgə şənlinib əyləndilər. Gecə düşündə isə Yudhiştira kankanları xelvet yanına çağırıb tapşırıdı ki, sarayın altından lağım atsınlar – bir ucu burda, bir ucu qala divarından o tayda olsun. Hər gecə bir qardaş keşik çəkirdi. Kankanlar isə gecə-gündüz yerin altında işleyirdilər. Tezliklə lağım hazır oldu.

Elo ki qaranlıq geceler başlandı, Duryodhana nökerlərinə məktub göndərib, hökm elədi ki, sarayı odlasınlar. Zalim ağanın zalim nökerləri bə qorxucəmri dərhal yerinə yetirdilər. Bir anda binaya ad düşdü və o, məşəl kimi alısb yandı.

Təhlükəyə hazır olan Pandular analarını da götürüb lağımı endilər, gedib-gedib şəhər divarının o tayına çıxdılar. Ulduzdan somt

götürüb qalın bir meşənin içiyle nəfəs dərməden, bir hovur dincəl-məden neçə mənzil yol keçdi. Axırda Bhimasən baxıb gördü ki, anası da, qardaşları da heyden düşüb, daha yeriye bilmirlər, beşini də ciyinə alıb vəhşi fil kimi cəngəlliyyi yara-yara, ağacları qıra-qıra irəli cumdu. Süb tezden artıq onlar o qəder uzaqdaydılardı ki, düşmenləri heç yel qanadı al belində de onlara çata bilməzdilər.

Duryodhananın zalim nökerləri isə bayram şənliyində içib xoşbaş olduqlarından, yanan saraydan çıxa bilməyib cəhənnəmə vasıl oldular.

Varnavatalılar teşviş və heyecanla yanğın yerinə axışıb, alovə bürünmüs sarayı görənde anladılar ki, eziż qonaqları xilas eleyə bilməyəcəklər. Gecenin zülmetində vay-siven şəhəri başına götürdü. O qorxunc gecəde heç kəs dinclik tapa bilmədi, heç kəsin gözünə yuxu getmedi.

Adamlar şəhərecən göz yaşı axıda-axıda, yanib küle dönmüş sarayın xarabalığı önünde dayanıb durdular. Şəhər tezden isə şahənşah Dhritaraştranın yanına qasid gönderdilər. Qardaş uşaqlarının başına gelmiş müsibəti ona çatdırıldılar.

Qara ölüm bir yetimin
Başı üstünüm alarsa,
Qəmə batar, yas saxlayar
Dost-tanış.
Vay o gündən adlı-sanlı,
Cah-calılı bir igid
Keçə bir gün o leçerin
Cənginə! –
Matəm düşür, yasa batır
Bütün millət, tamam xalq.
Sen gel o vaxt müsibətə,
Derde bax!

Oğlunun düzəldiyi qəsddən xəberi olmayan biçəre Dhritaraştra qəm deryasına batdı. Hökm elədi ki, Pandu oğulları böyük hörmət və tentene ilə dəfn olunsun. Onların şərefinə şahlara yarar beş möhəşəm sərdabə ucaldılsın.

ZALIM RAKŞASIN ÖLDÜRÜLMESİ HAQQINDA HEKAYƏT

Pandular neçə gündüz, neçə gecə adanın içiyle yol getdiler. Ele bir yer tapıb maskən salmaq istayırlar ki, zalmı Duryodhananın eli ora çatmasın. Onlar cəngəllikdə ac pələng kimi quduş yaratıqlara - adamyeşen rakşaslara rast gələndə cəsarətlə döyüşə girir və aman vermədən onları öldürdürlər. Beləliklə, ığid Pandular az vaxtda bütün mesəni rakşaslardan təmizlədilər.

Tikanlı lianaların, bambu congelliyyinin arasında dolaşmaqdən gənc şahzadələrin və şahbanu Kuntinın əyin-başı, paltarları cırıq-cırıq olmuşdu, qızıl bəzək-düzəyi itmişdi. Axırdı ağac qabığı və liflərindən özlərinə paltar toxudular. İndi onlar arada yalıqz özür süron brohmonlərə oxşayırlardı.

Günlərin bir günü şor qarışında, Pandular adanın qırığına çatıb, uzaqlarda hündür daş hasarla dövrlənmiş bir şəhər gördülər. Şəhər alaqpılarda keşk çəkən əli yaraqlı əsgərlərin heç ağına da gəlməzdii ki, onların yanından brehmən geyimində tövb-keçən bı dinc adamlar qudratlı Bharata soyunun yenilməz və şanlı qəhrəmanlardır.

Ele ki şəhərə girdilər, Yudhişthira bir mömin brehməndən sığnacaq istədi. Brəhmən dedi: "Yoxsun komam sizə qurbanidir". O, arvadı vo iki uşağı ilə kiçik bir daxmada yaşıyordı. Brehmən səhərdən axşaməcan şəhəri gözib-dəlaşır, Allah eçqino dua oxuyur, sədoqə yığır. Pandular da qapı-qapı düşüb dilənməyə başladılar. Şəhər əhlisi onları brehmən zənn edib saygı-izzət göstərir, düyü xörəyi, qoz lopası, qatıq, sırin manqo meyvası verirdilər. Beləliklə, Pandu oğulları bir müddət şad-xürrəm yaşadılar. Ancaq bir axşam qoca brəhmənin evinə şivən düşdü. O, taleyindən acı-acı şikayətlənir, arvadı göz yaşı axıdib zariyr, uşaqları ağlaşdırıldı.

Panduların anası, şahbanu Kunti bu ahu-zarın səbəbini soruşanda qoca brəhmən dedi:

- Xaxınlıqda cəngəllikdə acgöz və qoddar bir rakşas yaşıyır, özü da çox nəhəng və gücləndir. Uzun illərdir ki, şəhərimizdən xərac alır. Biz hər il ona bir araba çöltik, iki öküz və bir adam göndərirkən ki, dişinin acısını alsın. Adam otino ele öyrəşib ki, başqa yeməyə baxmaq istəmir. İndi də növbə biza çatıb. Bu gece ailəmizdən bir nəfərini adaya qurbanlıq göndərməliyik. Bilmirəm başıma haranın daşını salım, kimdən kömək istəyim?

Brehmən bunu deyib yenidən göz yaşı tökməye başladı. Arvadı ona təselli vermək üçün ağlaya-ağlaya deyirdi ki, yeterinco ömrü sürüb, saç-birçək ağardıb, her arzu-kama çatıb, qoy rakşas onu yesin. Qız hönkür-hönkür ağlayıb deyirdi ki, ölməyə razı olar, ata-anasız yaşaya bilmez, buna görə rakşasın yanına qoy onu göndərsinlər. Brəhmenin kiçik oğlu da ata-anasını, bacısını qucaqlayıb deyirdi:

- Ağlamayın, siz allah, ağlamayın! Zalm rakşasın qabağına özüm gedəcəyim, onu bax bu deyənək vurub öldürəcəyem, - bunu deyib nazik bir cubuğu hədəleye başı üzərində yelleyiirdi.

Bela olanda şahbanu Kunti brehmənə dedi:

- Qəm yemə, her şey düzələr. Gedin, rahat yatin, rakşasi fikr-leşmeyin. Bizim elədiyimiz yaxşılığın əvezini vermək çəgə yetişib, oğullarından biri cezireye gedib rakşası öldürür, ondan həmşəlik canınız qurtarar.

Açıq ürkək, sevgiylə
Pay verənən payımı
Qəbul e... arı, çoxaltı
Dost-tanışın sayını!

- Sevimli ana, nə danışısan? - Brehmən ucadan dedi. - Siz qonaqınız, biz ev yiyəsi. Harada görünüb ki, ev yiyəsi dura-dura, qonaq özünü qurban vere, onun yolunda canından keço. Camaat nə deyer?

- Üreyini buz kimi saxla, bizden heç kes ölməyəcək. Oğullarım gedib bu adamyeşəni cəhənnəmə vəsil eleyəcək.

- Harada görünür ki, fağır və mömin brehmən dağ cüssəli, pələng dişli rakşas güç gelsin! Yalnız Yer üzünən en qüdrətli pəhləvanı bu adamyeşəni öldürə bilər.

- Narahat olmayın. Gedin dincəlin. - Şahbanu Kunti baş endirib oğullarının yanına getdi.

Şir biləkli Bhimasena eşidənde ki, qorxunc adamyeşenin ölüm-dirim vuruşuna girmelidir, bərk sevindi. Cəld öküzleri çəltik arabasına qoşdu, özü də dırmaşış oturdu kiselerin üstündə, mahni oxuya-oxuya meşəyə yoldı.

Bhimasena yol yormaqda olsun, sizə kimdən deyək, adamyeşen rakşasdan. Rakşas bərk acmışdı, hirsindən daşları gəmirirdi, noril-tisi yeri-göyü titrədirdi. Adanı gözib-dəlaşır, dişinin acısını almağa bir qurban axtarırdı. Bu vaxt qulağına mahni sesi deydi, sonra Bhimasenənə göründü, qəzəbindən az qaldı boğulsun, vəhşi fil kimi ayaqlarını yere döye-döye onun üstünə cumdu. Ağzını yerden göyəcən

açık, çıxdan gözlediyi qurbanı udmaq isteyirdi ki, qəfil mənzerədən donub qaldı: Bhimasena sakitce arabada oyləşmişdi, rakşas üçün gondorılmış dütünü ovucuları istahla içeri ötrürdü.

Heyrətdən gözleri kəlləsinə çıxdı, qeyzəl böyürdü:

- Sən... mən... hansı cesarət... yeyirsin?

Bhimasena heç o tərəfə baxmadı da. Dütünü yeye-yeye:

- Civildəmə, - dedi. - İstahamı pozursan. Yum ağızını!

Rakşas az qaldı hirsindən partlasın. Qollu-budaqlı bir ağacı kökündən çıxarıb var güçüyle Bhimasenanın küreyinə endirdi. Ancaq onun heç tükü də tərpənmedi. Adamyeyən heyrətdən xeyli vaxt özüne golə bilmədi. Bhimasena isə arabadakı dütünü tamam-kamal yeyib qurtardı, adəb-ərkanla ağızını sildi və qoddini düzəldib, bulud kimi dolub-doluxsunmuş rakşasın üstüne yerdi.

Rakşas bir ağacı da kökündən çıxarıb Bhimasenaya tərəf tutladı, ancaq azman Pandu oğlu ağacı havada tutdu, sol elində rahlayıb adamyeyənin qabırığasına ilışdırıldı. Rakşasın ağılı başından çıxdı, norılıq pəhləvanın üstüne cumdu, tutaşib süpürləşdilər. Ağaclar kökündən qopub, dağlar yerində oynayır, yer-göy lərzəyə gəlir, nərə-gurultudan qulaqlar tutulurdu. Nəhayət, Bhimasena zalim rakşasın ayaqlarını yerden üzdü, onu başı üzərinə qaldırıb, ağızı üstə yero çırçı, ayağını adamyeyənin belinə qoyub ela basdı ki, rakşas iki parça oldu. Dəhşətli bir norılıq qopdu, adamyeyənin canı ağızdan çıxdı.

Bhimasena rakşasın leşini dalına alıb, şəhər darvazasının yanında yero atdı ki, camaat onun ölüdüğünü öz gözləriyle görüb daha qorxmasın.

Bu hünerdən xəbər tutan şəhər əhli pəhləvanlar pəhləvanı Bhimasenənə qarşılıqla çıxdı, onun şücaetinə min alqış dedi.

ADAXLILAR YARIŞI HAQQINDA HEKAYƏT

Günlərin bir günü Pandu oğullarının qulağına çatdı ki, uzaq Pəncəl momləkətində şah qızına elçi düşənlərin böyük yarışı olacaq, özü də Pəncəlin şahı bu yarışa Yer üzünün on ünlü, on güclü cəngavərlərini dəvət etdi. Deyib ki, kim qalib gələsə, durnayerişli, ahu baxışlı, sadəf dişli, şəlalə saçı, gözəllər gözeli Draupadını ona verəcək.

Müdirik Yudhiṣṭhīra anasının yanına gelib dedi:

- Möhtərem ana, məsləhətdirse, biz de bu yarışda iştirak əleyk. İşdir qalib gələsek, qüdretli Pəncəlin hökmədarı ilə hem qohum olarıq, hem də müttəfiq.

Kunti cavabında dedi:

- Ağılı sözlərdir. O kesin ki, güclü düşmeni var, gərk güclü dost tapmaq qeydine qalsın.

Qardaşlar məsləhətləşib bu yarışda bextlerini sinamağı qərara aldılar. Anaları Kuntini de götürüb yola düşdülər.

Onlar Pəncəl memlekətinin baş şəhərini yaxınlaşdırıca, yollarda izdiham artırdı. Hami başkəndə telesirdi. Ətraf şəhərlərin sakinləri ağ örük qoşulmuş arabalarda, kəndlilər ayaqyalın, toz qaldıra-qaldıra gedirdilər. Başkəndə telesən rəqqasələrin qolbaq və bilerziklərinin ahəngdə cingiltisi könül oxşayırdı. Müsiqici və kendirbazlar, ilanoyنانانلار, su satanlar, məmə yeyəndən pəpə deyənədək hami başkəndə, adaxılların yarışına tamaşa eleməyə can atıldı. "Çekilin", "yol verin" səslerindən qulaq tutulurdu. Adamlar bir qırqa çəkilib adaxıllara yol veridilər. Onlardan bezişi Güneş kimi işq saçan qızıl gerdanlərde, bezişi fillərin belində, daş-qasıla bezədilmiş kəcavələrde yol gedirdilər.

Yer-yerdən səsler ucalırdı:

- Sen bir gəzelliye bax! Adəmin gözü qamaşır.

- Bu iigidlərin qabağından kim dayana bilər?

- Gör bir necə capır?! Əsil şah balasıdır!

Qızıl gerdanlara, ezməti filləre ham heyrənləq tamaşa eleyirdi. Sade brahmen paltalarında, tozlu yolla addimlayan beş qardaş isə heç gözünün ucu ile baxan da olmadı. Axi kimin ağıluna gelərdi ki, bu zavallılar Yer üzünün on qüdretli pəhləvanlarıyla yarışmağa cesərat əleyrərlər?!

Köz üstündə külə tutub basdırısaq,

Kim biloček o ocağın odu ne?

Necə görük mirvarını qırmasaq,

Biz baxmasaq o mercənni içino?

Bulud gələsə, göyün üzü qaralsı,

Görəmk olmaz ulduzların hüsnünü,

Bilmək olmaz göyde Aymı ucalı,

Yoxsa Güneş işq saçır, dincəlir.

Necə bilmək olar çiçək rəngini,

Açılmasa o toza-ter qonçeler?

Pandu oğulları çeltik zemilerinin, camışların ağınağı nohurların, yoxsul daxmaların ve möhtəşəm məbdələrin yanından öterək yavaş-yavaş başkəndə yaxınlaşırılar. Nəhayət, uzaqlarda gözel bir şəhərin qızılı damları parladı. Qardaşlar və onların möhətəremi anası qala alaqapısından içəri keçib, gözəllikdə bənzəri olmayan bir şəhər qədem basıldılar. Saray, imarət və köşkler şəhər gənəsi kimi hərtərəfli nura boyanmışdı, küçələr sulanmış, yollarla gül-çiçək səpilmüşdi.

Şah qızı Draupadi elçi gəlmış pəhləvanları, şanlı qəhrəmanları böyük meydanda, bahalı, atlat parçadan qurulmuş çadırın altına yığışmışdılar. Bəzisi xalı döşənmiş səndəllərdə eyleşmişdi, bəzisi de meydanda var-gal edir, yaraqlarını cingildə-də-cingildə müştəri gözüylə rəqiblərini süzürdü. Pəhləvanların debilqələri mirvari və sədoflu bəzədilmişdi, gözləri də maşəl kimi od saçırı. Yığın bileklərində qızıl qolbaqlar parıldayırdı.

Günaş oğlu Karna da, zalim Duryodhana başda olmaqla, Kaurav qardaşlarının yüzü də pəhləvanların arasındaydı. Duryodhananın sevinci yera-göya sığdırı, ele biliirdi ki, Pandu oğulları Qatrənlə saraya yanıt kükü dönbüllər, daha bütün məmələkət, bu var-dövlət onundur; həzz ala-alə düşüntürdü ki, indi onun sarayında bir xəzinə - gənc və gözəl Draupadi çatışır. Arxayın idi ki, yarış başa çatanдан sonra şah qızı zəfər çələngini məhz ona təqdim etleyəcək, onun qızıl gərdənəsinə minəcək. Bu qonırsız gözəlin diqqətini cəlb etmək üçün daş-qasa bəzədilmiş dəmir libas geymişdi, lovğa-lovğa meydanda gozişir, özünü camaata göstərirdi. Xam xayallara elə uymuşdu ki, Pandu oğullarının gəlib şəhər əhlinə necə qarşılaşmış da görmedi.

Yarış törfiş buyurmış şahlar və şahzadolar camaat sırasında öz soxavotlarını nümayiş etdirirdilər; pul və geyim paylayan kim, tamaşaçıların başına ovuc-ovuc mirvari və noğul səpələyen kim. Yer üzünən on gözəl heyvanını - ipok tüklü, ceyranyerişli inəkleri hədiyyə verən da az deyildi.

Meydanı səs-küy, uğultu bürümədü. Sərin ayran, dadlı şəker qamışının şərəsi, şirin kökə satanların harayından qulaq tutulurdu.

Təbəllörin gurultusu altında rəqqasələr süzürdü, onların ipək geyimləri göy qurşağı kimi minbir rəngə çalırdı. Müğənnilər aycımları Draupadinin gözəlliyini öyürdürdələr.

Pəhləvanlar ağırlıq qaldırırdı, kəndirbazlar camaatin başı üzərində cəkilmış ipin üstündə gozişir, tullanıb-düşür, min hoqqadan çıxırlırdılar. Oyunbazlar kəndirin bir ucunu göyün yeddiinci qatına atıb, bu kəndirlə yuxarı dırmaşır, buludların arasında görünməz olurdular.

İlan oynadanlar tütek çalır, ağılu ilanları sebətdən çıxarıb musiqinin ahngiylə oynamaya məcbur eləyirdilər.

Yarışın başlamasını həsrət və intizərlə gözleyən bu izdiham günün şəfəqləri altında parıldayan, sayışan deniz kimi dalgalanır, uğuldayırdı.

Şahın emriyle mahir ustalar ocaib bir qızıl hədəf düzəltmişdilər. Hədəf hündüre, buludlara qaldırılmışdı. Şahın buyruğu ilə neheng bir kamən da düzəldilmişdi, yalnız qeyri-adi güclü olan bu pəhləvan kamənin yayını çəkib ox ata bəlli. Şah car çəkdirib hamiya elan etmədi: qızımı o qəhrəmana verəcək ki, bu neheng kamandan ox atıb qızıl hədəfi gözündən vura bilsin.

Başkenddəki bayram şənliyi düz on beş gün çəkdi. On altıncı gün gül-çiçəkden libas geymiş aycamallı, incobelli Draupadi meydandan ortasında qoyulmuş qızıl taxta qalxdı. Şahzadə qız ondördəcəlik Ay kimi işq saçırdı, iri, qara, ulduzları oxşayan gözəli adamı tilsimə salırdı, baxan deyirdi, bir də baxım. Meydana toplaşmış qəhrəmlər şah qızını görən kimi bir könüllən min könüllə ona vuruldu, anladılar ki, inden belə onların baxışları və qəlbətə abedilik bu gözələ osir düşüb.

Təbil, sinc çalındı. Yarış başlandı. Şahzadələr bir-bir meydana çıxır, bextərlərini sınayırdılar. Qəhrəmanların bir bələyü meydana qızmış buğ kimi atıldı, bir bələüyü tətentəni mərasimdəki filler kimi ağır-agır addımlayır, bir bələyü də ovunu pusan peleng kimi sınasına ox-yaya yaxınlaşırırdı. Hər biri var-güçünü toplayıb, neheng kamənin yayını çəkməye və Götü üzündə qızıl bulud kimi işıldayan hədəfi vurmağa çalışırdı.

Bunlar ığidlikde ad çıxarmış, ünlü pəhləvanları idı, hamısı da şah və cengəvərlərin adetinə görə aycamallı Draupadını qol zuruna özüne arvad eləmək isteyirdi. Ancaq kamənin yayını axıracan çəkməyə heç birinin gücü çatmadı. Bir-bir rüsvay olub qəm-qüssə içinde çadırın altına qayıtdılar.

Növdə Duryodhanaya çatdı. O, kamana təref gedəndə, lovğa-lovğa o yan-bu yana cəndəl ki, camaat onun necə gözel yaraq-əsələshesi, dəmir geyimi olduğunu görsün... Duryodhananın neheng kaməni yerdən qaldırmağa gücü çatdı, ancaq yayı yartıda qəder çəke bildi. Bu dəmədə debilqəli Karna elə sürətlə meydana sıçıdı ki, elə bil camaatin başı üzərində şimşək çaxdı. O, yayı demək olar ki, axıra qəder çəke bildi, ancaq bir tük qalmış heydən düşüb əldən buraxdı.

Meydana sükut çökdü. Doğrudanmı, bu yayı çekmeye heç kəsin gücü çatmayacaq? Doğrudanmı, yarışanlar arasında asıl qəhrəman yoxdu?

Göyün üzündə hamiya acıq vermiş kimi qızıl hədəf parıldayırdı: gözəl gərsən də, oxla vura bilmirdin. Gözəllər gözəli Draupadi həle də taxtda tərpənməz oturmuşdu, bir igid tapılmışdı ki, gedib onun əlindəki zəfər zəncirini alısm. Hamını ümidsizlik bürümüşdü.

Bəlo olanda Pandu oğullarının ən gözəli, yaraq işlətmekdə ən səriştəliyi – Ərcuna qabağı çıxdı. O, parlaq şah geyimini deyil, brehmən – zahidlərin geydiyi maral dərisine bürünmüdü. O, dörd bir tərəfə – Draupadının atasına, brahmənlərə, meydana toplaşmış cəngavorlara ehtiramla baş endirib, ox-yayın qoyulduğu taxta səri getdi. Şan-şövkəti şahzadələrin içindən səsler ucaldı:

– Kimdir bu azığ? O hara gedir?

Hamidan da bork Duryodhana bağırıldı:

– Bu dilənci brahmən hansı cəsarotla bizim kimi şanlı qəhrəmanlarla yarışmaq istəyir? O, ox atmaq üçün deyil, sədəqə üçün əlini uzatmalıdır.

Orada dayanmış brahmənlər deyirdiler:

– Bu axmaq bütün brahmənləri rüşvət eləyəcək. Bizim vəzifəmiz allahılla dua eləmək və onların şərəfinə qurban verməkdir. Savaş sənətindən xəbəri olmayan bu cavan niyə burnunu bilmədiyi işlərə soxur? Nə qədər gec deyil, onu ox-yaya yaxın buraxmaq olmaz.

Ancaq Ərcuna bu söz-söhbatə məhəl qoymadı, qatılıy়etlə ox-yaya yaxınlaşdı. Çiçək açmış cavan ağacın budağı kimi kamanın üzərinə əyildi, asanlıqla yayı çəkib, dalbadal atlığı beş sərrast oxla qızıl hədəfi gözündən vurdu.

Meydanı bürüyon sevinc dolu bağırtlardan Yer titradi. Hətta buludlar da şad olub, yera çiçək oladılar. Xalqın sevincinin həddi-hüdüd yox idi. Draupadi zəfər zəncirəsini Ərcunanan boynuna saldı, Ərcuna namuslu cəngavor yarışında uğduğu bu qənirsiz gözəlin elindən tutub, anası və qardaşlarının durdugu yere yönəldi.

Cəngavorlər bunu özlerinə alçalma bilib, qəzəb içinde ayağa sıçradılar, yaraqlarını silkəleyib bağırdılar:

– Bizi bura çağırıblar ki, alçaldıb tohqır elesinler?! Şah və cəngavorlərin yasasına – qanununa görə, brahmənin bizimlə yarışmağa ixtiyarı yoxdur. Bu qoca şah qızını dilənci brahməne əre verməklə

müqəddəs qanunu pozdu, bizi xar eledi! O öz suçunu qanıyla yuma-lıdır, öldürək onu! Qızını da oda atıb yandıraq, madam ki, bəyənmir heç birimizi.

Cəngavorlər beləce qışqara-qışqara, yaraqlarını silkeleye-silkeleye qoca hökmədarın üstüne cumdular. Şah syanlarının canına qorxu düşdü, gerilədilər. Qezeblənmiş şahzadəleri tutub saxlamağa heç kəs ürək elemirdi. Bele olanda Ərcuna və Bhimasena qızmış şı kimi qabağı atıldılar. Ərcuna ox-yayını qaldırdı, Bhimasena qollu-budaqlı bir ağacı dibindən çıxarıb gürz kimi başı üzerinde hərəməyə başladı.

Bu hünər və qüdrəti gören şahzadələr heyretdən donub qaldılar. Yer-yerdən səsler ucaldı. Biri dedi:

– Yox, yox, bunlar brehmən deyil!

O biri onun sözüne qüvvət verdi:

– Maral dərisinin altında cəngaver qüdrəti yatırılmış.

Üçüncüsü soruşdu:

– Bəs onda bu şanlı qəhrəmanlar kimdir?

Dördüncüsü de belə dedi:

– Hərgələ bize cəngaver qalib gəlse, bunu özümüze əsla alçalma bilmərik.

Beləcə, şahzadələr bir-bir Ərcunanan hünərinə alqış deyərək, quraqı durdular. Panduların anası, şahbanu Kunti golini Draupadini görəndə ona ele gəldi ki, qarşısında gözəllik ilahəsinin özü dayanıb. Kunti üzünü oğullarına tutub dedi:

– Ərcunanan hünəri böyük, bu şah qızının gözəlliyi bənzərsizdir. Ancaq müqəddəs adətə görə, böyük qardaş aile qurmayıncı, kiçik qardaş evlənə bilmez. Buna görə qərarım belədir ki, gözlər gözeli Draupadi böyük oğlum Yudhişthiranın arvadı olsun. Siz de onu özü-nüzə bacı bilin, qulluğunda durun, sayğı gösterin, qoy o, qayğı və dərənə olduğunu bilmesin, şad-xürrəm yaşasın.

Sonra şahbanu Kuni beş igid oğlu ilə birgə saraya – füsunkar Draupadının atasının görüşüne yollandı.

Yarışda olanlardan yalnız bir nəferi Pandu oğullarını gören kimi tanımıdı. Bu şəxs Dvaraki memlekətinin hökmədarı, adlı-sanlı cəngaver və qanun qoruyucusu Krişna idi.

KRİŞNA HAQQINDA HEKAYƏT

Günlerin bir günü uzak vo gözol Mathure şöhrində yerli hökm-darın oğlu oldu. Uşağın adını Kansa qoydular. Demə, körpənin qəl-bində zalim bir iblis yuva salmış vo onun adı da Kansa imiş.

Bu folakətdən xobərsiz ata-ana onu şah oğlu kimi torbiyə edib böyüdür, on gözöl, on ülvil diləklərini bu uşaqla bağlayırdılar. Ancaq onların sevgi vo qayğısına Kansa kobudluq vo qəddarlıqla cavab verirdi. Hələ balaca ikən zalim Kansa onunla bir yerde oynayan uşaq-ları döyüb incidir, saray oyanlarını daşa basır, əlinə keçən canlılara işgəncə verirdi. Ən çox da onun zülmündən bacısı Devaki eziyyət çökirdi.

Kansa yetkinlik yaşına çatıb güclü bir cəngavər oldu. Atasını tutub zindana saldı, özü şahlıq eleməyo başladı. Xalq bu zalim hökm-darın olmazın zülmər görürdü. Şöhr meydandan gün çıxandan bata-nanac suşuz adamlar asılır, qan su yerina axırdı.

Devaki de böyüküb adlı-sanlı bir igidin adaxlısı olmuşdu. Qədim adoto görə, bacını görək böyük qardaş ər evinə köçürüydi. Buna görə toy toplantısının yuxarı başında Kansa əyləşmişdi. Qəfildən onun qulağında bir sos gəldi:

- Ay axta, niyə öz olinlə özüne qobir qazırsan? Bil vo agah ol ki, bu evlənməden doğulan sokkizinci uşaq sonin ölümüne bails olacaq.

Kansa öncə qorxdu, sonra bu qorxunu kor bir qəzəb əvəz elədi. Xoncori siyirb şahmar ilan kimi bacısının üstüne atıldı. Ancaq Devakinin adaxlısı onun ayaqları altına yixılaraq imdad istidi:

- Qibeyi-aləm, and içirom ki, hər dofta uşağımız olanda, gotirib sənə verəcəyim. Bu pak, zoif yaratığa - doğma bacına rəhm elo! O ölsə, mon də ölürom.

Zalim Kansa bacısının ori kimi igid vo güclü bir pohlevani itirmək istəmirdi, buna görə Devakini ofv eleməyo razı oldu.

O vaxtdan gənc ata-ana yeni doğulan oğullarını göz yaşı tökö-tökə aparıb Kansaya verirdi. O da rəhm elemədən bu körpələri öldürür, onların axan qanını vo əzablarnı gördükçə ruhu şad olurdu. Bircə Subharda adlı qızçıgazı sağ saxlamışdı. Bədbəxt ata-ananın ponahı vo tasəlli birçə bu qız idi.

Axırdı Devakinin ori zalim şahı aldatmaq qərarına gəldi. Sokkizinci uşaq doğulanda bunu şaha demədi, körpəni bir çoban arva-

dina saxlamağa verdi. Şan-şövkəti soydan olan bu uşaq beləce, saraydan qırqaqda, əldən-ayaqdan uzaq bir kəndde yaşayıb böyüdü. Deme, Krışna adlı bu oğlanın suretində tanrı Vişunun özü yere taşrif getiribmiş, zalim iblis Kansanı öldürmek Krışnanın alına yazılıbmış. Buna görə, Allah ona möcüzə yaratmaq qüdrətini bəxş eləmişdi, o tanrılar qədər gözel, fil kimi güclü, dünəyagörəməş qocalar kimi müdrük idi, istədiyi dona girir, qiyafesini dəyişə bilirdi.

Tezlikdə Kansa xobər tutdu ki, Devaki uşaqlarından birini oandan gizlədib. Kansanı buyruğu ilə hər yeri elek-velek elədi, ancaq uşağı tapı bilmədiler. Zalim şah bərk qozəbləndi, emr elədi ki, ölkədə oğlan uşaqlarının hamısı öldürüləsün. Kansanın təbəələrinin fəryadından yer-göy qan ağlayırdı. Ancaq zalim şah hələ de sakit-leşmemişdi. Qorxurdu ki, onun qonımı olacaq uşaq celladların gözündən yayın hərdəna gizlənə biler. Buna görə, o, dostları iblisləri həzəruna çağırıb buyurdu ki, Krışnanı axtarıp tapsınlar, hiylə qurub, məhv eləsinlər.

Ifritlərdən biri Krışnanın yerini öyrəndi, uşağın heç bir yaşı da olmamışdı. Körpə evde tek idi - süd anası, çoban arvadı Yasoda inek-ləri sağlaşa getmişdi. Uşaq bambuk nənnidə qurudulmuş balqabaqdan düzəldilmiş oyuncaqla oynayırdı.

İfrite uzun, öyri dişlərini ağıarda-ağıarda uşağı qucağına götürdü, istədi ki, emizdirib iyrən südübə onu ağulasin. Ancaq Krışna yaşına görə çox ağılli idi, ifritenin keleyini anlayıb, onun döşünü elə bərk dişlədi ki, ifritenin canı ağızından çıxdı.

Başqa bir ifrito pusub Krışnanı meşədə tapanda uşağın artıq iki yaşı vardi. İfrite iti caynaqlı əllərini qabağa uzadıb uşağın üstüne atıldı, ancaq Krışna cəld əylili onun ayağından yapışdı, başı üzərindən qal-dırb ağaca elə çırpıdı ki, ifritenin kələsi çürük qoz kimi partladı.

Üçüncü bir iblis nəhəng vo yırtıcı quş donuna gırıb Krışnanın üstüne şığıdı, onu dimdiyino alıb havaya qalxməq istədi. Ancaq Krışnanın bədəni birdən-bire ele isinib qızdı ki, quş döze bilməyib onu buraxdı ve Krışna quşu boğazlayıb iki parça elədi.

Başqa bir iblis isə çox zirpi bir boa ilanı olub, Krışnanı uddu. Lakin uşaq ilanın qarınında böyüküb-böyüküb, onun qarınını yırtdı.

Devakinin möcüzəli oğlu hələ uşaq iken bu cür hünerlərə bütün ölkədə ad-san qazanmışdı.

Onun ömrü-günü çoban uşaqları ilə müxtəlif oyunlarda keçirdi. Krışna onlara qoşulub mal-qara otarır, ormanın gəzib-dolaşır, çayın

qırağına timsahları cırmatmağa gedirdi. O ele gözel tütek çalırdı ki, eşiñen mestün olub şehrə düşdü. Arılar çöçklenmiş ağaca necə daraşsara, ötəfəndilərin çoban qızları da elce onun tüteyinin səsine axışib gəldi. Onlar Krishnanın başına yığışib, gün batandan sübhə qədər bütün gecəni ay işığında rəqs eləyir, Krishna da yorulmadan sehrlə tutayında bir-birindən gözel havalar çalırdı.

Krishna böyük güclü və iigid bir pehlevan oldu. Bir dəfə ele güclü yağış yağdı ki, çaylar daşlı sahildən çıxdı, bir az da keçseydi, sel-su bütün məmlekəti yuyub aparacaqdı. Belə olanda, Krishna nəhəng bir dağlı qoparır, leysan yağış kəsənə qədər çətir kimi başı üzərində saxladı.

Kansa eşidəndə ki, gənc qəhrəmanın hünər və şöhrəti günü-gündən artır, bərk qorxuya düşdü. Krishnanı tovlayıb başkəndə getirmek və orada işini bitirmək fikrine düşdü. O, Krishnaya məktub gönderir, onu congavər yarışlarına çağırırdı. Krishna razı olub, Mathuraya geldi. Kansa ölkənin on güclü pohlevanlarına buyurdu ki, Krishnaya hücum eləyib onu doğram-doğram eləsinler, işdi, gücləri çatmasa, vohşı filləri üstüna buraxsınlar.

Ancaq miskin Kansa bu or iigidin necə güclü bir pehlevan olduğunu bilmirdi, biləndə isə gec idi – Krishna nəinki pəhləvanları və vohşı filləri öldürdü, Kansanın özünü də cəhənnəmə vasil elədi. Bundan sonra o, Kansanın uzun illərdən bəri qaranlıq zindanda zülm çəkan qoca atmasını götürüb şahlıq taxtında oturdu, özü isə Dvarakı şəhərinin hökməridi oldu.

Şər əməl yiylərinin bir çoxunu yox edən Krishna beləcə bütün dünyada haqqını və adəlotin carşısı kimi ad qazandı.

Adaxılların yarışından soraq tutanda o da Ponçol momlekotinin paytaxtına goldı. Brahman geyimində olsalar da, Pandu oğullarını görün kimi tanımırdı. İndi o yaxına gəlib şahbanu Kuntiye ehtiramla təzim elədi, qardaşların hor birini böyük qəhrəman kimi salamlayıb tebrik elədi:

– Uğur diloyırom sizə, or iigidlər! – dedi. – Qoy ad-sanınız Güneş kimi işqı saçın! İnden belə məni özünüzü dəst və müttəfiq bilin.

Bələcə, Pandu oğulları yenilmez bir cəngavərə, mərd və cesur Krishna ilə dostluq ittifaqı bağladılar.

PANDULARIN QAYITMASI HAQQINDA HEKAYƏT

Ayuzlü Draupadi ile Ərcunanın toy mərasiminin vaxtı gelib yetidi. Pecəlin saray kahini təntənəli əyinlərin icrasına tədarük görmeye başladı; önce müqəddəs od yandırdı, sonra odun yanında gəlinin el-ayağına yaxmaq üçün bir qab xına, bəyle-gelimin başına sepmek üçün bir qab düyü qoydu. Sarayın məmər sütunları gül-çiçək, zəncirlərələr bezədilmişdi, hər yani müşk-ənber etri bürümüşdü.

Şahbanu Kunti Ərcunani yanına çağırıb dedi:

– Oğlum, en yaxşı geyimlərini geyin, bir azdan adaxınızı qutsal (müqəddəs) odun başına dolandıracaqsan. Qoy nesibiniz xoşbəxtlik olsun.

– Anacan, başım ayağının altına, istəyini yerinə yetirə bilmərəm, – Ərcuna dedi, – aksi sən özün demişdin ki, qədim adətə görə, böyük oğul evlənməyinçə kiçik oğul evlənə bilməz. Biz – şah əvlənləri bə qutsal gələnəyi pozsaq, xalq na deyr biza?! Qoy Draupadını qutsal odun başına böyük qardaşım dolandırsın. Töre, yasa (qanun) onun tərefindədir.

Kunti şad olub dedi:

– Ay menim necib oğlum! Sənin sözlerin eşil kişi sözüdür. Siz bəs qardaş bir vahid bəden, bir vahid ürek kimisiniz. Buna görə sənin öz qardaşına gelin götirmeyindən heç bir haqsızlıq yoxdur. Qoy ulu babağınızın qutsal adetinə kebən kəsilsin.

Bələcə, ilahiden müdriklik bəxş edilmiş Yudhişthira ayuzlü Draupadının eşi oldu. İncebelli, ahubaxılışlı bu dilber toy gecesi ehd elədi ki, inden belə bütün məhrumiyyətlərə eşi ilə bir yerdə sine gərecək, ona vəfali ömür yoldaşı olacaq. Bey və qardaşları da and iđidər ki, Draupadını göz bəbəyi kimi qoruyacaqlar, yeri gəlsə, onun yolunda canlarından keçəckələr.

Toy mərasimi başa çatandan sonra Ponçolin şahı Pandu oğullarına bahalı hədiyyələr verdi. Düşmenlərin qonımı Krishna da onlara az tapılan bəxşşələr göndərmədi. Bütün əhalisi tamaşa durmmuşdu, yer-yerdən səsler ucalırdı:

– Tanrırlara yarar hədiyyələrdir. Nazik parçadan tikilmiş geyimlər görün necə gözəldir!..

– Saf qızilla işlənmiş gerdunələri demirsən! İki göz isteyir, tamaşa eləsin!

- Hela dağlara oxşayan filler...
- Saysız-hesabsız qullar, konizler...
- Qızıl üzengili atlar...
- Nə yaxşı ki, şahimizin bele qüdrətli dostları var.
- Bəli, ovət. İndən belə kimin hünəri var ölkəməze basqın eləsin?!

Camaat Draupadının əra getməsinə sevinir, qüdrətli Pandu oğullarının şənino alqışlar deyirdi.

Bu nikahın sorağı kor Dhritaraştranın qulagına çatanda o, bərk dilxor oldu. Vəzir-vəkillərini yanına çağırıb, onlardan məsləhət istədi.

Şahzadoların dünyagörmüş və müdrik ulu babası Bhişma söz alıb dedi:

- Qibley-aləm, oğlun Duryodhananın Pandular karşısındaki suçlarını son özün yumalısan. Biz elə bildirdik onlar Qatrani saradaya yanıt yox olublar, ancaq indi eçidirik ki, allahlar onları hifz eleyiblər, deməli, ulu tanrırlar da onların tərəfindədir. Yaxşı olar, sen Pandu oğullarını sarayına dəvət eleyib onlara saygı və nəzakət göstərəsən. Unutma ki, onlar sənin qardaşın uşaqları və bu ölkənin hökmətlərindir.

Vəzir Vidura da onun sözüne qüvvət verərək söyledi:

- Məməkətin ton yarısını Pandu oğullarına qaytarmaq gərəkdir. O vaxt sən haqq və kumilini (ədaləti) bərpa etmiş olarsan.

Şahzadoların öyrətməni Drona dedi:

- Pandularla ədavət saxlamaq bizo sərf eleməz. Axi indi onların Pencəl şahı və Krişna kimi qüdrətli müttefiqləri var.

Bu məsləhətlər Dhritarastranın ağılmış batdı. Vəziri Vidurani Pandu oğullarının yanına göndərdi. Vaxtilə öz ağıllı məsləhətiyle qardaşları ölümündən xilas olmuş müdrik vəzir hökməndarın bərə qorannan bərk sevindi, yubanmadan döyüş arabasına minib Pencelin başkəndində yola düşdü.

Bələliklə, Pandu oğulları Draupadi və möhtərem anaları ilə birlikdə vətənə qayıtdılar.

Duryodhana və onun özü kimi namərd dost-aşnasından savayı momlökətin bütün əhalisi Pandu oğullarının qayitmasına sevinir, çalıb-oxuyur, şənlonur, bir-birlərinə gözaydılığı verirdi. Adama cələ golirdi ki, bu şadlığın, bu çal-çağırın sonu olmayıcaq.

Pandu oğulları golib Dhritarastranın hüzurunda dayandılar. Kor hökmədar üzünü Yudhişthiraya tutub dedi:

- Ey möhtəsem Kuntinin igid oğlu, sözlerimə diqqətə qulaq as. Bu qüdrətli momlököt bizo ulu babalarımızdan qalmış qutsal yadi-

gardır. Xalqın ağ günü və memlekətin gelişmesi naməne vuruşmaliyi! Bunun üçün aramızda birləşmələr! Ancaq nə etmeli?! Tale bize yar olmadı. Sizinle oğullarının ixtilafları yadına düşənde qəlbimi qəm-qüssə sarı. Duryodhana və onun qardaşlarını dinleyəndə görürüm ki, siz heç vaxt barışğa gelmeyəcəksiniz. Buna görə de Pandu və Kaurav oğullarının bir yerde yaşaması məsləhət deyil. Sələnenin yarısını sizə verirəm. Qoy ulu babalarımızın qədim məskəni İndraprastha sizin başkəndiniz olsun. Men sözümüz söyledim!

Necib Yudhişthira eyilib kor omisinin qabağında yeri öpdü, edəletli qərarı görə ona təşəkkürün bildirdi. Bundan sonra Pandu oğulları döyük arabalarına minib, qədim İndraprastha şəhərine üz tutıldılar. Tezliklə eski şəhərin xarabalıqları yerində öz qəzeliyyile dünyanın bütün başkəndlərini kölgədə qoyan yeni və möhtəsem bir şəhər ucaldı. Şəhər hündür bürclər və donuz kimi derin xəndeklərlə ehatələnmişdi. Onun ağ mərmər sarayları Güneş kimi işıq saçır, məbadları göy qurşağıtək minbir rəngə calırdı. Hər şəhər küçələrə gül suyu sapılırdı, fəvvarə, göl və hovuzlar etrafına xoş bir serinlik yayındı. Bazarlarda hər cür mal satılırdı, dünyanın her yerindən tacirlər, sövdəgerlər dəstə-dəstə axışib burası gəlirdilər. Şəhər əhlinin səliqəli geyimi göz oxşayındı. Hami zəhmət çəkib çalışır, firavonluq günündən artırdı. Xoş güzəranə və bolluğa sevinən adamlar Panduların müdrikiyi sənina ngəmələr, şeirlər qoşurdular.

Yudhişthira şahlıq taxtına çıxb, qüdrətli və yenilmez bir hökmədar olmuşdu. O hamılya mülayim rəftar cəlyir, töbələrinin qayığına qahridi. Xalq arasında deyilirdi ki, bu şah torpaq qədər sebirlə, göyər qədər sexavətlidir.

ƏRCUNANIN EVLƏNMƏSİ HAQQINDA HEKAYƏT

Günlərin bir günü Ərcuna şan-şövkəti Krişna ilə görüşmək üçün Dvaraki şəhərini yollandı. Krişna Pandu oğullarından on çox Ərcuna ilə dostluq eleyirdi. Hər ikisi yenilmez qəhrəman və yaraq xırıdırıydı. Gözəllik və neciblikdə tay-bərabərləri yox idi. Onlar doğma qardaşları kimi görüşüb qucaqlaşdır, hal-əhval tutdular. Krişna buyurdu ki, şanlı qəhrəmanın gelişи münasibəti şəhər bəzədilsin. Dvaraki şəhərinin minlərlə sakini küçələrə çıxmışdı ki, onu salamlaşın, öz sevgilərini bildirsin.

Ərcuna və Krishnanın günleri ovda, eyş-işrətə keçirdi. Dostlar yel qanadlı atların belində adada qorxuc qabamları ovlayırlar, fil belində polonglori qovalayır, pay-piyada qızılıqş ovuna çıxırdılar. Atdıqları hor ox hadaşa dəyirdi, xəncərlorının zərbindən şimşek çaxırdı.

Axşamlar da müsiqiçilər və rəqqasələrin ahatasında çay qirağına, çimib sərinləşməyə gelirdilər. Dvarakideki hayat sonu görünməyən parlaq bir bayrama, bitib-tükənməyen eyş-işrət möclisinə dönmüşdü.

Şənliliklərin birində Ərcuna Krishnanın bacısı, gözəl Subhadranı gördü. Qızın saçları ayrılmala gecəsi kimi zil qarayıd, cöhərasi ondördə gecələr. Aya kimi işq saçırı. Qamışlığın ortasında bitmiş ince və mavi şanagılı kimi o da kamilliyyi və gözəlliyyi ilə rəfiqələrindən seçilirdi. Ərcuna bu dilbəri görüb, bir köñüldən min köñülö ona vuruldu. Həmin gündən Ərcuna iştahasını, yuxusunu itirdi, ovu, eyş-işrəti unutdu. Bütün günü yalçın gözib dolaşır, Subhadranın xıffətini eloyırdı.

Krişna dostunun bu halını görüb soruşdu:

— Ey şahların yarasığı, niyə kefsizson? Heç üzün gülmür, könlük açılmışdır?

Ərcuna ah çəkib cavabında dedi:

— Ey insanların ümidi, məgor sən öz bacının kamilliyyini görürmən ki, dördimin səbəbini soruşursan? Axı onun baxışlarına birca dəfə tuş olmaq bəsdir ki, bə sehrlə gözlərin obədi osıri olasan. O manim arvadım olmasa, yaşaya bilmərəm.

— Hərgah dördün budursa, hesab elə ki, heç dərdin yoxmuş. Görürəm ki, bacının da səndən xoş golub. Mənə qalanda isə səninle qohum olmayı özümu şərəf bilirəm.

Ərcuna şad olub ucadan dedi:

— Sənin sözlerin canına melhəm kimi yayılır, manı yenidən həyataya qaytar. Bacınıla evlənmək üçün səndən xeyir-dua diləyirəm.

— Amma bil və agah ol ki, — Krişna dedi, — onu adaxlılarının yanında orə vermek istəyirlər. Hərgah bu yarışı gözələməyə səbrin çatmışsa, qızı oğurlayıb qaçırmalısan. Bütün cəngavorlər bu cür edirlər.

— Elədir, dünyanın hər yerindən Dvarakiyə axışib gələn adaxlıları görəndo ağlım başından çıxır, — sonra da qetiyiyətə əlavə elədi.

— Sən haqlısan, yubanmaq olmaz, igida gözələmək yaramaz.

Bir dəfə Ərcuna eştidi ki, Subhadra öz rəfiqələri və güclü keşikçi dostosunun müşayiəti ilə dağlardakı pöhrəliyə, çıçəklənmiş lianlara

tamaşa eleməyə gedib. Bu xəbəri eşitək Ərcuna cald qızıl döyüş arabanına minib qızın ardından çapdı.

— Məhrivan rəfiqələrim, olmaya tufan qopub? — deyə Subhadra qızılı ari beçəsi kimi onu araya almış qızlardan soruşdu: — Yeri-göyü ləzərə salan gurultunu eşidirsınız?

Subhadra sözünü deyib qurtarmamış Ərcuna qızıl gərdunedə onların başının üstünü aldı. Keşikçilər qorxa içinde yaraşlarını atıb qaçıdlar. Güneş kimi işq saçan polad geyimli qəhrəman od püskürrən atları eylədi, bir göz qırpmında Subhadranı qamarlayıb gordunuya basdı. Qızın yan-yöresindəkiler gözlerini yumub-açınca yel qanadlı atlar qoşulmuş gerdunəni yerində görmədi, yalnız uzaq dağların arxasından ötbükən tufanın aks-sedası kimi yavaş-yavas səngiyen gurultunu eşitmək olurdu.

Ərcuna qəçirdiği bu isməti və utancaq gözəli öz sarayına gotirdi. Subhadra öz qayınanasını, qaymlarını, şahbanu Draupadını böyük hörmətlə salamladı. Draupadi onu doğma və eziy bacısı kimi bağırna basıb dedi:

— Qoy heç vaxt sənin erinin düşməni olmasın.

Subhadra cavabında dedi:

— Qoy tanrılar şah Yudhişthiranı da hər cür xata-baladan hifz elösün.

Subhadra hamı ilə dostlaşış Panduların sarayında şad-xürəm yaşamağa başladı. Tezliklə Krişna da ora galib bacısı üçün bahalı toy hadiyyələri gətirdi.

Toy şənliliklər zamanı şəhər əhlində saysız-hesabsız hədiyyələr paylandı, camaat Panduların səxavətine min alqış dedi.

Taleyin bəşərə elediyi xoş bir saatda Subhadranın oğlu oldu. Uşaqın adını Əbhiman qoydular. Ərcunun sevinci yera-göye sığmındı. O, memlekətin bütün sakinlərinə qızıl bezəkler, bahalı parçalar, ilxi-ilxi at, sürü-sürü inek payladı.

Qaydaya-törəye emal eleyen
Haqqını alacaq bir gün axırdı.
Gözütök, tomkinli, ədeb-orkanla
Sürecek ömrünü o, xırda-xırda.

Yanılıb-yanılıb azan bir kəsə,
Könlündən şübhəni staraq bir gün,
Düz yola qayıdış həqiqət gözə,
Yene öz haqqını alacaq düzgün.

Haqqı-kunılıyi unudub bütün,
Dünyada zülm okon alçaq biçeyrot
Şörofsiz ölümü bitirib ömrü.
Qarğış qazanacaq, bir də ki nifrot!

Duryodhana isə hər gün İndraprastheyə öz güdüükçülərini gönderdi. O, Panduların hər addımını izləyir, başqa məmlakatların hökmətləri ilə görüşlərindən soraq tutur, nə barədə danışdıqlarını soruşub öyrənir, on gizli fikirlərini də bilməye can atıldı. O, Panduları taxtdan salmaq, bütün məmlekətin şahənşahı olmaq ümidiindən həlo də al çəkməmişdi. Panduların başkəndindəki həyatın, ayna sularında süson çıxaklıları üzən orman gölü qədər gözəl olduğunu eşişdəndə ağlı başından çıxır, qəzobindən dil-dodağını gəmirirdi. Ancaq tezço dö öz-özünə toxraqlıq verirdi: "Qoy olsun, bu uzun sürməyəcək. Qoymaram onlar ağınlı yaşasınlar. Zaman özü göstərər ki, dilayimə yetişmək üçün nə etməliyəm".

BÖYÜK QURBAN MƏRASİMİ HAQQINDA HEKAYƏT

Yudhiştıhra uzun illər adətələ hökmənləq eləyib böyük qüdrətə yetdi. Ölkələrinde horc-marçılıq hökm sürən, günlərini eyş-işrətdə, savaşlarda keçirən bir çox şahları özünə tabe elədi. Bütün dünyada səadət carxısı və şər əməllərin qənimi kimi ad qazandı.

Günlərin bir günü Krishna ona dedi:

— Eyi adil hökmətar, sən bundan da yüksək mənşəbə — şahlar şahı adına layiqsen! Bütün məmlekətlərin şahlarını hüzuruna çağırıb, onlarıñ iştirak ilə allahlar şərəfincə təntənəli qurban vermek və bununla da Yer kürəsinin hökmətləri olmaq vədesi çatmayıbmı? Ətrafına bax, bir gör özgə məmlekətlərdə necə qanunsuzluqlar, cinayətlər töredilir, monasız savaşlarda nə qədər insan qırılır, neçə-neçə şəhər xarabazarlıqə çevirilir. Sənə könlüllü tabe olan şahlar haqq-ədalətin özünə tapınmış olacaq, ölkələri çıxaklılıq inkişaf edəcək.

— Müdir səzlərdir, — Ərcuna dostu Krishnaya törefdar çıxdı. — Hərgah son şahları şahı olsan, noslimizin şan-səhərəti bira on artar, səbəələrin bariş və səadət yetər.

Qüdrətli Bhimasena əlavə etdi:

— Bu şahlardan kim öz xalqının xoşbəxtliyinə göz yumub sənə boyun əymək istəməsə, bizim qılincimizə tuş olar.

— Cox güman Carasandhanı belə bir aqibət gözləyir, — Ərcuna onun sözlerinə qüvvət verdi. — Bu namərd öz güclü ordusuna güvənorək, çox ölkələri qarot eləyib, hökmətlərini da ya öldürüb, ya da zindana saldırır. O hətta özgə arvadlarını qaçırımdan da çəkinmir. Hərgah Yer üzü bu şərofsizdən qurtulsa, onun bütün təbəəleri bayram elər.

Bhimasena gürzünü silkəleyib ucadan dedi:

— Onda niyə oturmuşuq? Carasandhaya hücum eləyib öldürək!

— Onu öldürmək o qədər də asan deyil, — Krishna dedi. — Carasandha tilismili. Buna görə də on qüdrətli şahlar da ona qalib galə bilmir.

— Bize onun haqqında danış, — Yudhiştıhra xahiş elədi.

Krishna onlara belə bir əhvəlat söyledi:

— Bu şərəfsizin atası uzun illər övlad üzüne həsrət olub. Allahlar ona övlad etə elesin deyə iki arvadını da götürüb bir adaya, müqəddəs zahidin yanına gedir və ona yalvarır ki, qurbanını allahların dərgahına çatdırınsın. Qurban mərasimi zamanı manqo ağacından yetişmiş bir meyve qopub yerə düşür. Zahid meyveni götürüb şaha verir və deyir ki, ton yarı böyük şirəsini arvadlarına içirtsin. Şah müqəddəs zahidin dediyi kimi eləyir. Doqquz ay doqquz gündən sonra şahın hər iki arvadı doğur. Amma şah sevinmək əvəzində qəm doryasına batır. Çünkü hər ana uşağın bir yarısını dünyaya gotirmişi, elə bil uşağı iki yere bölmüşdün, onlar ayrı-ayrlıqla nə nəfəs alır, nə görür, nə cədir, nə də terpenir. Şahın arvadları kənizi çağırıb buyurular ki, bu cybocar et parçalarını eşkiye büküsün, apanb küçəyə atsın. Konız deyilən eləyib saraya qayıdır. Demə o gecə bərk acıimus diş rakşas şəhərə soxulubmuş, yeməyə adam eti axtarırmış. O bütün şəhəri gozib dolaşır, axırdı gelib sarayın yanına çıxır. Uşağı bir yarısını təpib sevinir: "O biri yarısını da təpib bir yerde yeyərem" — fikirləşir ve acıgözlükle yan-yöreyə boylanır. Bir az aralıda axtarlığı görür. Hər ikisini yan-yana qoyub yemək istərən, birdən gəzünən qabağında hər iki hissə birleşib bütöv bir uşaq olur. Özü də bütün elamətləri onun şah oğlu olduğunu delalet edir. Diş rakşas həyretdən donur. "Nə böyük möcüze, — deyə fikirleşir. — İndi mən nə eləyim! Hərgah onu basıb yesəm, atası yaşadığımız adaya od vurub yandırır, bütün nəşrim məhv olar. Yaxşısı budur, səhər onu

aparır şaha verim". Fikirleşdiyi kimi də elçöyür. Şah bərk sevinir, rakşasə çoxlu hadiyyələr verib yola salır. Sonra sağa qucağına götürüb allahlara dua elçöyür. Beləliklə, uşaq sarayda qalib böyükür. Hər iki anasının südünü əmir, gücü bire-iki artır. Ancaq dişi rakşas ona nəfəs verdiyi üçün daşqənbli və zələm böyükür. Yetkinlik yaşına çatıb şahlıq taxtına çıxanda şər və zülm yolumu tutur. Onun ne kimi cinayətlər törətdiyini isə bayraq sızə danışdım.

— Bəs onda niya longiyirik, — Ərcuna qışqırdı, — gedek onu öldürök!

— Onu neçə dəfə qılıncla doğrayıblar, ancaq doğulanda olduğu kimi hissələri o daeqiq birləşib, onu adı yaraqla öldürmek olmaz.

— Onda mən onu bu əllərlə bogub öldürərəm. — Bhimasena bunu deyib döyüş arabasına torof cumdu.

Ayrılmaq dostlar — Krişna və Ərcuna da döyüş arabasına minib Bhimasenənin ardınca çapdırılardı. Carasandhanın məmlekətinə yetişib, yən darvazadan saraya daxil oldular. Gəlib zələm hökmərdən qarşısında mərd-mərdəno dayandılar. Carasandha şah nəslindən olan bu qohrəmanları saygı və izzətə qarşıladı, süfrəyə davət etdi. Ancaq Pandu oğlanları yemək-içməyə heç gözəcə da baxmadılar. Carasandha onların ünvanına xeyli tarif söylədi, ancaq Pandular ona sükütlə cavab verdilər.

Carasandhanın töccübünү görən Krişna dedi:

— Ey şah, bu iki şəxs gecəyarısına kimi susmağı əhd elçöyib, buna görə özünü yorma. Əmr ver, dincalmak üçün onları qonaq otağına aparsınlar.

Gecəyarı olanda Carasandha qonaqların yanına gəlib soruşdu: "Siz kimsiniz? Bura niya gəlmisiniz?" Daha susmaq olmazdı. Buna görə mərd-mərdəno dedilər:

— Biz sənin düşməninik. Buna görə yan darvazadan içəri girdik, salamını almadıq, süfrənə yaxın durmadıq. Biz səni öldürmeye gəlmışik. Çünkü sən haqq-adəlatın düşmənisən, başqa ölkələri çapib talyırsın, osir aldiğın şahları öldürürsən. Daha yeter. Vuruşa hazırlaş. Özün seç: hansımızla döyüşmək istəyirsən?

Qorxu-hürkü bilməyən lovğa Carasandha şir bilekli Bhimasenənən seçdi. Elə oradaca döyüş başladı. Döyüş ne döyüş! Elə bil yazın iyini duymuş iki qızmış fil kəlla-kəlleye golmıldı, elə bil ki, dağ toqquşurdu. Nəhəng qayalar kimi gurultu ilə yero dəyir və qeyzli şirlər kimi yenidən bir-birinin üstüne atılırdılar. On dörd gün on dörd gece

döyüdürlər, ancaq heç biri dov gəle bilmədi. On dördüncü gün Carasandha yavaş-yavaş gücdən düşdü. Bunu görən Krişna Bhimasenə dedi:

— Əcəli yetişdi, bitir işin!

Bhimasena var gücünü toplayıb Carasandhanın ayaqlarını yerdən üzdü və başı üzerinde herleyib yerə elə çırpdı ki, zələm şah iki parça oldu.

Zindandan qurtulan şahlar, congaverlər və reyyet böyük sevinc içinde öz xilaskarına min alqış dedilər. Dinc heyatda onlara vəfəli dəst, döyüşlərdə etibarlı yaraqdəş olmağı andı içdilər. Carasandhanın ölümünü hamı bayram eleyirdi. Bu namərdən ölümüne yalnız bir adam kədərənlərdi. O da Carasandhanın yaxın dəst və onun kimi qəddar və zülmkar olan Şışupala idi. Şışupala üreyində Pandular və Krişnaya nifret besleyir, dəstunun intiqamını almaq üçün fərsət gəzirdi.

Carasandhanı öldürəndən sonra qəhrəman Pandular öz paytaxt-larına qayıtdılar.

İndraprasthede hamı Böyük Qurban bayramına hazırlaşırı. Bu tətentəni mərasimindən sonra Yudhiştira şahlar şahı elan olunacaq idи və o biri hökmədarlar onun qızıl taxtı önündə sedaqət andı içəcək-dilər. Dünyanın her yerindən hökmədarlar bura axışırıldılar. Kaurav qardaşları da Yudhiştiranın sarayına teşrif buyurmuşdular. Onları ulu babaları qoca Bhişma, öyrətmenleri Drona, bir çox dostları və yaraqları müsəyət edirdi. Güneş oğlu Karna, bedniyyət Şışupala da qonaqların arasındaydı.

Pandu oğulları saraya gələnləri en aziz qonaq kimi qarşılıyır, onlara hor cür hörmət göstəridirlər. Hər qonaq el-üzünü yuyub serinlənmək üçün su, əyninə geyinmək üçün etir qoxuyan bahalı geyim, yanğını söndürmek üçün şerbet verilirdi.

Bütün şahlar bir yere toplaşandan sonra Yudhiştira üzünü Krişnaya tutub onun əzəmet, hünər və gücünü öyməyə başladı. Meclisədə de yer-yerden təsdiq elədi ki, Krişna heqiqətən allahlara bərabər bir qohrəmandır, öz kamiliyyi ilə Yer üzünü nura boyayır.

Bircə şah Şışupala qəzəbə yerindən sıçrayıb. Yudhiştiranın sözünün kesdi:

— Ay axmaq, başına adam qehətdir ki, bu çobanla öyünrsən? Ne coxdur bu meclisde şan-sövkətli, hünərləi şahlar ki, Krişna heç onların elinə su tökməyə yarar deyil. Şah qardaşları! Men sizden

soruşuram: bu çobanın neyi bizden artıqdır? Biz uşaqlıdan at çapmışaq, qılınç oynamışaq, bütün qanunları özber örenmişik, o işe mal otanb, bir da tüteğ çalib. Niye susurusunuz? Görmürsünüz ki, bizi bura alçalmağa yağıblar?

Bu sözlerden sonra maclisde bir səs-küy qalxdı ki, elə bil iki ordu üz-üzü golmışdı. Hami bağırır, əllərini yelldirir, yaraqlarını silkələyirdi. Maclis əhlinin bir qismi Şişupalanı yamanlıyib Krishnanı tarifleyir, bir qismi da Yudhiṣṭhīra qonaqlara sayqılıqliqda toqsırlandırdı.

Bələ olanda Yudhiṣṭhīra üzünü ulu babamız Bhīṣmaya tutub dedi:

— Şahların bu qəzəbi məni yaman narahat edir. Qorxuram şuluqluq düşü, Büyök Qurban mərasimi pozula. İndi mən neyləyim?

Bhīṣma cavabında dedi:

— Bir bax Krishna necə sakitdir, elə bil yuxuya dalıb. Buna görə düşmənleri yatmışdır. Sırin həndəvərindəki köpəklər kimi mirildiyir. Bu miskin Şişupala indi özünü şir kimi aparır, ancaq Krishnanın barmaq terpetməyi kifayətdir ki, o yenidən dönbə köpək olsun. Buna görə heç nadən qorxma: it hürər, karvan keçər.

Ötəkm və lovğa Şişupala ağsaqqal Bhīṣmaya çox kobud cavab verdi:

— Ay kaftar, bari son dinmə, sarsaqlayıb nəslini rüsvay elemə! Yaziq o kəslərə ki, səni özlərinə ağsaqqal, başçı seçiblər. Düz deyiblər ki, kor kora yol göstərər. Son nə cəsarətələ çarıqlı çobanı tarife tutursan? O ne hünər göstərib axı? Uşaqlıqla söhbətinə eştidiyim qaza oxşayırsan son. Bu qaz doniz quşlarını xeyir iş görməyi — onun üçün döyrədən balıq tutub getirməyi öyredibmiş. Qağayılar dalğalarla baş vurub balıq ovladıq zaman onların sahilə baxımsız qalmış yumurtalarını uğurlayıb yeyirmiş. Bilirsən axırda deniz quşları bu qazın başına no oyun açdırilar? Tükərini yolub küleyə verdilər. Ey Yer üzünün on şərəfsiz möxluqu, bunu möhkəm yadında saxla və heç vaxt boş yera vəqqıldıma!

Bu sözləri cəsiddən qəzəbdən Bhimasenanın gözleri bir cüt köz kimi alışb-yandı, qaşlarının arasına çay kimi dərin qırışlar çökdü. Qolayanın Şişupalanı vurmaq istədi. Ancaq qoca Bhīṣma havadaca onun əlini tutub qoymadı.

— Yox, Bhimasena, — dedi, — insan cildine girmiş bu canavarı öldürmək sənin alınma yazılmayıb. Onu başqa tökürcək. Bil və agah ol ki, Şişupala doğulanda, dörd əli və üç gözü varmış. Bu eybə-

cerliyi görən anası derd çəkib ağlayırmış. Ancaq gecələrin birində qulağına qeybdən səs gelir: "Ağlama, əksinə, sevin ki, sonin oğlunu heç kəs ödürüb bilməyəcək. Yer üzündə yalnız bir nefer onu ödürüb biler". — Şişupalanın anası soruşur: "Ürəyime dağ çəkəcək o adamı bəs men nece tanıyım?" Səs cavab verir: "Tezliklə dünyanın hər yerindən sizin saraya qonaqlar gelecek. San uşağı bir-bir qonaqların dizi üstüne qoyarsan. Haçan ki, uşağın iki artıq qolu qopub düşüb və üçüncü göz yoxa çıxdı, o vaxt bax gər uşaq kimin qıcağındıymış. Həmin adam gelecdən sənin oğlunun qatılı olacaq". Şişupalanın anası deyilən kimi eleyir və öyrənir ki, oğlu Krishnanın elində oləcək. Həmin o Krishnanın ki, indicə Şişupala onu çoban deye elə salırdı.

Bu həkayeti eşidən Şişupala efi ilan kimi qıvrılıb açıldı, qəzəbəle Krishnaya dedi:

— Səni və sənin kimi şərəfsizli öyenlərin hamısını döyüşə çağırıram!

Bu sözərin Şişupalanın ağızından çıxmışı ilə Krishnanın elindəki ülgüc kimi iti dəmir lövhənin qırılmağı bir oldu. Lövhə havada parlaq qövs cizib Şişupalanın başını üzdü. Zalim şah ildürüm vurmış qaya kimi yere serildi.

Həmi başa düşdü ki, Şişupala haqlı cəzasına çatdı. Qanun bilicisi Yudhiṣṭhīraya, müdrikələr müdriki qoca Bhīṣmaya, Yer üzünü şerdən qurtaran Krishnaya böyük hörmətə tazim eledilər, sonra da sakitə qayıdış yerlərində syleşdilər.

DURYODHANANIN YENİ SÜL-QƏSDİ HAQQINDA HEKAYƏT

Büyök Qurban mərasimi başa çatdıqdan sonra cəmi şahlar İndraprasthe şəhərini terk edib öz memlekətlərinə qayıtdılar. Kaurav qardaşları da çıxbı gətdilər. Duryodhana isə tamah qurdunu öldürmək üçün hele bir müddət Pandu oğullarının sarayında qalıb yaşadı. O bütün günü sarayı gəzib-dolaşır, qədim dövr qohrəmanlarının misilsiz hünərlərini təsvir edən bir-birindən gözəl divar rəsmələrinə heyranlıqla tamaşa edir, saray rəqqaselerinin meharətindən zövq alırdı. Pencərə və evyanları bezəyən qas-داşı, otaqlara işq saçaq qızıl şamdanları, sərtvöldə saxlanılan cins atları, düşmənərin ürəyinə qorxu salan döyüş filərini səyir və fikirləşirdi:

"Hergah bu var-dövlət mənim, yalnız mənim olsaydı, Yer üzünən bütün şahları Yudhişthiranın deyil, mənim ayaqlarına döşənər, mənə sədəqət andı içərdi. İndi yalnız ovuclarımı cütlemekle məni salamlayan və bir neçə kələm də keşmeyən bu məgrur Draupadi o vaxt hüzurunda kanız qədər müti olar, öz şirin nəğmələriyle məni fezayab edərdi".

Duryodhana sahərdən axşama qədər belə fikirlerle elləşir, arzusuna çatmaq üçün min cür tədbir tökürdü.

Günlərin bir günü Pandu oğulları və bütün saray ehli qarşısında gülunc vəziyyətə düşəndən sonra Duryodhananın hirs-hikkəsi daha da artı.

Bu belə oldu. Sarayı gəzərkən otaqların birində gözlə bir çarhovuz gördü. Çarhovuzun suyu dumdurdu idi, etrafə xoş bir sərənlilik yayırı. O, palterinin etayını qaldırdı ki, suya girib bir az sərənləşsin. Ancaq su nə gözirdi? Ayağı suya yox, bühlər döşəmənin bərk və hamar səthine toxundu, sürüsdü, az qaldı kəlləsi üstə yera dayasın, ilan kimi qırıldı, müvazinatını güclə saxladı. Həmişə dəvə təki toşaxxüsələ lökələyən bu lovgə şahın neçə əl-qol atıb qırıldığını görənlərin hamisi qəhqəhə çəkib güldü.

Kəcalət və qəzəbdən başını itirmiş Duryodhana saray bağına qaçı ki, orada tek gozib, sakitləşsin. Bir az getmişdi ki, bühlər bir göl gördü. Gölün qıraqında Bhimasena nəhong ağacın kele-kötür budalarına oxşayan əzələli qollarını geniş açaraq arxası üstə uzanıb, dincəldirdi. Qardaşları da yanındaydı. Duryodhana göstərmək istədi ki, bu dofo ona kolok gələ bilməyəcəklər; ayağını gölün döşəmə zonu etdiyi parlaq səthinə basmağı ilə şəppılıtlı suya düşməyi bir oldu; demə bu, əsil göl imiş.

Bhimasenanın göy gurultusunu andıran qəhqəhəsindən günün buludları pəron-pəron düşdü. Ərcunun gülüyü isə dağ çayının şirlitüsüne oxşayırı. Qəzəblənmiş Duryodhana geriye dönbə, yenidən saraya topılmək istədi, ancaq yeno bəxti gotırmadı. Hava kimi şəffaf, gözəl görünməyən bühlər qapılıya kəllə-kəlləyə gəldi. Başının zərbindən qapı taybatay açıldı və Duryodhana salonun içindən qaçaqça keçib, qarşısında yeno o cür qapı gördü. Əllərini qabağa uzatdı ki, qapını itəloyib açısn. Ancaq əlləri boşça çıxdı, üzüüstə yera sərildi, çünki qapı taybatay açıq idi.

Duryodhana qəzəb içinde İndraprastheni terk edib öz paytaxtına qayıdı. Ancaq ona gülən nöker və qulların qəhqəhesi hələ uzun

müddət qulağından çəkilib getmedi. Dayaz gölməçə qızmar günün altında quruduğu kimi Duryodhananın qəlbini de Pandulara olan nifradan quruyub daşa dönmüşdü. O, bambuk qəfəsədəki şir kimi özünü ora-bura çırır və yalnız bir şey arzulayırdı - Pandurlardan intiqam almaq, onları səhərdən, əzəmətdən, nələri varsa, hamisindən mehrum eləmek!

Həmin günler Kauravların sarayına Duryodhananın dayısı Şakuni qonaq gelmişdi. O da bacısı oğlu kimi bedniyyət və zələm, tülkü kimi hiyelər və fendir id. Duryodhananı hemişə bed emmələrə sövq eleyirdi. Duryodhana da her bir işdə onunla məsləhətlişir, onun sözü ilə oturub-durdu.

İndi de üzünü Şakuniya tutub acı-acı gileyəlməyə başladı:

- Qurbanın olum, dayı, daha dözə bilmirəm. Belə getse, ya özümüzədə atıb yandıracağım, ya da ağu içib özümüzü öldürəcəyəm. Düşmənlərim günü - gündən güclənir, üstümüze ayaq aşır, mənəsənə arvad kimi sakitə oturmuşam, tamaşa cleyirəm... Belə kışılıkmi olar?! Onların qəlebələri və öz uğursuzluqlarının yadına düşəndə topeməndən tüstü qalxır, mənə məsləhət ver: neçə cleyim ki, Pandulara qalib gəlim?

Hiyelər Şakuni cavabında dedi:

- Onlara qalib gelmək haqqında düşünmə. Sən artıq neçə defə buna cəhd etməsin, ancaq tələhəsi onlara yar olub. Yadindamı, qurdugun kəlek? İsteyirdin qızıl güclü onları ələ alasan, bir-birinə üstüne salışdırılan, sonra da ayri-ayrılıqda mahv cleyəsən. Axırı ne oldu? Kəleyin baş tutdumu? Yadindədi, deliqanlı dostun Karna o vaxtlar na deyərdi? "Ləngime. Nə qədər ki, Panduların qüdretli mütəfiqləri və güclü ordusu yoxdur, zirek torpen, qoşun çək üstlərinə, döyüdüdə eə! Unutma ki, igid üçün bir qanun var - o da hünər, cəsarətdir!" Lakin sən Karnanın məsləhətini eşitmək istəmedin. Düzgün de edəlin! Çünki zor hesabına Pandulara qalib gelmək mümkün deyil.

- Bəs onda ne cleyim? Onlara xənedanını neçə dağdırıb, vərdövletini neçə ələ keçirim? Eh, atam bu qoca Bhişmanın və Vidurannın məsləhətlərinə niye qulaq asdı axtı? Biz məmlekətin yarısını Pandulara verməsəydik, onlar heç vaxt belə bir qüdretə yetə bil-məzdərlər.

Tülkü kimi hiyelər olan Şakuni dedi:

- Qəm yəmo. Yudhişthiraya döyüssüz-filansız qalib gəlməyin üsulunu bilirəm.

Duryodhana şad olub ucadan dedi:

— Son bu sözlerinle mən yeni həyat verirson, ey Yer üzünün aşrafı? Söylə, tez söylə, bu nə üsuldur belə və biz nə etməliyik?

— Hamınız unutmuşsunuz ki, şahların bilgisi — on müdriki və adılı olan Yudhişthiranı bir zəif cəhəti var. Bu zəif damarından tutsaq, onu sənə tabe olmağa məcbur ələrək.

— Di tez ol de, daha sobri-qarşım qalmadı, — Duryodhana dayisini tölsərdirdi. — Onun zəif cəhəti nədədir?

— Zər oyununu sevmiyində. Bütün oyunların sahibi olan bu oyunu qanun-töro qadağan etmər. Onu şahlar da oynaya bilər, əsgərlər də və bu onlara xələl götirməz. Ancaq Yudhişthira bu oyunu keleksiz-filansız, təmiz oynayır. Onun zəif cəhəti de elə bundadır. Hamiya bəlliidir ki, bu oyunda mən hamını uduram. Soruşma bunu necə edirəm, ancaq onu deyo bilarom ki, nə insanlar, nə tanrılar arasında mənə ton oyunçu yoxdur. Mən Yudhişthiranı asanca uda bilarəm.

Duryodhana hödsiz sevinib ucadan dedi:

— Ay soni şad xəbor olasan! Dediyiñ kimi ələrik. Ancaq bu işin bir əmması var: Yudhişthiranı bura kim dəvət cələyəcək? Mən çağırısam gəlməz, çünki onu çox tohqır eləmişəm.

— Atandan xahiş elə, o çağırısan. Yudhişthira kor əmisinə çox hörmət eləyir, onun sözündən sixməz.

Bələliklo, bu iki bədəməl söyü bir yero qoyub kor Dhritaraştranın barığahına yollandılar.

Birinci Şakuni sözə başladı:

— Ey qibleyi-alom, vəliohdin Duryodhananı hüzuruna götirmişəm, yaxşı boynunu büküb dayanıb, çöhrəsi Himalayın zirvesi kimi ağappaq ağarıb, gözlerinin atışı üstüna su çılonmış od kim sönüb, sinosunu ahlar, hönkürtülər didib-dağdır.

Qoca Dhritaraştra bərk narahat olub soruşdu:

— Bos bu dohşəli dördin səbobi nadir? Belə kimse vəliohdinin qolbinə toxunub, yaxud onu əsəribidir?

— Yox, qibeyi-alom, sonin oğlunu möhv edən ağunun adı başqadır. Onun qolbine bir istok hakim kəsilib. O öz istəyinə çatmasa, möhv ola bilər!

— Ha, ha, möhv olaram, — Duryodhana zarıldı. — Hərgələ mənə kömək eləməsən, özümü öldürücəyəm.

— Ürəyin toxraq lapsin deyo mən hər şeyə hazırlam, — şah dedi. — De görüm nodır diləyin?

— Şan-şövkətlə hökmərdar Yudhişthira ilə zər oyunu oynamamaq! Çaparlarla omr elə, yubanmadan gedib onu buraya çağırıslar.

— Hərgələ bu sənə forəh getirərsə, men razıyam. Qoy elə bu gündən bənnalar zər oyunu üçün gözəl bir imarət tikməyə başlasınlar. Qoy dünyanın bütün ölkələrinə çaparlar göndərilsin: şahları bizim salamımızı yetirib desinlər ki, mən onları bura, yarşa baxmağa dəvet edirəm.

Kor şah sözünü deyib qurtarmamış daşyonaletlərin taqqılıltı esildildi, şəhər darvazalarından böyük bir fil karvanı çıxdı. Fillerin belində oturan çədarlar karvanı meşəye təref yönəldildər ki, imarət tikmək üçün palıd, qoz, atılır səndəl ağacı və bambuk qırıb getirsinlər. Yollarda toz qaldıra-qaldıra dörd bir saat qasidər çapıldılardı. Bütün məmlekətə xəbər yayıldı ki, nəcib Yudhişthira zər oyununda iştirak etmək üçün tezliklə başkəndə təref buyuracaq.

Duryodhananın sevinci yerə-göyo sağlamış. Sevinirdi ki, məsələ-hət üçün fəndig Şakuniyə müraciət etməkdə yanılmayıb. O, öz əmisi ilə faxr eləyirdi. Axi balıqçı öz torunu palma saçqlarından məhərətlə hördüyü kimi, əmisi də öz nitq və fikirlərini ince-ince, böyük ustalıqla toxuyub düşmənə tor qurmağı bacarırdı.

Kim ki, bu dünyada hər an sürünür,
Tor qurur, rəmli atır, gah quyu qazır
Özünü çox işə vermır heç zaman,
Çalışır ki, olsun hazırla nazır!

İlanın qoymunda işinir ilan,
Qurdların dişində qulandır olən!
Çəqqaldır çəqqalla qoşa ulayan,
Qarğadır qarğayla qismotı bölən!

ZƏR OYUNU HAQQINDA HEKAYƏT

Zər oyunu üçün imarət tikilib qurtarmasına az qalandı, Duryodhana yenə kor Dhritaraştranın yanına geldi. Atasını dile tutmaq istəyirdi ki, öz yerinə Şakuninin oynamasına razılıq versin.

Dhritaraştra onu gülər üzə qarşılıyab dedi:

— Oğlum, könlün şad oldumu? Axi bir azdan son zər oyununda öz məhərətini göstərə biləcəksən! Sevinirsinəmi?

— Mon yalnız ona sevinirəm ki, oyun üçün belə güzel imarət tiki-lib — Duryodhana dilini sürüdü, — ancaq bu kifayətdirmi ki, sizlayan ürəyim toxraq tapsın?

— İndi şikayətin nədondur? Son demək olar ki, bütün istəklərinə yetmişən. Bir azdan Yudhiştira da bura geləcək, bu imarətdə qardaş kimi görüşəcəksiniz. Men də siza həxib fərəhliyəcəm.

— Ah, məhrübən ata! Men onunla qardaş kimi necə görüşə bilərəm? Qardaşlar arasında bərabərlik olmalıdır ki, bir-birinə paxılılıq eləməsinlər. Mənse öndən İndraprasthədə gördüyüüm cah-calalı heç cür unuda bilmirəm.

— Özgəsinin var-dövləti sonin nəyinə gerəkdir? Mənim nəyim varsa, hamisi sanındır, — kor ata Duryodhananı dilə tutmaq istədi.

— Yox, yox, orada gördüklərin ayrı aləmdi. Büyük Qurban mərasimində golən şahları bilsəydin Yudhiştiraya necə hədiyyələr, bəxşışlar gotirmişdilər; belə qızıl kəcavılı seçmə fiları, yəhər üzəngisi das-qasla bozodılmış ilxi-ilxi atları, buynuzları qızılı tutulmuş öküz sürürlərini, müşk-ənbərlə dolu qızıl camları, ən iigid cəngavərlərin yuxusunda görmədiyi misilsiz yaraq-əsləheni mən necə unuda bilmərom??

— Bos bu var-dövləti na yolla olda etmək olar? — kor şah soruşdu.
— Deyirəm, bəlkə biz de təntənəli Qurban bayramı düzəldək, başqa ölkələrin şahlarını bura davət eləyək? O vaxt sonin də var-dövlətin bira on artar.

— Yox, ata, — Duryodhana dedi, — bu mümkün iş deyil. Çünkü qüdrəti şahların hamisi Yudhiştiraya itaat eləyib ona tapınıb. Belə bir haldə onlar bizim himayəmizə necə siğına bilerlər? Yox, ata, mən başqa yol seçməliyim, özü də bu işdə mənə kömək eləməliyim, axı biz bir-birimizə bağlı iki qayiq kimiyik: mən məhv olsam və Kauravlar zoifləşə, sən də mahv olarsan, sülaləmiz də!

Dhritaraşa kədərlərə soruşdu:

— Mən nə etməliyim?

— Izin ver, Yudhiştira ilə dayım Şakuni oynasın. Bu oyunda onun tayı-borabəri yoxdur. O oynasa, hökmən qardaşımı qalib gələr, onun əmlakını, var-dövlətini udub verər mənə.

— Hərgəh bununla ürəyin toxraq taparsa, razıyam, Şakuniye söylə ki, mon ondan bizim adımızdan oynamağı xahiş edirəm.

* * *

Yudhiştira Kauravlarının sarayına qonaq gelmək dəvətini alanda çox fikirlesdi. Üreyi deyirdi "getme", amma şah ve cəngavərlərin qədim adetinə görə oyundan boyun qaçırməq da olmazdı. Çox götür-qoydan sonra döyükən arabasına minib, qardaşları və Draupadi ilə birlikdə Dhritaraştrən sarayına yola düşdü.

O, şahların məclisine varid olub, hamını böyük sayğı ilə salamlaşdı, sonra salonun ortasında, xalçaların üstündə eyleşdi. Şakuni de gəlib, onunla üzbaüz eyleşdi və Yudhiştiranı qızışdırmaq üçün belə dedi:

— Ey şah, sən müdriklik və cəsərətin özüsen. Buna görə də qərar qəbul etməlisən ki, biz necə oynayacaqıq. Axi az oyunu təpələr ki, uduzma acısını və qəlebə sevincini sakit qarşılaya bilsin. İldırım ağacı kökündən necə sarsırsıda, qəlebə və möğlubiyyət de insan qəlbini elece lərzəyə gətirir. Bəlkə oynamasaq yaxşıdır.

— Men qəlebə üçün ölmürəm, möğlubiyyətdən de qorxmuram. Kişi udar da, uduzdar da, təki elişirliklə eləməsin, temiz oynasın.

— Onda söyle, sən axıra qədər oynamaya hazırlısanı? Axi özün də bilirsən ki, udmaq ehtirası seni, ya məni dilənçi voziyətine düşənən oynamaya sövq elə biler.

— Bilirəm. Men şahların bu parlaq məclisine gelməmişəm ki, yarımcıq qaçam, başla.

Oyun başlandı.

— Ey şahlar şahı, sən nedən oynayacaqsan? — Şakuni soruşdu.

— Bax, bu seçmə mirvarilərə səslənmiş qızıl tacdan! — Yudhiştira cavab verdi.

Şakuni zərlərə ovcunda qarışdırıb atdı və sevincə dedi:

— Mən uddum!

— İndi de xozinəmdə daş-qasla dolu mürçürlərdən oynayıram, — Yudhiştira dedi.

Az keçməmiş ikinci dəfə Şakuninin səsi ucaldı:

— Mən uddum.

— Almazlarla bəzədilmiş döyükən arabamdan və gümüş nallı dörd cüt qoşqu atından oynayıram.

Üçüncü dəfə Şakuninin sevinc dolu səsi ucaldı:

— Mən uddum.

— Cavan, güclü, əlinənən hər cür iş gələn yüz min quldan oynamıram.

Yeno Şakuninin səsi ucaldı:

— Mən uddum. İndi nədən oynayacaqsan?

— Döyüş fillerimdən. Düşmənlərin qala divarlarını bir həmleyə uğuran, döyüş vaxtı özünü suda baliq kimi hiss eləyen, dözümlü və yenilməz min şəməcə fildən!

— Mən uddum! İndi nədən oynayacaqsan?

— Cəngavörlerim və onların ceng arabalarından oynayıram.

— Mən uddum!

— Büssür sarayımdan və sarayımdakı xəzinələrimdən oynayıram.

— Mən uddum!

Həmişə haqq-ədalətin keşiyində duran Yudhişthiranın indi Şakuninin fənd-feliylo fəlakətə sürüldüyünü görən məclis əhli höycəna goldı. Etiraz səsləri ucaldı. Müdirik vəzir Vidura üzünü kor şəhə tutub dedi:

— Ey qibleyi-aləm, niyə buyurmursan ki, oyun dayandırılsın? Görmürsən ki, Yer üzünün ən böyük hökmər məhv olur? Məgar anlamırsan ki, o məhv olsa, tez-gec Kauravlar da məhv olar?! Olsayı gözlərin, onda görədin ki, düşmənlərin qənimə Bhimasenanın yumruqları düyünlənib, Ərcunun qızəqbənən gözleri qan çəkib; Nakula və Sahadeva isə qılınca ol atıblar! Övladlarına rəhmin gölsin, əmr ver, oyun dayandırılsın.

Sevincənən sobirsizlikdən titrəyən Duryodhana bu sözleri eşitcək cold dedi:

— Ata, ata, qulaq asma Viduranın sözlərinə, o əvvəller Pandu şahla dostluq eləyi, indi da onun övladlarına qahmar çıxır. Gərək onu çıxdan ölkəmizdən qovaydım, sənəsən onun hərəz-hərəzə sözlərinə qulaq asırsan. Bu boyda var-dövləti udmuş adamı hansı fəlakət gözlayıb?!! Bu gün göydəki bürcərin, uledzərlərin tale düzünmü də bizi fəlakət deyil, uğur və xoşbəxtlik vəd edir.

Vidura davam elədi:

— Ey şah, yadindəmi, sənin bu böyük oğlun doğulanda çəqqal kimi necə ulayırdı? Hami deyirdi ki, bütün nəslinə fəlakət getirəcək, camaatı qırğına verəcək. Bil və aghə ol ki, Duryodhana donuna girmiş çəqqaldır sonin sarayında yaşayan. Əmr ver, oyun dayandırılsın.

— Yox, yox, ata, — Duryodhana qısqırdı, — qoy oyun davam eləsin. Və oyun davam elədi.

— İndi nədən oynayacaqsan, ey şah! Məğlubiyyəti boynuna alıb, sarayı rüsvayıcılıq tərk etmək vədəsi yetişməyibmi? — Şakuni istehza ilə soruşdu.

— Mən öz məmlekətimdən oynayıram. Udsan, məmlekətim də, təbəələrim də, ölkəmizin bütün servetləri də sənin olsun!

Məclis əhlinin höycəndən nefesi qısqıldı. Hami yerində donub qalmışdı, dehşət içinde Yudhişthiraya baxındı. Ətrafa çökmiş lal sükütdə zərər saqqıldı, sonra Şakuninin təntənə dolu səsi eşidi:

— Mən uddum!

Duryodhana yerində sıçrayıb sevincənən atılıb-düşməyə başladı. Gözleri hərisliklə parlayır, lovğa-lovğa etrafına boyanırdı.

“Böyük qardaşım var-yoxumuzu uduzdu, — Bhimasena fikir leşdi, — amma dəxli yoxdur, ele ilk döyüşde uduzduqlanın hamisini qaytaracağam”.

“Eyib etmez, qorxuya səbəb yoxdur, — Ərcuna fikirləşdi, — nə qəder ki, bir yerdayık, xoşbəxtlik də bizimlə olacaq”.

Duryodhana barmaqını Yudhişthira tuşlayaraq:

— Bu dilənci indi nədən oynayacaq? — qısqırdı. Bu sözlerden Yudhişthiranın üzü ağappaq ağardı. — Hamımız şahidsiniz ki, o axıra qəder oynamaga söz vermişdi. İndi nədən oynayacağıq? Hanı onun sərvəti?

— Mənim ən böyük sərvətim — qardaşlarımdır, — Yudhişthira leyaqətələ cavab verdi. — Men kiçik qardaşım, şir ürkəli, buga kimi qüvvətli, gözəl-göyçək Nakulanad oynayıram.

— Mən uddum, — Şakuni bağırdı. — Bu gündən Nakula bizim qulcumuzdur. Daha neyin var?

— Bir kiçik qardaşım da var — Sahadeva. Nakula kimi onun da qılınca oynatmaqdə tayı-bərabəri yoxdur. Üstəlik də şahlara aid yasacları — qanun-töroni əzber bilir. Men ondan oynayıram.

Yudhişthira ikinci qardaşını da uduzub, qəm dəryasına batdı.

Cəngavərlik adətinə görə, oyunçunun az-maz varıdat, lap bir cırq hesiri qalıbsa, oyundan çıxa bilməz. İndi neyəsin, kimdən kömək isterin? Onun töqsiri üzündən qardaşlarını qorxunc bir tale gözleyirdi. Bu tale qara buluda dönüb gözlerini tutmuşdu və o bir çıxış yolu görə bilmirdi.

— He, nə oldu? — Şakuni istehza ilə soruşdu. — Sısmaqla meni şübhəyə salırsan. Qorxaram, uduzduqlarını vermek istəmeyənən. Bezen oynamaq ehtirası adəmin başını eله dumanlandırır ki, verdiyi vədi de unudur. İndi nədən oynayacaqsan? Oynamaga bir şeyin qalıb, yoxsa hamisini uduzdun?

— Yox, yox, həle var, — heç vaxt diline yalan getirməyən Yudhişthira leyaqətələ cavab verdi. — İndi mən yaraq xırıldarı Ərcunadan

oynayıram. O Ḣrcunadan ki, mahir bir qayıqçı kimi bizi büyük döyüşlerin qasırğılı döryasından sağ-salamat keçirib; o Ḣrcunadan ki, cewlik vo casaridə tayı-borabəri yoxdur. Mən ondan oynayıram.

Heç bir doqıqə keçməmiş Yudhiştira Ḣrcununu da uduzdu:

- Olub-qalanımdan, düşmənlərin qənimi Bhimasenadan oynayıram. Yer üzünən cəmi canlıları arasında Bharta soyundan olan bu fil misali qəhrəmandan güclüsü yoxdur. İndi ondan oynayıram. Zəri!

Şakuni zərbə atıb:

- Mən uddum, - dedi, - indi nədən oynayacaqsan?

- Monim daha heç nəyim yoxdur. Hər şeyi uduzum. Bir quru canım qalib. Hərgah bu dəfə da udsan, özünü uduzmuş adam ne eləməyo borcludursa, onu etməyo hazırlam.

Şakuninin zorları atması ilə fəlakət halqasını nocib Yudhiştiranın bogazına salması bir oldu.

Şakuni istehza ilə dedi:

- Bir gör necə ağır günaha batdin - özünü uduzdun! O cür vari datın, sərvatın ola-ola no üçün elo alçaq yol seçdin?

- Monim heç nəyim yoxdur. Mən ömründə yalan söz götirməmiş dilimə, inan ki, dahi heç nəyim yoxdu.

- Nəcə yoxdu? Bəs Draupadi? Pəncəl şahın o məğrur qızını, öz arvadını unutmusan? Məgər arvad öz orının malı deyil? Bəxtini sına, arvadından oyna, bir də gördün bəxtin gotirdi, uduzduqlarının hamisi - qardaşlarını, var-dövlətini özüne qaytardım. Ha, necə sözdü?

Salonu dəhşəti bir inilti dolaşdı. Hami gözlayırdı ki, Yudhiştira hər neyin verəcək.

- Yaxşı, son deyən olsun. - Yudhiştira ağır-ağır dilləndi.

- Mən Draupadidən oynayıram. Qoy mənim son ümidiñ gözleri payız şanğılığının loçayıno oxşayan bu qadın olsun. Qadınlara xas bütün kamillik və leyaqotlar onda cəm olub. O, mənən beş oğul bəxş edib. Yer üzündə Draupadidən gözəli yoxdu. Mən ondan oynayıram, qoy oyun başa çatsın.

- Mən uddum, - sonuncu dəfə Şakuninin səsi eşidildi və o artıq gərəksiz olan zorları kənarə tulladı.

- Fəlakət! Dəhşət! Rüsvayçılıq! - Yer-yerdən səslər ucaldı.

Vəzir Vidura üzünü əlləri ilə örtüb, hönkür-hönkür ağladı. Qoca Bhişma başını aşağı saldı, elo bil bu rüsvayçılığı o özü eləmişdi. Şahzadələrin müəllimi gözərini yumdu - kaş kor olaydı, öz şagird-

lərinin - ağılı və kamalı ilə fəxr elədiyi Pandu oğullarının qul kimi qumara qoyulub uduzduğunu görmeyəydi.

Məclis ehlinden yalnız Duryodhana və Karna qalib ədəsi ilə qəhəqəhə ekib gülür və quzğun kimi Panduların başına hərəkənlərdir.

Bharata soyunun en yaxşı oğullarına - Pandulara böyük fəlakət getirmiş bu oyun beləcə başa çatdı.

Dünyanın malına gözünü diken
Gör necə bədbəxtidir müflis olarkən!
Ağlıla dünyani dərk edən bir kəs
Ömrün zorbosindən sarsıla bilməz!

DRAUPADİNİN ALÇALDILMASI HAQQINDA HEKAYƏT

Duryodhana məğrur Draupadının elindən bərk yanlısı idi. İndi elinə girovə düşmüdü, acığını çıxmaga tölesirdi:

- Gedin, Yudhiştiranın o dikbaş arvadını bura gətin! Qoy gelib həyat-bacanı süpürsün.

Müdrük Vidura dözmədi:

- Ay mələn, - ucadan dedi. - Niyə anlamırsan ki, onu alçatmaqla öz əlinə özüne qəbir qazırsan? Bambuk cəmi bir dəfə, ölümündən az önce çıçəkleyir, görünür sənin de eçəl dəmin çatıb ki, bu cür el-qol açımsan. İgid baslığına kesməz, onu tehqir eleməz. Sen Panduların var-dövlətini boa kimi uddun, uduzduqlarını qusduranda gözə ki, boğazın yırtılmışın. Bu namusuz əməlin sonı birbaşa qəbir evinə aparar, özün cəhennəmə, bütün Kauravları da oraya sürükloyırsən. Yeter, el saxla! Bed əməllerinin, günahlarının sayını artırma.

Müdrükler yaxşı deyiblər: sözünü o adama söyle ki, səni eşimş olsun. Duryodhana qoca vezirin öyündə və nəsihotini qulaqardına vurub mehtərinə əmr elədi:

- Yeri, şah qızı Draupadını tocili bura gətir.

Mehtər məğrur Draupadının hüzuruna gelib dedi:

- Dur, düş qabağıma. Hökmərlərin səni gözləyir, ona qaravaşlı elemələsən. Sən daha şah arvadı deyilsən, ərin səni qumara qoyub uduzdu.

- İlahi, qulağım nələr eşidir?! Məgər şah bir şey tapmadı ki, məndən oynadı?

— O, əvvəl bütün var-dövlətini, məmləkətini, qardaşlarını, özünü uduzdu, sonra da səni. Höcət eləmə, düs qabağıma gedək.

— Yox, getmirəm. Tək get, get o qumarbazdan soruş ki, hənsimizi dəha tez uduzdu; məni, yoxsa özünü.

Məhtər Yudhişthiradan bunu sorusunda, daşdan səs çıxdı, məğ-lub şahdan səs çıxmadi. Onun əvəzinə namord Duryodhana dilləndi:

— Qoy Pəncəl şahının qızı özü gəlib soruşsun. Biz də onun eriyle səhəbtinə qulaq asıb feyyaz oləq.

Cavanlığın üzündən nadan Karna şaqqanaq çəkib güldü.

— Ha, ha, cəld ol, get onu gətir bura, bir az aylənək!

Məhtər yenidən Draupadının yanına qayıdış dedi ki, onu şahların məclisindən gözlöyirlər.

Yer üzünən bəzəyi olan bu qadın itətkarlıqla:

— Məni şahlar deyil, acı təleyim gözlöyir, — dedi. — Xahiş edirəm, bir də ora get və soruş ki, Kauravlar mənimlə saygıyla davranacaqlar?

Duryodhana bunu eşidəndə qəhfəhə çəkib güldü:

— Sən bir qudurğanlıq bax! — Sonra üzünü qardaşlara tutub dedi:

— Duşasasana, get, bizim o kəniniz saçından tutub sürüye-sürüye getir bura.

Duşasasana: "İtaat borcumdur" deyib getdi. Kobud sözlərlə Draupadiyı buyurdu ki, arxasında qələsin, Draupadi bu tohqiqe döymədi, hönkür-hönkür ağlayıb ənderuna təref qaçıdı. Arsız Duşasasana arxadan ona çatıb, saçlarından yapışdı. İnce atır qoxuyan ipək hörkükərini biləyinə doladı və bir kəniz kimi sürüye-sürüye getirib Duryodhananın ayaqları altına atdı.

Paltarı cirilmiş, saçları dağılmış Draupadi üzünü Kauravlara tutub qozoblo dedi:

— Tanrılar bu günahı cəzasız qoymaz, bəri onların qəzəbindən qorxun! Saçlarımı yolmayın, paltamı cırmayıñ — Pandu oğulları bunu sizə bağışlamaz, o vaxt heç bir qüvvə, hətta tanrıların mərhəməti də sizi qurtara bilməz.

Duryodhananın kobud qəhfəhəsi bu sözlərə cavab oldu. Her işdə dostunu taqlıd edən Karna da Draupadini əsl salıb güldü. Duşasasana isə ol atıb onun əynindəki libasları cırmağa başladı. Bəle olanda, yanaqları hayadan ol tutub yanan Draupadi ürəyində ecazkar Krishnanı köməyə çağırıldı: "Ulu Krishna! Ümidim sonədir. Cəngavor şərəfi qanunları ilə ol-qolu bağlanmış Pandu oğulları nə sözle, nə də eməl

ile məne kömək edə bilmezler. Sən — iblislerin qənimi, Yer üzünü fitne-fesaddan temizleyen şanlı qehreman, bəs sən niyə bu dar günləndə köməyime gelmirsən?!"

Ele həmin anda qüdrətli Krishnanın şəhəri ilə Draupadinin əynində ber-bozəklı, müşk-enber qoxuyan geyim peyda oldu. Duşasasana bu paltarı cırılcıq, həyadan yanaqları güz alması kimi qızarmış Draupadinin əynində yenisə peyda olur, zərif bedənini gözlərdən gizlədirdi.

Bu vaxt şir bəlekli, dağ cüssəli Bhimasena sıçrayıb qalıdı. Gök gurulmasına andırınan səhəl dəhşətlə bir and içdi:

— Ey Yer üzünən cəmi cengaverləri! Eşidin sözümüz, həle indiyə qədər heç kos belə and içmeyib. Hergah elə ilk döyüdə bu zalimin sinesini parçalayıb, isti qanından içməsem, qoy anamın südü mənə haram olsun, qoy ölümdən sonra ruhum sərgərdan, yuvası dolaşib, əcəddələrinin ruhuna qovuşa bilmesin! Mən sözümüz söyledim.

Toplantıda olanların hamısı bu sözden işdikindi. Draupadi isə üzünü qoca Bhişmaya, Viduraya ve cəmi şahlara tutub dedi:

— Ey müdrik şah və vorular! Sizdən soruşuram: ərim özünü udzanandan sonra mani necə uduza bilerdi? Axi o özünü uduzmaqla adı bir kölə olmuşdu, kölenin isə mendən, yeni şah arvadından oynamığa ixtiyarı yox idi, deməli, o məni uduza bilməz. Buna görə də mən özümü uduzmuş saya bilmərəm. Mən azad adamam və həmişə də azad olacağam.

Duryodhana qışkırdı:

— Yox sən kenizsen!

Dostları da qışkırdırlar:

— Kenizsen, sen, kəniz!

— Hergah qüdrətli dostum istəsə, həmişə də kəniz olacaqsan, — Karna əlavə etdi.

Karnanın bu sözlərindən sonra işıqlı və gözəl Örcuna qalxıb uca-dan dedi:

— Men and içirom ki, dostu düşməndən seçmeyən, zatıraq Karna canını oxumdan qurtara bilməyəcək. O ele bilir zirehde doğuldugu üçün ona kimse bata bilmez. Ancaq Karna da, Duryodhana da, onların bədəmel dostları da — bu pak qadını alçaldanların hamısı mənim oxlarımı tuş olacaq. Himalay dağları yerini deyişir, Güneş öz atəşindən, Ay öz sərinliyindən məhrum olar, ancaq mənim andım öz gücünü itirməz!

Onun ardından Sahadeva da Şakunu öldürceyine and içti. Nakula ise oğl eldi ki, Kauravların hamisinden intiqam almayınca üzü gülmemeyebilir.

Bu dəmdə həyətdə çəqqal uladı, eşşək anqırı, sonra da bayquş vəqallılıtı eşidildi.

Vidura üzünü Dhritaraştraya tutub dedi:

– Bu bədə olamətlər bədbəxtlik vəd edir. Hamımızı allahların cəzası gözlöyür. Sənən böyük oğlun bu pak qadını alçaltmaqla çox ağır günah işlədiib.

Vazirin bu sözlərindən Dhritaraştra bərk qorxuya düşdü, üzünü Draupadiyə tutub dedi:

– Möhtərəm şahbanu, rica edirəm, oğlumun suçundan keçəsən. O bir da belə qoşat eləməz, inan manə. Oğlumun sənən qarşındaki suçlarını yumaq üçün, sonin hor istəyinə canla-başa əmol eleməyə hazırlam. Söylə nə istayırsən?

– Ey böyük şah! Ərimin azadlığını özüne qaytar, bundan başqa səndən heç bir umacağım yoxdur!

– Ərimi azad elədim! Yenə də bir şey istə, mənim üçün bu xoşbəxtlik olardı.

– Onda Pandu oğullarının hamisini azadlığa burax. Bundan başqa heç nə istəmirəm.

– Sənən sözün mənim üçün qanundur. Onları da azad elədim, – Dhritaraştra lütfkarlıqla dedi. – Mən şahlıq taxt-tacını da, vərdövlətinizi da özünüzü qaytarıram.

– Qardaş, gördün atamız başımıza nə oyun açdı? – Duşşasana Duryodhanaya dedi: – Bizi mən əziyyətlə udduqlarımızı birçə dəqiqədə verdi küləyə. İndi biz neçləyək?

– İşlər şuluqdur. Pandular güclü qoşun yiğib üstümüze hücum çəkəcək, torpağımızı at torbasında daşıdıracaq. Eşidin də necə dəhşətli olırdılar?! Draupadinin intiqamını almasalar, ürəkləri soyumayacaq.

– Qorxmayın, – Şakuni səhbətə qarşdı. – İndice Yudhişthiranı oyuna çağırıram. Sizi xilas edərəm.

Adat-anonəyə həmişə hörmətə yanaşan Yudhişthira bu dəfə de oyundan boyun qaçıra bilmədi. Rəqiblər yalnız bir əl oynadılar və fəndir Şakuni bu dəfə də kəlek işlədiib Yudhişthiranı uddu. Udan kimi də dedi:

– Mən Duryodhananın adına oynayıram. Qoy o özü desin ki, bu uduş müqabilində nə istoyır.

Duryodhana dedi:

– Uduzmuş şah öz qardaşları ilə bir yerde on iki il müddətine sürgünə getməlidir. Qoy onlar bu on iki ili məməkətizməndən uzaqlarda, meşəde keçirsinler. Qoy daha bir ili – sürgünün on üçüncü ilini ürəkləri istəyen yerde, ancaq tamiməz yaşasınlar. İşdir, onlardan lap binim kimsə tanımış olsa, daha on iki il sürgündə qalmaga borcludurlar. Qərarım belədir ve mən öz qərardin dönmeyəcəyim. Hamımız şahidsiniz ki, o, kənəlli oynadı. Oynadı we ududu!

Məclisde olanların hamisi qəm deryasına batdı. Hami başa düşdü ki, daha heç ne Panduları sürgündən qurtara bilməz...

PANDULARIN SÜRGÜNƏ GETMƏSİ

HAQQINDA HEKAYƏT

Pandu oğullarına felaket üz verəndə, onların sadıq dostu Krisna savaşla məşgül idi. Ərcunanın toyundan sonra İndraprasthada eys-işrətə başı qarşılığından hücum eləyib, başkəndi qusatmışdır (mühəsirəye almışdır). Krisna bu soraqı eşitək telem-tolosik vətənə qayndıb ordularını düşmən üzərinə yeridi. Az bir vaxtda düşmənin bütün başbuğlarını qılıncdan keçirdi. Ox atanlarını, gərdənə surenlerini qırıb, ölkəni yağıldan temizlədi.

Dostlarının başına gəlmış müsibətdən sonra tutan kimi İndraprastheye döndü. Ancaq olan olmuşdu, olacağə çəre yox idi. Pandular sürgünə getməyə hazırlanırdılar. Ərcuna dostunu görüb sevindи:

– Krisna, qardaşım, səndən bir təvəqqəm var. Doğma bacım, mənim vəfali Śubhadramı burada tek qoyma, gedəndə özünlə apar. Onu mənim və öz həyatın kimi qorù. Mən sürgündən qayıdana kimi qoyma fikir eleshin.

Krisna da and içdi ki, Ərcunanın xahişinə can-başa eməl eleyəcək.

Pandu oğullarını sürgünə yola salmaq üçün vezir Vidura da İndraprastheye gelmişdi. O, üzünü Yudhişthiraya tutub kövrəlkövrole dedi:

– Anan sarıdan narahat olma. Sizin kimi biz onu göz üstündə saxlayacaq, heç nedən korluğu olmayıcaq. Arxayın gedin və sürgün müddəti başa çatanan sonra sağ-salamat qayıdin. Biz hamımız - şahlar və vezirler, brehmən və eserlər, hamı, hamı sizin yolunuzu hoşrolə gözləyecək.

Sahbanu Kunti ağlaya-ağlaya dedi:

— Yox, yox, getmeyin! Siz həmişə rahmdil və edaletli olmusunuz, bəs nə üçün tənrlər səro qarşı bu cür qəddardır? Hərəkət bilsədim ki, sizi belə bir hədbəttəklik gəzliyir, hələ körpəlikdən hamidən gizlədər, Dhritarəştrən sarayından uzaqlarda saxlayıb böyüdürdim. Onun tək gözləri yox, qəlbə də kordur. Öz övladlarının törtəndiyi cinayatları nə görür, nə duyur. Kaş mən də kor olaydım, sizi dilənci qıyasosunda colayı-vəten görməyəydim. Mənə rehminiz gölsin, balalarımı olımdan almayıñ! Bari hamisini birdən almayıñ! İzin verin, heç olmasa kiçik oğlum, sonbeşiyim yanında qalsın, bu qoca yaşında mənə tesoli olsun. Sahadeva, yalvarıram, bari son məni tərk etmə, yanında qal!

Sahbanu Kunti üst-başını cirib ağlayır, göz yaşlarını saçıyla silo-silo yalvarırdı. Oğlanları bir-bir golib analarının qarşısında baş oydular, dinnəcə VIDALASIB bir-birinin ardınca sarayı tərk etdilər. Küçədə iynə atsaydın, yerə düşməzdə. Camaat Panduları yola salmağa gəlməşdi, hamı ağlayırdı. Vəfali Draupadi de Pandularla birge sürgünə yollandı. Geyimino yaraşqı verən bu qadın indi sadə zahid paltarı geyib, saçını ciyinə tökmüşdü, əriyə yanaşti addimlayırdı. Pandular Draupadi ilə birgə şəhər alaqapısından keçib tozlu yolla meşyə üz qoydular.

Vidura Pandu oğullarını yola salıb Kauravların başkəndinə qayıtdı. Elə həmin gün kor şah onu yanına çağırıb sorğu-sualə çəkdi:

— Mən hamisini sonin dilindən cəitmək istiyirəm. Danış görüm, Pandu oğulları necə getdilər, özlərini necə apardılar, mənim haqqında nə deyirdilər. Yerli-yataqlı hamisini danış.

— Mənim gördükklərimi heç düşmən da görməsin, — Vidura dedi. — Birço-birco danışım, son də qulaq as. Yudhisthira paltarının etəyini üzüntü tutub gedirdi. Ya hökmdar, bu o deməkdir ki, o indi də senin övladlarına qardaş kimi sevgi ile baxır, ancaq qorxu ki, qeyri-ixtiyari baxışlarında qozob parlaya bilər və sizlərdən kimse bə qəzəbi özüñə aid eloyır. Buna görə də gözlərini örtüb yeriyirdi. Bhimasena öz əlləriñə baxa-baxa yeriyirdi. Bu o deməkdir ki, Bhimasena bu əlləri ilə alacağı qisas barədə düşünürdü. Ərcuna bilərkən toz qaldıraraq və bu tozun necə ətrafa səpaləndiyinən tamaşa eləyə-eləyə gedirdi. Ya hökmdar, bu o deməkdir ki, o, xəyalında gelecek döyüş meydanını görür, min-min toz zərrəsini düşmən üzerine yağıdıracaq min-min ox kimi tosovvür eloyır. Nakula ilə Sahadeva isə gedə-gedə

başlarına kül eleyirdi. Ya hökmdar, bu o deməkdir ki, o, qısaça çığı yetişəndə onları öldürəcəyi esqərlərin arvadları bax, beləcə yaslayacaqlar.

Veziр sözünü deyib qurtaranda Dhritaraştrən başı köksüne düşdü. Bharata elinin aqsaqqalı Bhişma dedi:

— Senin böyük oğlun dəhsətli cinayət işlətdi. On üç ildən sonra senin soyunun köküñü kesəcəklər, ey şah. Buna görə qoy indən belə sizlərdən heç kəs günah iş görməsin. Qoy haqq-ədaletlə qol-boyun yaşasınlar, o qadir ölüm tanrisinin qarşısında öz suçlarını arturmasınlar. Sen mənim kötүcəmson, senin sarayında yaşayıram və həmişə sendən saygı görmüşüm. Döyüş meydanında da sənə kömək eleyəcəyəm, ancaq yənə deyirəm — qoy senin oğulların bundan sonra heç bir haqıslıqla yol verməsinlər.

Sonra Drona yaxına gelib söylədi:

— Uzun illər sen mənə yemek-içmək vermisən. Senin sarayında şad-xürrəm ömüri sürmüsəm və heç vaxt bunu unutmaram. Men də senin tərefindən vuruşacağam, ancaq ürəyim deyir ki, heqiqət Panduların tərefindən.

Qoca şahın qəlbini təşviş bürüdü və o ürəyində qərara aldı ki, indən belə böyük oğluna göz olacaq, qoymayaq onu Pandulara pişlik eləsin.

* * *

Bu minvalda neçə ay keçdi. Günlerin bir günü Duryodhana bütün dostlarını bir yerə yiğib teşvişə dedi:

— Mən gecə-gündüz onu düşünürem ki, Pandular verdikləri andı pozub, buraya qayıtsalar, yaxud atam yumşalıb onları geri çağırısa, onda biz neyleyəcəyik? Onlar bize rehm etməyəcəklər, çünki bizdən heç vaxt merhəmet görmeyiblər. İndi biz nə eloyək?

Birinci Şakuni dilləndi:

— E qibley-aləm, sen ebes yero narahat olursan. Pandular verdikləri andı heç vaxt pozmazlar. Hərəkət atan onları sürgündən qayıtsara, bize yaxşıdır. Həmişə görə qabağında olarlar, bütün işlərini bilerik, qoymarıq kiminləse ittifaqa girsinlər. Kefini pozma, rahat yaşa, zaman özü göstərər ki, biz nə eləmeliyik.

Duşşasana da onun sözüne qüvvət verib dedi:

— Şakuni doğru buyurur. Ah, o necə də müdrikdir. Biz həmişə onun merhəmeti ilə durub-otusraq, uduzmariq.

— Yox! — Karna çılğınlıqla bağırdı. — Bu cür yaşamaq olmaz! Gölzömöyn anلامı nədir? Mən Duryodhana ilə dost olmağa söz vermişəm və son nəfəsimə qədər onu qoruyub, ona xidmet eleyəcəyəm. Mənə belə gəlir ki, burada boş-bosunu oturub gözləməkdənəsə, Panduların yaşadıqları meşəye yürüsələməliyik. Nə qədər ki, güclənməyiylə, hamisini son nəfərlərinə qədər qırımlıyalıq.

Ancaq bu bədəmərlər başkənddən heç bir manzıl da aralanmamış şah Dhritarashtra'nın göndərdiyi adamlar onların qabaqlarını kəsib geri qaytardılar. İlk dəfəydi ki, kor şah hökm göstərib oğlunu bədəməldən saxlayırdı. Hərgəh o, zər oynunu da vaxtında dayandırsayıdı, bu hökmün bəhəri daha böyük olardı! Nə Panduların başına bir fəlakət golərdi, nə də öz soyunu gələcəkdə qırığına verərdi. Ancaq Bharata soyunun bu şorətsiz tövəməsi ağlin səsinə qulaq asmadı. Müdirək vəzirlərin məsləhətini eşitmək istəmədi. Buna görə o, Panduların sürgündən qayıtacağı və Kauravlardan intiqam alacağı o qorxuncu günü qorxu içinde gözləməyo məhkum idi.

PANDULARIN ADADAKI HƏYATININ İLK GÜNLƏRİ HAQQINDA HEKAYƏT

Şan-sövkətli Pandular elə ki meşəyə çatıdlılar, Yudhiştira üzünü ulu Güneşə tutub ondan kömək dildi. Axı dörd bir yan keçilməz cəngəllik idı, ağulu ilanların sıfıltısı, vəhşi heyvanların nərlitisi üreyə vəlvəlo salırdı. Meşənin six yerində adamyeyən rakşaslar gizlənmişdi. Bunları bilən və eşidən müdirək şah Yeri-Göyü yaradana üz tutub ondan kömək istədi.

Axı görə, o, axar suya girdi, ovcundakı çiçəkləri Güneşə tutub dua etdi:

— Ey ulu Güneş, bütün Yer üzünün od saçan gözü, Yerin-Göyün əzəl mayası, tanrıların, insanların hakimi! Ey zülmötün qənimi, işığın besiyi! Son ən güclüdən do güclüson, son ən gur işıqdan nurlusən. Son dumanı qovub dağıdır, dəryaların, çayları içirsən. Buludları pəren-poron salır, yağış olub yera çılonməyo məcbur edirsən. Bütün canlılar səndən qidalanır, mərhəmotin hüdudsuzdur. Ulu Güneş, yalvarırıq, kömək et, hayan ol bizo.

Günləri, ayları yaranan Güneş gəydən yero endi, Yudhiştiranın qarşısında dayanıb dedi:

— Sen mənim şənimə gözel-gözel sözler söyledin, men de gol-dim. Sizi darda qoymaram. Al bu qabı, arvadına ver. O nə vaxt istəsə, qab yemekle dolacaq, hələ artıq da qalacaq.

Güneş bunu deyib yena göyde parladı. Yudhiştira isə axar sudan çıxdı, sehrli qabı aparıb arvadı Draupadiyə verdi. Pandular yeyib döyəndən sonra bir de Güneşə suda elədiyor və qorxu-hürküsüz meşəyə girdilər. Lianaların six torunu yara-yara neçə gündüz, neçə gecə meşənin içiyə yol getdilər: ilanlar qaynaşan bataqlıqları, minmim timsah yaşayan çayları keçdilər, axırdı golib günəşli bir çəməna çatıdlılar. Baxıb gördüler ki, bura çox səfəli yerdir, çiçək ciçəyi çağırır, bülbülbül, özü de yaxınlıqdan bir çay axır, suyu göz yaşı kimi dupiduru, adam içdikcə içmək isteyir. Qərara aldılar ki, elə burada məskən salıb yaşasınlar.

Tezliklə meşəde yaşayan bütün heyvan-heşərat soraq tutdu ki, bəs qonşuluqda Yer üzünən on qüdrəti pəhləvanları mesken sahiblər. İlə ilana ötürürdü bu soraq, maral marala, quş quşa, soraq beləce yayla-yayla gedib çatdı adamyeyən rakşasların qulağına. Rakşaslar çoxdandı Pandulardan intiqam almaq istəyirdilər, çünki Bhimasena haçansa onların başçısını öldürmüdü. Gecənin birində zirpi bir rakşas nərlidəyə-nərlidəyə Panduların meskeninə oxşox: gözleri od saçırı, qolları yel dəyirmanının pərlərinə oxsayırdı. Pandular nərlili səsinə çıxıb çox təccüb elədiyor. Rakşas dondan-dona girir, onları qorxutmaq istəyirdi: qabaqcə böyük, böyük dəq boyda oldu, sonra coşqın selə döndü, yüz cür dona girib Panduları qaçırtmaq istədi, ancaq onların heç tükü də torpənmedi. Axırdı Bhimasena lap bezdi, qurşağı çəkib bərk-bərk bağlıdı və ellərini bir-birinə sürəsüre rakşasın üstüne yerdidi.

Rakşas bağırdı:

— Yaxın gelmə, yoxsa peşman olarsan. Parça-parça elərəm səni qardaşlarının gözü qabağında.

Bələ olanda, Bhimasena qollu-budaqlı bir ağacı kökündən çıxardı, başı üzərində hərleyib rakşasın kəlləsinə çaxdı. Rakşas bərk qəzəbləndi, sehr-əfsunla başqa bir ağacı yandırb Bhimasenanın üstüne tulladı. Bhimasena zirək torponib, yanın ağacı ayağı ilə elə havadaca geri itəledi. Sonra ikisi de başlıdı ağacları dibindən çıxırb bir-birinin üstüne atmağa, beləce meşənin yarısını lütlədilər. Axırdı Bhimasena rakşası qolları arasına alıb elə sıxdı ki, o boğulub cohan-nəmə vasıl oldu.

Bu qələbə sonra küləyin qovdugu bulud kimi bütün məşəni geddi. Adada yaşıyan yaradılmışın hamısı qohrəmanlara min alqış dedi. Rakşaslar isə qorxub bir daha Pandulara yaxın gəlmədir.

Məşədəki həyatın on üç ayı ötüb keçəndən sonra Bhimasena yavaş-yavaş başlıdı xıffət eləməyə. Axi neçə müddət idi döyüş arabsına minnmirdi. Hünor göstərmirdi. Axırda dözmədi, Yudhiştiranın yanına gəlib dedi:

— Ey Bharata soyunun foxri, söylə, adada ömür sürüb, ədalət və yaxşılıq əhdinə vəfa qılmaqla, biz na eldə etmiş olurq! Düşənələr ki məməkəti bizzən ədalət və yaxşılıq yoluyla almayıblar. Sən cəngavər andı ilə əl-qolumuzu bağladın, onlar da bundan tutalqa yapdlar; əlağın meyvosunu, axşağı inəyini necə ahrlarsa, onlar da elcə taxt-tacı əlimizdən aldılars. Bu miskin sığınacaq yalmız acıclara yaraşır. Təhlükədən yalnız qorxaqlar qaçar, monim üçün anlaşımsız sədəqətdən no çıxar! Hökmətar üçün Yer üzündə bir həqiqət var: məməkəti gəlişmə yoluна qoymaq! Bizimsə meməkətimiz yoxdur. Məşəni tork edib qılınc gücüne xanədanı özümüze qaytarmaşıq! Bism üçün an böyük ədalət budur!

Yudhiştira tomkının pozmadan cavab verdi:

— Sənin sözünən nəşər kimi qəlbimi deşsə də, danışmağı sənə yasaq edə bilmərəm. Ancaq həmişəlik yadında saxla ki, kişi sözündən qaçmaz, cəngavər öz andını pozmaz; dünya yaranandan bəri belə olub, dünya durduqca da belə olacaq. Şahlar toplantısında verdiyim sözə dönük çıxmaram; gəl bu barədə danışmayaq. Monim üçün do ağırdır belə yaşamaq. Ancaq neylayəsən, cütçü səpədiyi toxumun cürcəməsinə sabırlı gözəldiyi kimi, biz da gərek sürgün müddətinin bitməsini gözlayok. Namus və vicdan belə tələb eləyir.

— Döyüş namussuzluq sayla bilməz! — Bhimasena səsini qaldırdı. — Namussuzluq odur ki, düşməni öldürmək fürsətinə əldən buraxasan. Düşənəni öldürdəndən sonra cəhənnome düşsən bele, ora sənə connət görənər. Sarala-sarala yaşamaqdansa, mərd-mərdano əlmək yaxşıdır. Ərcunaya baxanda yazığım golur, tələya düşmüs şir kimi çırpinır, darixir, xıffət eloyır. Düşənələrin canına vəlvəle salan möcüzəli ox-yay qurmuş lianatok komanın bir künçünə atılıb.

Yudhiştira fikirli-fikirli dilləndi:

— Aqillor deyiblər ki, düşməni əfv etmək özü də bir hünərdir, kılışılıkdir.

— Əfv etmək?! — Bhimasena bağırdı. — Sən cəngavər kimi deyil, brōhman kimi danışırsan! Heç bilirsən, sənin rohmdilliyyin neyə

sonuclaran? Bizim və meməkətin mehvı ile! Yaxşı, tutaq ki, bu on iki ili biz birteher dözdük. Bes sonra? O bir ili necə yaşayacaq ki, heç kes bizi tanıya bilməsin? Səni — Yer üzünən eşrefini, yaxud məni — dağ cüssəli pəhləvəni kim tanımaya biler? Ərcuna da, maşallah, sehrada su quyusu qıraqında bitmiş qollu-budaqlı ağac kimi uzaqdan gol-gel deyir, kim onu tanımaya biler? Həttə kiçik qardaşlarımız — bir cüt cavan şıra oxşayan Nakula və Sahadeva da lap min adamın içinde boy-buxunları seçilir. Neyi gözleyirik biz? On iki illik sərsəri sürgündən keçirdiyimiz her aylı bir il sayaq! Ele olsa, artıq on üç ilimiz başa çatıb və deməli biz döyüşə hazırlaşmalıyıq. Cəngavər üçün döyüş həqiqətindən böyük həqiqət ola bilmez.

— Sen haqlısan, ey şirbəklə qəhrəman. Ancaq aqillerin başqa bir nəsibətini unutma: “Güçünə yox, ağlına givən”, yalnız yaxşı düşünlümüş döyüş sərkərdəye qəlebə getirə biler. İndi Duryodhana çox güclüdür. Bizzən aldığı qızılın gücünə eşgərlərin hörmətini qazanıb, döyüş fillərimiz, yaraq-əslehəmiz de onun elindədir. Cinayət etdiklərinə görə cazallardırıqzı bütün hökmədarları öz tərəfinə çekib, hamisini pulla elə atıb. İndi onlar Duryodhananın yolunda canlarını dançırlar. Döyüş arabası döyüşündə tayı-berəberi olmayan Karna, bizim öyrətənəmiz Drona və bir çox yenilmez igidler de onun tərəfindən vuruşacaqlar. Buna görə deyirəm, döyüş barede düşünmek hələ tezdir. Sürgün müddəti qurtarar və biz ehdimizi pozmadan böyük bir qoşun yığıb taxt-tacı da, döyüş şəhərtini de özümüzə qaytararıq. Ürəyinə toxraq ver və yadda saxla ki:

Yer ilə, Götür ilə elləşən nəheng,
İster ya fil olsun, ister ejdaha,
Özü tek yürüyüle ne edə biler?
Tek əldən səs çıxmaz — belə deyiblər!..

Dəşənan sey ilə yonar qayani,
Kılıngı zərb ilə qığlıcum saçar,
Vaxt keçər, görərsən bir gözəl şəhər
Dağların qoynunda güntək nur saçar.

Heç vaxt, heç ne asan eməle gelmir,
Tonbel nəsibəsizdir, igid — adlıdır!
Ağlın, zəhmətin behəsi kimi
Yetişən bir şirin nübar dadlıdır.

MÖCÜZƏLİ YARAĞIN GÖTİRİLMƏSİ HAQQINDA HEKAYƏT

Panduların meşadəki hayatı ov ovlamaqda və şirin söhbötlerde keçirdi. Onlar tez-tez abidlərin komasına da bas çökirdilər. Abidlər cavan yaşlarından doğma şəhər və kəndlərin tərk elayıb, məşəliyə çökləmişdilər, guşənişin yaşayır, ömrü-günlərini xoyal aləmində, dörn düşüncələrdən keçirirdilər. Onların bir çoxu dörn bilik qazanmışdı. Abidlər ağılın və məntiqin köməyi ilə üzükleri oxuyur, uzaq keçmişin canlandırır, hətta gelecekəndən de soraq vere bilirdilər. Onlar Pandu oğullarına tanrıları və ölməz qəhrəmanların böyük-böyük hünərləri barədə iibrəli rəvayətlər danışmışdılar. Bu aqillərdən biri Yudhişthiraya demişdi ki, Himalay dağlarının elçatmadı, üynetməz zirvəsində yaşayan allahların əlinde schrili bir yaraq var, o yaraq kimin əlində olsa, dünyada heç kəs ona bata bilməz.

Bunu eşidən Yudhişthira schrili yarağı əldə etmək xöyalına düşmüdü. Ancaq bu qorxulu, gedər-gelmez sefər kimi yollasın?

Özü getso, könvhövələ qardaşları o saat cumalar İndraprasthaya, orada da dushmanın əlinə keçib möhv olarlar. Bhimasesna getso, Pandular arxasında qalar, rakşaslar, başqa yurticilar ayaq açırlar üstlərində.

Nakula və Sahadevani isə həle göndərmək olmaz, igit olsalar da, hələ çox cavandırlar, borka-boşa düşmeyiblər. Birce yaraq xırıldarı, qoçaq və çevik Ərcuna qalırı. Yudhişthira çox götür-qoydan sonra sefər onu göndərmək qorarına gəldi. Üzünü Ərcunaya tutub dedi:

— Mon səni başı dumanlı-çənləi Himalay dağlarına göndərmək istəyiram. Himalayın ən uca — üynetməz, gozisizməz zirvəsində allahlar məskən salıblar. Gedib onların hökrəndə, hamını görən, özü görünməyən mingözülü allah İndradan schrili yarağın yerini öyrənərsən. Bu cəngaver-allah sənin xətrini çox istəyir. Göy qurşağından qayırılmış kamani da, oxu heç vaxt tükənməyən sadaxı da bir vaxtlar o sono bağışlayıb. Çahiş, bu ölməz tanrıının qəlbine yol tap, schrili yarağı istə. Bu yaraq bizdə olsa, Kauravlara asanlıqla qalib gələrək. Ancaq mən söz verməlisən ki, bizi heç vaxt unutmayacaq və özündən müğayat olacaqsan. Hədə-qorxu qarşısında geri çıxılmə, dava xatirinə də dava eləmə. Axar suya dayanma, hər deyilənə də inanma. İmkan vermə ki, səni yoldan saxlasınlar. Son məqsədina və sağ-salamat geri dönməyə can at.

Ərcuna qardaşları ilə xudahafızlaşdı. Draupadiyo tozim elədi və yubanmadan yola düşdü. Az getdi, çox getdi, gecələr yatmadı, gün-

düzələr dincəlmədi, gelib çıxdı Himalayın etəyinə. Bütün gücünü toplayıb, iki-üç sıçrayışla özünü yetirdi dağın başına. Baxdı orada, qollu-budaqlı bir ağacın altında qoca bir abid oyleşib, üz-gözündən nər yağır. Qoca onu görüb soruşdu:

— Sən kimən, ey polad geyimli cavan? Bu ox-yay, qılinc nədir? Niye bilmirsən ki, zahidlərin bu dinc məskənində yaraq gəzdirmək güləmlədi? Qılincımı, ox-yayını tulla, burada heç kəs sənə deyib toxunxz.

Ərcuna saygıyla baş endirib:

— Üz vurma, — dedi, — bunu edə bilmerəm.

— Ey igit, gel daşı tök etəyindən, yarağını tulla, sənə dedim axı, bu dinc məskəndə yarağa ehtiyac yoxdur.

— Yox, heç vaxt! — Ərcuna ucadan dedi. — Cəngaver yarağı olın-dən buraxmaz. Canımdan keçərəm, ox-yay və qılincdan keçmərəm.

Birdən zahidin görkəmi deyişilməyə başladı. İxtiyar qoca göz qabağından dönüb minağzlı, qüdrətli allah İndra oldu. İldirrim gurultusunu andıran bir səsle gülüb Ərcunaya dedi:

— Xoşuma goldin, ey igit. Sən eşil cəngavərən. Izin verirəm, ürəyindən keçəni istəyə bilərsən. Heç neyi səndən əşrigemərom.

— Ulu tanrı, menim səndən yalnız bir istəyim var: allahların schrili yarağını ver mənə.

— Yox, yox, birce bunu demə. İstəyirsin, sənə olməzlik bəxş eləyim, həmişəlik qal allahların məskənində, istəyirsin, sənə əbədi xoşbəxtlik verim, dünya malından qəni eləyim.

— Yox, schrili yaraqdan başqa səndən heç na istəmirəm, heç neyə can atmırəm.

— Yaxşı, səndəyen olsun. Ancaq bil və agah ol ki, bu yaraq tanrı-ların ən yeniləməz və qüdrətli — üçgözülü Şivadadır. Yadında saxla ki, Şiva almındakı gözün ateşilə allahların özünü də yandırb külo döndərə bilər, buna görə çalış onun qazəbinə gelməyəsen. Əlvida!

Tanrı-cəngaver İndra bunu deyib qeyb oldu. Ərcuna Şivanı axtarmağa yoldı. Neço gün, neço gecə gozib dolaşdı, axırdı gelib qoriba bir meşyə düşdü, buradakı ağacların yarpağı yox idi, başdan-basa çıçəkə örtülmüşdü, gölündən qırızı, mavi şanagüller çıçək açmışdı, çəməndə quyuğu göy qurşağına oxşayan tovuzquşları gəzisiirdi. Bülbüllerin cəh-cohi, dağ çaylarının zümzümesi adamı mest eləyirdi.

Birdən Ərcuna dağ-daşı lərzəye salan bir tappılıtı eşitdi. Cəngəl-lidən nəhəng bir qaban sıçrayıb çıxdı, xəncər dişlerini qıcıyıb onun

üstünə cumdu. Ərcuna neçə vaxt idi ov üçün darıxmışdı, qabanı görəndə bərk sevindi və cold nişan alıb atdı, ildürüm qayaya sancılan kimi Ərcunanın oxu da qabanın böyrüne sancıldı. Ancaq hemin anda kiminsə atlığı daha bir ox qabanı köksündən yaraladı və ağacların arxasından gözəl qızlarını ehətesində naməlum bir ovçu çıxdı. Ovçunun cöhəsi qızıl kimi işq saçırı, o elə gözəl idi ki, golişiyələ dörd torof gül-çiçək açdı.

— Sən kimson, ey qızıl cöhərlə iigid? — Ərcuna təaccübə soruşdu?
— Bu ilahi gözellərin arasında bu meşədə ne edirsin? Hərgah sen ovçusansa, ovçuluğun qayda-qanununu da gərək bilesen. Mənim qonimtiməni niya ox atırsan?

— Yox, bu qaban mənim qənimətmətdi, — naməlum ovçu etiraz elədi. — Uzaq keçmişlərdən bu meşə bizim oylaqımızdır, ovçuluğun qayda-törəsinə də yaxşı bolədiğim.

Ərcuna bərk qəzəblənlənib dedi:

— Bu qabanı birinci gün men görüb vurmüşəm və onu heç kəsə verməram. Buradan rədd olmasan, səni də öldürərem.

Ərcuna bunu deyilə min oxla naməlum ovçunun sinəsini oxladı, ancaq ovçu dolu kimi sinəsini döyoqlayən oxların qabağında dağ kimi törpənməz dayanmışdı. Ərcunaya baxıb istehza ilə gülmüşəyirdi.

Ərcuna lap mat qaldı: "Bu na tanrı bilməcsədisi, görəsen? — düşündü. — Axi göy qurşağından düzüldilmiş bu ox-yayın qabağında heç kəs dayana bilərmə. İndi onu necə öldürürüm?" Əlacı kəsilmış Ərcuna nəhəng kaməni deyənək kimi qaldırıb ovçunun başına çırpmaga başladı, ancaq o, kaməni Ərcunanın elindən dartub aldı və kənara tulladı. Yenilməz Pandu oğlu ovçunu qılıncla, yumruqla, ağaclla, daşla vurdı, ancaq ona bata bilmədi, axırdı ovçu təngə gelib özü Ərcunaya girişdi, bir göz qırıpında onu ot saplaşığı kimi ezdı.

Ərcuna huşu özüne gələndə gördü ki, ovçunun alnında üçüncü göz parıldayıb, başa düşdü ki, taleye boyun eyməlidir. Qüdrətli rəqibinin qabağında yeri öpüb dedi:

— Məni bağışla, indi anladım ki, bayaqdan üçgözülü allah Şiva ilə vuruşmuşəm. Mən sənə siğınram, ey qüdrətli Şiva, mənə acı.

Şiva cavabında dedi:

— Sən mənim xoşuma gəldin. Sən cəngaverlərin ən igidisen. Söylə, no istoyırsan?

— Mən burası bir məqsədə: insan və allahların, rakşas və ruhların canına qorxu salan, möhəş günündə bütün canlıları yandırıb küle

dönderən möcüzəli yarağı istəməyə gelmişəm. Min-min şimşek saçan, Günsə kimi parıldayan bu yarağı ver mənə.

Allah Şiva dedi:

— Yaxşı, istediyini verərem, ey qüdretli qəhrəman. Ancaq bir şərtim var: böyük ehtiyac olmadan gərk onu işlətməyə! Yadında saxla ki, insanlın bu yaraqdan xəberi yoxdur. Hərgəl ehtiyatsızlıq elesen, o bütün dünyani yandırıb küle dönderər, Yer üzündə həyat məhv olar. Bu yarağı tekce el ilə deyil, baxışla, yaxud fikirle də işə salmaq mümkünəndür. Ehtiyatlı ol!

Ölüm allahu, müdrik Yama heyət içinde donub qalmış Ərcunaya dedi:

"Yalanla banşa bilmirsən heç vaxt,
Qır, dağıt alçaq riyakarları!
Mən sənə verirəm, etə edirəm
Məhv etmək haqqını zülmkarları!
Senin qəzəbinin vuran elindən
Qurtarmaz bir nəfər alçaq bu gündən".

Sonra deniz allahu, Yer-Göy sularının hökməarı Varuna dilləndi:

Bahçıq toru var mende çox gözəl,
Sənə bağışlayıb o toru men, gol.
Fikri-düşüncəsi naqış oları
Bu gündən o torda can verən gərək!
Haqqın, edaletin tentənesini
Inan ki, çox görmək istəyir ürek!

Ən axırdı Yer üzündəki bütün xəzinələrin tanrışı Kubera üzünü Ərcunaya tutub dedi:

Götür, mən hədiyyə verirəm sənə
Bu döyüş paltarı, geyimlərini
Kim ki, bu paltarı səynine geydi,
Döyüş meydənında görünməz gözə, —
Ona no ox batar, no da ki nizə!

Ərcuna bu hediyələri heyət ve minnetdarlıqla qəbul elədi, çiçək və meyve yiğib allahlara bəxs elədi. Tannıların qabağında yeri öpüb dikələndə isə dağların zirvəsində heç kəsi görmədi.

Az keçmiş Yeri-Göyü titrodon bir gurultu eşidildi, Göy üzü göz-qamaşdırıcı işığa boyandı. Allahların döyük arabası işığa saça-saca Göydön enib, Örcunanın karşısında dayandı.

— Ey şanlı qohroman — gurdunoçi dedi. — Məni sonin yanına Göydön hökmdarı, mingözlü İndra göndərib. Döyük arabama min, səni bir göz qırpmında onun barigahına çatdırıb.

Beləcə, Örcuna Göyo qalxıb, allah İndranın hüzurunda dayandı, İndra dedi:

Son dünyaya golon gün mön beşiyinin başında olmuşam. Məni özün ikiinci ata bilməlisen. Oğlum, sevinirəm ki, bu gün yanına golmison. Olmox tanrıların yarağında sən görəmək monim üçün xoşbaxlıkdir. Ancaq öncə yarağı islotmayı öyrənməlisən. Buna görə gərək beş il monim sarayında qalasan, yalnız bu yarağına bütün sirlorundan hali elandan sonra qardaşlarının yanına qayıda bilərsən.

Və Örcuna bir müddət Göy hüdudlarında qaldı.

NAL VƏ DAMAYANTİ HAQQINDA HEKAYƏT

Pandu oğulları meşədə dinc yaşamaqdaydılar. İlkler ötür, ancaq Örcuna qayitmırkı ki, qayitmırkı. Yudhiştıra qəm dünyasına batmışdı, heç cür toxraq təpa bilmirdi. Bir gün yeno komanın ağızında oturmuşdu, fikir eləyirdi. Bu vaxt bir qoca abid ona yaxınlaşıb dörđinin sobabını sorudu. Yudhiştıra dedi:

— Müdrik ata, dohşaltı folakot üz verib bizə. — Sonra da başlarına golon müsibətləri ətraflı, yerli-yerində ona nağıl cələvi wərəqələri yaşara-yaşara soruşdu. — Ey pirani qoca, indi özün söylo, Yer üzündə monim kimi bodbaxt hökmdar olubmu? Elə bir zavallı tanıırsanı ki, monim qodır ozab çokmış olsun?

— Ey nəcib insan, hörgəh son və qardaşların izin vəsoniz, sizə ibrotlu bi hekayot nağıl elərom, onda görorsiniz ki, Yer üzündə siz-dən do böyük ozablarla qatlaşmış bir hökmdar yaşıyib.

— Ata, lütf elə, o hekayot bizo danış, — Yudhiştıra xahiş cəldi.

Bəlo rəvayət eləyirək, qadım zamanlarında Yer üzündə Nal adlı bir padşah yaşıyırmış. Bu cavan, gözəl-göyçək padşahın qoçaqlıqda tayı-boraborı yoxmuş, var-dövləti başından aşırımış. Ən çox da at çapmaq moharətiylə şöhrət qazanıbmış. O, döyük arabasına minondo, atlar tufanın qovduğu buludlar kimi qanad açıb uçarmış.

Qonşu məmləkətde ise Damayanti adında bir şah qızı yaşıyır-mış. Bu badamgözlü, incəbelli qız cələvi gözəlmış ki, bozən adamın gözü qamaşırıb, Yer üzünün qalan gözəlləri onun elinə su tökməyə yarar deyilmiş. Dünyanın her yerində onun gözəlliyyindən söz açır, eşiqinə şir, noğmə qoşurdular.

Bir gün Nal ov vaxtı qızıl ləlekli qu quşu tutur. Quş dilə gelib deyir:

— Ey şah, məni burax, sənə yaxşılığım keçər. Gedib Damayan-tıyo sonin barende danişaram. Bilirem ki, sən görməyə-görməyə bir könüldən min könlüle ona aşiq olmuşsan, onun hesrəti ile yaşıyırsan. Məni buraxsan, ona sonin eşiqindən danişaram ve ola bilsin ki, o da səni böyənib sevər.

Nal quşu buraxdı, o da vedini yerine yetirdi. Gedib Nalı o qədər torfliydi ki, Damayanti bir könüldən min könlüle ona vuruldu, daha yemedi, içmədi, yatmadı. Qız bütün günü ah-zar eləyir, Nalın fikrini çəkirdi.

Qızın bu halını göründə padşah car çəkdirdib elan eledi ki, bos gözünün ağı-qarası olan birəcə qızı Damayantini ore verir. Dünyanın her yerindən şahlar və şanlı qohremanlar töklüsüb Damayantının atasının sarayına geldilər. Fil ayaqlarının tappiltisi, döyük arabalarının gurultusundan qulaq tutuldu. Başkəndə tələsen gənc qohromanların içarısında aycamallı Nal davardı.

Damayantının ora verilməsindən tokco Yerdəkilor deyil, Göydəki Tanrılar da soraq tutdu. Göy tanrısı İndra, od tanrısı Aqni, su tanrısi Varuna, ölüler soltenətinin tanrısi Yama da döyük arabasına minib Damayantinin atasının məmləkətine üz tutdular.

Onlar yere ener-enməz, yel kimi qanad açıb uçan döyük arabasında eyləşmiş Nalı gördülər. Tanrılar ona dedilər:

— Son özə sedaqtın və motinliyinle ad qazanmışan. Gel bizim előmiz ol. Damayantının yanına gedib denen ki, biz onun qənirsiz gözəlliyyi namino Göydən Yero enmişik. Biz səni bir göz qırpmında onun sarayına çatdırıb. Nal ölçmez tanrıların sözündən çıxmaga ürək eləmədi, tanrıların sözlorunu Damayantıyo çatdırıb. Sonra üriyə ağrıya-ağrıya soruşdu:

— Ey badamgözlü dilber, bu dörd tanrıdan sen kimi özüne er seçcəkəsən?

— Soni, yalnız səni, ey misilsiz qohreman, — Damayanti sevgiyle cavab verdi. — İnsanlar qarşısında da, tanrılar qarşısında da mən səni özümə er seçirəm.

Nal tanrılarının yanına düşüb, şah qızının sözlerini yetirdi.

Tanrılar heç no demedilör. Adaxlı seçmek merasiminde aycamali Damayanti onun elçiliyine gelen bir yox, bəş Nal göründü. Beşi də bir-birinə elə oşşayırdı ki, Damayantinin qəlbini qom-qüssə sardı. Beşi də ona baxıb gülümsəyirdi və bir nişanə yox idi ki, Damayanti bu bəş nəfərin içinde asıl Nalı tənqib ayıra bilsin. Belə olanda, şah qızı onun elçiliyini gölmüş tanrılarıñ özünden kömək istədi:

— Ey qüdratlı tanrılar, — dedi, — men sizdən kömək dileyirom. Men ohd eləmişim ki, yalnız Nala era gedəcəyəm. Sizse onun donuna girib mənə mane olursunuz. Ölərəm, ancaq əhdimə vəfa-sızlıq etmərəm, yalvarıram, mənə kömək eləyin, imkan verin sizin içindən öz sevgiliimi tapıb ayıram.

Bu sözlərdən sonra tanrıların ona rəhami geldi, onları bəni-adəmdən farqləndirən ilahi əlamətləri bürüzo verdilər. Damayanti baxıb gördü ki, bəş Naldan dördünün üst-başı tərtəməzdir, üstlərinə bir zərrə də toz qonmayıb. Başlarına qoysuları çələngin birçə çiçəyi də solmayıb, dördü də göz qırpmadan baxır, dördü də ayaqları yere daymadan havadaca dayanıb və heç bir kölgə salırmış.

Belə olanda, Damayanti bu dörd nəfərə dua eləyib, beşincisini — asıl Nalı özüne ar seçdi.

Tanrılar öz barığaşlarına qayıdarkan yolda Kali adlı iblisə rast gəldilər. Kali iblislərin en murdarı idi, insanlarda qumara chtiras oydadır. İndi da gözəl bir oğlan cildindən gırıb, adaxlı seçiləsi mərasimənə tolosıldı. Eşidəndə ki, Damayanti Nalı özüne er seçib, Kali bərk qəzəbləndi. Nalı səadətdən və səltənətdən məhrum edəcəyinə and içdi.

O, Nalın sarayında məskən salıb gözləmeye başladı ki, bu adıl hökmədar haçan suç işleyəcək, çünkü yalnız bu halda o, Nalın qəlbine gira bilirdi. Ancaq dünya gözəli Damayantinin vüsalına yetmiş Nal qaya-törəni pozmadan, şad-xürüm yaşayardı. Damayanti sevimiли ərinə iki gözəl övlad — şir balasına oxşayan bir oğlan və şanagülü qönçəsi kimi bir qız baxş eləmişdi.

Iblis Kali yalnız on iki ilden sonra Nalın qəlbine hakim kəsile bildi. O bu adaletli hökmədarın qəlbində yuva salıb, onda qumara ele bir sövq və chtiras oydadi ki, Nal bir dəqiqə də oyunsuz dura bilmirdi. O, gecə-gündüz fasılışez zər oyunu oynayıb bir neçə ayın içində bütün var-dövlətinə ududzu.

Ərinin sərsəmliyini görən Damayanti uşaqları atasının sarayına göndərdi, özü də Nala yalvarmağa başladı ki, bu dehşətli oyuna son

qoysun. Ancaq iblis biçarə Nalı içindən oyur, durmadan oynamaya vadar eləyirdi. Axırdı Nal memléketini, hətta beşək əşyalarını və geyimlərini udubuz meşyə üz qoydu. Vəfəli Damayanti da ərinə qoşulub getdi ki, bu dar gündənde ona hayan olsun. Arvadının ezbələrini görüb özü də ezbək çəken Nal onu dile tutub geri qaytarmaq istədi. Dedi:

— Qulaq as, gör ne deyirəm, vəfəlim mənim. Mən memléketim-dən məhrum olmuşam, yurdsuz-yuvazisiz bir səfəl və dilənciyem. Başımıza gəlmisi bütün müsbətərin suçu mondendir. Bax, bu yol səni aparıb düz atannı memléketinə çıxar. Get, xoşbəxt ol. Mənimle itirdiklərini sən orada tapa bilsən.

— Ah, bunları ecidib bilmək neyime gərekdir? Mən onu bilirom ki, er yorgun düşəndə, arvadı ona yaxşı köməkçi, naxoslayanda işe on yaxşı dormandır. Mən sensiz ata evine qaytmaram.

Xacəlet vo ezbək çökən zavallı Nal vəfəli arvadını atıb qaçmaq qərarına gəldi, o ümid eləyirdi ki, arvadı tek qalsa, ata evinə dönməyə məcbur olar, Damayanti yatmış iken iblis Kalinin təhrükli ilə arvadını meşəde tek qoyub qaçıdı; gedəndə örpəyinin yarısını da kəsib özü ilə apardı. Damayanti aytıb gördü ki, əri yanındakı yoxdu, keçilməz meşəde yalqız, köməksiz qalıb, lap qəm deryasına batdı. Ərinin ha sosledisə, hay verən olmadı, axırdı çarəsi kesiləb onu axtarmağa başladı.

— Hardasan, ey başımın ağası, arxam, dayağım? Niye hay vermirsən, rakşas və ilanlardan, qaban və pelenglərdən məni qorumağa gəlmirsən? Anasını itirmiş ürkək ceyran balası kimi bər qorxunc meşəde yalqız dolaşıram. Seni harada axtarım, kimden soruşum? Kim senin yerini gösterər? Mən qorxu-hürkü bilməden hamidan — pelenglərdən, fillərdən, dağ-dəredən, gül-çökdən səni soruşuram. Hərgəl buradasansa, rəhm elə, gel mene toxraq ver.

Ancaq Damayantiye hay verən olmadı, heç yerdə Naldan bir iznişane tapılmadı.

Keyli gəzib dolaşandan sonra bu qenirsiz xanım böyük bir karvana rast gəldi. Paltarı cirilmiş, saçları çiyinəne dağlımış, gözlerindən divanelik yağan Damayantini görəndə karvan ehli heyret cəldi; ancaq onu qovmadılar. Damayantiye yemək-icmək verib yanlarında saxladılar.

Tezliklə karvan meşə gələnün qraqında dincəlməli oldu. Gecənin bir alemində vəhşə fil sürüsü suvata gəldi. Yüklü el fillərinin görəndə vəhşə fillər berk qəzəbləndilər, karvanı — adamları, yük-atı-

tapdalayıb kurd-xoşil cələdilər. Karvan ohlindən canını qurtaranlar fikirləsdiyor ki, bu felakətə bəis Damayantidir – onu daş-qalaq cəmək istədilər. Damayanti dəhşət içində onlardan qaçıb meşədə gizləndi. O yeno yalqız gəzib dolaşır, Nalı axtarırı.

Günlərin bir günü Damayanti golib bir şəhərə çıxdı. Dilənci görkəməndən bir sarayın yanından keçəndə şahın arvadı pəncərədən baxıb onu gördü, yaziğı göldi, qulluqunu göndərib Damayantini yanına çağırdı. Damayanti başına golən müsibətləri əvvəldən-axıracan şah arvadına danışdı. Şah arvadı ona dedi:

– Aycamallı gözəl, qal sarayımda yaşa, qulaqyoldaşı ol qızıma. Kömük elərik, orını do axtarıb taparsan.

– Qalmağına qalaram, ancaq ohd cələmişəm: erim tapılana qədər no üzümü yuyacağam, no saçımı darayaçağım, no də bər-bezək taxacağam.

Damayantinin atası iso uzun illərdi ki, əriyle birgo sürgüne yollanmış qızını axtarırı. Mömlökötin hər yerinə adamlar göndərmişdi, onlar gecə-gündüz at çapır, qarşılara çıxanlardan Nalla Damayantini soruşturlardı. Ancaq bu axtarışlardan bir fayda hasil olmurdı.

Günlərin bir günü şahın oyalarından biri Damayantinin sığınacaq tapdığını saraya golib çıxdı. Toz-torpağa bulaşmış, saçı daranmış Damayantini göründə barmağını dişliyət ürəyində dedi: "Ey diliqafıl, deyəsan bu odur axtı, dord əlindən bu hala düşüb – suyu qurumuş çaya, üzünü bulud örtmüş aya oxşayır". Sonra Damayantiyə yaxınlaşıb dedi:

– Möhtərom xanım, mən bura sənin atanın buyruğu ilə gəlmisəm. Qayıt evə. Atan da, övladların da dərd-qome batıb. Onlara rohmin golsin.

Övladlarının adını eşidəndə Damayantinin ürəyi dözmədi, cələhəmin gün votonu qayıtdı. Damayantinin atası şad olub, qızını tapan adama min inek bağışladı və başqa bahalı hödiyyələr verdi.

Damayanti iso o doqiqə dünyanın bütün ölkələrinə qasid göndərib onlara buyurdu ki, hər yerde – şəhərlərdə, kəndlərdə, yollarda, bazarlarda car çokib bu şəri oxusunlar:

Olub-qalanını uduzub, sonra
Qızı yatmış qoyub, harusa getdi.
Örpoyn yarısını götürüb, görən
O hara yox oldu, gözlərən itdi?

Sevir, həsrötinə yaşıyr yarın,
Rohm cə, geri dən, yox soraq səndən.
Qanunla, hər bir or öz arvadını
Hifz edib, qorusun gərek düşməndən.

– Kim bu sözlərə hay versə, onun haqqında hor şeyi yerli-yataqlı öyrənen və tez qaydırıb mənə xəber verin.

Qasidələr yol yormaqda, Damayanti onlardan soraq gözləməkdə olısun, size kimdən deyək – Naldan. Nal vəfəli arvadını yalqız buraxıb qaçandan sonra qəm-qüssə içinde meşəni gəzib dolaşır, çıxış yolu təpə bilmirdi. Bir gün gördü meşənin dörənlilikində od yanır, yaxına goləndə alovun içindən bir səs eşidi:

– Məni xilas cə, ey böyük qəhrəman! Men ilanların şahıym, lenet qurbanı olmuşam, neçə illərdir ki, bu odda yanır qovrularum, meni xilas eləsen, sənə qasidələr.

Nal özünü od-alova turub ilanlar şahını oradan çıxardı. İlən da eleme tenbəlliğlə atılıb onu çaldı, birçə anda Nalın görkəmi cə dayışıldı ki, doğma anası görseydi, tanımızdı.

– Nə elədin, ay namerd? – Nal dəhşət içinde qışkırdı. – Axı mən səni ölümündən qurtardım.

– Qorxma, hökmər, bunun sənə böyük faydası olacaq. Zəherim sənin qəlbinə hakim kesilmiş iblise işgəncə verəcək. Həm de bə görkəmədə heç kəs soni taniya bilməyəcək. Sən de sakit, arxayın zəryəyunun incəliklərinə qədər öyrənib, uduzduqlarının hamisini – taxt-tacı, arvadını özünə qaytararsan. Öncəki görkəmini almaq istəsen, bax bu örpeyo bürünərsən.

İlanlar şahi sehrli örpeyi ona verib, yoxa çıxdı.

Nal iso sevgilisinin xıffotını xıffotını eləyo-eləyo yeno meşədə sərgər-dən dolaşmağa başladı. Axırdı golib Quşəl mömləketinin paytaxtı – gözəl Ayoçhuy şəhərinə çıxdı. Eşitdi ki, bunların padşahı özüne mahir bir gerdunəci axtarır. İşə düzəlib, sərtvölvədə yaşamağa başlıdi, soyunu-kökünü gizlədi dedi ki, adı Vahukadır.

Günlərin bir günü Damayantinin göndərdiyi qasidələr bu şəhərə golib car çəke-çəke qızın qoşduğu şəri oxumağa başlıdlar. Nal sevgi və mərhəmət dulu bəsərləri eşidəndə hönkür-hönkür ağladı. Sonra qasidələr sorğu-sualı çəkdi, Damayantini soruştı, ancaq özü-nün kim olduğunu demədi.

Qasidələr Damayantinin yanına dönüb xəbor verdilər ki, bəs Quşəl mömləketində şahın Vahuka adlı çirkin və güdülgələr gerdunəcisi onu

soruşmuş. Axırdı da deyibmiş: "Qoy bu nəcib şahbanu öz bədbəxt orıno qəzəblənməsin, onşuz da o çəkdiyini çəkib".

Damayanti bunu eşitərək öz-özünə dedi: "Şübhesiz, bu, Naldır, bu sözləri yalnız o deyo bilərdi. Bilmirem niyə belə eybəcer olub, ancaq ürəymə damıb ki, bu, Naldır! Görəsen, onu birtəhər bura gətirə bilərməmi? Könüllü gəlməz, utanar".

Damayanti yenə qasidləri Nalın yaşadığı uzaq Quşəl şəhərinə göndərdi.

- Gecə-gündüz dincinizi almadan at çapın. Quşəl şəhərinə yetişib oranın şahına deyin ki, mən ona əre getmək istəyirəm. Ancaq hökmən bunu əlavə eləyin ki, adaxlı seçmək mərasimi sabah şübhətdən olacaq. Hökmərdən mənə sahib olmaq istəyirəm, bir gecədə özünü buraya yetirməlidir.

Bu xəbəri eşidən şah üzünü təza gərdənəcisinə tutub dedi:

- Vahuka, indi söz sonindir, söylə, məni bir gecədə vidarbolların başkəndinə - dünya gözəli Damayantinin atasının sarayına çatdırma bilərsənmi? Şəhər tezən mən hökmən adaxlı seçmək mərasimində olmalıdır.

Nal qom döryasına batıb öz-özüne dedi: "Axı günahım nədir ki, tanrılar məni belə cazähləndirirlər! Damayanti özüne yeni er axtarır. Ancaq bu dəhşətli xəbər heç inanmağım gəlmir. Görək özüm her şeyi öyrənəm", sonra da ucadan dedi:

- Qibleyi-aləm, arzuna əməl etmək borcumdur. Ləngime, qalx döyüş arabasına.

Dörd seçmə at qoşulmuş gərdənə yerindən götürüldü. Nal bütün məharətinə işə saldı. Atlar qanad açıb uçurdu, bar götirmiş tənha bir ağacın yanından yel kimi ötüb keçəndə şah dedi:

- Bu ağaçdakı yarpaqları da, meyvələri da saya bildim.

Nal əvvəl belə bir möcüzəyə inanmadı. Döyüş arabasını saxlayıb ağaçdakı yarpaq və meyvələri saydı və şahın doğru dediyinə omlinə olanda lap mat qaldı.

- Nahaq töccüblənirsen, - padşah dedi. - Cəld saymağın özü de bir verdişdir. Əbəs deyil ki, dünyada zer oyununu məndən yaxşı oynayan yoxdur. Döyüş arabasını məharətlə sürməyi mənə öyrətsən, mən da sənə zer oyununun sırlarını öyrəderəm.

Ela oradaca onlar bildiklorını bir-birlərinə öyrətdilər. Elə ki zer oynamaq məhərəti Nalın ruhuna, qanına işlədi, daha iblisə yer qalmadı, o dərhal Nalın ruhunu tərk edib özüne başqa yuva axtarmağa

uçu. Nal azad oldu. O, yenidən şahla birgə döyüş arabasına qalxıb, bir gecədə Damayantinin sarayına yetişdi.

Döyüş arabasının yaz feslindeki gəy gurultusuna, min-min zenjin sesinə oxşayan sədəsimi eşidənə Damayantinin üreyi quş kimi çırpındı: "Bu odur, - deye düşündü. - Yer üzündə yalnız o, döyüş arabasını bu cür məhərətlə sürə bilər. Yalnız onun atları quş kimi qanad açıb uça bilər". O cəld sarayın damına qalxdı ki, sevgilisini seyr əlesin, ancaq intizarla gözlediyi Nalın əvəzinə güdülgöl və eybəcer Vahukanı gördü. "Qəribədir, o qətiyyən Nala oxşamır, bəs onda ne üçün ona baxanda üreyim bu cür siddətlə çirpinir?" - Damayanti belə düşüne-düşüne çolaq və eybəcer Vahukaya baxmaqdən döymurdu.

Damayanti sevgilisinin böyük ləyaqət və hünər yiyəsi olduğunu anıb öz qulluqçusunu Vahukanın yanına yolladı:

- Ona göz qoy, her şeyi öyrən, - dedi, - sonra gəlib mənə danışarsan.

Qulluqcu nə gərəkdirse, hamisini öyrənib heyət içində geri döndü.

- Xanım, - dedi, - gözümle görməseydim, inanmazdım. Bu gərdənəci addımbaşı möcüzələr göstərir. Əlinin təməsiylə ot-əncər alişib yanır, kuzeler öz-özüne su ilə dolur, solmuş çiçeklərin təravətinə özüne qaytarır.

Damayanti bunu eşitərək oğlu və qızını Nalın yanına göndərdi. Doğma övladlarını görəndə Nalın üreyi dözmədi, hönkür-hönkür ağladı, onları bağrına basıb oxşamağa başladı.

Damayanti dərhal onu qonaq otağına apardı və orada soruşdu ki, günahsız arvadını qorxunc meşəde yalnız atub getmiş Nali tamıymı?

- Soni atüb gedən men deyildim, içimdeki iblis idi, işgəncə vereverə, zorla məni özüyle apardı. İndi onu içimden qovmuşam, qəlbimde iblis deyil, sənə olan sevgim yaşayır, gözəlim, gel səni bağrına basıb.

Bunu deyib, ilanlar şahının ona verdiyi sehrli örpeyi ciyninə saldı, evvelki görkəminə alıb, şəhər gənəsi kimi işləq saçdı. Sonra da öz şəhərinə qayıdış zer oyununda onun bütün var-dövlətini udmuş adama dedi:

- Men gelmişəm. Oyunu davam etdirmək çəgî çatib. Cəngaverlik töresinə görə, sən bu oyundan boyun qaçıra bilməzsən. Başla oyna.

Elə birinci əldən o, vaxtı ilə iblisin təhrkiyələ uduzduqlarının hamısını özünə qaytardı. Nişadlar ölkəsində yenidən şahlıq taxtına əyləşdi. Nal vəfəli arvadı Damayanti ilə birgə uzun illər memlekəti haqq-ədalatlı idarə etdiyi böyük şöhrət yetdi...

— Buna görə, sən ey müdrik Yudhiştira, gərk heç vaxt ümidsizliyə qapılılmayan, sobir və mətanətlə taleyin son hökmünü gözləyən, — deyə aqıl abid öz hekayətini bitirdi. — Sən de öz memlekətini geri qaytaracaq, xoşbəxt ömrü sürəcəksən, bəxt ulduzun bir daha sönüməyacək. İndən belə bir de uduzmayanın deyə bu oyunun bütün sirlərindən səni agah edirəm. Bu gündən üç dünyada — Yerin üstündə, Yerin altında və Gölündə sənə bərabər oyunçu olmayıcaq, kimiñla oynasan, qalib golocokşən.

Müdrik zahid bu sözləri deyib yoxa çıxdı.

XANUMAN HAQQINDA HEKAYƏT

Pandular müdrik zahidlerin dilindən Nal və Damayanti hekayəti kimi çox rövayot və əhvalatlar eçmişdir.

Lakin bu iibratlı rövayotlар, müdrik kəlam və nasihatlər də onların qəlbini sarmış qüssə və təşvişi böyük bilmirdi, axı neçə müdddət idi ki, Ərcunadan bir soraq yox idi. Axırda Pandular dözmədi, Ərcununu tapmaq ümidi ilə Himalay dağları səmtə üz qoydular.

Pandu oğulları və Draupadi Himalay dağlarının gözəögürünməz zirvəsinə çatmaq üçün yüz gündüz və yüz gecə meşyo yol getdilər. Tanrıların qoruduğu çaylardan, sahilində meşə ruhlarının yaşadığı göllərdən su içtilər, yolda neçə-neçə rakşasla qarşılaşır hamısını ram elədilər. Xeyli yol gedəndən sonra axır ki, gəlib Himalayın etəyinə çatdırılar. Dağların yamacını örtən keçilməz meşyo qədəm basdırılar.

Mesənin içiyə bir az getmişdilər ki, ahugözü, incəbelli Draupadi taqətdən düşüb yixildi. Bhimasena görəndə ki, qardaşlarının da yeri-məye heyi qalmayıb, möglüb elədiyi rakşasları çağırıb onlara buyurdu ki, yolcuları dallarına alıb aparsınlar. Rakşasların bir dəstəsi ağacları qırıb yol açır, bir dəstəsi vəhşi heyvanları qovub ilanları öldürür, bir dəstəsi isə Pandulardra Draupadini qolları üstüne alıb bülür qab kimi ehtiyatla aparırdılar.

Bir dofa Pandu oğulları çiçəklı ağaclarla dövrelənmiş dumduru gölün sahilində dincoləndən qızıl külək qızıl şanagül çiçəyinin leçəyini götürüb Draupadının ayaqları altına atdı. Bu gül leçəyi cələ gözəl,

cələ etirli idi ki, aycamallı Draupadının könlündən bu güllerden qom bağlamaq isteyi keçdi.

— Ah, bu gözəl güller harada bitir? — deməye macəl tapmamış, Bhimasena qalxb cengelliye cumdu ki, Draupadının beyəndiyi güləri yığış getirirsın.

Bhimasena suya can atan cavan fil kimi cengelliyi yara-yara, ağacıları qura-qura, kolları ayaqlayaraq gedirdi, hətta poleng və şirler de portən-poren düşmüştü, dönüb arxaya baxmadan qaçırdı.

Bhimasenanın kefi lap kökəlmüşdi, qurşağına bağlılığı böyük balıqqlağının götürüb üfürmeye başladı. Mağaralarla eks-səda verən boru səsi bütün meşəyə yayılıb qorxunu bir az da artırdı.

Bu vaxt meymunlar tayfası başçılarından em müdriki — Xanuman meşəyə teşrif buyurmuşdu ki, şirin və dadlı meyvelərindən yiğib yesin. Balıqqlağının harayım eşidində Xanuman anladı ki, gələn Bhimasenadır. Cəld cığırda kənddən uzanıb quyuğunu ele zərble yero çırpmışa başladı ki, dağ-dəş lərzəye düdü. Bu gurultu səsi Bhimasenanın qulağına çatçaq o, ses gələn səmət cumdu ki, görüsün kimdi sos salan. Gelib Xanumanı gördü — quyuğu tuğ sapına oxşayırdı, üzü tunc kimi pərvəndiydi, qulağ və gözləri al-qırmızı, dişləri iti və ağappaq idi. Bhimasena nərə çəkib meymunun üstüne yeridi, bağışlı teleb elədi ki, cığırдан çəkilib yol versin. Ancaq Xanumanın heç tükü de tərəpənmedi, göz qapaqlarını azca aralayıb tənbəl-tənbəl dilləndi:

— Ay kelpeyser, niya yuxurama haram qatırsan? Görürsən ki, naxosam, özümçün dincolırem? Bil və agah ol ki, sənə bi cığırdañ keçməyə qoymayacağam. Bu beni-adəmlərin deyil, allahların yolu dur. Bu yerə qəder gəlmisən, bəsindir. İsteyirsen qal burada, mermeyve ile dolan, zahidlik ele — buna etirazım yoxdur. Ancaq məni bir de narahat eleme, yoxsa seni cehənnəmə vəsil elərəm.

— Uzun danışma, dur ayağa yol ver. Yoxsa senin özünü cehənəmlik elərəm, — Bhimasena cavabında dedi.

— Dura bilmerem, men xəsta və qocayam, — deyə Xanuman yalandan zarıldı. — Hərgəh bu yoldan keçmək sənə çox vacibdirse, zəhmət çəkib quyuğumu dolan keç.

“Çox yaxşı, — Bhimasena özlüyündə düşündü, — indi sənin quyuğundan qaldırıb, başını ağaca çırıb özərem, onda bilərsən”. Bu fikirle do Xanumanın quyuğundan yapışdı, ha elədi, quyuğu heç bir barmaqça da yerdən aralaya bilmedi. İki elli yapışb dardı, ancaq tük qədərincə də tərpəde bilmedi. Öz-özüne dedi: “Yox, bu adı mey-

mun deyil, yaxşısı budur, ona ehtiram göstərim". Xanumana saygıyla baş endirib dedi:

— Ey meymunların ən qüdrətli, son kimsən? Özüm do görürəm ki, məndən qat-qat güclüsun! Buna görə sənin qarşında baş əyirəm, mərhəmətinə osırgomo məndən.

Bələ olanda, Xanuman kim olduğunu söylədi. Dedi ki, o Külek oğludur və quş kimi uçur. İstəyəndə siçan kimi balaca və dağ kimi nəhong ola bilər.

Bhimasena ona yalvardı ki, mərhəmətini göstərsin, görkəmini, şoklini dəyişsin. Xanuman razi oldu və onun gözü qabağndanca böyük-böyük başı buludlara dırəndi.

Pandu oğlu başını qaldırıb qışkırdı:

— Dayan, dayan! Artıq sənin parlaq çohroni görə bilmirəm. Öncəki kimi ol!

Xanuman da o daqiqə öncəki görkəminə qayıtdı. Bhimasenanın hodisənə təcəbbüləndiyini görən Xanuman onu qıcaqlayıb dedi:

— Sənin və qardaşların barədə hər şeyi bilirəm. Siz suçu olmaya-olmaya əzab çökirsiniz. Qorxmayıñ, sizi darda qoymaram. Mən bili-bili səni gözləyirdim ki, öz köməyimi teklif edim. Siz Kauravlarla döyüşməyə başlayanda, mon onların qoşunu arasıma soxulub öz nərəmlə onları qorxudacağam. Bu, qələbe çalmaqdə sizə kömək edər. İndi isə öz yoluñla get. Bu yol xoxinələr allahı Kuberanın sətonutuna aparır. Gözəl Draupadi üçün axtarğıñ gülləri orada tapa bilərsən. Əlivda.

Yarallah-yarımeymən Xanuman bunu deyib gözdən itdi. İgid Bhimasena isə cığır düşüb gülləri axtarmaya yollandı. Az getdi, çox getdi, axırdı lap uzaqlarda dağın sinesindəki mavi boyunbağıya oxşar bir çay gördü. Bu çay axıb göle töküldü. Gölün üzünü qızıl şanagülü çiçekləri örtmüdü, dağlardan əsən meh çiçeklərin keşiyini çoxən adamyeyən rakşasalar onu üzü qası kimi araya alırdılar.

— Sən kimsən? — soruştular. — Geyimindən zahidə oxşayırsan, ancaq yaraqlı gəlmisin. Məqsədin nədir?

— Mon burası dünyalar gözəli Draupadiyə gül dərməyə gəlmışəm.

— Sən görək bu gülləri bizdən istəyəsən. Gərok ayağımızdan öpüb yalvarasan ki, bəlkə bircəciyiñ sənə verməyə razı olaq.

Bhimasena qeyza gəlib bağıldı.

— İtlilin gözündən! İgid heç vaxt yalvarmaz, könlü istəyəni zorla alar.

Bunu deyiben gölə tullandı və qəfildən duyu ki, yorgunluğu, acliği bir anda yox oldu. Öncəki güc özüne qayıtdı. O, sevinc içinde tezə-tezə və etirli qızıl şanagülləri dermeye başladı. Rakşasalar bərk qəzəblənilər onu oxa, daşa basdırı, nizəye, emuda tutub suda batırmaq istedilər. Belə olanda Bhimasena göldən çıxıb rakşasları xurd-xeşil eleməye başladı: qırdıqlarını qırı, qırı bildənlərini pəren-pəren salıb, yenidən gölə girdi, üzmeye başladı.

Rakşasalarla vuruşusun ses-kübü Panduların qulağına çatan kimi, onlar Bhimasenannın az önce ağacıraq qıraraq açıldığı geniş yolla qardaşlarının köməyinə çatırlar. Ora çatıb gördürlər ki, döyüş bitib, Bhimasena isə kef içinde gölə üzür. Ona qoşulub doyunca çımdırlar. Gümrah ve güclü oldular. Draupadi gül-çiçeklə bezenib düzdəni, ulduzlu şəma, yaxud günün altında bərə vuran göl qəder gözəl oldu.

Pandular bu sehri gölün qirağında məskən salıb Ərcununun yolunu gözəlməyə başladılar. Çünkü mingözü İndranın göndərdiyi Götər elçisi xəber getirmişdi ki, yenilməz qəhrəman tez bir zamanda qardaşlarının yanına qayıdadıq.

Nehayət, cingiltili bir səs dağlarında eks olunub qayıtdı və İndranın qızıl arabasını Ərcuna Göyden Yere endi. Güll-çiçeklə beze-dilmiş Draupadını görüb dedi:

— Ey qənərsiz gözəl, indən belə meşə çiçekleriyle bezenməyə ehtiyac olmayacaq. Götür, bu bezeklärə sənə Götər tanrısi İndra göndərib. Bunlar İndranın ildırımına vurub Götər qurşaqından qoparıldığı qiymətli daşlardan düzəldilib.

Ərcuna boyunbağı və sirğalı, üzük və bilerzikləri Draupadiyə təqdim edədi. Sonra Pandular yüksib meşədəki sügincəaclarına qayıtdılar. Misilsiz qəhrəman Ərcununun tanrılarından aldığı yaraq onların qoluna qüvvət, üreyinə toxraq verdi. İndi Pandular gelecek vuruş barədə qorxusuz-hürküsüz düşünürdürlər.

MANU TUFANI HAQQINDA HEKAYƏT

Pandular meşəyə, sügincəaclarına qayıdib dinc yaşarağa başla-dılar. Yene hər axşam müdrik abidələr onların yoxsul komasına gelir, maraqlı səhəbələr eləyir, qədim əyyamlardan, gelecek qərinələrden söz açırdılar.

Her şeyin səbəbini derk etməyə çalışan Bhimasena bir dəfə abid-dən soruşdu:

— Ey müdrikler müdriki, bütün adamlar büyük Manunu hemişe hörmət və chtiramla yad edirlər. İstiyirəm mənə ve qardaşlarımı onun böyük işlərindən, misilsiz əməllerindən səhbat açasın. Hansı səbəb görə onun adı indiye qədər uca tutulub! Onun haqqında bildiklərini bizi danış.

Pandular yaraqlarını bir kənarə qoyub, qara maral dərisinə bürünməş qocaya yaxın oturdular. Brəhmen hekayətine başlıdı:

— Çok qadim ayyamlarda bu yerlərdə Manu adında bir adam yaşayırmış. Yer üzündən ondan böyük, ondan müdrik şəxs yox imiş. O, ömrü boyu öz əməllerlə bəşər nəslinə böyük fayda verməyə can etmiş. Qüdrətlə tanrıların sevgisini qazanmaq ve onlardan Yer övladı üçün nəsə misilsiz bir bəxşis almaq xatirinə o, həyat nəşeleri və sevinclərindən büsbüütün imtiina elemişdi. O, on min il çayın sahilində bir ayağı üstə durub, əllerini göye uzadaraq yeganə bir duani təkrarlayırmış: "Ey ulu tanrılar, imkan verin, insanlar üçün faydalı bir hünər göstərim".

Bir dəfə ondördüncügəcəlik Ay kimi işildən bir balaca balıq sahile yan alıb Manuya dedi:

— Ey boni-adomlərin an ülvisi, məni xilas elə. İri-iri balıqlar məni təqib edir, udmaq istayırlar. Onların iti dişlerindən canımı necə qurtarın bilmirəm. Yalvarılmam, mən zavalliya kömək elə. Vaxt olar, mən də sona darda qoymaram.

Manunun ona yazılışı geldi, cəld əlini atıb balaca balığı çaydan çıxardı və aparıb su ilə dolu tekneyə saldı. O, balığı yeməleyir, öz balası kimi nazını çəkirdi. Bir müddət sonra balıq böyüdü, daha təkənaya sıçılmışdı.

Balıq yenə dilə golüb Manunu köməyə çağırıldı:

— Ey böyük insan, bura çox darisqaldı, boğuluram. Mənə elə yer tap gen-bol yaşama bilim.

Manu qızıl balığını toknədən çıxarıb gölə buraxdı. Ancaq tezliklə göl de bu möcüzəli balığa darlıq elədi ve o, Manuya yalvardı ki, onu apardı. Qanq çayına buraxınsın. Lakin az bir zamanda balıq o qədər böyüdü ki, bə misilsiz çay da ona darisqal göründü və o yenə Manunu köməyə çağırıldı.

— Günahı və heç bir istəyi olmayan insan! Mən daha bu çayda yaşama bilmirəm. Mən döryada üzümək isteyirəm.

Manu onun bu arzusuna da əməl eləyəndən sonra balıq dedi:

— İndi mənə diqqotlu qulaq as. Sən mənim hər nazıma səbirli dözdün, olından golon yaxşılığı məndən əsirgomedin, buna görə do-

gələcəyin sərrini açmaq isteyirəm sənə. Tezliklə dünyaya dehşetli bir felaket üz vərəcək. Göydən leysan tökeç, dağları, düzəlli sel-su basaq, çaylar, deryalar daşacaq, bütün Yer üzü suyun altında qalıb məhv olacaq. Buna görə sən qabaqcadan iri və möhkəm bir gəmi düzəlt. Hər bitkinin toxumundan, irili-xirdali her canlıdan, fil və böcekdən, şir və siçandan, hər növdən bir cütünü gemiye doldur. Yer üzünü sel-su basanda özün de gemiye qalxıb meni gözle. Vaxt-vedə yetişəndə men böyük və buyuzlu bir balıq cildinə girib senin yanına gələcəyəm.

Balıq bunu deyib dalğaların qoynunda yox oldu. Manu isə hər şeyi onun dediyi kimi eləyib gözleməyə başladı. Tufan qopub dün-yamı sel basanda Manu öz gəmisinə qalxdı. Elə o dəqiqə iri və buyuzlu bir balıq peyda oldu. Manu kendiri açıb atdı, balığın buyuzuna bənd elədi və balıq gəmini yediyənə alıb, coşqun suları yara-ıri iəli apardı.

Bu minvala bir çox illər deryada üzdülər, ancaq bir előcm quru yer tapa bilmedilər. Nehayət, uzaqlarda suyun altından boylanan dağın şış ucu görülsəndi. Bu, Himalayın en uca zirvəsi idi. Manu gəmini qayaya bağlayıb balığı buraxdı. Balıq dedi:

— Hamınız quruya çıxın, yeni həyatın teməlini qoynun. Mən isə bir de görəmeyeəksəniz. Əlvida.

Möcüzəli balıq bunu deyib döryənin dalğalı sularında qeyb oldu.

Yer üzündən su çəkiləndən sonra Manunun hifz elədiyi canlılar-dan, toxumlardan həyat yenə cücerib çiçəkləndi.

KAURAVLARIN ADAYA GÖLMƏSİ HAQQINDA HEKAYƏT

Dünyanı gəzib-dolaşan seyyahların yolu Kauravların başkəndi – Hastinapura düşəndə kor Dhritarashtra onları sarayına çağırır, səhbətə çəkir, Panduların meşədəki yaşayışından soraq tuturdu.

Hər dəfə qoca padşah ah çəkib vezirilərde deyirdi: — Heyhat, heyhat, bu şanlı qəhrəmanların bədəxtliyində monim də suçum var. Daim gözlerim qarşısındadır: budur, adıl Yudhişthira yorğun halda quruyerde uzanıb yatıb. Bhimasena qəzəb içinde yumruqlarını düyünleyib, o dehşetli andı təkrarlayır. Ərcuna hirsindən yata bil-mir. Nakula və Sahadeva isə aylar, günləri deyil, deqiqələri, anları hesablayıb ki, haçan sürgün müddəti qurtaracaq. Mən görürəm ki,

onların intiqamından yaxa qurtara bilmeyəcəyik. Axi onlara kim müqavimət göstərə bilər? Duryodhananın hikkişi ve sarsaqlığı üzündən bütün övladları mahv olacaq. Felakət! Felakət!

Kinli olduğu qədər da hiylələr olan Şakuni bu sözləri eşitcək, Duryodhananın yanına xəbərə qaçı.

— Ey qibleyi aləm, sərvətin, var-dövlətin başından aşır, şöhrətin həddi-hüdudu yoxdur, bütün arzu və isteklərinə yetişmişsin. Son bizim içimizdə ulduzların əhatəsində olan Aya bənzeyirsən. Bu yaxınlara qədər son Panduların cah-calaşına baxıb qüssələnərdin, bəs indi nə üçün onların miskinliyinə tamaşa eləyib şədənəməq istemirsin?

— İstəməyinə istəyirəm, — Duryodhana dedi. — Ancaq ne eləyim, mən burada, onlar orada.

— Get məsəyə, öz parlaq şöhrətinlə onları kor et. — Karna da söhbətə qoşuldu. — Par-par parıldayı polad geyimli, yaraq-əsləhəli cəngaverlərin əhatəsində səni görsələr, paxılılıdan ürkəkləri partlayar. Qoy sunin arvadın, bizim şanlı-sövkətli şahbanu an gözəl geyimlərini geysin, o dilənci Draupadiyə gözdağı versin. Hökmən belə eləmək lazımdır!

Duryodhana onların cavabında dedi:

— Mən də bunu istəyirəm. Ancaq atam Panduların gözüne görünməyi mənə qadağan edib.

Karna dedi:

— Bunun da olacı var. Özün də bilirsən ki, Panduların yaşadığı meşədə və meşənin həndəvərində, örülərde sizin tayfanın mal-qarası otlayır. Atana desən ki, sürürlərə baş çəkmək istəyirsən, etiraz etməz. Bu bəhənə ilə yiğışb meşəyə gedərik.

Duryodhana bunu eşidəndə sad oldu, derhal şahənsəhin hüzuruna gedib onun razılığını aldı. Şah birçə bunu dedi:

— Gedin, ancaq bir şərtim var: Panduların yaşadığı yerdə ayaq basmayı, yoxsa hamınızı öldürürələr.

Namərd Duryodhana elə həmin gün böyük bir dəstənin başında yola düşdü. Sürürlərə baş çəkdi, çobanlara bəxşisişlər verdi, çoban qızlarının rəqslərinə tamaşa elədi, sonra da öz xain dostları və böyük bir qoşunla Panduların yaşadığı yerlərə təref üz qoydu.

Ancaq yarı yolda Göt cəngaverləri — Handharvlarla üz-üzə gəldi. Handharvlar Çitrasenanın başçılığı ilə Göydən Yerə enmişdilər ki, meşədə aylənsinlər, ov olasınlardır, şənlenib dincəlsinlər. Göt

cəngaverlerinin yolu kəsdiyini görən Duryodhana qəzəbləndi, qoşuna buyurdu ki, Handharvları qovub yolu temizləsinler.

Duryodhananın eşgərləri yaxına gelib onlara yoldan çəkiləməyi emr elədikdə Göt cəngaverlərini gülüm tutdu. Çitrasena ise belə dedi:

— Görürəm ki, padşahınız olub-qalan ağılini da itirib. O kime emr eləyir? Götərlər ordusuna? Məger biz onun nökeriyik? Gedin ona deyin ki, bu meşəni tərk eləməsə, ölüm tanrısi ilə görüşəcək.

Lovğa Duryodhana bunu eşidəndə az qaldı hirsindən çatlaşın. Dəliqanlı dostu Karna ile qoşunun başında Handharvları üstüne yerdidi. Ancaq döyüş uzun sürmədi. Göt cəngaverləri bir hemləyə Duryodhananın sefərlərini dağdırıb dörd bir təreftə sepdərlər, özünü də, yaxın adamlarını da esir alıb, el-qolu bağlı Çitrasenanın hüzuruna getirdilər. Tekce Güneş oğlu Karna həle de toşlim olmur, cesaretlə döyüştü, axırda Duryodhananın özü ona el saxlamağı emr elədi:

Duryodhananın möglüb edilmiş və yaralanmış eşgərləri feryad qopara-qopara Panduların komasına təref qəçdilər. Onların başına gəlmış felakətdən xəber tutan Bhimasena dedi:

— Kaurlavalar haqlı cəzalarına çatırlar. Onlar bizi hər seyden — şahlıq taxtından, var-dövlətdən məhrum elemişdilər, bu bəs deyilmiş, elemişdilər ki, bize acıq versinlər. Yaxşı deyiblər ki, haynan gələn vaynan gedər, öz cəzalarıdır, qoy çəksinlər.

Ancaq ədaləti və rəhəmdil Yudhiştira onun sözünü kəsib dedi:

— Ay mənim şırbilekli qardaşım, senin bu kinli sözlərin özünə də, bizlərə da ancaq eskiqlik getirər. Handharvlar bizim qardaşlarımızın el-qolunu qandallamaqla bütün neslimizi alçaldıb təhəqir eləyiblər. Belə seye sevinmək olmaz. Bir da ki, qardaşlarımız biza qonaq geliblər, xoş niyyətli, bəd niyyətli geliblər — bu onların öz işidir. Bizim borcumuz qonaqların üreyini oxumaq deyil, onları gülerüzə, hörmət-izzətə qarşılıqlamaqdır. Ərcuna, sendən də, Bhimasena, sendən də, siz kiçik qardaşlarımızdan da xahişim budur ki, gedib Duryodhana və onun əyan-naiblərini azad edəsiniz. Hergəl Handharvlar buna razı olmasalar, derhal döyüše başlayın. Gedin.

Yenilmez qəhrəmanlar böyük qardaşın buyruğuna boyun eyib dərhal döyüş meydandasına yollandılar.

Handharvlarla vurus yenidən qızışdı. Atılan oxlardan Göt üzü görünməz oldu. Ərcuna oxları bir-birinə ele calayırdı ki, ele bil göylərdən oxlardan hörülmüş tor sallanmışdı. Beləcə, vuruşa-vuruşa

Göy cengavörlerini sixisdirb meşdən çıxardılar. Qoşunun basıldıgını görən gənc sərkərdə Çitrasena qızmış şir kimi döyüşə atıldı, əmudunu qaldırıb Ərcunanın başına çılmış istədi. Ancaq cesur Ərcuna bir neçə sərrast oxla əmudu parça-parça elədi.

Bu qüdratlı qohrəmanları möglüb edə bilməyəcəklərini görən Handhavrılar Göyə qalxdılar. Çitrasena isə Pandulara dedi: "Men sizin dostunuz" – ve buyurdu ki, bütün əsgərləri azad eləyib Yudhiştıhranın hüzuruna aparsınlar. Yudhiştıra rüsvay olmuş düşmənlərini öz qarşısında görəndə üzünü Duryodhana tutub dedi:

– Bir də belə ağılsızlıq eləmə. Azadsan, öz başkəndinə qayıda bilorsun.

Rüsvay olmuş və alçaldılmış Duryodhana adlığı tərk eləyib basılmış qoşununu da özüylə apardı. O gedə-gedə öz-özünə mizildəyirdi: "Göy cengavörleri ilə vuruşa ölmək, əmioğullarının bəxş elədiyi ömründən min dəfə şəraflıdır".

Dostunun azab çəkdikini görən Karna dedi:

– Ey sah, qəm yema. Dard çıkməyə esas yoxdur. Soni müdafio eləmək Panduların borcudur. Axi onlar sənin memlekətində yaşayırlar, sənin töbələrindir, buna görə hər vaxt səni qorumağa, sənin uğrunda döyüşməyə borcludurlar. Ürayına toxraqlıq ver. Mənsə könlün şad olsun deya. Güclü bir qoşun götürüb sənin üçün yeni ölkələr fəth elərom.

Tezliklə dəliqanlı Karna vədino əməl elədi, bir çox şahları möğlüb edib Duryodhananın taxt-tacı öündə diz çökdürdü. Bundan sonra Duryodhana şahlar sahı adını almaq üçün Böyük Qurban mərasimine toðarık görməyə başladı.

O, gecə-gündüz fikir eləyir, tədbir tökürdü ki, necə eləsin Panduları alçalsın. Bu niyyətlə də qasid göndərib onları Böyük Qurban mərasimina dovat elədi.

"Yudhiştıra Böyük Qurban verəndə men onun başkəndində, şanlı-sövkötli şahların içindəydim, – Duryodhana bədxahlıqla düşünürdü. – Qoy indi də o, mənim başkəndimə gəlsin, diləncilərin içində dayanıb, dünya hökmətarlarının məni necə övdüklorını eşitsin, verdiklorı boxişşilərə tamaşa eləsin".

Ancaq namərd şahın kolayı bu dəfa baş tutmadı. Yudhiştıra onun göndərdiyi qasidi gülerüzlə qarşılıdı və dedi ki, sürgün müddəti başa çatmayınca o, meşəni tərk edib, verdiyi sözü poza bilməz.

Bhimasena isə hirsindən dil-dodağını gəmire-gəmire qaside dedi:

– Bu namerdin cəzasına çatıb cəhennəmə vasil olacağı gün gələcəyəm ora.

Panduları alçaltmaq isteyen Duryodhana beləcə özü xar olub alçaldı.

DRAUPADİNİN QAÇIRILMASI HAQQINDA HEKAYƏT

Günlerin bir günü Pandular yenə ova getmişdilər. Hərəsi bir somta yollanmışdı. Draupadi evdə tək qalmışdı. Bu dəmədə uzaq bir məmləketin güclü, acıgöz və zalim hökmərdər Cayadratha meşədə keçirmiş. O buraya dörd at qoşulmuş zirehli döyüş arabasında gelmişdi. Zalim hökmərdər polad geyimli dostları və güclü bir qoşun müşayiət edirdi.

Onlar meşənin içindən böyük hay-küyle keçirdilər. Döyüş arabalarının gurultusun və döyüş fillərinin böyürtüsündən dağ-das lərzəyə düşmüdü. Draupadi bu hay-küyü eşidib bayır çıxdı ki, görsün kimdi gələn. Allah İndranın bağlılığı işıqlaşan bezəklərini taxıb, yoxsul komasının astanasında dayanmış bu qənirsiz gözəli görəndə Cayadrathanın matı-qutu qurudu. İldirim çaxanda buludlar işqi saldığı kimi, Draupadinin gözəlliyyi də ağacları, kolları, yeri nura boyamışdı.

Cayadratha heyət içinde atları eyledi. Gözlerini bərəldib şah qızının gözəl cöhresinə zillədi. Handan-hana özüne gelib dostlarnan birinə buyurdu:

– Get öyren gör bu nadir inci kimdir, neçidir. Bu cür dünya gözəli meşədə nə eləyir? Belkə o, Allahuñ qızıdır, ya Göy övladıdır? Belkə ona Handharılar keşik çekir? Get, hər şeyi yerli-yerində öyren. Men onsuz buradan getməyecəyəm.

Dostu cəld döyüş arabasından düşüb Draupadiye yaxınlaşdı. Sorusdu:

– Ey qənirsiz gözəl, sən kimsən? Belkə insan cildində bu adlığı dolaşan hansı tanrıñınca qızışan? Sən nə kim olduğumuzu soruşursan, nə də bizdən qorxursan! Söyle, keşiyini kim çekir? Ərin kimdir?

Draupadi cavabında dedi: Men yad kişi ilo danışmamalıyım. Ancaq nə eloyim burada tekəm, bir kimse yoxdur ki, sənin sorğularına cavab versin. Men qüdrətli hökmər Yudhişthiranın arvadıym. Burada ərim və qayınlarımla bir yerde yaşayırıam. İndi onlar ovdadırlar. Nocib Yudhişthira gündoğan tərəfa yollanıb, yenilməz Bhimasena güneysə, zəfər müjdəcisi Örcuna günbatana, kiçik qayınlarım – Sahadeva və Nakula isə quzeyə. Evde tekəm.

Bu ləyəqtəli qadının sözlerini qasidin dilindən eşidən Cayadratha dedi:

– Bu dönya gözəli mənim qəlbimi əbədilik fəth elədi. Yer üzünən bütün qadınları onun yanında bir sürü meymundur. Men onu özümələ aparacağam.

O, döyüş arabasından düşüb, pələng ovda ikən onun yuvasına soxulan qurd kimi Panduların komasına təpildi. Safqətblı Draupadi qonağın ayaqlarını yumaq üçün su getirdi, süfrə açıb Günsənin hədiyyəsi olan schrili qabı ortaya qoysdu ki, Cayadratha və onun əshəbələri yeyib doysunlar. Ancaq namərd şah dedi:

– Bizə yemək gərək deyil, biz sənin gözəlliyini seyr etməklə doymuşuq. Gəl min arabama. Men soni öz məmləkətimə apararam, ölkəni bir yerdə idarə elərik. O dilənqidən sənə ər çıxmaz. Gedək məmənlə.

Draupadinin qəlbini qızəb bürüdü. Qaşlarını çatıb lovğa şəhə belə cavab verdi:

– Nə danışsan? Abır-həyanı, utancı itirmisən? Sən hansı cəsa-rotlu hər biri min şirə barəber qohromanları təhqir eleyirsən?! Onların qozəbindən qorxmursan? Yalnız axmaq uşaqlar yatmış şiri oyatrınaq cəsarət edir. Yalnız divanolor qəsdən ilanın quşquyungunu tapdalayalar. Qaç, nə qədər gec deyil, qaç canını qurtar.

– Moni qorxutma, ahugözlüm. Men də şaham, şahlıq elminə bələdəm. Savaş eləməyin də, barışqa gəlməyin də qaydalarına bələdəm. Orduları döyüşə aparmaq də alımdan gelir, ölkələr arasında nifaq salmaq da. Moni qorxutma. Yaxşısı budur, bir təbəssüm bəxş elə monsa! Qalx döyüş arabama, yaxud bu nəhəng filin belindəki kecəvəyə, yola düşək.

– Öləməyə razi olaram, səninlə getmərəm. Hərgah sen iigid Pandulardan qorxmursansa, bərt qüdrətli Krishnanın çəkin. O həmişə Örcuna ilə bir döyüş arabasında ciyin-ciyinə döyüşür. Heç kəs onlarla vuruşdan sağ çıxmayıb.

Cayadratha gülüb dedi:

– Men heç kesden qorxmuram. Danışdın yetər, arabama min, ilahi gözeli.

Bunu deyib Draupadının qolundan yapışdı, güclə döyüş arabasına mindirdi. Əshəbələri də onun arısında çapıldılardı. Fil ayaqlarının tappılıtlı, yaraq-əsləhe cingilti meşəni büründü.

Onlar fillərini, atlarını sürmekdə olsunlar, size kimsənən deyək, Pandu oğullarından. Pandular ovdan qayıdış qabaqcə sərtleşdikləri yerde görüşdüler ki, evə birge getsinler. Birden gördüler ki, meşənin bütün quşları göye qalxıb, ele hey göylərde dövrə vurur, yuvalarına qonmurlar. Berk narahat oldular. Yudhişthira dedi:

– Bu pis elamətdir. Meşəde yad adam peydə olub. Cox narahat, ürəyim seksekədedir. Qorxuram Draupadının başına bir iş gelə. Tez qayıdaq eve.

Ancaq evə çatanda gördüler ki, lələ köçüb, yurdı qalıb, komada heç kəs yoxdur, etrafda da fillərin, döyüş arabalarının izleri var. O deqiqə anladılar ki, Draupadini qaçırlılar. Daha ləngimedilər. Atlarını cövlana getirib, düşmənlerin ardınca çapıldalar; yay-oxlarını da hazırlıtmışlardı.

Cayadratha arxadan səs-küy eşidib dönbə baxdı, baxan kimi də başa düşdü ki, onu izleyen qüdrətli Pandu oğullarıdır, coşqun sel kimi meşəni ağızına alıb, onu mehv cləməyə gelirlər. Qorxub titrdi. Dili topqu vura-vura Draupadiden soruşdu:

– O uzaqda... ardimizca çapınlar Pandulardır? – Sonra da sərkədələrə emr elədi: – Hazır olun döyüşə.

– Ay bədəxt, döyüşdən dem vurma, – Draupadi dedi, – fikirleş gör canını nece qurtara bilərsən. Ayaqlarına yixilib aman diə, belkə onda suçundan keçərlər.

O, sözünü deyib qurtarmamış Pandular qasırga kimi Cayadratha-nın qoşununun başı üstünü aldı.

Yer üzünən en cəsər cəngaverlerinin oxuna tuş olan düşmən esgərleri fillərin belində, döyüş arabalarından aşib, kəlləsi üstə yere deydi. Yiyəsiz qalmış atlar və filler döyüş meydanında özərlərini ora-bura çırır, sağ qalan esgərleri basıb ezdirdilər. Qoşunun qırıldıığını görünen Cayadratha Draupadini buraxaraq qaçıb canını qurtarmaq istədi.

Örcuna bunu görüb, gürzünün bir zərbiyle yüz düşməni öldürən Bhimasenaya dedi:

RAMA HAQQINDA HEKAYƏT

- Əl saxla, qardaş. Oğru qaçıb qurtardığı halda, bu suşsuz biçarələri qırnağın nə anlımı? Çəqqallar poləngin dalınca getdiyi kimi, bular da öz ağalarının quyruğuna düşüb galiblər.

Bela olanda, Bhimasena üzünü Yudhiştıra tutub dedi:

- Qardaşım, Draupadi çox yorulub, onu götür komamıza qayıt. Qoy dincəlib sakitləssin. Bu namərdi tutmaq mənim boynuma. Onu qanına qoşan eləməsem, ürəymə seymaz.

Bunu deyib Ərcuna ilə birlikdə Cayadrahanın dalınca götürüldü. Namərd şah artıq uzaqlaşmışdı, heç görünmürdü. Ancaq Ərcunannın qarasına atlığı ox özi onu tətip atlarını öldürdü. Bhimasena cəld özünü yetirdi, gürzünü qaldırb onu cəhənnəmə vasil eləmək istəyirdi ki, Ərcunannı sesini eşti:

- Dama, öldürmə. Ona elə cəza vermək gerek ki, ömrə-billah dadi damağında qalsın, bir da belə namərdlik eləməsin.

Bhimasena oxun iti ucyula Cayadrahanın başını qoynunu qırxan kimi ala-tala qırxdı, ora-burasında beş çəngə tük qoydu. Sonra da dedi:

- Yaşamaq istəyirsənse, sözüma diqqətə qulaq as. Bu gündən sən dünyani ölkə-ölkə gəzib bazar ve meydanda rəcəblik qışşurmalısan: "Mən Panduların quluyam". Eşidib bilsəm ki, buyruğuma oməl eləməmison, yenir deşiyində olsan da, tətip oldürücəyem.

Onlar zinakar şahı çuval tayı kimi döyüş arbasına atıb öz komalarına gotirdilər. Cayadraha Yudhiştıra ve Draupadini görçək itaət-karlıqla:

- Mən Panduların quluyam, - deyə car çekdi.

- Bhimasena, qardaşım, burax onu getsin, - rəhmətlil Yudhiştıra dedi. - Bu xoş günümzdə heç kesi bədbəxt ve zəlil görmək istəmirəm. Burax getsin. Onsuž da yetərinə cezəsini alıb.

- Eladır, burax getsin, - Draupadi ərinin sözüne qüvvət verdi.

- Axi saçılı yerinə gələnəcən hər gün, hər saat yadına düşəcək ki, şər oməl heç vaxt coşasız qalmır.

Bela olanda Pandular dedilər: "Çıx get, sən daha qul deyilsən, itil gözümüzdən". Ancaq namərd Cayadraha bu nəcib qəhrəmanların verdiyi dörsən özü üçün bir nəticə hasıl cələmədi. Yadında qalan birço o oldu ki, qəçirdiği dünyə gözləmini tutub alınlara, üstəlik də başını qırxbılçalıqlılar. O öz ölkəsinə qaydırıb, intiqam almaq üçün fürsət gözləməyo başladı. Panduların Kauravlarla olan ixtilafından Cayadraha da hali idi və o qərara almışdı ki, əmioğullar arasında açıq dava başlasa, Kauravların tərəfində vuruşacaq.

Bir müddətden sonra Yudhiştıra yenə qəm dəryasına qərq oldu. Heç cüre anlaya bilmirdi ki, ne sebəbə onlar bu cür məhrumiyətlərə dözməlidirlər. Bir deyə qoca abidden soruşdu:

- Söylə, neyə görə Draupadi kimi ağıllı ve gözəl bir qadın sürgünə sürülməli, meşədə dilənci kökündə yaşamasıldı? Bəs ədalet hərdə qaldı? Biç heç vaxt günah iş tutmamış, heç kəsa pislək eləməmişik, bəs ne üçün belə incidiñir? Hansı günahları görə bu cür zəlil və bedbəxt olmuşuq?

Dünyagörüş qoca abid cavabında dedi:

- Bunu soruşmazlar. Deməli, qismətimiz beləymis. Yer üzünün bir çox böyük adamları heyatlarında sərgündə keçirmişlər. Sen öz şahlıq taxtını qumarda udumuş Nai haqqında hekayeti eşidin. Men günahı olmaya olmaya başı çox bələlər çekmiş qəhrəman haqqında daha bir hekayə bilirəm. O qəhrəmanın da arvadını qaçırılmışdır. Ancaq ne olsun ki! Bütün dünyada onun adını uca tuturlar və hemişa de uca tutacaqlar.

Pandular maraq bürüdü, abidə yaxın eyleşdilər. Yudhiştıra dedi:

- O qəhrəman kimdir? Onun başına hansı müsibətlər gelmişdi? Düşmenləri kimlərdir?

- Belə rəvayət eleyirlər ki, qədim eyyamlarda, uzaq Lanka adasında üç rakşas qardaş yaşayırırmış. Birinin adı Ravan, o birinin - Kumbhakarna, üçüncüsünün de adı Vibhişan imisi. Qardaşlardan en böyükü ve zəlimi - Ravanın on başı varmış. Kumbhakarna qeyri-adi gücü ilə seçilmiş, Vibhişan isə rakşasların heç birine oxşamırılmış. O, xeyirxah, heqiqi perəst və adaletli imisi.

Hər üç qardaşın təreyində bir gizli dilek varmış. Ancaq bə dilek-lər yalnız tanrıların köməyi sahəsində yerinə yeta bilərmiş. Qardaşlar tanrılarını mərhəmətinə qazanmaq üçün böyük-böyük hünərlər göstərirler. Onbaşlı Ravan düz min il beş tonqalın arasında bir ayağı üstə dayanıb durur. Sonra on başının onunu da kasib allahilara qurban verir - tonqala atıb yandırır. İkinci qardaş Kumbhakarna neçə yüz il başını aşağı salıb durur, Vibhişan isə xəzel yemekle dolanır.

Qardaşların hünərindən razı qalan allahlar Ravanın on başının onunu da özüne qaytarıb və rakşasların her bir istəyinə emel edəcəklərinə söz verirlər. Belə olanda, Ravan arzulayıb ki, heç kəs onu öldürə bilməsin - ne allahlar, na ilaheler, ne handharvlar, ne rakşaslar,

no polonglor, no ilanlar, timsahlar, birço insanın adını çekmir, çünkü o zaman rakşaslar boni-adomlordan zorrasa də qorxmurmuşlar. Ortancı qardaş Kumbhakarna özü üçün minillik bir yuxu istoyir. Vibhişan isə hotta tohlukları anında da yaxşılıq yolundan sapmamaq üçün allahlardan sobi və doyanet istoyir.

Hor üçü diləyin yetişen kimi, Ravan xezinələr allahi Kuberanı çapıb taları, onun soma arbasınınlardır. O bu arabada Himayayin on uca zirvələrini qalxır, allahların moskənlərinə basqın eleyir, onları dincliyini pozur. İnsanlar arasında da o, şer toxumu sepir, Yer üzündə fitnə-fasad gündən-günə artıb çıxalar.

Axırdı allahlar bire yığışış mosləhət-məşvərət edirlər ki, bu oxbatmaz, qılıncəməz düşməndən necə yaxa qurtarsınlar. Birdən yadlarında düşür ki, Ravan öz diləyini söyləyəndə insanın adını çəkməyib, deməli o, yalnız insan olyılıq öldürülə bilər. Allahlar qərara alırlar ki, Göydən ensinlər və Yer sakinlərinin cildində girib zalim rakşası öldürsünlər.

Bu işi Vişnu adlı tanrıya tapşırırlar. Vişnu həmişə qanun və ədalətin keşiyində düşmənmiş. İnsanlar şer omolları qurşananda, Yer üzündə horc-morclik başlayanda, Vişnu göydən enir, gah qaban, gah şir, gah da təsbağa donunaq girərək qanun-töre yolundan çıxanları cəzalandırır. İndi də o, insanların qəlbində xeyirə hörmət və şərə nifrot oyatmağın vaxtı çatdığını görüb, şah Daşarathanın balaca oğlu Ramanın cildində girdi.

Padşah Daşarathanın üç gözəl-göycək arvadı var imiş. Rama şahın böyük arvadının oğlu idi. O, atasının sarayında böyüür, misil-siz gözəlliyi və güçü hamisi heyran oluyar. Həlo uşaq ikən bütün bilişkləri sinədəstər eleyib yenilməz bir pəhləvan olur. Onun adı golondo düşmənler tük salır. O, yüksək amal və duyularla yaşıyır. Qodim adət göro, şahlıq taxtında atasından sonra o oturmmalı idi. Hami Ramanın adını saygıyla çəkir, onun şah olacağı xoşbəxt günü səbirsizliklə gözlöyirdi.

Rama yetkinlik yaşına çatub, adaxlılar arasında dünya ölkəlerinin şahzadələrinə qalib gelir, gözəlliyi min Güneş kimi Yer üzünə işqi saçan Sitanı alır. Rama və onun təbəələri xoşbəxt bir həyat sürürler.

Ancaq tezliklə bütün ölkəni felaket seli basır ve adamlar uzun illər şahزادənin işqli cöhrasından məhrum olur.

Bu felakətə də şahın kiçik arvadı, möğrur Kaykeyi bais olur.

Günlerin bir günü qozbel, bədxah dayəsindən eşidir ki, müdrik hökmədar Daşaratha həle öz sağlığında möglubedilmez oğlu Qamanı taxta oturtmaq isteyir.

Kaykeyinin dayəsi çox şərçil arvad imiş. O, şahın cavan arvadının üreyinə xal salır, onu qorxudub inandırır ki, hərgəl Rama padşah olsa, onun doğma oğlu, şahzadə Bharataya zülm eləyecək, onu xoşbəxt yaşamasına qoymayacaq.

Bele olanda, Kaykeyi eri, padşah Daşarathanın yanına gedir, yalvarıb-yaxarır ki, onun her isteyinə emel edəcəyinə söz versin. Daşaratha cavabında deyir:

- Mənim məleyim, söyle, isteyin nədir? Hökmədar öz sevimli arvadının bir sözünü iki eleməz.

Bele olanda, oğluna görə keçirdiyi qorxudan ağlini itirmiş Kaykeyi haqq-edəleti unudaraq:

- Aicənəb şah, isteyim odur ki, böyük oğlun, veliəhdin ölkəden qovulsun, oğullarından en kiçiyi, mənim Bharatam şahlıq taxtında olaşın, - deyir.

Bu sözler Daşarathanın üreyinə ox kimi sancılır, heyret və dehşətdən şahın dili tutulur.

Ancaq nocib Rama biləndə ki, padşah Kaykeyinin her bir isteyinə emel edəcəyinə söz veribmiş, deyir:

- Mən sürgünə gederəm, təki atam vədine xilaf çıxmasın. Qoy ölkədə Bharata şahlıq eləsin, xoşbəxt olsun.

Safqəlbli şahoğlu zahid paltağı geyib, öz ölkəsini və xalqını tərk eleyir. Onun vəfəli arvadı Sita: "Nə bu dünyada, ne o dünyada sondan ayrılmaram", deyib eriyle bərabər sürgünə yollanır. Ramanın ortancı qardaşı həmişə böyük-böyük hünerlərə can atan genç cənəvər Lakşman da canından ezziz tutduğu qardaşından ayrılmıq istəmir.

Bu üç nəfər öz abad ölkələrindən çox-çox uzaqlarda, qalın bir meşəde yurd salır. Onlar rakşasları qırır, zahidlərin keşiyini çekirler. Bundan onbaşlı Ravan xəber tutur. Öz döyüş arabasında havaya qalxıb uzaq meşəyə terəf uçur ki, onun təbəələrini öldüren qəhrəmənlərə divan tutsun.

Ramanın koması yaxınlığında yera enir, rakşaslardan birinə emr eleyir ki, qızıl buynuzlu maral cildində gırsin:

- Onların komasının etrafında dolan, gah qabaqlarına çıx, gah gözdən it, ta o vaxtacan ki, dalınca düşüb qovlasınlar. Qalanı ile işin olmasın, özüm bilerəm nə elərem.

Öz zâlim hökmârının irâdâsîne tabe olan rakşas Ramanı ve Lakşmanı tovayıb meşenin dörniyînî çökib apardıqda namerd Ravan gözöl Sitâni zorla soma arabasına mindirib öz mümlekâtino qaçırır.

Sita göz yaşı axıda-axıda Ramanı kömeyo çağırır. Onun feryadını nöhong qanadlı çalağan Catayu eşidir. Qiy vurub Ravanın üstüne şığıyır, dimdiyi, caynağı ilo rakşası didimyo boşayırlar. Ravan qılıncını çökib çalağanı ölümcül yaraları. Qanadları qırılmış, qanına qoltan olmuş çalağanı Rama ve Lakşman tapırlar. Artıq ölüm tanrisının caynağında ciripnan çalağan Ravanın bu kamil qadını haraya qaçırdığını, onun ağlaya-ağlaya orını neco kömöyo çağırduğunu qardaşlara danişir.

Ramanın golbini qozəb bürüyür. Sədaqotlı qardaşı ilo birgə uzaq Lankaya təref cumur. Onlar elo iti qaçırlar ki, dağlar bir göz qırpmında arkada qalır, ağaclar, çaylar, göllər isə tufanın qovduğu buludlar kimi görünüb dörhâl yox olur.

Quş kimi qanad açıp az vaxtida meşə meymunlarının hökmârını Suqrivanın sultanotina yetişirler. Bu vaxt Suqriva sürgündə imiş. Hökmârının zâlim və güclü qardaşı onun şahlıq taxt-tacını da, sevimli arvadını da olindon alıb, özünü ölkədən qovubmusr.

Haqsızlıqda dözmoyon qohroman Rama, meymunlar hökmârının namord qardaşını öldürür, qızıl tacı ölkədən haqsız qovulmuş Suqriva qaytarır.

Suqriva şah olub, saysız-hesabsız töbəolörini hüzuruna çağırır, onlara buyurur ki, hor yeri axtarıb, Ravanın ayuzlu Sitâni haraya qaçırdığını öyrənsinlər.

Suqrivanın voziri Xanuman adında bir meymun imiş. Bu meymunun olindo möcüzə yaratmaq su içmok kimi bir şeymiş; istoyondo cildini doyışır, uçmağı bacarırmış. İndi də o, havaya qalxır, okeanın üzülyo uğub dorin bir girdabın ortasında üzən Lanka adasına yetişir. Sitâni Ravanın bağçasında saçı dağınmış, gözleri yaşı, taqotsiz halda görür. Ona toxraq verib deyir:

— Ürəyini çıxmə möhtərom şahbanu, mon nur cöhrolı Ramanın müjdacisiyim. O təzliklə saysız-hesabsız qoşunla Lankaya gəlib səni azad eləyocak.

Suqrivanın bu qüdrotlu voziri Ramanın yanına qayıdib Sitâni gör-düyün, onun qırımızığz, üçgöz, tokayaqlı və başqa cybacer zâlim dişli rakşaların içinde neco əzab çökdüyünü, öz orını neco bir həsrətlo gözlədiyini dənişir.

Qezebden Ramanın gözleri qanla dolur. Suqriva ve Xanumandan rica eleyir ki, ordunu meşə tayfalarından yığışınlar. Ele ki, Suqrivanın yüz milyon təbəəsi, yüz milyon güclü ayı və başqa meşə sakineri bir yere toplanır, Rama bu neheng ordunu götürüb okeana, Lankaya təref hərəkət edir. Dalgalı okeanın sahilinə çatıb, çəşqinliq içinde dayanır: indi bu ucsuz-bucaqsız deryadan necə keçsinlər. Müdrik Rama deyir:

— Gecenin xeyrindənse, səherin şerî yaxşıdır, səheri gözleyek. Sübh tezden men od saçan oxalarımla bu deryanı yandırıb qurudaram.

Sonra o, okeanın lap qrağında uzanıb gözlerini yumdu ki, bir az dincəlsin. Yuxuda o zinetli və əzəmetli Okeanı gördü. Okean saylığı ovuclarını cütleyib soruşdu:

— Sen kimsin, ey cəngaver? Məndən ne istayırsen?

— İzin ver, qoşunum senin dalğalı qoynundan keçib Lankaya getsin.

Okean dedi:

— Yaxşı, sene kömək edərəm. Qoy seninle bura gelənlər ellişine keçən qayaları, daşları, qamış və ağacları coşqun sularına atsunlar. Men öz dalğa qollarımla bunları suyun üzündə tərpenməz saxlaram, bir ucu burda, bir ucu Lankada olan köprü düzələr.

Sübhün ilk şəfəqləriyle yuxudan qalxan Rama öz qoşununa möcüldü köprü qurmayı emr elədi. Tezliklə bütün qoşunu körpünden keçib, Lanka adasına, Ravanın memlekətinə qədəm qoysdu.

Rakşaların şəhəri hündür, daş hasarla ehət olunmuşdu. Bu hasar da sularında timsah və yırtıcı balıqlar qaynaşan yeddi derin xəndeklə dövrələnmişdi. Divarın üstündə təpeden dırmağacan yaraqlanmış keşikçilər gezisirdilər; çənlerde qatran qaynayır, səbetlerde ağu ilanlar qaynaşdırı.

Ancaq Ramanın cəsur qoşunu heç nədən qorxmadan, şəhəre hemle elədi. Vuruş başlandı. Bir tərefde qorxuncu bağlılığı ilə düşmənlerin canına velvelə salan boz ayılar döyüşürdü, onlara Lakşman səkerdəlik eleyirdi. Başqa bir tərefde Suqriva və Xanuman öz quyuруqlu cəngavərlərini qala divarlarına hemleye göndərirdi, onlar da qorxu-hükü bilməden xəndeklərin üzərindən tullanır, cəld divara dırmaşırdılar. Üçüncü tərefde meşə sakineri qoşun-qoşun şəhəre axışır, rakşaları didib-parçalayırdı. Rama isə odsاقan oxlarını düşmənin üstüne elə sürətli yağıdırırdı, ele bil göyden odu yağış tökürdü.

Ravanın qardaşı, comord Vibhişan görəndə ki, Rama ədalət uğrunda döyüşür, onun tərofino keçib rakşaslarla vuruşmağa başladı.

Ravan bir də baxdı ki, qoşun lap seyralıb, bir az da keçə, qırılıb qurtaracaq. Minilik yuxuya dalmış ortancı qardaşı - Kumbhakarani düşmükłomaya başladı. Birtəhər yuxudan oyanan bu nehəng rakşas döyüşə başladı. O, meydana yenice girmişdi ki, cesur Suqriva onun üstüntüne cumub yüzüllik bir ağacı başına çaldı. Ancaq Kumbhakarna-nın hec tüki də torpənmedi, o, Suqrivani qamarlayıb şəhəre apardı ki, orada rahat yesin.

Bunu Lakşman gördü, oxu kamana taxib atdı, ox ildırım kimi acgöz rakşasın üriyinə sancıldı. Adamyeyən yere elə zərbə deydi ki, yer ayrılib onu uddu. Suqriva onun əlindən qurtulub öz döyüşçülərinin yanına qayıtdı.

Ravan öz qardaşının öldüyüünü görüb, ox-yayla yaraqlanmış oğlunu döyüşa göndərdi. O, tıslımlı oxlarla Ramani ve Lakşmanı vurub yero sordı. Haminin gözüne qaranlıq çökdü, elə bil göyde Güneş va Ay söndü. Ancaq müdirik Vibhişan əfsun oxudu, oxları bu qorxmaz qəhrəmanların bedənindən çıxırab onları həyata qaytarıdı.

Bəla olanda hotta tanrıları da dehşətə salan onbaşlı Ravan cəng arabanında döyüşə atıldı. Öz sehrinin güçüyle yüz min yeni rakşas yaratıb və bu tüküli, baltalı əsgərlərinin ehətəsində Güneş kimi işq saçan Ramaniñ üzərinə yerdidi.

Qüdrətli Rama bu şəh hökmərini qorxu-hürküsüz qarşılıdı. Odsanç oxlarıyla Ravanın yaraq-əsləhəsini vurub parça-parça elədi. Sonra da oddan ləlek taxılmış oxla rakşasların hökməriniñ düz ürəyindən vurdu, Ravan od tutub yandı.

İgid Rama bütün canlıların nifrat elədiyi Ravanı öldürdən sonra onun nəcib qardaşı Vibhişanı Lankanın hökmərini teyin elədi, özü isə vəfali arvadı Sita və yenilmez Lakşmanı doğma yurduna qayıtdı.

Bələcə, Yer üzü böyük fəlakətdən qurtuldu, orada yenə haqq-ədalət bərqərar oldu.

Nə qodar ki Yer üzündə uca dağları durublar,
Nə qodar ki bütün çaylar okeana tolesir,
Ramanın sücaetini vosf eləyan nağmələr
Unudulmaz hec zaman, xalqın dilində gəzer!

SƏDAQƏTLİ ARVAD HAQQINDA HEKAYƏT

Qoca abid Rama haqqında həkayətini bitirib dedi:

- Yudhiştira, oğlum, buna görə sən gerek ruhdan düşməyəsen. Böyük Rama öz qardaşı Lakşmanla meşəde yalqız qalandı, ona yalnız quşlar ve heyvanlar kömək eləyirdi. Seninse dörd iigid qardaşın, Krishna kimi qüdrətli dostlarınız var. Sen niyə fikir eləyirsən?

Yudhiştira dedi:

- Canimdən eziż tutduğum qardaşlarımın derdindən, öz derdindən daha çox, arvadımın - bu necib ve pak qadının acı taleyi ağırdır moni. Onun ezablarını görəndə üreyim qan ağlayır. Axi o mənimle sürgünlə könlüllü golib, indi de bu cür mehrumiyyətlərə dözür. Abid ata, söyle, heç eşitmisən ki, Yer üzündə hansısa qadın öz sədaqəti və paklığına görə belə ezablara qatlaşmış olsun?

- Bəli. Savitri adında bir qadın olub ki, erine sədaqəti üzündən fəleyin zülmənə düşüb, olmazın ezab-ısgencələrə dözməli olub.

- Onun haqqında bize danış, möhtərem abid, - Draupadi xahiş edədi.

Abid onlara belə bir əhvalat nağlı edədi:

- Əski çağlarda bir şah hökmərliq edirdi. Saç-saqqları ağarsa da, övladı yox idi ki, o ölümdən sonra taxt-taca yiye dursun. Övlad dileyi ilə alışib-yanan bu şah ilahə Savitrinin şərafetine yüz min qurban verir. Axırda Savitri özü qurbangahdakı od-alovun içindən çıxb onun yanına gelir.

Şah ilahəni görüb saygıyla baş endirdi. Savitri soruşdu:

- Ey şah, sen öz əhdində böyük bir sexavət və deyanet göstərin. Dileyin nədir?

- İstəyirəm ki, çoxlu oğul-uşağım olsun, nəşlimin kökü kesilməsin.

- Yox, oğlun olmayıacaq, - ilahə dedi. - Ancaq nəşline yarıyaşaq olacaq, gözəl-göycək bir qız vəd edə bilərəm.

Doğrudan da tezlikle şəhin qızı oldu. Ona həyat bəş elemiş ilahə Savitrinin adını qoydular.

Savitri böyüküb elə bir gözəl oldu ki, görən bilmirdi Yer övladıdır bu qız, yoxsa Göylər sakını; boy-buxunda, yarışıqda qızıldan tökülmüş heykəle oxşayırıdı.

Qız çok güzel olduğundan heç kəs ona yaxın düşməyə, elçi gəndəməyə ürək cəlmirdi. Aylar, illər ötür, ancaq onu alan tapılmadı. Şahı fikir götürmüdü, bilmirdi neyləsin. Axırda üzünü qızına tutub dedi:

— Mehriban qızım, axtar, özüne yarar bir ər tap. Daha sənin yalnızlığına dözo bilmirəm. Axi sənin ərsiz qalmağının bir günahı mənqodur. Aqillor deyiblər:

Ərgan qızə ar gözmayan bir ata,
Bir kişi ki, evlənməsin arvada,
Dul anaya baxmayan har bir oğlu —
Bax, bu üçü lənətləkdir dünyada!

Savitri atasının qarşısında baş endirib, döyüş arabasına mindi. Qabaqça abidlərin məskənini yollandı ki, onlarla söhbət eləyib, künəl dincliyi və monavi güc təpsin.

Qalın məşədə o, Satyavan adlı bir oğlana rast geldi və bir könül-dən min könülü ona aşiq oldu.

Satyavanın atası vaxtı ilə qüdrətlər bir hökmərdə id. Ancaq sonrular qoşıl bir bələya mübtələ oldu, gözlorutuldu. Düşmənləri bundan istifadə eləyib onun tax-tacını ola keçirdilər, özünü də qovdular.

İndi o, arvadı və oğlu ilə məşədə, dincə məskəndə özür sürdü.

Həyata bir çətələlli olan oğlu Satyavan alicənab, güclü, yaraşıqlı bir iğid idi. Ancaq hansı suçuna görəsə tanrıların lənətinə gəlmidi — bir ildən sonra ölüsiydi.

Böyük bir müdrikdən bunu eşidib bilən Savitriinin atası qızına dedi:

— Yox, bu cavandan sənə ər olmaz. Onun bütün kamilliyyi gorəsiz bir şeydir, çünki bir ildən sonra həyatdan köçök, özüne başqa or axtar.

Ancaq Savitri atasına etiraz eləyib dedi:

Bir dəfə getirir adəmin baxı,
Ərə birçə dəfə gedir cavan qız.
Cəmi birçə dəfə qız verir ata —
Bu şəyələr bir dəfə olur həyatda.

Buna görə mənə fərqi yoxdur ki, o bir il yaşayacaq, ya yüz il. Mən ona könül vermişəm və heç vaxt əhdimdən dönmərom. Yalnız Satyavan monim orim ola bilər.

— Qoy əle olsun, — atası bunu deyib toyə tədarük görməyə başladı. Tezliklə o, qızını Satyavangilin məşədəki məskənинe götürüb, dədə-baba qaydasıyla əre verdi. Savitri abid arvadı olan gündən qızı ber-bezayıni çıxardı, ot-əncərdən toxunmuş paltar geydi. Öz yüksək əsil-nəsəbini və dəbdəbeli saray yaşamını unudub, başısağı bir gəlin olmuş. O, qoca qayınatı və qayınanاسının, ərinin qulluğunda durur, qayğılarını çekirdi.

Ancاق vaxt ötür, qorxunc gün yaxınlaşırıdı. Savitri bu barədə heç kəslə dənmişmasa da, əzab içinde qovrulurdu. Nehayət, Satyavanın ölüm günü gelib çatdı. Savitri ərinin böyür-başına dolanır, onun yanından bir addım da çəkilmirdi.

Onun meşəyə meyvə və ağac kökü yığmağa getdiyi görendə cəld ərinin dəlincə düşdü. Məşəni gazib mer-meyva yığan Satyavan qəfildən zəiflədiyini duydular, piyale gözəli arvadına dedi:

— Ağrıdan doğranıram, əle bil beynime işsə soxurlar.

Bunu deyibən yera uzandı və gözlerini yumdu. Dehşət içinde donub qalmış Savitri bir de baxıñ gördü ki, ərinin başı üstündə qorxunc, bozulmuş bir yaratıq (mexluq) dayanıb, gözleri od saçır, syninə de parlaq libas geyib.

— Sən kiməns? — qorxa-qorxa soruşdu?

— Gözümə dik bax, qüdretli ölüm allahı Yamanı tanı, — deyə yaratıq cavab verdi. — Sənin ərinin ruhunu öz memlekətimə aparmağ'a gelmişəm.

Möhəşəm allah buunu deyib, Satyavanın ruhunu bədənindən çıxardı və gəneyə — ölürlər səltənetinə yol aldı. Savitri tərəddüb gəstirmədən onun dəlincə düşdü, çünki ehd ələmədi ki, heç vəde ərinin ayrılmayacaq. Qüdretli ölüm tanrısi geniş addimlara iroliye can atıldı, kolların, ağacların üstündən asanlıqla adlayıb keçir, dağlara qalxır, çayların üstüyle şütyürdü. Savitri ondan geri qalmamaga çalışırıdı. Ayağını daşlar eziirdi, paltarı kol-kosa ilisib cirilirdi, bürdəyib yixılır, yenidən qalxıb ölüm tanrısının ardınca tələsirdi. Nehayət, yenilmez allah ayaq saxlayıb, onu başından redd etəmək istədi:

— Niyo dalmıca düşmüsən? Sənin borcun dirilər arasında yaşa-maqdır.

— Ər-arvadlıq borcu daha vacibdir. Buna görə yolumu kesmə, men ərimden ayrılmayacağam.

— Bu yol çox uzaqdır, — Yama dedi. — Onsuz da mənzil başına gedib çıxa bilməyəcəksən. Yaxşısı budur, qayıt.

Ancaq Savitri etiraz elədi:

Borca sadiq qalanın olı hər yero çatar,
Borca sadiq qalmaqdən dünyada uca nə var?!

Bunu deyib, Yamanın dالinca düşdü. Belə olanda ölüm allahı dedi:

– Son xoşuma geldin. Nə diləyin varsa de, yerinə yetirəm. Bircə ərinin ruhunu istəmə, onsuз da vermeməcəyəm.
– Onda qaynatınamın gözünün nurunu özünə qaytar, – deyə xahiş elədi. – O, qoca və bədbəxtdir.

Yama dedi:

– Son deyən kimi olacaq.

Yeno bir-birinin dالinca düşüb, ölümün sonu görünməyen yolu ilə getməyə başladılar.

– Ay arvad, tərslik eləmə, qayıt, – öz görkəmi ilə cəmi yaradılmış canına qorxu salan allah yenə xahiş elədi. – Görürəm ki, bu çotin yolda yorulub əldən düşmüsən.

– Əri yanında olanda qadını yollar yora bilməz. Onun yolu – mənim yolumdur.

Ərim yaxşı adamdı, yaxşılardan yaxşıdı.
Yoluna yaxşı çıxsa, demək boxtin naxşı!

– Qızıl kimi gözəl sözlorın xoşuma goldı, – Yama dedi. – Daha bir bəxşis istəyə bilərsən, ancaq Satyavanın həyatını istəmə.

– Ey qüdrətli allah, ərimin atasının səltənətini özüne qaytar.

Yama buna da razi oldu:

– Son istədiyin kimi olacaq, – dedi.

Savitrinin qanlı iz sala-sala holo də ardınca gəldiyini görən ölüm allahı yenə ayaq saxlayıb soruşdu:

– Nə üçün yenə də dalımcı düşmüsən? Nahaq yero özünü yorma.

Qayıt,

– Yer üzündə yaşayanların külli-ixtiyar sahibi olsan da, izin ver sona tabe olmayım. Mən həmişə həqiqət yolu ilə getməyə can atıram.

– Bəs həqiqət nədədir? – Yama sorusdu.

– Bəs həqiqət nədədir? Həqiqət ondadır ki, sözün və əməlinə Yer üzündə yaşayanlara xətor yetirməyəsən.

Ölüm allahı dedi:

– Ey qadın, sənin sözlerin şəker dadır. Sən yene ürəyimden xəber verdin. Daha bər dileyinə əməl elərəm, ancaq ərinin həyatını istəmə.

– Onda menim atama yüz oğul əta elə ki, nəslinin kökü kəsiləməsin. Axi onun gözünün ağrı-qarası bircə qızı var. Birçə qızı olansa sənsüza bənzər.

– Sənin istədiyin kimi olacaq, – Yama üçüncü dəfə dedi. – Bu dileyinə də əməl edərəm. Ancaq qayıt. Yaşamaqda olan adam üçün bu çox uzaq yoldu.

– Yox, – Savitri razi olmadı. – Ərin yanında en uzaq yol da yaxın görəsən. Axi onun getdiyi yero can atıram. Ey qüdrətli allah, menim və sənin, her ikimizin yolu və həqiqəti eynidir. Həqiqətse yaxşılıqlı qardaşdır. Yaxşılıq qapı açır, məhəbbət bu qapıdan içəri girir. Yalnız yaxşılıqla şərə üstün gəlmək olar.

İnsanların qəlbində etibar, inamı
Xeyirxəlq yaradır.
Zülüm qalib gelir o, dünyada ondan gözəl
Deyin görək nə vardır?

– Men ömrümüzde bele bir söz eşitməmişəm, – Yama dedi. – Dördüncü dəfə sənə icazə verirəm ki, dileyini deyəsən.

– Ey yenilmez allah, men səndən Satyavanın ruhunu istəyirəm. Qoy o dirilib evinə qayıtsın, qoy onun gözəl-göyük yüz oğlu olsun. Mənim başqa arzum, dileyim ola bilməz. Ərsiz mənə nə sevinc gərəkdir, nə də öz həyatım. Vədina əməl et, onun ruhunu qaytar.

Yama çərəsiz qalıb Satyavanın ruhunu qaytarı və dedi:

– Get və xoşbəxt ol. Sən öz məhəbbətinle mənim güclüme qalib gəldin. Siz dörd yüz il ömür sürəcək, yüz oğul getirəcəksiz Yer üzünə.

Savitri ərinin ruhunu alıb, onun cansız bədənidən düşüb qaldığı yere tərəf götürüldü. Ərinin ruhunu getirib yerinə qoysdu. Ərinin yanında oturdu, başını dizləri üstünə qoysub gözləmeye başladı. Bir azdan Satyavan ayılıb gözlərini açdı və soruşdu:

– Bes niyə məni bayaqdan oyatmırısan? Axi gecdi, evə qayıtmışıq.

– Hə, dur gedək, vaxtdı, qarantalıq düşüb, yırtıcı heyvanlar gecə ovuna çıxıb, çəqqallar ulayıb, evə qayıdaq. – Savitri cavab verdi, ancaq öz hünəri barədə bir kəlmə də kəsmədi.

Onlar gecəyarısı ev ovdalar. Atasının gözlerinin açıldığını göründü Satyavanın qolbu sevincle doldu.

Sonra da Savitri har şeyi yerli-yerinde nağıl elədi ve onlar Satyavanın necə ölüb-dirildiyini, döhşətli bədəbxətliyin hansı yolla sevincə çevrilirdiyini eşidib bildilər.

- O vaxtdan bütün insanlar qadınların on yaxşısı olan Savitrimin adını uca tutur, onu toronnum əloyırlar. - Qoca abid bu sözlərlə hekayetinə son verib, sonra da olavaş elədi: - Savitri öz doğmalarını özab-ışqənədən qurtardığı kimi, doyanətli vo nocib Draupadi de sizin nəslinizə soadət yoluna çıxmaqdə kömək edəcək.

TAPMACALAR HAQQINDA HEKAYƏT

Sürgün müddəti sona yaxınlaşdıqca Pandular şahlıq taxt-tacını qaytarmaq yolları barədə bir o qədər çox düşünürdülər. Onlar bilirdilər ki, bədxah və namərd Duryodhana məmləkətin yarısını, qoşunları, var-dövlətlərinə xoşluqla qaytarmayıacaq.

Bhimasena gözlərini qazəbələr parıldadaraq:

- Bizi döyüş, yalnız döyüş xilas əloyə biler, - deməkdən yorulmurdu.

- Mon də o fikirdəyim, - Yudhişthira onunla razılaşırı. - Ancaq onu da unutma ki, həlo dostlarımız az, düşmənlərimiz isə güclüdür.

Bunu deyib kədərli susurdu, o on çox cəsur və yenilmez, oxbatmaz, qılınclaşmaz zirehlo örtülmüş Karnadan chtiyat əloyır və fikr loşıldı ki, hündürə Ərcunaya borabor, nitqi və eməlləri kosərli bu qohromanın öhdəsindən golmək çətin olacaq.

Ancaq isə elo gotirdi ki, öz mərhəmətinin Pandulardan əsirgəmə-yən mingzöllü tanrı İndra Yudhişthiranın əzablarından soraq tutdu.

İndra Karna haqqında heç kəsin bilməklərinəni biildirdi. Birçə İndraya məlum idi ki, Karnanın canı onun sırgalarındadır və bu sırga no qədər onun qulağındadır, heç kəs ona bata bilmeyecek.

Qüdrətli tanrı onu da biliirdi ki, güc hesabına Karnaya qalib golmok mümkün deyil, fənd-fel isə Panduların elindən golmir. Buna görə qorara gəldi ki, özü işə qarşıb bu yolla Karnadan sırga və zirehini alınsın, dara düşmiş qohromanları kömək closin.

Ancaq bunu necə closin? Cox götür-qoydan sonra belə qorara aldı ki, brahmon görkəmində Karnanın yanına gedib onun sırga və zirehini istosin. Axi dünyada elə bir adam tapılmaz ki, brahmona

sədəqə verməkdən boyun qaçırsın, çünki yer üzündə bundan ağır günah yoxdur.

Ancaq İndranın bu keleyindən Karmanın atası ulu Güneş soraq tutdu. Gecə oğlunun yuxusuna girib onu təhlükədən hali eləmək istədi:

- Dünənya birgə geldiyin sırga və zirehini heç kəsə vermə, ne varlıya, ne yoxsula, ne əsgərə, ne brahmenə. Senin gücün, senin qüdrətin bu sırga və zirehdedir. Ələlxüs də brehmonlərdən özünü gözlə. Tezliklə onlardan biri yanına gələcək.

- Ata Güneş, odlu Güneş, mən günaha bata bilmərəm, - Karna dedi. - Axi cəngaver şərefi tələb edir ki, brehmenlərin qayğısına qalaq, onlardan heç nəyi əsirgəməyək. Ölümə razı olaram, cəngaver şərefinə leke vurmaram.

Güneş çox yalvarıb-yaxardı, ancaq Karna tərsliyindən dənmədi:

- Ölərem, qədim adımitimi pozmaram, - söylədi.

Əlacı kesilmiş Güneş dedi:

- Görürəm ki, sen üreyi geniş və sexavətlisən, onda bari bu məsləhetime eməl elə: yanına təşrif buyuracaq brahməndən onun nizəsini istə. Axi o, brahmen deyil, ildırım və müharibə allahı İndra olacaq. Qoy o öz nizəsinə sənə versin. Bu sehri nizədir - bir atıma min düşməni öldürməyinçə yero düşmür. Nizoni istəmeyi unutma...

Bu yerde Karnanın yuxusu qırıldı. O, şübhə tezden durub, Güneşin ilk altı şularını böyük saygıyla salamladı və sakitcə brahmənin gözləməyə başladı.

Nəhayət, günlerin bir günü onun qarşısında sədəqə ilə dolanan brahman surətində qüdretli İndra peydə oldu. Karma ondan soruşdu:

- Möhətərem ata, nə qurban eləməliyəm sənə?

- Mən sədəqə olaraq səndən Güneş kimi parıldayan sırgalarını və bədənim örtən zirehi istəyirəm.

- Yox, vera bilməyacım bir şeyi mendən umma. İstəyirən sənə bir ovuc qızıl boyunbağı, ya da mən sağmal inək bağışlayım? Yaxud mənim üçün könlün istəyən məmləkəti fəth əleyim?

- Yox, səndəki sırga və zirehden savayı mənə heç nə gerək deyil, - İndra sözündən dönmədi.

- Yaxşı, qoy son deyən olsun. İstədiyini verərem. Ancaq bir şətim var: sırga və zirehin əvəzine sən de öz nizəni mənə ver ki, düşmənlərdən özüm qorumağı bir yarağım olsun.

- Razıyam, nizəm sənə pəşkəsdir. Ancaq yadında saxla ki, bu nizə senin elində olanda yüzlərə, minlərə düşməni birdən öldürəcək.

Buna görə nizəni atmazdan yaxşı-yaxşı fikirləş, gör kimi öldürmək isteyirsin. Özü də əfsun oxuyub sonra nizəni at.

Qüdrətli İndra əfsun duasını Karnaya öyredib nizəni ona bağışladı. Karna da içində Günsə işığı olan sırtşaları qulaqlarından kəsdi, şəlo saçı çanağı bədənindən qopardı. Al qanı axa-axa bunları min-gözlü allaha verdi. Böyük İndra birçə baxışıyla onun yaralarını sağaldı və Yeri tərk edib Himalayın qarlı zirvələrinə qayıtdı.

İndi o arxayı idi ki, Panduları çox tehlükəli bir düşməndən xilas etdiyib.

Bu ohvalat sürgünün on ikinci ilinin sonlarında baş vermişdi.

Pandular uzun illər onlara etibarlı sığınacaq olmuş meşəni tərk etməyə hazırlaşmışdılar. Azman igidlər zahidlərə baş çökib onlara virdalaşmışdılar. Draupadi hər gün onun yanına gələn meşə heyvanlarını sonuncu dofa yeməldi, gedib çaydan su getirdi, komanın yan-yörəsindəki gül-çiçəyi sonuncu dəfa suvardı.

On iki ildi ki, Pandular döyüş meydanına, böyük-böyük qələbə və hünerlərə həsrət idı. On iki ildi ki, Pandular vətən torpağından, qoşundan, əməllərinin bəhrəsindən uzaqda ömür süründürdülər.

Namord düşmənlər öz həris və çirkin əlliylə bu ədalətli və müdirlik aranın hayatından on iki ili uğurlamışdır. On iki ildi ki, onların taboobları əzab-ışqəncə çəkir, Panduların yolunu həsrətlə gözlayırdı.

Nəhayət, sürgün müddəti başa çatmışdı. İndi onlar Yudhiştira-nın on iki il önce ududuğu oyunun bütün şartlarına sona qədər əməl etmək üçün daha bir ili tanımadan yaşamalı idilər.

Şan-şövkətli Pandular öz sığınacaqlarını tərk etdiyib neçə gün, neçə gecə yol getdiyər. Sohərlər sübh Günsəni qarşılıqlılar, axşamlar batan Günsə yola saldırlar, gecələr Ay işığı altında yatırlar, gündüz-lər yol getdilər.

Bir dofa hamisi bərk susadı, yaxınlıqda isə su yox idi. Yudhiştira üzünü Nakulaya tutub dedi:

– Son hamımızdan kiçikşən, çıx ağaca, bax gör yaxınlıqda çaydan, göldən no var.

Nakula hündür bir ağacın təpəsinə dırmaşib qışkırdı:

– Uzaqda su kənarında bitən ağacları görürəm, durna qiyını eşi-dirməm.

Yudhiştira dedi:

– Get ora, ox qabında bizi su gotir.

Nakula getdi və qayıtmadı. Bu dəfə Yudhiştira üzünü o biri qardaşı Sahadevaya tutub dedi:

– Sahadeva, son hamımızdan kiçikşən. Sadaxı götür, get bizi su gətir. Bax gör, Nakulaya no olub, niyə qayıtmır.

Sahadeva da getdi – qayıtmadı.

Bələ olanda Yudhiştira üzünü üçüncü qardaşı Örcunaya tutub dedi:

– İndi növbə sənindir, get öyrən gör, qardaşlarımız harda qaldı. Bələkə dərə düşüb, kömək gərekdi.

Örcuna “itaat borcumdur” deyib qardaşlarını axtarmağa yollandı. Gözledilər, gözledilər, ancaq o da qayıtmadı.

Yudhiştira dedi:

– Bhimasena, ümidi sonadır, get qardaşlarımızı tap, bizi de su getir. Draupadi susuzluqdan yanır.

Bhimasena qardaşlarının izini tutub getdi. Gün battı, Ay çıxdı, qardaşlardan bir səs-soraqsə gelmedi.

Yudhiştira bərk təşvişə düşdü, əlac neydi, özü getməli oldu. Draupadını çiçəklənmiş bir ağacın kölgəsində qoyub, qardaşlarını axtarmağa yollandı. Onu bu sefərdə nə gözlediyini bircə tanrılar bildiridi.

Yudhiştira çox axtarandan sonra qardaşlarını sərin və dumdurul gölün qırığında tapdı. Dördü də qollarını geniş açıb arxası üstə serələnmişdi, elə bil yatmışdır. O qorxub Bhimasenanın üstünə yürüdü, eylib üzünə baxdı, gördü ki, qüdrətli qəhreman çoxdan ölüb. Dehşət içinde Örcununu silkəleyib oyatmaq istədi, ancaq bu yenilməz qəhrəmanda da həyat nişanesi görmedi. Kiçik qardaşları da otluqda cansız-nəfəssiz düşüb qalmışdır.

Yudhiştira qəm dəryasına batdı: “Bu sakit, dinc yerdə onlara kim qədər eləya bilərdi? – fikirləşdi. – Heç yerde ayaq izi gözə dəymir, bədənlərindən də yara yoxdur. Bələkə gölün suyu zəhərlimmiş. Görəcəm yoxlamış”.

O, gölün qırığına gəldi, eylib sudan içmek isteyirdi ki, kiminse sesini eşti:

– Dəymə, bu mənim suyundur. Mənim sorğularıma cavab verməyince suya yaxın durma. Qardaşların bunu eləmək istəmədilər, buna görə də mən onları Əzrayılın ixtiyarına verdim. Mənim sorğularıma düzgün cavab versən, sudan ürəyin istəyen qədər içə bilərsən.

Yudhiştıra oṭrafa boylandı, ancaq heç kəsi görə bilmədi:

— Son kimson? — soruşdu.

Cavab geldi:

— Mon durnayam.

— Yalan danışma, bu qəhrəmanları quş öldürə bilməzdi. Son kimson? Düzünü de.

— Mon durna surətində meşə ruhuyam. Məni sorğulara tutduğun yector. Burda mon sual verirəm. Hərgələn sağ qalmaq isteyirsinə, cavab ver.

Yudhiştıra səs golən səmtə gedib ağacların sıx yarpaqları arasında meşə ruhunu gördü. O en hündür palma ağacı boydaydı, bedəni qızıl kimi parıldayırdı, gözleri yumru, baxışları qırımsız idi. Şəlalə gurultusunu andiran səsənə soruşdu:

— Cavab verəcəksən, ya yox? Yoxsa isteyirsinə, əbədilik burada qalasan.

Yudhiştıra dedi:

— Soruş.

— Ağlı necə qazanmaq olar?

— Müdriklerlə səhəbat etməklə.

— Döyüşü üçün on qiymətli şey nədir?

— Onun yarağı.

— Cütçüt üçün on qiymətli şey nadir?

— Yağış.

— Bos əkinçi üçün?

— Toxum.

— Somadan yüksək nadir?

— Ata.

— Bos küləkdən yüyrək?

— Fikir.

— O nadir ki, gözləri açıq yatar?

— Balıq.

— Doğulandan sonra tərəpənir?

— Yumurta.

— Soyuqdan nə müalicə eləyir?

— Od.

— Atanın ruhu kimdə olur?

— Oğulda.

— Ən yaxın dost kimdir?

— Arvad.

— Ən yaxşı servət hansıdır?

— Bilik.

— Dünya nəyə bürünüb?

— Zülmətə.

— Əsil rahatlıq qaynağı nədədir?

— Könüllü dinciliyində.

— Hansı mərezin dermanı yoxdur?

— Tamahin.

— Ey beni adamların ən müdriki, sən bütün sorğularına doğru cavab verdin. Buna görə deyirəm: get ve mənim gölümden doyunca su iç, sadax suyla doldur və bir kimsədən qorxma. Sənin qardaşlarını isə heyata qaytarram.

Meşə ruhu bu sözləri deyib qeyb oldu. Pandu oğulları dirildilər. Soyuq sudan doyunca içib yanğılarını söndürdülər, sadaxlarını su ilə doldurub Draupadiya apardılar.

PANDULARIN DƏYİŞİLMƏSİ HAQQINDA HEKAYƏT

Neçə vaxtdan bəri yolda olan Pandular bir meşənin etəyinə çatıb dayandılar. Yudhiştıra üzünü qardaşlarına tutub dedi:

— Hə, axır ki, qüdrətli hökmər Viratanın məmlekətinə gəlib çatdıq. Burada bizi heç kəs tanımır. Bu məmlekətde bir il yaşamalıyıq və heç kəs bilməməlidir ki, biz kimik. İndi meşədən çıxıb Viratanın başkəndinə getməliyik.

Bhimasena soruşdu:

— Ey mənim müdrik qardaşım, bəs onda yaraqlarımızı neyləyək? Ərcunanın yay-oxunu bütün dünya tanır. Ele mənim gürzümü, kiçik qardaşlarımızın qılınclarını da tanımayan azdır.

— Bax, o talaadakı neheng ağacı görünən, — Ərcuna dilləndi, yaraqlarımızı həmin ağacın budaqları arasında gizledərik. Qoy bir il orada qalsın.

Qardaşların en cəldi, qırvağı olan Nakula da tez ağaca dırmaşı, yaylor, ox qablarını, qılıncları ağacın çətiri altında qalm bir budağa sarıldı. Sonra qardaşlar şəhəre girdilər, camaata qarışıp saraya tərof yollandılar.

Yudhiṣṭhīra birbaşa saraya gitti, hökmardan qabağında durub dedi:

— Ey büyük hökmardı, men brahmañom, ponañ gotirmişem sənə. İstoyırem sənin himayəndə yaşayım. Özüm də zər oyununun bütün sirlərinə bələdəm, sənə sədəqətlə xidmət edərəm.

— Ey hörmətli qonaq, ürəyindən nə keçirso, sənə verməyə hazırla.

— Yudhiṣṭhīramın sözlerindən məmən olan şah cavab verdi.

— Sən mənim dostum və məsləhətçim olacaqsan, bir yerde mənim döyüş arabamda gözəcəyik... Siz hamınıñ isə, — Virata üzünü eyan-

lara tutdu, — mənə elədiyin hörət və chtiramı ona da cələmləsiniz.

Yudhiṣṭhīra beləca sarayda qaldı.

Aradan bir müddət keçəndən sonra Bhimasena da saraya, Virata-nın hüzuruna gitti. Onun əlində nəhong bir qazan, bir də qasıq vardi. Bhimasena dedi:

— Ey səhərli şah, men aşpazam. İzin ver sənin mətbəxində yaşayım.

— Sən aşpaza oxşamırsan. Sənin kürəklerin kəl kürəklərinə, qolların fil xortumuna oxşayır, — şah şübhə və tərəddüdlə dedi.

— Boli, men tokco aşpar yox, həm də pəhləvanam. İstəson şirlər, fillərlə gülaşib səni əyləndirə bilərəm, məni qulluğa götür.

— Onda mənim baş aşpazim və sadıq nökərim ol, — şah sevincə dildəndi.

Bhimasena şahın mətbəxinə keçdi və orada qaldı.

Draupadi isə öz uzun hörüklerini qara öppiyinin altında gizlədi, sarayın qabağında gəzışməyə başladı. Yoldan keçənlər ondan sorusunda ki, kimson, deyirdi: "Qulluqçuyam. Aparın məni evinizə, xidmətçiniz olum". Di gol, gözəlliyyini, zərfliyini görüb, heç kəs onun qulluqçu olduğunu inanmır, buna görə də evinə aparmırdı.

Günlərin bir günü şahın sevimli xanımı sarayın eyvanları altında gözəl, qara paltarlı arvad görüb yanına çağırıldı. Dedi:

— Ey qonırsız gözəl, sən kimsən, noçisen? Bu örpak no qədər qara olsa da, sənin gözəlliyyini gizlədə bilmir.

— Men qulluqçuyam, — Draupadi saygıyla cavab verdi. — Qəşəng saç düzəldirom, ənlik-kirşən hazırlamağı, gül-çiçəkdən gözəl zəncirler hörməyi bacarıram. Hörmətli şahbanu, məni qulluqçu götür özüñə, peşman olmasan.

— Yaxşı, ey qonırsız gözəl, əndərunda, saray xanımlarının arasında xoşbəxt yaşaması üçün olımdan gəlonı əsirgomorəm, — şah-

banu dedi. — Qulluqçularının ve kenizlerimin başçısı olarsan. Bu gündən mənim himayəm altındasən.

Beləliklə, Draupadi həmin gündən öz eri ilə bir damın altında — Virata şahın sarayında yaşamaya başladı.

Draupadiden sonra saraya Sahadeva gelib çıxdı. Əyninə çoban paltarı geymişdi, Virata şahı dedi ki, bir vaxtlar Pandaların sürüllerini otarıb. Sonra da əlavə etdi:

— İndi igid Pandalar adamlardan gizleniblər və mən özüme iş axtmaga məcbur olmuşam.

— Qoribödər, — şah dilləndi. — Sən çobandan, naxırçıdan çox cəngavər, yaraq xırıdarına, döyüş arabası sürənə oxşayırsan.

— Yox, yox, hörmətli hökmardı, men səde çobanam, özümün də maldarlıqlıdan çox yaxşı başım çıxır. Mal-qaraya düşən azarı dünyada monden yaxşı sağaldan tapılmaz. Məni qulluğa götür.

— Di yaxşı, — Virata razılıdı. — Səni saysız-hesabsız sürülərimə baxanlara başçı təyin edirəm.

Beleliklə, Sahadeva da bu şan-şövkəti hökmardın xidmətçisi oldu.

Tezliklə Ərcuna da saraya gitti. O, əyninə gəzergi oyumbaz paltarı geyib kəndbəkond, şəhərbeşər gezib, camaati öz mahnılıarı və rəqsleri ilə əyləndirdi. Güclü qolları nəzərə çarpmasın deyə, çoxlu parıldayan qolbaq, bilerzik taxmışdı. Yay kirişin barmaqlarındakı izini üzüklerin altında gizlətmüşdi. Boynuna tökülmüş buruq saçlarını arasında qulaqlarına taxdığı sırtğalar görünürdü, geniş cəngaver sinəsini parlaq boyunbağılar örtmüdü. Xanımları əyləndiren bütün gəzergi oyumbazlar kimi, o da əyninə gen arvad paltarı geymişdi, bununla da pəhləvan cüssəsini ört-basdır eləmişdi.

— Kimdir bu? — təcəccüblənmiş şah sorudu. — Bu adamı birinci dəfə görürem sarayda. Qılman təki gözəldir, baxışlarından isə igidlik, cesərət yağır. Buna arvad paltarından çox cəngaver geyimi yaras. Kimdir bu adam?

Ərcuna bu sözləri eşidəndə şahın yaxınaçıdı, ovcularını cütliby onun qabağında dayandı və dedi:

— Ey alimlərin qiblosu, men oxumağı, oynamamı, musiqi alətlərində çalmağı bacarıram. Mənə ezbər vermek istemirsənə, kim olduğumu soruşma. Yurdusuz-yuvəsiz yetim adamam, ölkələri gezib camaati əyləndirirəm. Ey böyük şah, istəsen, sənin qızına və onun rəfiqələrinə musiqi və rəqs öyredərəm.

— Öyrət. Musiqi hayatın bəzəyidir və mən isteyirəm ki, qızım oxuyub-oynamağın incəliklərini öyrənsin. Şadəm ki, sarayma golmisen. Qal, yaşa burada.

Bələliklə, Ərcuna da özüne sarayda yer tapdı.

Bir neçə gündən sonra Panduların sonuncusu — Nakula sarayın həyətinə daxil oldu, şahın atları saxlanılan yere gelib, səriştəli adam gözüyle onlara baxmağa başladı.

Virata uzaqdan onu görüb dedi:

— O kimdir atlarına tamasha elayir? Getirin onu hüzuruma!

Nakula saraya girəndən şah ondan soruşdu:

— Ey gözəllikdə tanrıya, gúc-qıvvotdə cəngavərə oxşayan cavan, səyilə, atlarını yanında neyləyirdin? Bu atlardan sənə nə?

— Şah sağ olsun, mon mehtərəm, döyüş atlarını öyrədiyəm. Buna görə bir çox məmlökötlorin hökmərləri məni yaxşı tanıyır və həmişə sevincən qarşılıqlırlar. İstəsən, sanın mehtərin olaram.

— Qal sarayımda. Mənə atlardan yaxşı baş çıxaran adam gerəkdir, — Virata razılıq verdi. — Sənə qızılı tutulmuş döyüş arabası verərom. Bu gündən mənim döyüş arabalarımı sürenlərin başçısı olursam.

Nakula razılaşdırı və qardaşları ilə birgə sarayda yaşamağa başladı.

Aradan bir neçə ay keçdi, böyük el bayramı golib çatdı. Mahir oxatanlar, döyüş arabası sürenlər, pohlevanlar bayram şənliklərində öz şücaotlarını nümayiş etdirmək üçün hər yerdən Viratanın paytaxtına — başkəndinə axışdırılar.

Onlar şəhərin böyük meydانında yarışır, camaati əyləndirildilər.

Hər biri bir qaya parçası olan pohlevanlar meydan sulayırlar, güleşməyi adam çağırırlardılar. Onlardan biri o qədər nəhəng, o qədər ezməlli idi ki, baxanda adəmin canına üzütmə düşündürdü. Nəinki onunla güloşmaya, hətta yaxınına getməyə heç kos üzük elemirdi. Nəhəng pohlevan meydanda var-gol eləyir, bu ölkədə onun qənşərinə çıxa biləcək bir adam olmadığından məmənnun haldə gülməsəyirdi.

Onda Virata şah Bhimasenaya omr eladi ki, bu nəhəng kəlpey-sorın qabağına çıxsın.

Bundan çox sevinən Bhimasena tezə razılıq verdi və bir neçə doqıqodon sonra iki nəhəng qayaya, iki qəzəbli filə benzəyən bu əzəmətli pohlevanlar minlərlə adəmin gözü qabağında qarşılıqlırlar.

Onlar güst tutub güloşmaya başladılar. Əvvəlcə bir-birini çıyınları ilə itəlodilər, qolları arasına alıb sıxıdlar, itələyib yere yıxdılar. Pohlevanlar toqquşanda ayaqları altında torpaq titirir, ağaclar

kökündən qopub yere sərilirdi, bir-birine şapalaq vuranda elə səs çıxırı ki, deyərdin göy guruldayır. Burunlarına yazın iyi dəymis keller kimi döyüşürdülər və heç kim deyə bilməzdə ki, qeləbə kimin olacaq. Nehayət, şir bileyli Bhimasena rəqibinin ayaqlarını yerdən üzdü, onu başı üzərində qaldırıb kötü kimi firlatmağa başladı. Yüz deş firladıb yere çırpdı ve dizini sinesine qoydu.

Bu döyüş baxanların hamisi Bhimasenaya alqış dedi. Bele güclü, belə qüdərtli pohlevanın öz xidmətçisi olmasından sevinən Virata isə Bhimasenaya saysız-hesabsız enam verdi.

Heç kim tərefindən tanınmayan Pandular beleşə yaşayır, bir ilin və bu ille bərabər bütün ezab, təhqirlərin başa çatacağı günü sebir-sizliklə gözləyirdilər.

KİÇAKANIN ÖLDÜRÜLMƏSİ HAQQINDA HEKAYƏT

Virata şahın paytaxtında yaşadıqları vaxtdan on bir ay keçəndə tale az qala Pandulara üzüdünlük edəcəkdi.

Bir dofe Draupadi şah arvadının otağında olanda şahbanunun qardaşı Kiçaka onu gördü. Kiçaka öz arzusuna çatmaq yolunda heç nadən çəkinməyon kobud, qüvvəti cəngaver idi. Draupadinin gözəlli onu ağlından aldı. Kiçaka Draupadiye yaxınlaşdırıb dedi:

— Ayızlü, qırımsaçı, durnayerişi gözelim, gel evlənek, arvadı ol. Özün şah arvadı ola bildiyin halda, şah arvadına qulluqçuluq niye eleyirsen? Gel aparım sapayıma, qızıl bezək, das-qas, ipək, atlaş paltar, var-dövlətim senin olsun.

— Mən qulluqçum, elə qulluqça da qalmaq isteyirəm, — Draupadi gözlərini qaldırmadan edeble cavab verdi. — Men taleyimden razıyam, başqa cür yaşamasq arzusunda deyiləm.

— Səfəhlik eleyirsen. Senin güzərinənla gözəlliyyin uyuşmur. Hər bir qadının eri olmalıdır ki, qayğısını çeksin, yeri gələndə onu qorusun. Burax boş sözləri, gedək menimlə.

Draupadi neyleyə bilerdi, axta and içmişdi ki, kimliyini bürüze verməsin. Buna görə ne erini, ne de qayımlarını köməye çağrıra bilerdi.

— Əl çəkin məden, möhtərəm hökmər, — dedi. — Mən heç vaxt sizin arvadınız olmaram.

Ancaq Draupadinin gözəlliyyindən mest olmuş Kiçaka onun qolundan yapışdırıldı.

— Niyo tərslik eləyirson? — dedi. — Qulluqı gərək sevinsin ki, belə bir xoşbəxtlik üz verir ona. Gel gedək, hamiya deym ki, toy tədərükü görsünlər.

Safqəblı Draupadi qorxudan az qaldı dəli olsun, yaramaz Kiçakanın olındıñ güclə qurtarıb Virata şahın yanına qaçıdı. Lovğə və zələm Kiçaka onun dalınca cumub, paltalarından yapışdı. Draupadi bu azığın şahzadəni cəl itəldi ki, o yixildi. Kiçaka bərk qəzəbləndi, zavallı qadını yera çırpıb topıldı.

— Holo bunun nazına bir bax, guya şah qızıdır, — hirsindən boğula-boğula qışkırdı. — Günah məndədi ki, yalvarırdım, bu gecə golib zorla aparacağam.

Draupadi ağlaya-ağlaya Bhimasenanın yanına getdi və başına goloni ona dənəndi. Panduların ən güclüsü, insanlar içinde fil olan bu iğid qəzəb odunda qovrularaq:

— And içirəm ki, onu öldürəcəyəm! — qışkırdı. — Cəngavər və ya bərəmən, şah və ya Allahın özü olsun, heç kimin səni təhqir eləməsinə dözmərəm. Öldürəcəyəm onu.

Draupadi yalvarmağa başladı:

— Bari elə et ki, heç kim tanınmasın səni, chtiyatlı ol. Axi sürgünümüzün qurtarmağına cəmi bir ay qalıb. Hamımız məhv olarıq.

Bhimasena onu sakitləşdirib dedi ki, chtiyatlı olacaq.

— No qədər ki, Kiçaka bu torpağın üstündə gəzir, bizim heç birimiz rahat və xoşbəxt olı bilmərik, — dedi. — Özüm bilirəm neyləyəcəyəm. Son də kömək eləməlisən mənə.

— Heç özünü qoruya bilməyon bir zavallı sənə necə kömək eləyə bilər?

— Bu gecə son öz yerində yox, mənim yerimdə yatarsan. Mənse gizlico golib sonin yerində uzanaram, Kiçakanın səni qaçırmaga gölməsini gözlöyərəm. Sonrasıyla işin olmasın, rahat yat.

Gecə Bhimasena sarayın həyatındakı bağda Draupadi ilə görüşdü. Draupadi qarənlıqdan istifadə edib onu öz otağına apardı, yatağına uzadı, üstüne ipok örtük saldı, özü isə Bhimasenanın şah mətbəxi-nin yanındakı otağına sıvıdı və orada gizləndi.

Öz məqsədinə çatmaq üçün heç nədən çəkinməyen Kiçaka gecə-yarısı sarayın qadınları yaşayan hissəsinə yollandı.

Övunu pusan qurd kimi Draupadinin otağına yaxımlaşdı, qulığını qapiya dayayıb dinledi. Gece sükutunda yüngül xorulu eşitdi, otaq qarənlıq olduğundan sesi tutub getdi ki, yuxulu Draupadini qamarlayıb qaçırınsın.

Ancaq barmaqları gözəl xanımın zərif və ince bədənинe deyil, Bhimasenanın demir ezelelerinə rast geldi.

Yuxudan oyanmış Bhimasena quduz qaban kimi Kiçakanın üstüne atıldı, onu qurşaq qamış derzi təki altına basıb azdı, qol-qabırğasını qurdı, ağacların altına atdı.

Şehər Kiçakanın meyiti tapılında heç kəs başa düşə bilmedi ki, bu nehəng, qüvvətli cəngavəri kim öldürüb, sümüklərini hansı dehşetli yaraqla xincim-xincim eləyib.

Saray ehli bir-birinə dəydil, hamı bu haqda danışındı:

— Olmaya, casur Kiçakanı Handhavrular öldürüb!

— Axı ona kimin gücü çatar?

— Yəqin, bu çox qüdretli bir pehlevan imiş!

— Göresən Kiçakanı kim öldürüb?

Şah Virata saray şairinə də bu sorgunu verdi. Şair cavabında bu şerî söylədi:

Göyün sakınlarından tekə böyük İndra,

Bir de Handhavruların ezməti ordusu

Kiçakanı beləcə möglüb edə bilərdi.

Ancaq burda, bax bu gün, Yer üzündə yəqin ki,

Adamların içinde tekə ortancı Panda

Ulu göyün sakını Allaha borabərdi.

— Beli, yalnız böyük Yudhişthiranın ortancı qardaşı öz qəzəbinə belə bürüze vere bilər! — Hamı bir ağızdan dedi. — Di gal Pandular ne vaxtdı ele bil qeybə çəkiliblər, izləri de itib. Bəs onda kim öldürüb Kiçakanı?

Saray bağında baş vermiş olaydan tekə eyanlar deyil, şəhər sakınları də danışındılar. Hamı öz heyətini bildirirdi.

Duryodhananın emri ilə Panduların harada gizləndiyini öyrənmək üçün qonşu ölkələri gezib-dolaşan casus da bu olaydan soraq tutdu.

Casuslar Kauravların paytaxtına gelib, Virata şahın sarayında baş vermiş avhalat Duryodhanaya danışdır. Ancaq allahalar casusların ağıllını dumanlandırdı və onlar camaatın Bhimasena baredeki söz-söhbətini yaddan çıxardılar. Axırda da belə dedilər:

- Hor yeri olok-völök elədik, Panduları tapa bilmədi. Sənin ömrinlə, ey şahənşah, məşələri, düzəri, dağ-dərəni qarış-qarış gəzdik, amma heç yerdə onlardan bir iz görmədi. Cəngavor və diləncidən, dörvüş və saray əhlindən soruşduq. Pandular gördüm deyən olmadı. Ancaq onu öyrəndik ki, Handhavrlar Virata şahın sərkərdəsi Kiçakani öldürübələr, indi onun qoşunu zəifləyib. Yad ölkələrde bundan başqa heç bir yenilik yoxdur.

Fikri-zikri ancaq alçaqlıq olan Duryodhana qərara aldı ki, dostu Karna və bütün qardaşları ilə birləşdikdən sonra Viratanın ölkəsinə soxulub, qarət eləsin. Ancaq onun da ağlına gəlmədi ki, Kiçakani Bhimasena öldürüb.

* * *

Kauravlar güclü qoşun toplayıb, dəhşətli hay-küyle düz Virata-nın başköndino yürüşü başladılar.

Şəhərə çatħaçatda onlar qoşunu iki hissəye böldüllər. Qoşunun bir hissəsi Virata ordu ilə vuruşmali idi, o biri hissəsi isə öruşlara tərəf yollandı ki, şahın başlıca sərvəti olan saysız-hesabsız mal-qara sürürlərinə alo keçirsin.

Adil hökmər Virata bundan soraq tutan kimi Yudhiştiranı çağırıb dedi:

- İndi mən neyləyim? Sərkərdəmi Handhavrlar öldürübələr, bilmirəm ordu kimi başçılıq eləyəcək. Bərk narahatam.

Bhimasena bunu eşidən dərhal şahın yanına gəlib dedi:

- Izin vəson, sonin orduna kömək elərom. Mənim necə cəngavor olduğumu artıq görmüsən.

Elo ki, döyüş başlandı, şirbiləkli iğid Bhimasena düşmən orduşunun ön dəstələrini bir həməl ilə vurub dağıdı, yüzlərə döyüş arabası, minlərə düşmən oşgərlərini möhv elədi. Aiconab Viratanın başçılıq etdiyi ordu Bhimasenanın ardınca gəlib, düşmən qoşunlarını sel kimi ağızına alıb apardı.

Qolobəyo lap az qalmış çobanlar toşviş və həyəcan içinde başkonda gəlib dedilər ki, düşmən sürürləri qovub apardı. Bu acıgöz düşmənlərin qabağını kim ala bilərdi? Yalnız Viratanın genc oğlu. Ancaq onun döyüş arabasını sürmeye səriştəli bir sükançısı yox idi.

- Kim mənim döyüş arabamı düşmənin üstüne sürə biler? - şahzadə yanlıq-yanlıqlı qışqırıldı. - İlahi, gör necə zəliləm ki, şah oğlu ola-ola öz xalqımı, onun sərvətlərini düşməndən qoruya bilmirəm!

Döyüş atları süre bilən bir adam qalmayıbmı şəherde?!
Ancaq hay verən olmadı, çünki əli qılınc tutan kişilərin hamisini Virata döyüše aparmışdı.

Söz sarayın qadınları yaşıyan hissəsinə çatan kimi döyüş arabası sürünlərin en yaxşı olan Ərcuna şah oğlunun yanna geldi. O qədər tələsirdi ki, üstündəki ber-bezeyi də çıxmamışdı. Ərcuna Virata şahın oğluna dedi:

- Bir ildir sənin sexavəti atanın sarayında yaşayram. Nəqə vaxtdır ki, isim-peşə musiqiyle məşəl olmaq, qızlara rəqs öyrətməkdir. İndi elə bir vaxt çatıb ki, men size kömək eleməliyəm. Sənin döyüş atlarının cilivonu möhkəm tutmağa, onları idarə eleməyə qolumun gücü çatar. Gedek, göstər mənə arabanı.

Onlar döyüş arabasına minib otlqlara sar çapdlar. Otlqlar bir il önce Panduların öz yaraqlarını gizlətdikləri ağacın həndəvərində idı. Ərcuna öz yay-oxunu elinə alanda çox sevindi.

Viratanın saysız-hesabsız sürürləri otlqladan uzaq qovulmuş və kauravların qoşunu tərəfindən mühasirəyə alınmışdı. Bu qoşuna Duryodhana ilə Karna başçılıq eləyirdilər.

Onlar qana heris pələnglər təki sürürlərinə etrafında hərəkət, ele keçirdikləri bu sərvətə baxıdqa sevinirdilər. Sürürlər yüzlərə döyüş arabası, minlərə döyüşçü mühasirəyə almışdı.

Hələ döyüş tacribəsi olmayan genç şahzadə belə əzəmetli qoşunu görəndə özünü itirdi, fikirleşdi ki, bu boyda qoşuna comi iki nəfor neyliyə biler? Ele bərk qorxdı ki, celd arabadan tullanıb qaçmağa üz qoydu.

- Dayan! - Ərcuna qışqırıldı. - Döyüşçü vuruş meydanından qaçarı heç? Düşmənin qabağından qaçmaqdansa, ölüm yaxşdır. Qayıt geri!

Bunu deyib özü də arabadan tullandı və şahzadəni qaytarmaq üçün onun dalınca qaçıdı. Ele bu vaxt düşmənlər onu gördülər.

- Kimdir bu? Kimdir? - Kauravların sərkərdələri bir-birindən soruşağa başladılar. - Ora baxın, eynindəki qadın paltağıdır, buraya isə vuruşmağa gəlib. Üst-başında gör ne qədər ber-bəzək var, ancaq boy-buxunundan Ərcunaya oxşayır. Belə ele Ərcunun özüdür?

- Ərcunadan başqa kim cürət eləyib bu qədər qoşunun qabağına tekbaşına çıxa biler? - Duryodhana dedi. - Əgər o doğrudan da qorxmaz Ərcunadırsa, onda xoşbəxtliyimə ele buradaca yetişmişəm. Mənə belə gelir ki, Panduların sürgününün başa çatmasına hələ bir

neçə gün qalib. Deməli, biz onları təbib təniyə bilməmiş və Pandular daha on iki il müddətinə meşələrə getməlidir.

Karma ona cavab verdi:

— Yox, hökmər, sohv eləyirən. Onların sürgün müddəti bu gün başa çatıb. Bundan sonra siz bütün mübahisələrinizi döyüş meydanda həll etməli olacaqsınız.

Bu vaxt Ərcuna Viratanın oğluna çatdı, onu danlamaga başladı.

— Ey düşmənərin qonimi, ey polong misallı igid, eğer vuruşa bilmirsənə, onda cilovu al, atları idarə et, mən vuruşum düşmənə. Atları düz düşmənin toplaşlığı yerlərə sür. — Ərcuna bunu deyib nəhəng yay-oxunu başı üzərinə qaldırdı.

Göc şahzadə üç dünyanın heç birində tayi-bərabəri olmayan bu yay-oxu görəndo heyroto göldi və soruşdu:

— Kimindir bu yay-ox? Allahaların yarağına oxşayır! Həlo uşaq vaxtı eşitmışım ki, Ərcunanın bu cür ox-yayı olub.

— Düz deyirən, bu Pandu şahının oğlu Ərcunanın ox-yayıdır.

— Bos onda ığidin özü həni? Axi deyirlər, Pandu oğulları Yer üzündən yox olublar.

— Bil və agah ol ki, mən Ərcunayam və heç nədən qorxma. Mən və qardaşlarım düz bir il heç kimin xəberi olmadan sizin şəhərinizde yaşaşmışq. Və indi momlökətinizi azığın düşməndən qoruyaçaqıq. Artıq bu gün kıl oldum gümə hamiya deyə bilarəm. Çünkü bu gün sürgünümüzün on üçüncü ili də başa çatdı.

Virata şahın oğlu bu sözləri eşidəndə ürkədən sevindi və duyduki, bayadından canını bürümüş qorxu keçib getdi. O, Ərcunanın qabağında bəsi endirib dedi:

— Mon qızlara oxuyub-oynamaq öyrədən bir adama arxalanmaq-dan qorxurdum. Şöhrəti Yer üzünü dolaşan Ərcuna ilə ciyin-ciyinə vuruşmaq iso en böyük səadətdir. Əmr elə, nə desən, yerinə yetirəcəyim.

Ərcuna üst-başındakı bər-bəzəyi, qolbaqları çıxarıb atdı, kərtən-kələ dorisindən düzəldilmiş alcəyini geydi ki, yayın möhkəm gorilmiş kiriş barmağının etini qoparması. Sonra kiriş möhkəməcə dərib buraxdı. Qasırqı viylitiləne oxşayan bu səs düşmənlərin ürəyinə vəlvələ saldı, dostları isə sevindirdi. Neçə vaxtdı ki, heç kəs bu səsi eşitmirdi. İndi iso hamı bildi ki, döyüş meydənına yaraşq olan Ərcuna yeno cəngavorlər corgosino qaydıb.

— Atların basın saxla, Ərcuna şahzadəyə dedi. — Döyüş şəypuru çalacağım.

Əzəmetli Ərcuna bunu deyib döyüş şəypurunu dile getirdi. Şey-purun səsi Yeri-Göyü titretdi, dağları yarib keçdi, okeanları dalgalandırdı.

Düşmən əsgərlərinin canını qorxu bürüdü. Araya alılmış mal-qara bu səsden pərən-pərən düşdü. Duryodhananın qoşununu ayaq-layib atrafa dağdı.

Sona ise Ərcunanın yayının səsi eşidildi və minlər ox Güneşin qabağına perdi çəkib havanı qaralıdı. Az vaxtda minlər düşmən əsgəri biçilmiş çəltik dərzləri təki çöla serildi.

Karma qorxudan döyüş meydənından qaçıb. Ərcuna ilə döyüše girmek isteyen Duryodhana ise heç yayını qaldırmağa macəl tapma-mış yaralandı və sağ qalmış əsgərlərini götürüb Viratanın memləkətini tərk etdi.

SÜRGÜNÜN SONU HAQQINDA HEKAYƏT

Sürgünün on üçüncü ili başa çatandan sonra Panduların hamisi yuyunub pak oldular, bədənlərinə sendəl etri sürtdülər, eynilərinə gözəl paltar geyib, başlarına tac qoydular, Virata şahın taxt-tac otığına gəlib, fil sümüyündən düzəldilmiş, qas-daşla bezoedilmiş taxtlarda oturdular.

Onların bezoenib-düzenib şah taxtında oturduğunu görəndo, Virata şah həyrləndi:

— Bu taxtlar şahzadələr üçün qoyulub. Siz niyə orada oturmusunuz və niyə eyninizin şah paltarı geymisiniz?

— Qəzəbin tutmasın, ey şanlı hökmər, — Yudhiştira cavab verdi.

— Bu taxtlarda oturmaq bizim haqqımız var bu gün. Biz, yəni bu taxtlarda oturanlar bil ki onca itkin düşmüş Pandularıq. Bilin və agah olun ki, biz Pandu şahın oğullarıq və indi sizə öz saygınızı bildiririk. Bu bir ilde siz öz sarayınızda bize sığınacaq vermisiniz və biz heç vaxt bunu yaddan çıxarmayacaqıq.

Alicenab Virata bu sözleri eşidəndə şad oldu və bildirdi ki, bütün var-dövləti, bütün memlekəti Pandulara peşkəsdir.

Ancaq elə onun özü qədər alicenab olan Yudhiştira Virataya təşəkkür eləyib dedi ki, yalnız şəhərlərindən birini Pandular üçün ayırsa, kifayətdir, onlar dost və müttefiq olduqları şahları həmin şəhərə çağırıb məşvəret elemək isteyirler.

Virata onların isteyini yerine yetirdi. Pandular bütün ölkelerin, bütün memlekötürlerin hükümdarlarını həmin şəhərə çağırıldılar. Şahları bu möhtəşəm topluluğu ildizli Göylərə, Himalay dağlarının parlaq zirvəsinə oxşaydı. Görüşdə hükümdarlar on üç ilde Panduların başına golən olaylarla, müsibətlərlə tanış olduqdan sonra bir ağızdan dedilər:

— İtirdiklorınızı ancaq savaş yolu ilə qaytarı bilərsiniz. Lovğa Duryodhananı yalnız yaraq gürünə baş eyməye məcbur olə bilərsiniz. Bizimlə birleşin və birləlikdə Kauravlarnın ordusunu qarışqa yuvası təki Yer üzüna səpələyək.

Bu ağıllı məsləhətə əməl etməyi qərara alan Yudhiştıra qardaşı Ərcunani şan-şövkətli Krishnanın başkəndinə-payıtaxtına yola salıb buyurdu:

— Atları qov, özünü Krishnanın sarayına çatdır, onunla ittifaq bağla. Bizi isə burada düşmənlərimizle savaşa hazırlaşaq.

Ərcuna döyükən arabasına minib Krishnanın başkəndinə çapdı. Ancaq Dvarakaya yetişib, Krishnanın sarayına girəndə gördü ki, Duryodhana ondan qabaq özünü buraya çatdırıb. Hər ikisi Güneşəzlü Krishnanın hüzuruna galib, qarşındaki döyükəndə ondan kömək istedilər.

Duryodhana dedi:

— Birinci mənə kömək göstərməliəm, cənki mon Pandu oğlun dan tez golmışəm. Ədalətli adamlar, adət-ənənəyə saygıyla yanaşırlar, xahişə birinci gələnə kömək eləyirlər.

Krishna cavab verdi:

— Yaxşı, diloyunu söyle, nə istəsən, yerine yetirəcəyəm.
— İstəyim budur ki, Pandulara qalib golmokdə mənə kömək edəson — Duryodhana xahişini bildirdi. — Bundan başqa heç nə istəmirəm.

Krishna dedi:

— Sonin xahişini yerinə yetirməzdən, mən Pandu oğlunu da dinləməliyəm.

Bu doft Ərcuna qabaq yeriyib dedi:

— Xahişim budur ki, bize kömək eləyəsən, Kauravlara qalib gələk. Bundan başqa bize heç nə görək deyil.

— Mən cəni vaxtda ikinizdən də xahişinə necə əməl edə bilərem?
— Krishna ondan soruşdu. — Bunun üçün mən savaşla, döyükənə bağlı nəyim varsa — iki yere bölməliyəm. Bu da ibarətdir məndən və bir də döyükənlərdə yenilməz ordumdan. İndi özünüz seçin.

— Mən birinci seçmeliyəm! — Duryodhana qışkırdı. — Ey böyük hökmədar, adət-ənənəni pozma, icazə ver, birinci mən seçim.

— Seç, — Krishna xeyirxahlıqla dillendi.

— Mən senin möhətəşəm ordunu seçirəm. Qoy senin bütün qoşunlarm məmlekətimə gəlsin.

— Bəs, sen, Pandu oğlu, neyi seçirsən? Duryodhana ilə mənim qoşunlarımın üstündə mübahisə edəcəksəm?

— Yox, ey düşmənərin qənim, mübahisə etmeyeçəyəm, — Ərcuna cavab verdi. — Mən Yer üzünən zinəti olan səni, qəhrəman Krishnanı seçirəm.

— Razıyam! — Krishna dilləndi. — Siz deyən kimi olacaq.

Seçmək məsələsində Pandu oğluna kəlek geldiyini düşünən Duryodhana sevincə-sevincə öz başkəndinə telesdi ki, bu şad sorağı dostlarna çatdırınsın.

Ərcuna ilə ikilidə qalmış Krishna isə Pandu oğlundan soruşdu:

— Ey Bharata soyunun iğid oğlu, sen niyə mənim şirkətli ordumu yox, mənim özümü seçdin?

Torpağın yaratdığı nemətərin içinde
Ölü, diri nə varsa, hamisindən ucası
Ən yüksək rütbəlisi canlılardır yəqin ki.
Ucan, qaçan, sürünen canlıların içinde
Hamisindən yuxarı səksiz insandır, insan! —
İşter cavabı olsun, iştərse də qocası,
İnsanların içinde, iştar şah, iştərse qul,
İştar sərkərə olsun, fərqi yoxdur, əzəldən
Təkəcə sanson Krishna, təkəcə sanson ucası!

Oma görə də mən seni seçdim və sandən xahişim budur ki, iltifat göstərib, mənim döyükən arabamı sürəsən, çətin döyükənlərdən mənə öndərlik edəsən.

Krishna dedi:

— Senin xahişini yerinə yetirməyə hazırlam!

Sonra onların her ikisi döyükən arabasına minib Yudhiştıranın və başqa Panduların yanına yola düşdürlər.

Öz məmlekətine tez çatmağa can atan Duryodhana isə yolda böyük bir orduya rast geldi. Ucu-bucağı görünməyen qoşunların, saysız-hesabsız fillerin təpiyi, yüzlerle döyükən arabasının tekerleri altında Yer titrəyirdi. Müxtəlif yaraqlar, cəngavərlərin polad geyimləri, döyükənlərinə üzərində rəngberəng bayraqlar dalgalanırdı.

Bütün bu qosunların başında Panduların doğma emisi şah Şalya iriliyordı. Panduların azad olmasına sevinen Şalya onların görüşüne talosıldı. Bu vaxt hiyolgerlikdə tayı-beraberi olmayan Duryodhana heç kimin gözüne görünmeden yoldan çıxıb irili çapdı. Öz memlekotinin yol üstündəki bütün kəndlərinin, şəhərlərinin camaatına buyurdu ki, Şalyanın qosunlarını böyük saygıyla qarşılıqla hazırlaşınlar. Camaat onun dediyi kimi elədi: yol üstündə üzvlərə təlvar quruldu, kölgəlik dütəndildi, cürbecür yeməklər, içkiler hazırlandı. Şah Şalya bu qonaqseverliy görüb soruşdu ki, kimdir bütün bunları düzüb qosan? Bu vaxt Duryodhana onun qarşısına yeridi. Alichən Şalya onu qucaqlayıb dedi:

— Son ki bu çotin yürüsədə mənim orduma belə yaxşılıq elemisən, ürünləndən keçirə, istə məndən. Əlimdən gələni əsirgəmərem.

Şalyanın bu vədine sevinən Duryodhana dedi:

— Ey əzəmotli hökmər, mənim qosunlarından birinin başında dur. Yer üzündə son məharətdə sərkərdə — başbuğ yoxdur. Mən istəyirom son mənim tərəfindən vuruşanın.

— Ey qohroman, bos son kiminə vuruşmaq istəyirsən? — Şalya suruşdu. — Axi sanın momlökətinə heç kim hücum etməyib.

— Tələ üzüdüñükdür. — Duryodhana cavab verdi. — Heç kim bilmir ki, irəlidə onu nə gözlayır. San mənə söz verdin, xahiş edirəm sözünün üstündə durasın.

— Yaxşı, raziyam, lazım gələsə, qoy qosunlarımız birloşsun. Mən verdiyim vədi pozmarəm. — Şalya bunu deyib yoluna davam elədi.

Yudhişthira ilə görüşəndə o, yolda başına gələn olayı dənəndi və öyrənəndə ki, Pandular Kauravlarla döyüşə hazırlaşırlar, çox peşman oldu.

— Bir bədəxşliyo bax! Mən, sonin doğma emin, sənə ata evəzi olan bir adam, sonin düşmanına kömək etməyə söz vermişəm. Özü do gör necə bir vaxtda! İlahi, bu nə bədəxşlikdir gəldi mənim başıma! Mən neyləyim indi!

— Heç bir şübhə ola bilməz ki, sən Duryodhanaya verdiyin sözün üstündə durmalısan, — ədalətli Yudhişthira emisiñe dedi. — Ancaq sən mənə de kömək etməlisən. Kauravların tərəfindən bizimle vuruşacaq cəngavərlərin on qorxulusu Günsə oglu Karnadır. Bu mahir və cəsər pəhləvan ilk önce Ərcunani öldürmək istəyəcək. Qardaşımı onun oxlarından qorumaq gərekdir. Son, möhtərəm emi, Karmanın döyüş arabasının sükançısı olmalı və arabanı elə sürməlisən ki, o, oxla Ərcunani vura biləməsin. Bundan artıq kömək ola bilməz, ona görə də ürəyini sixma, keçənə güzəşt deyərlər.

— Yaxşı, qoy son deyən olsun, — Şalya razılaşdı. — Mən şadəm ki, heç olmasa neyse size kömək edə biləcəyim.

Bir azdan Draupadının qardaşı, qorxmaz cəngavər Dhritadyumna öz qosunu ile gəlib çıxdı. Dünyanın her yerindən Pandulara kömək gəlirdi. Bu güclü ordular gəydič üzən qara buludlara oxşaydı. Polad geyimli döyüşçülər qızıldan tökülmüş heykəllərə, döyüş fililləri isə möhtəşəm dağlıra benzəyirdi. Cəng arabaları ele səratle uçurdu ki, atların dirnəqləri yərə deymirdi. Balaca çaylar deryaya qarışub yox olduğu kimi, bu ordular Yudhişthiranın saysız-hesabsız qosunlarına qarışib itirdi.

Her cür hazırlıq başa çatandan sonra Krishna Yudhişthiraya yaxınlaşdırıb dedi:

— Ey Bharata soyunun bezəyi! Nə qəder ki, Ərcuna oxlarını cilloya gedirəm yib, nə qəder ki, senin kiçik qardaşlarının qılıncları qındadır — əlimizdən gələni etməliyik ki, qan tökülməsin. Mən Dur-yodhananın yanına gedib, sizi barışdırmağa çalışaram.

Krishna bunu deyib döyüş arabasına mindi və kor şah Dhritaraştranın sarayına gəldi. Krishna Dhritaraştraya, onun vəzirlerine, saraydakı başqa şahlärlə, habelə Duryodhananın özüne müraciət edib, onları başa salmağa çalışdı ki, Panduların memlekətini, var-dövlətini qaytarmaq lazımdır.

Ancaq qocaman Bhişma, ədaletli müşavir Vidura və ağsaqqal Dhritaraştra Duryodhananı nə qəder haqq yoluna çağırıldırsa, o, dediyindən dönəndi, Panduların elindən aldıqlarını qaytarmağa razi olmuşdu.

Krishna kor-peşman Panduların yanına qayıdıb dedi:

— Biz öz alicənəblığımızı göstərdik. İndi vuruşmaqdən başqa çəro qalmır.

QOSUNLARIN ÜZ-ÜZƏ GƏLMƏSİ BARƏDƏ HEKAYƏT

Ele ki Yere-Göye yaraşq olan Krishna kor Dhritaraştranın sarayını tərk etdi, Duryodhana üzünü dostlarına və əsabələrinə tutub dedi:

— İndi, Krishna bizim öz fikrimizdən dönmədiyimizi, sarsılmadığımızı görendən sonra savaşa tez başlayacaqlar. Biz bilirik ki, Pandular döyüşə hazırlaşırlar, bizim də hazırlıq görmeyimizin vaxtı çatıb.

Sərkərdələrdən biri dedi:

— Mənim əsgərlərim döyüş arabalarına el gəzdirib, atları qəşovlayıblar.

— Monim əsgərlərim filləri yedirdib, əkimizdiriblər bellerine taxtovan bağlayıb möhkəmləndiriblər, — ikinci sərkərdə dilləndi.

— Monim əsgərlərim bütün yaraq-əslehələrini hazırlayıb, döyüşün başlanmasına gözləyirlər, — başqa bir sərkərdə məlumat verdi. Beləcə, qoşun sərkərdələri bir-bir qabağa çıxıb bildirdilər ki, döyüşə hazırlırlar. Duryodhana, sübh işığında nəhəng dəryə kimi parıldayan, çalxalanan ordusunu görəndə qəlibi fərəhə doldu. Buyurdu ki, əsgərləri üç yero: on yaxşıllara, yaxşıllara və ortabablarla ayırsınlar və elə düzsünlər ki, on yaxşıllar irolidle dursunlar, yaxşıllar ortada və cinahlarda, ortabablar da arkada.

Duryodhananın ordusu ayrı-ayrı qoşunlardan ibaret idi. Onlardan birinə başçılıq etməyi Duryodhana öz qardaşı Duşşasanaya tapşırmışdı. Bu həmin Duşşasana idi ki, vaxtı ilə Draupadını tehqir etdiyib alçaltmışdı; ikinci qoşuna Yudhişthiranı zər oyununda udmuş Şakuni başçılıq edirdi; üçüncü qoşunun sərkərdəsi uzun müddət saraylarda yaşıdagı üçün Kauravlara kömək etməya söz vermiş Drona idi. Başqa bir qoşunu Duryodhananın vəd verdiyinə görə hələ de özünü danlayan Panduların omisi Şalya döyüşə aparındı. Vaxtılı Draupadını uğurlayıb qaçırmış azığın Cayadradtha da öz ordusunu ilə Duryodhanaya qoşulmuşdu. Pandular bir vaxt meşədə onun başını oxla qırıxmışdır və indi o, qisas almaq üçün alışib-yanırdı. Ucubucağı görünməyən ordunun başqa hissələrinə Duryodhananın qardaşları və dostları başçılıq edirdilər.

“Görəson bütün ordunun baş sərkərdəsi kimi təyin eleyəm yaxşı olar?” — Duryodhana fikirləşdi. — “İğidiyinə, həyat təcrübəsinə, müdrikiliyinə görə bunlardan hansı daha üstündür?”

Xeyli düşünüb-düşnəndən sonra Duryodhana öz ulu babası Bhişmanı seçdi. Bhişma qocalsa da, gözünün işığını, qolunun gücünü və döyüş məharətini hələ itirməmişdi. Duryodhana Yer üzünün en qüdrətli cəngavərinin yanına gəlib dedi:

— Ey əzəməlli sərkərdə, başsız ordu ora-bura qaçısan qarışqa topasından başqa bir şey deyil. Bizim aramızda son uluz kehkeşənamədəki Ay, tanrılarının içində İndra kimison. Naxırın qabağında güclü kəl necə gedərsə, sən de bizim önmüzdə get.

— Yaxşı, sən deyən olsun, — nacib Bhişma cavab verdi. — Mən sənin atana söz vermişəm ki, kömək edəcəyəm sizə, lazımlı gələsə,

sizin tərefinizdən vuruşacağam. Ancaq onu da bil ki, mən Panduları sevirem, onları öldürməyə əlim gəlməz. Buna görə döyüşde onların heç birinə xəter yetirməyəcəyəm. Qoşunlarından isə her gün on min əsger öldürməcəyəm, bir aya ordularını qırıb-çataram.

Duryodhana bu deşə müəllimi Dronaya üz tutdu:

— Bəs sən düşmən ordusunu neçə vaxta qırıb-çatarsan?

— Mən de artıq qocalmışam, qolumun gücü azalıb. Panduların qoşununu mehv elemək üçün mən de azı bir ay vaxt gerekdir.

Bütün başqa sərkərdələr de bele cavab verdilər. Tekce Karna odlu-odlu qışkırdı:

— Ey qibleyi-əlem, Panduların ordusunu mən beşçə güne yerləyeksan elərəm. Izin ver, qoşunu döyüşə mən aparım.

Qoca Bhişma gülümsünüb dedi:

— Heç vaxt Panduların ordusuya döyüsməmiş şəxs bu cür danışa bilər.

Bu sözlərə Duryodhana da şərık çıxdı və o, üzünü Bhişmaya tutub dedi:

— Sən hamimizdən təcrübəli və mahirsən. Bu döyüşde biz sənin emrlerinə tabe olacağın.

Onda Karna irolı çıxıb açıqli-acıqli qışkırdı:

— Əger sənin orduna Bhişma başçılıq eleyəsə, mən vuruşmayaçağam. O, hemişə mənə qarşı olub, elə sənə de. Hemişə Panduların tərəfini saxlayıb. Niye əns qoşununu ona etibar etəyirsen? Bhişma döyüşə öldürülmeyinə mən meydana girməyəcəyəm. Bunu bil. Ya da ordunum rəhbarlığını mənə təşvir.

Ancaq Duryodhana ordusunu bu dikbaş, lovğa və dəliqənlə dos-tuna tapşırmağa ürək elemədi. Car cəkdirdi bütün qoşuna bildirdi ki, baş sərkərdə Bhişma olacaq. Qoşun əhli bu xəbərə sad oldu, şeypurlar səsləndi, təbil, sinc çalındı, düşmənələr vuruşmağa can atan nehəng ordu herekətə geldi.

Döyüş meydandasına yetişib Kurukşetra¹ düzənlilikdən döşərgə saldılar. Qoşun çeyirtkə kimi çölü-düzü bürüdü.

Panduların döşərgesində de Yer üzünün böyük-böyük sərkərdələri maşvərətə yığılmışdı. Yudhişthira üzünü məşhur cəngavəre, qardaşı Örcünaya tutub soruşdu:

— Ey Bharata soyunun pelengi, Kaurav qoşunlarının izini Yer üzündən silmək üçün sənə ne qeder vaxt gerekdir?

¹ Kurukşetra — (“Kuru çölü”) Hindistannın başkondından yüz kilometr qızayıbatda yerləşən düzənlilik. Quru ve ya kuru — təfəss adıdır.

- Himalay zirvelerine qadır olan allah Şivadan aldığım sehri yaraq düşmon ordusunu bir göz qırılımda məhv ede biler. Ancaq biz bu dəhşəti yarağı əl atmadan qalib gələcəyik. Bir bax, gör senin ətrafına necə güclü cəsur, hərəsi bir şeyə bərabər cəngavörler toplaşdır.

- Elədir, - Yudhişthira razılaşdı. - Draupadının qardaşı, təcrübəli sərkərdə Dhrıştadyumnanı bütün qoşunlarının başçısı teyin edirəm.

Gelin düşün no qədər davam edəcəyi barədə yox, necə gedəcəyi haqqında fikirleşək. Sən, Bhimasena, lap irlidle geden qoşunun başında dur. Qasırgaya dönüb düşmənin ön dəstələrini darmadağın edərsən. Kiçik qardaşımız Nakula və Sahadeva cinahlardan soni düşmən nizələrindən və oxlarından qoruyar. Menso hər şeyi yaxşı görməkdən ötürü ordunun mərkəzində olacağam. Krishnanın sürdürücü döyüş arabasında vuruşacaq Ərcuna da mənim yaxınılığında olacaq.

Qoşun təlatümə göldi, okeana can atan Qanq çayı kimi irlə yürüdü. Qoşunun ortasında hər birinin küreyində yeddi döyüşü oturmuş fillər gedirdi. Qabaqda və cinahda böyük-başına peşəng, bəbir dorisi tikilmiş döyüş arabaları irlələyirdi. Arabalarla ox qabları borkidilmişdi, döyüş baltaları, nizələr və başqa yaraq-əslehe yığılmışdı. Döyüş arabaları qoşulmuş atlar mirvariyle, zinqirovlarla bəzədilmişdi. Arabaları sūron döyüşçülər isə hem vuruşda, hem də atlari idarə etməkdə mahir idilər.

Onların arxasında yay-oxla, nizəylə, qılıncla yaraqlanmış piyada qoşunlar gedirdi. Daha sonra galen piyadalar içi ağlı ilanlarla dolu kuzolori dallarına almışdır. Bunlardan sonrakılar isə əllərinde uzun, nazik borular apardırlar. Həmin borularla onlar düşmənin üstüne qaynar qatran püşkürədəkçəldilər. İçərisində qatran qaynayan iri çənlər yüksəlnmiş özüz arabaları lap arxada göldürdi. Bu qorxunc ordu da döyüş meydanına yetişib düşmənlə üz-üzə dardı. İki coşqun dəryanı xatırladan bu orduları bir-birindən dar bir torpaq zolağı ayrırdı.

Gecə düşdü, hər iki düşərgədə səs-somir kosıldı, əsgərlər döyüş-qabağı istirahəto başladılar. Döyüşçülərin çoxu üçün bu, dirilər arasında keçirdikləri sonuncu gecə idi.

Himalayın zirveləri şübhə Günsünin qızılı şularına boyananda Ərcuna Krishnaya dedi:

- Bir azdan Yer üzünün on böyük vuruşması başlanacaq. Gel döyüş arabasına minib orduları gözden keçirək.

Krişna atları terpətdi, gerduneni sürüb iki ordunu bir-birinden ayıran zoqlaşaxlı ki, Ərcuna her iki tərəfi aydın göre bilsin. Ərcuna ayağa qalxıb bir-birinin qanına susayın qoşunlara baxdı və o, düşmən ordusunun ortasında vaxtile ona ox atmağı öyrətmış Bhismani, Panduların hamisini yaraq işlətməyi öyrənən və onların hər bir uğuruna sevinen öyrətmen Dronanı, kor Dhritaraştranın sarayında bir yerde boy'a-başa çatdıqları bütün emi və dayı uşaqlarını gördü. Kauravların sərkərdəsi olmuş emisi Şalya da, başqa qohumları da orada idilər.

Bir-birini öldürmeye hazırlaşan qohumlarını gözden keçirənə Ərcunun üreyi sixildi. Üzünü Krishnaya tutdu:

- Qanunsuz olaraq elimizden alınmış soltenetimizi geri qaytarmaq üçün savaşdan savayı yol yoxdurmu? Doğrudanmı xalqımızı Duryodhananın fitnələrindən qurtarmaq üçün başqa yol tapmaq mümkün deyil? Yurdumuzda hökm süren bu hərc-merciyə son qoymaq üçün mütləq son qoşumlaq tökülməlidirmi?

Krişna dedi:

- Sorğuna müdriklerin sözüyle cavab vermək istiyəm:

Bu dünyaya galenin
Ölümü alımdır.
Yolunu yurub başa
Keçəsidiş axırdı. –
Olacaq na çare,
Ağlamaqdan ne fayda?

- Yox, mən öz qohumlarımı ödürüb bilmərem. Qan bahasına əldə edilmiş qələbə görək deyil məns. Öz qohumlarının qanı bahasına qazandığım səltənet, qələbə sevinci neyime gərekdir? Bu savaş hər üç dünyada şəhər qazanmış nəslimi məhv edəcək. Qollarım zeifleyir, yayı qaldıra bilmirəm. Mən vuruşmayacağam. Qoy ödürsün-lər məni, heç müdafiə de eleməyəcəyəm özümü. – Ərcuna heysiz halda arabanın dibinə çökdü, yay-ox əlinənəndən düşdü.

Dostunun bu halını görən və döyüşün labələyinən anlayan müdrik Crişna dedi:

- Ey Panduların en leyaqətliyi, sehv eleyirsən. Sen həqiqət namine vuruşmalısan. Duryodhananın cinayətləri sizi sonsuz müsibətlərə düşçər eleyib. Bunu hamı bilir və eger o yaramaz canı cezasını almasa, onda çıxları onun kimi hərəket edər, qanunsuzluq, cinayət hedddini aşır. Xalqa sedaqt bəxş eleyən qardaşın öz soltenetindən

qovulub, düşmənər məmlekətini yırtıcı quşlar kimi didib dağıdır. Əzab-əziyyət içinde yaşayın camaat ölkədə sülhün, emin-amanlığın bərərə olacaq günü sobirsızlıklı gözləyir. Kiçik xalqlar və məmlekətlər Yudhiṣṭhīra kimi ədaləti hökmərdən bayraqı altında birləşmək isteyirlər.

Örcuna cavabında dedi:

— Ey müdriklərin müdriki, məsləhət ver, yol göstər mene. Ağlim dördən çəşir, başımı itirmişəm, bilmirəm ne eləyim.

Krişna dedi:

— San cəngavərən, anadan cəngavər doğulmuşan, bu dünyani da cəngavər kimi tərk edəcəksən. Səninin ədalət uğrunda vuruşmaqdan yüksək heç nə ola bilmez. Qətiyyətsiz adəmin fikirləri min şaxəli ağaca, qətiyyətli adəmin düşüncəleri isə döyüş baltasına oxşayır. Şübhələri qov ürəyindən, döyüşə hazır ol.

Unutma ki:

Borcunu ödəməkçün bil ki, yaşayar əsgər,
Şərafının yolunda döyüşdə candan keçər!

Bunu deyib, Krişna yay-oxu Örcunaya verdi, qolundan tutub onu aşağı qaldırdı və atları qovub Örcunun düşərgələrinə çatdırıldı ki, bu yenilməz sərkərdə bir azdan döyüşə aparacağı qoşunun başında özü yerini tutsun.

DÖYÜŞÜN BAŞLANMASI HAQQINDA HEKAYƏT

Müdrik Krişnanın sözləri Örcunun ürəyinə toxraq, qoluna qüvvət verdi, o özünü ələ aldı, önceki kimi möhkəm və yenilmez oldu.

Günoş çıxıb hor torəfi nura boyayanda döyüş şəypurları gurladı, təbil çalındı. Atlar kişnədi, filler böyündü, döyüş arabaları hərəkətə goldı, yaraqlar cingildədi, aləmi hay-kuy bürdədi.

Qaləbəyə can at an iki nəhəng ordu toqquşanda Yer-Göy lərzəye goldı, dağlar inildədi. Minlərlə yaydan çıxan oxlardı Günsün qabağını qara bulud kimi tutdu. Qılıncılar toqquşanda, qalxanlara, polad geyimlərə döyəndə əl bil şimşək çaxır, nizələr, döyüş baltaları qoşunların üstüne yağış kimi yağdırdı.

Filler kəllə-kəlləyə gələndə, deyərdin ki, dağ uçqununda qaya-lar toqquşur. Onlar döyüşçüləri tapdalayıb keçir, uzun dişləriyle

atların qarını cırırdılar. Döyüşçülerin dəbilqələri Güneş şüaları altında parıldayı, gürzər və qılınclar havada parlayan qövs cırırdı.

Hər iki ordunun ayrı-ayrı hissələri qabaqcadan müeyyenləşdir-dikləri yerde ölüm-dirim çarpışmasına girişmişdi. Döyüşçüler her şeyi yaddan çıxarmışdılar, yalnız qarşılardakı düşənəni yox etmek haqqında düşünürdülər.

Panduların ən cərəsində iki misilsiz pehlevan — Örcuna və Bhimasena vuruşurdu. Örcunun kamənindən çıxan oxlarm viyultısı düşənən əsgərlərinin ürəyinə velvəle salırdı.

Örcunun par-par parıldayan döyüş arabası ildırım kimi meydənin bu başından o başına ele süretele şığıyırı ki, onu eyni vaxtda meydənin her yerində görmək olurdu. Krişna arabanın düşənənin topalaşlığı yərə sürür və her dəfə təhlükəden uzaqlaşdırı bilirdi. O, Örcununu öz sinesilə qoruyurdu. Döyüş başlanandan Krişna neçə neçə ox, qılınc, nizə zərbəsinə tuş olmuşdu. Örcuna isə arabanın strafında oxlardan çəper çəkerek Krişnanı qorumağa çalışırdı.

Düşənələr üzük qaşı kimi onu araya alanda Örcuna xəzine allahı Kubərinin Himalayda ona bağışladığı döyüş palterni əynina geyir və görünməz olurdu. Düşənən qoşunu çəşib özünü itirir, Krişna da döyüş arabasını mehərətə idarə edərək, onu başqa sərkərdələrin vuruşduğu yərə sürürdü.

Ağlasığınca malik olan Bhimasena isə Duryodhananın əsgərlərinin ölüm tanrısi kimi qırırdı. O, məşhur gürzünün bir zərbəsiyle döyüş arabalarını vurub dağıdır, düşənən sefərini yerlə-yeşən edirdi.

Bhimasena osasən Duryodhananın sərkərdələri ilə vuruşmağa can atıldı, onların qızılı tutulmuş döyüş arabaları gözündən yayanmirdi. Qoca Bhişmanın döyüş arabasını görən kimi Bhimasena gürzünü qolaylıyə tutıldı. Bhişmanın döyüş arabası parça-parça oldu. Ancaq özü cəld yera sıçrabıyan canını qurtardı və yənə də qoşuna başlıqlı etmeye başladı. Döyüşçüler canlı çəper çəkib onu Bhimasenanın yeni zərbələrindən qorudular.

Bhişmanın Kaurav ordusuna bacarıqla başlıqlı etdiyini görən Krişna atları bu qocaman sərkərdənin döyüş arabasına təref yönəltdi:

— Vuruş, ancaq öz borcunu yadından çıxarma, — Örcununa dedi, — unutma ki, sərkərdəsiz ordu bəsəz bədən kimi bir seydir.

Örcuna ilə Bhişmanın döyüş arabaları bir-birinə yaxınlaşdı və bir cüt qartal kimi bir-birinin başına herlənməyə başladı. Örcuna yayını qaldırdı və bir göz qırpmında yüzlerle ox Bhişmanın mindiyi

arabanın atlarını, sükançısını məhv etdi, onun özünü isə birçəciyi do doymayı.

Örcuna bir neçə dəfə öz ulu babasının düz ürəyindən nişan alır, ancaq atı bilmirdi. Bunu görən Krişna arabadan sıçrayıb yerə düşdü və minlərlə düşməni cəhənnəmə vəsil olmuş diskini işə salıb, Bhişmanı vurmaq istədi. Ancaq Örcuna tez özünü yetirdi və onun qolundan tutub saxladı.

— Tələsmə, — dedi. — Yalvarıram, rəhm elə ona. Aman ver, heç olmasa bir neçə dəfə də sühb Güneşinin çıxmamasını görsün.

Krişnanın qolu boşaldı və hər iki cəngavər arabaya minib döyüş meydənının başqa yerinə cümdələr.

Beləliklə, döyüş beş gün davam etdi. Minlərlə adam nizə və oxlara tuş oldu, on minlərlə əsgər qılınca doğrandı, fillərin ayaqları altında tapdı. Torpaq insan qanı ilə islandı, çayların suyu qan rongı aldı. Səhərlər Günəş çıxanda hər yeri qan rənginə boyayırdı. Döyüşdə isə torəflərin heç biri tam üstünlük elə edə bilmirdi və heç kim deyə bilməzdik ki, bu savaşın sonu necə olacaq.

Altıncı gün Duryodhana qoca Bhişmadan soruşdu:

— Deyo bilsənmi, ey cəngavorlörün ağsaqqalı, sənin kimi, Drona, Şalya kimi, menim qardaşlarım kimi sorkordolörün başbuğluq etdiyi ordu niyə qalib gələ bilmir?

— Sənə dəfələrlə demişəm ki, bizi məglubiyət gözləyir, — Bhişma cavab verdi. — Mən dəfələrlə tokrar eləmişəm ki, şərin hökm sürdüyü yerde heç vaxt qələbə ola bilməz. Yalnız adələt uğrunda çarpişanlar qalib gələ bilərlər. Son qulaq aşmadın dediklərim. Ancaq holo gec deyil. Noslimizin nümayəndələrinin demək olar, hamısı sağdır. Savaşa son qoy və bir də qanunsuzluq eləma.

Duryodhananın qolbinə xof düdü, ancaq o heç bir söz demədən çıxıb getdi, pis niyyatlarından ol çəkmədi.

Ertəsi gün döyüş yeni qüvvə ilə başladı. Yena de hər iki ordunun cəngavorları üz-üzü golur, bir-birini al qana boyayırlar, qılıncların cingiliyi, döyüşürələrin norası, fillərin böyürtüsü ancaq axşam, qaranlıq düşəndə kəsildi.

Günlərin birində, vuruşmanın qızığın çağında Bhimasenə xeyli Kauravın bir yero topladığını görüb, arabadan düdü və gürzünü hərəldə-hərəldə onların üstüne hücum etdi. Örcuna qardaşını döyüş arbasında görmədi, həyəcanla özünü arabaya yetirib, sükançıdan qardaşını soruşdu:

— Hanı mənim canımdan oziz qardaşım?

— Mənə buyurdu yerimdən terpenməyim, özü isə piyada düşmən destesinin içərisinə soxuldu. — Bhimasenanın döyüş arbasını süren əsgər cavab verdi.

Örcuna təşvişlərə Bhimasenanın vuruşduğu yerə atıldı, gördü ki, qardaşı yüzlərle düşmən əsgərlərinin hücumuna şir kimi sinə gerib. Örcuna oxları yağış kimi yağırdı və qardaşını mühəsirədən çıxarıb döyüş arbasına mindirdi.

Neçə gün idi Kurukşetra düzündə seher açıldından axşama qəder qanlı döyüşlər gedir, savaşın isə sonu göründürdü. Artıq Panduların və Kauravların müttəfiqləri olan onlarcə şah həlak olmuşdu. Nakulanın döyüş arbası parçalanmış, özü isə zorla ölümündən qurtarmışdı. İndi o, qardaşı Sahadeva ilə bir yerde vuruşurdu. Yaralıların iniltisi, cəngavərlərin nəre sesləri dünyani başına götürmüdü. Çaylar okeana o qəder qan axıbdı ki, dalğalar al rəngə boyanmışdı. İndiyək yəz minlərlə döyüşçü məhv olmuşdu, ancaq hələ də hər iki ordu qəlebedən uzaq idi.

Döyüşün onuncu günü Bhişma həlak oldu; yüzlərle ox unun bədənini delik-delik etmişdi. Bədənində o qəder ox vardi ki, arabanın yixiləndə də bədəni yere deymədi, oxlar onu havada saxladı.

Pandular da, Kauravlar da müvəqqəti olaraq döyüşü dayandırıb, can verməkdə olan ulu babaşının başına yığışdırılar.

Qoca Bhişma dedi:

— Bədənim yüzlərle oxun üstündə dayanıb, başımı söykəməyə isə bir dayaq yoxdur.

Ötrafdakılar tez qaçıb iri yastıq getirmek istedilər. Ancaq ölüm anında da cəngavər olduğunu unutmayan Bhişma en istekli nəticəsi Örcunaya baxıb dedi:

— Ey Bharata soyunun müzəffər oğlu, menim üçün heyatdan köçməyə hazırlaşan cəngavəre layiq yastıq düzəlt.

Örcuna hönkürtüsünü güclə boğaraq, yanını qapdı, yere bir neçə ox vurdur. Oxlardan çarpanaşış Bhişmanın başının altında dayaq oldu. Hər üç dünyada hörmətli yad edilən Bhişma inildeye-inildeye dil-lendi:

— Örcuna, yaxın gel, su ver mənə. Bütün bədənim od tutub yanır, nəfəs ala bilmirəm.

Örcuna oxu cılımeye mindirib, Bhişmanın lap başının yanında yere çaldı. O saat yerden buz kimi su fəvvare vurdur, can verməkdə olan cəngavərin üzünü, dodaqlarını islatdı.

Güneş göydeki yolunu yarı eleyende Bhîşma canını ölüm allahına tapşırdı. Son sözleri bu oldu:

— Qoy menim ömrümle bir yerde savaş da qurtarsın.

Ömründə heç vaxt ədalətsiz iş tutmayan bu böyük insan həyatla beləcə vidasıldı.

Lakin Kauravların heç biri savaşı dayandırmaq istəmirdi.

Bhişma ölmeyinca döyüše girmeyəcəyinə söz vermiş. Güneş oğlu Karna arabasına atılıb Panduların üstüne hücumaya keçdi, bütün döyüşçülər dən onun dalaşına cumdular. Alov quru otu məhv eleyen kimi insanları məhv eleyen savaş yeniden qızışdı.

SAVASIN BAŞA ÇATMASI HAQQINDA HEKAYƏT

Karna Kauravların ordusuna başlıqlı etməkdən boyun qaçırdı. Duryodhana ilə birlikdə öyrətmən Dronaya yalvardılar ki, orduya sorkordilik eləsin. Yaraq bilicisi olan Drona razılıq verdi.

On birinci gün idi ki, savaş davam edirdi. Duryodhananın ürəyində belə bir inam yaradı ki, indi qoşunları Dronanın sərkərdəliyindən ruhlanıb qoləbə çalacaqlar. Hər gün Güneş doğandan bata-nadək döyüş bir an da araya vermirdi. Həri iki sərkərdə - Drona və Yudhiştira bütün hərbi bacarığını işə salır, ordularını gah həlqə, gah xaç, gah da qanadlarını germiş qartal şəklində düzür, qoləbəyə can atırdılar.

Döyüşün odu-alovu bir an belə sənmirdü və heç kəs deye bilməzdi ki, qoləbə kimin olacaq.

Ərcuna neçə dəfə istəmədi ki, Şiva allahının ona verdii yarağı işə salsın, ancaq hor dəfə Krışna ona dayandırıb deyirdi:

— Bir az da döz. Hələ vaxtı deyil. Sonuncu ana qəder gözle. Görək ki, düşmən qalib gelir, qurtuluş yolumuz yoxdur, onda işə salarsan o dəhşətli yarağı. Qüdrətli Şivanın sözlerini unutma: bu yaraq bütün dünyani məhv edə bilər.

Ərcuna müdrik dostunun məsləhətinə qulaq asıb, yenidən yayımı olıncı alır, düşmənin üstüne ox yağıdırırdı.

Bir dəfə Krışna Ərcunaya dedi:

— Şivanın yaragini işə salmasan da, unutma ki, başqa bir qüdrətli tanrı, mingözüllü allah İndra sona şimşəklərdən, ildırım oxlarından istifadə etməyi öyrədib.

Ərcuna Gøylerin alovunu öz iradesine tabe elemek üçün ovsun oxudu, sonra elini qəzəbə yuxarı qaldırıb buyurdu ki, allahların şimşək oxları düşmənin başına yağışın. Birco anda Gøy üzünü gözqə-maşdırın parılı bürüdü, gurultu səsindən Yer-Gøy lərzəye geldi və Kauravların üstüne oxlar yağımağa başladı.

Düşməni dehşətə getirən bu oxlar qızıl və polad geyimləri, qalxanları ve debiləşəri dəlib keçirdi. Ele bu vaxt Xanumının dehşetli nəresi Kauravları lap çasdırı. O, Bhimasenaya verdiyi vede emel edərək Kauravların qoşunu arasına soxulmuşdu. Duryodhananın asgerleri qorxudan ağıllarını itirib döyüş meydandasında ora-bura qaçır, yanar oxlardan qorunman üçün fillerin, döyüş arabalarının altına soxulurdular. Hürkmüş filler böyüre-böyüre meydanda qaçışır, üstlərindeki miniciləri yere tullamış atlar kişnəye-kişnəye meydanda boyu ora-bura çapırıldır.

Güneş batıb döyüş səngiyənde, Kauravların ezmətli ordusundan şil-küt olmuş kiçik bir deste qalmışdı. Məglubiyyətin yaxınlaşdığını duyan Duryodhananın ürəyi sixıldı, ancaq qəlbini bürümüş kəderi qovub qorara aldı ki, saher döyüşü davam etdirəcək. Ordusunun taqədən düşdürüntü görüb, fənd-fələ el atmaq qərarına geldi. Ertesi gün sübh tezden döyüşçülərinə emr elədi ki, Yudhiştiraya ox atmasınlar, onu diri tutsunlar.

Namuslu və adaletli Drona ele bildi Duryodhana savaşı dayandırmaq, Pandularla barışmaq üçün bu yolu seçib. Ancaq Kauravların başçısı başqa fikirdəydi. O düşünürdü ki, Yudhiştiranı osir alsa, Pandular ruhdan döşər və sərkərdəsini itirmiş ordunu asanca məhv etmək olar. Yudhiştira döyüşde həlak olarsa, onun ordusu daha da qoşəblənər və Kauravları yerlər yekşan eleyər. Buna görə car çəkdi-rib bütün qoşuna bildirdi ki, Yudhiştiranı osir etmek istəyir.

Duryodhananın bütün döyüşçüləri Yudhiştiranın üstüne cumdu. Ancaq onu osir almaq o qəder asan deyildi, igit qardaşları onu her tərefdən qoruyurdular. Ərcuna və Bhimasena düşməni bir ox məsəfi qədərindən yaxına buraxmurdılar.

Bele olanda Kauravların bütün qoşunu Ərcunun üstüne yeridi. Düşmən döyüşçüləri müqəddəs odlara və idilər ki, Ərcunun oxlarından qorxub geri çekilməyəcəklər. Onların hamısı öz qanlıları torpağı suvardılar, birçesi de sağ qalmadı.

Vaxtilə meşəde Draupadın qaçırmaq istəyen Cayadhrathanın qoşunu da Ərcunaya həməl eledi. Ərcuna kiçik qardaşlarına Yudhiştiranı qorumağı tapşırıb, özü Cayadhrathanın üstüne yeridi.

Krişna döyük arabasını düşmən qoşununun lap içérisine sürdürdü və Ərcuna ilə Cayadratha üz-üzə gəldilər. Cayadratha da çox qüvvəli və təcrübəli cəngavər idi, onların döyüşü gün batana qədər davam etdi. Qaralıq çökəndə Kauravalar fikirəsildər ki, daha Ərcuna Cayadrathaya qalib gələ bilmedi və sevincində qışqırışdılar. Bu vaxt Krişna Ərcunaya dedi:

— Ha, vaxt yetişti, oxla onu!

Ərcunun atlığı oxun dəhşətli zərbindən namərd Cayadrathanın başı bədənindən qopub göye milləndi, buludları al qana boyadı.

Sürgün illərində Pandulara ezbə-əziyyət veren Cayadratha beleçə höhənmə vasil oldu.

Pandularla bir sıradə Bhimasenanın hakimiyəti altında olan rakşaslar da vuruşurdular. Qaralıq çökəndə dağ boyda bir rakşas Karnanın üstüne yerdidi. Ay işığında o daha nəhəng və qorxunc görünürdü. O, iri dişlerini ağarda-ağarda, gözlerini bərələ-berələ ireli cumanda, Karna kimi təcrübəli və qorxmaz cəngavər də özünü itirdi. Rakşas İralilədikəcək yer titrəyir, fillərin üstündəki taxtlar aşır, atlar, əsgərlər ayaq üstü dura bilməyib yixilirdilər.

Rakşas Götürulgutsuna bənzər bir nəro çəkib iri bir qaya parçasını Karnaya təraf tulladı, onun atlarını böyük kimi eziş yərə yapışdırıldı. Karna onu oxa basdı. Ancaq oxlar rakşasa heç bir xətər yetirə bilmədi, yalnız derisini cızdı. Qaralıq olduğundan oxla nişan almaq çətin idi. Vaxtılıq sırga və zirehini verib mingözlü tanrı — İndradan aldığı əfsanəvi nizə Karnanın yadına düşdü.

“Mən ki bu nizə ilə Ərcunani öldürmək isteyirdim, — Karna fikirəsidi. — Axi cami birca dəfə işlədə bilarəm bu yarağı. Bos neyleyim indi?”

Bu dəmdə dəhşətli rakşas qaya parçalarının onun üstünə yağıdırmağa başladı. Daha töreddüd vaxtı deyildi. Karna ovsunu oxuyub, İndradan aldığı nizəni düşmənə tulladı. Əfsanəvi nizə qaranlıqda viyildəyaraq özü rakşasın ürəyini tapdı və elə zərbə ora sancıldı ki, dəhşətli adamyeyəni dünyadan o başına atdı.

Ertesi gün Karna döyükə Bhimasenə ilə qarşılaşdı. Onların döyük arabaları toqquşanda Götürulgutdayır, şimsək çaxırdı. Karnanın ağ, Bhimasenanın qara atları meydanda elə çapırıldılardı, elə bil göyde qasırganın qovduğu qara-ağ buludlardır.

Öz qələbəsinə əmin olan cosur cəngavər Karna gülümseyə-gülümşəyə Bhimasenaya hücum edib deyirdi:

— He, qorxub arxanı çevirme mənə. Qabağımdan qaçmaq istəsen də, qurtula bilməyəcəksen, nizəm çatıb mehv eleyecek seni.

Bu sözler Bhimasenanın üreyinə neşər kimi sancılar və o, qəzəbindən nəridəyər, Karnanın üstüne bir-birinin ardınca gürz yağıdırıldı. Karna beş-altı dəfə gürzlerin parçalayıb-dağdırıldığı döyük arabasını deyişməli olmuşdu, demek olar, bütün yaraqları qırılmışdı, özü de daha gülümsemir, kinaya elemirdi, vuruşma isə səngimirdi. Bhimasenanın bədənində o qədər yara vardi ki, qırmızı çiçəklər açmış asəka ağacını xatırladı, ancaq qəzəbi, hikkəsi soyumamışdı.

Bunu görən Duryodhana öz qardaşlarını bir-bir Karnaya köməyə göndərdi. Ancaq onların hamısı Bhimasenanın gürzlerinə tuş oldular, ölen öldü, yaralanınanlar da tapdanıb ezilmiş ilən təki yerde qırılırlırdılar.

Yaşça Duryodhanadan sonra gelən qardaş Duşşasana işi belə görənde meydana girməyi qərara aldı. Onu görən kimi qan Bhimasenanın beyninə vurdu. Draupadının saçını bileyinə dolayıb, onu zer oynayan otaga sürüklemiş bu oclafdan qısaş almaq vaxtı yetmişdi.

Bhimasena vaxtılıq içdiyi andan xatırladı: “Bu yaramazın sinəsinə parçalamayınca dünyadan getməyəcəyem...” Nifretin gücündən başını itirmiş Bhimasena arabadan yərə atıldı, yarağını kənara tulayıb Duşşasananın üstüne cumudu.

Ətrafdakılar gözlerini açıb-yumunca o, bir əliyle Duşşasananın arabasını çevirdi, o biri əliyle onu qaldırıb yərə çırpdı. Ayağını sine-sine basıb bir göz qırıpında iki parça elədi.

Bu dəmdə Krişna Ərcunun arabasını qanlı döyük meydanına çatdırıldı. Ərcunani görən Karna irəli atıldı ki, bütün hünerlərdə ona rəqib olan düşmənini mehv eləsin. Burada elə bir vuruşma oldu ki, dille tesvir eləmək mümkün deyil.

Panduların emisi Şalya Yudhişthiraya verdiyi sözə emel edərək Karnanın döyük arabasını sürürdü. Ərcunaya kömək eləmek, onu Karnanın zərbələrindən qorumaq üçün elindən gələni əsirgəmirdi. Arabanı elə sürürdü ki, Karna Ərcunaya doqiq zərbə endire bilməsin.

Karna min ilan gücündə olan oxu çilleyə qoyub Ərcunaya atdı. Bu oxun başı ilan başına oxşayırı. Havadə uçanda da ilan dərisi kimi parıldayırdı. Yaydan çıxan ilan başlı ox viyili ilə düz Ərcunanın boğazına təref ucdu.

Krişna bunu görüp döyüş arabasını ele keskin döndürdü ki, arabanın takoçları yarıya qodər quma batdı. İlənbaşlı ox Ərcünanın bogazına yox, qızıl dolqobşınoş sancıldı, ona heç bir xətər yetirmədi. Və elə bu anda Ərcünanın atlığı ox Karanının həyatına son qoydu.

On üç il qabaq zər oynanan otaqda daha bir Pandunun içdiyi andbeləcə yerinə yetdi.

Qılınc oynatmaqdə tayı-berabəri olmayan Sahadeva qarşısında qatı düşmanlarından birini - çaqqlı ürküli połenq oxşayan, fəndigir Şakunını görəcək onun üstüne atıldı. Onlar bir xeyli oxla, nizyələ, qırımla, gürzlo vuruşular. Namərd Şakuni görəndə ki, mərd-mərqlı vuruşda qalib gola bilməyəcək, meydandan qaçıdı. Sahadeva qızılı tutulmuş döyüş arabasını onun dalınca soyortdı. Qabaqça oxla atlarını vurdu, sonra domirdən düzəldilmiş ağır bir oxu yayın çıllosuna mindirdi. Oxun yaydan çıxmışlığı Şakunının başının bədənindən ayrılmış bir oldu. Min-min hıylələr qurmuş, fitna-fesad töretnmiş bu bas tozlu yolla divirlənib müzəffər Panduların ayaqları altına düşdü.

Qosunun ümidi və döyüş meydanının bəzəyi olan sərkərdələrinin ölüyünü görən Kauravlar ruhdan düşdüler. Onların hamisən yaraq tutmağı öyrətmış öyrətmən Drona da həlak olmuşdu. Draupadın qardaşının təqilincə tuş olub, qasirğanın kökündən qopardığı qollu-budaqlı ağac təki yero sorılımdı.

Az sonra Panduların müttəfiqlərinin oxları altında Şalya da həlak oldu. Nəhayət, Duryodhana başa düşdü ki, savaş xoşbəxtlik götməyəcək. Bu qanlı savaş sövq etdiyi adamların hamisi mehv olmuşdu. Bhişma və Drona da, kor Dhritaraştranın oğulları da həlak olmuşdular. Bircə o özü, bu kin dağarcığı sağ qalmışdı ki, bütün ölkəni qoynuna almış qan dönəzinə tamaşa eləsin. Duryodhana bu halda fikirləşəndə qolları boşaldı, başı sinesinə düdü. Başını qaldıranda gördü ki, Pandu qardaşlarının beşi də qarşısında durub.

Onların hamisi onlarda yara almış, üst-başları qan içinde idi, ancəq heç biri döyüş əzəmətini itirməmişdi, haqq yolunda axıradək vuruşmağa hazır idilər.

— Bizlərdən hansımızı istəyirsin seç, onunla vuruş, — Yudhiştira sakitcə dilləndi.

— Döyüş neyə gərəkdir? — Duryodhana soruşdu. — Men daha şahlıq etmək istəmirəm, sənə verirəm səltənəti.

— Bu, sələnət uğrunda yox, ədalət uğrunda döyüş olacaq. Sən çox fitne-fəsad törətmisən və buna görə cəza almalısan. Biz hamimiz səninlə döyüşməyə hazırlıq, hansımızı isteyirsen seç və vuruş.

Ruhu artıq ölüme can atan Duryodhana döyüşmək üçün Bhimasenanı seçdi. Döyüşə emudla başladılar. Ömudlar qalxanlara dəyondə elə bil ildürmə çaxır, Yeri-Göyü işqlandırıldı. Nəhayət, Bhimasena güclü bir zərəbə ilə düşənminə vurub yixdi. Ömrü boyu yalnız fitnes-səd yoluya getmiş bu zalim hökmdarın yarığı silindən düşdü ve o, ağır-ağır yerə çökdü.

İller boyu ezbə-əziyyət verdiyi, iztrablara düber edədiyi adamlar onun başı üstünə kəsdirib dinməzə baxıldılar. Duryodhana sənməkde olan baxışlarıyla onları gözden keçirdi, Ərcuna ilə yanına davamonus Krishnanı görəndə qəzebəli dedi:

— Möglübiyyətimin səbəbkərə sənən. Sən öz fəndigirliyinlə Ərcunani ölümündən xilas eledin. Menim orduma qalib gəlmək yollarını Pandulara öyrətdin. İndi da senin ucbatından tozlu, qızımar torpağı qanımlı suvarıb köçürəm bu dünyadan. Menim soyumun mehvə olmasında valyuz sen günahkarsan.

— Ey cengaver, ölümqabağı ezablarını görküsiz hiddetle artırma, — Krishna ona cavab verdi. — Sen hemiše günah ve qanunsuzluq yolu ile getmişsen, indi öz cezam çekirsen. Panduların heç biri senin qarşısında suçu deyil. Hirs-hikkəni unut, qarşıda açılmış əbədi Göyleri, son sefərinin düşün.

— Beli, — Yudhiṣṭhīra Kṛiṣṇanın sözüne qüvvət verdi, son sefərin astanasında olan düşməne toxraqlıq vermek istədi. — Sən mərdliklə, cəsədət vuruşurduñ. O dünya — cəngavərlər səması səni qarşıla-
mağı hazırlır. Əlvida.

Yudhîthîra bunu deyib dönüb getti. Qardaşları da onun ardına yollardılar. Qızdırma içinde can vermekde olan Duryodhana çölün ortasında, min-min ulduzun soyuq ışığı altında yalnız qaldı.

DURYODHANANIN ÖLÜMÜ HAQQINDA HEKAYƏT

Hava lap qaralandan sonra Kaurav ordusunun genc döyüşçülerinden biri, öyretnen Dronanın oğlu Aşvathaman xelvetce Duryodhananın yanına geldi. Cemi bir gün önce bu qədər hökmlü ve ezemətli olan hökmardı al qana boyanmış görənde, Aşvathaman dözdəni, mağlub olmuş sahın avalarını qucaqlayıb hönkür-hönkür ağladı:

— Ey büyük hökmдар, — dedi, — doğrudanmı dünyada öbedi heç ne yoxmuş? Həle dünənə qədər dünyadanın yarısı sənin hakimiyyətin

altındaydı, indi isı bu çölün düzündə, gərəşlərin, qəqqalların arasında yalqızca can verirson. Həni sənin qoşun? Həni basılmaz sörkərdərlərin? Qardaşın, yaraqlaşların hardadır? Hamısı ölüm allahının hüzuruna yollarıb. Heç kim qalmayıb yanında. Bir kimse voxdur ki, qulluğunda dursun, sənin intiqamını alsın.

Aşvathamanın hönkürtüsü Duryodhanı ölümqabağı yuxudan oyadı. Gözlerini açıb baxdı, Kauravların məglubiyətinə ürekden ağlayan bu gənco dedi:

— Ömrümün başa çatması kederlendirmir məni. Yaranmışların hamisi gec-tez ölməlidir. Men xoşbəxtəm ki, ölənde de congavər kimi ölüram. Men xoşbəxtəm ki, seni sağ-salamat görürem. Sen həmişə igid və dəyənatlı olmusan. Qəm yemə. Məni kederlendiren birə odur ki, orдум darmadığın olub, düşmən ordusundan ise gör nə qadər sağ qalan var.

— Ey başının ağası, qoy bu səni kədərləndirməsin. — Aşvathəman qısqırdı. — Sənən and içirəm ki, lap tezliklə düşmən orduşundan bir nəfər do sağ qalmayacaq. Gözlə meni. Bu barədə şad xəbəri sənənəm özüm gətirəcəyəm.

Son derece qızığın ve ığid adam olan Aşvatthaman bunu deyib
Panduların düşərgəsinə yollandı.

Savaşın başa çatlığı ilk gecydi. Yorulub elden düşmüş döyüşçüler ölü kimi yatmışdilar. Düşögədə bir dənə de od-ocaq görünmür, sas-samır gəlmirdi.

Aşvatthaman oğrun-oğrun düşörgeyə girdi, banyan ağacının gövdəsi arasında gizlenib düşünmeye başladı. Bu qəder adamı tekbaşına necə məhv elçoy bilerdi? Onu buraya böyük kədər, öc almaq yanğısı gətirmişdi. Dil gel, tək idi. Belə döyüsdə onu ölümünden başqa nə gözləyə bilirdi?

Belo kaderli düşüncelere dalmış halde ağacın altında oturub ne edociyini bilmirdi. Birden ağacdan ne ise ayaqlarının yanına düştü. Ele bildi ki, meyvədir, külək vurub salıb. Sonra daha bir neçə dəfə tappılıt eşitdi. Əlini uzadıb ağacdan düşən şeyi əllişirdi ki, görüsün nədir. Quş idi, çirpinanq can verirdi. Yaxinlıqda daha bir quş gördü, başı qoparılmışdı, üçüncüqusun ləlekəleri didilmişdi, dörd bir yanı öalan, capalayan ouşurlarla dolu idi.

Aşvatthaman başını qaldırıb ağaca diqqət yetirdi ki, görüşün kimdi qusqları qıran. Elə bu vaxt ibrin bayquş nəhəng qanadları ile ilduzlu göyleri örtərək, onun başı üstündən uğub getdi. Aşvatthamanın aqılına qofıl bir fikir gəldi: düşməni döyüş meydanından deyil,

eleindi, bu gece, yattığı yerde mahv etmek gereklidir. Bayuş bu yuxuları mehv etmek istiyi kimi. Ne qeder ki, düşmen esgörleri bu kuşları kimi yuxudadır, tekbaşına gele biler öhdelerinden. Hava işq-
lasandan sonra ise hec na eleye bilmez.

Tez yerinden qalxdı, bəbir kimi yere sine-sine qarınlıda sürünmeye başladı. Panduların əsgerleri orda-burda uzanıb dərin yuxuya getmisdilər.

"Bes yatmış adamı öldürmeye elim gelermi? – Birden tereddüd elədi. – Döyüşü şerfinin qanunlarını pozmarammı bununla?"

Bir müddət yerindəce durdu, yuxuda olan adamları öldürməyə eli qalxmadi. Ancaq sonra öz sərkərdələrindən eşitdiyi bu sözler yadına düşdü:

Düşmeni qeti elo, torəddüsüz-filansız,
Yorgundur, yaralıdır, məhəl qoyma sen buna.
Yuxudadır, yatabdır, ya da qacır meydandan,
Suzuslayıb, töşnidir, ya da ki, çörək kesir,
Ruhdan düşüb, kəfsizdir, qorxudan tır-tır esir.
Fikir verma, qeti ol, bunlara qoyma məhəl,
A! basınım üstünüm, vur boynunu elibeel!

Qelbini bürümüş tereddüdü qovdu, vicdanını qalxanıñ parça-parça eleyib, xəncəri qapdı. Yatan döyüşülerin üstüne atılıb kobra kimi aman vermədi. Yaraların iniltisina oyanan o biri döyüşüler de tehlükənin hardan geldiyini anlamadan bir-birini öldürdülər. Təkçə Pandular sağlamdı, cünki o gəca düşərgəde devildilər.

Düşmen esgörlerini qırıb çatandan sonra Aşvatthanın düşergədəki çadırları ve telarları da yandırıp qaranlığa cumdu, ölməkdən Duryodhananın vanına gəcdi. Əvlibil təsvişi sorusdu:

- Ey poleng ürküli hökmдар, eşidirseniz meni! Öğر ruhun bedenin terk etmeyeibse, qulaq as, sene şad xəber getirmişem. Düşmenlerin bütün ordusunu öz olımlı mehv edədim. Düşmen tərefdən tekce Pandu qardaşları ve Krişna sağ qalıb, biz tərefdən ise men və dəha iki nəfer igid döyüşü. Gçölyerde atam, bu döyüşde holak olam basqa ayzılarımız vərəndə da ki, adımlı oisəslarını.

Duyvədhana son güclüñi toplavıb dedi:

— Bütün ordumun göre bilmədiyi işi sen gördün. Xoşbəxt ol. İndi rahat öle hileyərəm.

Bu sözlerle de bütün ömrü boyu, hayatının son annadek şer amallardan al çakmeyecek hükümdarın ruhu bedenini terk etti.

Yudhiṣṭhīra öz qoşununun məhv edilməsi xəberini eşidəndə dedi:

— Əsgərlərimiz bizim günahımız üzündə öldürdü. Bizim başı soyuqluğumuz səbəb oldu buna. Gərək o gecə düşərgəni terk etməyəydi. Biz indi döryəni üzüb keçəndən sonra çayda batan gəmiyə oxşayıraq. Keçənə güzəşt deyərlər. İndi biz məmləkəti xilas etmək, xalqımızın güzəranını yaxşılaşdırmaq barədə düşününməliyik.

Yudhiṣṭhīra bunu deyib qardaşları ile birlikde kor hökmədar Dhritaraştrənin şəhərinə yoldaşı.

BARIŞIQ HAQQINDA HEKAYƏT

Kauravların başkəndində yaşayanların hamısı qəm dəryasına batmışdı. Hələk olmuş döyüşü arvadlarının və analarının göz yaşı qurumurdu. Oğlanlarının hamısını itirmiş qoca Dhritaraştra qol-bağğı qırılmış ağaca, qanadıqsı quşa bənzeyirdi.

— Axi mon niye Bhişmanın və Viduranın ağıllı məsləhətlərinə qulq asmadım, — o yana-yana deyirdi. — İndi daha niye yaşayıram? Bütün nəslimi itirdim. Belə böyük dərəcə necə dözüm? Əzizlərini itirmiş, yalnız, kor qoca kimin növinə gərekdir?

Qoca şahı heç vaxt tərk etməyən Vidura ona təselli verməyə çalışdı:

— Ayağa qalx, ey böyük hökmədar, dərd güc gəlməsin sənə. Dirlərin göz yaşı ölürlərin ruhunu atış kimi yandırır. Ölüm allahı tekə sonin oğullarını aparmayıb. Savaş cəngavərlərin həyat qanunudur, onlar üçün döyüşdə ölmək böyük şorəsfür. Bir de, kim dünyani tutub duracaq? Ölüm hamı üçün haqqıdır:

Ölümün gözündə hamımız birik,
Görüş ayrıyla bitdiyi kimi,
Hoyat da ölümlə bitir axıda.
İgid do, qorxaq da, dini-dinsiz da
Ölümün gözündə zorradon xırda.
Hayatın çox möhkəm qanunları var;
Bilinməz ünvandan gölib dünyaya,
Bilinməz ünvană köçür insanlar.
Hər şey sona yetir — gənclik, qocalıq,
Bu gün alçalan kos, sabah ucalır...
Tokəxa vaxt sonsuzdur, zaman obodi,
Onun no sonu var, no də mabədi.

Viduranın müdrik sözleri qoca şahın üreyinə təpər, dizinə qüvvət verdi, ayağa qalxdı, onun ciyinine söykenib dedi:

— Mənim dönməz məsləhətçim və dostum, sen öz borcumu yadına saldın. Çağır, gelib yas paltarı geyindirsinlər mene, Qanqın sahilinə gedək.

Qoca şah Vidura ilə birlikdə döyüş arabasına minib müqəddəs çayın sahilinə yola dödü. Çaparlar bu xəberi Yudhiṣṭhīraya çatdırıran kimi o, qardaşları ile birlikdə emisinin qabağına telesdi ki, məcbur olub onu bəle böyük müsibətə saldıqları üçün bağışlanmaqlarını xahiş etsin. Qoca şahın yanına çatanda Yudhiṣṭhīra onun ayaqlarına yixıldı. Panduların hamısı bir-bir yaxınlaşıb öz adlarını dedilər ki, kor emiləri tanışın onları.

“Niya men qəzəblənməliyəm bunlara? — Dhritaraştra fikirəldi.

— Axi men bilirem ki, bütün suçlar mənim ağılsız oğlumdaydı. Bunnar, mənim qardaşım oğlanları ecdadımızın qanunlarına görə hem de mənim oğlanlarım sayılır. Nə yaxşı ki, heç olmasa bunlar sağlamlıb, yoxsa Bharata soyu kesiləridər”.

Qoca şah bu düşüncələrə ürəyinə toxraq verdi. Yudhiṣṭhīranı qucaqladı və qollarını o biri Pandular üçün açdı. Ancaq Bhimasenanın yer titrədən addım soslarını eşidəndə, qəlbini sonsuz bir qəzəb bürüdü. Axi indi o, oğlanlarının hamısını bir-bir öz əliyle öldürmiş bir adamı qucaqlamayıb. Bu fikrindən Dhritaraştrənin bedənindən div güci goldı, qolları bir cüt nəhəng ilan kimi Bhimasenaya sarı uzandı.

Krişna qoca şahda baş vermiş dayışıklığı gördü ve başa düşdü ki, bu saat o, dünyadan en güclü pəhlevanın da doğub ödürüra biler, cəld Bhimasenəni konara itələdi. İlahi duyğuya malik olduğundan Krişna qabaqçıdan bilirdi ki, Bhimasenəni görəndə Dhritaraştra qəzəbini böğə bilməyəcək və buna görə özüyle demirdən düzəldilmiş bir adam heykeli götürmüştü. İndi o bu heykeli qəzeblənmiş şahın qucağına itəldi.

Dhritaraştra heykeli elə dehşetli bir qüvvə ilə ağışuna sıxıdı ki, heykel mum kimi əzildi. O daqiqə də kor şahın qəzəbi soyudu, elədiyinə peşman oldu, əllerini göye qaldırb ağlaya-ağlaya allahlara yalvarmağa başladı ki, Bhimasenəni həyata qaytarınlardı.

Krişna qoca şahın qəzəbinin söndüyünü görüb dedi:

— Kədərlənəmə, şah, qardaşının ikinci oğlu sağdır, sonin xeyrduanı gözleyir. Sen onu yox, demir heykeli sıxıb edzin.

Bu sözdən sevinən Dhritaraştra min fil gücündə olan Bhimasenanı qucaqlayıb bağrına basdı.

— İndi mənim seadatım də, xalqın xoşbəxtliyi də sizdən asılıdır, igit balalarım, — dedi. — Bundan sonra ölkəni siz idarə etmeli və rəyiyyətlorunizi siz qorunmalısınız. Xeyir-dua verirəm hamınıza.

Dhritaraştra bu sözləri deyib, Qanqın sahilinə yollandı ki, mərəsimi gecikdirməsin.

Çayın sahili savaşda ölenlərə yas tutmaq üçün buraya gəlmisi dül arvadlarla dolu idi. Bütün bər-bəzəklərini, qızıl kəmərlərini çıxarıb, saçlarını çıyınlarına tökmüş bu qadınlar balalarını itirmiş bir dəstə bayaz durnaya oxşayırdı. Onların ah-naləsinin səsi göylərə yüksəldirdi. Göz yaşlarından Qanqın suları okean dalğaları kimi şoranalısmışdı.

Yırğalana-yırğalana ağı deyən bu gözəl qadınlar meh əsdiçə yellowonən ağı zanbaqları xatıldırırdılar. Kor Dhritaraştraya yüz oğul doğmuş ayızlı Qandhari hamadan bərk ağlayıb foryad qoparındı. Onun oğlanlarının yüzü də bu savaşda ölmüşdü. Yüz oğlu itirmiş bu ananın dördünü dağ da götürməzdı.

— İlahi, kim çəkə biler bu boyda dərdi! — Qandhari ağı deyirdi. — Anan ölsün, ilkin Duryodhana... Niye qulaq asmadın mənə?.. Mənən xeyir-dua diloyende sənə dedim ki, qəlebə ancaq haqqın tərafında olacaq. Bu da son qəribətin: kül olub torpağa qarışdırın, özün də öldürün, qardaşların da qırıldı, mən də yalqız qoydun. Uf! Necə də dəhşətdi tək-tənha, kimsəsiz ömrü başa vurmaq!

Bəla olanda, Yudhiştira Qandhariyə yaxınlaşdı, onun qabağında yeri öpüb dedi:

— Ey möhtərəm ana, oğullarının qatili sənin qarşındadır. Hərgələn bu sənə yüngülliük gatırırsın, mənə lənətə. Bu qədər igidin ömrü bahasına qazandığım bu hayat mənə zindandan betərdir.

Ancaq Qandhari üzülüb əldən düşmüs, bütün bədəni yaralarla örtülmüş bu adama baxanda başa düşdü ki, onun heç bir günahı yoxdur. Axi onun özü deməndi ki, qəlebə haqqın tərafında olacaq. Əgər belədirse, onda haqq-ədalət uğrunda vuruşan bu şahın no günahı var? Onun no günahı ki, neçə-neçə şanlı hökmər və cengavor halak olub? Onun no günahı ki, döyüş meydani başdan-başa, bahalı daş-qası kimi parıldayan qızıl dəbilqə və yaraq-əsləhə qırıqları ile örtülib? Onun no günahı ki, yüz Kaurav qardaşının yüzü də şirlərin öldürüyü filər kimi obədi yuxuya dalıb?

Qandhari da əri Dhritaraştra kimi Panduları qucaqlayıb öpdü, onlara xeyir-dua verdi.

Pandular ancaq bundan sonra doğma anaları Kuntiye yaxınlaşdırılar.

YUDHİŞTHİRANIN TACQOYMA MƏRASİMİ HAQQINDA HEKAYƏT

Bu olaylardan bir ay sonra Yudhiştira başkəndə varid oldu. Onun başına tac qoyub şah elan etməliyidi. Ancaq nə eldə etdiyi qeyri-məhdud hakimiyyət, nə xalqın böyük ehtiramı, nə də saysız-hesabsız var-dövlət Yudhiştiranı sevindirmirdi. O, par-par parıldayan taxtda, bəmbəyəz çətirin altında qəm-qüssə içinde, dalğın bir görkəmdə eylesmişdi, gözlerindən keder yağırdı. Qanlı döyüş səhnələri onun gözünün qabağından çekilmirdi, bu savaşlarda olmuş cəngaverləri və Bharata soyunun şanlı oğullarını unuda bilmirdi.

Yudhiştira şir ürkəli qardaşlarını və Yer üzünүn zinəti olan Krishnanı yanına çağırıb dedi:

— Sizin köməyiniz və igidiyiniz sayesinde düşmənlərinin hamisi qəhrə etdim. Bütün dünyada menim kimi qüdərli və dövletli ikinci bir hökmər yoxdur. Qəlbimi bürümüş kəder işə həle də çekilmeyib, fikrim-zikrim həle də haqqıət soragıñadır. Bele böyük itkilər bahasına dünyadan hakimi olmayı men seadet sayıram. Qazandığım qəlebənin sevinci qan donizində boğulub. Şah olmaq istemirəm. Qərrərə almışam ki, zahid olub meşəde heyvanlar arasında yaşayım, meyveyle, bitki kökleriyle dolanıım. Bundan başqa heç nə gərek deyil mənə... Ey leyaqətli igidər, nə deyirsiniz mənim bu fikrim?

Uzun süren sükudan sonra birinci Bhimasena dilləndi:

— Menim möhtərəm qardaşım, bu saat sən el içi kimi dündüz bir yerde yol itirmiş kora benzeyirsin. İndi bütün dünya sonin hakimiyyətin altındadır və hamı gözləyir ki, sən edətələt şahlıq edəcəksən. Senənə taxt-tacdan el çəkiş güşənişin olmaq istiyirsən. Bəs onda bu qədər şanlı igid nəyə görə qurban verib özünüm? Quyu qazmağa başlayan adam nəyə çalışır? Əl-ayağını palçığa bulaşdırmağa, ya azab-əziyyət bahasına olsa da, yerin təkindən su tapıb çıxarmağa?

Və yaxud, uzun müddət yol gelen adam mənzil başına çathaçatda dönüb geri qayıtsa, nə deyərlər ona? Doğma torpağımız ne olacaq? Yalnız o kəs meşəye çekilər ki, insanlara kömək etmək iqtidarından olmasın. Unutma ki:

Şahə şah taleyi hazırlanıbdır,
Qismoti mebəddir dindar olanın,
Maralın oylağı yaşıł ormanın,
Əsgərin qisməti — döyüş meydani.

Yudhiştıra üzünü Örcunaya tuttu. Örcuna dedi:

— Men ancaq qardaşlarımın dediklerini tekrarlaya bilərəm. Son cəngavər və hökmərsan, sənin həyat tarlanda heqiqətin və xeyir-xahlığın bəhrələri yetişməlidir. Sən dövləti idarə etmək kimi ağır bir yükü səbirlə daşımalı, ölkənin simalarını qorunmalı və rəyyətlərini həmişə haqq yoluna yönəltməlisen. Ulularımız deyib:

Əhədə sədaqətli çıxan hər bir kos,
Dilində yalan söz gotirməyən şəxs,
Sözüylə emali düz galan adam
Xalqın üryindən heç vaxt silinməz.

Buna görə məhz sən — əzəmətli və nacib, ədalətli və igid bir şəxs kimi bər məmləkəti idarə etməlisən.

Örcunadan sonra şir sinəli və cavan at kimi qızğın Nakula sözə başlıdı:

— Şahim, unutma ki, nəinki insanlar, hətta allahlar da öz ağıllarına gələni eləyo bilməzler. Hər kosın vəzifə borcu onun özündən güclüdür. Əgor tərəzinin bir gəzüna vəzifə borcunu, o biri gəzünu ise həyatın bütün ləzzət və neşəsini qoysaq, birinci göz ikincidən ağır galor. Müdirklər deyirlər ki:

Taxt-tacdan el çəkib,
Xalqı satan şah,
Allahın qozobino
Düçər olacaq.

Unutma ki, xalqından ayrı düşmüş şah nəhəng qara buluddan qopmuş balaca bir topadır və külük onu istədiyi somta qovub dağıdır. Kədəri sil at qəlbindən, sən yalnız öz vəzifən, borcun haqqında düşünməlisən.

Panduların ən sonuncusu — Sahadeva sözə başlıdı:

— Yer üzünən hakimi ola-ola, ata-babaların qoyduqları qanunları unudan hökmər öz görvinə — vəzifə borcuna dönük çıxmış olur. Yalnız hökmər insanların qəlbində daim yaşayır ki, bütün həyatını təbəələrinə həsr eləsin, onların qayığını çəksin. Aqillər deyiblər:

İnsanların ömrüne, bu həyata, dünəyaya
O dilsiz, o ağılsız heyvanlar da şərikdir.
Görünməz bir xott ilə bir-birinə bağlı
Bu dünəyada canlılar... axı bir də onlarsız

Dünya neyə gərekdi?

Bacarsan yaxşılıq et Allahın cücusüne —
Alquşı təpsin səni.
Balıqə belə, bu yolla xilas edəsen axır
O günahkar ruhunu, o günahkar bədən...

Bundan sonra qüdretli Krisna öz dolu baxışlarını Yudhiştıra diki. Qəm-qüssəye batmış şəhən elini elinə alıb ləpelərin piçitləsini xatırlanıvə insanın qəlbindən dincilən getirən bir sessə sözə başlıdı:

— Niye qəm deryasına batmışın, ey sən? Axı bunulna sen əbədiyyəti qoşusunları geri qayıtara bilmezsən. Davada helak olmuş cəngaverlərin hamısı döyüş meydənına yaraşıq idi və onlar öz ölümləriyle əbədi şöhrət qazandılar. Onlar hər bir iigidin arzuladığı bir ölümü helak olublar. Cəngaverlər bele ölüm üçün gelirlər dünyaya və brahmənlərin qurban verməsi, yaxud çobanın qoyun otarması kədər doğurmadığı kimi, buna da kəderlənməye deyməz. Şahlar və cəngaverlər biza qədər də bəsə yaşayıb və ölübler, bizdən sonra da bələcə yaşayacaq və oləcəklər. Səndən kömək gözleyən və ardınca getmeye hazır ol dirilər haqqında düşün. Onlar haqqında fikirləş — budur sənin borcun.

Bu sözlərdən sonra Yudhiştıra duydı ki, qəlbini bürümüş kədər çəkilib gedir. O özünən qızıl taxtında qəddini düzəldti, eyni açıldı, üzünü vəzir-vəkile, eyan-əşrafə tutub buyurdu ki, məşvərət otağına keçib əyəleşsinlər. Bundan sonra təbəələrini səsli və camaat alay-alay saraya axıdı. Hami ədalətin keşiyində duran şahın nurlu üzünü görmək, ona bəxşisler vermək istəyirdi.

Sonra ise mehrab quruldu və qutsal od yandırıldı. Brehmen galib, qutsal alovun üstündə dağ yağ çileyə-çileyə, allahların şəhinə nəğmələr oxudu, onları Yudhiştıra xeyir-dua verməyə çağırıldı. Sonra da ağappaq okean balaqlıqından şahın başına su çiledi.

Yudhiştıra təbəələrinin verdiyi hədiyyələri qəbul etdi, bütün təbriklerə və öygüllerə xoşça gülümseməkə qulaq asdı. Başkənd sakinlərini böyük saxavətə mütəkafətlandırıb dedi:

— Bilin və agah olun ki, şah Dhritaraştra, mənə atə evəzidir. Mən ömrümün sonunadək ona sədaqətə xidmət edəcəyəm və sizin borcunuz ona böyük qayğı göstərməkdir. Onun müdirlik və sadıq vəziri Vidura isə bundan sonra mənim də baş məsləhətçim olacaq.

Axırdı Yudhiştıra ovuclarını ehtiramla cütləyib Krisnaya müraciət etdi:

— Möhterem Krishna, bu qəleboni yalnız sənin sayondə qazanmışısq. Ey haqqın, həqiqətin dayağı, yalnız sənin kömeyinle men yenidən taxtımıda bərqrar oldum və ocadadımlıñ torpaqlarını birləşdirə bildim. Ey dünyaya nur saçañ müzəffər Krishna, eşq olsun səno!

Bələliklə, bütün dilokları yerinə yetən və Panduların yenilməzliyini görüb məmənnən olan Krishna deyərləi daş-qasıla bəzədilmiş qızıl arabasına minib, dostlarının başköndindən — paytaxtından çıxıb getdi.

SON SƏFƏR HAQQINDA HEKAYƏT

Ədalətin dayağı Yudhiştiranın taxta çıxmışından bir qədər sonra Pandular qərara aldılar ki, Böyük At qurbanı verməyin vaxtı çatıb. Yalnız çox qüdrətli hökmardar belə qurban verməyə casarət edə bilsərdi, cünki bu qurbanbanan sonra dünyanın bütün şahları onun taxtında baş oymeliydi.

Süd kimi ağappaq bir at seçildi. Gözəllikdə və qüvvətdə bütün momlekətdə ikiçi belo at yox idi. Ay bütün ulduzlardan işqli, Güneş bütün seyyarələrdən böyük olduğu kimi, bu at da başqa atlardan öz gözəlliyyi ilə seçiliydi. Saray əyanlarının, dost ve hökmardarların və şəhər ohlinin gözü qarşısında at qızılı və qiyomatlı daş-qasıla bəzədilib azadlığa buraxıldı.

Şəhər darvazası önünde açaçıq longiyəndən sonra baş götürüb könlünüñ buyurduğu somta qaçdı. Ən yaxşı oxatanlardan, döyüşərə bası sūrənlər və on mahir qılınççalardan ibarət qoşun da onun dalınca düdü. Qızılı toz qalxıb duman kimi göy üzünü bürüdü və qoşun hay-küyla, yel kimi düzənlərdən ötüb, uzaqlarda gözden itdi.

Bu şahənət at hara çapırıldı, qoşun da onun dalınca gedirdi. Atın ayağı hansı momlekətin torpağına deyirdi, döyüşçülər teləb edirdilər ki, onların şahı böyük hökmardı Yudhiştira baş endirsən. Vay o gündən ki, şahlardan hansısa atı tutub saxlamaq istəyəndi və ya Panduların öz momlekətinə ayaq basmasına etiraz edədi: o dəqiqliq qoşunu yerlə-yeksan edilir, özü isə osir düşüb, boyun oymayə mecbur olurdu.

Bələliklə, bu möcüzəli, müzəffər at Yer üzünü dolaşır və bütün hökmdarlar əzəmətli Yudhiştiranın qarşısında baş eyirdilər.

Yer üzünü hakimi olduqdan sonra Yudhiştira uzun illər emin-amanlıq şəraitində şahlıq etdi. Hər yerdə haqq-ədalət hökm sürür, roiyot şad-xürrom yaşayırdı.

Bir müddədən sonra qoca Dhritarastra başkəndi tərk edib məşəyə getmek, dünya qayğılarından ol çəkib zahid olmaq arzusuna düşdü. Yudhiştira ona nə qəder yalvardısa, kor şah dediyindən dönmədi. Başı çox belalar çəkmis arvadı Qandhari da onunla birlikdə getdi. İgid Panduların anası, şahbanu Kunti ailənin bu qocaman üzvərinin məşədə tek qalmalarını rova görmeyib, onlara qoşuldular və hər üçü ömürlerinin son günlerini etirli çiçəklər arasında, ağacların serin kələşindən yaşadılar.

O vaxtdan uzun illər keçdi. Qocalıq öz qanadlarını yenilmez Panduların da başı üzərində gördi. Nehayət, Yudhiştira qərara aldı ki, onlarmıñ da bu dünyani tərk etmək vaxtı gelib çatıb. Ərcunənin nəvesi Parikşit taxtda oturub, arvadı Draupadi və qardaşları ilə birlikdə allahların məskəni olan Himalaya torof üz tutdu. Onlar şah palternarı çıxarıb, zahid qiyafətindən paytaxtı tərk edildər.

Teləsəməden, sakitko yol gedirdilər. Astadan səhəbet edir, məşələrde meyvə yığış yeyir, çayların sahilində dincele-dincele özlerinin son və ali məqsədlərinə yaxınlaşdırılar. Onlar hayatıda öhdələrinə düşən işlərin hamisini görmüşdülər. Pandular bu dünya ilə heç ne bağlamadı və indi onlarnı bir dileyi vardi — mingözü İndranın dərgahına yetmək, ebediyətə qovuşmaq.

Onlar ölməzər sələntənət Himalayın eteklerinə çatıb, üzü yoxuşa qalxmağı başlayanda, gül ləçeyi kimi zərif Draupadi yere çökdü və son dəfə köksünü ötürüb heyatla vidalaşdı.

Bir azdan Sahadeva da yamacda bitmiş ağacın altında oturdu və bir daha ayağa qalxmadı. Sahadevadan heç vaxt ayrılmayan Nakula da onun dalınca yollandı.

Sağ qalmış Yudhiştira, Ərcuna və Bhimasena dayanmadan yuxarı qalxmaqdalar, sonuncu sadıq dostları — it de onlarnı dalınca gəldi. Yaxınlıqda mavi səmanın parılıtlılığını görəndə Ərcuna dizi üstə çökdü, ruhunu azadlığa buraxıb, yere serildi.

Əzəmetli Bhimasena zirvəye çatmağa can atan böyük qardaşdan geri qalmamışa çalışırdı. Lakin bir azdan onun da qıvvası tükendi. Əllərini Günsəro sari uzadıb yamacə yixildi. Yeri son dəfə ləzəməye getirdi.

Yalnız öz həqiqətinin gücünə arxalanan Yudhiştira həle de zirvəyə can atırdı.

Və budur, allahların en güclüsü, ildırım allahu İndranın qızıl arabası onun qarşısında peydə oldu.

– Sonin zərif və pak xanımın, igid qardaşların Göylərə səndən qabaq çatıdalar, – İndra Yudhişthiraya dedi. – Seni gecikdirən cismi-nin ağır qılafıdır. Ancaq insanlar və allahlar qarşısında xidmətlərin o qodor böyükdür ki, soni diri ikən aparacağam göylərə. Sən doğrudan da ədalət hökmədəri olmusan və yeno də ədalət şahı olaraq qalır-san. Qalx arabaya.

Yudhişthira İndranın döyüş arbasına mindi və elə həmin anda bütün qardaşlarının, arvadının, səhratlı Bharata noslu nümayəndələrinin və böyük mühərribədə həlak olmuş cəngavərlərin şad-xürrəm dolandıqları bir dünyada gördü özünü.

Nə qodor ki dünya durur, Yer üzünүn bu ən igid qəhrəmanları öz oməllorının behrələrindən zövq alacaq və öz ulularının misli görünməmiş igidişlikleri haqda xatirələri qətblərində müqəddəs bir irlə kim qoruyub saxlayan xələflərinin həyatını yüzillərin dərinliyindən izleyəcəklər.

Müdrık Vyasa "Mahabharata"ni dirilərə ibrot, nəsihət məqsədi yaratmışdır. Vyasa bu əsəri yaradıb ki, Yer üzünүn bütün adamları Bharata soyunun nümayəndələrinin comərdliyindən soraq tutsun. Ədalətli qələbo malik olan Vyasa "Mahabharata"ni yaradıb ki, onu oxuyanlar və qulaq asanlar xeyirxahlığın və həqiqətin, əzəmet və gözəlliyyin nə olduğunu başa düşsünlər, öyrənsinlər.

Bharata soyundan olan cəngavərlər müdrık Vyasanın sözlərini dinlədikcə qəlbəri mərdlik və nəciblik hissələriyle dolurdu. Qoy min illərdən bəri öz səhrətini qoruyub saxlamış rəvayətləri eşidib öyrənənlərin də qəlbəri eləcə mərdlik və nəciblik duyğularıyla dolsun.

QƏDİM İRAN ƏDƏBİYYATI



AVESTA

"VENDİDAD" KİTABINDAN

**VENDİDAD – "AVESTA" NIN BÜTÖVLÜKDƏ
BİZƏ GƏLIB ÇATMIŞ YEGANƏ KİTABIDIR.
22 FƏSİLDƏN İBARƏTDİR**

I FƏSİL

(COĞRAFI DASTAN – POEMA)

Fəsil əfsanəvi coğrafiyaya həsr olunub, onda yaxşı və yaman diyarlar təsvir olunur. Sadalanan ölkələrin bəzilərinin adları nisbətən sonrakı coğrafi adlara uyğunlaşdırılmışdır (uyğunluğu təxmin və ya aşkar edilmişdir). Bəzilərini isə bu cür uyğunlaşdırmaq mümkün olmur.

Hürmüz (Ahura Mazda) Spitamid Zərdüştə dedi:

– Ey Spitamid Zərdüst, mən fərəhsiz (bəhərsiz) yerləri dinclik diyarlarına çevirmişəm. (Bundan sonra 16 ölkə adı çökilir.)

“Ən yaxşı yerlərdən və ölkələrdən birincisini – gözəl Daityanın (Daitya çayının) üstündə Aryan Vecəni mən Hürmüz yaratdım.

Ancaq bədniyyət Əhrimən də (Angra Manyu) həmin ölkə üçün bəla olan sarımtıl ilanları (sürüsünü) və divlərin göndərdiyi qış yaratdı. Orada 10 ay qış və 2 ay yay olur və onlar:

soyuqdu – sular üçün,
soyuqu – torpaq üçün,
soyuqdu – bitki üçün.

Həm də bu – qışın oğlan çağıdır – orada qış çıxana yaxın isə hədsiz su artımları (daşqınlar) baş verir.

[Hürmüzün yaratdığı ikinci ölkə Qavadır] ki, orada soqlaşılır yaşıyir". [Xeyirin oksino olaraq, məkrli, bədniyyət Əhrimən orada ölkə üçün bəla onda zohorlu milçeklər yaradıb – onlar mal-heyyvanı sancı öldürürler].¹

[Üçüncü ölkə] – "Qüdrətli, xeyirxah (Artaya sadıq olan) Mouru (Marqav) ölkəsidir; (oks olaraq orada ölkənin bələsi olan günahlı şohvətçiliklər, iyrəncliklər (?)) yaradılıb".

[Dördüncü ölkə] – "Baxdıdır, gözəl uca bayraqları olan ölkədir" [ölkənin bələsi – taxıl basıb yeyon qarışqalardır?].

[Beşinci ölkə] – Mouru ilə Baxdi arasında yerleşən Nisayadır. [Bolko da belo tərcümə olunmalıdır: "Baxdi – Mouru da onların (onun) arasındadır"]; [bu ölkənin bələsi – günahlı inamsızlıqdır].

[Altıncı ölkə] – "Suayircı əməlo gotiron Xaroyvadır". [Belo de ola bilər: "Sakini ölündə evləri tork edirlər"], [ölkənin bələsi müğəngilərdir [yo ya "ağlaşma və iniltildir"]].

[Yedinci ölkə] – [tərtomiz] Kirpinin yaşadığı Vekertadır"; [ölkənin bələsi – Korsaspanı yoldan çıxaran yava xasiyyəti pəri olan Xnantaitidir].

[Səkkizinci ölkə] – "Bol çəmənlı Urvadır"; [ölkənin bələsi – pis başçılardır].

[Doqquzuncu ölkə] – "Verkanların yaşadığı Xnenta ölkəsidir"; [ölkənin bələsi – qeyri-təbii suç olan uşaqbəqliqdır]; bu, bağışlanma bir suđur.

[Onuncu ölkə] – "Gözel Xaraxvaitidir"; [ölkənin bələsi – ölülorın torpağa basdırılmasıdır (yonı torpağın murdarlanmışdır) [ki, bunun da] "bağışlanması (ürzü) yoxdur".

(14) [On birinci ölkə] – "Yaraşlıq, möhtəşəm Xetumantdır"; [ölkənin bələsi – Şər namino sehrkarlıq eləyən məkrli cadugorlardır].

[On ikinci ölkə] – "Üç diyarı, vilayəti əhatə eləyən Raqadır"; [ölkənin bələsi – sonsuz məkrli inamsızlıqdır].

[On üçüncü ölkə] – Artaya sədəqətlə olan qüdrətli Çaxra ölkəsidir"; [Ölkənin bələsi – meyt hissələrinin qaynadılmasıdır (?)]; bunun "bağışlanması yoxdur".

[On dördüncü ölkə] – "Əjdahaya qalib gölmüş Tretonun doğulduğu dördbucaqlı Varna ölkəsidir" (Varna – ölkənin adıdır). [Ölkənin bələsi – xəstəliklər və yadellilər – ari olmayan – başçılardır].

¹ Orta mətərizodokular [...] – ruscaya tərcüməçilər tərəfindən toxmını əlavə olunub.

[On beşinci ölkə] – "Xanta Xindəv" ("Yeddi hindu") adlanır". [Ölkənin bələsi – xəstəliklər və quraqlıqdır].

[On altıncı ölkə] – "Ulu Aodeşə Ranqxayadır" [yeni Ranqxa çayının başlarında yerleşən ölkədir"] ki, "orada başsızlar yaşayır" [ya hərfen – başı olmayan, yaxud başçısı olmayanlar yaşayırlar]; [ölkənin bələsi – devlərin göndərdikləri şaxtalar (soyuqlar) və "ölkənin taojiyalı (?) başçısıdır"].

II FƏSİL

(YİM HAQQINDA RƏVAYƏT)

Fəslin seciyyəviliyi budur ki, müxtəlif çağlarda yaranmış mifləri və onların işartələrini özündə yaşadı: Dünyani su basması – (Nuhun tufanı) haqqındaki mif, əslində zərdiştliyün mühafizəçisi kimi düşünen Yim haqqındaki mifdən öncədir, Yerin sudan emələ gəlməsi (yaranması) haqqındaki mif qədim icmanın (Yim padşahlığının) idealizə edilmişdir; bu haqqda çoxqatlı yazılı abidələr – anıtlar üçün seciyyəvi olan bezi mena – anlam ziddiyətləri ortaya çıxır.

"Zərdişt Hürmüzden soruşdu: "Ey Hürmüz, en uca ruh, cismanı dünyanın yaradıcı, həqiqi olan (herfən: uluların ulusu!) Ey Hürmüz, sen menə – Zərdişt qədərki adamların hansıla səhəbat elemişən? Sen onu – Hürmüzün ve Zərdiştün dinin ilə dəfə kime öymətison?"

Ve Hürmüz dedi: "Gözel Yim ile, çoxlu sürüleri olan Yimle, ey mömin (herfən: Artaya sadıq olan) Zərdişt, men Hürmüz, sən qəder, adamlar arasında birinci dəfə onurla danışmışam, Hürmüzün və Zərdiştün dinini ona beyan elemişəm. Ve men, Hürmüz ona, ey Zərdişt, demmişəm: "Ey gözel Yim, Vivaxvantanın oğlu menim dinimi öyrənməye və qoruyub saxlamağa hazır ol". Ve o gözel Yim menə, ey Zərdişt, cavab verdi: "Mən dini öyrənib yaşatmaq üçün doğulmamışam və bunu öyrənməmişəm". Ve men, Hürmüz ona, ey Zərdişt, dedim: "Ey Yim, eger sən manim dinimi öyrənib yaşatmağa hazır deyilsənse, menim dünyamı becor və artr. Dünyanın qoruyucusu, saxlayıcı və gözetçi, nezəretçi olmağa hazır ol". Ve o gözel Yim, ey Zərdişt, mənə cavab verib dedi: "Mən sənin dünyani becor oceyem və sənin dünyani artıracağam, men dünyanın qoruyucusu, saxlayıcı və bekçisi olmağa hazır olacağam. Menim hökmərənləq elədiyim yerdə nə soyuq küleklər olacaq, nə yaxıcı küleklər, nə xəstəliklər olacaq, nə ölüm". Ve men, Hürmüz ona iki

alət verdim: qızıl ox və qızılı tutulmuş qamçı... Və Yimin padşahlıq etmisi üç yüz qış tövbə keçdi. Və bundan sonra onun torpaqları mal və davarla, adamlar və itlərlə, quşlarla, alovlanan qırmızı odlarla doldu. Davar və mal üçün, adamlar üçün yer de qalmadı (o qədər çoxaldılar). Və mən Yime bəyan etdim: "Ey gözəl Yim, Vivaxvan-tanın oğlu! Yer üzü davarla və mal ilə (iri buynuzullarla), adamlarla, itlərlə, quşlarla, alovlanan qırmızı odlarla doldu. Xırda-bas (davar) və iribuyuzlu heyvanlar və adamlar üçün yer çatışmadı".

Və Yim işığı, günsün süasını tutub günorta işığına doğru getdi. Onda torpağı qızıl oxla qazib, onu qızıl qamçı ilə qamçıladı (vurdı), vura-vura belə söylədi: "Əziz müqəddəs Armaiti (torpaq)! Bir az çəkil, yer ver ki, mal-qara və adamlar üçün de yer olsun". Və Yim yerini genəldi, o (yer) öncəkindən üçde bir qədər geniş oldu. Ve orada mal-qara və adamlar öz istək və dilekləriyle, istədikləri kimi yerləşdilər". Və Yimin padşahlığının altı yüz qış keçdi..." [Və b.k. yeno Yer üzü dopdolulaşdı, Yim eyni qayda ilə onu üçde iki qədər artırdı]... "Və Yimin padşahlığının doqquz yüz qış keçdi..." [Və b.k. Yim Yeri üçde üç qədər artırıncayaq].

[Hürmüzün Yime qabaqcadan dediyi kimi, nohayet, sərt şaxtalı qış goldı, qarların eriməsindən əmələ gələn çoxlu sular isə olaqları basdı. Yim canlı varlıqları daşqın və soyuqdan qorumaq üçün Hürmüzün öncədon ona dediyi kimi, bütün dörd tərəfi (cartav) at qaçışı uzunluğunda olan mərek (hasarlı yer) (vara) düzəltti. Oraya o, mal-qaradan, adamlardan, itlərdən, quşlardan, alovlanan qırmızı odlardan... toxum apardı (qoydu). O oraya xatra (xatra – texmənin min addimdır) uzunluğunda yol ilə su çökdü, orada küçələr saldı, (yaşayış yerləri) tikdi, "və zirzəmi, dəhliz, dayanacaqlar, alaçıqlar qurdı". [İnsan icması – toplumu beləcə yarandı, onların arasında Ahuranın (Hürmüzün) dini yayıldı və Zərdüşt tanındı.]

III FƏSİL

[ƏKİNÇİLİYİN XEYİRİ HAQDA]

(Fəsilde sorğular və açmalar biçimində əkinçilik öyülür).

"Ey cismani dünyanın yaradıcısı, həqiqi olan! Yer üzündə hansı... yer da gözəl olur?" Və Hürmüz dedi:

– Həqiqotan o yer ki, mömin adam (aşavan) orada ev ucaldır, o evde od və süd olur, arvadlar, uşaqlar, yaxşı sürüler olur, o evde mal-heyvan bolluğu, möminlik bolluğu, yem-əlef bolluğu, it bol-

luğu, arvadlar bolluğu və uşaqlar bolluğu, ocaq bolluğu və her cür yaşayış bolluğu olur... Və hem də o yer ki, ey Spitamid Zərdüst, orada daha çox taxiil, ot-əlef, bitkiler və yeməli meyvelər becerilir, o yer ki, orada quru torpaqları suvarıllar, ya da çox nəmişlik yeri qurudurlar, daha çox mal və davar yetişdirirlər, o yer ki, orada xırda və iribuyuzlu heyvanlar daha çox peyin verir... O torpağı, ey Spitamid Zərdüst, sol eli ile və sağ eli, sağ eli ile və solu ile becerən kəs (torpaq) gelir getirir. Bu həqiqətin ona benzeyir ki, sevən er yumşaq yataqda yatrın sevimli arvadına oğul və ya başqa bir nemət bağışlasın.

...Torpaq insana bele deyir:

– Ey məni sol eli ile və sağ eli, sağ və sol eli ile becerən insan, mən həqiqətin her cür yemek-içmək və bol məhsul yetirecəyem... Ey Spitamid Zərdüst, bu torpağı sol eliile və sağ eli, sağ eli ile və solu ilə kim becmirsə, torpaq ona bele deyir: "Ey sən, məni becmeyən adam.., sen həqiqətən ömrün boyu boynunu eyib özge qapılarda, daim ona-buna el açanların arasında qalacaqsan, həqiqətən dadlı nemətləri daim senin yandan keçirib aparacaqlar, onları ele eve aparacaqlar ki, orada var-dövlət onszu dəboldur... Taxiil sepen doğruluq sapır... Taxiili (döymek üçün) hazırlayanda, divləri tər basır. Dəyirməni (dən üyütmək üçün) hazırlayanda, divlərin sebri tükənir. Unu (acitmək üçün) hazırlayanda, divlər inildeyirler. Xemiri (bisirmek üçün) hazırlayanda, dehşətdən bağınsırlar".

"YASNA" KİTABINDAN

[ZƏRDÜŞT QATLARI]

YASNA, 12

[ZƏRDÜŞTÇÜLK DİNİNİN RƏMZİ]

¹ Dayıları (divleri) lenetleyirəm, özümü Hürmüzün rəğbətçisi, Zərdüst, divlərin yağısı, Hürmüzün ardıcılı, ameşaspandlerı (ölüm-süz sema sakinlərini) öyen, ameşaspandlera dua edən sayıram. Yaxşı ne varsa, gözəl ne varsa – hamisini ona, Artanın daşıyıcısına, işıq saçan, ayağı fərqli (fərr – bərekətli) olan, xeyrixah, keramətə dolu olan Ahura Mazda (Hürmüzə) aid eleyirəm, mal-qaranı və Artanı işığı o yaradıb, övlıyaların məskenləri onun şüalarıyla dolubdur.

² Müqəddəs, xeyirxah, Aramaitini özümə götürürom (özüm üçün seçirəm): qoy o menim olsun. Mal-qara oğurluğundan ve qesbindən, Hürmüzçü kəndlərinə zərər vurmaqdan, onları talaşmaqdan imtina edirəm.

³ Mən burada heyvan saxlayan adamların (heyvan yiyelerinin) maneasız gedib-galmışını, sərbəst yaşamalarını təmin edirəm. Artaya baş əyib hədiyyələr vermeklə and içirəm: bundan sonra öz canının ya hayatının xatirinə Hürmüzçü kəndlərə zərər vurma-yacaq, onları talaşmayaçağam.

⁴ Bütün varlılar üçün on iyrənc, on zərərli olan murdar, dağdıcı, Artaçı olmayan, məkrli divlərlə oturub-durmaqdan imtina eləyi-rəm, divlərdən və onların curlarından (hemfikirlərindən, cadu-görəldən və onların curlarından imtina eləyi-rəm), canlı varlıklar üzərində zorakılıq yapanlardan üz döndəri-rəm; sözde, düşüncəde, rəmzdə (əlamətdə) imtina eləyi-rəm. Hər cür Druca Raşa sıfet-lərindən imtina edirəm.

⁵ Məhz o cür – Hürmüzün bütün səhbətlərində, Zərdüstlə öz aralndakı bütün görüşlərində Hürmüzün öyrətdiyi kimi (olacağam).

⁶ Məhz o cür – Zərdüstün bütün səhbətlərində, divlərlə oturub-durmaqdan (ünsiyyətdən) imtina etdiyi kimi, Hürmüzə Zərdüstün öz aralndakı bütün danışqlarda dedikleri kimi – mən də, Hürmüz rəğbətçisi, Zərdüşçü olan mən də divlərlə ünsiyyətdən imtina eləyi-rəm, müqəddəs Zərdüstün cədəyi kimi.

⁷ Suların, bitkilərin, bərkətli heyvanların elədikləri (iki dünya arası-sında) seçime (fərqə) uyğun olaraq, heyvani və mömin inanchı insanları yaradarkən Hürmüzün elədiyi kimi, Zərdüstün, Gava Viştaspın, Fraşəotrın və Camaspın elədikləri kimi... Hemin seçime uyğun olaraq man Hürmüzçüyəm.

⁸ (Bu) andla özümü Hürmüz rəğbətçisi (tərefdarı), Zərdüşçü elan edirom. Xeyirli fikirlər düşünəcəyimə and içirəm, xeyirli söz deyəcəyimə and içirəm, xeyirli işlər görəcəyimə and içirəm.

⁹ And içib öhdəmə götürürəm (söz verirəm) ki, Hürmüzçü dininə sadiq olacağam; (bu din öyrədir ki) herbi yürüşər dayandırılsın,

yaraqlar yərə qoyulsun, öz (yaxın) adamlarınla aile qurulsun, Arta inamına – bütün mövcud olan və olası (inamların), on böyük, on yaxşı, on müqəddəs inam olan Hürmüz, Zərdüst inamına sadiq ola-cağam. Qəbul eləyi-rəm ki, her cür nemət Hürmizə mexsusdur.

Bu – Hürmüzçü inamına içilen anddır.

YASNA, 28

(SÖZ HAQDA DUA)

Duaya duraram cani-könündən,
Tutub əllərimi Hürmizə sarı.
Qoy xeyirxah ruhlar hazırladığım
lök once her şeyi qəbul eylesin.
Artaya birlikdə sevinclər duysun
Qoy Vohuman ile Buğanın ruhu.
Hürmüz, sen ey müdrik, ulu başçımız,
Sadiq xidmetçiyəm, Vohumana mən.
Sen mənə bəxş eyle iki dünyamı –
Cismələr dünyasını – ruh dünyasımı!
Artaya etdiyim xidmetə görə
Mömənə çatası ne var, ver mənə!
Eşit, ey Vohuman – heyvanlar ruhu,
Mən tarif deyirəm senin ağlına,
Artaya Hürmüzə nəğmə deyirəm.
Qoy bize güc versin Armatay ana.
Bir işçinə hamiya dil açıram ki,
Sesime ses verib, gelsin haraya.
Nəğmələr oxunan evde hazırlam.
Verəm heyatımı Vohumana mən.
Qoy mənim elimin zəhmət haqqının
Hamısını versin Hürmüz özümə.
Bütün adamları, ne qəder sağam,
Artanın yoluyla aparacağam.
Arta – həqiqətdir, od ruhudur hem.
Hürmüzün getdiyi yolu bilsem de,
Hanı mənde ele bir qüdret, hanı

Anlayım hem sonı, hem Vohumanı?!
Sən ovsununla yağları mən
Xeyir yollarına yönəldecəyəm,
Vohuman! İşə sal güclü ağını,
Qoy Arta artırsın mənim gücümüz.
Ey Hürmüz, Zərdüştə sehrli söz de,
Qoy qarı düşmənə aman verməsin.
Arta – həqiqətim! Sən Vohumanın
Coşqın ilhamımı bağışla mənə!
Başçımız Viştaspı menimlə birgə
Daha da qayırm et, Armatay ana.
Hürmüz, müğənniyyə kömək eyle ki,
Hamını cəlb etsin səni duymağ'a!
Arta ile xeyir qaydalarının
Ən yaxşı dostutək, Hürmüz, sən mənə,
Bir də Fraşaoträya yaxınlıq elə.
Qoru Vohumanın fikirlərini,
Hifz edib yaşadan adamları da.
Biz sizi heç zaman hirsəndirmərək –
Bütün öygülərin onda birini
Desək de Artaya, Vohumana biz,
Biz sələnətin himayedarı –
Ey Hürmüz, qoymarq dərtxasız siz.
Sonra Artanın da, Vohumanın da
Kimlər bəhrələnin bəxşislerindən,
Hürmüz də onları qəbul edibə,
Sizin şəninizə tərif söyləyiib,
Nəğmə oxumağa can atanların
İstək-niyətini yetir yerinə.
Arta Vohumanın sıfotlarını
Həmişə, hər zaman yaşatsın deyə
Ölümsüzlük verdim nəğmələrinə.
Hürmüz, tərif deyim sənən şənине!
Bu heyat, bu dünyə necə yaranıb,
Ağzdan-ağıza dolaşıl galən
Müdrik kəlamları yetir san mənə!

YASNA, 29

[MALDARLIĞIN QORUNMASI BARƏDƏ
YALVARİŞ]

Buğanın ruhu size yalvarıb dua edir:
“Meni kim xəlq eledi, neden ötrü yaratdı?
Yava Eşma hemişa incidir, sixir məni,
Oğrular, talançılar qovur, aparr məni.
Sizden başqa ne iyiyem, ne de qoruyanım var,
Qoy kondilər bəsləyib, otarıb saxlasınlar!”
Sual eyledi Arta – Buğanın yaradanyı?
“Kim qoruyub, sesleyər, kim saxlayar Buğanı?
Yaxşı otlağı olan maldar, yiye ver ona,
Sevinsin deyə ona elə adam ver ki sən,
Canın qurtara bilsin Eşmanın fitnosindən”.
Arta cavab verdi ki, yoxdur elə bir ağa,
Tənqidim adam yox Buğanı otarmaga.
Elə adam yoxdur ki, layiqli xidmet etsin,
Yoxdur elə birisi hamı hayına yetsin”.
Hürmüz hər şeyi bilir, xəberdardır hər şeydən,
Divlerin, adamların, baş tutmuş niyyətdən,
Ya də düşündükleri geləcek işlərindən.
Hər şeyi gören, biler Hürmüzdər, yalnız odur,
İradesi yerine yetişsin qoy Hürmüzün.
Əllerimi qaldırıb yalvarıram göylərə,
İneyin də qamətli Ruhu dil açır sənə –
Hürmüzdən bizim yalnız iki istəyimiz var:
“Elə xalis heyvan ver, məhv olmasın, ölməsin,
Bir də heyvanlar ver ki, Drucha eyilmesin”.
Yerde, göydə hamidan müdrik ağlı olan
Hürmüz yene söyledi, cavab verdi o zaman:
“Yerlerde ve göylərde yoxdur elə bir adam,
Artanın üreyince yoxdur elə bir insan.
Heyvan yaradıb verdim çobana, insanlara
Artaya sadıq olan, dostu olan mən – Hürmüz,
Men icad eylemişəm hem Sözdü-Mantranı,
Yaratmışam ki, artsın yerin malı, heyvani,
Otu-yemi bol olsun, qoy çıxalsın mal-qara.

Vohuman, sən də yetir Mantranı onlara,
Heyvanın, mal-qaranın, sürüllerin dostuna!
Dünyada niyyotimi ulu tutan biri var,
O Zərdüstdür Artaya, Hürmüze sadıq yaşar.
O şöhrətli edəcək bizi hər zaman, hər dem,
Əğər ona qıymotlı sözleri bəxş cylesəm".
Qışqırıb haray saldı Bugannın Ruhu birdən:
"Sözü toz tak boş olan adamı neynirom mən!
Hamidan qüdrləni, güclənű iştərəm mən.
Qoy o golib yetişsin, qoy o bura buyursun,
Əlinin gücü ilə mal-qarani qorusun!"
Ey Hürmüz, sənin özün mal-qaraya qüvvət ver,
Onlara Arta gücü, Arta qüdərəti yetir.
Qoy Vohuman rahatlıq, firavaniqliq bəxş etsin.
Yalnız Hürmüz üstündür, qoy bunu, hamı bilsin.
Əğər Vohuman mənə Arta gücünü versə,
Sırlı nitiqiyə moni Hürmüz vəcdə götürsə,
Onda, ey Hürmüz, bizə yeni xoşbəxtlik gələr.
Göylərdən başımıza bərəkətlər töküllər.

"YAŞTLAR" KİTABINDAN

V FƏSİL

ARDVİSUR-YAŞTASI

[ANAHİT ARDVİSURA ÖYGÜ]

I

Hürmüz belo söylədi Spitamid Zərdüşte:
- Ey Spitamid Zərdüst, sən Anahit Ardvisuru
Su tok axıb gedəni, can melhəmi olanı,
O Hürmüze sadıqi, divlorin düşmənini,
Onun loyaqətinə elə tərif edərsən,
Cismanı alom belə onu öyer ürəkdon.
Öyb, torif edərsən Artanın eziżini,
Ehtiras gotırı, heyvan mühafizini,

O ev, mülk qoruyanı – Artanın eziżini,
Varidat qoruyanı – Artanın eziżini,
Ölkə qoruyucusu – Artanın eziżini.

Bütün er kişiləre toxum yaradan odur,
Bütün avrədlər üçün doğum yaradan odur.
Analarda analıq bətnini o hazırlar,
Arvadlarda doğşu o rahatlar, uğurlar,
Güç vermək gərəkdirse anaların işinə,
O doldurur, süd verər bil onların döşünə.

Odur ucsuz-bucaqsız, adı şöhrətli olan,
Odur, odur en uzun çaylar kimi uzanan,
Burda, bu yer üzündə axan sulara yetən,
Uzunluqda en uzun çaya bərabər gəlen,
Qaynağı Xukaryanın uca zirvələrindən,
Vorukaş denizinə doğru tökülüb gəlen.
Vorukaş denizinin bütün sahili boyu

Dalğalar şahə qalxır, telatümlənir suyu.
Denizin ortaları coşub kükreyən zaman,
Anahit Ardvisur sahile atanda can.
Sahillərə üz tutub, ora doğru axarken
Onun ki minlərdir körfəzlerinin sayı,
Qolları minlərdir, yoxdur onların sayı,
Yel qanadlı bir atlı ölü atın çaparsa,
(Özünü bu yolların zəhmetinə qatarsa),
Çaparaq getse bele bütün körfəz uzunu,
Dolaşsa başdan-başa suların her qolunu,
Qırxgündük vaxt itirer dolaşdıqca yolları,
Yalnız bu müddətə o keçə biler suları.

Bir de mənim suyumin elə uzundur qolu,
Yeddi ölkə dolasır, adlayıb keçir yolu.
Bir de mənim suyumin qolu axır durmadan,
O daim çağlayaraq keçir qışdan ve yaydan.
Mənim üçün adı suyu o, nemətə çevirir
Kişiləre toxumu, qadınlara bətn verir,
Arvadların döşündə südü o yetişdirir.

Mən – Hürmüz tərəfindən yaradılmışdır onlar,
Böyüşün evlər, kəndlər, ölkələr və diyarlar.
Yaratdım ki, onları qoruyub hifz eləyim,
Keşiyində dayanım, yağılardan gözləyim.

Ey Zərdüst, bax Anahit Ardvısur geldi bu an
Öz yaradıcısı olan o Hürmüzün yanından.
Eh, doğrudan da onun çox yaxşı əlleri var,
At sağırsına bənzər ondakı ağ sağırlar.

Əzəmeti, vüqarı hər zaman göz oxşayır,
Şirul-şirul axışı gözəl hazırlıq yayır
Bir sajendən uzundur onun uca qaməti,
Onu bir fikir alıb, rahatlıq vermir qəti:
"Kim məni tərifləyər, məni şöhrətləndirər,
Süd ilə yada salar, xatırlayalar, dindirər,
O südlə ki, gözəldir, içinde də xoma var,

Zaotra təmizləyib (içənlər xoşbəxt olar)?
Mən kimin zövq payıyam, kim sözümü eşidər?
Ona sevinc verərəm, o məndən şadlıq görər".

Qamətinə, boyuna öygü demək istərəm,
Gözəl dua oxuyub, ham də öymek istərəm –
Anahit Ardvısur – Artanın əzizini,
Hamı sənə üz tutsun, qoy hamı sevsin səni.
Südlə xatırlasınlar, görüşüna gəlsinlər.
O südlə ki, gözəldir, içinde də Xoma var,
Zaotra təmizləyib, içənlər xoşbəxt olar.
Mən kimin zövq payıyam, kim sözümü eşidər?
Ona sevinc verərəm, o məndən şadlıq görər.

II

(Nəqərat 1. Son mənim xətrime öye bilərsən...)
Döyüş arabasının yüyənini tutaraq,
Biri qovur atları irəliyo çaparaq.
Döyüş arabasıyla şütyüərək Ardvısur,

Hesət çəkir, ehtiyac duyur bir bahadıra.
Bir xeyal rahat qoymur, möşğul edir fikrini:
"Kim şöhrətə çatdırır, kim tərif eder məni".
(Nəqərat 2. O yaraşq üçün...)

III

(Nəqərat 1. Sən mənim xətrime öye bilərsən...)
Onun arabasının qoşqusunda dörd at var.
Dördü de ağappaqdır, gözəl-göycəkdir atlar.
Hamısı bir cinsdəndir, qamətləri gözəl, şax,
Yağlıların mökrindən uzaqdılar, çox uzaq.
Özlerini qoruyar adamlardan, dívlerden,
Cadugərdən qorunar, gen gözər perilərdən.
Karapan, Gavə kimi hakimlərdən gen durar,
(Pis gözəldən, yamandan ustalıqla qorunar.)
(Nəqərat 2. O yaraşq üçün...)

IV

(Nəqərat 1. Sən mənim xətrime öye bilərsən...)
O nurlu, qüdrətlidir, ucadır, qamətlidir,
Geca-gündüz suları axır, töklülüb gedir.
Onun suyu ölçüde dünya nehrine çatar,
Daim çəğayılib axar, irəliye can atar.
(Nəqərat 2. O yaraşq üçün...)

V

(Nəqərat 1. Sən mənim xətrime öye bilərsən...)
Ona qurban götürdi uca yaradan Hürmüz,
Daitya sahilində, o Aryana Vecdə,
İçində Xoma olan südlə birgə götürdi,
Öz diliyle yardımına hazır olan Barsmanla,
Zaotra ilə birgə getirib qurban verdi.
Düşüncəyle, emməle; qurbanlıq sözər dedi.

(Zərdüstse Anahitdən belə dilek diledi:
"Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,

Mənə elə bir uğur nəsib elə, yetişdir
Ki, men – Artaya inanan [inamçı] Zərdüst
Puruşaspın oğlunu böyüdüm uğurla [gelsin ərseyə],
Öyrənərk inama uyğun düşünməyi,
Öyrənərk inama uyğun söz söyleməyi,
Öyrənərk inama uyğun işlər görməyi”.
Və doğrudan da ona bu cür uğur bəxş etdi
Anahit Ardvısur, gəlib hayına yetdi –
Zaotraň ürokdon ona bəxş eləyənin,
Qurban verib xoşluqla hər dilek diləyənin.
(Nəqərat 2. O yaraşq üçün...)

VI

(Nəqərat 1. Sən menim xətrimə öya bilərsən...)
Uca Xar zirvəsində ona qurban gotirdi.
Xoşyanqha Paradata –
Min cōğə, on min qoyun, bir də yüz at gotirdi.
Ondan rica eləyib, belə dilek diledi:
Ey xeyirxah, qüdrətli, Anahit Ardvısur,
Mənə elə bir uğur nəsib elə, yetir ki,
Ən böyük hakim olum, güclü hökmədar olum.
Bütün kışvərlər üstə – ölkələr üzərində,
Bütün divlər üstündə, adamlar üzərində,
Sehrçilərin üstə, pərilər üzərində,
Karapan hakimləri, Gavələr üzərində
Hakim olub yox edim, silim dünya üzündən,
O Mazan divlərinin hər üçdən ikisini,
Druga və Varnaya xidmət göstərənləri”.

Ona belə uğuru bəxş eləyib yetirdi
Zaotra bəxşisini hödiyyə eləyənin,
Xoş dileklə, niyyətlə qurbanlar gatirənin
Hər bir istəklerini, dileklərini verən
Xeyirxah, mərhəmətli, Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşq üçün...)

VII

(Nəqərat 2. Sən menim xətrime öya bilərsən...)
Ona qurban gotirdi Xukarya zirvəsində
Min cōğə, on min qoyun, bir də yüz at gotirdi.
Bu qurbanı sürüşü bol olan Yim getirdi.

Xoş simalı Yim ondan belə dilek diledi:
“Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
Mənə elə bir uğur nəsib elə, yetişdir,
Ən böyük hakim olum, güclü hökmədar olum.
Bütün kışvərlər üstə – ölkələr üzərində,
Bütün divlər üstündə, adamlar üzərində,
Sehrçilərin üstə, pərilər üzərində,
Karapan hakimləri, Gavələr üzərində
Hakim olub qoruyum, hifz eləyim divlərden
Var-dövleti, emləki, bütün hər cəhiyyəti
Məhsulu, sürüleri – büsbütin varidati,
Dincliyi, rahatlığı, şərəfi, şan-şöhrəti,
(Hakim olub, qoruyum, hifz eləyim divlərden)”).

Ona belə uğuru bəxş eləyib yetirdi
Zaotra bəxşisini hödiyyə eləyənin,
Xoş dilek, niyyətlə qurbanlar gatirənin
Hər cür istəklerini, dileklərini verən
Xeyirxah, mərhəmətli Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşq üçün...)

VIII

(Nəqərat 1. Sən menim xətrime öya bilərsən...)
Ona qurban gotirdi Bavray ölkəsindən
Qüvvətli, əzəmetli üçpəncəli Əjdaha
Min cōğə, on min qoyun, bir də yüz at gotirdi.
Əjdaha Ardvısurdan belə dilek diledi:
“Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
Mənə elə bir uğur nəsib elə, yetir ki,
Yer üzündə var olan bütün yeddi ölkəni
İnsansız qoyum tamam (yerlə yeksan eləyim)”).

(Xeyirxah və qüdretli) Anahit Ardisur
Ona belə bir uğur, solahiyət vermedi.
(Naqərat 2. O yaraşq üçün...)

IX

(Naqərat 1. Sən menim xətrime öye bilərsən...)
Ona qurban getirdi o Varna ölkəsindən,
İgidlər süləsləsi Tretonlar evindən,
Əsildə-necabətdə Atvyanın soyundan
Dilek diləmək üçün qurban verdi bir oğlan
Min cöngə, on min qoyun, bir də yüz at getirdi.

İstəyini söyledi, belə dilek diledi:
"Ey xeyirxah, qüdretli Anahit Ardisur,
Mənə elə bir uğur nəsib elə, yetir ki, sən
Elə qüdret, güc yetir, elə qüvvət ver ki, mən
Üçayaqlı, üçbaşlı, altıgözlü, heybatlı,
Artanın dünyasına qənim olan, qüvvətli,
Əcaib əjdahaya qalib gələ bilim mən,
Hər iki arvadını alım onun əlindən.
Onun Sankxavak adlı, bir də Arnavak adlı
O iki arvadını götürüb də qaçım mən.
Bacarıqlıdı onlar, ağışları gözeldir,
Evdardır, çalışqandır, her işləri gözeldir.

Ona belə uğuru bəxş eləyib yetirdi,
Zaotra baxışını hədiyyə eleyənini,
Xoş dilekklə, niyyətə qurban götirənin
Hər cür istəklərini, dileklərini veren
Xeyirxah, mərhəmətli Anahit Ardisur.
(Naqərat 2. O yaraşq üçün...)

X

(Naqərat 1. Sən menim xətrime öye bilərsən...)
Ona qurban getirdi, Pişin gölü önündə
Körsəsip o qüdretli (həm də şöhrət sahibi)
Min cöngə, on min qoyun, bir də yüz at getirdi.

İstəyini söyledi, belə dilek diledi:
"Ey xeyirxah, qüdretli Anahit Ardisur
Mənə elə bir uğur nəsib elə, yetir ki, sən
Yağlıalar döyüşdə daha güclü olum mən.
Vorukaşın dalgalar yalanı sahilində,
Qızıl ayaqlı (güclü) Qandarvayla döyüşdə.
Geniş, ucsuz-bucaqsız, sinəsi qabar-qabar,
O gözəl torpaqlara hakim Druca ki, var
Onun xidmətlərini əllerindən alım mən,
Daha güclü, qüdretli və yenilmez olum mən".

Ona da bu uğuru bəxş eləyib yetirdi
Zaotra baxışını hədiyyə eleyənini,
Xoş dilekklə, niyyətə qurbanlar getirənin
Hər cür isteklerini, dileklərini veren
Xeyirxah, mərhəmətli Anahit Ardisur.
(Naqərat 2. O yaraşq üçün...)

XI

(Naqərat 1. Sən menim xətrime öye bilərsən...)
Ona qurban getirdi əsli Turanlı olan,
Uçurum qırğında bedəmelli Franqrasyan.
Min cöngə, on min qoyun, bir də yüz at getirdi.

O da Ardisurdan belə dilek diledi:
"Ey xeyirxah, qüdretli Anahit Ardisur,
Mənə elə bir uğur nəsib elə, yetir ki,
Vorukaş denizinin ortasında nur saçan,
Bu günün, gələcəyin Ari yurdundan olan,
Zerdüşte mensub olan, Artaya sədaqətli,
Cah-cələlli Xvarno ölkəsi var qıymətli –
Qoy ona sahib olum, onu ele keçirim".
(Xeyirxah və qüdretli) Anahit Ardisur
Ona belə bir uğur, solahiyət vermedi.
(Naqərat 2. O yaraşq üçün...)

XII

(Nəqərat 1. Sən mənim xətrimə öye bilərsən...)
 Ona qurban getirdi o, Erzifya dağında
 Mərdlikdə ad qazanmış çox qoçaq Gavə Usan.
 Min cöngə, on min qoyun, bir də yüz at getirdi.

Və o da Anahitdən belə dilek dilədi:
 "Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Mənə elə bir uğur nəsib elə, yetir ki,
 Ən böyük hakim olum, güclü hökmədar olum
 Bütün kişvərlər üstə, ölkələr üzərində,

Bütün divlər üstündə, adamlar üzərində,
 Schrçilərin üstdə, pərilər üzərində,
 Karapan hakimləri, Gavələr üzərində,
 (Hakim olum, hökm edim dünya ölkələrində)".

Ona da bu uğuru bəxş eləyib yetirdi
 Zaotra bəxşisini hədiyyə eləyənin,
 Xoş dileklo, niyyətə qurbanlar getirən
 Hər cür istəklərini, dileklərini verən
 Xeyirxah, marhəmetli Anahit Ardvısur.
 (Nəqərat 2. O yaraşıq üçün...)

XIII

(Nəqərat 1. Sən mənim xərimə öye bilərsən...)
 Ari ölkələrinin bahadırı, igidi,
 Dövlətə dayaq olan Xosrava budur geldi,
 Dörin, geniş göl olan Çeçəsta sahilində,
 Ona qurban getirdi, niyyətləri dilində:
 Min cöngə, on min qoyun, bir də yüz at getirdi.
 O gözəl Anahitdən belə dilek dilədi:
 "Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Mənə elə bir uğur nəsib elə, yetir ki,
 Ən böyük hakim olum, güclü hökmədar olum.
 Bütün kişvərlər üstə, ölkələr üzərində.

Sehrçilərin üstə, pərilər üzərində
 Karapan hakimləri, Gavələr üzərində.
 Döyüş arabasıyla cıdırular düzəldəndə,
 Mən qazanım yarışı, mən olum daim önde.
 Əgər güc göstərəse döyüşdə qarı düşmən,
 Adlayıb keçə bilim o qazdığı teledən".

Ona da bu uğuru bəxş eləyib yetirdi
 Zaotra bəxşisini hədiyyə eləyənin,
 Xoş dileklo, niyyətə qurbanlar getirən
 Hər cür istəklərini, dileklərini verən
 Xeyirxah mərhemətli Anahit Ardvısur.
 (Nəqərat 2. O yaraşıq üçün...)

XIV

(Nəqərat 1. Sən mənim xərimə öye bilərsən...)
 Ona qurban getirdi güclü Tus döyüşüsü –
 Mahir, usta atçapan – vuruşda ad çıxaran,
 Gotirəb qurbanı ondan xahiş etdi ki,
 Döyüş arabasını idarə etmək üçün,
 Düşməni öncə görüb, yağıya yetmek üçün,
 Bodenə sağlam olub, ön yere çıxmək üçün,
 Bir zərbəylə düşməni torpağı yuxmaq üçün
 Ona güc versin dedi, qüvvət bəxş etsin dedi.
 Sonra da söz söyleyib, belə dilek dilədi:

"Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Mənə elə bir qüvvət nəsib elə, yetir sən
 Xətrosuk adlanan dağın dərəsində mən
 Artanın məşhur edib aləmə tanıtığı
 Vesak oğullarına qalib gele bilim mən.
 Turan torpaqlarının horbi qüdrətini de
 Əlli dəfə – yüz zərbe,
 Yüz dəfə də min zərbe,
 On min dəfə yenidən,
 Yüz min zərbe endirib,
 Darmadağın edim mən".

Ona belə uğuru bəxş elçiyib yetirdi
Xoş dileklo, niyyətlo qurbanlar getirənən
Her cür isteklərini, dileklərini verən
Xeyirxah, mərhəmətli Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşıq üçün...)

XV

(Nəqərat 1. Son mənim xətrime öye bilərsən...)
Xşətrosuk adlanan dağın dar derəsində,
Qalaların içinde on möhtəşəm, on uca
Artanın möşhur edib aləmə tanıtıldığı
Vesal törəmələri ona qurban getirdi,
Min cöngə, on min qoyun, bir də yüz at getirdi.

O gözəl Anahitdən bele dilək diledi:
"Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
Bize elə bir uğur nəsib elə, yetir ki,
Güclü Tus igidini döyüşdə yena bilək,
Ərəb torpaqlarının hərbi qüdərətini de
 Əlli dəfə yüz zərbə,
 Yüz dəfə də min zərbə,
 On min dəfə yenidən,
 Yüz min zərbə endirib,
 Darmadağın edək biz".

Xeyirxah və qüdrətli Anahit Ardvısur,
Bu uğuru baxş edib qismət etdi onlara.
(Nəqərat 2. O yaraşıq üçün...)

XVI

(Nəqərat 1. Son mənim xətrime öye bilərsən...)
Tretona adında qalib bir döyüşcünün
Arzu-istəyi ilə, dünya görmüş qayıqçı –
Paurva şahin kimi şığıyıb, tələsərək,
Yorulub dincəlmədən birnefəsə gelərək

Üç gün, üç gecə keçib, gəlib özün yetirdi,
(Dilek diləmək üçün) ona qurban getirdi.

Elə geldi geriye döne bilmedi daha,
Gecənin lap sonunda, az qalandan sabahda
Ardvisur güneş kimi doğub işq saçanda,
Şəhərin şəfqələri yeni bir gün açanda.
O özünü yetirib niyyətlərini dedi:
Yalvarıb ilaheyə bele dilek diledi:

"Ey xeyirxah, müqəddəs Anahit Ardvısur,
Mənim köməyimə gel, mənə yardım elə sən,
Hürmüzün yaradıban qurdüğü yera yetəsem,
Sağ-salamat yol gəlib doğma evime getəsem.
İçində Xoma olan süd bəxş edərəm sənə,
Vəd edirəm, deyirəm, qismət olarsa mənə,
Rançhanın sularında təmizlənmiş, arınmış,
Adət üzrə hər şeyden (saf və təmiz yaranmış)
Minlərce sayı olan qurban getirəcəyəm".
Onda güclü, qüdrətli Anahit Ardvısur
Gözel qədd-qəmetiyələ (zinət verən heyata)
Şərəflə soydan olan, ad-sanlı bir qız kimi,
Ona doğru yeridi, axdı bir ulduz kimi,
Ayağına geymişdi qızıl telli sandəli.

Möhkəm-möhkəm yapışdı, əline çatdı eli.
Qayıqçı Paurvanın baş tutdu arzuları,
Birçə anın içinde həyat bir inadkarı
Öz yerine qaytardı, öncəki gürkəmində,
Sağlılılığı, qüvvəti, gözəlliyi yerində,
Gəlib evində oldu, çatdı xoş niyyətlərə,
Hürmüzün yaradıban, abad etdiyi yere.

Ona belə uğuru bəxş eleyib yetirdi,
Zaotra bəxşini hədiyyə eleyənen,
Xoş dileklo, niyyətlo qurbanlar getirənən
Her cür isteklərini, dileklərini verən
Xeyirxah, mərhəmətli Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşıq üçün...)

XVII

(Naqərat 1. Son mənim xətrimə öye bilsən...)
 No zaman ki, dılərə pərəstiş edənlərin,
 Drucaya uyaraq ardınca gedənlərin,
 Görondo cərgə ilə galon ordularını,
 Camasp Ardvısurə baxış edib varını,
 Min cəngə, on min qoyun, bir də yüz at getirdi.

Ondan dılık dılıdi, istəyini yetirdi:
 "Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Mənə elo bir uğur nəsib et, yetir ki, sən,
 Bütün ari nəslinin birgə qələbəsindən
 Heç də geri qalmayan zəfər çala bilim mən".

Ona belə uğuru bəxş eləyib yetirdi
 Zaotra bəxşini hədiyyə eleyənini,
 Xoş dılıkla, niyyotla qurbanlar gotırının
 Hər cür istəklərini, dılıklorını verən
 Xeyirxah, mərhemətli Anahit Ardvısur.
 (Naqərat 2. O yaraşıq üçün...)

XVIII

(Naqərat 1. Son mənim xətrimə öye bilsən...)
 Purudaxştanın oğlu Aşavazdayla birgə
 Aşavazda, Trita-Sanuya oğulları
 Ulu tanrı sayılan, nurlu hökmədar olan,
 Yerişdə möşhur olan yorğ'a atlar yiyəsi,
 Apam Napatın orda, sahib olduğu yerde
 Şərəflə olsun deyo ona qurban verdilər –
 Min cəngə, on min qoyun, yüz də at getirdilər.

İstəklərini deyib, bir dılık dılıdılər:
 "Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Bizi elo bir uğur nəsib elo, yetir ki, sən
 Qoləboylu qayıdaq getdiyimiz döyüşdən.
 Qoy bizi toslım olsun Turan Danavaları,

Təslim olsun Asanban, Qara övladları
 Təslim olsun Asanban, Vara övladları,
 Rəşadətli Duragət meğlub olsun qoy bize,
 Varları, dövlətləri qoy keçsin elimizə,
 Zefer çalıb onlara döyüşdə qalıb gəlek.
 (Naqərat 2. O yaraşıq üçün...)

XIX

(Naqərat 1. Son mənim xətrimə öye bilsən...)
 Notarılar nəslindən Vistarav adlı biri,
 Vitanquhaiti çayı sahilindəki yeri
 Seçib oraya geldi, qurbanlar da getirdi,

Doğru sözleri seçib, diləyini yetirdi:
 "Ey Anahit Ardvısur, deyirəm doğrusunu,
 Başının tüki sanı görüb dív yolçusunu
 Hamisini mehv edib, silmişəm yer üzündən.
 İndi iso ey Hürmüz, dileye gəlmışəm mən.
 Vitanquhaitini necə keçim, söyle son
 Quru yolunu göstər, yol keçim sahillerden!"
 Onda güclü, qüvvətli Anahit Ardvısur
 Gözəl qodd-qamətiyle zinət verən hoyata,
 Şərəfli soydan oylan, ad-sanlı bir qız kimi,
 Ona doğru yeridi, axdı bir ulduz kimi,
 Baxaydin, ayağında qızıl telli səndəl var,
 Bərbəzekli səndəllər parıldayırdı par-par.
 O, çağlayan sulardan dayandırıdı birini,
 Axmağa məcbur etdi suların digerini.

Vitanquhaitinin yol açdı üzərindən,
 Qura sahə yaratdı, çayın sulu yerindən,
 Ona belə uğuru bəxş eləyib yetirdi
 Zaotra bəxşini hədiyyə eleyənini,
 Xoş dılıkle, niyyetle qurbanlar getirenin
 Hər cür isteklərini, dileklerini verən
 Xeyirxah, mərhemətli Anahit Ardvısur
 (Naqərat 2. O yaraşıq üçün...)

(Nəqərat 1. Sən mənim xətrime öye bilərsən...)
 Alovlarla yanmayan o Ranqa adasında
 Yoşa qurban gotirdi Fryanlar odasından
 Min cöngə, on min qoyun, bir de yüz at getirdi,
 O gözəl Anahitdən belə dilek diledi:
 "Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Mənə elə bir uğur nəsib elə, yetir ki,
 Murdar, gəzqamaşdırın Ahtyanı ram edim mən.
 Cavab verim dediyi məkrli sorgulara,
 Nə bağlama söyləse, izah verim onlara".
 Ona belə uğuru bəxş eləyib yetirdi,
 Zaotra bəxşisini hədiyyə eləyənin,
 Xoş diləkə, niyyətə qurbanlar gətirənin
 Hor cür istəklərini, diləklerini veren
 Xeyirxah, mərhəmətli Anahit Ardvısur.
 (Nəqərat 2. O yaraşlı üçün...)

XXI

(Nəqərat 1. Sən mənim xətrimə öye bilərsən...)
 Xeyirxah, nicat verən Hürmüz belə söylədi,
 Car çəkorak aloma, bu sağaq sözler dedi:
 "Ey Anahit Ardvısur, en aşağı göylərdən,
 Yanimuzə gol bizim, budur istəyim səndən,
 Artanın yaradığı bu yerlərə qədəm bas,
 Ulduzlardan yərə en, məsləhətə qulaq as.
 Qoy sənə tərif desin cəsarətli hakimlər,
 Hökmərə oğulları bir-bir səni öysünər.

Qoy mahir atlı ərlər, sürətlə at çapanlar,
 Atları çapmaq üçün daim hazır olanlar
 Şöhrət qatmaq üçün səndən kömək umsunlar.
 Səndən rica etsinlər, sənə sadıq olsunlar.
 Yetsin deyə kahinlər müqəddəs diləklerə,
 [...] Sənə da edirler – yetsinlər biliklərə,
 Hürmüzdən də ərməğan – zəfərlər istəsinlər,
 Onu tərif eləyən xoş dualar etsinlər.

Sənə dualar desin qeyrəti, ərgən qızlar...
 İgid ər tapmaq üçün səni öysünər onlar.
 Rahat doğuş dilesin hamile gənc qadınlar...
 Səndən dilek dileyir gör nə qəder insanlar.
 İnsanları bunları tek sən vere bilərsən,
 Bu yaxşılıqlar gelər tek sənin əllerindən,
 Ey xeyirxah, qüdrətli Anahit Ardvısur,
 Ümid ver insanlara, zinet ver bəyəhayata!"
 Ey Zərdüst, budur gelir, bax Anahit göylərdən
 Ulduzlardan ayrılib olur yerləre enən.
 Gelib belə söyledi, isteklərini dedi:

"Həqiqətde Artaya inamını doğrudan,
 Ey Spitamid, sənsən himayəçi doğrudan.
 Ratava adlandırb səni Hürmüz,
 Hami sayib cisməni alemba dünyamızda.
 Menisə hamı bilib ezel gündən Hürmüz
 Heyatda mövcud olan bütün yaranmışları,
 Artaya sadıq olub inam besleyənlər.
 Mənim ehtisəmimla, hökmüüm altda çoxalıb
 Bütün iribuyuzlu, bir de xırda heyvanlar,
 Mənim himayəm ilə nesil verib adamlar,
 Hürmüzün yaratdığı, Artadan doğulanlar,
 Nemət saydıqlarımız – bütün gerçək olanlar
 Her şeydən hifz edərək qoruyuram onları,
 Necə ki, qoruyurlar payode qoynuları".

Onda Zərdüst söz açıb soruştı Anahitdən,
 Bilmək istədiyinə cavab istədi ondan.
 Sordu ki: "Ey xeyirxah Anahit Ardvısur,
 Hansı qurbanla səni öyüm, torif edim mən,
 Necə şöhrətləndirrim, necə bəhs edim səndən?
 Ey Hürmüz, ne edim, ne söyləyim ki, sənə
 Güneşin bu üzü yox, o üzündən yol açsan,
 (Bütün yaramazlıqlar səndən kenara qaçsan),
 İlənlər və Artnalar, bir de qorxuc Vavjaklar,
 Bütün Varnavavişlər, bir de həmin Varnavalar
 Səndən kenar olsunlar, yaxına gəlməsinlər,
 Sənə kiçik zərər də yetirə bilməsinlər?"

Anahit Ardvısur belə cavab söylədi:
"Doğrudan, ey Spitamid, ey Artaya inanan,
Qurbanlarla oızı tut bu cür moni hor zaman.
Bu cür qurbanlar verib demələson öygüllər,
Sohorlor gün doğandan axşam batana qədər.
Bu monim Zaotramdır – son sadiq olmaşan.
Müqoddas deyimləri dilək edən kahinlər,
Müqoddas tövsiyələr xahiş edən kahinlər,
Mürid elçi – müqəddəs sözlərə vəqif olan –
Qoy hamisi, hamisi öyb zövq alsın ondan.

Ancaq zövq ala bilməz Zaotramdan heç zaman
Qiçdırımlı, ağrılı, daim xəsta olanlar,
Qarın əti desilmiş, qarnı yırtıq qadınlar,
Qatları bir yol dilə gotirməyən icməci,
Eldən ayrı saxlanan canı cüzamlı xəstə –
Zaotradan heç zaman zövq ala bilməz onlar.

Qəbul edə bilmərəm Zaotranı heç zaman
Cırdanlardan, korlardan, hom qulağı karlardan,
Ürokkeçməli lordən, bir do ağılı komlordən,
Eldən çıxarı olan dəli lordən-səylərdən;
Heç vaxt qəbul etmərom köksü vo beli donqar,
Öyridiş cırdanlardan. Qoy kenar olsun onlar,
Zaotra boxışını heç vaxt götirməsinlər.

Bir do Zördüşt soruşdu Anahit Ardvısurdan:
"Ey Anahit Ardvısur, söyle monə,
Divşəvorlorla birgə Druca xidmətçiləri
Zaotranı götirsələr, günəş batandan sonra
Onda söyle, nə olar, nə olar Zaotraya?

Ona belə söylədi Anahit Ardvısur:
"Doğrudan, ey Spitamid, ey Artaya inanmış,
Üzünü qotur örtmiş, dəhşətə yaralanmış,
Dəhşətlər, murdarlar – altı yüz də min olanlar,
Arxanca gizli golub xəlvətə dolanınlar,
Zaotraya toxunub ona əl yetirirler...
O murdarlar divlərə daim xidmot edirlər".

Mən öymek isteyirəm hamiya eiz olan,
Xukarya zirvəsini – o zirvelər qızılardan,
Boyu neçə minlərce kişi boyuna çatan,
Zirvelərdən tökülib şələlə kimi axan,
Boyu bütün dünyadan sularından çox olan
O Anahit – zirvədən azib gələn dağ seli,
Var gücüyle çağlayıb, süzüb gedir irəli.
(Nəqərat 2. O yaraşq üçün...)

XXII

(Nəqərat 1. Sen mənim xətrime öye bilərsən...)
Əlinde Barsman olan, Hürmüze inanınlar
Onu dövredilər, yiğisidər başına,
Orta Xovvələr gelib ona qurban gotirdi,
Notarırlar de gelib ona qurban gotirdi.
Xovvələr gelen zaman var-dövlət gotirdilər,
Notarırlar gelerken xam atlar gotirdilər.
Ona görə Xovvələr az vaxtda, az müddətə,
Varidat qazandılar, yetişdilər qüdrətə,
Tezliklə Notarırlar isteklərinə çatdı,
Onlar üçün gerekən hər neməti yaradı –
Bu ölkələrdə olan bütün çılgın atları
Ələ keçirdi Viştasp hamsını ilxəlinar.

Onlara bu uğuru bəxş eləyib yetirdi
Zaotra bəxşini hədiyyə eləyənin,
Xoş dileklik, niyyətli qurbanlar gotirenilən
Hər cür isteklərini, dileklərini vərən
Xeyirxah, merhemətli Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşq üçün...)

XXIII

(Nəqərat 1. Son mənim xətrime öye bilərsən...)
Onun bu yer üzündə körfezi minlərcədir,
Axaş suyu qolları saysızdır – minlərcədir,
Hər bir körfez boyunca yol başlamış gediləs,
Hər qolun sahiliyle məsafə qet ediləs –
Atı sürüb göndərse bir süvari – atçapan.

Dörd on günü yetişir, öter bu qeder zaman.
Hər körfozə tökülen çayın hər qolu üstə
Yüz pancorəsi olan rahat bir ev tikilib,
Min sütunu var onun, görkəmi gözəldi çox,
On min dayağı var ki, tayı-bərabəri yox.
Hər evə qonaq gələsə, xoş atıra bəleñər,
Yupymışaq yataqlarda uzanıb yata bilər.
Ey Zərdüşt, o xeyirxah Anahit Ardisur
Boyu neçə minlərcə kişi boyuna çatan,
Zirvələrdən töküüb şəlalə kimi yağan,
Boyu bütün dünyanın sularından çox olan,
Anahit – o zirvədən axıb gələn dağ seli,
Var güclüyən çağlıyır, süzür gedir irəli.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXIV

(Nəqərat 1. Son mənim xətrimə öye bilərsen...)
Artaya sadıq olan, inam besleyən Zərdüşt
O Aryan Vecedə, Daitya sahillerində
İçində Xoma olan süd bəxşisi gotirdi,
(Sədaqətlə, ümidi) Barsman qurbanı verdi.
Fikirləri, sözüylə, həm işiyle bərabər,
Zəotrayla birlikdə, dilində xoş deyimlər,
Köməyo hər bir zaman, hər vaxt hazırlam dedi.

Həm də ondan ümidi, belə dilek diledi:
"Ey xeyirxah, qüdrətli, Anahit Ardisur,
Mənə elə bir uğur nəsib elə, yetir, mən
Aurvataspin oğlu, igid Gave Viştaspı
Yetkinləşdirim daim, arası kosilmədən
İnanaraq düşünmək,
İnanaraq danışmaq,
İnanaraq iş görmək
Öyrədo bilim ona".

Ona belə uğuru bəxş eləyib yetirdi
Zəotra bəxşisini hədiyyə eleyən,

Xoş dilekle, niyyətə qurbanlar getirən
Hər cür isteklərini, dileklerini veren
Xeyirxah, mərhemətli Anahit Ardisur.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXV

(Nəqərat 1. Sen mənim xətrime öye bilərsen...)
Frazdanav gölünün yanında Gave Viştasp –
O müdrikler müdriki ona qurban getirdi
Min cöngə, on min qoyun, bir de yüz at getirdi.
Gözel Anahitdən belə dilek diledi:
"Ey xeyirxah, qüdrətli, Anahit Ardisur,
Mənə elə bir uğur nəsib elə, ver ki, mən
O yava, şər niyyətli, Tantryavant deyilən,
Həm də (azığın) divlərə xidmət göstərən Peşan,
Druca qulluq edən, xidmət göstərən Arcatasp
Mənimlə döyüşərən qalib gelim onlara,
Onların var-dövləti keçsin mənim elime.

Ona da bu uğuru bəxş eləyib yetirdi
Zəotra bəxşisini hədiyyə eleyən,
Xoş dilekle, niyyətə qurbanlar getirən
Hər cür isteklərini, dileklerini veren
Xeyirxah, mərhemətli Ardisur Anahit.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXVI

(Nəqərat 1. Sen mənim xətrime öye bilərsen...)
Daitya sularının qarşısında dayanıb
Cəsər atlı Zarivara ona qurban getirdi.
Min cöngə, on min qoyun, bir de yüz at getirdi.
Gözel Anahitdən belə dilek diledi:
"Ey xeyirxah, qüdrətli Ardisur Anahit,
Mənə elə bir uğur nəsib elə, ver ki, mən
Qəlebəyə qayidim düşmenlə döyüşlərdən,
Cəhənnəmin dehşəti sekkiz mağarasında
Divlərə xidmət edən uzundıraq, cybecer
Humayak üzərində döyüşdə qalib gelim.

Drucun xidmətçisi Arcanta üzərində –
Onların mal-mülkünü elə keçirmək üçün
Döyüşlərə girişib qələbə çala bilim.

Ona da bu uğuru bəxş eləyib yetirdi
Zaotra bəxşisini hədiyyə eləyənən,
Xoş diləkə, niyyətlə qurbanlar gətirən
Hər cür istəklərini, diləklorını verən
Xeyirxah, mərhəmətli Anahit Ardvısur.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXVII

(Nəqərat 1. Sən mənim xətrimə öye bilərsən...)
Arcataspın qardaşı Bandaramanış galib
Özünü Vorukaş sahilinə yetirdi.
On min qoyun, min cōngə, bir də yüz at getirdi.
Onların hamisini orada qurban verdi,

Sonra da Anahitdən belə dilək diledi:
"Ey xeyirxah, qüdrətli, Anahit Ardvısur,
Mənə elə bir uğur nəsib elə, ver ki, mən
Qələbəyə qaydım yollandığım döyüşdən.
Qələbə çata bilim igid Gava Viştaspı,
Qalib golim atçapan igid Zarivaraya.
Ari torpaqlarının herbi qüdrətini de
Əlli dəfə yüz zərbo,
Yüz dəfə də min zərbo,
On min dəfə yenidən,
Yüz min zərbo endirib
Darmadağın edim mən".

Anahit Ardvısur bu diləyi dinlədi,
Ona belə uğuru qismət edib, vermədi.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXVIII

(Nəqərat 1. Sən mənim xətrime öye bilərsən...)
Dörd ayğırı yaratdı Hürmüz dünyada:
Külek, yağış, bulud, bir de ki dolu.
Ey Spitamid Zərdüst, dörd ayğrı ki, var,
Bil yağışı, qarı onları yağıdırar.
Suları coşdurar, artırar onlar,
Göylərdən həm dolu yağıdırar onlar
Ardvisurun da, bil, orda payı var,
Bu pay doqquz yüzlə min damla olar.

Mən öymek istayıram hamuya eñiz olan,
Xukarya zirvəsini – o zirvələr qızıldan,
Boyu yüz er igidin birge boyuna çatan,
Zirvelərdən tökülib, şələlə kimi axan,
Boyu bütün dünyadan sularından çox olan,
Anahit – zirvelərdən axıb gələn dağ seli,
Var gücüyle çağlıyır, axıb gedir irəli.
(Nəqərat 2. O yaraşıq üçün...)

XXIX

(Nəqərat 1. Sən mənim xətrimə öye bilərsən...)
Qızılı örəyini sineyi üstə tutub,
Anahit Ardvısur sessizcə, sakit durub.
O, kahin Zaotranın səsini hesret qalib,
Darixib döza bilmir, onu bir fikir alıb:
"Məni kim tərif edib, görəsən, kim yöocək?
İçində Xoma olan, Zaotar təmizleyən.

Südle kim yad eləyib, onu mənə verecək?
Bəs kimin niyyətini, diləyini verim mən?
Mənə sadıq olaraq, sözümü eşidənlərdən
Hamısı qoy şad olsun, onlara sevinc gəlsin,
Heyəti gözəl olsun, homişə fərqlişənsin"
(Nəqərat 2. O yaraşıq üçün...)

(Nəqərat 1. Son mənim xətrimə öye bilersən...)
 Hor kəsin xoyalında Anahit Ardvısur
 Gözəl qız biçimində, zinot verən həyata.
 O şuxdur, qəmetlidir boy-buxunlu qız kimi,
 Telli-toqlu gözlər – parlaqdır ulduz kimi,
 Sərefli-şanlı soydan, gözəl ata-anadan,
 Dünənya gələn gözəl-göyçəkdir hər sonadan.
 Qatlamał, taxtala, qızıl sapla tikilmiş
 Əynindəki bürünçek, görün necə gözəlmış,
 Gənc bir qız görkəmində düşünür hor kəs onu,
 Qobul edir gözellər gözəli olduğunu.
 Dördkünc, qızıl sırgıalar bərq vurub göz oxşayır
 Nəcib, xeyirxah olan Anahit Ardvısur!
 Boyunbağı taxılıb onun gözəl boynuna,
 Möhkməcə bağlayıb ki, belindəki bağları,
 Canalıcı döşləri cəlb etsin adamları.

Anahit Ardvısur çəmber asıb alına
 Çox yaraşır o göyçək, o gözəl çəmber ona --
 Qızıl sapla tikilmiş, yüzlərcə qas-daşı var,
 Döyüş arabası tok səkkiz cür hissəsi var,
 Gözəl şülek dolanmış halqa var arasında,
 Ustalıqla düzəlmüş üzük də ortasında.

O gözəl Anahitin geydiyi kürkün xəzi,
 Görəni valeh edir, kor edir baxan gözü,
 Bu kürkə işlədilib üç yüz qunduz dəriSİ,
 Qızıl, gümüş vurulub, parlayıb hər hissəsi.
 Ey xeyirxah, qüvvətli Anahit Ardvısur,
 İndiso dilayımı, istəyimi deyim mən,
 Sənin seviminin olan gör nə istəyir səndən,
 Əti iri doğrayıb xörəyi bol bişirən,
 Atları finxırkıca arabası sütütən,
 Qamçıları səslenən, adamları çox yeyən,
 Anbarlarında çoxlu yeməklər gizlədilən,
 Hər kəsin anbarında yaxşı yaşamaq üçün
 Ətirlili yeməklərdən saxlamaq haqqı olan

Genis, ucsuz-bucaqsız ölkələr isteyirəm.
 İndi de, ey xeyirxah Anahit Ardvısur,
 Gəndər məne sen iki güclü igid, bahadur,
 Biri ikياqlı, o biri dördayaqlı.
 Bir əlesi olsun ki, geden zaman döyüše
 Elə iti yürüsün, güclü getsin hemişə,
 Arabanı dartaraq uğurla gedə bilsin.
 Elə dördayaqlı ki, hor kəsi öte bilsin.
 Geniş sırayla gelib qoşun çekəndə yağı,
 Məcbur olub qayıtsın, geri dönsün sol-sağı,
 Məcbur olsun dönməye düşənmin sağı-solu.

Mənim sənə etdiyim duaların namine,
 Bu dünyanın eşqinə öygülerim namine
 Ey Anahit Ardvısur, en aşağı göylerden,
 Bizləre yardım üçün yetiş yanımıza sen.
 Hürmüzün yaratdığı yer üzüne qədəm bas,
 Ulduzlardan yero en, bu dileye qulaq as.
 Qurbanlıq yağınur verən, yağışları bexş edən
 Qədim bas bərekətli, geniş torpaqlara sen.
 Hemişə xeyirxahsan, daim uğur verirsen,
 Zaatra bəxşisini hediyə edənlərə,
 Xos niyyətə, dilekli qurban getirənlərə.
 Onlar istədiyi uğuru verirsen ki,
 Döyüşçülər evinə qalib döna bilsinlər –
 Zəfer çalan igidilər, bahadırlar dönsünər
 İgid Gave Viştaspın döyüşçüləri kimi...
 (Nəqərat 2. O yaraşıq üçün...)

10 FƏSİL

(MİHR-YAŞT)

Genis otağı olan Mitrani biz her zaman,
 Xoma şireli südle yad eleyirik her an.
 Bol otaqlı Mitraya sonsuzdur hörmətimiz,
 Ona saygı gösterib, rəğbet bəsleyirik biz:
 O heqiqət carçısı – beləgətli, xoşsəli,

Minqulaqlıtok ayıq, şüx bedən, xoşnofəslı,
On min gözlütek sayıq, ucaboylu, qamətli,
Yuxu nodır bilmeyən açıqgözü Mitraya.

Hakimlər, hökməndarlar dua edən Mitraya,
Qanıçın düşmənlərin six ordusunu yenən,
Bir-biriylə düşyən orduları ayıran,
Ölkə hökməndarları ona dua edirlər.
Düşmənini uzaqda tez görə bilmək üçün,
Rəqibləri geriyə oturda bilmək üçün.
O qara düşmənləri bir zərbəle yixmaq üçün
Nifrotələyilərin sonuna çıxməq üçün
Atlarının tərkində oturan döyüşcülər
ona dua qılırlar.

O, səma sakinləri içində geri qalmaz,
Ondan öncülü olmaz – yüyrik atlı tapılmaz.
Xara zirvələrinə günəşdən önce qalxar,
Altın yüksəkliklərdə ilk olaraq o çıxar,
Orada seyr eleyər özəmətlə hər yanı,
Görünən hor tərəfi – ari torpaqlarını,
O yerlər ki, orada rəşadotlı başçılar,
Çoxlu qoşunlar düzüb, döyüşə hazır saxlar.
O yerlər ki, orada ucadır sira dağlar,
Mal-qaraya əlöf, çoxlu suyu, otu var.
O yerlər ki, orada xeyli dorindir göllər,
Geniş, hamar suyundan üzüb keçir gəmilər.

Orada doğru can atır suyu çäğlayan çaylar...
İşkata və Paruta, Moura və Xorayva,
Qavada və Xvarizama daim o səmtə axar...

Kimso yalana uyub ona yalan deyərsə,
Ya ailə başçısı, ya da icma başçısı,
İstor iri vilayət, ya da ölkə başçısı –
O vaxt Mitra kükröyər, hirslenib əsər, coşar,
Həmin evi, icmanı, həmin ölkəni yuxar.
Mitraya yalan deyən heç ayaq aça bilmez,
Atlansa, at yeriməz, çalışa, qaça bilmez...
Oxusa düşmənləri nə qodor bed dualar,
Ona atılan nizə üzü geriyə uçar.

Əger cəld atılsara, nizə deysə hedəfə,
Hedəfi zədələməz, vursa düşmən her deffə.
Oxusa da Mitrannı düşməni yad dualar,
Külekler o nizəni sıxıb yana aparar.
Mitra onun qolunun gücünü ondan alar,
Cəld yerişini alar onun ayaqlarından,
Duyğunluğunu alar duyan qulaqlarından.

Mitra ona xoş gələn iş görən eve girir,
Ona övlad bəxş edir, çoxlu sürürlər verir.
Onu təhər eləyən, alçaldan evi yixar,
Param-parça eleyər, tamam sonuna çıxar.

Geniş otlaklı Mitraya sonsuzdur hörmətimiz,
Ona saygı göstərib, rəqəbet besləyirik biz.
O – həqiqət carçısı, bəlağətli, xoşsəslı,
Minqulaqlıtok ayıq, şüx bedən, xoşnofəslı,
On min gözlütek sayıq, ucaboylu, qamətli,
Yuxu nodır bilmeyən açıqgözü Mitraya, Hakimlər, hökməndarlar dua edən Mitraya.

Güclü qoşun toplayan o mingüclü Mitraya,
Hökmdarıq eləyen, hər şəyi bilən Mitraya.
O duradı döyüş geden savaşın ortasında,
Döyüş qızışdırır ordular arasında.
Döyüşlərin səfəni, düzənini qırar o,
Döyüş çıxmışları dağıdır o, vurur o.

Döyüş edən diyarlar qaynaşar, aciz qalar,
Qana susamışların qoşunları sarsılar.
Onların üzündə hakim olub, hökm edər,
Yalan damışanlara bəla, ölüm yetirer.
Başsız qalar meydanda Mitrani aldadənlar.
Yalan söyləyənlərin başı yere atılar.
Viran qalar, dağlılar bomboz, tutqun gahalar,
Evler bomboz boşalar, tamam sakınsız qalar.
O yere ki, yaşayıb, siğinmişdi bir zaman
Mitraya yalan deyib, Druca inananlar,
Artaya sadıqları öldürənlər, qırınlar.
Otlaklılardan qeyb olmuş, ogurlamışlar öküzü,

Axtarsan görersen ki, onlara gedir izi.
Öğürlü oküzleri arxasına bağlayıb,
Döyüş arabasıyla çökib aparır onlar.
Dartıldıqla oküzler yaş axıdar gözündən,
Yaş damalları düşer oküzlerin üzündən.
Gen otlaqlar yiyesi Mitra qəzəblənəndə
Barışmaz görkəmindən qəzəb, hirs əlenəndə,

Qartal lelkəliylo bezedilmiş oxları,
Hədəfə deyə bilmir düz atılmış oxları.
Gen otlaqlar yiyesi Mitra hirslenen zaman,
Ucları itilənmiş, daha da iti olar
Onların uzungollu nizələri yan gedir,
Hədəfə deyə bilmir, atanı möyüs edir.
Gen otlaqlar yiyesi Mitra qəzəblənəndə,
Barışmaz görkəmindən açıq, hirs əlenəndə,
Onların əlləriylə qayrılan bıçaqları,
Adamların başına sancılan bıçaqları
 Hədəfə deyə bilmir.
Gen otlaqlar yiyesi Mitra qəzəblənəndə,
Barışmaz görkəmindən açıq, hirs əlenəndə
Düşmənin ustalıqla yağıdırığı toppuzlar,
Adamların başına çaxırdığı toppuzlar
 Hədəfə deyə bilmir.

Mitra qarı düşməne, qovaraq divan tutur,
Qanun tanrısi olan Rəşnuları qorxudur.
Mömin Oroş qovur onları her tərefdən –
Səma sakinlərinin olduğu səmtə qovur,
Gen otlaqlar yiyesi Mitra qəzəblənəndə,
Barışmaz görkəmindən açıq, hirs əlenəndə,
Onlar öz cərgələri ölümə tuş edirlər,
Sonra otlaq yiyesi Mitraya söyləyirlər:
“Ey Mitra, ey bu geniş otlaqların sahibi,
Bu yağlılar zülm edir gör bizlərə ne kimi.
Atlarımız qovub, uğurlayıb gedirlər,
Qüvvəti elimizi tamam gücsüz edirlər.
Bizim bıçaqlandıri.slimiz güclən düşür,
Heço enir gücümüz, bu ağrı bizi désir.

Onda gen otlaqların yiyesi Mitra coşur,
Yerlə yeksan eləyir – düşmənlər vuruşur.

Əlli dəfə yüz zərbe,
Yüz dəfə de min zərbe,
Min dəfə on min zərbe
Or min dəfə yenidir,
Yüz min zərbe endirib

Vuruşur o barışmaz, qəzəbli olan zaman,
Gen otlaqlar yiyesi Mitra duylur yaman.

Gen otlaklı Mitraya sonsuzdur hörmətimiz,
Ona saygı gösterib rəğbet besleyirik biz,
O – həqiqət carçısı, bəlağətli, xoşəssli,
Minqlaqlıtek ayyıq, şüx bedən, xoşnəfəslə,
On min gözlütlətə sayıq, ucaboylu, qamətlə,
Yuxu nədir bilmeyən, oyaq olan Mitraya.
İrlidle o gözel, ulu Hürmüz yaradın,
İtidişi, qəzəbli, ireliya can atan,
Hirslenəndə her şeyi bir zerbəyle yox edən,
Demir pəncələriyle yixib dağdan, söken,
Demir dırmağı olan, demirquyrıq sərt çənə,
Alaağız, berk qaçan, göz verməyen düşməne,
Çöldənəz cildində Vertraqna tek gezen
Mitraya saygıımız var, sonsuzdur hörmətimiz.
Ələkeçməz rəqibə əllerini çatdırın,
Mərdənə bir sertlikle onu məhv edib qıran,
Çöldənəzə bənzər – zərbe vurmaqla qalmır,
Bir zərbe endirməkle üreyi sakit olmur.
Heyat qüvvəsi veren onurğasını qırı,
Sındırmasa el çəkmir, sonra geriye durur.

Mitraya yalan demiş adamları vurmasa,
Sümüklerini qırıb, tüklerini yolmasa,
Əl çəkməz ondan esla köksüne çökmemeyince,
Başını parçalayıb, beynini tökmeyince.
O, gün batandan sonra yol gedir, addimlayır,
Bu geniş torpaqları iri addımla sayır.
Bu geniş, bu qabarlıq, uc-bucaqsız yerləri

Baxar, görsün birloşir harda ki, yer göylərə,
Yerlər göy arasında hor nə varsa seyr edər,
İstəsə, iki qütbə birdən temas eləyər...

Əlində yüz yumruğu, yüz iti dişi olan
Toppuz var ki, sığışa tapılmaz dırı qalan.
Hücum etsə, döyüşdə düşməni azib tökər,
Sarı, metal toppuzdan yağılar zülm çəkor.
Qızılıdır metalı, o toppuz sapsarıdır,
Çox qüdrətli yaraqdır qiyməti bir ayırdır.
Sağ tərəfində onur sadıq Sraşdur gedir,
Solunda uca, güclü, qarmotlı Raşnu gedir.
Fravasay — mömin ruhu — o da onunla olar.
Onunla birgə gedin bütün bitkilər, sular.

Dörd ölməz ayıqr çökir onun arabasını,
Səma yemləri ilə yemləyir hamisini.
Ağ rəngli bu atların qabaq ayaqlarına
Qızıldan nal vurulub, baxan mat qalar ona.
Dal ayaqlar hamisi gümüş ilə nallıimb.
Atların dördü sanki bir məqsədə yollanıb.
Atların dördünüdə da bir qayda bağlayıblar,
Boyundurğın altında borabor saxlayıblar.
Boyundurğun üstü enino milləri var,
Zərif, metal qarmaqla çəkiliib bağlanıblar...

FƏSİL 17

ARD-YAŞT

Sən ey gözəl xoşbəxtlik, son ey uca xoşbəxtlik!
Sən nurlusən, parlaqsan, daim işiq verənən!
Özünə cəlb etdiyin igidlərə, ərlərə
Xvarno nemətləri bəşx edib göndərənən!
O nemətli, qüdrətli, o uca xoşbəxtliyin
Qarşılıqlı istəklə daxil olduğu evlər
Qoy iltifatla dolsun
Hər zaman abad olsun!
Özüñə cəlb etdiyi ərlər şahlıqça çatar,
Çoxlu yemək-içməyi, çoxlu evləri olar,

Ətirli yataqları açılaraq döşənən,
Ehtiyat bol olan, tapılar nə istəsen.
Bax belə sədəqətə çatdırarsan onları,
O kəsərli ki, öncə özüne cəlb edirsin,
Son ey gözəl xoşbəxtlik! Seadət verən sensən!

Nəqərat

Bəxtiyyardır, sen kimi özüne cəlb etmişən,
Hamı ağ günler görüb, seadət görüb sendən.
Məni de çək yanına, manı da çək özüne,
Bol bəxşili, qüdrətli, sen ey uca xoşbəxtlik!
Sen kimləri sevmişən, cəlb etmişən kimləri —
Evleri çox abaddir, saysızdır sürüllər.
O evlərde həmişə bolluq var, bərəkət var,
Sənin cəlb etdiyiklərin həmişə zəngin olar.
Yerine yetər onlar nə dilek dilesələr,
Ey xoşbəxtlik, seninle nurlu seadət gelər.

Nəqərat

Sən ey gözəl xoşbəxtlik, naz-nemetli xoşbəxtlik
Özüne cəlb etdiyin adamlarçın hər şey var —
Gözəl yatağı olan evə sahibdi onlar.
Səliqəli, yumşaqdır ətirli yastıqları,
Qızıl suyu çəkilmış, ayağına taxtların...

Nəqərat

Onların arvadları xoş bir həyat qazanmış,
Yastıqlarla bezenmiş yataqlara uzanmış.
Bezeniblər, taxıblar bilerziklər, sırgalar,
Qızıl boyunbağılar berq vurur, yanır par-par.
Deyirler ev yiyəsi gelib evdə olanda,
Biz boynuna sarmaşıb ondan zövqlər alanda,
Sən ey gözəl xoşbəxtlik, o zaman bileyceyik
Sənə aid ərlərin arvadlarınyq demək.

Nəqərat

Onların qızlarının beli six böğmalıdır,
Ayaqları xal-xallı, bədəni baxmalıdır.
Əfsunlayır baxanı upuzun barmaqları.

Gözaldır qamətləri, şux görünür boyları –
Belədir sən özünə cəlb etdiyin adamlar,
Sən ey gözəl xoşbəxtlik, onların hər şeyi var...

Nəqərat

Onların köhlən atı çox çılgındır qaçanda,
Ox kimi süzüb gedir dəhmarlayıb çapanda.
Döyüş arabasını dərtib gedir çaparaq,
Xam göndən hazırlanmış cilovları dartaraq.
Onlar faytonu çəkir, verərək var gücünü,
Sevindirirlər hər an at çapan sürücünü –
Uzun dostəkli, iti nizəyə yağı vuran,
Düşmənin küreyindən sancıb onu aşran.
Bəzən do sinəsinə ox kimi niza sancan,
Sərt uçuşlu kamana düşmənə atoş açan –
İgidilər çəkib gedir o döyüş faytonunu
Naz-nemətli xoşbəxtlik, onlara verdin bunu.
Sən özüna cəlb edib, sən yetirdin onları,
Özüne bağlamışan bu xoşbəxt adamları.

Nəqərat

Onların dəvələri çox qorxundur, güclüdür,
Ehtirasla doludur, çox iti hürgüclüdür.
Bir-biriylə vuruşur, sıçrayıb şahə qalxır,
Çılğın hərkət edir, bəzən özündən çıxır.
Sən cəlb etdiklərinindər o dəvə yiyləri,
Son ey gözəl xoşbəxtlik,
Naz-nemətli xoşbəxtlik!

Nəqərat

Var-dövlət daşıyaraq uzaq-uzaq ölkədən,
Karvançılar onların kisosini doldurur.
Qızıl-gümüş yükləyib yetirirler onlara,
Yaraşıqlı paltarlar getirirlər onlara,
O kəslərə ki, özün onları cəlb etmişən.
O kəslərə ki, özün həm də xoşbəxt etmişən.
Son ey gözəl xoşbəxtlik!
Naz-nemətli xoşbəxtlik!

QƏDİM YƏHUDİ ƏDƏBİYYATI



"VARLIQ KİTABI"NDAN

(6-8-ci fəsillər)

(DAŞQIN)

6-ci FƏSİL

Bu hadisə o vaxt baş vermişdi ki, adamlar artmağa və onların qızları olmağa başlamışdı. Allah oğulları insan qızlarının gözəlli-yini görmüş, hərəsi birini seçib özünə arvad eləmişdi.

İlahi dedi:

— Mənim ruhum bu adamlarda əbədi qalmayacaq, cüntki onlar cismidirlər. Qoy onların ömrü yüz iyirmi il olsun.

O vaxtlar Yer üzündə azmanlar da var idi. Axı Allahın oğulları insan qızlarının yatağına girəndən sonra onların uşaqları oldu, həmin bu uşaqlar ta əzəldən qüvvətli, ad-sanlı adamlar idi.

⁵ Bir vaxt Yer üzündə insan şərinin nə qədər çox olduğunu, bütün insan fikirlərinin yalnız gündəlik şərdən ibarət olduğunu görəndə İlahi Yer üzündə insanı yaratmağına heyfsiləndi, qəlbində qəmləndi və dedi:

— Yaratdığım adamları Yer üzündən siləcəyəm, hamısını siləcəyəm, adamdan tutmuş heyvana qədər, yerde sürünen heşəratdan tutmuş göydə uçan quşlara qədər hamısını siləcəyəm, cüntki onları yaratmağımı təəssüf eləyirəm.

Nuh isə İlahinin mərhəmətini qazandı. Nuhun nəsil şəcəresi budur: Nuh öz nəslində mömin, qüsursuz,

¹⁰ Allahı yada salan adam idi, onun üç oğlu olmuşdu: Sim, Ham, Yafət. Ancaq Yer üzü Allahın gözündə pozğunluq və əyriliklə dolu görünürdü. Hə, hər cür cism yer üzündə öz yolundan saplığı üçün yer üzünün pozğunlaşdığını görən Allah Nuha dedi:

— Mənim üçün her cür cisin sonu gəlmədir, cüntki onların ucbatından Yer üzü əyriliklə dolub. Mən də onları torpaqla birlikdə yox edəcəyəm. Özünə möhkəm ağacdən bir gəmi

¹⁵ qayır, onda bölmələr yarat, ona içəridən və bayırda qatran sürt. Bax, belə bir gəmi düzəlt: uzunu üç yüz dirsek, eni əlli dirsek,

hündürüyü otuz dirsek. Onu tağlı düzelt, yuxarısında bir dirsek uzunluğunda yarıq saxla. Geminin qapısı yandan olsun, gəmide üç mortobə düzəlt: alt, orta, üst. Mon işe yer üzünü suya, daşqına məruz qoyacağam ki, göyərlərin altındaki her cür cism, həyat nəfəsi olan nə varsa, hamisini mehv eləyim, Yer üzündə nə varsa, hamisi ölücək. Ancaq səninkə mon ittifaq bağlayacağam, sən işe gəmiyə minəcəkən, səninkə bərəbər səninkə oğulların, arvadın, oğullarının arvadları minəcəkələr. Son gəmiyə hər növ canlıdan, her cür cism-dən götürüreçəksen ki, onlar səninkə birgə

²⁰ salamat qalsınlar və qoy onlar kişi ve qadın cinsindən olsun. Sən özünə hər növ quşdan, hər növ heyvandan, yerdə sürünen hər növ həşərətən bir cüt götürüreçəksen ki, onlar səninkə birgə salamat qalsınlar. Yeyilən hər cür qıdadan götürüreçəksen özünlə və yanına yiğacaqsan ki, özün də yeyəsən, onlara da verəsən.

²² Və Nuh hamisini elədi; Allah ona necə buyurmuşdusa, o da o cür elədi.

7-ci FƏSİL

İlahi ona dedi:

– Sən və küləfətin – yiğışın gəmiyə, çünki bu nəsildə mən səni öz qarşısında mömin gördüm. Təmiz heyvanların hər növündən yeddi baş erkəyini və yeddi baş dişisini götür, natəmizlərin isə hərəsindən iki baş erkək və iki baş dişisini götür. Elece də göydə ucan quşların tomizlərinin hərəsindən yeddi baş, natəmizlərin hərəsindən iki baş erkək və dişi götür ki, bütün Yer üzü üçün damazlıq saxlaya biləsən, çünki düz yeddi gündən sonra mən yer üzünə qırx gecə yağış təkəcəyəm və yaratdığım nə varsa, hamisini yer üzündən siləcəyəm.

⁵ İlahi nə tapşırılmışdusa, Nuh hamisini elədi. Yer üzünə daşqın suları yağında Nuhun altı yüz yaşı vardi. Daşqın sularından canını qurtarmaq üçün Nuh oğullarıyla, arvadıyla və oğullarının arvadlarıyla gəmiyə mindi. Və cüt-cüt təmiz heyvanlar və natəmizlər, quşlar və yerdə sürünen kişi və qadın cinsindən hər cür

¹⁰ məlxələr. Allahın buyurduğu kim Nuhun yanına, gəmiyə mindi. Yeddi gün yeddi gecə keçidkən sonra yer üzünə daşqın suları yağıdı.

Nuhun ömrünün altı yüzüncü ilinde ikinci ayın on yeddinci günündə böyük denizin bütün quyuşlarının ağız və göyərlərin bəndləri açıldı və qırx gün, qırx gecə yerə leysan yağı. Ele hemin gün Nuh, Sim, Ham və Yafət – Nuhun oğulları və oğullarının üç arvadı gəmiyə mindilər. Onlar hər cür növdən olan vəhşilər, hər növdən olan heyvanlar, yerdə sürünen hər növdən olan həşərat, hər növdən olan quşlar və hər cür ucan və qanadlı məlxələ-

¹⁵ lar – hərəsindən bir cüt, erkək və dişi, həyat nəfəsi olan hər cür cism Nuhla birlikdə gəmiyə mindi – Allah necə buyurmuşdusa. İlahi birdən onların gemisinin ağızını örtdü. Və yer üzündə qırx gün daşqın oldu, su artaraq, gəmini yerdən xeyli yüksəklərə qaldırdı. Su getdikcə daha da artırdı və yer üzündə ele artıb qalxdı ki, gəmi

²⁰ suda üzməye başladı. Yer üzündə su ele qalxdı ki, bütün göyərlər altında dağların hamisi su altında qalıdı. O, dağların üzerinde on beş dirsek qalxaraq, onların üstünü örtdü. Yer üzündə gezişen canlıların hamisi qırılı – quşlar da, mal-qara da, vəhşili heyvanlar da, yerdə sürünen bütün həşərat da, bütün adamlar da. Quruda nəfəsi olan ne vardısa, hamisi öldü. Bütün canlıları o belece sildi yer üzündən. Adamdan tutmuş heyvana qədər, sürünen həşərətə qədər, göydə ucan quşlara qədər ne vardısa, hamisi yer üzündən silindi və yalnız Nuh və onunla birgə

²⁴ gəmiyədə olanlar qaldılar. Yer üzündə suyun heddi yüz elli gün yüksəldi.

8-ci FƏSİL

Ancaq Allah Nuhu, onunla birlikdə gəmiyədə olan bütün vəhşilər və heyvanları, bütün həşəratı yada saldı, yer üzünə kulek göndərdi və uşaqları emməyə başladı. Dərya quyuşlarının ağızı, göyərlərin bəndi bağlandı və göylerden yağan leysan dayandı. Sular çəkilməyə, qurudan geri qayıtmagə ürəq qoydu, yüz elli gün ötəndən sonra sular çəkilib getdi. Yeddinci ayda, ayın on yeddinci günündə gəmi Ararat dağında dayandı. Sularsa

⁵ daim çəkilirdi və onuncu aya qədər bele davam elədi. Onuncu ayda ayın birinci günündə dağların zirvələri görünmeye başladı. Qırx gün keçidkən sonra Nuh gəminin pencerəsini açdı, bu pencerəni o özü düzəltmişdi, qarşanı açıb buraxdı, qarşılıq uqbı getdi, ancaq yene qayıtdı, çünki Yer üzü heles qurumamışdı.

¹⁰ O, göyerçini de buraxdı ki, yer üzünde suyun çekilib-çekilmeyini övrənsin. Göyerçin de qonmağa bir yer tapmayıb onun yanına gəmiyi qayıdı. O daha yeddi gün gözleyib göyerçini yene gəmidən buraxdı. Göyerçin bir də axşamçağı qayıtdı ora - onun dimdiyində yaşıl zeytin budağı vardi. Nuh bildi ki, sular torpaqdan çokilib. Daha yeddi gün gözleyib, yene göyerçini buraxdı, ancaq göyerçin bir daha onun yanına qayıtmadı. Beləliklə, Nuhun ömrünün altı yüz birinci ilində birinci ayın birinci gündə su yer üzündən çıktı.

Və Nuh gəminin qapağını açıb gördü: Yer üzü quruyub. İkinci ayda ayın 27-ci günündə torpaq tamam qurudu.

¹⁵ Onda isə Allah Nuhu belə sözler dedi:

- Çı, gəmidən - sen və sənin arvadın, sənin oğulların, oğullarının arvadları, səninle olan bütün vəhşiləri və her cür quş və heyvan canları, yerde sürünən həşərat özünü bərabər çıxart, qoy yer üzündə qaynaşınlar, qoy töreyib artsunlar.

Nuh da çıxdı, onun arvadı da, onun oğulları da, onun oğullarının arvadları da onunla birlikdə. Bütün vəhşilər, bütün heyvanlar, bütün quşlar, yerde sürünən bütün həşərat gəmidən çıxdı, hamısı

²⁰ öz növü üzrə. Nuh isə llahi üçün qurbangah tikdi. Her növ temiz heyvanlardan və bütün tomiz quşlardan bir az götürdü və qurbangahda qurban yardımına ayını keçirdi. llahi xoş iy duybub öz-özüne dedi:

²² - Mən insana görə yer üzünü dəha lenetləndirmeyecəyəm, çünki insanın niyyəti gənciliyindən başlayaraq pis olur. Yaratığım bütün canlıları bir daha məhv etməyecəyəm. Yer üzü qaldıqca əkin və biçin de olacaq, soyuq və isti də, yay və qış da, gündüz və gecə də.

İONANIN KİTABI

I-ci FƏSİL

Ammıtayın oğlu İonaya llahidən belə sözler eşitmək qismət olmuşdu:

- Yiğış get Nineviyaya, o böyük şəhərə, orada xəber yay ki, onların yava ad-sanları mene çatmışdır.

Ancaq İona llahinin elindən Tarşışa qaçmağa hazırlaşmışdı; Yafoya enmiş, Tarşışa gedən gəmi təbib minmiş, yol haqqını ödemişdi ki, onunla üzüb llahinin elindən Tarşışa getsin.

Onda ilahi dənizə böyük külək buraxmış və dənizdə böyük tufan qopmuşdu, geminin parçalanması qorxusu vardi. Dənizciler qorxuya düşmüsdürlər, hər öz allahını çağırmağa və gəmide elinə keçən şeyləri dənizə tutlaması başlamışdı ki, gəmi yüngüllesin. İona isə gəminin içənən enib uzanmış və derin yuxuya getmişdi. Bu vaxt dənizcilerin rəisi ona yaxınlaşmış dedi:

- Nedir belə yatab yuxuya batmışan? Qalx, öz Allahını çağır, birdən Allah bizi burdan qurtarar, biz de olmərik.

Həm bir-birine deyirdi:

- Gəlin püşk ataq, bu bədbəxtlik kimin ucbatından gelib bize. Onlar püşk atdlar, püşk İonanın üstüne düşdü. Onda dənizciler ona dedilər:

- Biza de görək, bu bədbəxtlik bize kimin ucbatından geldi, sən işinən adı nedir, haradan gelirsən, hansı ölkədənsən, hansı xalqdançası.

İona onlara dedi:

- Men yəhudiymə, llahidən qorxuram, dəniz və qurunu yaratmış göyələr Allahindən.

¹⁰ Onda dənizciler hədiz qorxular və ona dedilər:

- Sen niyə belə elədin? (Axı onlar onun llahidən qaçıdığını bilmisdilər, çünki bunu onlara İona demmişdi).

Onlar İonaya dedilər:

- Biz sənə neyleyek ki, dəniz bizdən çəkilsin? (Axı dəniz susmaq bilməden qaynayırdı).

O da onlara dedi:

- Meni götürüb atın dənizə, dəniz çekilecek sizden. Axı mən bilirem ki, sizi belə böyük bir tufan mene görə tutub.

Onda dənizciler var güclüyle avar çekib gəmini sahile çıxarmağa çalışıdlar, ancaq bu onlara müyesser olmurdı, çünki dəniz cosaraq onların üzərinə gelirdi. Onda onlar llahini çağırıb dedilər:

- llahi, bu adamın ucbatundan ölməyi bize reva görme və günsahıs adamın qanını bizim üstümüze tökmə! Axı sen llahisen, istədiyini eleyirsən.

¹⁵ Onlar İonanı götürüb atdlar dənizə və dənizin qaynamağı:

¹⁶ dayandı. Onlar llahidən hədiz dərcecedə qorxmaga başladılar, llahiye qurbanlar getirib, vədlər verdilər.

İlahi elə elədi ki, İonanı yekə bir balıq uddu. İona üç gün, üç gecə bu balığın qarınında qaldı. İona balığın qarınında İlahiye, öz Allahına dua oxuyub dedi:

— Allahdan bədbəxtlik istədim,
İlahi de cəsidi moni.
Mən cəhənmin dibindən çığrdım,
Son da eşidin mənim sesimi.
San manı dəniz girdabına atdın,
Dənizin ürəyinə tulladın,
Axınlar büründü meni.
Daşlıqlar başından aşdı.
Düşünüb dedim ki, mən:
"Axır ki, gözün önlündən götürüldüm!
Bir da məbadını görmək
Qismatım olarmı?
Qalbimin dərinliyinədək
Dəryanın suyunu qarq olmuşam bax,
Dəniz otuna dönmüşəm, bir bax! —
Başlı bədənlə batmışam!
Dağların dibinə enmişəm,
Ömürlük torpağa gömülümişəm,
Eləysə, İlahi, bari indi
Söndür mənim heyatımı!"
Ha, ey İlahi, yadına düşdü,
Mən öz ruhumdan ayrılrak
Dualarım çatıb sənə
Sonin müqəddəs məbədində.
Cəfəng boşboğazlığı özüz tutanlar
Sonin mərhəmetinə layiq olarmı?
Manı xilə etmeye evez olaraq,
Qəbul et sonsuz modhlorımı!
İlahiya nə vəd eləmişəmə,
Indi yerinə yetirəm.

¹⁰ İlahi elə elədi ki, balıq İonanı sahile tulladı.

İlahinin səsini ikinci dəfə eşitmək İonaya qismət oldu:

— Yığış get Nineviyyə, o böyük şəhərə, bundan əvvəl sənə dediklerimi çatdır oraya!

Bu dəfə İona hazırlaşış İlahinin ona buyurduğu kimi, Nineviyyaya getdi. Nineviya isə Allahın böyük şəhəri idi, ayaqla üçgündür mənzildə yerləşirdi. İona gün ərzində mümkün olduğu qədər şəhərə gəzərək car çəkib deyirdi:

— Qırq gündən sonra Nineviya dağılaçacaq.

⁵ Nineviyya adamları Allaha inandılar, pehriz elan etdilər, eyanlardan tutmuş yoxsullara qədər hamısı cir-cindir geyindi. Bu xəber Nineviyya çarına çatdı, o da taxtdan endi, öz geyimini əynindən çıxardı, cindir paltar geyib kül üstündə oturdu. Buyurdu ki, Nineviyyada çarın ve eyanların belə bir emri elan olunsun: "Ne adamlar, ne mal-qara — iribuyuzlu olsun, ister xırdaşa heyvanlar — yem qəbul etməsinlər, otlaga getməsinlər, su içməsinlər. Adamlar və mal-qara cindira bürünsünlər, var güclərile Allaha yalvarınlar, qoy her kəs öz pis yoldan və öz əliyle törətdiyi şərden qayıtsın. Kim bilir, belə birden Allah fikrindən daşındı, öz çılğın qəzəbini merhemətə deyişdi və biz sağ qaldıq".

¹⁰ Allah da onlara işlərini görə baxdı, öz pis yollarından qayıtdıqlarını görüb onlara dediyi beləni göndərməyə qiymadı, onları bu bələya salmadı.

İona bundan berk-berk incidi və açıldı. O, İlahiye üz tutub dedi:

— Ax, İlahi, hele öz ölkəmizdə olarken mən de bunu demirdimmi? Qabaqlar ele buna görə de Tarşış qaçmaq isteyirdim. Axı mən biliyim ki, sen xeyirxah və zerif, möhkəm sebir yiyesi və çox mərheməti Allahsan, mərhemət və güzəşt kanısan. İndi isə İlahi, al məndən mənim ruhumu, çünki mənim üçün ölmək yaşasamaqdən yaxşıdır.

Ancaq İlahi İonaya dedi:

— Sən çıxmışın incimisen?

5 Onda İona şöhrədən çıxdı, şəhərin doğusunda dayandı, orada öziño çardaq düzəldib onun kölgəsində oturdu, şəhərin başına nə gələcəyini gözləməye başlandı. İlahi isə elə cədi ki, bir balqabaq bitib İonadan yüksəkə qalxdı ki, başı üzərindəki kələğe onun acığını soyutsun. İona bu balqabağı görüb çox-çox sevindi. Ancaq Allah elə elədi ki, ertəsi gün bir qurd balqabağının taşını kəsdi və o soluxdu. Gün doğanda isə İlahi yandırıcı doğu küleyi göndərdi və Güneş İonanın başına elə şaxşıyıldı ki, o yorulub əldən düşdü və özüna ölüm istədi. O dedi:

— Ölümeyim yaşamağımdan daha yaxşı olardı.

Onda Allah İonaya dedi:

— Bu balqabağa görə çoxmu incimisən?

— Lap ölümçül incimisəm, — dedi İona.

Onda İlahi dedi:

— Zəhmətinin çökəmədiyi, ekib-becərmədiyi, bir gecənin içində doğulub o biri gecə boğulan balqa-
11 bağça sonin heyfin gelir. Bəs menim Nineviyyaya, yüz iyirmi min-
den çox əhalisi olan, adamları doğrunu eyridən seçə bilmeyen və
bu qədər mal-qarası olan o boyda şəhəre heyfim gəlməsinimi?

RUFUN KİTABI

1-ci FƏSİL

Hakimlərin idarə etdikləri zamanlarda Yer üzündə acliq yayıldı. İudanın Vifleyem şəhərindən birisi Moav çöllərində yaşamağa getdi — özü, arvadı və iki oğlu. Onun adı Elimex idi, arvadının adı Noomi, oğullarının adı Maxlon və Kilyon idi, həmisi İuda Vifleyemindən olan efratilərdi. Onlar Moav çöllerine gəlib orada yaşamağa başladılar.

Bir gün Elimex öldü və Noomi iki oğluyla qaldı. Oğlanlar Moav qızlarından özlərinə arvad aldılar,
5 birinin adı Orpa, o birinin Ruf. Orada daha on il yaşadılar. Ancaq onlar ikisi də — Maxlon və Kilyon — öldü və Noomi tek qaldı — iki oğlundan və arvadın sonra. Onda o və gəlinləri yığılıb Moav düzənlərini tərk etdilər, çünki Moav düzənlərinə xəber gəlib çatdı ki, İlahinin öz elino rəhmi gəlib, ona mehsul verib.

Noomi qabaqlar yaşadığı vilayətdən çıxdı, gəlinləri de onuna, yol adalar üzü geri — İyequdin kendlerine doğru. O hər iki gəlinne dedi:

— Qayıdb gedin öz analarınızın evinə. Qoy ilahi siza qarşı rehmlı olsun, siz mərhumlara və mənə qarşı şəfqətli olduğunuz kimi. Qoy O sizin mükafatınızı versin ki, hər biriniz öz erinizin evinde sığnacaq tapasınız.

10 O, gəlinləri öpdü, onlar hönkürüb ağladılar. Onlar dediler:

— Yox, biz seninle gedəceyik, senin elinin içine.

Noomi isə dedi:

— Qayıdn, menim qızlarım. Menimle getmek sizin neyinize gerek? Menim bətnimdə yənə oğlanlar eməle gəlib siza er olacaqlarmı? Qayıdn dedin, axı men qoçayam, daha əra gedən deyiləm. Yox, eger men size desəm ki, hele ümidiitməmişəm, hele bir kişi tapib ona əra gedəceyem və oğular doğaçağam, doğrudan onlar böyüyünce siz quruya-quruya qalacaqsınız, doğrudanı örtük dalında ərsiz qalıb özünüzü üzəcəksiniz? Yox, gərek deyil, qızlarım. Onsuz da sizə acıyrıam, çünki İlahinin sağ əli üstümdədir.

Gəlinlər yəne de hönkürüb ağladılar. Orpa qayınanasını öpüb getdi, Ruf isə ondan ayrılmadı.

11 Noomi dedi:

— Bax, senin rəfiqin öz elinin içine və öz allahınızın dərgahına qayıtdı. Sen de qayıt.

Ruf dedi:

— Demə ki, atum seni,
Gelmayım dalınca!
Sen getdi kecənən də ardınca galəcəm,
Sen harda gecəlesən, orada gecəleyəcəm,
Elin — elimdir, allahların — allahlarım!
Harda sen ölsən, orada ölesiyyəm,
Seninlə dəfi olunışyam!
Qoy İlahi öz iradesiyle versin hökmünü —
Ondan da artıq!
Yalnız ölüm ayıran bizi!

Onda Noomi anlıdı ki, onunla gedəceyini kesdirib, daha danışmadı. Onlar yola düşüb İuda Vifleyemine gəlib çatdılar. Vifleyemə daxil oldular və bütün şəhər onları görüb təlatümə gəldi. Qadınlar arası vermeden soruşurdular:

— Budurmu Noomi? Budurmu dadlı qadın?

²⁰ Noomi dedi:

— Mənə Noomi — dadlı — deməyin,
Adımı Mara — acı — çağırın:
Nodonso İlahi bərk incidi moni.
Buradan çıxanda bol nemotliydim,
İlahi geri qaytardı — olim, ovcum boş.
Sizse mənə Noomi deyrirsiniz,
Elo bir vaxtda ki, İlahi mənə qarsıdır,
Metanətlı qara gün göndərmiş mənə!

Beləce Noomi qayıtdı evo — onunla Moavdan gələn golini
moavlı qız Rusla birlikdə. Onlar Vifleyemə arpa biçini başlananada
gəldilər.

2-ci FƏSİL

Noominin er tərəfdən bir qohumu vardi, Elimexlər nəslindən,
leyaqətli adam idi. Boaz idi onun adı. Moavlı Ruf Noomiyə dedi:

— İzin ver, tarlaya gedim. Mənə qarşı xeyirxah olan birisinin
dalınca gedib sünbüllü yığacam.

Noomi dedi:

— Get, qızım.

O, tarlaya gedti, biçincilərin dalınca düşüb sünbüllü — başaq yığ-
mağa başladı. İş elə gotirdi ki, o, Boazın cərgəsinə düşdü. Vifle-
yəmdən gələn Boaz biçincilərə dedi:

— İlahi siza yar olsun!

Onlar dedilər:

— İlahi sondən razi olsun!

⁵ Burada Boaz biçincilərə göz qoyan oğl undan soruşdu:

— Bu cavan arvad kimdir?

Oğlan dedi:

— O, moavlıdır, Noomi ilə Moav düzlərindən gəlib. O qadın
dedi: "İzin verirənmi başaq yığım? Bəlkə biçincilərin ardınca
gedə-gedə dorzularasından bir az toplaya bildim". O tezden
gəlib, hələ də buradadır; o, evde işsiz lap azaciq dayandı.

Boaz Rufa dedi:

— Qızım, eşit və yadda saxla. Özgələrin merzlerindən başaq
yığıncaq getmə və burdan uzaqlaşma, menim qadın biçincilərimle
bir yerde ol. Həmişə onların taxıl biçidləri zəmiye bax və onların

dalınca get. Men ise oğlanlara emr elemişəm ki, sənə toxunma-
sunlar. Susayanda onların su götürdükləri qabların yanına get,
susuzluğunə söndür.

¹⁰ Ruf yere yıldı, torpağa çatana qəder ona baş aydı və dedi:

— Men senin gözündə neyələ qazandım şəfqət, mənde nə gör-
dün? Axı men — yad eldenəm!

Boaz cavab verdi:

— Ərinin ölümündən sonra qayınananla senin necə rəftər elə-
meyin barədə çox eşitmışəm, ata-ananı, doğma torpağını qoyub
ayrı bir elin içine gəlmisen ki, onu ne dünən tanıydın, nə də
ondan iştirakçı gün. Qoy İlahi sənə öz işleklerinə görə versin, qoy
İsrailin Allahı olan İlahi seni bol-bol mükafatlaşdırın, cünti sən
onun qanadı altında sığınacaq tapmağa galımison.

Onda Ruf dedi:

— Ha, men senin gözündə şəfqət tapacağam, ağam, ona görə
ki, sən məni ovutdun və öz qarabaşınla müləyim danışdın, men isə
senin qarabaşlarının birinə deymərəm axı.

Yemek zamanı Boaz ona dedi:

— Gel bizimcə çörək ye, loxmanı sirkeye batır.

Ruf biçinci qadınların yanından oturdu, Boaz ona qovurğa verdi,
o doyuncu yedi, hələ bir az artığı da qaldı. O ayağa
¹⁵ qalxdı ki, gedib yeno başaq yığısın. Bu vaxt Boaz oğlanlara emr
etdi:

— Qoyun yığın dərzələr arasından da, sizse ona deyməyin.
Dərzələrdən də sünbüllər qırıb verin ona, qoyun toplasın, danla-
mayın onu.

O, zəmide axşama qəder başaq yığdı, yiğidişlarını döyüb
sovurdu. Bir ölçüyə qəder arpa çıxdı. O, deni götürüb şəhəre
qayıtdı. Qayınanasi Noomi onun nə qəder yiğidini gördü, üstə-
lik Ruf yemekdən qalanı da ona verdi. Qayınanasi dedi:

— San bu gün başaq harada yiğirdin və harada işleyirdin, senin
xeyirxahına İlahi kömək olsun!

Moavlı Ruf qayınanasa hemin adamlı necə rəftər elədiyini
danışdı, sonra dedi:

— Bu gün yanında işlediyim adamın adı Boazdır.

²⁰ Noomi gəlininə dedi:

— İlahi ona kömək olsun ki, öz yaxşılığını nə dirilərdən esir-
gəyir, nə ölüldərdən.

Noomi bir də ona dedi:

- Bu adam bizi qohum və yaxındır. Bizi xilas elesen, o elə yoxdur.

Moavlı Ruf isə dedi:

- O daha sonra mənə dedi: "Mənim oğlanlarımın yanında ol, onlar işi qurtarana qədər".

Ancaq qayınana Rufa, öz gəlininə dedi:

- Yaxşı olar ki, qızım, sən tarlaya onun qadın biçinçiləriyle çıxasın, onda başqa tarlada da sənə toxunan olmaz.

Ruf da Boazın yanında işləyən biçinç qadınların yanında hər-lənirdi. O, arpa biçini və buğda biçini qurtarana qədər başqa yiğdi. Və o, qayınanasi ilə yaşayırdı.

3-cü FƏSİL

Bir dəfə qayınanasi Noomi ona dedi:

- Ha, qızım, man sonin üçün bir siğınacaq tapmayacağammı ki, sonin üçün xoş olsun? Axi bax, qadın biçinçiləriyle işlədiyin Boaz ki var, o bizə qohum və yaxın adamdır. Bu gecə xırmana o, arpa sovuracaq. Yuyun, atırlan, geyin, xırmana tərəf düş,ancaq bir müddət ona görük mə, Boaz yeyib-içmeyini qurtarsın. O, yatmağa çəkiləndə fikir ver, gör harda uzanacaq. Ondan sonra yaxınlaş, ayaq tərəfdən üstünü aç, orada uzan, neyləmek lazımlı olduğunu o sönə deyər.

Ruf dedi:

- Nə demisənə, hamısını eləyərem.

O, xırmana tərəf endi və qayınanasinın dediyi kimi eledi. Boaz isə yedi, içdi, könlünü sevindirdi və taxıl tiğinin yanında uzanıb yatdı. Ruf oğrun-oğrun ona yaxınlaştı, ayaq tərəfdən üstünü açıb uzandı. Boaz gecəyarısı diksində, döñüb baxdı - gördü ki, ayaq tərəfində bir qadın var!

O dedi:

- Kimsən?

Qadın dedi?

- Rufam, sonin kəninizinə. Qanadını kənizinin üstüne ser, aksi sən bizi qohumsan, yaxın adamsan, məni xilas elesen, sən eləyəcəksən.

¹⁰ Boaz Rufa dedi:

- İlahimin sənə rəhmi gəlsin, qızım! Senin bu yaxşı hərəkətin öncəkindən de yaxşıdır, aksi sen oğlanların dalınca getmədin, yox-sul olsun, ya varlı. İndi isə qızım, qorxma, ne istəyin olsa, senin-cün edəcəyem, aksi mənim elimin qapısında hamı bilir ki, sen leyəqtlili qadınsan! Ancaq men senin qohumun olsam da, mənən yaxın qohumun da var. Gecəni yat qal burada, səhər isə əger o səni pili işlə qurtarmaq istərsə, qoy olsun, qoy haqqını verib qurtar-sın səni, yox eləməzse onda men, nə qədər ki İlahi sağıdır, seni azad elərəm! Yat səhərə qədər.

Ruf isə yatdı onun ayaq tərəfinde səhərə qədər və sübhəqə, hele göz gözü görməyənde oyanıb qalxdı. Boaz ona dedi:

- Qoy buraya qadın gəldiyini bilen olmasın.

¹⁵ O bir də dedi:

- Al öz örtüyünü, saxla.

Ruf özü tərəfdən örtüyün ucundan tutdu, Boaz altı ölçü arpa ölcüb örtüye bükdü, onun çiyinə qaldırdı, sonra isə səhərə döndü. Ruf da qayınanasinın yanına qayıtdı, o isə gelininə dedi:

- Qızım, sən kimsən?

Ruf hemin adamın onun üçün ne elədiyini danişdı. Bir də dedi:

- O menim üçün bu altı ölçü arpanı töküb dedi: "Qayınanın yanına elibəs qayıtma!"

Noomi dedi:

- Otur evde, qızım, nə qədər ki bu işin nece qurtaracağıni bilmirsən, o isə elə bu gün işi qurtarmayınca dincəlməyəcək.

4-cü FƏSİL

Boaz səhər qapılarına tərəf qalxb oturdu orada. Gördü ki, haq-qında danişdi qohumu oradan keçir. Boaz onu adıyla çağırıb dedi:

- Eşidirsən, bir buraya dən, otur menimle.

O adam ona tərəf döndü, onunla yanaşı oturdu. Sonra Boaz səhər ağsaqqallarından on nefer çağırıb onlara dedi:

- Mənimlə oturun.

Onlar oturdular. O, qohumuna dedi:

- Moav düzlerindən qayıtmış Noomi qabaqlar bizim qardaş-larımıza məxsus olan torpaq sahəsini satır. Mənə burada olanların

hamisiniñ yanında, şehirimizin ağsaqqallarının yanında sene xəber verirəm. Sən haqqını verib onu azad eləmeye razısan eger, elə eleyə bilmirsən, denan ki, men bilim, səndən başqası yoxdur, deməli, səndən sonra manəm.

O biri dedi:

– Azad eleyirəm.

Boaz dedi:

– Sən o torpağı alan kimi mərhumdan sonra dul qalmış Rufu da alırsan, onu özüne arvad eleyirsen ki, ərinin adı onun vərəsəsi üzrə bərpə olunsun.

– Yox, onda mon ala bilmərəm, axı onda mənim vərəsəm də dağilar. Özün haqqını verib al, mənə düşəni də al, cünki mənim gücüm çatmaz.

Qədimlərdən pul ilə azad etmənin və mübadilənin qaydası var: haqq-hesabı möhkəmlətmək üçün bir adam ayağından səndəlini çıxarıb o birinə verir. İsraildə sövdəleşmə qaydası beləydi. Qohumu Boaza dedi:

– San azad elə, – bunu deyib səndəlini ayağından çıxardı. Onda Boaz ağsaqqallara və bütün camaata dedi:

– Siz indi şahidsiniz ki, men Noomindən hər şeyi satın aldım, Eliməlexin nöyi vardısa, Kilyonla Maxlona nə düşürdüse,¹⁰ hamisini satın aldım. Eləcə da moavlı Rufu, Maxlonusun arvadını özüne arvad elədim ki, mərhumun adı öz vərəsəsi üzrə bərpə olunsun. Qoy mərhumun adı qardaşlarının arasından, onun doğma şəhərinin qapılardan çıxmastın. Siz isə bu gün buna şəhadət verirsiniz!

Şəhər qapıları yanında bütün camaat və ağsaqqallar dedilər:

– Şəhadət veririk! Qoy İlahi sonin evinə gələn arvadı ikisi birlikdə İakov üçün ev tikmiş olan Rahileye və Liyaya oxşatsın, sen ise Efratda çıçoklon vo boy at və qoy sonin adın Vifleyemədə şəhərlənsin, qoy bu cavan arvaddan İlahinin sənə boxş eleyəcəyi oğul-uşaq sayosunda sonin evin İyehuda Tamarın doğmuş olduğu Peresin evinə bənzəsin.

Boaz Rufu özüne götürdü, Ruf da onun arvadı oldu, o, Rufun yatağına girdi, İlahi Rufa hamiliyli boxş elədi və Ruf oğlan doğdu.

Onda qadınlar Noomiyə, onun qayınanasına dedilər:

– Sən indi varisdən məhrum etməyən İlahi lütfkaridir,

¹⁵ qoy onun adı yüzillərə yaşasın. Ve qoy o sənin həyatını canlandırsın və qoca vaxtında himayəçin olsun, cünki səni seven gelin doğubdur onu, o gelin isə səna yeddi oğuldan ırıldır.

Noomi uşağı qucağına götürdü, onu öz sinesine saxdı və ona dayəlik eleməyə başladı. Qonşu qadınlar da ona ad qoyub dedilər:

– Noominin oğlu olub.

Onda uşağa Obed adını qoymalar, o, Davidin atası olmuş İsayın atasıydı.

Peres nəsil şəcerəsi budur: Peres Xesronu emələ getirdi,²⁰ Xesron Ramı emələ getirdi, Ram isə Arminadabi emələ getirdi.

Arminadab Naxşonu emələ gotirdi; Naxşon ise Salmonu emələ gotirdi; Salmon Boazı emələ gotirdi, Boaz isə Obedi emələ gotirdi; Obed İsayı emələ gotirdi, İsay isə Davidi emələ gotirdi.

İOVUN KİTABI

I-ci FƏSİL

Uts torpağında bir kişi vardi, adı İov. Bu kişi sada və mömin, Allahdan qorxan, sərdən uzaq adam idı.

Onun yeddi oğlu və üç qızı vardi; vəni isə yeddi min qoyundan, üç min devedən, beş yüz cüt öküzdən, beş yüz qancıq eşəkdən və bir qara sürü küləfdən ibaret idi.

Onun oğulları bir yerə toplaşmağı adət etmişdilər, her biri öz gündündə öz evində ziyyəfet verirdi ve onlar üç bacıları getirməye adam göndərirdilər, onları özürləyle birlikdə yeyib-icməye çağırırlılar. Ancaq hamisünün ziyyəfət növbəsi sovulduğandan sonra İov adam göndərib oğullarını çağırırdı, onların üzerinde temizlənmə keçirirdi; o, sübh tezden qalxıb onların sayına görə günahı yüngüllesdirmə qurbanı yandırırdı. Zira İov deyirdi:

“Belə oğullarım bir günah iş tutublar
və öz üroklarında Allah barədə
asılık eleyiblər!”

İov bütün günlərde bele eleyirdi.

Günlərin bir günü Allahu Oğulları İlahinin qarşısında dayanmağa geldilər; onlarla birlikdə Əksdəmişən gəlmədi.

İlahi Əksdanışandan soruşdu:

"Son hardan galırson?"

Əksdanışan İlahiyə cavab verib dedi:

"Kürçeyi-ərzi gəzmək dən,
Yer üzünü dolaşmaqdən".

İlahi Əksdanışandan soruşdu:

"Qəlbin monim qulumu,
lovu
Gördümü?
Axi yer üzündə ona tay kişi yoxdur:
o, sado və mömkindir,
Allahdan qorxandır və şərədən uzaqdır".

Əksdanışan İlahiyə cavab verib dedi:

"Məgər, lov muzd üçün qorxmurmı Allahdan?
hor torofdən onu,
onun evini
və noyi varsa hamisini
son almamışımı dövroyə?
Onun əlindən çıxan işləri
son vermisin xeyr-duantı,
onun sürürləri yer üzüno dağlıb.

Ancaq Sən öz əlini uzadıb,
onda nə varsa, hamisina el vursan,
Məgər o Sənə ası düşməz
üzüne qarşı?"

İlahi Əksdanışana dedi:

"Onun noyi varsa – sənin elindədir;
yalnız əlini ona doğru uzatma!"

Əksdanışan İlahinin qarşısından çekildi.

Günlerin bir günü lovun oğlu və qızları böyük qardaşın evinde
yeyib, şərab içirdilər. lovun yanına carçı gelib dedi:

"Öküzler ekinde böyüüründülər
vo qancıq eşəklər otlayırdılar orada,
savolilər hücum etdiyib
onları apardılar,
oğlanları qılıncdan keçirdilər,
yalnız men canımı qurtara bildim
ki, sənə xəber çatdırıbm!"

O qurtarmamış başqa birisi gəlib dedi:

"Göydən Allah odu yağıdı,
qoyunları və çobanları
yandırıb yaxdı;
yalnız men canımı qurtara bildim
ki, sənə xəber çatdırıbm!"

O həle qurtarmamış bir başqası gəlib dedi:

"Xalçeylər üç desto toplasıb,
develərə hücum çəkdilər.
Onları apardılar,
oğlanları qılıncdan keçirdilər,
tek men canımı qurtara bildim
ki, sənə xəber çatdırıbm!"

O həle qurtarmamış başqa birisi gəlib dedi:

"Sənin oğulların
və qızların sənin
öz böyük qardaşlarının evinde
yeyib, şərab içirdilər;
birdən sehranın o başından
böyük bir burağan qopdu
və hemin evin
dörd bucağını laxlatdı,
ev uşdu cəvənlərin başına,
onlar öldürlər,
tek men canımı qurtara bildim
ki, sənə xəber çatdırıbm!"

Onda İov ayaq qalxdı, ridəsini dərtib cirdi, başını daz qırxdırdı, yere yixıldı, belini eyib dedi:

"Doğma girdablardan mən lüt çıxmışdım,
Lüt do dönoçeyom oraya geri.
İlahi vermişdi, İlahi do aldı –
Şərəflü, şənlidir İlahinin adı!"

Bütün bunlara baxmayaraq, İov suç işləmədi, Allaha heç bir uyğunsuzluq göstərmədi.

2-ci FƏSİL

Gün gəldi, Allah oğulları İlahinin qarşısında dayanmağa geldilər; Əksdanışan da onlarla birlikdə İlahinin qarşısında dayanmağa gelmişdi.

İlahi Əksdanışandan soruşdu:

"Son haralardan golirson"

Əksdanışan İlahiya cavab verib dedi:

"Yer üzünü seyrdən,
Onu gozib-dolaşmaqdan".

İlahi Əksdanışandan soruşdu:

"Sonin qəlbini
mənim qulun olan lov
sezdimi!
Axı Yer üzündə onun kimi kişi yoxdur;
o, sadə və mömindrə,
Allahdan qorxandır, şərən uzadır.
Bu vaxtancan o öz sadəliyində möhkəmdir;
Şənən onu toqsızlıq olduğu halda
mohv etmək üçün
Mənə onun barəsində çuğulluq elemişdim!"

Əksdanışan İlahiya cavab verib dedi:

"Dəriye-darı –
Kişi öz hayatı üçün
hor şeyindən keçər.
Yox – elini bir uzat,
Onun sümüyüne və canına toxun:
Onda o seni yamanlamazm
Üzüne qarsı?"

İlahi Əksdanışanşa dedi:

"Budur – o sonin elindədir;
yalnız qoy nefisi qalsın!"

Və Əksdanışan İlahinin hüzurundan çekildi və İovu dabanının altından düz emgəyine qəder yaman yaralara bürdü. İov canındakı irini sıyrımaq üçün bir saxsı qırğı götürüb külün içinde oturdu.

Onun arvadı ona dedi:

"Sen hele de dayanmışan
öz sadəliyində?
Söy Allahu və ölü!"

O isə arvadına dedi:

"Sen lap ağılsız qadınlardan biri kimi
dedin bu sözü!
Biz Allahdan xeyiri qəbul edirik,
Ondan şəri qəbul etmeyeceyikmi?"

Bütün bunlara baxmayaraq, İovun ağızı günaha batmadı.

İovun üç dostu onun başına gələn bədəxtliklərin hamisini eşitdi, hərəsi öz yerindən tərpenib getdi: Elifaz – Tərmandan, Bildad – Şuaxdan və Tsəfar – Naamidən; sözleşdilər ki, onun yanına birlikdə getsinlər, ona təsəlli verib, onu teşkin cəlesinlər.

Onlar uzaqdan göz qaldırıb baxanda onu tanımadılar. Onda onlar seslerini ucaltdırlar hönkürdüler, her birisi öz ridasını cirdi, öz başlarına, gəye toz səpdilər. Yeddi gündüz, yeddi gece onun yanında oturdular; heç biri ona heç bir söz demedi, cünki onun kəderinin böyük olduğunu görürdülər.

3-cü FƏSİL

Bundan sonra ḥov ağzını açıb öz bextini lənetlədi. Ve ḥov başla-yıb dedi:

“Doğulduğum günü çürüşün görüm,
“Boya düşdürü bir kişi” – deyən gecəyə daş düşeydi!

O günü – qara geysin görüm,
Allah göydən baxıb onu tanıtmayıdı,
ona gün (ışığı) düşmeyəydi!
Ölümün kölgəsi alaydı onu,
Zülmet basayıdı onu,
gün tutulması dohşetə salayıdı!

O gecəyə zülmet yiye durayıdı,
O, ilin günlərindən sayılmayıdı,
günəş dairəsinə düşmeyəydi kaş!
O gecəni görüm sağır olaydı,
ondan sevinc səsi heç galmayıydi!

Qoy onu lənotlaşın gündüzü lənetləyenər,
onlar ki Leviafanı qazəbləndirməye qadirdirlər!

Onun şübhə ulduzu qaralsın görüm,
qoy şuları (ışığı) gözlosin, onlara galmesin,
sübh işığına həsrətli qalsın,

ona görə ki, doğası bətni qapamadı,
qəmi gizləmedi menim gözündən!

Niye ölmədim bətnən düşen kimi,
girdəbdən çıxanda niye çürümədim?
Nə üçün o dizer saxladı meni,
nə üçün yeməldi memələr meni?

Yarımçıq uşaqtək tez ölüydim kaş,
halo işıq görməmiş körpələr kimi!

Onda mürkü vura-vura uzanardım yermidə,
yatıb aram olardım

özlerine möqberə quran
çarclar arasında, müşavirler içinde.
Bol qızılı,
evlerini gümüşle doldurən knyazalar arasında.

Açıqlımlı açığı soyuyur orada,
yorulan dincələr orda;
mehbusular öz yığıncaqlarında qayğıdan uzaq olurlar,
celladın sesini eşitmirlər;
orada böyükəlik kiçik berabərdir,
ağası yanında azaddır kölə.

Bununçun O, ezabkeşə işıq verir,
qəlibi tuncxana, ruhu sıxlana,
ölüm dileyib tapmayana,
onu (ölümü) xəzine kimi axtarana,
ölüm sevincindən vecde geləne,
tabutu girməyinə berk sevinəne,
yolu bağlı olan er kişiye,
kimçün yaradıb Allah engəli?

Çörək əvezine mənə ahlarım yetər,
initlərim de axır gəy sular tohar,
axı neden qorxmışamsa – başuma gelib,
neden çekinmişəm, o təpib meni.
Mənə dincilik yoxdur, yox rahatlığım,
barsığım yoxdur (dünyada),
qarşılıqlısa haqlayıb meni!”

4-cü FƏSİL

Ve Temanahı Elifaz cavab verib dedi:

“Söz deməyə çalışsan – özün peşmanlaysan;
Ancaq sözü saxlamaq kim üçün olmuş asan?

Vaxtılıcə oxuna son ağılı verdin,
Gücdən düşmüş eli güce gətirdin,
alçalmışı qaldırdı senin sözlerin,

titroyen dizlərə təpər yetirdin.
Öz növbon yetidi – gücsüson özün,
toxundumu sono – açılmır üzün?
Allah xofu olmaya – sonin ümidin,
mominlik deyilmə – ümidin sonin?

Yada sal; no zaman ölübüdə təmiz
vo adıl olan harda yoxa çıxarlıb?
Mənim gördüyüüm budur ki, bədəxətlik eken
şor (toxum) sapon – bohrasını yağıcaq özü.
Allah qəzəbindən cürütür onlar,
Tanrı nəfəsindən eriyor onlar.
Şir narosi da, norildəyen özü da,
şir balalarının dişləri de yox olacaq;
qazablı şir qonimətsiz ölüb,
ana şirin törmələri de dağlıb itib.
Gizlice galib söz çatıbdi mənə –
onun yalnız əks-sədəsi qulağıma çatdı –
fikirli çağında, gecəyən,
adamlar dorin yuxuda olarkən;
qorxu tutdu manı, əsməcə tutdu,
çırpanı sümüklerim,
üzümü büründü ruh,
tükörəm biz-biz oldu.
Gözümün önündə bir surət durdu –
mon onu tanrıya bilmədim,
bir az özümu golondo səs eştidim:
"Allah qarşısında insanı haqlıdır,
öz yaradəni önündə təmizdirmi or (kişi, adam)?
Budur, Öz Bəndolörino da inanınmay O,
Moloklöründə da qüsürü aşkarlayır.
Bəs evi torpaqdan olan vo evini tozlu saxlayan
bəndolər (kəslər) haqqında nə deyəsen?
Güvə kimi əzəcəklər onları,
axşamçağı şaqqalayacaqlar,
onlar çürüyəcəklər – kimse bilmədən,
onların çadırının ipi qırılacaq,
müdrikklik içinde olmeyir onlar".

5-ci FƏSİL

Çağırşana! Kim cavab verecek?
Müqəddeslərdən kimi sesleyəcəksen?
Beləcə, sefəhi öldürür qəzəb
çılğılıq yox edir məhərətsizi.
Görmüşəm sefəhin yekəlmeyini,
ancaq örisləri quruyan kimi,
oğullarının itib xoşbəxtliyi;
öz qapılardında onları döyürlər,
heç kos kömək elemir,
onların biçinini bir acgöz yedi,
derzlerini yoxsulluq apardı,
yoxsulluq vari yox edir (yeyir).
Yerdən çıxmayırlar bəla,
torpaqdan qaixmayırlar qüssə;
ancaq qıçılcımanın göye qalxması kimi,
insan da doğulub iztirab üçün.
Mənse Tanrıının Qüdrətine penahlanardım,
Allaha tapşırırdım öz işlərimi –
ağlın görmədiklərini
vo ölçüyəgolmaz gözəllikləri Yaradana,
Yer üzüne yağış Yağdırana,
tarlaun üzüne su Göndərəne,
alçalmışları Qaldırana,
onda qüsselenənlər qüssəlonərdilər –
bicların keleyini Yox edənə ki,
onlarıñ düşündüyüñ edə bilməsin əlliəri,
kelebeklər: cə öz tarlasına salana,
ve müdiri düşündükləri lekoləndi:
işqli gündə belə zülmet alacaq onları,
günün günortacağı onlar yoldan sapacaqlar;
Allah hem qılımcadan xilas edir, hem yalandan,
zoraklardan qoruyur lütləri,
gücüzsərə güc verir,
şer de yumur öz ağzını.
Beləcə,
xoşbəxtidir Allahın ifşa etdiyi,
Mətanətinin verdiyi cezadan qaçma!
Zira ceza verən de Odur, sağaldan da,

vuran da Odur, müalicə eden da.
 Altı boladan qurtarar sonı,
 yeddinciço şor toxunmaz sono;
 achiq da ölümdən qurtarar sonı,
 savaşda iso - qılınc zorbindən.
 Yaman dillərdən qorunmuş olacaqsan.
 Ehtiyacın golişindən qorxmayacaqsan.
 Ehtiyac və aclişa gülcəkson,
 yer (üzünün) vohsişindən de qorxma:
 zira tarlaların daşları birləkdir,
 çöllərin vohsişiyo, soninla barışdadır.
 Biləcəksən ki, sevən toxunulmazdır,
 həyətinə baxacaqsan - zərərsiz görecekson,
 biləcəkson ki, soyun - törəmən çıxdur,
 övladların Yerin otları kimi saysızdır.
 Tam yetişdikdən sonra sonevə (qəbre) köçəcəksən,
 vaxtında biçilib bağlanmış dərz kimi.
 Zira, bax bunu
 sinamışq biz və bu - doğrudur:
 son eşit və saxla yadında!"

6-cı FƏSİL

Və İov cavab verib dedi:

"Əgər mənim qəmim çekiyo gəlsəydi
 və ağrılramı tərəziye qoymaq mümkün olsayıdı!
 O, donızların qumundan ağır gelərdi;
 sözümüz sörtlüyü də ele bundandır!
 Zira Mətanətinin oxları haqlamış məni,
 ruhum da onların acısıyla ağulanmış,
 özümü də Allahın qəzəbi gözleyir.
 Çöləşşayı çəməndə anqırımı,
 öküz öz yemi üzərində məleyirmi,
 şit şeyi duzsuzmu yeyirler
 və yumurtanın ağında dad olurum?
 Ho, nodon çıyırırsə mənim qəlbim,
 ürəkbulandırıñ xöreyim de ele ondan ibarət olur.
 Ah, no zaman istəyim yerinə yetəcək
 və diloyimi Tanrı verəcək!"

O məni sarsıtmığa qıydımı,
 məni vurmaq üçün Öz elini açardı?
 Bele olsayıdı, sevinərdim
 və men acı işgəncələr içinde şənlonordim!
 Zira Müqəddəsin sözünü açmadım onda.
 Nə gücüm var ki, dözbən gözleyem,
 və məqsədim nedir ki, ömrümü uzadam?
 Məger dəs möhkəmliyi var mənde,
 yaxud məsələni menim bedənim?
 Öz köməyim özündən dənəb gedibmi
 və məger qalib menim bu dayağım?
 Çətinə düşmüş dostuna kim heysilənmirse,
 o, Mətanətinin qarşısında qorxmalıdır.
 Qardaşlarımı etibarsızdır sel kimi
 və tezliklə tükənen yaz suları kimi.
 Bulaqlar bulanır buz eridikdə
 və qarı özüne çekdikdə,
 yay aylarında ise onlar yox olur,
 bürküdü yer üzündən silinirler.
 Adamlar öz yollarından dönürler,
 sehraya çıxırlar və orada ölürlər:
 Temadən¹ golən karvanlar su axtarırlar,
 Savadən golən yolcular oandan tevəkkül umurlar,
 ancaq onları öz dilekləri rüsvay edir,
 yerlərinə gelib utanmali olurlar.
 Siz menimcün görün ne oldunuz!
 Dohşət gördünüz, qorxu bürdü sizi.
 Nədir, məger yalvarıram: mene verin,
 öz saxavətinizle mənim haqqını ödeyin?" – deyə.
 Ya deyirəm: "Yağının elindən qurtarn,
 qaniçanlar elindən xilas edin məni?"
 Mene nəsihət verin, susaram onda;
 node yanılırəm – üzümcə deyin!
 Məger doğru sözden incimək olar?
 Ancaq sizlərdən birinin danlaşığı noymış?
 Düşünürsünüz ki, söz vasitəsilə işi qurtarasınız,
 çılqlılaşmışım sözü ise boş şeydir?
 Siz yetimcün fal açırsınız (püşk atırsınız)
 və öz dostunuza satıqñ çıxırsınız.

¹ Tema – qodim İsrailde yer adıdır.

İndi lütfen menin dıqqot ediniz:
nödör, mögor üzünüzo qarşı yalan deyim?
Çökilin sözünüzdon – şor də olmasın,
di çökilin – axtı haqlıyan mən!
Mögör dilimdə yalan var mənim,
pisi (pisliyi) xırtdəyim tanımır mögor?

7-ci FƏSİL

Mükollofiyyat daşımırı həyatda insan,
onun ömrü – muzdu lu ömrü deyilmə?
kölö gecə kölgəsində inlayan kimi
muzdu lu da gözloyır öz ol muzdunu,
zülüm aylarını mon də beləcə qobul eylədim.
Boxtimo da kodar gecolorı düşdü.
Yatağa uzanıb düşünürüm: "Tezə qalxsaydım!"
ve axşamdan sohorodak əşənlərim.
Bödönim qurd basıb, yara bütünyüb,
dərim qaysaqdır, irindir bütün.
Toxucu məkiyi (kirkidii) kimi sayışır günlərim,
ümidsiz-ümidsiz sona tolosar.
Yadda saxla ki, ömrün bir nofəsdir;
daha ağ gün görməz gözlorum monim!
Bir görən bir daha görənməz moni:
Sonin gözlorin axtaracaq – mənsə yox olacam.
Buludlar seyrolub, çökilib gedir:
dərəyə düşən daha qayıtmaz geri.
Öz evino dönməyəcək o,
onun yeri de xatırlamayacaq onu.
Odur ki, sözümüz saxlamayacam (deyəcəm),
qolbımı sixan motlobları açacam,
ruhumu çasdırıandan şikayotlənəcəm!
Mögör uçurumam, mögor ilanam mən,
üstündə niye nozarət qoyursan?
Bir az düşünürüm: "Yatağım tosellidir mono,
qomimi yatağım əskildər bir az",
Sənəse yuxularla dəhsət salırsan məni
üstümo gecə zülməti yağıdırırsan!
Üräym istərdi ki, nofəs almasın;
monim ağrılarından ölüm yaxşıdır!

Besdir, yoruldum! Əbədi deyil ki, həyatım.
Çökil yanından! Günlərim ahdır.
İnsan nödör ki, Son onu seçdin,
onunla möşguldər düşüncələrin,
her soher onu yada sahırsan,
her an onu sinayırsan?
Gözünü ne vaxt çekib son məndən,
udquşmaq imkanı verecəksen mənə?
Tutalıım, günah eləmişəm,
Səne neylemişəm, Casusum mənim?
Niye meni oxıların hədəfinə çevirmişən ki,
özüm de özümə ağırlıq eləyim?
Niye günahımdan keçmirsən,
qəbəhotime niye göz yummayırsan?
Axtı tezliklə mezara girecəyem mən:
axtaracaqsan məni – mense yox olacam".

8-ci FƏSİL

Və Şuaxlı Bildad cavab verib dedi:

"Hələ çoxmu danişacaqsan belə?
Sözlərin – ses salan külökdir!
Doğrudanmı Allah özü hökmənə pozur
ve Metanetli haqiqötünü eyir?
Onun qarşısında sonin övladıların günah clayıblar
ve O onları öz günahlarının itxiyərəna verib.
Ancaq əger son Allah'a saf-çürük clayırsın
ve gileyərlərinə Mətanetlini səsləyirsinə,
ve əger özün temiz ve mömənsinə,
O elə indi sonin üzərində duracaq
ve sonin haqqını bərpə edecek;
ve əger avvəlin (əvvələde payın, mövqeyin)
az oldusa,
axırıçox olar, böyük olar!
Qədim adamları dile tut, soruş,
ataların öyrəndiklərinə vəqif ol;
axı biz – dünənkiyik, bizde bilik yoxdur,
zira bizim günlər – kölgədir.

Onlar öyürede bilməzlərmi, ağıllandırmazları
soni,
öz üroklarından sözler izhar etməzlermi?
"Sucaq (bataqlıq) olmayan yerde bitərmi qamış,
susuz yerlərde qamış bitərmi?
O hələ yaşlıdır, biçəğə galəmk üçün hələ
yetişməyib,
ancaq qəflətan solur bütün otlardan qabaq.
Allahı unudanın sonucu – budur,
dindən dönenin ümidi tükenəcək –
Onun ümidi tükən (sapdan) asılıdır,
tohlıkesizliyi də höriümçək toru kimidir:
öz evinə dayıb qırılaçaq – dayana bilmez,
ondan yapışsa da, onunla birlikdə yixılacaq.
Budur, o tam şirəli olaraq boy atır,
budaqları bağdan kenara uzanır,
kökləri qayaya sarmaşıb
və daşlar arasında yol salıb,
ancaq onu öz yerindən qopardanda
onun yeri deyəcək: "Səni tanımırəm mən!"
Budur onun yolunun sevinci!
Başqaları qalxacaq yerdən.
Budur, sada olanı redd etmir Allah.
şər törədənlərə issə elini vermir.
O sonin ağızını hələ gülüşlə dolduracaq,
Üzünü sevincə bürüyəcək.
Səni bayanmayaşlar utancaqlığa bürünəcəklər,
günahların çadırı (alaçığı) daha olmayıacaq!"

9-cu FƏSİL

Və hər cavab verib dedi:

"Həqiqətən bilirom ki, bu belədir:
Ancaq insan Allah qarşısında haqlı olacaqmı?
Əgər onuna mühakimə olunmaq istəsədilər,
minindən biri cavab verməz.
Fikirdə müdrigidir, gücdə yenilmez,
Onunla söz güldürənlərdən kim salamat qaldı?

O, dağları terpedir sessiz-səmirsiz
və Öz qəzəbiyle onları (dağları) parçalayır;
O, Yeri mehverinden terpedir,
yerin dayağı titrəyir;
O, Güneşə ağız açsa, Güneş işq saçmaz,
ulduzları öz elinin almada (hökümündə) saxlar.
O, tokbaşına dolaşır bütün göyləri,
denizlərdən artıq yolları yorur;
O yaradıb Ayı bürçünü, Kesil bürçünü,
Yeddiqardaş bürçünü və güney planetləri
ailesini;
gözəldir və elyeməzdır Onun işləri,
və Onun möcüzələri saysızdır!
Bax, O qarşından keçəcək,
ancaq mən Onu görməyəcəyəm,
yanımdan ötecek, diqqətimi çekməden O;
bax, tutacaq, bəs kim Onu danlayacaq?
Kim soruşacaq Ondan: "Ne yaradırsan?"
Allah öz qəzəbini böğməyəcək:
Rahav qılıuccişalar qarşısında diz çökəckələr!
Men neyleyim? Menni Ona cavab verməliyəm,
onuna mübahisə üçün sözler seçməliyəm?
Həqiqət menim tərafimdə olsa da – susacağam mən,
öz hakimim (meni mühakimə edənə) yalvarmalıyam.
Əgər mən çağırsam və o gəlse əgor,
inannıram ki, O mene qulaq asar.
Östümə burulğan təki şığdı O,
təqsizsiz olduğunu həldə, yara üstündə yara vurdur,
mənə nəfəs çekməməyə imkan vermir,
acıclarla doldurur ancaq üreyim!

İş əger güce qalsa – o, yenilmezdir;
Həqiqətən geldikdə – kim axtarsa
menin haqqını?
Men haqqı olsam da – Onu sözü
mütəssir çıxaracaq meni,
sade (günahsız) olsam da, nöqsan tapacaq O!

Haqq menim tərafimdedir! Ne vecimə,
heyatım özüme gərək deyil!
He, ne ferqi, deyirəm mən:

avam, ya qaddar – ikisine de ölüm!
Onun qırımcı öldürənə
toqsırsızların dohşatına baxıb gülür O.
O, torpağı zalımların ixtiyarına verib,

Yer üzündəki hakimlərin üzüne pərdə çekib;
bos ogor O deyilso, kim edib bunu?
Ömrümün günləri çapardan bərk çapar,
yaxşımlı görəndən çıxıb gedir,
yüngöl gəmiler kimi üzüb gedir,
ov üstüna sıqıyan qartal kimi süzüb gedir!
Deyimmi ki: "Qəmimi unudacam,
üzümün ifadəsinə deyişəcəm və gümrəh olacam?"
Bələlərim canına üşütmə salır –
bilərəm, O mənə haqq qazandırırmı!
Hor necə olsa, günahkar çıxarılam;
onda bos niyo əbəs yera əzab çökim?

Sulu qarla yuyunsam bir vaxt men,
əllərimi torta ilə tömizləsam,
onda da son məni xondöyə (çalaya) basardin,
və palтарım da mondən iyrənərdi!

Axi monim kimi O da adam deyil ki,
Ona cavab verəm,
bizimlə birlikdə möhəşərə çəkili O da.
Onuna bizim aramızda vasitəçi yoxdur ki,
hor alını birimizin kürayına qoysun.

Qoy O Öz çubugunu mondon kənar eləsin
ki, onun (çubugun) hodəsi
moni dəhşətə salmasın –
o vaxt Ondan qorxmadan deyəcəm:
monim işim rəvan getmir!

10-cu FƏSİL

Həyatım üroyimini bulandırıñ!
gilçyləro meydan verəcəm,
Qolbimin acısından söz açıcam!
Allaha deyəcəm: moni mehkum elemə,

açıq desənə, niye mənə hücum çekirsen?
haqqə zidd işler tutmaqdən,
Öz elinle cədiklərini danmaqdən
bedniiyyətlərin niyyətini ağartmaqdən sənə
ne fayda?

Məger cismanı gördür sanın gözlerin,
məger sen insanlar kimi görürsen;
məger senin gilnün (ömrü) insanı kimi midir,
er günərlərdirmi illərin senin ki,
menim təqsirim barede təfsilat yüksərsən
və menim günahım barede axtarış etləyirsən?
halbuki menim təqsirsizliyim Sənə bellidir.
Senin olindənse qurtarmaz heç kim.

Mənə görünüş (forma, biçim) veren
Senin əllerindir;
sonra da məndən üz döndərin, məhv etdin meni!
Xatırla ki, meni torpaqdan yaradın Sen –
indi iso heçliye (yoxluluq) qaytarırsan!
Sen tökmədinni meni qelibe süd kimi,
şor kimi qatlaşdırmadınni?
meni deri ile etə büründün,
sümükle, damarla möhkəmledtin,
heyat və xoşaglımlılik bəxş etmişən Sən mənə
men nəfəs almışən Senin himayənde.

Ancaq gör neyi gizlətmisen Sən üreyində –
bilərəm sonin ağılnda tutduğun budur:
meni izleyirsen, ayığını öyri qoycaq,
daha temiz olmayım heç vaxt!

Təqsirim vardırsa – vay halima!
Haqlıyamsa – başımı qaldıra bilməyəcəyəm:
heyadan doymuşam, sərxoşam qəmdən.
Büt az dirçələntək yaralayırsan meni
şiri yaralayan kimi,
mənə qarşı son derece böyükən:
şahidi şahid ardunca çağırırsan,
Öz qezebini gücləndirirsen
və mənə qarşı yeni-yeni gürühərələr göndərirsən!

Məni niyo çıxardın bətnindən?
Qoysaydın ölüydim kimse bilməden –
guya heç olmamış kimi,
bətnindən qəbirərə köçməş kimi!
Bax, gülərim qısamış necə!
Məndən uzaqlaş, qoy bir nəfəs dərim,
zülmət və ölüm kölgəsi diyarına
qayıtməq imkani olmadan, çəkilməmiş
qart qarənləq toranı sayısan diyara,
qaydaya düşməmiş, sahməsiz yero,
işiğın özünən belə, zülmət olduğu məkanə
getməmiş bir nəfəs çökim”.

11-ci FƏSİL

Və Naamalı Tsəfar cavab verib dedi:

“Məogr boşboğaza cavab tapılmayacaq
və zorlu öz nitqində haqlı sayılıcaq?
Sənin təriflərin örtəcəkmi adamların ağzını
ki, Sən maneəsiz olaraq onları lağla qoyasan:
“Təlimim doğrudur,
və mən Sənin gözündə tamizəm!” – deyərək:

Heyhat! Əger dillənsoydi Allah,
və səninçün açsaydı Öz ağzını,
və müdrikliyin sırrını açsaydı sənə –
son (indikindən) ikiqat çox görədin
və anlardan ki, Allah sənin günahlarının
bir qismini cozaşır buraxıb!
Allah (hikmətinin) derinliyini ölçənmisen son,
sonadək dərəcədə bilərsənmi Mətanetini?
O, göylərdən yüksəkdir – ne dərəcədə bilərsən?
Cənnətdən dərində – sən ne bilmisən?
Onun arşını Yer kürəsindəkəndən uzundur,
dənizlərdən genişdir.

Əgor O golub keçəsə – zindana da
qadağan qoyular,
məhkəmə quracaq – kim danlayacaq (Onu)?

Zira kelekbəzərlər O idare edir,
qısur görürse – cezasız qoymur.
Başiböşlərə ağıl galor,
çöleşşeyi elm öyrənər.

Əgor sen öz üreyinin öhdəsindən gəlsen
ve elini Ona doğru açıb uzatsan,
silindən çirkəbi yuyub atsan,
çadırından qısuru qovub çıxarsan,
onda öz simanı temiz saxlaya bilərsən,
qorxusuz yaşarsan ve möhkəm olarsan.
Bela olsa, qəməni unudarsan;
qəm senin üçün axıb sovuşan suya benzer.
Günortadan işqli olar yaşıyışın
və zülmətin şübh nurnuna boyanar.
Rahat olacaqsan, bol ümidi olacaqsan;
her tərefdən mühafizə edileceksən –
səkəkesiz yatacaqsan,
uzanıb yatacaqsan qorxu-hürküüz,
çoxları sənə xoş gelməye çalışacaq!

Həm də bedniyyətləri gözü çıxacaq,
sığınacaqları dağlıcaq,
ümidileri ölüm ahına qalacaq”.

12-ci FƏSİL

Və İov cavab verib dedi:

“Həqiqətən, adamlar, siz teksiniz,
və sizinlə birlikdə müdriklik oləcək!
Ancaq menim ağlm var, sizdəki kimi –
kim bilmir ki, siz nəsiniz?

Dostumčın gülünc oldum men –
Allaha yalvaran, onun diqqətini celb edən men;
he, məmən və sade olan gülüncidür!
Özü qayğı çekmeyen özgenin derdine gülür,
bütüreyen itəleyib yixır!

Quldurların alağına uğurlar yağır,
Allahı acıqlandıranlar oturublar rahatça,
çünkü onların Allahı – öz gücləridir.

Ancaq heyvandan soruş – o sənə deyər;
quşdan soruş – ucaltsın sonı;
torpaqdan soruş – ağlı versin sənə;
denizlərin balığı xəbərdar edər seni –

bilməyen varmı ki,
bunların hamisini Tanrı yaradıb,
o Tanrı ki, bütün canlıların canı
və bütün insan cismının ruhu
Onun olındır?

Ağız təamların dadına baxdığı kimi,
qulaq da sözü sinamır ki?
Məgər qocalmışlarda müdrikkilik yasır,
yaxud əldən düşmülərdə ağlı peydə olub?

Müdrikkilik do, qüdrət do – hamısı Ondadır:
məsləhət – Ondadir, Ondadir ağlı.
O, nəyi uçurtmuşsa, düzəltməz daha;
kimi zindana safsa, çıxmaz oradan.
O, sularını axımıni saxlar – quraqlıq olar;
suyun qabağını açsa, sular mazar yeri qazár.
Qüdrətla uğur Onun olındır;
aldatma və aldadıl – Onun hökmündədir.

Şura ərlərini part etləyir O,
yer üzü hakimlərini axmağa çevirir;
şəhərlərin ittifaqını pozur
və onların belini bogu kəmərlə;
ruhanıları ayaqyalın gözməyə məcbur edir
və qüdərətləri mezarə gömür;
tacribəli ərlərin dilini batur
və qocaların ağlı gúcunu alır;
ad-sanlıları tamam murdarlayır
və güloşçilərin komarını laxlaşdır!

O, zülmətde gizlin qalanı üze çıxarı
ve üzərində kölgə salımanları işığa çıxarı:

Xalqların sarayı artırır və yox edir onları;
nesilləri yerləşdirir və heçə endirir,
el başçılarının ağlını alır
və yolsuz sehraya aparır, –
onlar orada fəhlə, işıqsızlıqda dolasır,
səxəşlər kimi qaralıqla gicollenirlər!

13-cü FƏSİL

Bax, bütün bunları görüb menim gözlerim,
qulaqlarım eşidib, ağlm duyub;
sizin bildiyinizin man de bilirem
və sizdən bir qanş da geri deyiləm!

Mətanetliyə gileyənnek istəyirəm,
və Allaha öz hüququm barədə demək istəyirəm;
siz isə – qondarma söz qoşansınız,
hamımız pis hakimsiniz!
Heç olmasa susayınız!
Bu (susmaq) sizinçün böyük müdrikkilik olardı.

Menim delillerimi eşidin,
tənelərimin anlamusuna varın!
Yoxsa siz Allah üçün yalan danışacaq,
Onun xatirinə yanlış xəber getirəcək,
Ona xoş galmeçkün yalan uyduracaq,
Mübahisə edib Onunla söz gülüştireceksiniz?

O sizi sınaya çəkse, neyləyəcəksiniz,
Adəmi aldadan kimi Onu damı aldadacaqsınız?
O sizi ona görə sixma-boğmaya salacaq ki,
Siz gizlənir, yalan uyduracaq.
Belə Onun böyükliyü sizi qorxutmur,
Onu görənde dehşət almur sizi?
Sizin düşüncələriniz – küldür,
sizin dayağınızsa – paçıqdandır.

Siz susun ki, mən danışmaq istəyirəm,
qoy mənə nə olacaq olsun!
Canımı düşmə tutmuşam,
qəlbimi olimdə saxlamışam!
Qoy O moni öldürsün – mən Ona ümidiyəm;
Kas tutduğum yol
Onun hüzurunda məni müdafiə edə bileydi!
Bu işə manım qurtuluşum olardı,
çünki dönük Onun üzüna qarşı gedə bilməz.

Eşidin, dinlöyin manını sözümüz,
qoy manım nitqim çatsın qulağıniza!
Bax, mən mahkəmə işi başlamışam
və biliram ki, haqqımı alacam.
Moni kim təkzib edə bilər?
Bəla olsayıdı, mən susub sənərdim!

Sənin üzündən gizlənməyimi istəmirənsənə,
mənimlə roftarda iki şeydan qaç:
əlini mondən üz (çök),
qoy Sənin qorxun üzəməsin moni!
O halda səslə (harayla), hay verərəm onda,
yaxud mən soruşacam, Sənsə cavab ver!

Mənim neçə qüsür və günahım var?
Təqsirimi, günahımı göstər mənə!
Nə üçün gizlodırson Sən üzünü
və moni Özüno yağı sayırsan?
Bu, yerə düşmüş yarpağı əzmək
və quru saman cöpü dalınca qaçmaq deməkdir,
bu çöp tut kimi ovulub gedir,
güvə yemiş parçu kimidir,
Sən monim böxtimə acı yazanda
və gənclik qəbahətlərini yada salanda,
ayağınızı sanki kündəyo salırsan,
hər an addımını güdürsən,
ayağının izini gözirən!

14-cü FƏSİL

Arvadın doğduğu adam
az ömürü, çox qəmli olur;
o, çiçək kimi görüküb solur,
kölgə kimi sürüşüb qaçır, dayanmır.
Sən də onu üzərinə zilleyirənən gözünə?
Məni də özünlə mehkəməyə çekirən?
Təmiz olmayıandan kim temiz doğular?
Heç kim!

Onun ömründən heç nə qalmayıbsa,
qalmış aylarının sayını bilirsənse,
əgər Sən ona
onun keçməyəcəyi hədd qoymusansa,
ondan qraqa dur ki, o dincəlsin,
muzdur kimi öz ömür-günündən zövq alsın!

He, ağac üçün ümid var ki,
kasılısə da yaşayacaq,
yenidən zoğlayacaq;
topaqda kökü qocalsa da,
gövdənin kötüyü tozda çürümüş olsa da –
azacıq nomlik olan kimi yaşışacaq,
ting kimi budaga boy verib qalxacaq.
Adamsa öldümü – o daha yoxdur;
çökilib gedibse, harda axtarəq onu?
Əgər göldəki sular yoxa çıxsa,
bulaq kor olar, qurun;
adam da beləcə – yatdımı, bir daha qalxmaz,
Göyələr ölenə qeder aylılmayacaq,
öz yuxusunu qovmayaçaq.
Ah, kaş Sən meni connəto göndəroydin
və hırsın soyuyanın orada gizleyəyidin,
bir azdan sonra isə yada salaydın məni!
Ancaq insan öleneçən sağ qalacaqmı?

Mon bütün qalmış günlərimi gözlərdim,
menim evezimə bir kəs gelənədək;
ancaq öz elinlə yaratdığına heyfisilən,

Son moni səsləyəndə hay verəcəm ki,
daha Son monim addımlarımı saymayaşan,
monim günahlarını güdməyəşən;
monim toqsırıım möhür alıdı gizlədilmiş olsun,
vo Son monim suçlarımı gizloyəşən.

Ancaq dağ da dağılır, yox olur,
qaya da yerindən torpanır;
Daşlardan şirə sizib aixir,
torpağı yuyub aparır su daşqını,
Son da insan ümidiñi puç edirson beləcə!
Son güño qadər sixşdırırsan onu, o da çıxıb gedir,
çöhrasını cırkınlaşdırırsan vo qovursan yanından.
Uşaqları hörmət-iżżətlidirmi – bilmir o;
onları incidən varmı, yoxmu – xəbərsizdir bundan;
bədəni yalnız öz halına ağriyir,
qəlbini yalnız özü üçün ağlayır!"

15-ci FƏSİL

Va Temanlı Elifaz cavab verib dedi:

"Müdrik nəca cavab verər: yel kimi ötərimi,
öz içindəki tufanlardan azab çəkə-çəkəmi,
boş sözlərə öks getməkləmi,
amansız, anlamsız nitqlərləmi?

Özü də Son müqəddəs qorxunu yox edirsen
vo Allaha ibadəti heçə endirirsen!
Sonin ağızın asılıyo öyresib,
yaltaqlardan da dil öyrənmisən.
Sonı Sonin ağızın toqsırıldırır, mən yox,
Öz ağızın özüne qarşı danışır!

Son adamların birincisi kimi doğuldumnu,
vo qabaqça bir topa torpaqdanmı yaradıldıñ
Allahın fikrini qabaqça duydumnu,
Müdriklili monimsodinmi?
Son bizim bilmədiyimiz bir şey bilirsənmi,

vo elə bir şey nəzərdə tuta bilirsənmi
bizið olmaya?
Aramızdakı çalşaç da, qoca da
öz günləriyle sənin atandan artıqdır!

Allahdan teselli mi aldın,
Xoş sözlərmi deyildi sənə?
Ürayın səni nəca ovundurur,
ve gözlerin nəca dikilir göylərə –
niye öz ruhunu Allaha qarşı qaldırırsan,
ağzından belə söz çıxardırsan?

İnsan nədir? Təmizliyini nəca yaratmalıdır,
vo arvaddan doğulmuş nəca mömin ana ola bilər?
Bax, O Özünün müqəddeslərində de inanır,
Göyler de natemizdir Onur gözündə;
o ki qalmış özləri insan ola,
o insan ki, yalanı su kimi içir!

Sənə aydın elərem – eşit məni!
Gördüklerimi danışaram,
müdriklərin xəber verdiklərini,
onlardan da öz atalarının gizlətmədiklərini,
o atalar ki, yer üzü yalnız onların idi
ve onların arasında yadlar yox idi:

Kafir ömrü boyu özünü incidir,
zorakının ömr illeri mehduddur;
qulqlarında dehşət sesləmir,
camaatın içindeyə yağısı alır onun üstünü!
O zülmətdən qurtaracağına ümid besləmir,
ve özü de qılınc qurban getmeye mehkəmədur;
o, çörək dalınca sürünür: hardan alsın? –
O bilir ki, ölüme hazırlır,
ve olindəki de qarənləq bir gündür!

Bələlər alır onu
ve ehtiyac sıxır – çar qoşunu tek –
ona görə ki, O, Allaha el qaldırır
ve Mətanətiyyə qarşı üşyan etdi.

ağır komarını özüne sıpor ederek,
qıyyosunu yavaştımadan onun üstüne şıydı,
üzünü ot basmışdı
ve sağırları piyolonişdi.

O, talaşmış dağlarda yerloşır,
heç kısın boyanıp yaşamadığı evlardo,
uçub-tökülen evlarda yaşayır.
Onun var-dövləti duruş gotirmoz (tapmaz),
sürüləri yer üzüne yayılmaz.
O, zülməndən yaxasını qurtara bilməz,
alov onun zoğlarmı qurudur,
meyvəsini (barını) da külək aparar.
O aldanaraq, anlamsızlığa inanır,
anlamsızlıq olur onun nofi (goliri).
O, vaxtsız solacaq
və budaqları yaşıllaşmayacaq;
üzüm kimi öz gilosını tökəcək.
və zeytin ağacı kimi çiçəyini tökəcək.
Dönlükler yığnağı barsız olacaq.
və muzd güdonlarının alacağı yanacaq;
şərden boğaz olub, yalan doğacaqlar
və onların batmında hoqiqotsuzlik tarpaşır!"

16-cı FƏSİL

Və İov cavab verib dedi:

Bələ şeylorı dəfələrlə eşitmışım;
bezdirici tosolı verəniniz hamızm!
Söz küləklorının somu galocakmı?
Söz güləşdirməyə soni vadən edən nədir?

Mon da sizin kimi danışa bilərem,
sizin qolbiniz monim kimi olsa:
qarşınızda durub natiqliyimi göstərərdim,
üzərinzə başımı yelədərdim (bulayardım),
sizi dilimli ruhlandırdım,
dodaqlarını torpotməklo evündurardım!

Danışsam da, kədərim azalmır;
sussam da, məndon el götürmür o.
Ho, nohayət, üzdə məni!
Son mənim bütün tanışlar dünyamı dağıtdı;
bunun şahidi kimi üzümcə durur xəstəliyim;
üzümə qarşı danlıyır məni.
Onun qozəbi boğur məni, sixir məni;
üstümcə diş qacdır,
yarı yeyir gözüyle məni!

Ənglərini açıblar mənə doğru,
lağla qoyaraq, şilləyirlər məni,
mənə qarşı birləşiblər hamısı.
Allah məni dinsizə tapşırıb (satıb),
yaman adamlann olinə verib məni!

Arxayın idim; qorxuya saldı,
boynundan yapışib, yero çırıldı;
məni öz hədefinə çevirdi;
ətrafında Onun oxları viyildayır,
O mənim qarəmə cırır, aman vermədən,
ödümü yero tökürl!
O mənim sinamo yara üstdən yara vurdur,
döyüşü kimi cumur üstüma.

Cır-cindir taxıram öynamı
vo şeypurumu göndüm məzara.
Ağlamaqdan üzüm qızarır,
kirpiyimden ölüm kölgəsi asılıb –
əlimdən şərafəsizlik çıxmayıb (törməyib),
ibadətim tomizdir mənim.

Torpaq! Batırma mənim qanımı,
mənim foryadımın sonu da yoxdur!
Odur, Şahidim həlo da göylərdir,
səmada da tərefdarları var mənim!
Bosboğaz (çoxdanışan) dostlarmım mənim!
Göz yaşım Allah'a doğru axıb gedir ki,
Allahın yanında adamın haqqı olsun,
və adamlı onun yaxını arasında düzələk olsun!
Zira mənim ömrümən sonu golocak,
və mən gedər-göləməzə çəkiləcəyəm.

Ruhum zoiflayır,
ömrüm sönür,
sonev (qobir) gözlayır manı!

Yalnız lağaqoyulma qalır mənə,
gözüm göz yaşından tor görür.
Özün monim sözdeyənim ol Öz qarşında!
Yoxsa mono kim zəmin dura?
Son onların bosırov gözünü bağlamışan;
odur ki, onlara qələbo vermirsən.

Kim dostlarını bələya salırsa –
öz uşaqlarının gözü çıxacaq.
O manı adamların dilində noqorata çevirib,
mon do üzütüpüreçkiliye dönmüşəm.
Qəmdən gəzüm toralıb,
bütün bodonim kölgəyo dönbü.
Möminləri kaderləndirər bu,
masumflar da döñüyo qoşqobanırlor,
möminse öz yolundan dönməz,
oli doğru olanlar daim artacaq.
Sizso – hamımız monim üstümo golin;
"Aranızda gəzümo daymir Müdirik (adam)!"
Günlərim keçdi; tükenib ümidişim,
üryimim istəkləri ölüdür.
Gecəni gündüzə çevirməkmi olar,
ışığı zülməto tay tutarları?
Monmi (noyoso) ümid bağlayım, duzoxdur yerim monim.
Yatagımı da zülmətədə açıcam;
tabuta deyəcəm: "Atamsan!"
Qurdular iso: "Anamsan, bacımsan!" – deyəcəm.
Bundan sonra noyo ümid bağlayım,
arzularım nadir – kim görər onu?
Cəhənnəməni düşəcək onlar,
monimlə soncevə (qəbirə) girəcəkmi?"

Və Şuaxlı Bildad cavab verib dedi:

"Nitqlərinizi ne vaxt qurtaracaqsınız?
Qabaqça düşünün, danışın sonra!
Niya biz heyvan saylaq,
Gözümüzün içine deyilən təhqirə dözkə?

Sen özünü öz qezebinde didirson!
Sen olmasan, dünya boşmu qalacaq,
qayamı yerindən terpənecek?

Ho, teqsirlinin çrağı sönəcək,
ocağının odu parlamaçacaq;
alaçığindakı işiq öleziyocək,
başının üstündəki işiq sönəcək!
Addimlarnıñ güci azalacaq;
ayağı təleye düşəcək,
yolu telələr içindən keçəcək,
kondır dolasacaq topuğuna,
ilgək tutacaq onu;
Yer üzündə onun üçün cələlər qurulub,
yollarda onun üçün qapqanlar düzülüb!

Hor yandan dehşətlər yağır üstüne,
ora-bura atlamağa mecbur edərək.
Aclıdan gücü qalmayacaq.
ölüm onunla yanaşı duracaq.
Bədənini hissə-hisə yeyəcək,
Ölümün ilki yeyəcək onun ezaclarını!

Ümid çadırından çıxarıcaqlar onu,
Dəhşətlər Şahının yanına enəcək o;
alaçığında heç kim qalmayacaq,
kükürd sepilecek həyatına!
Aşağıdan kökü quruyacaq,
yuxarıdan budaqları!
Adı Yer üzündən silinəcek,
meydanlarda da yada salınmayacaq.

Onu işqdan zülmətə qovacaqlar,
onu silocokler Yer üzündən;
öz xalqı içinde nesli qalmayacaq;
moskanlarında sonbesiyi olmayaçğı!
Qorbdə onun gündündən dohşatə golacaklar,
Şörqdə hoycanla eşidəcəklər onun barasında,
Hə, qanunsuzun evinin sonu belə olacaq
və Allahi tanımayanın sonu budur!"

19-cu FƏSİL

Və İov cavab verib dedi:

"Mənim qalbimi hələ çoxmu incidəcəksiniz,
didecəksiniz öz nitqlərinizle?
Budur, on dəfədir ki, məni rüsvay edirsiniz,
utamırsınız da məni böğməlamadan!
Tutalımlı, doğrudan günah eləmişəm:
günah ki, özümündür!
Yoxsa mənə böyükçilik eləmək,
öz çirkabimizlə mənə minnət qoymaq istayırsınız?

Bilin ki, Allah eymış məni,
və Öz torunu atmış mənim üstümü!
Çığırıram: "Zoraklıqdır!", cavabsa yoxdur;
Foryad qoparıram, hoqiqatış tapa bilmirəm.
O mənim yolumu bağlayıb ki, mən golmayım,
yollarımı da zülmətə bürüyüb;
mənim səhbətlərimi alıb olımdən
başından götürüb tacımı;
hər yandan sarsıdıb məni – ölürem!
Ümidimi kökündən çıxarıb;
Öz qozəbiyələ coşub üzərimə
və məni Öz düşmənləri sırasına keçirib!

Onun bütün alayları (qoşunu) birdən cumdu,
yolu mənə qarşı hazır etdi,
cadırmı dövrəye aldılar.

O, qardaşımı məndən uzaqlaşdırıb;
yaxın adamlarım da məndən qaçırlar
evimdeki qonaqlar və qıl qadınlar
məni yad sayırlar –
onların gözünde yad nəsildən olmuşam!
Qulumu yanına çağırıa bilmirəm,
ağzım ona yalvarmalıdır.

Arvadım nəfəsimdən iyrənməyə başlayıb,
ətrim də qardaşlarma dözləməz gəlir.
Balaca uşaqlar da iyrənlər məndən –
mən danışmaq istəkən onlar gülüşürəl.
Nəslim mənə nifrot eləyir,
vaxtıla sevdikərim indi mənə qarşı çevriliblər,
bir dorıyəm, bir sümük,
dişimin dibindən otłarım qopur.

Aciyin, aciyin mənə, dostlarım!
Zira Allahn qazəbi (ali) vurur məni.
Siz niyo, Allah kimi, sixırsız məni
və cismimlə doya bilmirsınız?

Ah, kaş sözümüz yanan olaydı,
onların kitabında göstəriləydi,
dəmir qrifello (daş qolomla) qurğun tökməkə,
bütün dövrlərə çatması üçün daşa qazaydilar!
Ancıq bax, bilmirəm: tərəfəşim sağdır,
axırda meyitiñ üstündə dayanacaq O,
dərim üstündən çürüyüb töküldən
casoddən olaraq, görəm Allah!
Hə, özüm görərəm Onu,
Özü de uzaqdan yox, yaxından –
ürəyim bir tike olur sinəmdə!
Deyin: "Onu necə yaralayaq, ağulayaq?" –
sanki toqsırın kökü məndəymış,
o halda siz də qılından qorxun,
çünki qazəb qılınca tabe olur
ki, bilosınız mahşər nə demekdir!"

Və Naamalı Tsofar cavab verib dedi:

"Fikrim məcbur edir cavab verim,
çünki tufan var içimde!
Moni incidən bir irad eşitdim;
ancaq mənim əvəzimə ağlımın ruhu cavab verər!"

Bilirsinmi, bu həmişə belədir,
yer üzüño insan golondon bəri;
yamanların sevinci çox çökmir,
döñünf fərohi bir anlıq olar!
Qoy onun yüksəkliyi göylərə çatısn.
başı da buludları toxunsun;
necis kimi bayırə atlacaq biryolluq,
onu gərənlər soruşacaqlar: "O hardadır?"

Qarənlıq kimi yoxa çıxacaq, tapılmayacaq;
gece vəqisi kimi itib gedəcək.
Onu gəren gözlər görməyəcək bir daha,
yurdı da tanımayaçaq (onu)!
Dilənciləri sevindirəcək onun oğulları,
əlləri qaytaracaq oğurluqları.
Sümüyə gənclikdən şıssə də,
özüylə bərabər yero görmüləcək.

Əgər yamanlıq onun ağzına dadlı gəlirsə,
dilinin altında saxlayırsa şəri,
əzizləyirse, atmırısa onu,
ağzının dorinliyində gizləyirse,
Qarında təəm çevriləməyə uğrayırsə,
Onun daxilində ilan ağusuna çevrilir!
O, mülkləri udur, ancaq qaytarır yeno;
Allah hor şeyi onun tekindən üzə çıxaraçaq!

O, aspid ılanlarının ağusunu hopduracaq özüño,
yexidənnin ağu dişi öldürəcək onu!
Bal və süd axını, ırmağım
görəmeyecek o;

Əldə etdiklərini geri qaytaracaq,
dadına baxmadan,
apardığı mübadilənin bohresini görməyəcək!

Cünki o, yoxsulları sıxışdırır və atırı,
özünük tikmodiyi evləri talayırı;
zira onun bətnində emin-amanhıq olmur,
Xəzinəsi qurtuluş getirmir.
Onun acgözliliyündən qaça bilmədi heç kos,
avərzında öz xoşbəxtliyi da davam getirməz.
Hədsiz zənginlik içinde yeno gileylidir,
incidilmişlərin de eли ona uzanmış!
Onun qarşımı doydurmaqdan ötrü
Allah ona öz qəzəb acığını yollayacaq
və qəzəbinə dolu kimi yağıdıracaq.

Dəmir yarıqlardan qaçaqcadır o,
ancaq mis ox haqlayacaq onu,
ox onun (sinasından deyib) kürəyindən çıxacaq,
onun ödünü idirmək kəsib keçəcək.
Dohşatər qalxacaq onun üstündür!
Her cür züləmt – onu gizlətmək üçündür;
heç kəs ona od vurmasa da, alov yeyəcək onu,
çadırında qalmış sonuncu adamı da qarsacaq.
Göyələr onun suçuñu açacaq,
yer də onu saxlamayacaq öz üzərində;
evinin servəti talanacaq,
qəzəb gündündə su kimi axıb tükənəcək.

Pis adama Allahın buyurduğu qismət budur,
İlahinin hazırladığı pay bax beləcədir!"

Və İov cavab verib dedi:

"Eşidin, dinleyin mənim nitqim!
Bununla siz məni ovundurarsınız.
Nə qədər ki, mən danışram, siz dözün;
sözümüz mən qurtaranda cosaretənlin!"

Məgər adamdan şikayətiyim mon?
Dinciliy haradan alım?
Mənə baxarkən dohşetlərin,
vo ağzını möhür vurun!
Yada salan kimi moni uşunma tutur,
hayocan silkəleyir bədənim.

Niya yaşamaqdadırlar pislər,
ömrün çıçıklonon çağında qocalığa çatırlar?
Onların usaqları qarşılarda düzülüböl,
öz gözleri qarşısında şiv (zoğ) kimi boy atırlar;
evləri amandadır (tohlükədən uzaqdır),
vo onları Allah qozobi yoxdur!
Onların buğaları sıçrayır vo mayalayır,
onların inokları bala salır,
onlar öz uşaqlarını qoyun kimi qovur,
oğul-uşaqlarına dana kimi vaz atır:
nağara vo simlərin gurultusu altında oynışırlar,
tütök noğmosunu dinləyərək şənlənirlər.
Ömürlərini xoşbəxtlik içində keçirirlər,
vo cohnənmə asanlıqla enirlər.

Onlar Allaha yaivarib deyirlər: "Bizdən uzaq ol!
Biz Sənин yollarını bilmək istəmərik!
Motanəlli noymış ki, biz ona qulluq edək,
vo ona üz tutmağın faydası nodır?"
Bax, xeyr onları ölündə deyil!
Əl çoxsın məndən pislərin fikri!
Haçanadək? Acgözlərin çrağı sönsün,
onları görüm qismotları bola olsun,
Allah da qəzəbini bol eləsin onlara!
Qoy külək qabağında saman cöpü olsunlar,
qasırqa ağızında püfəyoq dönsünler!
Yoxsə Allah bondolorino daha cəza verməyəcək?
Qoy özünü cozalandırsın ki, yadında qalsın!
Qoy ölümü gözüyle görüsün,
vo Mətanətinin qazobından doyunca işsin;
zira onun evinin taleyindən ona no var,
bir halda ki, ömrü tükməmək üzrədir?

Ancaq Allahımı,
öz mühakiməsini göylerde quranamı
müdriklik öyrətmeli?
Biri ölü yetkin yaşıda –
hamidən razi, xoş yanaşmada;
damarları (əməkcləri) südə,
sümükleri ilikle doludur.
O biri ölü, çağdırılaraq,
Heyatdan heç bir kam almadan;
onlar torpaqda yanışı yatacaqlar,
üstlərinə de qara örtük çekilecek.

Bax, mən bilirom sizin fikirlerinizi,
mənə gizlice toxudığunuz buxovu.
"Hökmlünün evi hardadır,
vo piş kişilərin çadır hansıdır?" –
deye soruşanda siz, men duydum bunu.
Yoxsa yol yaradənləri soruşturmamışınız
vo onların hekayətlərini eşitməmişiniz?
ölüm günü zülmkarın nece sağ qalması
ve qəzəb gününün ondan yan keçməsi baredo?
Onun haqqında heqiqəti kim deyer onun üzüne,
elədiklərinin onun qabağında kim sadalayır?
Onu sonevə (mezara) hörmət-izzatəzə aparırlar
ve tabutu yanında qaroval qoyurlar.
Onunçun torpaq ovvutusu (da) şirindir,
bütün adəm oğlu onun ardınca gedir,
onun qabağınca gedənlərse – səysizdir!

Faniliklemi ovutmaq isteriniz meni?
Sizin cavablarınız yalnız yalandan ibarətdir!"

22-ci FƏSİL

Ve Temanlı Elifaz cavab verib dedi:

"Allahımı köməkdir insan?
Ağlı özü özü köməkdir!
Mətanəlli sevinməlidirmi ki, sen haqisan,

no fayda ki, özünə sado yol seçmişən?
Yoxsa O qorxub soninlio çöküşməyə başlayacaq,
soninlio mühakimə olunmaqmı istəyəcək?

Doğrundur ki, sonin acığın böyükdür,
ancaq təqsirlərin do sonsuzdur:
son obos yero qardaşlardan girov almışan
və yarıcılpəşlərin paltarını soyundurmuşan,
yorğuna su içmək imkəni verməmiş,
acdan bir tiko çörəyini gizlətməmiş;
Hökmlü adama – torpaq (çatıb),
ad-sənli adama orda (torpaqda) saray yapmış;
son dulkanı olıbos qaytarmışan,
və yetimləri quru yurduda qoymuşan.
Ona görə keçib xirtdayına ilgək,
və qoşaltı dəhşət qulığını baturub,
zülmetləşir, son heç ne görmürsen,
soni suların girdabı udub!

Məgər Allah göylərdən uca deyil?
Ulduzlara bax: yüksəkəddərlər.
Budur, son deyirsin: "Nə bilir Allah?
Zülmat içinde o nə görə bilir?
Buludlar görünməz eləyib Onu, O işe baxır,
keçdiyi yol da səma dairəsi boyuncadır".
Qədim cığır düşmüsənni heç,
o cığır ki, canı orlər keçiblər –
vaxtindən qabaq qırılmış orlər,
sığınacaqlarını su basmış orlər?
Onlar Allah'a deyirdilər: "Bizdən uzaq ol!"
Düşünürdülər: Mətanətli nə edəcək onlara!
O işi onların evini nemətə doldurdu;
pislərin uydurması, ol çek yaxamdan!

Dindarlar (mominlər) görüb sevinəcəklər,
tomizlərən güloçk onların qismətinə:
həqiqəton qırılıb yağılarınzı,
qalanlarını da alov aparıb!
Ah, dostlaş Onunla – xeyir görərsən;

bu yolla nemətə çatarsan.
Ah, telimlən Onun ağızıyla,
qəlbino hekk ele Onun sözlerini!

Metanətini axtarsan, işin düz getirecek;
çadınınla təqsiri uzaq edəcəksen,
altunu toza sayacaqsan,
Ofir definəsini bulaq daşı bilecəksen,
Mətanətliyə
üzüne gülümseyən qızıl-gümüş olacaq;
zira Mətanətli olacaq sonin sevincin,
və üzünə Allaha doğru qaldıracaqsan!
Sen Onu çağırısan – hay eşidəssən,
vədlerini yerine yetirecəksen;
her şey qərarınca olacaq,
yollarının üzerinde parlayacaq işıq.

Bir kəs alçaldılmışa, "Ucal!" deyecəksən –
üzü tutqunlaşanı da xilas edəcək;
təqsirsiz olmayıçı da bələdan qurtaracaq,
sonin əllerini temizleməklə sağaldacaq!"

23-cü FƏSİL

Və İov cavab verib dedi:

"İndi de hələ eks gedir nitqlərim;
menim nitqimin üzərində eli ağdır Onun!
Ah, eğer tapa bilsəydim Onu men,
Onun taxtı önünde dayanardım!
Öz işlərim barode danışardım Ona,
ağzımı delillərlə doldurardım;
bilmək istərdim ki, O ne deyr mənə,
öyrənmək istərdim cavabım!
Tam güçüylemi apardı O, mübahisəni?
Ah, yox! Təki baxayıd! O mənə! (Baxsa – bəsimdi.)
Onda haqlı olan Onunla mühakimə oluna bilerdi;
men de ömürlük azadlıq əlde edərdim.

Budur, şorqa torəf gedirəm, O işə yoxdur;
 qarbo gedirəm – gözümə deymir O;
 şimaldamı foaliyyətdədir – görmürem Onu;
 conubda gizlənirmi – anşdırı bilmirəm!
 Ona iso mənim yolum bollidir;
 Qoy artısan məni qızıl kimi – təmizəm mən!
 Ayağım onun yolunu tutub gedir daim,
 Onun yoluna əməl eləmişəm, çıxmamışəm yolundan,
 Onun ağızından çıxan vəsiyyətlərden
 geri çəkilməmişəm,
 Onun sözlerini sinəmə yığmışəm.

Ancaq O qorara golmişə –
 Onu sözündən kim döndərəcək?
 Üraryı necə istəyirə, ela do clayı O.
 Belə ki O öz hökmünü yerinə yetirəcəkdir;
 Kim bilir, fikrində hələ nələr tutub!
 Odur ki, qorxuram Onun cöhərsindən;
 ağlıma gotirəndə dəhşətliyim!
 Hə, Allah ölüzdür üroyimi,
 Mətanotlu do qorxuya sarsıdib məni;
 zira məni bu zülmat udub,
 zülmət bürüyüb üzümü mənim!

24-cü FƏSİL

Niyo mühakimənin müddətinə
 müyyəyon etməyib Mətanotlu
 və ondan haqlı olanlar niyo
 Onun gönflorını görmürər?
 Yaman adamlar mərzi pozurlar,
 malları qovub aparrı, öz yanlarında otarırlar;
 yetimlərin eşşoyını aparrılar,
 dulun olsindən altrişar inayını – girov adıyla;
 yoxsulu yoldan itəleyib yixırlar,
 yer üzünən bütün ezabekşəri gizlənməlidir!

Bax, çöleşəyi kimi cölliyyə gedir onlar,
 yazda (düzde) özlərinə və uşaqlarına
 yem axtarırlar;

onlar öz tarlalarında keçirmirlər biçini,
 pis adamın üzümünü yiğirlər.
 Çılın-çılpaq, bürüncksiz geceleyirərlər onlar,
 soyuqda geymekçün de geyimləri yoxdur;
 dağlarında yağışdan islanırlar,
 qayaya qışılıb sıgnmacaq axtarırlar.
 Yetim (körpe) döşdən dərtlib ayrırlar,
 yamanlar diləncəndən de girov alırlar.
 Yoxsullar lüt gözirlər,
 ac-acına dorz daşıyırlar;
 divar sürgüsü arasından yağı sıxıb çıxırlar,
 salxımdan şire çəkdikleri halda,
 özleri tamarzıdırular.

Şəhərdən adamların iniltisi eşidilir,
 öldürülənlərin ruhu köməye çağırır;
 Allahsa bunun qarşısını almır!

Onların arasında işiq düşmənləri var;
 onlar Onun (Allahın) yolunu bilmirlər,
 Onun açdığı ciğnırı getmirlər.

Şəhər alatoranında qatil qaixır,
 yazıçı, yoxsulu öldürür;
 Gecəyən uğurluğa çıxır,
 zinakarın da gözü qaralığın düşməsini gözleyir,
 o düşünür: "Qoy gözler görməsin məni!"
 və üzündən perdo asır.

Qaralıqda lağım atırlar,
 gündü zlörsə gizlenirərlər evlərində,
 işığa tamam nabəuledirlər;
 çünki sehər onlarcın zülmetden pisdir,
 zil qaralıqsa xoşdur onlara!

O, suyun üzündə yüngüldür!
 Onların torpaq payı lenətə gelsin,
 üzümlükleri becerilməsin.
 Bahar suları kimi qumluqda yoxa çıxınlara,
 cohenənməlik günahkarlar yesin onları!

Qoy unutsun onu ana quçağı!
Qoy qurd-qus yesin onu!
Qoy xatirosi unudulsun!
Qoy ağā kimi sısim canının beli –
kim ki, övladsızı, doğmeyanı incidir,
dül arvada yaxşılıq elomır.

Öz qüdrotıyla güclüleri do yenən kimdirse,
Kimin ki, karşısında heç kas öz hayatıgün
arxayıń ola bilmir,
onları qoruyur, onlara dayaq olur,
gözleri də onların yolunu görür.

Qalxırlar yuxarı və yola çıxırlar!
Gücdən düşüb ölürlər hamı kimi,
oraqla biçilar sunbüllər teki.

Bela deyilmi? Kim mənim yalanımı aça bilər
və mənim nitqim heçə çıxardar?"

25-ci FƏSİL

Və Şuaxlı Bildad cavab verib dedi:

"Dövlət və qorxu Onun karşısına gedir,
Öz ucalığını ram edəninin karşısına!
Onun iğidlerinin sayı varmı,
və kimi işıqlatmır Onun işığı?

Allah karşısında necə doğular or
və necə təmiz ola bilər arvaddan doğulan?
Bax, ayn özü do işıqlı deyil,
Ulduzlar da natəmizdir onun gözündə;
özü do or – soxulcan
adam oğlu – güvədir!"

26-ci FƏSİL

Və İov cavab verib dedi:

"Zeife nece də kömək etdin sen?
Qüvvəden düşənin tutdun elindən!
Mödrik olmayanı ağla getirdin,
onlara sen gen-bol kamal yetirdin!

Kimin köməyile açdırın falları,
kimin nefesidir deyən üzüna?

Refaimleri titretme tutdu,
gurlayır burulğan və onun içindəkilor;
Onun (Allahın) karşısında cohannəm örtüsüzdür,
Avvadonun da örtüyü yoxdur!
Şimalı boşluq üzerinde yayan –
Yer küresini heç nedən asan –
suyu Özünүn buludlarına qatır,
buludsa parçalanıb tökülmür!
Öz taxtının üzünü örtən,
onun karşısını Öz buluduyla kesən
Allah burulğanlar üstündən xətt keçirir,
uzədr (bu xətti) işıq-zülmət sərhidinən!

Göyərin dayağı sarsıyr,
Onun tufanından dehşət duyurlar!

O Öz qüdrotıyla denizləri yerindən oynadır,
Öz fikriyle Rahavi param-parça elədi!
Onun nəfesi göyəri aydınlaşdır,
eli isə ilanı vurub öldürür!

Bax bunların hamısı
Onun yollarının yalnız ucudur;
Onun baresinde bize çatıbmı piçılı?
Bəs Onun qüdretinin ildürümü
kim dərk ede bilər?"

Və łoż öz mühakimələrini yürütməkdə davam edərək dedi:

"Hüququmu məndən almış Allaha,
qəlbimi sindirmiş Mətanətiyyə olsun;
nə qədər ki, nəfəsim gəlir,
və Allah nəfəsi burumdadır,
ağzımdan yalan (söz) çıxmayaq,
dilimə yalan (söz) gəlməyəcək!"

Sizi haqlı sayım? Yox, olmaz əsla!
Nə qədər ki, sağam – dönmərəm sadıqlıyım;
düğünlüyüüm saxlamışam, vermərəm əldən;
hayatımı ürəyim möşərə çekməz!

Qoy qatil sayılsın mənim düşmənim,
və dinsiz adınsın üstüme qalxan!
Allah götürüb ruhunu alanda
dönyünün ümidi nəyə qalacaq?
Allahın qüdrəti cədəcəkmi onun səsini,
bəla onu haqlayanda?
Mətanətli barədə təsəlli duyacaqmı,
dar ayaqdı Allahı (köməyo) çağıracaqmı?
Göstərərəm sizə Allahın olindokını;
Mətanətinin necə horəkət etdiyini
gizlətmərəm sizdən.
Bir də ki, siz özünüz də gördünüz hər şeyi;
bos bu qədər boş sözlər nəyə gorəkmiş?

Allahın yamana veracayı bu
zorakının Mətanətidən görəcayı budur:
oğulları böyüyəcək sanki qılınca altda,
onun törmələri çörəkən doymayaçaqlar;
ondan kim qalacaqsə – ölümü qismət olacaq,
dum arvadlar onun üstündə ağlamayaçaqlar;
qum kimi gümüş de yıqlıa,
palçıq kimi geyim tikso,
o hazırlayacaq, ancaq bunlar möməno çatacaq,
onun gümüşü də təmiz olanın qismətidir!

O öz mənzilini qurur hörüməç kimi,
gözətçi özüne dam yapan sayaq;
varlıtek yatacaq, oyanacaq dilənçitək:
gözünə açında görəcək ki, heç ne yoxdur!
Dəhşətlər saracaq onu sel-si kimi,
Gecə aparacaq onu qasırğa –
Şərq küləyi tutacaq onu,
üstüne cumacaq aman vermədən,
nə qədər çalışsa, xilas ola bilməyəcək!
Yalnız el cələyəcəklər,
fitə basacaqlar onu arxadan.

Bele! Gümüşün mədəni var,
qızılıçın de küre var,
demiri yerden çıxarırlar,
misi daşdan (süxurdan) eridib alırlar.
Zülmətə insan son qoyacaq,
her şeyi öyrənəcək –
zülmət daşyla ölüm kölgəsini de.
Mədençilər qapalı camaatdır,
gözəmən uzaqlarda xəndek qazırlar,
adamlardan uzaqlarda terpərlər.
Taxılı eməle getirən torpaq
içəridən odlı qazıqlanıbdır:
onun daşlarında sapfir yatağı,
ve qızıl zərrələri var.

Bunlara gedən cığın qartal da bilmir,
çalağan gözü de görməyib onu,
onu tapdamaib dikbas vohşidə,
şir balasının da ayağı deyməyib ona.
Qranitə vuruşur insan,
dağları kökündən qoparır,
qayamı yararaq yol açır –
bütün qiymətli daşlar ona bəllidir;
o, bulaqların su basqısını tutub saxlayır
ve gizli inciləri üzə çıxardır!
Bes müdriklik – onu haradan alaç,
bes kamal mədəni harda yerləşir!

Ona aparan yolu bilmeyir insan,
Canlı alomında onu tapmazsan.
Girdab deyir: "Məndə o yoxdur!"
Dəniz deyir: "Məndə o yoxdur!"
Onu qızılı əvəz vermirlər,
gümüşlə də aña bilmozsən;
Oşır modon də alammasın onu,
nə damarlı əqiq, nə lyapis-lazur ona əvəzdür;
altunla, çiniylə ödmənzən o,
qıymırlı qablar da dayışmak olmaz;
nə morcan sayılar, nə büssür onun müqabilində,
kamalın bəxşisi incidən üstündür;
ondan qiyomsızdır Kuşit topazı,
xalis qızılı da verməzlər onu.

Bəs müdriklik – onu haradan alaç,
bəs kamal modonı harda yerləşir?

O bütün canlıların gözündən gizli,
göydə uçan quşlardan gizlidir.
Avvadon və ölüm deyirlər:
"Onun barosunda yalnız söz eşitmışık,
o da ucundan-qulağından"
Onun yolunu bilən o bir Allahdır,
onun yerini tokca o bilir,
zira yeri, qurtaracaqlarına qədər O görür ancaq,
göyələr altında nə varsa – Ona ayandır!

O, küləyo qüvvət verəndə,
suların axın hoddini qoyanda,
yağışa qayda yazanda,
ildirmili buludlara yol çizanda –
bax onda görüb, saymış onu.
Sinəmiş onu və yaratmış onu (müsəlikliyi)
və insana buyurmuşdur:

"Allahdan qorxmaq – müsəliklikdir,
şərədən uzaqlaşmaqsa – kamaldır".

29-cu FƏSİL

Və ʃov öz mühakimələrini danişmaqdə davam edərək dedi:

"Ah, kaş Allahın amanında olduğum
keçmiş günlərim, aylarım olaydı!
Başım üzerinde çaraq yandırdı,
onun işığında zülməti yarib keçirdim;
gənc yaşlımdakı kimi olaydım,
Allah menim çadırına rohm etdiyi,
Mətanətinin hole monimlə olduğu,
ətrafında uşaqlarının atılıb-düşdüyü,
ayaqlarını südə yuduğum çağlar,
qayalarдан menimcün
zeytin yağları süzülen çağlar olaydı!
Şəhər qapısına çıxanda mən,
meydan ortasında oturanda –
gənc oğlanlar məni görək gizlənərdilər,
qocalarsa qalxıb ayaq üstə qalardılar.

Öyanlar qarşısında susardılar
barmaqlarını dodaqlarına sıxaraq;
ağsaqqalların nitqi tutqunlaşdırı,
dilleri udlaqlarına yapışardı.
Məni eşidən qulaqlar köks ötürərdi,
məni gören gözler – məni öyərdi!
Çünki mən çığrın yoxsulu xılas edərdim,
köməksiz yetimə kömək durardım;
əzəb çəkənin xeyir-duasını qazanardım,
dul qadın ürəyi mənde təsəlli tapardı.
Həqiqət – cübbəm olmuşdu monim,
ədalət – başımın çalması idi,
kora – göz idim,
yerimezə – ayaq.
Dilənciye ata idim,
tanımadığım adamın işinə ağıl ilə girişərdim,
qanunsuzluq edənin çənesini qırdırmı,
onun dişindən qurtarardım qurbanın!

Düşünordim: Feniks quşu kimi
başa vurub ömrümü, ölorom yuvamda;
köklərim açıq idi suda,
şeylər qonur budaqlarına;
söhrötüm aşkilmir (qcocalmır)
olimdöki yayım (kamanım) möhkəmdir!

Qarşında susub dinliardilar moni,
sössizə sözümüz cəidərdilər;
monim sözlerimdən sonra çək-çevir kəsilərdi,
nitqim de şəh kimi onların üzərinə səpilordi.
Su daşqın kimi gözloyordilar moni,
az-az yağan yağışda olduğu kimi
ağzlarını açardılar:
man gülümseyəndə gözlərinə inanı bilmezdilər,
üzüm güləndə isə – eriyordı qomları!
Yollarını man müayyən edirdim – başçı kimi,
oyloşardım şah kimi döyüşü dostomin arasında,
ağlayanın kaderini qovardım.

30-cu FƏSİL

İndiso mənə gülürər, mondən
yaşca kiçik adamlar,
elələri ki, atalarını vaxtilə
sürümün itləriylə də tət tutmazdım!
Onların qol gücü – nedir mənimcün?
Onlarda heç güc də qalmayıb.

Ehtiyacula achiq üzüb onları;
quru sohraya qaçırlar onlar –
qatı qaranlığa, zülmət mülküno;
onlar kol-kos dibindən göyərti yiğirlər,
naz bitkisinin kökləri onların çörəyidir.
Adam arasından onları qovurlar,
oğurı üstə qışqırın kimi qışqırırlar üstlerinə,
məcbur edirlər ki, dərə oyuqlarında,
yer yarıqlarında, qaya çapılılarında yaşasınlar.

Cəngəllik içinde ulaşır onlar,
göyəm kolluğuna topalaşırlar,
yer üzündən bayra atılmış,
şərəfsiz, ad-sansız bir yığnaq kimi.

Gör kimlər üçün gülünc olmuş,
iyrənə oxumalar (mahnilər) mövzusuna çevrilmişəm!
Onlar məndən çiyerin, gen gəzirler,
gözümüz qabağında tüpürməkdən utanırlar;
çünki O menim kədərimi kəsib ki,
onlar da qarşında örüş-örkən açıblar!

Sağında uşaq-muşaq dayanır,
ayaqlarını bir-birine dolasmağa məcbur edir,
meni murdar bir dövrəye salırlar (alırlar);
qarşında da yolumu pozurlar (yoldan sapdırırlar).
hamisini da menim ölümümçün edirlər.
Onlar qarşını dayandıran da yoxdur!
İri bir yanqdan keçib yanına gəlirlər,
hər şeyi qırıb tökərək üstüme cumurlar;
dehşətlər mene qarşı durur;
böyüklüyüm sənki külək aparır,
bulud kimi çökilib qurtuluşum.

Ruhum uçub (axıb) gedir məndən,
initili günler qaplayır məni;
gecələr sümüklerim göynəyir,
meni gəmirib yeyənlər yatmaq bilmirlər.
O, (Allah) berk-berk yapışır paltarından,
öz köynəyim kimi bürüyür məni,
meni palçıqa basır,
men de toza, torpağı dönürəm.

Çağırıram, Sənse (Allah) hay vermisən mənə;
dayanıram – baxırsan men tərofə!
Menimcün cəllada dönmüsən,
ağrı ellərinə döyürsen məni;
sovurub küleyə vermisən məni,
tufanda elənin itmeye məhkum elemisən.

Bilirom axı: öltüö çokırson moni,
bütün dirilörin yiğışdı
sonevo (qabıro) çokırson.

Ölonın üzörino olnı qoyacaqmı O,
bolaya düşüb yalvaranlar bağışlanmayacaqmı?

Mogor ozabkeşlo qomlonmodim mon?
Zavallı üçün ağrıcı qolbım.
Xeyir gözlüyorken şor çatdı mono,
ışık ümidiyordum, zülməto düdüüm.
İçrini qaynayır, rahatlığı yadırğayıb içormı;
Üzüntülü günör yetişdi mono.
Güños şüalarından qıralmadım mon;
adamlar arasında dayanıb ulayıram.
Çağqlıllara qardaş olmuşam,
sohra dovoqşularına dəst.
Üstündə sümüklerim tutqunlaşdır,
bürküdən sümüklerim qarsıyb;
sim soslori hıçkırığa çevrilib,
fleytə noğməsi hıçkırıqlı nidalara.

31-ci FOSIL

Gözlerimle şortloşmışım ki,
çızlara baxmasın.
Göylərdən Allahın hökmü nodır bos,
yuxarıdan Mətanətlının qorarı nodır?
Gümahkara yazılmayıbmı ölüm,
şor iş tutana golmoyıbmı bula?
Mogor O monim yolumu görmür,
bütün addımlarını sayırmıdmı?
Əgor mon yalan adamlarıyla gözib dolaşmışımsa,
ayığını biçliyo çakıbsa monı,
qoy doğju torozıdo çoxsınlor monı,
vo Allah görsün toqsızlıyımı!
Addımlıñ yoldan konara çıxıbsa,
ürəyim gözümün ardınca getmişso,
olımı lokolomışımsa,
qoy monim sopdiyimi başqası yesin,
naslımlıñ kökü kosılsın!

Əgor qadına uyubsa qelibim,
yaxın adam qapısında tələ qurmışsama,
qoy arvadım özgə üçün den üyütüsün,
onun üzörino başqaları oyilsın!
Zira bu iyrönclik və rüsvayçıhıq,
teşsir möhəşərə cozaqlanırlar,
özü de yandırıb kül eleyən oddur ki,
bütün varımı yaxardı.

Əgor qulumun,
monimlə möhəkəməyə düşmiş qaravaşımın
hüququnu tapdalaşımsa,
Allah qozəbino qarşı ne edərdim mon,
O monə baxanda mon ne deyordim?
Doğma botnde meni kim yaradıbsa,
onları di hemin Yaradan yaratmayıbmı?

Əgor dilençidən sədəqə esirgmişəmso,
dul qadın gözənlü nemləndirmişəmso;
əgor loxmamı tek yemişəmso,
ondan yetim payı verməmişəmso,
(uşaqlıdan o menim yanımda yaşayır atılı kimi,
o doğulan gündən bəri qayğısim çəkirəm);
yalvac ölen görüb,
çılpaq adama baxıb,
onun cismine heysilənmedişəmso,
onun bədənini menim qoyunlarının yunu isitmodise;
məhkəməde kōmoyimo çatan olacağını bilib
əgor yetimə ol qaldırımişəmso –

qoy ciynam küreyimden qopsun,
bileyim dirsekden üzülsün!
Ha, menimcün dəhşətdir Allah qozəbi,
men Onun böyükliyli ənlində duruş getirə bilmərem.

Əgor ümidiyi qızıla bağlamışsama,
"Dayağımsan!" – demisəmso defineye (xezineye);
varımı çox görüb sevinmişəmso,
çox servət yiğməgimla öyünmüşəmso;
Aynın necə işq saldığını,

Günoşin neçə yandığını görə-göre
ürəyimdə azib
öz olımı öpmüşəməs,
bunlar takziba layiq günah olardı,
çünki bunlar Allahdan uzaqlaşmaq demekdir.

Əgər düşmənimin ölümüne sevinseydim,
ona bəla üz verəndə şadlanıydım,
(axı mən böğazına yalanı rava görməmişəm,
onun heyatına lənət yağırdırmaga imkan verməmişəm),

əgər çadırında deyilmeyibso:
“Kim onun süfrasından tox qayıtmayıb
(axı yolcu açıq havada gecələməyi,
yoldan ötənə də qapım açıq olub) –

əgər günahımı gizləməməs Adəm kimi,
sinəmdə qışsurumu gizlətməməs
(axı onda gizlənərdim adamlardan,
qohumların qazobından çəkinərdim,
susar və qapıdan çıxmaga cürot etməzdim),
ah, qoy moni kim eşidir-eşitsin!
Budur mənim şikayətim! Ey Mətanətli, cavab ver!

Qoy mənim qeydimi yazsın İddiaçı!
Mən onu (qeydi) ciyinmədən gözdirər,
oklu kimi öz üzərimə qoyar,
bütün addımlarımı (ışımı, sırrımı) açardım
Ona (Allaha).
Xan kimi yaxınlaşardım Ona.

Əgər torpaq mənə qarşı qışqırıbsa,
torpağımı şirurları ağlayıbsa,
əgər haqqını ödəməyib onun barını yemişəmse,
əkinçinin ruhuna ağırlıq gotirmişəməs,

qoy zamimdə taxıl əvəzinə kol-kos bitsin,
arpa əvəzinə dolıcı (alaq otu) bitsin!”

İovun nitqləri qurtardı.

Və o biri üç kişi İova irad tutmaqdən çekindilər, çünki İov öz
gözündə haqlıydı.

Onda Ram tayfasının Buz soyundan olan Barax – Elin oğlu Eliu-
nun qəzəbi alovlandı:

onun qəzəbi İova alovlandı – çünki İov ele düşünürdü, ele bil
Allaha qarşı durmaqdə haqlıymış;

hem də üç dostuna alovlandı onun qəzəbi – ona görə ki, onlar
tekbiz edə bilmir və bununla da Allaha qara yaxmış olurdular.

Ancəq onlar İova danışanda Eliu susurdu, çünki onlar yaşa
Eliudan böyük idilər; lakin Eliu bu üç kişisinin eğzindən heç bir etiraz
eşidildiyini görəndə onun qəzəbi alovlandı.

Və Buz soyundan olan Barax-Elin oğlu Eliu cavab verib dedi:

“Menim azdır həle yaşam,
siz isə ahillaşmışınız artıq;
ona görə qorxub cürət cəlmirdim
qarşınızda biliyimi göstərməye.
Düşünürdüm: qoy yetkinlik (yaş) danışın,
ahlılıq versin kamal dərsini!

Ancəq yox! Adamda yaşayan (iş gören) Ruh,
Metanətiden gələn iħarn adama ağıl verir:
heç də ağılı olmurmış əldən düşənlər,
dülzülü başa düşən qocalar deyilmiş.

Odur ki, deyirem: menə diqqət edin,
sizer öz biliyimi açın!

Budur, sizi dinləməyə hazır oldum mən,
ağlı saçmağınızı gözleyirdim –
siz deyecəklərinizi götür-qoy edinca.

Ancəq sizer diqqət eden kimi:
Görдüm ki, heç biriniz İovu tekbiz etmediniz,
onun dediklerine etirazınız yoxmusu!

Deməyin ki, "Müdrikiyə çatmışıq!"
Onu insan deyil, Allah ifşa edəcək!
Nitqində o mənə müraciət etmirdi;
mən onu sizin sözlərinizlə gətirməzdəm ağla.

Susdular, cavab vermadan daha,
daha sözləri qalmamışdır.
Onlar susublarsa, nəyi gözleyirəm mən?
Dayanıblar, etiraz eləye bilmədən.
Bax mən də öz növbəmdə cavab verərəm,
öz fikrimi bildirərəm;
çünki nitqlə doluyam,
içərimdə ruhum yeri dardır.
Budur, içəriyərim, gizlədiilmiş şərab kimidir;
təzə tuluq kimi desilir onlar!

Danişib özümü yüngülləşdirəcəm;
ağzımı açıb cavab verəcəm.
Həq kəsin üzüna baxmayacaq,
heç kəso xoş golməyə çalışmayacaq;
çünki bacarmıram bunu –
əks halda, öldür məni, Yaradanım!

33-cü FƏSİL

Ha, eşit nitqimi, lov, mənim
vo bütün sözlərimə diqqət elo!
Bax, açıram ağzımı,
dilim xirtdayımdan terpenir!
Qəlbimin açılığı dili golur,
ağzımdan xalis biliklər axır!

Məni Allah ruhu yaradıb,
Motanotlinin nefisi yaşadır məni.
Bacarırsan, cavabımı ver,
məni təzkib etməyə hazırlaş!

Bax, məni də Allah yaradıb, səni də,
mən də həmincə torpaqdan yaranmışım.
Mənim qarşısında qorxub çəkiniṁrisən,
olim sonincün ağır olmayıacaq.

Ho, qulağıma piçıldayırdın,
sözlərin həlo də səslenir qulağında:
"Men temizəm, günahsızam,
toqırsızım, heçiqətsizliyə yadam;
O (Allah) isə mənə qarşı yollar arayır,
meni özüne yağı (düşmən) elan edib,
ayağımı kündəyə salıb,
her addımumu izleyir!"

Bax sen həqsizsan, al cavabını:
axı Allah insandan ucadır.
Niye Onunla böctəlisib deyirsən:
O heç də her sözüme cavab vermər?

Allah bir dəfə deyir sözünü
ve sözü (həmsöhbətinə) çatmadıqda
ikinci dəfə deyir:

özü də yuxuda, gecə vaqıelerində,
adamlar yatıb özlərini unutduqda,
onları mürkü basdıqda –

bax onda açır O, kişilərin qulağını,
telqinlərini onlara həkk eləyir ki,
adəmi pis fikirlərdən çıxındırsın,
onun dikbaglılığını yox ełəsin,
ruhunu girdablardan,
hayatını qılınc ağızından qorusun.
Kişi (adam) yə xəstəlik yatağına salınmaqla,
amanlısız sümük ağırlarına duçar edilməklə
ağlındırırlar;
heyatına çörək yadlaşdır,
dadlı nemətləri təbi çekmir;
canı-cismi əriyib itir,
avveller gözlə görünməyən sümükleri çıxır,
ruhu sonevə (məzara),
heyati – ölüm yerinə yaxınlaşır.

Ancaq onun tərefini saxlayan bir Məlek varsa,
ya mindon biri ona zəmin durarsa,
adəmi düzüyə alışdırın zəmin,

o homişə adama qıymaz və belo deyər:
 "Onu xilas elə ki, tabuta girməsin;
 man onun avazına girov tapmışam!"

Onda onun bədəni çiçək aqıb gəncələşəcək,
 cavanlığı qayıdacaq özüne;
 o da edocok, Allah da keçəcək təqsirindən,
 şadlananları Öz üzünü göstərəcək,
 kişiyyə haqqını (dülüyüntü) qaytaracaq.
 O kos da adamların qarşısında oxuyub deyəcək:
 "Günah eləmisi, düzü öymişdim,
 ancaq O emalıma görə vermedi mənə:
 ruhumu ölməkden xilas elədi,
 Həyatım da işlı dünəyada qaldı!"
 Bax bütün bunları edən Allahdır,
 insan iki dofa, üç dofa yaradır ki,
 onun ruhu solub saralmasın,
 özü də dirilər arasında parlaşın.
 Diqqət elə, lov, dincə məni;
 man danışan zaman son sus!
 Söz tapşan, irad tut mənə,
 sonin düzüyüntü həvəsle boynuma allam.
 Tapa bilməsanın ağar, mənə qulaq as;
 Sus ki, man Sənə müdriklik dəri verim!"

34-cü FƏSİL

Və Eliu davam edərək dedi:

"Ey müdriklər, dinlöyin mənim sözümü,
 siz də ey biliklilər, mənə diqqət yetirin!
 Axi damaq taamı daddığı teki,
 qulaq da sözün dadımı bili.

Öz aramızda hüquqlarımızı müəyyən edək,
 baxıb görək xeyir nedir, nedədir!
 Bax, lov deyir: "Mən haqiyam,
 haqqımı olımdan alıbdır Allah.
 Hüquqda məni aldadıblar,
 təqsizsiz olduğum halda, sağalmaz yara almışam!"

Başqa bir yerde de saymazlıq su kimi içen
 İov kimi birisi varmı,

Sər oğullarının yoluyla getməyə
 hazır olan günahlılar dəstəsi varmı?
 Axi o deyir ki, "Fayda yoxdur
 insanın Allahla dost olmasından!"

Odur ki, eşidin, müdrikler,
 ağıllı adamlar, məni dinişəyin!
 Allah şərden uzaqdır,
 yalanə yaddır Metanetimiz:
 zira O, insana emeline görə verir,
 kişini tutduğu yola uyğun sona yetirir.
 Həqiqətən Allah ayrlıq eləmir,
 mühakiməni eymir Metanetli;
 Ona torpağı (yer üzünü) kim tapşırıb,
 ölkələr halesini kim qurub?
 Öger O Öz üreyini Özüna doğru çevirseydi,
 Öz ruhunu ve nefesini geri götürseydi,
 o saat hər cür cism əller
 və insan toza dönerdi!
 Ağlın var ağor qulaq as mənə,
 nitqlərimin harayıym eşt!
 Həqiqətən düşmən olan yaradib qura bilərmi?
 Dindar – Qüdrətlini nəde təqsirləndirirsən?
 Şaha deyir O: "Sən qanıçənsən!"
 Əyanlara deyir: "Sizde düzülük yoxdur!"
 O, hökmətlərin tərəfini saxlamır,
 varlığını yoxsuldan üstün tutmur:
 axı onları hamisini Özü yaradıb.
 Bir an keçir, gecəyən ölürlər onlar,
 kütlələr gerileyir, çıxıb gedirlər,
 güclü de müqavimətsiz təslim olur.
 Zira adamların yolu üzərində göz olur O
 və onların hər addımını görür!
 Ele bir qarənlıq, elə qatı zülmet yoxdur ki,
 orada canilər Ondan gizlənə bilsinlər.

Zira Allah məhşerine gəlmək vaxtı
 insançın müəyyən eləməyir O;
 sorğusuz sarsıdır hökmülləri,

başlarını qoyur onların yerinə.
Ha, O onların işinə göz qoyur,
bir gecədə heç çəvirir,
rüşvəyçiliq dirayınlara bağlayır,
camaatın gözü qabağında cozaçılandırır –
Ondan uzaqlaşdıqlarına,
Onun bütün yoluñunu öyrənmediklərinə görə,
belə ki, ozilonluların inilti sesi Ona çatdı,
voxuslarım ah-ufurın O diqqət etdi.

Öğər O dınməsə - Onu kim qınayır?
Öğər O Öz üzünü gizlətə - kim edər aşkar?
Onunsa qayışlı adamlar və xalqları haqqadır,
istioy kıl, xalqı tərəf salanlardan
bir dönük şahlıq eləməsin.
Allah şən deməlidirimi ki:
"Günah eləmişəm, daha elemərem,
man bir seyi bilmirəm, sen öyret mənə,
daha şər iş tutmaram;
taqsırkar bilirənsən man məni, evəz verərəm,
höküm verən sənəson, Mon deyiləm?"
Kamallı adamlar deyərlər mənə,
moni diniqliş olan hor müdrik deyər:
nası-nası danışır löv,
onun nitiqi ağla yaddır.
Qoy sona qədər löv azab çəksin,
şor kişiye layiq cavablarırylicən:
çünki o, taqsırın günahı da əlavə edir,
yanınızda istehzayla gülib əl çalır,
Allaha qarşıdırı sözlərin sayını artırın!"

35-ci FƏSİL

Ya Eliu davam edib dedi:

"Bunumu heqiqöt sayırsan sen –
deyirsen: "Allaha qarşıyam – haqqıyam!"
Dedin ki, "Mənə faydası nə,
nəfi nədli günahsızlığın?"
Öz nitiqməlo cavab vermek isteyirəm –
Sənə ya sənlinə birgə sonin dostlularına.

Göylore bax bir, səmanı seyr et;
göy buludları – sendən ucadır onlar.
Günah iş tutanda, sen Ona ne cleyirsin,
ve öz teqsirini artıranda Ona zərərinə olur?
Senin möməniyyin Ona ne verir.
O senin elindən ne alırsın?
Senin günahın özüne babbala toxuna biler,
insan oğlu üçündür senin düzülvün!

Onlar (insanlar) çoklu zoraklıklardan
ozab görürler,
hökmlülerin elinde zanyırılar;
ancaq heç kas soruşmur:
"Ham Allah, meni Yaradan,
bize geco noğmeleri boxer eden hanı,
bize kamal verib vohşilerden ferqlendiren,
müdriklik vermekle quşlardan seçən hanı?"

Onlar çağırır, Allahsa hay vermir,
çünkü onlar yamanca tekебürlüdürler.
Hamis inleyir, Allah eşitmii onları,
Gözünüm ucuyla da baxmr Metaneti onlara!
Çox da ki sen deyirsen, görmürüm Onu;
meşher Onun elindendir – gözle sen Onu!
Ancaq indi qazobını göstermeyeir O,
adamların dikbaşığını üzürlere vurmur;
odur ki, lov da gen açıb ağızını,
ağzına geleni dansıb müdám!"

36-cl East

Ve Elij davam edip dedi:

"Bir az gözle gösterim ki,
Allahın xeyrine olan söz de var.
Fikrime uzaqdan başlayacam,
ve Yaradanıma haqq qazanduracam.
Zira heqiqət menim sözüm yalan deyil:
qarsında dayanan bilicidir, sadədir!

Bax, qüdrətlidir Allah və O danmur ki,
kimlərinə güclü ağlı var.

Günahlıya isə yaşamaq haqqı vermir O,
əzizlənlər qaytarır öz haqlarını;
məmənlərdən nozərini kəm eləmir,
onları şahlar arasında taxta çıxardır –
belələriyse həmişəlik yüksəlir!

Onlar zəncirlənəndə isə,
iztirab koməndində inloyändə –
O onların əməllərini özərlərə göstərir,
Günahlarının necə cəxaldığından xəbərdar edir,
ağla gəlmək üçün açır qulaqlarını;
Təqşirdən çəkinməklərini buyurur.
Əgər onlar buna eidiib özlərini yüksəldirsələr,
heyatlarını xoşluqla başa vururlar,
ömr illəriyse – sənəklə keçir;
eşitmədikdə isə ox yarası alıb eyişirlər,
kamalsız qalaraq ölürlər.

Ancaq dönlüklor üroklərində qəzəb gözdürirlər
və Onun dorgahında Onu çağırımlar;
belələrinin qılqları hələ gənclikdə ölürlər,
heyatları düşkünlər kimi yoxa çıxır.

Iztirab çəkoni iztirabla xilas eloyır O,
sixışdırılan adamların gözünü açır,
soni do çıxardı O, qarənlıqdan,
göz işləməz, manəsiz genişliyə buraxardı,
süfrəni bol nemətə doldurardı.
Ancaq san pislər kimi möhkəmə qurursan;
Qoy qozəbin səni saymazlıqda sürükləməsin
və duruya çıxməq ümidiñindən şirnikləmə:
Sonin bütün var-dövlətin,
bütün qızılın, bütün qüdrətin
Onun nayıno görək?
O geconi arzulamağa cəsərət etmə
ellərin öz yurdundan gedəcəyi o geconi!
Saqın, şora doğru meyillənmə;
bununçun beləlayla sınaga çəkilərən.

Bax, Allah Öz gücüyle de ucadır,
Ona tay olası hamimiz varmı?
Onun yolunu qabaqcadan ciza biler kim
ve Ona kim deyə biler. "Haqıqızsan?"
Düşün, gör Onun işlərini,
neco söhretləndirmek gerek!

Bütün adamlar onun əməllərini görə bilerler,
adamlar bunlara uzaqdan baxırlar.

Bax, Allah böyükdür, dərk edə bilmerik biz Onu,
Onun yaşılmı bilmək olmaz.
O, su damcılarını özünə çekib
sonra yağış kimi yandıranda –
buludular irmaq kimi axıb tökülr,
bol-bol yağır adamlann üstüne.
Buludların erimesini,
Onun çadırının ildirim şaqquşusunu
kim görə biler?
Ve budur, O artıq işq yayır,
yene suların menbeyini bağlayır.
Bu yol ilə qidalandırır O, elli, -
bol-bol yemər yetirir.
İldirimi Öz elində saxlayır,
kimi vurmağı ona qabaqcadan tapşırır;
şimşək Onun qezebindən,
tufan Onun çığınlığından xəber verir.

37-ci FƏSİL

He, bundan menim ürəyim esir,
ve atılıb sinəmden çıxır;
esidin onun sesinin gurultusunu,
Onun ağızndan uğultular qopur!
Bütün göylər boyu Onun gurultusuya
ve ildirimiylə doldurur –
ta yer üzünün sonuna qeder.
İldirim ardınca şimşək – böyüklik sası;
O, şimşəyi boğmur ki, diqqətləri cəlb eləsin

Allah Özünün səsiyənə ocaq gurlayır,
möhəşəm işlər tutur ki, biz bilmərik onu.
O, qara buyuranda: "Yerə yağ!" – deyir,
ya da yağışa, leysana omrə cloyəndə
adamların olıncı möhrünү vurur
ki, hamı Onun işindən hali olsun;
onda vohşilər kahalarına çokılır
və öz kahasında yixılıb yatar.

Onun moskonından qopur tufanlar,
külöklər quzeydən şaxta götürür;
Allah nefosündən buzlar yaranır,
su ənginlikləri bərkirir.
Yaxud buludları nomişliklə doldurur O,
və onlardan incilər səpələnir.

Bütün bunlar dövr cleyir,
Allahın istəyilə şökildən-şəklo düşür,
Onun buyurduğu kimi golir
adamlar yaşayan torpaqlar;
Gah onun torpağına qırımcı kimi doyır
Gah da Onun rəyincə – rohm kimi yağır.
Buna diqqət elo, İov.
Allah işlərinin hüsnünü anla!
Bilirsonni onları Allah necə yerböyer edir,
buludları ildirümlə necə işqlandırır?
Bilirsonni buludlar necə dalğalanır?
Bulur bılıkla Dolu Olanın möcüzələridir!
Cənub külüyi torpağı isidən cıngda,
Ey son, sonın geyimində istilonen kas!

Sən onunla birlikdə soma qurdunmu –
tökən güzgü kimi möhkəm somanı?
Öyröt bizo ki, nə deyək Ona:
zülmət golir,
fikirlərimizi əlaqələndirə bilmirik.
Monim dediklərim Ona danışlıbm?
Monim sözlərimi kim çatdırıb ona?
Budur, artıq buludlar işığı söndürdü,
ancaq tufan qalxıb qovacaq buludu.

Quzeydən qızılı parılı yaxınaşmaqdadır;
Allahın verdiyi şöhrət qorxundur!
Metanotlidir! Dərk edəmmərik biz onu:
gündə de, heçiqətde de O böyükdür,
xeyirle zengindir, incitmez heç kəsi.
Buna görə de hamı Ondan qorxsun görek!
Zira uca ağıl yiylərəne baxmayır O".

38-ci FƏSİL

Və İlahi tufan içindən cavab verib İova dedi:

"O kimdir belə, içibəş nitqləriyle
işlərimizi qaralayır?
Kemərini möhkəm çək bağla, kişitək dayan –
Men soruşduqca cavab ver bir-bir!

Men Yeri yaradanda son hardaydın?
Danışana, son ki, biliklisən!
Onun (Yerin) həddini kim müyyəyen etdi? Desənə!
Onun üzərində pərdəni kim çökdidi?
Onun dayaqları haraya buxarlanıb,
onun güşə dəşini kim qoyub,
səhər ulduzları ne vaxt dillənib,
bütün Allah əğulları haçan şənlenib?

Denizi darvaza (bənd) ilə kim saxlayıb –
o doğma yer tekindən qaynayıb çıxanda?
O vaxt buludlardan ona don biçen Men idim,
qarənfil pərdəsində onu Men bükdim,
Özündən ona hədələr təyin etdim,
qapı və bənd qoydım
ve dedim: "Buradək yeter, irəli olmaz;
öz dalğalarını burada qaldır!"

Ömründə səhərə emr vermişəm heç,
sübħün yerini müyyəyen etmişəm ki,
o, Yer üzünүn qurtaracığını da bürüsün
və günahkarları Yer üzündən süpürüb atsın?

Torpaq da gil kimi möhür götürür,
bozaklı cübbənin tikmo-naxışı kimi olur;
günahkarlardansa işq geri alırm
vo faraqat durmayan ol sarsıldırt!
Son uçurumdan çıxan bulağa gedib çatmışonm
donızların dibiyla yerimisonm?
Ölüm qapıları qarşında açılıbm,
zülmət qapısını görmüşonm?
Yerin genişliğini göz öntüñ gotirmışonm?
Əğor hor şeyi bilirson, danış!
Dünya sakınlarının məskənинo
gedən yol hardadır,
vo qaranlıq yeri haradır?
Son yoqın onun hüdudlarına girmışon
vo onun evinə aparan cığrı tanışırsan?
Son bilirson! Axi o vaxt doğulmuşsan
vo ömür günlerinin sayı tükonmazdır!

Qar xolvotxanasını görmüşonm heç
Dolu xolvotxanasını görmüşonm?
Qaranlıq zamanlarçın saxlayıram onları –
döyüş vo mühəriba günü üçün!
Külüklorin ayrıldığı yer haradır
vo şorq qasırgasının yolu hansıdır?
Sel-suların axıb getirməsi üçün
axr qolunu kim açır
vo ildırım saçan buludların yolunu
müyyəyan edir ki,
onları boy atmağa sövq etmək üçün
adam yaşamayan torpaqları,
vo ins-cins olmayan sohranı suvarsıns,
yabani çölləri su ilo doyuzdursun.

De görək, yağışın atası varmı,
şeh damcılarını yaradan kimdir?
Kimin botmindən çıxır buz?
Göylər qırovunu töredən kimdir?
Daş kimi donub borkiyır sular,
donızın üzü da borkiyır.

Yeddiqardaş bürçünün düyüünü vura bilersenmi
Kesilin buxovunu aça bilersenmi?
Zodiak bürcleri heyvanlarını
vaxtında tesvir edə bilersenmi,
Ayi bürçünü (diş) asym)
balalarıyla aparsanm?
Göyərin nizamnamesini bilersenmi,
Yerde onların qanunlarını təsdiq edərsenmi?
Buldu öz sosinle çağırı bilersenmi
ki, bol-bol su gizletsin səni?
İldirimlərə çaxmaq emri verərsenmi,
onlar sənə deyerlərmi: "Biz burdayıq!"

Qaraleyəlik müdrikiyi kimdən öyrenib,
xoruza kamalı kim verib?
Kim öz müdrikiyi ile buludları sayır
ve göyərin tutulgunu kim cirir,
toz no zaman palçıqə dönür
ve torpaq topaları bir-birinə yapışır?

Dişi şirə ovu sənmi verirson,
öz kahalarında yatan vaxt,
yaxud pusqu zaməni kolluqda gizlənəndə
sır balalarını doyuran sənmişən?
Qarqa balaları ağız açıb Allaha yalvaranda,
yem axtarın tapmaya
qarğanın yemini kim hazırlayır?

39-cu FƏSİL

Dağkeçisinin (köpərin) doğduğu vaxtı bilisenmi?
Doğan xallı maral bareðə qayıq çəkirsonm?
Onların ağıraqay olduğu aylan sayırsanm
vo doğacaqları vaxtı bilisenmi –
onlar ne vaxt çökerek balan doğurlar,
öz azablarından azad olaraq?
Onların töremesi güc toplayır,
dağılışır vo bir daha geri dönənlər.

Zubra sərbəstliyi kim verib,
çöleşşayının (vahsi eşşayının) ipini kim açıb?
Mən bu cəsək üçün sohranı məskən,
boşa şoranhıqları ev elanışom.
O, səhor hay-küyünə gülür,
çarvadər çığrtısı ona tanış deyil;
o, dağlıarda özüne yem axtarır
hər nə gəyortı (ot) tapsa, sevinir.

Kəl sənə qulluq etmək istərmə,
sonin tóvlando gecələrmi?
Yamaçda soninlo yer sürmək üçün
onun başına ip salıbmı çəkərsən?
Onun gücündə bel bağlayırsanmı,
öz işini ona etibar etlaysanmı?
Əminənmi ki, o, dənəni sənə qaytaracaq
və onu sonin anbarına yığacaq?
Leylək, yuxuda qırğıtök uça bilməsə də,
dəvəqüşünün şən-şən qanad çalmağı var.
O öz yumurtalarını torpağa salır,
onları qızmaq üçün qum üstə qoyur,
unudur ki, ayağı doyib sindirə bilər,
yaxud çöl heyvanları təpələyib əzər.
O öz balalarına da amansızdır,
özgə qışlara olan tek.
Onların ito biləcəyindən qorxmur,
çünki Allah onu müdriklik verməyib,
əsirgəyib ondan düşüncəni.
Ancəq o qalxıb yüyülməyə başlıdıqda
at da, atlı da gülünc voziyyətdə qahr!

Atlara gücü sonmə verdin,
onların boynuna yahı sonmə hördün,
çayırtı kimi hoppanmağı sonmə öyrətdin?
Onun burun porolorından qopan
finxırtı qorxundur!
Oynaqlayıb o, dırnaqlarıyla toz qaldırır,
döyişə qacarəq gücünü göstərir;
o, toroddùd eləmər, qorxuya gülür,
qılından qaçmaz o!

Onun üzərində oxdan cingildəyir,
nizə ve mizraq parlayır.
Qızğun finxırtıla tozu udur o,
şeypur çalınanda başını yüksəmə olmur!

Şeypur harayı altında o kişnəyir: "Hi-ha-ha" –
vuruşmanın iyini uzaqdan alır,
başçıların çığrtısını
və baraban harayını uzaqdan eşidir!

Qızğun (qırğı) sənin roynəcmi qanad çalır,
güney küleyində qanadını geniş açaraq?
Sənin sözünləmi uğub qalxır qartal,
yükseklerde qurur öz yuvasını?
Onun məskənidir qayalar,
gədik və uçqunlar – gecə sığınacağıdır;
aranad baxıb görür öz yemlərini,
gözərləri uzaqlara dikiil.
Onun balaları qan içir,
harda leş varsa – oradır yeri!"

40-cı FƏSİL

Və İlahi cavab verib İova dedi:

Mətanətiyyə tənə edən Onunla
yenəni deyişəcək?
Qoy Allahı qınayan özü Ona cavab versin!"

Və İov cavab verib İlahiye dedi:

"Bax men miskinəm, nə deyim Sənə?
Əlimlə yumaram ağzımı!
Bir dəfə danışmam, irad tutmaram bir də;
Həc iki dəfə də – daha etmərəm!"

Və İlahi tufan içindən cavab verib İova dedi:

"Çək, bağla belini, ar kimi dayan;
Men soruşacam, sense cavab ver!

Özünü temizle çıxarıb,
moni toqşırıldirmekçün
Mənim möhkəməmi yox etmək istərsənmi?
Ümidin Allahinkına uyardımı,
Allah kimi ildirimlər qəxdırı bilərsənmi?
Onda özünü böyüklik və ad-sanalı bəzə,
ozəmətə, təmtoraga bürün,
qızılçıqlığını göstər,
bütün tokabbürələri gör və ram et!
Bütün dikbaşlara bax və alçalt onları,
pisləri yero yux (six),
hamisini birgo yero göm,
üzlərinə qarənlıq çökdür!
Onda Mon də öyərəm soni,
sonin sağ olin də üstümdə olar!

Bax: Mon soni yaratdığım kimi yaratdım Begemot;
Öküz kimi o də ot otlayır.
Gör onun belində necə qıvvat var,
Halo qarın ozələlərinin möhkəmliyinə bax!
Onun quyruğu sidr (ağacının) budağı kimi yellənir;
paçaq (sağrı) damarları bir-birinə hörülüb.
Qılçası mis boru kimidir,
sümüyüssə polad mil kimidir!
O – Allah yollarının başlangıcıdır,
öz həmcinsləri üzündə şahlıq etməyə yaradılıb;
zira dağlar ona bac götürir –
dağlarda oynasın heyvanlarla birlikdə.
O, lotos çıçaklıyında üzəmb yatar,
bataqlıqda-qamışlar içinde gizlənir;
Lotos congəlliyi büriyün onu,
bulaq başındakı söyüdlər üstüne oyılır,
kükəräy sellər qorxutmaz onu,
gurlayan sular xirdəyinə çatsa da.
Gözüna yaxın yerdən onu kim tutə bilər,
kim burnuna qarmaq sala bilər?

Nohəngi qarmaqla tutə bilərsənmi,
tilov ipinən dilini sixa bilərsənmi?
Burnuna onun cöp soxa bilərsənmi,
çənosunu tikənla deço bilərsənmi?

Bu zaman o sənə yalvarımı bol-bol,
üreyini yumşaldan sözler deyərmi?
Səninlə bağlaşmaya girermi
ki, ömrüük sənə qui olsun?
Qusla oynayan kimi oynarsanı onuna,
xanım qızları oyləndirmekçün
bağlarsanı ol-ayagini?
Baliççılər onun alverini eðərlərmi,
comədineyi xanəneyəllər arasında bölerlərmi?
Nizəyələ onun derisini,
baliççi congəliyə başını deşe bilərsənmi?
Ona ol qaldır
və yadında saxla: bu – sənin son torpeñisindir!

41-ci FƏSİL

Yaxşı bax, ümidişlər aldadır sonı:
onun yalnız görkəmi səni yixmazmır?
Onu döyüşə çağrı bilən qorxmaz adam yoxdur;
Bəs Menim qarşımı kim çıxı biler?
Məni kim üstəleyə, pay-püşə yüyenləye biler?
Axi bu gøy qübbəsi altında ne varsa –
hamısı Menimdir!

Onun qüvesinin tesiri,
əzalarının gözəl uyarlığı bəredə
danışmaqdən özümü saxlamayacaq.
Onun palterinin eteyini kim qaldırı biler,
onun ikiqat zirehini delib keçə biler,
Onun cehəngini aralaya bilen varmı?
Onun dişlerinin düzümü – dehşetdir!
Bu düzümün sıraları ləngərlidir,
möhəkəmce bir-birinə sıxlıqlıdır,
bir-birinə kip bağlanıbdir,
bir-birinə uyğun biçimlənib, rahatlanıbdir –
aralarından yel de keçə bilmez!
Onlar cərgə-cərgəyə sıxlışaraq,
elə birləşiblər ki, açılmaz bir-birinden.
O asqranda işiq saçılır,
Gözərləri dan yerinin işiqi kimi,
onun ağzından alov dalgalanır,
etrafına qıçılıcm sepeñenir!

Burun deşiklerinden buğ (buxar) fışırır,
paqqapaq qaynayan qazan kimi,
onun üflomisi kömür közördür,
onun xırtdayından od çıxır!

Onun gordonindan qüvvə yağır,
qarşısında dəhşət yüyür;
onun bodonı möhkəm qurulub,
elə bil tökmodı, bir əsməsi belə yoxdur;
ürəyi daş kimi bərkdir,
dəyirməndəstok sortdır.

O ayağa qalxdıqda pəhlivanlar titrəyir,
qorxudan ağlılarını itirirler!
Onu vura bilorsonmı? Qilinc tablaşmaz –
ona doyon nizo, cida va ox sinar;
o, damırı saman sayır,
misi ağac püfəsi hesab edir!

Oxatan onu qova bilməz,
o, sapand daşın püfa hesab clayıır –
toppuz da onunçun püfa hesabındadır,
nizo vityltisi məzoləndirir onu!
Qarmanın altı kiromit kimi diş-diş,
o, lili üzərinə tapan (mala) tok yatır;
donizi qazan kimi paqqıldamağa möcbur edir,
lopaları (dalğaları) qaynayan ağıya döndörür –
bunların ardındından onun izinin işgi golir,
sanki donızlıların dibə çallaşıb!

Yer üzündə bərəbori yox:
O, qorxubilməz yaradılıb.
Bütün ucalara baxan odur;
Bütün maqrurların şahidir!"

42-ci FƏSİL

Və İov cavab verib İlahoyə dedi:

"İndi bildim ki, Son hor şeyi bacarırsan
vo sən qarşı durmaq – olmaz!"

O hansı kim sonedir ki, korlayıb işleri
ağlısız-aglısız nitqörlöyle?

Ha, Son qoriba şeylər danışdırın –
mənim bilmədiyim,
mənə müyəssər olmayan, böyük mətbəblər.
İndi məni dinle, mən danışım,
Sorusduqlarımı aydınlat mənə!
Mən Sənin yalnız sorığını almışdım;
indiso Səni gözümü görürəm,

bunun namına geri çəkilirəm,
başına kül, torpaq töküb təvbe edirəm!"

Allah bu sözleri İov dedikdən sonra Temanlı Elifaz söyledi Allah:

"Mənim qəzəbim coşur sənə ve sənin iki dostuna; çünkü siz
mənim barəmdə Mənim qulum İov kimi həqiqəti danışmadınız! Ona
göre də yeddi dana və yeddi qoyun götürür. Mənim qulum İovun
yanına gedin, öz adınınə hər cür qurbanlar verin ve qoy Mənim
qulum İov sizinçün dua etsin, zira Mən yalnız onun duasını qəbul
edirəm ki, Mənim qulum İov kimi Mənim haqqında həqiqəti danış-
madığınızda gərə Mən sizi rədd etməli olmayıam!" Və Temanlı Elifaz,
Şuaxlı Bildad, Naaməli Tsofar gedib Allahın buyruğunu yerinə yetir-
di. Allah da İovun duasını qəbul etdi.

Və İov öz dostları üçün dua edəndə Allah-taala İovun yolunu
geri döndərdi; və Allah İovun nəyi vardısa, ikiqat artırdı. Onda onun
bütün qardaşları, bütün bacıları, bütün evvəlki qohumları onu yanına
gəldilər və onun evində onluq çörək yedilər, ona acıdlar.

Allahın izniyə onu qaplaşmış olan bütün şərə görə ona təselli ver-
dilər; və hərəsi ona bir kesita qızıl və hərəsi bir qızıl üzük bağışladı.

Allah isə İovun aqibətini başlangıçına nisbetən daha çox alqış-
ladı: onun on dörd min qoyunu, altı min dəvesi, min cüt qoşqu öküzü
və min baş dişi eşşəyi oldu.

Və onun yeddi oğlu, üç qızı oldu: və onlardan birinə Qumru,
ikincisine Darçın, üçüncüsünə Ənlik adını verdi; və Yer üzünün heç
bir yerində İovun qızları qəder gözəl qadın tapmaq olmazdı. Atası
da onlara qardaşlarıyla bərabər vərəsə verdi.

İov bundan sonra daha yüz qırq il yaşadı və öv uşaqlarını, uşaq-
ların uşaqlarını gördü – ta dördüncü soya qəder. Və İov hayatdan
doyaraq, qoca yaşlarında öldü.

NƏÇMƏLƏR NƏÇMƏSİ

1

¹ – Solomonun nəgmələr nəgməsi:



² – Qoy onun (kişinin) ağızı məni öpsün!

³ – Zira sənin nəvazisin şərabdan dadlıdır!

³ – Sənin xoşça ötərli yağ sürtmeyin.
Mavi zeytun yağıdır sənin adın,
Bundandır qızların sonı sevmeyi.

⁴ – Cəlb eylə manı! Qaçaq səninlə!

– Şah məni öz yatağına apardı!
– Bize xoşdur, şənlonərik səninlə,
Şərabdan artıq öyərik nəvazışını –
haqlı sevmişik sonı!



⁵ – Mən qarayam, ancaq gözələm,
siz ey Qüdsün qızları!
Kedarin alaçıqları kimi,
Solomonun örtükleri kimi –

⁶ – Baxmayın ki, qarayanızam,
gün bir az yalayıb məni –
Qardaşlarım bir az açıqlanıblar mənə,
üzümlüye göz olmağı tapşırıblar –
Öz üzümlüyümü işe qoruya bilmemişəm.



⁷ – Sən danış mənə,
qəlbimin eşqi,

Naxırı harada otarısan,
Günorta dincelmək üçün onu hara aparırsan?
Sənin yoldaşlarının daldalandığı
örtükler altında gizlenməyim kaş!

⁸ – Nabelədən yollarə əgar,
sen ey gözəl qadın,
Qoyun ciğirləriyle çıx,
otar öz oğlaqlarını
Çoban alaçıqlarında.



⁹ – Fironun cəng arabasına qoşulan madyana
benzədirem, isteklim (qız), səni.

¹⁰ – Sənin yanalarınızı tana bezəyir,
boynunu – boyunbağı.

¹¹ – Biz sene qızıl tana,
gümüş muncuq düzəldərik.



¹² – Çar süfrə başında şenlənerkən
menim nard çiçeyim etir saçırı.

¹³ – Sevdiyim oğlan menimcün
memələrimin arasında gecəleyən etir buxurdanıdır.
¹⁴ – Sevdiyim oğlan menimcün En-hedu üzümlüklerində
yaşıgotu çiçəkləyidir.



¹⁵ – Sevdiyim (qız), sen ne gözəlsən,
ne gözəlsən,
Göyerçindir gözlerin sənin!

¹⁶ – Sen ne gəyəksən, sevdiyim oğlan, ne xoşsan mənə,
Yatağımız da çiçəkdir bizim.

¹⁷ – Evimizin damı – sidrlər,
Divarı – sərvlərdir.



- 1 - Men düzlerin nərgiziyəm,
dərələrin zanbağı!
 - 2 - Sevdiyim qız rəfiqələri arasında
tikanlar içində zanbaq kimidir!
 - 3 - Meşə ağacları içinde alma ağacıdır
sevdiyim oğlan tay-tuş içinde!
Men (qız) onun kölgəsində oturmuşdum,
onun meyvəsi dadlıydı mənimçün.
 - 4 - O (oğlan) məni şənlək evinə saldı,
üzərində onun bayraqı – eşqi ucaldı!
 - 5 - Meyvəylə məni cana gətirin,
almayıla canımı möhkəmləndirin,
Çünkü naxoşluğum eşqdendir.
 - 6 - Oğlanın sol qolu başının altında,
sağıyla – qucub o məni,
 - 7 - Ey Qüdsün qızları, size and verirəm
çöllərin ceyran-maralının canına,
Səsləməyin, oyatmayın
eşqi – özü (yüxudan) oyanmayıncı!
 - 8 - Sevdiyim oğlanın səsi!
Budur, yaxınlaşır,
Dağlara dırmaşaraq,
Təpələrdən aşaraq.
 - 9 - Sevdiyim (oğlan) ceyrana bənzər,
ya da cavan marala.
Budur, dayanıb o,
divarımızdan o yanda,
- ❖

Pəncərələre baxır,
barmaqlı arasına göz gəzdirir.
 10 - Sevdiyim (oğlan) dil açır mənə, deyir mənə:
 "Qalx, ezzizim,
mənim gözəlim, çıx (otaqdan)!
 Axi qış ölüb daha,
 Yaşlılar kesib, varib gedib tay,
 Yer üzü çičəkleyir,
 Quşların neğmə çığı gelib.
 Qumru quşlarının səsi gelir biz tərəflərdən.
 Əncir ağacı encirleyir,
 Üzüm tenəyi xoş etir yayır.
 Qalx, ezzizim,
 mənim gözəlim, çıx (otaqdan)!
 Mənim qumru quşum dağ derəsində,
 asma qaya altındadır,
 Qoy görüm üzünü,
 qoy sesini eisdim,
 Axi sənin sesin şirin,
 üzün gözəldir ax!"



- 15 - Tülük balası tutun bizimçün,
balaca türlük balası tutun,
Onlar bizim üzümlüyü korlayır,
axı üzümümüz həle yetişməyib!
- ❖

- 16 - Sevdiyim oğlan mənə verilib,
ona verilmişəm mən;
zanbaqlar arasında dolaşır o.
- 17 Həle gün eyilmeyib,
kölgələr yerindən terpenmeyib.
Geriye teles,
ceyran kimi, ezzizim (oğlan),
Ya da gənc maral kimi qaç,
Beter yüksəkliyində.

¹ Bolke rəfiqələr öz dostları olan oğlanları nəzərdə tuturlar? (tarcüməçi).

III



- ¹ — Geceler uzunu axtarmışam (qız deyir) yataqda sevgilimi qelbimle.
Axtarmışam, tapmamışam.
- ² Durub şəhərə çıxacağam,
küçələrə, döngələrə baxacağam,
Sevdiyim oğlani qelbimle axtaracağam.
Mən onu axtarmışam, tapmamışam.
- ³ Burada gözətlər saxladılar məni
şəhərə baş çəkərkən (onlar):
“Siz mənim qəlbən sevdiyimi görmədiniz?”
- ⁴ Onlardan azacıq aralanan kimi
tapdım qəlbən sevdiyimi,
Yapışdım əlindən, buraxmadım,
Anasının evinə gətirdim onu,
doğma daxmaya gətirdim.
- ⁵ Ey Qüdsün qızları, sizə and verirəm
çöllərin ceyran-maralının canına,
Səsləməyin, oyatmayıñ
eşqi — özü (yuxudan) oyanmayınca!



- ⁶ — O kimdir sohradan çıxır
tüstülonan direk kimi?
Ətirlili mirra və rayihəli papiros,
gətirilmə tənbəki çəkən kimdir?



- ⁺ — Budur Solomonun yatağı,
Onun otrafında altmış kişi var,
İsrail övladı kişilərdən.

¹ Görünür, golin gətirilərkən rəfiqə qızlar torofindən oxunarmış (*tərcüməçi*).

- ⁸ Onların hamısı qılınc qurşayıb,
döyüş hazırlığı keçib,
Her birinin sağımı üstdə qılınc var —
gece dehşətləri ehtimalı ile.



- ⁹ — Çar özüne Livan ağacılarından
gəcəvə hazırlatdırıb,
¹⁰ Direkləri — gümüşşən,
Söykənəcəyi — qızıldan,
Oturacağı — qıpırımızı,
Gecəvenin içini işe Qüds qızları
məhabətli doldurmuşlar.
- ¹¹ Çixin, qızlar, çar Solomona tamaşa edin,
Toy gündündə anasının verdiyi tacə baxın,
ürek sevinən gün¹.

IV



- ¹ — Əzizim, sən nə gözəlsen,
nə gözəlsen,
göyərçindir gözlerin sənin!
Duvaq (baş örtüyü) altından çıxan
saçların —
Gilead dağlarında qaçısan
keçi sürüsü.
- ² Sənin dişlerin — cimizdirilməkdən gətirilən
qırılmış qoyun sürüsü,
Onların hamısı ekiz doğmuş,
içlerində yox qısır,
- ³ Al-qırmızı sapdır dodaqların,
gözəldir ağzin,
Duvaq altından görünən
paçal nar² kimidir yanaqların,

¹ Görünür, boy gətirilən vaxt onun dosları torofindən oxunarmış (*tərcüməçi*).

² Yetişib partlamış nar (*tərcüməçi*).

- ⁴ Boynun gəyo ucalmış
Davud qullası kimi,
Min-min qalxan düzülüb otrafına –
hamısı döyüşü qalxanı,
⁵ Qoşa momələrin – bir cüt maral körpəsi,
əkiz ahudur sankı –
Azib zanbaq arasında.
⁶ Gün eyilmeyinco
kölgə yerindən torpənməz,
Mirra biton topaya qalxacam,
ətirli bitkilər dağına,
⁷ Əzizim (qız), var əndamın gözəldir,
səndo qüsür yoxdur.



⁸ – Monimlə Livandan, nişanlım,
Monimlə Livandan göl!
Amanın, Senirin, Hermonun
zirvosından bax aşağırlara!
Şir sığınacaqlarından,
bəbir dağlarından bax!



⁹ – Son məni oxladın, bacım, nişanlım,
Birçə baxışla oxladın,
Boymundakı birçə muncuqla,
¹⁰ Sonin nəvazişlərin elə gözəldir,
bacım, nişanlım,
şorabdan çox ötdür,
Sonin sürtdüyün yağların ətri
balzamdan yaxşıdır,
¹¹ Dodaqların balı axan
arı patoyıdır, nişanlım,
Dilinin altındakı
bal ilə süddür,
Geyimlərinin ətri
Livan ətirləri kimidir.

- ¹² Qapalı bağsan, bacım, nişanlım,
qapalı bağsan, gözü bağlı bulaşsan!
¹³ Şənilin çəməniyin – meyvesi şirəye dolmuş narlıqdır,
Xinalıqdır, narlıqdır!
¹⁴ Narla zoferan,
Air (bataqlıq zanbağı) ve darçın,
Ətirli bitkilər,
Mirra və aloye (əzvay),
Ve bütünlükən yaxşı balzam!
¹⁵ Bağların quyuları
dirilik suyu bulağdır,
Livan bulağıtek!

¹⁶ Qalx, quzey küləyi,
güney küləyi, göl.
Yeller, esin monim bağıma,
qoy onun ətirləri yayılsın
– Qoy monim əzizim (oğlan) öz bağına girsin,
ordakı şirəli meyvələrdən yesin!
(V, I) – Men öz bağıma girdim, bacım, nişanlım,
özüme mirra yiğdim balzamlı,
Pətek balı yedim,
südü şorab içdim,
Yeyin, dostlar, için, mest olun, qohumlar!

V

- ² – Men yatmışam, ürəyimse yatmayıb...
Sevdiyim oğlanın səsi – qapımı döyür:
“Aç qapını üzümə, isteklim, bacım,
el dəyməmisişəm, göyərçinim,
Başım doludur şəhər,
qırırmı tellərim gecə damcılaryla!”
³ – Xitonumu (gece köynəyimi) soyunmuşam,
onu yeniden geyməyəcəm ki!

- Ayaqlarımı yumuşam,
yeniden çirklemdir deyiləm!
 + Sevdiyim (oğlan) olini
qapının arasından uzadı –
bundan menim bütün içərin oynağa getdi.
 5 Durdum qapını açam üzüne,
əlindənse mirra damcılarıydı,
Barmaqlarında axan mirra
cəfənin tutalmasını etirleyirdi.
 6 İsteklimin üzünə açdım qapını –
İsteklimsə yoxa çıxdı, gizlendi,
Onun sözlerindən nefasım tutuldu,
Axtardım mən onu, tapa bilmədim,
çağırdım – hay vermedi!
 7 Şəhəri dolaşan gözətçilər
mənə rasi göldilər.
Məni yaraladılar, döydülər,
Şəhər qalasının gözətçiləri
bürcünçimini dərtib aldılar.
 8 Yalvarıram sızə, Qüds qızları,
sevdiyim (oğlan) qarşınızça çıxsa,
Ona nə deyacəksiniz? Deyin ki,
sevgi xəstəsiyəm mən.
 9 – Göycəklər içinde sənin nədir göyçeyin,
ey on güzel qadın,
Göycəklər içinde nədir göyçeyin,
niyə sən bize bunca yalvarısan?
 10 – İsteklim ağ və alyanaqdır,
min oğlan içinde seçilər:
 11 Üzü xalis qızıl (kimidir),
qırınm teli – palma salxımı,
quzğun tok qapqara,
 12 Gözləri göyərçin kimi,
su axarında,
Süd içinde üzüb,
daşqın yanına qonur.

- 13 Onun yanaqları etirli otlar leki kimi
etir yayır,
Dodaqları – içində mirra axan
qırımızı zanbaq,
 14 Əlleri – qaş-dşa tutulmuş
qızıl esa,
Qarnı – tünd-göy daşlarla haşıyelenmiş
fil sümüyü,
 15 Qiçları – altın dayaqlı
mərmer direkdir,
Onun siması – Livan kimi,
o, sidi kimi gözeldir,
 16 Damağı şirniyyat,
bütünlükle özü – fərəhdir!
Beledir menim isteklim,
dostum beledir,
Qüdsün qızlan!

VI



- 1 – Hara getdi senin isteklin,
ey on güzel qadın,
Hara meyilləndi senin isteklin,
axtarrıq seninle birge!
 2 – İsteklim öz bağna endi,
etirli otlar lekine –
Bağda bir az gezmek,
Özüne zanbaqlar üzmek üçün.
 3 İsteklim mənə verilib,
mense – ona verilmişəm,
O zanbaqlar arasında dolaşır.



- 4 – Gözəlsen, xanım, sen başkənd qəder,
Qüds kimi göyçəksen,
Və bayraqdar alay kimi qorxuncsan!


- 5 Məndən gözünü o yana döndər,
mənə qalib gəlibdir
Gilead dağından qaçışib golən
keçi sürüsütök saçların sonin.
6 Sonin dişlərin – cimizdirilməkdən getirilən
qoyun sürüsü kimidir,
Onların hamisi əkiz doğubdur,
içorisində də dölsüz yoxdur,
7 Duvaq altından görünən yanaqların
paçal nara bənzəyir!



- 8 – Onlar, çariçalar almış nəfərdir,
səksən də kəniz,
qızılsara – saysızdır.
9 Təkcə o – mənim el dəyməmiş göyərçinim,
Təkcə o – ləkəsiz qızdır
doğma ana yanında.
Rəfiqələri görəndə
ona ağ gün dilədilər,
Çariçalarla kənizlər
onu toriflədilər:
10 – Bu kimdir, şübh şəfəqi kimi gəlir?
Gözəldir – Ay kimi,
Ləkəsizdir – Güneş kimi,
qorxundur – bayraqdar alay kimi.



- 11 – Qozlu bağa endim ki mən,
vadidən qalxan dağlara baxam,
Görom meynələr yaşıllaşdıbmı,
narlar çıçıklayıbmı.
12 Öyrəno bilmədim –
ruhum moni sürükləyib saldı



qalib gelmiş döyüş arabasının altına:
qayıt, qayıt, şulamlı qız,
qayıt, qayıt, qoy baxım (sənə)!

- (VII. 1) – Yallı oynuna baxan sayaq
şulamlı qızə baxmaq nəyinize gərək?

VII



- 2 – Ayağın ne göyçəkdir səndəl içinde,
xanım qız!
Sağrılarının bükkükleri –
usta əlinden çıxmış qurşaga bənzər,
3 Gobeyin – şərbət dolu
deyirmi fincadır,
Qarın – qızılı zanbaqla haşıyelenmiş
buğda topasıdır,
4 Memelerin – qoşa maral körpəsi,
əkiz doğulmuş ahu,
Boynun – fil sümüyündən qülle,
Gözlerin – Bat-rabbim qapıları yanındakı
Xeşbon nohuru.
5 Burmun – Aram karşısındaki
gözetçi qüllesi,
6 Başın – Karmel dağı kimi,
saçının birçəkleri – purpur təki al,
Yer altında çar əsir alındı.



- 7 – Sən necə gözəl, necə şirinsən,
sevgi, ey eys-işrət qızı!
8 Senin o qamətin palmaya bənzər,
döşərin – üzüm salxumina,



9. Men dedim: Palmaya dırmaşacağam,
salxımın gilosından tutacağam.
Qoy sonin döşlerin üzüm salxımı kimi olsun,
nafesin alma qoxusun,
10. Damağın dadlı şorab dadi versin!
– O həqiqətən istəklinə tərəf axır,
Yuxuda olanların dodağında eriyir.



11. – Men (qız) isteklimə qismət oldum,
o da məni istayır,
12. Gedək, ezişim cöllərə çıxaq,
dəyələrdə gecəleyək,
13. Səhərlər üzümlüklərə çıxaq:
görök tənaklər yaşıllaşırı,/
Qönçələr açılırmı,
narlar çiçəkləyirmi?
Orda baxş elərem
nəvazışlərimi sənə,
14. Mandraqalarat tır saçır,
darvazamızın yanında çoxlu meyva var:
Həm nübədan, həm ondan qabaqı meyvədən
gotirmişəm sənə, manım isteklim!
(Qızdır bu sözləri deyən).

VIII



1. – Soni kim eləyərdi məne qardaş –
mənim anamın bəslədiyi qardaş,
Mən soni qapıda qarşılardım,
sarbolda öpərdim səni,
2. Özümlə gotirərdim səni,
öz doğma anamın evinə,
Ətirli şərablar və öz narının
şirəsini içirərdim sənə!



- ◆
3. – Onun sol qolu başının altında,
sağıyla qucub o meni,
Yalvaruram size, ey Qudsün qızları:
Niye sesleyirsiniz, oyadırsınız
eşqi – o özü oynamamış?

5. – Öz isteklisine söykenərək
səhradan gəlen o kimdir ele?
Alma ağacı altında oytadım seni –
(qızdır deyən)
anan seni doğub orada,
Doğman orada doğub.



6. – Məni qelbine hekk ele,
Əline möhürle!
Zira sevgi ölüm qəder güclü,
Qısqanlıq cehennem qəder ağırdır.
Od qoyub odlayır –
O (sevgi) Tanrı alovudur –
7. Cox sular sevgimi söndüre bilməz,
çaylar onu batra bilmez,
Kim mal-mülküylə sevgimi satın alsa,
Ona nifret çatar.



8. – Bir bacımız var,
Hele çıxmayıb döşleri,
Ona elçi geldikdə
bacımızcın ne etmeliyik?
9. O eger divar (qala) olsayıdı,
biz onu möhkəmledərdik
gümüş dişlərə.



O ogor qapı olsayıdı,
biz onu sıdr taxtasıyla
hasarlardıq.

- Mon elə qalayam,
döşlərim — qülləm,
¹⁰ Buna görə do o (oğlan),
mondo dayaq tapır.



- ¹¹ — Baal-Xamonda
Solomonun bağı vardi,
O, bağları gözotçilərə tapşırı.
Hor gözotciyo meyvo üçün
min qızıl pul verirdi.
¹² Monim bağımsa — özümdür;
səndon mənə, Solomon, min gümüş pul,
Meyvəni gözloyonlordanso iki yüz çatmalıdır¹.



- ¹³ — Bağlarda yaşıyan!
Dostlar eşitildər!
Qoy sonin səsini eşidək!
— Gizlon, ozizim (oğlan)!
Ahuya bonzə, ya da
Ötirli (ottalar biton) dağların
gone maralına!²

EKKLESİAST KİTABI

1-ci FƏSİL

- 1 Toplantıda Nitq Söyleyenin, Yeruşelimde çar olan Davidin oğlu-nun sözüdür;
2 Puçdan da puçdur, — dedi Nitqsöyleyen, — puçdan da puç, hər şey puçdur.
3 Bütün emeklerindən, Güneş altındaki bütün zəhmətlərindən insana ne fayda?
4 Bir soy gedir, bir soy gelir, Yerse qalır hemişə.
5 Güneş doğur ve Güneş batır, öz yerine telesir ki, Oradan yena çıxsim;
6 Güneyə qaçıր və quzeye burulur, fırlanır, fırlanır kükük öz yürü-sündə,
Və öz dairəsinə qaydır kükük;
7 Bütün çaylar denizə yürüyür, denizsə dolmur,
Çaylar haraya qaçırlarsa,
Oraya da qaçmaqdadırlar;
8 Hamisi — yorucu bir işdir, Heç kəs deye bilmir (ki, bu nedir),
Gözler baxır — doymur, qulaq eşidir — dolmur.
9 Ne olmuşduşa, o da olacaq, ne baş vermişdişa, yenə o baş verəcək.
10 Hərdən ne baredeşə deyirlər: baxın bu yenidir!
O işə bize qədər ölüb keçmiş yüzillərde artıq vardi.
11 Keçenləri xatırlamlılar — olacaq; işə sonralar gələn adamlar xatır-laya bilmeyecekler.
12 Mən, Nitqsöyleyen, Yeruşelimde çarlıq etmişəm,
13 Bu göyərlər altında ne iş vardisa, mən görmüşəm hamisini, Budur, onları hamisi ilgimdir ve küleyi torla tutmağa bənzəyir:
15 Əyriini düzəltmek olmaz, olmayan (şey) — sayılılmaz!
16 Özüme belə dedim:
Budur, men mendən önce Yeruşelimde kimlər olmuşsa, hamisindan çox bilgilik — müdriylik toplamışam,
Menim qəlbim bilgiliyi de, bilişləri de bol-bol görmüşdür.

¹ Rəfiqolori, yaxud golin özü xoşbəxtlik üçün qonaqlardan pul yıgrı (*tərcüməçi*).

² Boy golini duyuq sahri ki, gordok dalma çağırmaq domidir, golin do çağırır (*tərcüməçi*).

¹⁷ Verəcəm qəlbimi bilgəlik qazanmağa,
Ancaq çılgınlıq və səfəhliyi də öyrənməyə,
Anladım ki, bu da boş gırıcılıkdir,
¹⁸ Çünkü bilgilik artıraqa kədər də artur,
Biliyini çıxaldan qəmini çıxaldır.

2-ci FƏSİL

¹ Özüümə dedim: Gəlsənə sevincə sinayım səni,
Tanış ol ağ günlə!
Ancaq bunun özü də – boş şeymiş:
² Gülös barədə dedim: o, çılgındır,
Şənlonnomo haqqında: o nə oyun çıxardır?
³ Bədənimə şorabla öyləndirmək istədim,
Üräym bilgəliyində qaldısa da,
Səfəhlik də eləyim;
O vaxta qədər adam oğlunun
Bu Yer üzündəki qısa ömründə
Neco yaşamasının daha yaxşı
olduğunu dərk eləyim.
⁴ Böyük işlər tutdum;
Üzümlüklər saldım, evlər tikdim özümə,
⁵ Özümün çıçıklar, bağlar yaratdım,
onlarda meyvə ağacları ekdim,
⁶ Göllər düzəlddim özümə – onların suyuyla çəmənlerimi,
boy atan ağaclarımı suvardım,
⁷ Qullar, kənizləraldo etdim, ev adamlarım da vardi,
Məndən öncə Yerusolimdə olmuşların hamisindən
çox inək və qoyun olo gətirdim.
⁸ Qızıl-gümüş də topladım, çar və satraplardan xəzinələr də,
Müğənnilərim – hər iki cinsdən, rəqqaslarım, rəqqasələrim də
oldu.
⁹ Məndən öncə Yerusolimdə olmuşların hamisindən daha böyük
oldum (Bilgəlik də mənimləydi),
¹⁰ Gözüm nə istədi, ondan əsirgəmedim,
Qəlbimi heç bir sevincən saxlamadım:
Zira ürəyim əməlimdən fərqliənirdi –
Axi bu payların hamisi mənə öz əməyimə görə çatırdı!

¹¹ Ancaq əməlimin behrolerine göz gezirdim,
Üzərndə zəhmət çekdiyim işləre baxdım –
Hamısı əbes ve küleyə tor atmaqdır,
Güneş altında heç neyin xeyri yoxdur!
¹² Boylandım ki, bilgəliyə, dəliyiye, səfəhliyə baxım,
Zira çarın dalınca gedən ne bacarar? Öncəkilerin əlediklərini!
¹³ Ve gördüm ki, bilgəlik səfəhliyənə xeyirlidir,
İşləq qaranlıqlıdan xeyirli olan kimi:
¹⁴ Bilgenin gözü var, səfəhse qaranlıqla dolaşır,
Ancaq onu da dərk etdim ki, onların hamisini
eyni tale haqlayırlar.
¹⁵ Ve men özlüyümde düşündüm:
Meni də səfəhin taleyi haqlayacaqsə,
Ne üçün bu qədər bilgə oldum – müdrik oldum mən?
Ve men özüümə dedim ki, bunun özü də – əbəsdir,
¹⁶ Çünkü səfəhle birlükde bilgəni de heç vaxt xatırlamırlar,
Ona görə ki, gelecek günlərdə hamı çıxdan unudulacaq,
Necə ola biler ki, bilgə də səfəhle bərabər olsun?
¹⁷ Ve men hayata nifret əledim,
Çünki Göləyər altında tutulan işlər mene şər kimi göründü,
Çünki hamısı əbes ve küleyə tor atmaqdır.
¹⁸ Ve men Güneş altında üzərndə çalışdığım bütün işləre nifret
əledim,
Çünki o mədenən sonra gələn adama qalacaq
¹⁹ Ve kim bilir, o, bilgə olacaq, ya səfəh.
Ancaq menim emeyimə,
Özümü Güneş altında bilgə göstərib nədən ötrü
çalışımsa, ona yiyełənəcək:
Bu da – əbəsdir.
²⁰ Ve men Güneş altında hansı iş üzərndə çalışmışdım,
Onlar üçün ümidişizliyə qapıldım,
²¹ Çünkü əməyi bilgə, bacarıqlı, uğurlu olan adam vardi,
O ise öz emeyimə onu üzərndə zəhmət çekməyənə verecek –
Bu da – əbəsdir və böyük bir şerdir.
²² Güneş altında çekdiyi zəhmət qarşısında,
Əməyi və ürek iztiarları müqabilində
İnsana qalan nedir?
²³ Zira onun bütün günləri – kədər, qayğıları – dərddir,
Ürəyin gecə dincliyi yoxdur,

Hetta bu da – əbəsdır.

- ²⁴ Öz amayindən xoşal olması üçün
Yeyib-icməkdən başqa insanın qisməti yoxdur;
Ancaq bunulun belə, men gördüm ki, buna da verən Allahdır,
²⁵ Zira, yemiş olsa da, Allahsız kim bilər dadi?
²⁶ Zira özüne xoş gələnə o, bilgelik də verir, bilik də, sevinc də.
Suç işləyənə isə o, qayğı artırmış: yığmaq, toplamaq
Qayışı verir ki, topladığı Allaha xoş gələnə qalsın –
Bu da əbəsdır və küləyi torla tutmaqdır.

3-cü FƏSİL

- ¹ Hər şeyin öz saatı, hər işin öz vaxtı var Göylər altında:
² Doğulmaq vaxtı və ölmək vaxtı,
Əkmək vaxtı və akiloni çəkib qırmaq vaxtı,
³ Öldürmək vaxtı və sağaltmaq vaxtı,
Dağıtmak vaxtı və qurmaq vaxtı,
⁴ Ağlamaq vaxtı və gülmək vaxtı,
Hıçkırmak vaxtı və oynamaq vaxtı,
⁵ Daş atmaq vaxtı və daşı daş üstə qoymaq vaxtı,
Qucaqlamaq vaxtı və qucaqlaşmaqdan qaçmaq vaxtı,
⁶ Axtarib tapmaq vaxtı və itkiyə yol vermək vaxtı,
Saxlamaq vaxtı və sərf etmək vaxtı,
⁷ Cırmaq vaxtı və tikmək vaxtı,
Susmaq vaxtı və danışmaq vaxtı,
⁸ Sevmək vaxtı və nifrat etmək vaxtı,
Savaş vaxtı və barış vaxtı.
⁹ Yaradının bir şey üzerinde çalışmasından ona ne fayda?
¹⁰ Həllini Allahım insan oğluna təşprişdiği məsələni
mən başa düşmüşəm:
¹⁰ O hər şeyi öz vaxtında gözəl yaratmışdır,
Hetta əbədiyyat də qoymuş onların üzərkərinə,
Ancaq bu şərtlə ki, Allahın tutduğu işlər
Öncədən axıradək insana müyəssər olmasına.
¹² Öyrənmişəm ki, yeyib-icməkdən və heyatda
Xeyirxah işlər tutmaqdən başqa
Bir xeyir yoxdur insan üçün.

¹³ Ancaq birisi hetta yeyib-içir

və kefi əməkde görürse də, bu da – Allah vergisidir.

¹⁴ Bilmisəm: Allah ne yaradırsa – əbədi qalacaqdır:
Ona heç ne artırmış, ondan heç ne azaltmaq olmaz,
Allah belə yaradıb ki, qorxsunlar ondan.

¹⁵ Ne olubsa – daha ne var, ne olacaqdısa – olub artıq,
Yoxa çıxmışlarışa – Allah xartıb tapacaq.

¹⁶ Güneş altda bir də bunu görmüsəm:
Məhkəmə yerini – orada isə bedbəxtlik var,
Möminin yerini – orada isə suçular var.

¹⁷ Özlüğümde düşündüm:

Allah möminlər suçlunu birgə mühakimə edir,
Zira orada hər bir şeyin və hər işin öz vaxtı var.

¹⁸ Özlüğümde düşündüm:

Allah insanlar üçündür ki, onları maarifləndirsin,
Özleri başa düşsünlər ki, onlar yalnız heyvandırlar!

¹⁹ Zira insan oğullarının taleyi və heyvanın taleyi –
Onlar üçün eyni taledir:

O birilər öldüyü kimi, bu birilər də ölecek,
Hamı eyni cür nəfəs alır, insan heyvandan yaxşı deyil;
Çünki hər şey – əbəsdır.

²⁰ Hər şey oraya gedir,

Hər şey torpaqdan, hər şey də torpağa dönür;

²¹ Kim bilir ki, insanın ruhu göyə qalxır, heyvanın ruhu isə yerə keçir,
torpağa?

²² Men görmüsəm: öz işindən sevinməkdən böyük xeyir yoxdur,

Zira insanın qisməti də bundadır –

Zira onu kim getirəcək ki, sonra ne olduğuna baxsın?

4-cü FƏSİL

- ¹ Bir də men bu Goyler altında baş veren
hər cür zülmü görmüsəm: Zülm çəkənlerin göz yaşı axı
– onları teskin edən yox,
Güç – zülmkarın elindədir
– onları teskin edənə yox!
- ² Men çoxdan ölmüş ölüleri medh etmişəm,
İndi də yaşayan dirilərdən çox öymüşəm onları;

3 Ancaq bunlardan ve onlardan daha çok rəhmət olsun
 heç yaşamamışlara,
 Göyler altındaki pis işləri görmeyənləre.
 4 Gözdən keçirdim bütün zehməti – işin bütün uğurunu –
 Bu, bir adamın o biri adamı paxılılığından ibarətməsi;
 Bu da elə – əbosdır, küləyə tor atmaqdır.
 5 Səfəh adam elini salacaq yanna, yeyəcək özünü həsədle!
 6 Bir ovuc dinclik yaxşıdır
 Xisma-xisma fanilikdən ve küləyə tor atmaqdan.
 7 Yer üzündə belə bir fanilik də gördüm:
 * Kimsəsiz, yanında kimsəsi:
 nə oğlu, nə qardaşı olmayan da var,
 Onun zəhmətlərinin sonu yoxdur,
 Onun gözləri də doymayıb vardan:
 "Man kimden ötrü çalışıb özümü seadətdən mehrum edirəm?"
 9 İkilidə olmaq teklikdən yaxşıdır,
 Axi onların zəhmətinin yaralarını deyərlər olur:
 10 Zira yixılnda – qaldırırlar bir-birini,
 Bala odur ki, ancaq biri yixılır, qaldırımağa bir kimse yox,
 11 Ha, ikilidə yatmaq da – isidir onları; teklikdə necə isinəsen?
 12 Əgar kim birinə üstün golərsə,
 İki adam birlidə dayana bilar ona qarşı;
 Üçqəs eşilmiş sap da tezə qırılmaz.
 13 Yoxsul, ancaq ağıllı oğlan usağı – yaşı ötmüş, səfəh,
 Ehtiyatlılığı daha başa düşməyen çardan yaxşıdır –
 14 Axi uşaq zülmətdən çıxıb çarlıq edəcək,
 Bu isə çar monsobindən de dilənci olmaqçın doğulub;
 15 Gördüm ki, bütün canlılar – Göyər altında nə qədar varsa, hamisi
 Çarın yerini tutası uşaqla birlikkədir:
 16 Xalqın, öncədən olanların, sayı-hesabı yoxdur.
 Ancaq sonradan gələnlər də onun varlığına sevinməyəcəklər,
 çünki elə bu da abəs və boşça zəhmətdir.

5-ci FƏSİL

1 Allah evinə gedərkən addimina fikir ver:
 Yaxın get ki, eşidə biləsən, bu, səfəhərlə birlikdə qurban getir-
 məkdən yaxşıdır,
 Axi onlar, özləri də bilmədən şor töredirlər.

2 Dilin telesmesin ve vurmuxmasın üreyin
 Allah qarşısında söz deməye dayanarken:
 Zira Allah – göylerdədir, sənse – yerdəsen,
 Odur ki, nitqlərini qısa ele.
 3 Zira çoxlu qayğıdan dileklər töreyir,
 Axmaq adamın nitqi çoxsözlü olur.
 4 And içib Allaşa no söz vermisen –
 yubatmadan yerine yetir,
 Zira səfəhərlər bağışlamırlar: söz verdin – cle.
 5 Ved vermamak ved verib eleməməkden yaxşıdır;
 6 Qoyma ki, dilin səni suça batusın.
 Elçiye demə ki, səhv olub:
 Nitqinin sessinə niye qəzeblənsin Allah,
 Əlinin eməyi niye de batsın?
 7 Axi isteklər çox olanda – çoxlu da boş söz töreyir,
 Axi Allahdan qorxmalısan sen.
 8 Ölkəde yoxsullara zülm elədiyini,
 Mehkəmənin və doğrunun eyildiyini görən –
 Bele işləre təccübənləmə:
 Zira müdir izleyir müdiri, onları da – müdiriyyət;
 9 Yerin faydası – hər şeydədir: tarla çara da edir xidmet!
 10 Pulsevən puldan doymaz,
 Varyığan gelirində:
 Bu da puçluqdur.
 11 Sərvət artdıqa yeyən də artır,
 Bundan sonra yiyesinə no qalır? Yalnız baxmaq!
 12 İşleyənin yuxusu şirin olar – az da yeso, çox da,
 Varlıının toxluğu isə onu yuxuya dalmağa qoymaz:
 13 Yava bir azar var bu işqli dünyada –
 Yiyesinə baş beləsi: – qoruduğu var-dövlət!
 14 Ağır işlər ucbatından yox olacaq o sərvət,
 Oğul eməle getirən ona heç ne miras verməyəcək.
 15 Çünki ana bətnindən lüt geldiyi kimi de,
 Ele de qayıdaq, geldiyi kimi de gedəcək.
 Əmeyinə evez olaraq özüyle heç ne aparmayacaq.
 16 Bu da acı bir azardır:
 Hami, kim olur olsun, geldiyi kimi de geriye döner,
 Yeller aparacaq zəhmət çekmək ne gerek?

- ¹⁷ Büttün ömür günlerini qaranlıqda qalar o,
Qüssə-qəm, dərd-azar, kin-kidurət içinde!
- ¹⁸ Mən yalnız bunu xeyir bilmışəm:
Allahın verdiyi qısa ömrünün sayılı günlərində
Yaxşı yeyib-icmək, öz əməyindən xeyir görmək –
Kim no üzərində zəhmət çəkirə - görən xeyrini.
Çünki onun qisməti budur.
- ¹⁹ Hər kəs da belədir - Allahın xeyir-bərəket verdiyi hər kəs,
Onlardan bəhrələnmək imkanı verdiyi kəşlər,
Öz payını alıñ, öz əməyilə sevinsin –
Bunlar - Allah vergisidir.
- ²⁰ Çünkü keçmiş günləri anmağın anlamı yoxdur,
Çünki Allah ona əvəz olaraq öz qəlbinin sevincini pəy göndərir.

6-ci FƏSİL

- ¹ Işıqlı dünyada gördüğüm bir şər adamlar üçün böyük şöldir:
- ² Allahın xeyir-bərəket, şan-şəraf verdiyi,
Ürk istəyon hər şey verdiyi,
Ancaq bunlardan istifadə imkanı vermədiyi,
Varidatından özgölərin bəhrələndiyi adam;
Bu - puçluq və yaman yaradır.
- ³ Yüzlərə oğul-qız tördəib, uzun illər yaşasa da,
Neçə il yaşayır-yasasin,
Onun ürəyi öz sərvətiylə barınmışa,
Və ya onun definə baş tutmayıbsa,
Bəla düşünürəm: salınmış uşaq ondan işbəxtidir.
- ⁴ Çünkü o, puçluqdan golmişdir, zülmətə də qayıdacaqdır,
Adını da qaranlıq bürüyəcək,
- ⁵ O hətta Günsi də tanımıda, görmədi –
Bu yəna şüklüdür bax beləsindən:
- ⁶ İki dəfə iki min il yaşasa da,
Varidat görmədi –
Məgar hamı oraya qayıtmayacaq?
- ⁷ Adam, ağızı üçün çalışır, özüysə narazıdır:
- ⁸ Axı bilgonin səfəhdən üstünlüyü nədədir,
Həyatla üz-üzə dura bilən yoxsulunku nədədir?

- ⁹ Gözle görülen, ürəyin can atlığından yaxşdır,
Bunun özü də - puçluq və kükə tutmaqdır.
- ¹⁰ Neler olmuşdursa, adı da vardır artıq,
Bu adın ne olduğunu da bəlli dir:
İnsan özündən güclüyə dərtişə bilməz.
- ¹¹ Çünkü puçluğu artırın sözler bol-boldur –
Bunların insana faydası nedir?
- ¹² Bu puç ömrünün sanlı günlerində
İnsanın xeyri nedədir - onu bilən varmı?
O (insan) isə ömrüne sığınmışdır,
Çünki insana kim deyəcək ondan sonra
Bu Güneş altında neler olacağını?

7-ci FƏSİL

- ¹ Yaxşı ad yaxşı təsəllidən yaxşıdır,
Ölüm günüyə - doğum günündən.
- ² Ağlaşma yerine getmek qonaqlığa getmekdən yaxşıdır,
Çünki her kəsin sonu beledir,
Diriler bunu qəlbən unutmurlar.
- ³ Kədər gülüşdən yaxşıdır, çünki üz arıqladıqca qəlb helimləşir,
- ⁴ Bilgələrin üreyi ağı evində, səfəhərənki şənlik evində olur.
- ⁵ İnsan səfəhin türküsünü dinləməkdənse,
Bilgəden qınaq eйтse yaxşıdır,
- ⁶ Çünkü qazan alda yanın çırpinın çatırılı kimi, səfəhin gülüşü də:
Puçluqdur.
- ⁷ (Yoxsulluq haqsızlığının yaxşıdır),
Çünki aşırılıq bilgeni səfəhə çevirir,
Sədeqə isə üreyi zaylaşdırır.
- ⁸ İşin sonu özündən yaxşıdır,
Dözüm öyünməkdən yaxşıdır;
- ⁹ Kəderlənməye tölaşma, kəder səfəhərin sinəsində olur,
- ¹⁰ Deme ki: "Nəden öten günler indikilərdən yaxşı olubdur?",
Çünki bunu soruşağın bilgeliyindən deyil.
- ¹¹ İrsilə bərabər bilgilik - sərvətdir,
O hətta daha yaxşıdır Güneşi görən üçün:
- ¹² Çünkü bilgeliyə sığınmaq gümüşə sığınmaq kimidir,
Biliyinse xeyri budur. bilgeliyin biliklərinin ömrünü uzadır.

- ¹³ Allahın işlerine bax bir:
Onun oydiyini kim düzəldə biler?
- ¹⁴ Xoş gündə xoşal ol, pis gündə – anla:
Allah onunla yanaşı, bu günü də yaradıb ki,
İnsan özündən sonra heç no tapmasın.
- ¹⁵ Öz puç günlərimdə hor şeyi gördüm:
Öz ədalətində ölen adillər vardır,
Öz bədəxtliyində uzunömürli şorəfsizlər var:
- ¹⁶ Nə çox adil ol, nə də çox bilgə –
San nadən qorxmalısan?
- ¹⁷ Cox da şərəfsiz olma, səfəch də olma –
Günündən öncə ölmək neyinə gorok?
- ¹⁸ Yaxşılar, bu yollardan birini tutasan,
O birindən isə ol üzəməyəsən –
Allahdan qorxansa hor şeydən el üzər.
- ¹⁹ Bilgoyu şəhərin on güclüsündənə,
Öz bilgəliyi daha çox yarar,
- ²⁰ Çünkü Yer üzündə elə adil yoxdur ki,
Yaxşılıq eləsin, suç işləməsin.
- ²¹ Deyilən hər sözü də ürəyə salma ki,
Öz qulunun sənə necə söyüyüni eşitməyəsən –
- ²² Axi neçə dəfə olub, qolbən bilmisən ki,
Sən də özgəlori lənatlamışın.
- ²³ Mən bunların hamisini bilgəliyimlə sinamışam,
Düşünmüsəm: "Bilgo olacam",
– Bilgəlik – müdrikliksə məndən uzaq olub.
- ²⁴ Olan – uzaqda və dərində olub,
Elə dərində ki, onu kim axtarıb tapar?
- ²⁵ Çalışdım qəlbimi də öyrənəm, bilmə;
Niyoti, hikməti arayam, tapam ki,
Qaragünçülük – səfəchlilik, səfəhlilik – ağılsızlıq.
- ²⁶ Qadınısa ölümən ağır sayıram, cünki o – tələdir,
Onun ürəyi – topdur, əllərisə – kəndir.
Allahi sevən ondan qaçırm, suçlularsa təleyə düşür.
- ²⁷ Bunları dərk etmişəm mən, – dedi Nitqşölyəyen toplantıda, –
Niyiyəti yavaş-yavaş dərk elədikcə;

- ²⁸ Qəlbim daha nələr arayırı, nələri tapmamışam?
Min erkeyin içində birçə kişi var gördüm,
Arvadlar arasında bir qadın da görmediim.
- ²⁹ Tapdığım yalnız bu oldu: Allah insanları düz yaradıb,
Onlara çoxlu əyrilik axtarırlar.
- 8-ci FƏSİL
- ¹ Kim müdrikanedir, bu sözlərin açığını kim bilir:
"İnsanın bilgəliyi onun üzünü nurlandırır.
Və onun üzünün dikbaşlığı deyişilecek?"
- ² Mənco – sahnə emrinə eməl eyle,
Ancaq Allah qarşısındaki andına görə yalnız;
- ³ Onun yanından getmeye telesmə, şər iş görülen yerde olma,
Çünki o ne isteyirse, eləyir,
- ⁴ Çünki şah sözü – hökmələdür.
Ona kim deyə biler: "Sen ne eləyirsən?".
- ⁵ Vəsiyyətə eməl edən şər işi dərk etməz,
Vaxtı və hökmüyəsə bilgənin qəlbə duyar.
- ⁶ Çünkü şər, onu eləyən cıynına ağır yük kimi düşər;
- ⁷ Çünkü hələ daha nələr olacağımı bilən yoxdur,
Axı olacağı ona deyən kimdir?
- ⁸ Küleyə hökmü yetən adam yoxdur,
Küleyi tutub saxlayan,
Ölüm anı üzərində de həkim olan yoxdur,
Savaşda da dincəlis yoxdur,
Şərefsiyizlik, şərefsiyi xilas edə bilmez.
- ⁹ Bütün bunları mən gördüm,
Güneş altında edilənləri üreyime sala-sala,
Gördüm insan öz bədəxtliyi ucundan
İnsan üzərində hökmərənləq eləyənde.
- ¹⁰ Sonra isə men sonevə – qəbirə aparılan şərefsiyər gördüm,
Onlar qutsal – müqəddəs yere gəlmisidər, oradan geri dönməyə-
cəkdilər;
Və belə işlər gördükleri şəhərdə unudulacaqdılarsı,
- ¹¹ Bu da bir pucılıqdır.
Şər işe görə hökmün yalnız tezə yerinə yetirilmədiyi üçün
Adamlar şər işlətməyə cüretlənirlər.

- ¹² (Buna görə da suçlu yüzlərə şer iş tutur,
ona vaxt da verilir);
Ancaq mən onu da bilirəm ki,
Allahdan qorxanın Allahdan qorxması xeyirdir.
¹³ Şərəfsizə iso heç bir bəxşış yoxdur, onun ömür günləri
kölək kimi uzanmayıacaq;
Çünki o, Allahdan qorxamamışdır.
¹⁴ Yer üzündə belə də puçluq olur:
Elə ədalətlilər var ki, onlara şərəfsizlərin əməlləri ölçüsündə tale
yazılıb;
Elə şərəfsizlər də var ki, onlara xeyirxahlarınkı qədər tale verilib –
Düşündüm ki, bunun özü də puçluqdur;
¹⁵ Və mən sevinci alıqlısam, içməkdən və şənlənməkdən başqa
yaxşı şey yoxdur.
Qoy bunlar bu işqli dünyada Allahın ona bəxş etdiyi
Günlərin sonuna qədər onun əməyinin əvəzi olsun.
¹⁶ Qəlbim bilgiliyə dərk etməyə,
Yer üzündə yaradılmış qayğıları görməyə
(Zira gecə-gündüz gözler yuxu nə olduğunu bilmir) vadar elə-
yonda
¹⁷ Allahın bütün işlərini gözümle gördüm:
Gördüm ki, insan bu Günəş altında baş verən işlərin mahiyyətini
tapa bilmir –
Onu tapmağa na qədər çalışsa da – tapmayacaq;
Əgər bilgə desə ki, bacarar bunu – o da tapmayacaq.

9-cu FƏSİL

- ¹ Mən bütün bunları qəlbimin yaddaşında saxladım ki,
Bunların hamısını izah eleyə bilim.
Adillər, bilgələr də, onların işləri də Allahın əlindedir;
İnsan nə baş verəcəyini bilmir –
Sevgimi, nifroṭmə? Hər şey ola bilər;
² Hər şey, hamiya olduğu kimi;
ədalətliyə şərəfsizin,
Xeyirxah və tomizinkiyələ natəmizin,
Qurban getirənlərə götirməyən,
Xeyirxahla suçlunun,

- Yalandan baş əyenlə, anddan qorxanın
Qisməti bir ola bilər;
³ Bu Günəş altında ne iş görülürse,
onda bəla var,
Çünki hamının qisməti biridir;
Buna görədir ki, adamlar
şer iş görməkden çekinmir,
Onlar ne qədər ki sağdırular, üreklerində çılgınlıq var –
Bundan sonra ise – ölüerin yanına.
⁴ Bütün canlılığı aid olanlara hez ümid var,
Çünki diri it ölü asaldan yaxşıdır;
⁵ Zira dirilər öleceklerini bilsərlər, ölüler heç nə bilmirlər,
Daha onlardan heç bir telebat yoxdur,
çünki onlar haqqındaki xatirelər yox olmuşdur,
⁶ Onların sevgisi, nifreti, həsədi çoxdan çıräüb,
onlara dahu dünya payı yoxdur –
Bu Günəş altında her ne varsa ondan.
⁷ Odur ki, öz çörəyini sevinərək ye
ve fərshlə şərabını iç,
Çünki Allah sənin işlərini
artıq çoxdan qurub-qoşmuşdur.
⁸ Qoy her vaxt sənin geyimin ağ olsun,
Qoy başının etri eskik olmasın;
⁹ Puç ömrünün bütün günləri
Sevdviyin qadınla kef çek, ömrür sür,
Çünki bu Günəş altındakı
Bütün bu puç günləri o (Allah) verib səne,
Çünki bu – heyatdan və emeklərindən sənin payındır.
¹⁰ Əlin hansı işi görməyə hazırlırsa,
gütçün daxilində gör,
Belə ki, gedecəyin dünyada ne iş var,
ne düşüncə, ne bilgəlik, ne bilik –
Gedecəyin o dünyada.
¹¹ Bu Günəş altında bir də onu görə bildim ki,
Uğuru veren qaçıda cəldik, döyüşde igidlilik.
Çörek tapmağı bilgəlik, varidatda ağıl,
Seriştə xoş dileklər deyil,
Meqam və tesadüfdür;

¹² Çünkü amansız torla tutulmuş balık kimi,
Çooley düşmüş quş kimi
Adam oğulları da o şor saatında
Onlar kimi gözlonılmədən
Toleyə düşürler.
¹³ Belə bir bilgilik do görmüşəm Güneş altında ki,
O da mənə böyük görünmüdür:
¹⁴ Adamı da az olan kiçik bir şəhərə qarşı
Böyük bir çar yürüs eyləmiş,
Onu quşatış sarmış,
otrasında nohng bondır yaratmışdı, –
¹⁵ Ancaq bu şəhərdə bilgə bir yoxsul kişi varmış,
O bu şəhəri özünün ağlıyla xilas edə bilməmişdi –
O yoxsul kişiniso heç kos yada salırdı.
¹⁶ Mən düşündüm ki, bilgilik igidlikdən üstündür,
Ancaq yoxsulun bilgiliyinə nifrət edirlər.
¹⁷ Sakitlik halında bilgönin sözleri
Sofchlər roisinin bağırtısından daha yaxşı eşidilir;
¹⁸ Bilgoliyin səfəsi savaşa yaraqlarımızdan artırır,
Bir suçu işa çoxlu sofani zay edər.

10-cu FƏSİL

¹ Milçök ölüsdən meyt iyi galır, etirli yaqlar qıçırır,
Az bir sofhəlik saygı və bilgilikdən ağır galır.
² Bilgönin düşüncələri işə yaradır, sofhinkı – yararsız,
³ Hətta sofhın getdiyi yolun da anlamı çatışır,
Onun özüysə hər kənə haqqında deyir: "Axmağın biridir!"
⁴ Rois sənə açıqlanırsa, yerindən tərpənmə,
Çünkü güzəsto getmək böyük suçların qarşısını alır.
⁵ Bu Günsə altında gördüyü bir şor də var:
Hakimlərdən yanlışlıq törəyi;
⁶ Sofhəlik uca vəzifələrə qoyulub,
Yararlılar aşağıda qalıb.
⁷ At üstündə qullar görmüşəm,
Qul kimi piyada gəzen soyular!
⁸ Quyu qazan oraya özü düşər,
Divar uçurəni ilan çalır.

⁹ Daşları parçalayanlar onlara deyib ezişirler.
Odunyaran ise qəlpelerden qorxmahdır.
¹⁰ Kütlesmiş demiri itiləməsen,
artıq güc itirocəksen:
Fayda bilgelikle artır!
¹¹ Ovsundan önce ilan çalıma
boşboğazların bir xeyri deyməz,
¹² Bilgenin söz danışmağı – bin-bərəketdir,
axmağın ağızı onun özünü udar;
¹³ Onun sözünün öbü – sefəhlik
Onun nitqinin sonu – yava bir ağılsızlıq –
¹⁴ O işə elə hey üyüdüb töker.
Adam bilmir ki, nə olacaq,
Sonralar nə baş verəcəyini kim deyər ona?
¹⁵ Səfəh öz eməyile özünü yorar,
Çünkü o, şəherin yolunu bilmir!
¹⁶ Çari kölə olan ölkə, sənə vay!
Soyluları sübh tezden yeyib-içen ölkə, vay sənə!
¹⁷ Çari azad olan ölkə, nə bəxtiyarsan,
Soyluları vaxtında yeyib-içen ölkə, sən ağğunlusen!
Möhkömlükçün gerekdir erlik, serxoşluq üçün yox.
¹⁸ Əlin tenbəlliyyindən evin özülü dağılır,
Əlini yanına salanın damı damcılar;
¹⁹ Deyib-gülmək üçün süfrəde çörek gerek.
Ömrü sərab şənləndirir;
Pul işe hər şeyi hell eleyir.
²⁰ Fikrində de şahları söyme,
Yatdığın yerde də varlığını söyme,
Bil ki, göydə uçan quşlar da sözünü çatdıracaqlar,
Qanadlıllar da işin üstünü açacaqlar.

11-ci FƏSİL

¹ Cöreyini su ile gönder,
Çox günler etse de, taparsan onu,
² Yeddi, hətta seküz kimseye pay ver.
Zira sen bilmirsən ki, Yer üzündə neler baş verə bilər:


³ Dolan bulud Yerə yağış yağdırar,
 Ağac yixılırsa güneyə, ya quzeyə –
 O – yixıldıgi yerlədir demək.
⁴ Küleyə uyan – səpin səpməyacək,
 Buluda baxan – biçin biçməyacək:
⁵ Eynilə beləcə, sən da bilmirən ki,
 Bu hamile qarında nefəs hardandır,
 Sümük haradan,
 Beləcə, hor şeyi yaradan Allahın işlərini sən bilmirsən.
⁶ Toxumu sohərlər səp, elinə dincilik vermə axşamadək,
 Axi bilmirən ki, baş tutan hənsi olacaq,
 Bu iş, ya o biri,
 Yaxud ikisi da yaxşı olacaq.
⁷ İşıq – şirindir, Günsər görmək – gözə fərəhdir,
⁸ Çünkü adam çox yaşayırsa,
 Yaşadığı günlərin hor birinə sevinsin qoy –
 Qarənlıq günləri də unutmasın – çünkü
 Gələcək nə varsa – puçluqdur.
⁹ Ey oğlan, gəncliyinə sevin,
 Gənclik günlərində qəlbin fərehlə dolsun:
 Ürəyin çəkən yerlərə get-göl.
 Gözlərin görən yerlərə baş çök.
 Və bil ki, bütün bunlara görə Allah sonı
 sorğu-yarğıya çəkəcək;
¹⁰ Ancaq son qolbindən qəmi çıxart,
 Canından pişliyi at,
 Axi gənclik də, qara saçlar da puçluqdur.

12-ci FƏSİL

¹ Yaradəni gəncliyindən yadında saxla;
 Pis günlər hələ golməmişdən,
 haqqında: "Mən onları istəmirəm" deyəcəyin illər
 yaxınlaşmamışdan,
² Günəş hələ batmamışdin,
 İşıq sönüməmişdən, ayla ulduz yatmamışdan.
 Yağışdan sonra yenə buludlu olacaq



³ Evin etrafına dolananların eşmecəye düşəcəyi gün,
 Sənin döyüşülerin büzüşəcəkləri gün,
 Azaldıqlarına görə –
 dəyirmənçi qadınların şənləndikləri gün,
 Abısqalarla baxanların gözleri öleziyen gün.
⁴ Küçəyə açılan qapılardır bərk-bərk bağlanacaq,
 Taxıldöyənlərin səsi kosilen kimi,
 Quşlarınn səsi güclə eşidilecek,
 Türkü deyən qızlar səslerini qısaqlaşdır.
⁵ Kiçik topəcikdən qorxmaga başlayacaqsan,
 Yollarla engeller olacaq,
 Badam çiçəkləri tökülecek,
 Ceyirtkə doyunca yeyəcək,
 Dileklerin yarpaqları tökülecek –
 Çünkü insan özünün son evinə gedir.
 Tutma ağıçılar da küçədə firlanırlar;
⁶ Xatırıla yaradəni – gümüş kamər hələ qırılmamışken,
 Altun kasa cılıklənməmişken,
 Bulaqda sənek sınmamışken,
 Qyunun çarxı qırılmamışken.
⁷ Toz da torpağa qayıdaq – öz əzelinə,
 Nefesin de qayıdaq Allaha – onu sənə verənə,
⁸ Puçdan da puçdur, – dedi toplantıda Nitqşölyən, –
 puçdan da puç, hor şey puçdur.
⁹ Nitqşölyən bilgə – müdrik olmaqdən da eləvə, bir çox olayları
 – deyimləri ölçür, biçir, yaradırdı.
¹⁰ Nitqşölyən işayarayan, düzgün yazılmış, gerçek sözləri axta-
 rırdı.
¹¹ Bilgələrin – müdriklərin sözləri – ilxici-naxırçı qamçısı kimi,
 Ata sözü yığanlarda – ovucun içi kimidir:
 O birçə ustادın verdiyi kimi, fal kimi gerçəkdir.
 Bunlardan başqa da, oğlum, özünü gözle
¹² Coxlu kitab tertibindən – bu sonsuz işdən,
 Cox oxumaqdən – can yoruculuğundan.
¹³ Hor şeyin sonu olan sözü dinleyək:
 Allahdan qorx, onun dediklerini qor (yadda saxla),
 Çünkü bu hamuya gərəkdir,
¹⁴ Zira Allah hor şeyi sorğu-yarğıya çəkəcəkdir –
 Gizli saxlanılan hor şeyi – yaxşılı, pişli.



QEYDLƏR

QƏDİM MİSİR ƏDƏBİYYATI

GƏMİ QƏZASINA UĞRAMIŞIN HEKAYƏTİ

Sankt-Peterburq Ermitajında saxlanılan 1115-ci papirus XII-XIII uruklar (sülalolor) çağrı ilə (c.e. XX-XVII) bağlanılır (tarixi o çağlara aid edilir). Hekayənin başlangıcı qalmamışdır, ancaq burada düyünün özündən güneyin hərəsinə, sonucu o qədər da uğurlu olmamış bir sefərdən qaydan Misir ekspedisiyası haqqında hekayənin dayandığı tamamilə aydınlaşdır; ekspedisiyanın yönəltənçi-rohborı əşqinqılıq iñindədir, o firon qarşısında dayanacağından qorxur. Ekspedisiyanın başqa iştirakçısı, onun dostu ona toskinlik verir, məsləhət verir və öz təcrübəsindən örnək götürür. (Hekayət) dünya ədəbiyyatunda "macara" povestinin en əski örnəyi idir.

- (3) Ağac kürz – yelkənlər gomilərdə təkələjə işləmek üçün istifadə edilir.
- (9) Uauat ölkəsi – Quzey Nubiyada yerləşirdi
- (10) Senmut adası – Nildödir; indiki adı – Biq; Əsvandan bir az güneydədir.

(61) Üzümü açanda... – yoni qorxumu atanda. Örtülü üz – qorxu bildirir.

(114) Misirlilərin təsəvvürünco, dünyada nə varsa – canlı, cansız – hamisının öz okiztiyi (surəti) var, bu surət "ka" adlanır və öz eşsillerine tam oxşardır, bozon gözələr görünürlər. Burada məhz kimin oxşarının nezərdə tutulduğu aydın deyil.

(144) Ölka şurası – çar şurası

(150) Mirra – bir cəox Afrika və Ərobistan bitkilerindən alınan kitroli qatrandır; osasona cəna sürtmək üçün işlədilirdi.

(151) Punt – indiki Somali orazisində yerləşen ölkə idi.

(188-189) Görünür, Amena'a torofindən yazılımış, bize çatmamış mənət hekayətin orijinalımış; ola bilsin, onun yuzarı da Amena'a imiş. Aydın görünür ki, Amena'a yüksək görövli – vozifeli şəxsmi; onun adını müsəyiat edən "Qoy o, sağ-salamat və sağlam olsun" sözleri də buna işaretidir.

SİNUXENİN HEKAYƏTİ

Mən bilimda (elmdə) B horfi ilə göstərilən 3022-ci Berlin papirusunda qalmışdır; burada başlangıç yoxdur. XII urukun (sülalolen) çağrı ilə (c.e. XVIII) bağlanılır. 10499-cu Berlin papirusunun R üzü (torofi) hekayənin başlangıcından və birinci yarısından olur (ibarətdir). Papirus Ramessumda tapılmışdır və bilimde (elmdə) R horfi ilə işarə edilir. Onun iləsası (tarixi) XVIII urukun

(sülalolenin) çağrı (c.e. XVI-XIV) ile bağlanılır. Tərcüməsi R və B üzre edilmişdir. Hekayənin süjeti: Sinuxə adlı əyan öz canının qorxusundan Misirden qaçır və uzun iller Suriyada yaşayır.

Sebeb – firon I Amenemhetin ölümündür; bundan sonra sarayda qarşıqliq düşür və bunun no ilə qurtaracağı bilinmir. Sinuxə yaslı – qanuni varis olan I Senusertə yaxın adadır.

Senusertin eleyhinə sui-qəsdiin sərəngi olan Sinuxə qorxaqcasına qaçıb aradan çıxır. Firon qorxaqlığına görə suçlandırmadından vax keçib, onu Yurda qaytarır.

(R 1) Hamidan üstün – Misir titulunun tərcüməsi; bunu adətən yanlış olmaq "knyaz" sözü ilə tərcümə edirlər.

(R 2) Çarın haqqı tanrı, yol yoldaşı (və ya drujiucası) – saray eyanlarının titulları.

(R 4) Xnum-Sut – I Senusertin piramidasının ve onun yanında şəhərin adı (indiki Lisṭ bölgəsindədir).

(R 5) Kanefru – I Amenemhetin piramidasının ve onun yanında şəhərin adıdır; bu da Lisṭ bölgəsindədir. Daşqınlar fosili. – Misir illeri üç fesle bölündür – "daşqın", "qu", "yay" – hərəsində dörd ay olmalıdır.

(R 6) Allah – firon ölkə taxtında oturmuş allah (cox vaxt "xoşzulü tanrı") sayılırdı. Öz Ayağına – məqberənin obraxlı adı. Sxetepibra – I Amenemhetin adalarından biri.

(R 8) Firon – Gündəş allahı Rannın oğlu sayılırdı.

(R 9) Böyük alaqapılar – şah sarayının qapıları.

(R 12) Temex – Liviya tayflarından biri.

(R 14) Çexen – bu da Liviya tayflarından biridir.

(R 17) Battı sahil – Nilin sahilidir.

(R 21) Qaratal – fironun obraxlı adalarından biri.

(R 23-24) I Amenemhetin ölümü bəredə onun oğlu və varisi I Senusertə ve onunla eyni vaxtda, ancaq ayrı-ayrılıqda, Senusertə təbe olan başqa əvladlarının soraq çatdırıldı.

(R 32) Maati – Güman ki, indiki Mariut gölü.

(R 33) Sikomora – harada yerleşməsi belli deyil. Snefru adası – Nil delta-sının haradasa quzey-batısında yerleşmişdir.

(R 37) Neqau kəndi – haradasa Deltanın yuxarılarında yerləşmişdir.

(R 40) Qırımızı dağın hökmdarı – burada: İlaha Xatxor və eyni zamanda dağın adı. Xatxor – eski Misirin böyük ilahelerindən biri; ayrı-ayrı çağlarda ona pərestlik olduqca geniş yayılmışdı; Xorus arvadı, sevinc və doğumlu ilahəsiydi. Qırımızı dağ – indiki Heliopol yaxınılığında Qobel-el-Əhmər dağ; (bax hemçinin: "Qədim Misir poeziyası" bölməsinə dair birinci qeydə).

(R 42) Hökmdarın barası – Misirin doğu sinimində, indiki Vadi-Timulat yaxınılığında I Amenemhet torofindən tikilmişdir.

(R 46) *Peten* – harada yerleşdiyi bilinmır.

(R 47) *Büyük Qara göl* – görünürlü, indiki Timsah gölüdür.

(R 53) *Bibl* – indiki Beyrutından açıq quzeyde yerleşirmiştir. Ðn eski çağlardan öze üzerinde Misirin güclü uyqar (madoni) ve siyasi etkisini (tesirini) duymusdur. *Kedem* – haradada Bibldon güneye-doðuda yerleşirmiştir.

(R 55) *Retenu* – güneye Felsestden yerleşirmiştir.

(B 43) *Bataqlıq* – Deltañın başqa adı. *Elefantın* – Misirin lap güneyinde, Nilin Birinci kandarı yaxınlığında ada. *Nubiya* – Nilin axarı boyunca Birinci kandardan güneye yerlesir.

(B 44) *Gözal Allah* – firon; bax homçının B 47-yo.

(B 45) *Sexmet* – şirebənzor qorxunc ilahı, Memfis üçlüyü adlanan üçlüye daxlidir. (Bax homçının "Qodim Misir poeziyası" bölməsinin I qeydində.)

(B 49-50) *Onun omrılı girib-cıxlılar* – fironun elçilərindən söhbət gedir.

(B 54) *Düşmənlərini sarsıdb, buynuzlarını qur* – düşmən oküzə bənzədir, buynuz sözü bundandır.

(B 142) *Montu* – Fiv nomunun ozoli döýüş allahı.

(B 166) *Ölka xanımı* – burada: çarıça. B (B 172-173) papirusunda o, ilahə Nutla ceyniləşdirilir. Nut bozun möqborənin tavanında təsvir edilmiş; "üzərimdə" sözü bundandır. (Bax homçının (B 185) və (B 193).) *Xaperkara* – Senusertin adalarından biri.

(B 179) *Xor-Osiriləri Isidannın oğlu. Hər iki hökmədar xanım* – Yuxarı ve Aşağı Misirin ilaholari.

(B 191) "Geçə" – möqborədə, *Yağ* – mumiya hazırlamaq üçün.

(B 192) *Tait* – toxucuların və toxuculuq sonetinini hamisi-ilahesi.

(B 206) *Hər iki torpaqın hökmədarı*, *Fiva hökmədarı Amon* – allah Amunun epitetleri; *Fiva* – Orta ya Yaxın çarlıqlar çağında Misirin başköndi. *Amon* – yerli Fiva allahı; Fiva başkönd mövqeyino yüksəlsənde o, başlıca ümumdüvlət allahına çevirilir. *Hər iki torpaqın hökmədarı* – Yuxarı və Aşağı Misirin çarı.

(B 207) *Sebek* – Fayum allahı; timsah şəklində təsvir edilirdi. *Atum* (Ra-Atum) – Heliopolin ozoli allahı (Heliopol – çağdaş Qahirenin quzey hissəsi). *Doquz Tanrı* (Ennecada) – Heliopolin doquz allahı: hava allahı Şunu və onun arvadı Tefnutu törməş Ra-Atum, hava allahı Heb, göy ilahesi Nut və bu sunocuların usaqları: Osiris və İsida, Set və Nefitid Şu ilə Tefnutun balalarıdır.

(B 208) *Sopd* – Deltañın doğu hissəsinin allahı. Burada və sonra adı çekiliş allahlar – Deltañın yerli allahlarından. Misir panteonunda *Semsər* adında tanrı yoxdur, burada bu ad cirzığının – xəttatın yanılması sonucudur.

(B 209-210) ...*Sudakı allahlar* – Nil tanrıları *Xapinin* köməkçiləri. *Min* – mohsuldularıñ allahı, (Yuxarı Misirde) Koptos şəhərinin allahı, əski Misirin populyar allahlarından biri. O həm de Misirdən Ərebistan sohrasına gedən yolların bekçisi (hamisi) sayılırdı. *Ureret* (büyük) – Puntun bekçisi (hamisi) sayılıran ilahı Xatxorun epiteti.

(B 210) *Xorun* – Xorun əsas sıfıtlarından (ipostasından) biri. *Sevimli ölkə* – Misir.

(B 214) *Amenti* – o dünya.

(B 215) *İnsan zəkasının hökmədarı* – firon.

(B 219) Misir tabe olan bir neçə ölkələrin başçılarının adları. *Xentkeşun* harada yaşaması bilinmır.

(B 229-230) ...*Öz ölkəsinin tanyan emhal olur...* – yeni onun alışqanlığını (adət) və yasalarını (qanunlarını) bildiyindən müəyyən cinayət göra alacağı cozadən qorxur.

(B 242) Misirli Suriya sınırında möhkəmləndirilmiş metonin (menteqə-nin) adı; indiki Əl-Kantara yaxınlığında yerləşirmiştir.

(B 246) *Gələnlərin hər birini...* oraya gelmiş misirliilər nezərdə tutulur. Sinuxə onları asiyalılara sunur (teqdim edir). Bu, özünəməxsus bir diplomatik protokoldür.

(B 247) *İtu* – Memfisden güneyde, indiki Liş yaxınlığında yerləşirmiştir.

(B 249) Qapıları qabağında *sifinklər* dayanarmış.

(B 268) *Sistr, treşotka* – çalğı (musiqi) aletləri.

(B 270-271) *Göylər hökmədarı, altun ilahası, ulduzların hökmədarı* – ilahə Xatxorun epitetləri.

(B 272) *Urey* – gürzə təsviri, başa geyilən çeleng şəklində olan çar hakimiyyəti emblemi.

(B 274) *Dünya hökmədarı* – Xatxor.

(B 276) *Mexit* – şirebənzor ilaholərden biri, Sinuxenin doğulduğu Tis oyalotinin bekçisi – hamisi. Tisində harada yerləşdiyi belli deyil.

(B 286) *Sərnişidiçi palata* – içərisində bürkünü azaldıb sorinliyi saxlamağa çalışan tikili.

DOĞRU VƏ ÕYRI

Cester-Bitti II papirus paleografik baxımdan XIX uruk (sülalə) çagi ile (c.e. III) bağlanılır. Hekayətin başlangıcı çox zədələnib. Qeyd etmək maraqlıdır ki, Doquz Tanrı ne rohmdılılı ile seçilir, ne de adaleti ile: onlar Əyrinin amansız isteyini yerine yeterlik Doğrumu kor eylöyirlər.

(6.2) Timsahın köməyi ile cozeləndirməğə işarədir.

(6.3) *Payamur* – Aşağı Misirde yerləşən indiki Əl-Balamun. *Papirus qamışlığı* – Nilin deltaşı. Deməli, öküz – quyuğu quzeyə olmaqla dayanıb; o, nağıllardakı kimi nhondigər.

(10.3) *Bıçaq haqqında* hekayətin, görünür, bize golub çatmamış hissəsində danışılmış. *Yal dağı* – harada yerləşdiyi belli deyil.

(10.4) *Kal* – Nubiyannın güneyində ərazi.

Orbinc papirusu Britanya müzeyinde saxlanılır. Cızçıçı (xottat) *Innananun* olı ilo, bizo golib çatmamış matndan XIX uruk çağlarında (e.o XIII esrin sonları) üzü köçürülmüşdür.

(3.5) *Xar* – donovor mohsul ölçüsü, 76,5 l.

(5.4) ...*Dünan hayatı keçirmek istədiyi* – yeni gün – Güneş batandan başlanır.

(7.2) *Kedr vadisi* – xoynalı yer; ancaq bu adın özünlünde misirililərin Livan haqqında bilgiləri dayanır. Onların oradan, ayinlərdə istifadə meqsədile, Misiro kədr ağacı gotırıldır.

(7.7) *Ra-Xoraxi* (doğan və batan Güneş) – Ranın sıfırlarından birinin adı (vo ya: adlarından biri).

(7.9) Osiria misfindəki epizoddardan birincə benzeyir (Bax həmçinin "Qədim Misir poeziyası" bölməsinin 13-cü qeydino).

(9.6) *Xnum* – bir mifo gör, dünyanı vo insanları yaradan bu tanrıdır; inanca görə, o bu işi duluscu kürösində görmüşdür. Bu tanrınu qoyunbaşlı təsvir edərmişlər. *Bata* üçün arvad yaratmağı Doqquzular (tanrılar Doqquzuluğu) ona tapşırılmışdır.

(18.7-19.6) Burada "*Böyük sevgilinin*" (12.3) bətnində yenidən eməlo gəlmisin vo firon olmuş Batadan, sonra isə onun böyük qardaşı *Anupudan* (1.1) danışılır.

(19.1) *Çar oğlu Kuş* – Yeni çarlıq çağlarının en yüksək rütbeli oyanlarının birinini titul: Kuşda, daha doğrusu, Misirdən güneydəki orazılarda fironun boylorboyisi.

(19.9) Burada, bir neçə il odobi dərnəyə bonzor bir toplantı yaratmış odobiyat sevicilərləndən – cızçıçılarından (xottatlardan) bir neçəsinin adı çökiklər. Görünür, onların on foali *Innana* imiş. *Tot* – bilgilik (müdrilik), yazı ve şəymə tanrıtı.

MƏHKUM OLUNMUŞ ŞAHZADƏ

Xarris 500 papirusu, paleografik olaraq, XIX urukun (sülələnin) çağı ilə, dəha daşıq II Ramzesin çarlığı vo ya bir qədər bundan sonrası çağları (e.o. XIII a.) bağlamılır. Bundan önceki, XVIII uruk çağı kimi, bu çağ da Feles-tində, Suriyada onları yaxın ölkələrdə Misir işgalları çağıdır.

(5.1) *Doğu sahilə* – Nilin sahiləsi.

(5.3) *Naxarina* – çağdaş Suriyanın orazisində yerləşirdi.

YUPANIN ALINMASI

Xarris 500 papirusu da, paleografik olaraq, "Məhkum olunmuş sahzade" – nın metni ilə bir çağda sid edilir. Ancaq burada olayların çağrı *MENXEPERRİN*, başqa sözlə, en böyük istilaçı olan III Tutmosun çarlığı çağlarına (XVIII uruk, e.o. XV) apanılır.

(1.3) *Cexuti* – III Tutmosun çağının sorkordesi. Firon onu altun kasa ilə vo xəncəro mükafatlandırmışdır. (İndi həmin kasa Luvrda, xəncəro Darmştadta saxlanılır).

(1.3) *Yupa*-nın harada yerləşdiyi bilinmir. Araşdırıcıların coxu onu Dəməşəq yaxınlığında, beziyələr idiki Yafe portunun ərazisində yerləşdirirlər. Hekayet metninin başlangıcı korlaşıb, ancaq aydınlaşdır ki, Cexuti Yupanın başçısını biciklə öz düşərgəsinə getirib, orada esir götürmüştür. Yupanın alınması Troya atı efsəsindəkini yada salan bir biciklə yerine yetirilir.

(1.5) *Apr* – menşəo misirli olmayan asılı nökr.

(1.8) *Menxepperin amudu* – III Tutmosun şəhəri, qalibiyətli yarağı.

(2.3) *Nemsetin* deşiq çəkisi belli deyil

(2.11) *Sutex* yəni Set.

(3.11) *Amon-Ra* – tanrıdır; iki allahın: Güneş allahı Ranın ve deyildiyi kim, Fivanın yerli allahı Amonun adlarından düzəldilmiş ad dasyır. Fiva olke-nin başkəndi qatına yüksəlkənde Amon "Amon-Ra" adlanmağa başlamışdı. Burada ikinci ad birincini özünün qədimliyi ve nüfuzu ilə qutsallaşdırıldı (müqaddəslişdirirdi).

ALLAH ATONA ÖYGÜ

Öygünün metni XVIII urukun fironu IV Amenhotepin, yaxud başqa adı ile: *Exnaton*-un (hakimiyət illeri e.o. toxminon 1367-1350-ci iller) yaxud adamı olmuş oyan Eyenin moqberesində hifz olunmuşdur. Bu carın adı ilə çox böyük islahatlar bağlıdır. IV Amenhotep, görünür, böyük ilşusunda (tarixində) ilk dəfə resmi olaraq toktañrıçılığı elan etməye cəhd göstərmişdir. Çox yüzlilik çox-tanrıçılıq (politeizm), əlibət, aradan qaixmadı, ancaq sübhəsiz, arxa plana sıxışdırıldı. Misir dövlətinin dini – vahid allah Atonun kultu oldu; o, eski Amonun ve onun üzünlüyündən (arvad Mut, onların oğlu, Ay tanrısi Xonsu) ev-zine vahid allah elan edildi. Amon ve onun üzünlüyü (eləcə de saysız-hesabsız başqa allahlar) zoomorf və ya antropomorf tənrlərdə, Aton-bütün Evrende (kaimatda) yaşamın (heyatın) yeganə qaynağı olan Güneş diskinin özüydü. Onceki fironlar allahı Amonun oğlu sayılırdılar, Exnaton özüne Atonun oğlu kimi baxırı.

(1) Mötörizodoki sözler – fironun adları örnök alınaraq düzeltilmiş allah Atonun adıdır. *Aton* – Güneş diskinin adıdır. *Axetaton* (anlamı: Atonun yürüyügü-üfükü) – Fivannın quzeyi doğru 300 kilometreliyinde Exnatonun salındığı şehir. Misirin ikinci başkandı... *Ranun bircası...* – bu sözler firon Exnatonun adına daxildir. Bu onu göstərir ki, Exnatonun tektanrılığı bitkin olmamışdır.

(2) Çay – Misirin bircə çayı, Nil.

"ÖLÜLƏR KİTABI" NİN 125-ci FÖSLİ

"Ölüler kitabı" – ölü üçün o dünyada soraq kitabı kimi bir seydir. O, tam həcmi XVIII urukun (sülalonin) dönomində, yeni e.o. XV asrda ortaya çıxır. Burada qisaca da olsa, bütövlükde olan məzmunu, kökleri və s. barədə söz açmaq olañağı – imkani yoxdur. "Ölüler Kitabı"nın an maraqlı fosillerindən biri 125-ci fasıldır. "Ölüler Kitabı" – vo özlilikən onun 125-ci faslı bir çox nüsxələrdə biza golub çatmışdır, ancaq onların arasında bir-birinə ceyni olan iki nüsxə tapmaq çotin ki, mümkinən olsun. Bununla belə, 125-ci faslin quruluşu və mozmunu bütün nüsxələrdə ceyni cürdü. İnsan öldükden sonra o dünya yargısuna (məhkəməsinə) – *İki gerçəyin böyük sarayına düşür*; orada "böyük allah" *Unnifer* sadrılık edir (*Unnifer* – Osirisin adlarından biridir); yargı – məhkəmə insanın Yer üzündəki işləklərinə baxıb, ölüünün o dünyada sonrakı taleyi həll etməlidir. Birinci nitqin sonunda ölüünün "temizliyi" *Herakliopaldaki böyük Feniks*. başqa sözə, Osirisin özünün temizliyinə ton tutulur. Qırıq iki allahnın hər biri – məhkəmə üzvü ayrıca bir günaha "müdriliklə eləyir" ve ikinci nitqdə məhkəmə – yargı üzvünü ayrı-ayrlıqla öz suçsuzluğuna inandırır.

M.Korostovtsev

QƏDİM MİSİRİN POEZİYASI

(səh.78)

Memfis – əski Misirin başkandı. Qahirodən güneydə yerləşirdi. E. XVI yüzilədən onəmli ticarət mərkəzi, eləcə də *Pta* allaha saygı göstərilən mərkəz; *Pta*-allahların hökməti, bütün gərcəyi (məvcudati) yaradan, dəmirçi və anıtların hamisi sayılırdı. O, arvadı *Sexmet* və oğlu *Nefertum* "Memfis üçlüyü" adlanan üçlüyü omalo götürürler. *Pat* – ilahə-ilan, firon hakimiyətinin qoruyan, *Nefertum* – başında lotos çıçıyı olmaqla təsvir edildi (lotos – doğulma və çoxqlanma rəməzdidi). *Qızılcanlı Xatxor* və *Sexmet* adlı ilahənin epitletləri. Xatxora göylər və uzaq əllər ilahəsi kimi də səcəd edərdilər. Onun qutsal (müqəddəs) rəmzi sistr, qutsal heyvanı iso inək idi.



(səh.79)

Hökmdar arxi – Heliopol şəhəri yaxınlığında yerləşirdi (heliopolun adı əski misircədə belə idi: *On*). *Mertiu kanalı* – heliopol bölgəsində yerləşirdi. Burada səhəbet Nilin daşması zamanı keçirilən bayram haqqındadır.

(səh.88)

Yeni il ulduzu – Sirius. Onun birinci doğulduğu Nilin daşmasının başlangıcına və deməli, kond təsərrüfatı işlərinin başlamasına təsadüf edirdi.

(səh.99)

Hermopol (indiki Aşmunen) – Orta Misirdə şəhər, Qahironin yaklaşık (texminen) 300 km güneyində yerləşir. Bilgəlik (müdrilik), yazı və sayıma (hesab) allahu Tota sitiyəs mərkəzi.

(səh.101)

Ptaxotep – ola bilsin, V urukun fironu İsesinin (e.o. XXV ə.) baş məsləhətçisidir.

(səh.102)


Yeddi Xatxor – əski misirililərin inancına görə, sevgi ilahesi Xatxor tələri önce gören yeddi ilahə obrazında təcəssüm etdirilirdi. *Busiris* (indiki Əbu Sir) – Nilin deltasında şəhər; allah Osirisin doğuldugu yer sayılır. Buradakı İsida məbədində her il onun adına ehsanlar verilirdi.

(səh.107)

İmxotep – III uruk fironu Coserin məsləhətçisi; birinci piramidanı (e.o. XXVIII) tikən; yüzillər boyunca eski çağların en böyük bilgisi (müdriki) sayılmışdır. Sonnalar *İmxotep* ilahileşdirilmiş və onun şərəfinə məbədior tikilmişdir. *Cedefor* (və ya bəzi misirşurasının fikrinə, Xorcedef) – böyük piramidanın qurucusu Firon Xufunun oğullarından biri; bilge və bilgin sayılmışdır.

(səh.108)

"*Tanrıların atası*" – daha doqquz: "*Tanrıların atası*" (per-neçer) – kahin rütbesidir. *Əbdəyyat şəhəri* – nekropol (əski şəhərlərin yörenəndəki sonevik – qəbiristan).



Nefri – ola bilsin, burada, rövayət görə firon Snefru çağında (e.o. XXVII) yaşamış ünlü bilgi Nefertidən dəmirşir. Onun öyüdləri bizo xeyli sonrakı çağlann kitabələrində golib çatmışdır. *Xetti* – geniş yayılmış okul öyüdlərinin yazarı; onun öyüldərində müğənni sonatının loyqatları öylür. *Ptaxemcexuti* – ola bilsin, bizo golib çatmamış öydür və nosihotlərin yazardır. *Xaxaepere-Sueb* – adına nosihotlər isnad verilən bilgə və ya hamı-torbiyeçilərdən biridir. *Karesut* – ola bilsin, öyüdləri və ya maslıhotlari bizo golib çatmayan bilgələrden biridir.

Ağ divar (Men-nefer) – Memfisin misirə adı.

Nepra – Taxıl tanrısi.

Neyt – döyük ilahisi, yaraq və toxuculuq hamisi. Ona ilahə-ana kimi de tapınmışlar. Elə hesab edildi ki, timsah-allah Sebekin arvadı Neytin adı ile şor ovsunlarını qovur.

Dendera – Qahirədən güneydə şəhər, ilahə Xatxora tapınma yeri; burada onun şərəfinə tikilmiş məbəd bu gün də durur.

Isida – on əski keçmişlərdə, görünür, Göylər ilahəsiyim. Sonalar onu Osirisin arvadı və Xorun anası saymışlar. *Osiris* – miflərə görə, atasının – Yer allahı Kebin canlılığını miras olaraq qobul etmiş, bilgocesine və ədalətli həkimlik etmişdir. Ancaq yava qardaşı – allah Set paxılıqlı edərək onu öldürmiş, bodonun qırx yərə bələdək Misiro sepolomışdır. Osirisin bacısı və arvadı Isida sechrı ovsunlarının köməyi ilə orını diriltmiş, bundan sonra o, “o dünyının” şahı və ölürlərin hakimi olmuşdur. Osiris taxıl allahı, yaşlıq və yaşam (rütubət və həyat) verən, misirlilərin inancına görə, onun özü kimi yeni həyat üçün dirilə bilən ölürlərin hamisi sayılmışdır. Isidaya münbitlik, analıq hamisi və nemət paylayan kimi tapınmışlar.

Cebaut – allah Xor kultu ilə bağlı yerdir.

QƏDİM ŞUMER ƏDƏBİYYATI

Addu – ildırım, yağış və tufan tanrısi.

Antu – ilahə, tanrı Anunun arvadı.

Anu, An – Götür tanrısi, şumerlərdə Uruk şəhərinin himyəçisi.

Beet, Bee – müxtəlif tanrırlar xidmət edən ilahə.

Veer, Ver – ildırım və yağış allahı Addumun xidmətçilərindən biri.

Ellil, Enil – külək və Yer tanrısi. Yerlər göy arasında bütün varlıkların hökməndir.

Etana, Etana – dünyani su basandan sonra ilk Şumer çarı.

Ereşkiqal, Yereç – yeraaltı dünyyanın tanrısi.

Eya, Enki – dünyadakı bütün şirin suların tanrısi, müdrikliyin və insan talelerinin himyəçisi.

Istar – sevgi ve gözəllik ilahisi, eyni zamanda nur, işıq timsali.

Irni, Irnini – İstanın adalarından biri.

Yevley, Evley – Elamda çay adı.

Mamet, Mami – məhsuldarlıq və artım tanrısi.

Ninurta – savaş tanrısi, Enilinə Niniliin övladı.

QƏDİM ÇİN ƏDƏBİYYATI

SUN YUY

Sun Yuy (e.o. 290-223) – Tsuyu Yuanın ardıcılıdır; orta çağ filoloqları onun poemalarını, Tsuyu Yuanın şeirləriyle birlilikde “Çuy strofaları” toplusuna salmışdır.

...Pəncərəyə qoyulmuş dibidəlik gülən... – pencere əvəzində dibidəlik gülən – yoxsun ev obrazıdır.

Şeir toplusu – “Nəğmələr kitabı” (“Şitszin”).

Tszya I (c.e. 201-169) – ünlü siyasi xadim ve şair. Rovayeto görə, o özü-nün Tsuy Yuan haqqındaki ağısını ağ ipso yazdı Tsuy Yuanın boğulduğu yerde çaya atmışdır. Tsuyun taleyi bir çox cohdən onun öz taleyi kimi olmuşdur. Gözü görmüyorum ona da qara yaxmış, o da öz istedədına yer təpə bilməmişdir. Öz ağısını da sürgün yollarında yazmışdır.

(soh.207)

...Milomun sularında... – Milotsyan – indiki Xuan əyalətində çay. ...Syanın datgalarına... – Syan – indiki Xunan əyalətində çay. ...Suy-i – ofsanovi İn urukunun (süləsəlinin) bilsə (müdrilik) bir oyanı. Cje (vo ya Dao Cje) – ünlü uraqçaq, əski Lu çarlığında yaşamışdır. Tsya (vo ya Cjujan Tsya) – Çu çarlığında yaşamış qaçaq. "Natəmizlər yox olsun" qılinci – guya əski yaraqcı Qanlıqda yaşamış qaçaq. ...Tszyanın düzəldildiyi iki möşər qılından biri. ...Cjou tarixini göstəran qablar... – başqa sözlə, Cjou uruku – süləsəli dönməsində (c.e. XII-III) tökülmüş qablar.

(soh.208)

Mugaddos əjdaha – Rovayeto görə, su burulğanlarında ağızında deyərlər inci olan ojdahaya yaşaymış. ...Bütün "doqquz ölkəni" dolasayıdin, yalnız "öz" valinə xidmət edərək... – "öz" valino xidmət edərək... – Yəni əski Çinin bölünməs olduğu bütün doqquz dairə. Söhbət ondan gedir ki, qarşıqliq dönmələrində şair (təkənən birləşmə) xidmət etməlidir. Tsyan (vo ya Yantsuzyan) – Çinin iki on böyük çaylarından biri, bozun bu ad Çinin gümeyindəki çaylardan hər hansı birinə doyənilir. ...Qarışqa ordasının başında... – Əski söz anıtlarında deyilir ki, balina quruda qalanda qarışqlara yem olur.

SIMA SYAN-JU

Sima Syan-Ju (c.e. toxminon 179-117) – ünlü dövlət cıləmçisi (xadimi) və şair. Rovayeto görə, onun "Alaqpılın uzun olduğu yerde" poeməsi imperator U-din atmış olduğu arvadının diləyiyo yazılmışdır. Deyilənlər görə, hökmərdər bu poemədakı kodurın təsvirindən etkilənərək, arvadını yenidən yamina qaytarmışdır.

(soh.209)

Döyüşkan alahzırı təpəşahın igid oğlu – Xan urukunun imperatoru U-di (hökmərdər illeri: c.e. 140-87).

Bəş rang – yaşıl, sarı, qırmızı, ağ, qara.

(soh.244)

Çu – indiki Siçuan əyalətində yer adı. Tzin – əski çeki ölçüsü, 250 qrama yaxın.

(soh.212)

Bi-Maobiadlar – Aysel günsüra (Qəməri təqvim) üzrə beşinci-altnıç aylarda Güneş doğarkən aydın görünən iki ildəndər.

IMPERATOR VEN-DI

İmperator Ven-di (hərfin anlam: "Bilgili", "Aydın", "Maarifli") – c.e. 176-156-ci illər arasında hökmərdər etmişdir.

Cjan Xen (78-139) – fu janrında yazdığı əsərlərle daha çox ad qazanmış ünlü (məşhur) şair astroloq.

(soh.213)

...Çayın duru və temiz olması... – Xuanxe çayı nəzərdə tutulur. Rovayeto görə, Xuanxenin lili balaqı suları min ilde bir dəfə sanki temizlənir, durulur. Tsay-Yan Çarlığından olan... Tsay Tsze nəzərdə tutulur; o xidmət etmeye hakim tapmadığından fiziognomist Tan Tszyu úz tutub, ondan gelecek haqqında söz sormuşdur. ...Balaqçı atamın yoluya... – şair Tsuy Yuanın qoca bilə qalaqçı ilə görüşüne eyham vurulur.

(soh.214)

...Beşimli çalğı aleti... – sitra; üzərinə simler çəkilmiş üçkünc qutu şəkilli müsici aleti. ...Cjou və kum... – Cjou knyazı Ven-vannı öz bilgiliyinə (müdrilikinə) və yüksək mənəvi keyfiyyətlərinə görə sayılır oğlu Cjoquin (c.e. XII) və Konfutsi. ...Xuanların ulu keçmişlərindən üç padşahın – mifik ulu atalar Fu-si, Şen-nun və Juan-di.

"Lunuy" ("Konuşmalar ve muhakimeler") kitabından. Goloneye göre, belo hesab edirlər ki, Konfutsinin (e.a. 551-479) öz öyrənciləriyle konuşma və fikirlerindən ibarət olan bu kitab, böyük bilgənin (müdrik) ölümündən sonra, görünür, e.a. 450 illər yaxın tərtib edilmişdir.

MİN DÖYÜŞ ARABASI OLAN DÖVLƏT... – qədimdə ayrı-ayrı çarlıqların gücünü onların döyüş arabalarının sayı ilə ölçülürdü. Mino qədər döyüş arabası yalnız on qüdrətli dövlətlərdə olardı.

(səh.215)

Tsyuntzsi – yüksək mənəvi keyfiyyətlər yiyəsi olan kamil kişinin alaməti.

(səh.216)

İç çayı – Şandun yarımadasından axan Sısuç çayının qolu. ...*Uyuy təpəsi...* Konfutsinin vətonu Tsuyufu şəhərinin güney yörəsində yerləşirdi; burada yağış yağdırmasında dileyiylə Gölərlər qurban keşirdilər. *Li* – uzunluq ölçüsü; qədim 400 m-a yaxın idi.

(səh.219)

Tanrisal Əkinçi (Şen-dun) – əski çinlilərin mifik uysaq (mədəni, sivilizasiyə) qohromanlarından biri. Sonralar xalqın rifah halının özünlərini hər bir ailənin özüne garok olan bütün şəyərləri özüyə istehsal etməsindən gəren Çin filosofları, sənballı olsun deyə, öz fikirlərin onun adına yazırdılar. *Ten* – indiki Şandun əyalətində kiçik və olduqca ölözik (zoif) bir çarlıq idi.

(səh.222)

Bes səs – Çin qammasının beş dərəcəsi nəzərdə tutulur. *Bes dad* – turş, şirin, acı, tünd, duzlu. *Altı qohum* – ata və balaları, böyükler və kiçiklər, erlər və arvadlar.

(səh.223)

"Le-Tszi" kitabı – mətnlərin əsilliyyi barədə vahid fikir olmayan bu kitab oski diaqo düşünçinən ünlü anıtlarından biridir. Gələnək onun yazarlığını, guya e.a. IV yüzildə yaşamış Ley Yuy-kouya aid edir. *Tsin valisi Mu-Qun* – quzey-batı Cindəki Tsin çarlığının knyazı; e.a. VII hökmənlilik edib.

(səh.224)

Jen – 2,5 metro yaxın uzunluq ölçüsü. *Tszicjou* – indiki Xebey və Şansi əyalətləri ərazisində eski vilayətin adı. *Xeyan, Yuycjou* – indiki Xenan əyaləti ərazisində yer adları. *Xansuy* – Yantszi çayının bol sulu sol qolu.

(səh.226)

Lao Dan – Lao-tszi.

(səh.227)

Altı məqam – qammanın beş dərəcəsi üstəgəl yanımtır. *Xesyuyun çağında...* – Xesyuy-Cin iləsirəsinin (tarixinin) başlangıcında, ən əski hökmətlərdən biri. *Puşuy* – Xuanxenin qolu. ...*Çu çarlığı* – güney-batı Cində əski çarlıq.

(səh.230)

Cjun-ni – Konfutsinin ləqəbi. *Beşinci ve altıncı aylar* – ilin en isti çagları, bu vaxt circura mağazaları, cimilər onun sosunu çox sevirler.

(səh.231)

...*Ağacdən zəng çərçivəsi kasirdi* – əski Çinə Byancjun adlı çalğı aleti olmuşdur, o, 13 zəngdən – cjdəndən ibarət idi, bundan hər birinin öz ölçüsü və dəqiq titroyış (rəqs) tezliyi vardı. Bu zənglər ağac çərçivədən asılmışdır. ...*Lu valisi* – Lu-Şandun adasında əski bir çarlıq olmuşdur. *Xuey-Tszi* (Xuey Şı) – e.a. IV əsrin ünlü mütefəkkiri və siyasi xadimi; mentiqieler-mintszya okuluna (məktəbine) mexsus olmuş, Cjuan-tszi ilə disputların daimi iştirakçısı idi.

(səh.235)

"Xan Fey-Tszi" kitabı – mütefəkkir Xan Feyin (e.a. ?-234) əseri. Xan Fey "yasaçılar" (legistlər) adılan okulun nümayəndəsi idi.

(səh.235)

Oradan da Yana yollandı... – Yan çarlığı Pekin bölgəsindəki çağdaş Xebey əyalətində yerləşirdi.

(səh.236)

Bes növ qurbanlıq heyvanı – inek, donuz, qoyun, it, toyuq. Sidiqde yuyunmaq temizlənmə anlamı daşıyır. ...*Çi çarlığı* – Şandun yarımadasında və Xebey əyalətində yerləşirdi. *Cjen* – indiki Xenan əyalətində yerləşirdi.

Qun vo Yuy - mifik qohromanlardır. *Qun* mifik bir Göy hökmdarının oğlu sayılırdı, ağ at görkömindo tosvir olundur. O, daşını yatırmaq istiyor, ancak öhdosindan golo bilmir. Onun işini ajdaa görkömindo doğulmuş oğlu büyük *Yuy* başa çatdırır. *Tszé vo Cjou suluqul elxvirdilər...* - Sya urukunun (sülalösün) tamamıyla çökdürülür (süqutuna sobob olan) ofsanovi hökmardır. *Cjou* - İn carlığının son hökmardır. Hor ikisi amansız tiran ünү (adi) çıxarmışdır. *Tan vo U* - Çen Tan-Şan urukunun (e.o. XVIII o.) banisi; *U-van*-*Cjou* urukunun banisi. *Sun* - burada: indiki Xenan oyalotindo oski çarlıq. "Lyuyum yüzleri və pavizlari" (yani Lyuyun ıslayı - salnaması) - bakan (nazir) Lyuy Bu-vey yörösi (trafta) bilginlerinin töribi etdikleri osardır. ...*Cendon golirkən yoluştu Tsaya domu*. - Çen vo Tsay - indiki Xenan oyalotindo oski çarlıqların adlarıdır.

(soh.239)

Tzzi-Qun - Konfutsunin öyreneceği, hazırlıca bağlılığı ilo ad çıxarmış Duanmu Simm loğobi. *Vey çayı* - qodim Çjen carlığının yerlöşdiyi indiki Xenan oyalotindo çay. ...*Meyiti onlara satınsın* - suda boğulmuş qohumları yalnız uygun doñın aymorunu yermə yetirmekdə ona o dünyada yararlı mövcudluq saxlaya (tomin edo), özlorunu isə ölüün tövbə etmomiş ruhunun qisasından qoruya bilordular. *Den Si* (e.o. VII-VI) - öz baxışlarını gora, sonradan yaranmış "yasaçılalar" ("qanunçular") okuluna yaxın olmuş ünlü (maşhur) mütefəkkir.

Bir muddot Çjen carlığının hökmardı olmuş, islahatlar keçirməyo çalışmışdır; öleyhalarları torafromdan öldürülümüşdür.

(soh.240)

Xuan - indiki Şensi oyalotindo çarlıq idi.

TARİXİ NÖSR VƏ HEKAYƏTLƏR

(soh.242)

Sima Tsyan "Tarixi qeydlər"don. *Tsyu yuan haqqında* ayrıca həkayət - "Tarixi qeydlər" i Sima Tan başlamış, oğlu Sima Tsyan (e.o. 145-86) başa çatdırılmışdır

(soh.243)

"Vilayətlərin shıvalları"..., "Qısa övgüslər" - "Noğmolar kitabı"nın bölməleri. *Di Ku* - mifik hökmardır. *Tsi padşahı Xuan-Tsi* carlığının (e.o. VII) hökmardarı. *Cjan I* - Tsin knyazı Xoyun oyması. *Şunyuy* - indiki Xenan oyalotindo yer adı.

Lantyan - indiki Şensi eyalotindo yer adı.

(soh.247)

...*Tszya adlı bir bilgin...* - şair Tszya I. *Çansa* - Xunan oyalotindo şəhər. ...*Böyük astroloq. Qraf...* - belə bir titulu olan Sima Tyan. Tsinde girov saxlanıldı. - Tsin Çinin qızıbzatısında oski çarlıq (e.o. III). Tsin hökmərdi. İn Çinin bütün qalan torpaqlarını tutaraq Tsin imperiyasını yaratdı, bu imperiya e.o. 221-207-ci illər arasında yaşamışdır. Oskı Çindo hücküm etməmək olaməti kimi qonşu çarlıq hökmərdərin usaqlarından birini girov saxlamaq gelənəyi vardi. ...*Dan xoruz kimi banladı...* - xoruz banlayanda darvazaların tezə açılması nəzərdə tutulur.

(soh.249)

Dörd dəniz arasında - Dörd dəniz arasındaki torpaq - Çinin obrazlı adı. *Doqquz qaynaq* - yeraltı dünyanın metaforik adı. *İşuy çayı* - çağdaş Xebey oyalotindən axır.

(soh.250)

Çiao - çağdaş Şansi, Xebey, Xenan oyalotları oraszında çarlıq idi. *Xan-Sensi* oyalotindo, *Vey* - Şansi oyalotindo keçmiş çarlıqlar. ...*Güney barbarlarının son ucu...* - milliyotcə cılım olmayan, Çinin güney və güneybatı ucqarlarında yaşayan və ortaç bir man adı daşıyan tayfalar nozərdə tutulur.

(soh.251)

...*Saçımı qom bağlayandan...* - Qodim Çindo oğlanların yaşı 20-yə çatanda saçlarını qom kimi toplayıb bağlayır, baş geyimi geyirdilər, bu onların yetkinlik yaşına çatmalarını göstərirdi. Saçı başda qom bağlamaq hem de xidmət başlamamı ifadə edirdi.

(soh.254)

Lüy-van (hərfən: "Lüy knyazı") - Cjou urukunun (sülalösün) banisi Venvanın birinci oyması Tszyan Tszinin titulu. Rovayeto görə, Ərşi-Əlada (Çindo) düzən (qayda) yaratmaq istəyen Ven-van ürkən aşırısıyla göründü ki, bütün dövlət və savaş işlərində ona yardımçı-moslothetçi olacaq bir kos çatışmır. Bir

dəfə göyər hökmərdə onun yuxusuna girir, onun arxasında dayanmış qocanı göstərərək, knyaza deyir ki, ona məsləhətçi boxş edir. Ven-van tezlikle ov zamanı yaşlı congollik içinde sakitce dayanıb balaq tutan qocanı götürür. Bu onun yuxuda gördüyü adamdı. O bu qocanı özünə birinci məsləhətçi görür... *Cjao-Qun* - Cjao dövlətinin başçısı U-vannı (e.o. XII əsrde hökmərləqliq edib) kiçik qardaşı, Yan knayzığınına aid torpaq orası ona bağışlanmışdı. Cjao özünə təbə torpaqları gozarkən şikaytlarla yabanı alma ağacı altında baxırı. Ölümündən sonra adamlar onun ədalətli hökmərini yad etməyək həmin ağaclara qayıçı göstərmış, bilgə hökmərdən vəfə edərək yabanı ağacı barədə nəqəm qoşmuşlar. ...*Kecmişin üç valisi*... - Üç on qədim urukun (sülənenin): Sia, İn və Cjou uruklarının başçıları nozordu tutulur. ...*Ad qazannıq beş səlaf*... - Beş "hegemon": Tsı çarlığından Xuan, Sun çarlığından Syan, Tszin çarlığından Ven, Tsin çarlığından Mu və Çu çarlığından Cjuan.

(soh.255)

Tayşan dağı - indiki Şensi əyalətində yerləşir; eski Çinin beş Qutsal (müqəddəs) yerlərindən və on uca dağlarından biridir.

(soh.257)

...*Sadə kətan paltarda*... - boyanmamış parçadan paltarı, adətən yas əlaməti kimi geyirdilər.

(soh.259)

Çi - qodim uzunluq ölçüsü, 2,5 sm-ə yaxın idi. *Tszyandu* - indiki Tszyansu əyalətində yer adı.

(soh.260)

...*Bir cjunveyə ərə verilmişdi* - Cjunvey - qacaqların əlo keçirilməsinə sorumlu (mosul) olan memur. ...*Qoca Pen-Tszun bir əsəri*... - rəvayətə görə, uzaq keçmişdə bu adda bir qoca yaşamışdır; o, nefesalmamı idarə elemeyin ve ömrü uzatmağın sırrını bilmər. Guya o, sokkiz yüz il yaşadıqdan sonra yoxa çıxmışdır.

(soh.263)

...*Feniks lələkləri tasvir edilmiş nefrit lövhə*... - Nefrit lövhə dövlət hakimiyyəti nişanı olmaqla, elçinin solahiyətini təsdiqleyirdi. *Syuan-dı* - e.o. 74-49-cu illor arasında hökmərləqliq etmişdir.

(soh.263)

...*Oda su calandığı kimi*... - Öski çin təsəvvürlerinə görə, her uruka (süla-leye) beş ünsürden (su, od, metal, torpaq, ağac) biri uyğundur. Zənn olmurdu ki, Xan urukunun romzi oddur və su onun üçün məhvedicidir. ...*Hökmdar U-Dı kimi ağ buludular diyarı axtarımag* - U-di ölməzlik boxş edən Dao dərmanı dileyiridi və ölməz qıtsalların - müqəddəslerin yaşadığı Ağ Buludlar ölkəsini tapmaq isteyirdi.

(soh.266)

"*Birləşmə sarayı*", "*Ölməz inçjoular ölkəsi*" pavilyonu - İncjou - guya denizdə üzən, üstündə ölməzlerin yaşadıığı ofsanəvi dağ. Bütün bu adalar burada şəhərvani anlam daşıyır. *Güney Yue* - yeni çağdaş vətənmillərin ulu bəbabalarının ölkəsi.

(soh.271)

U padşahlığı - Yantszi çayının aşağı axarında yerləşirdi.

(soh.272)

...*Kağız pul*... - yeni ölüünün qəbir üstündə yandırılan pul; guya bu pul ölüye çatır və o bunu o dünyada xercleyir. Bele pulsular real deyər malik deyildilər.

(soh.275)

Ötraf susanbağıyla doludur - Suzanbağını eski Çindo yeyirdilər.

(soh.285)

Tszi-Tszyuya Yan-Sı, igidlər igidi - Bu nəğmədə adı çekilen döyüşü-lerin üçü de, eski yorumcuların fikrincə qardaşmışlar.

(soh.288)

Dogquzunuq aya bostanı tapanlayıraq - Terevez yiğiləndən sonra bostan yerini tapanlayıb xırmana çevirirdilər.

Tsyuy Yuan (c.e. 340-278) – Adı bize galib çatmış ilk Çin şairidir.

(soh.297)

Başkənd In üçün inləyirəm – In – Çu çarlığının başkəndi idi, Tsuyu Yuan orada yaşıyirdi.

(soh.302)

Daşla qucaq-qucağa – Əski yaşamyaların (bioqrafların) göstərkilərini görə. “Daşla qucaq-qucağa” poeması Tsuyu Yuanın son qoşusudur. Şair onu yaddıqdan sonra rəvayətə görə, qolluğununa daş atıb Milo çayına atılmışdır (bax həmçinin 207-ci sehifəyə aid qeydə).

(soh.303)

Əgər Çuy məharatla İsləməsaydı... – Çuy – əfsanəvi ustadır (görünür, dül-görmüş) – guya hökmər Yao çağında yaşayıbmış. *Li Lou gözünü qiyanda...* – guya Li Lou mifik Sarı hökmər dönenində yaşayıbmış və elə iti gözleri varmış ki, yüz addimlıqlan da o yandakı an inco tükü görürmüş.

(soh.303)

Ancaq Çun-xua manimla görüşmür... – Çun-xua (herfi anlam: “İkiqat çıxıqlınmə”) – ideal hakim sayılmış mifik hökmər Şunun başqa bir adı. *Keç-mişin dərinliyindən Çen Tan və Yuy...* – Yuy və Tan – əski çağların mifik hökmərdərdir, başqa ilk hökmərlərləri yanaşı, ideal hökmərdər kimi saygıyla yad edilirlər. Birinciyyə əfsanəvi Sya (ola bilsin, c.e. XXIII), ikinci növbəti Şan urukunun (süləlosunin) (c.e. XVIII) osasını qoymaq əsnad verilir. *Yuan və Syan uzanın gedirlər...* – Yuan və Syan – Xunan eyalətində çay adlarıdır. *Çoxdandır Sonevdə (Qabirdə) uyuyur bo le...* – guya ulu keçmişlərə yaşamış ünlü (meş-hur) at bilicisidir.

(soh.307)

“On doqquz qadim seirdən” – Syao Tunun (c.e VI) öz “Bensyuan” (“Ədəbiyat toplusu”) adlı qoşular toplusuna yerləşdirildiyi şeirlər silsiləsi. Onlar ayrı-ayrı çağlarda,ancaq guman ki, I yüzildən tez olmayaq yazılmış şeirlərdir. Yazarlarının adları itib-batmışdır. *Xu düzərlərindən olan at* – qızılı çöllərinə moxsus at. *Xu* – qızılı uluslarının ortaqlı adı; burada, ola bilsin, synnular nozorda tutulur.

(soh.309)

Van – Xenan eyalətindəki çağdaş Nanyan şəhəri. Sonrakı Xan dönenminin (c.e. I-III) “doğu başkənd” Loyandan sonra en gur şəhəri (“güney başkənd”). “Papaqla kəmərlər” – memur əyanları. *Van və xouaların...* yüksək rütbeli varlı əyanları.

(soh.313)

Tsyao – c.e. VI esrde hökmərlər etniş Çjou hökmərdəri Lin-vanın varisi; rəvayətə görə o, uzun illər qutsal (müqəddəs) Daoçu (Dao yolcusu) yanında təhsil almış, ölməzlik qazanaraq, ağ dumanın qanadları üzərində uşub adam-lardan ayrılmışdır.

(soh.318)

Sixə – Çinin qızılı-batısında çay.

(soh.319)

Ölsək – görüsərik Sarı sularda – Sarı sular, daha doğrusu, Sarı bulaq – o dünyanın obrazlı adı.

QƏDİM İRAN ƏDƏBİYYATI

“AVESTA”

Yasna, 28 (söz haqqında dua).

Xeyir ruhu – Ahura Mazda (Hürmüzd) nezərdə tutulur; onu çoxlu xeyir ruhları ehət edir; onlar birlikdə “Ameşa spenta”ni – ilahiler yeddiliyini eməle getirirler (“Ölmez təsir edənlər”, “Beşx edənlər”, sonradan “Qutsallar” – “Müqəddəslər”); burada xatırlanılanlar: *Arta, Voxumana*, elece de *Armatay* (ve ya *Armaiti*) – “Xeyirxah sadıqlik”. Bu qatarda uca üçük arasındaki: “Görev bölgüsü”nın izləri qalmışdır: *Ahura Mazda* – Sözün, Voxumana – Düşünce-nin, *Arta* – Əməlin tanrılarından. *Buğa (öküz) ruhu* (Öküzün və ya İneynin ruhu) – *Ahura Mazda*nnın həməyə etdiyi xeyirxah vərhədir.

Heyvan ruhu – yeni Voxumana.

Nəğmələr odası (evi) (“Qaronmına”) – tanrılar yeddiliyinin toplaşığı yer. *Arta-haqqat, od ruhu* – orijinalda yalnız “Arta”; tərcümə qədim oxucuda “Arta” sözünün yaratdığı anımları canlandıru.

Vistasp – yarımfosanövi Gavəoğulları urukunun (Sülaesinin) knyazı (çarı). Zardüstü ilk doğa kabul eden ve onun telimine hamilik gösteren odur.

Varuṣastra – Viştaspın döyüşülerinden biri, Zardüştin dostu, sonralar kükrenik.

Yasna, 29 (*heyvandarlığa hamilik edilməsi haqqında dua* – yalvarış)

Ēśma – yüksək sər tanrıları gürühündə sər və soyğunçuluq allahı – “Drucia” – (“Yalan”); ona iuda (yohudi) variantında Aşmaday, qadım yunan-cada “Asmodey” – (Seytan) deyilir; bezen “ēśma” sözü bu tanrıların görevlərinin özllərin bildirir: “xalan” “nifrat” və s.

Öküzü (buganı) yaranan – yani Ahura Mazda.

Mantra (ya ya Mantra Spenta) – Hürmüzdün – Ahura Mazdanın yiyeşənmiş olsalı etkili (tasırlı, xeyirxah (sonradan qutsal, müqaddəs) Söz.

Ardvisur Anahita öygü (“Ardvisur-Yası”)

Spitam Zərdüst-Puruşaspın oğlu, Spitamin soyundan.

Xukarva – tanrıların yaşadıqları yerde dağ zirvesi.

Vorukaşa – homin maskenin dağ atında büyük göl (dəniz; guman edilir ki, bu Aral donuzının mifoloji animidir).

Xrma, Homa (Xoma) – qutsal (müqaddəs) bitki. (Hind vedalarında buna soma deyilir). Ondan ayınlar üçün şirə çəkirdilər. Ən əski partisimasion baxışları (butövün ovazına hissə) görə, Xoma – bitkinin ruhu, tanrısi, hem özü, hem da sırasıdır.

Zaotra – ayın üçün qutsal şirə.

Gava hökmdarlar – xeyirxah hakimlər, Zardüştin ardıcılları.

Karapan hökmdarlar – şor hakimlər, Drucanın xidmətçiləri.

Aryana Veca (“Ari çölləri”) – arıların (iranlıların) mifik vətəni, Hürmüzdün yaratdığı birinci ölkə.

Daitya – mifik çay adı; bilginlər onu Orta Asiyənin Sirderya və Amuderya çayları hövzəsində yerdədirirlər.

Bursman – ayın mösqedilə isledilən budaqlar qomu.

Xosyangha Paraduta – iki yasaçı (qanunç) çarlardan biri.

Xara – qutsal dağ, tanrıların maskəni.

Kiyār – cismani dünyaya yeddi kişişərdən oluşan (ibarət) vilayət.

Mazan qızları – Mazandarandan olan şor parilleri.

Varna – “coğrafi poema”ya görə (“Vendidad”, I fəsil), Hürmüzdün yaratdığı 14-cü ölkə: “Dohhaka qalib gələn Tretonanın doğuluğu dördbucaqlı Varna”.

Əhriman – bu ölkə (Varna) üçün, cəza möqsədi xəstəlikler və ari olmayan, yadılı hökmdarlar yaratmışdır.

Yima (hind variantı: Yama) – arxaik mifin qəhrəmanı; Daşqın zamanı heyvan ve insanlardan toxumalar saxlamalıq Bibliyadakı Nuhun rolunu oynamışdır. Ancıq Yima adamlara mal atı yeməyi öyrətməklə günah işleyir və qırrelen-diyi üçün coşalandırılır.

Bavray ölkəsi – mifik şer ölkəsi (güməna görə: Babil).

Atuya – onun bəresində 9-cu yasında danışlı: “Cismani dünya üçün menim Xoma şiremi çəken ikinci adam Atuya idı”.

Korşasib – Onun bəresində oradaca deyilir: “...onun atası Trita-Sam oğullarının en yaxşısı – cismani dünya üçün məndən şirə çəken üçüncü adam idı”. Korşasib həmin bu Tritanın ikinci oğludur; o, “ucaboy, qvrımtel, toppuzvuran, ejdaha Sruvan öldürən... gəncdir”.

Pişina – mifik göl addır.

Qandarva – Korşasibin öldürdüyü, “qızılıxallı” divlərdən biri, şer perisi, iblis.

Turanlı Frangrasyan – Əski İran gələneyində “turanlı” deyəndə İranın oturaq yaşayış meskenlərinə talaçı basqınlar edən, zardüştçülərin keskinlikle qnadiqları köçəri iranlı tayflar nezərdə tutulurdu. (Qeydin mülliifi – İ.Braginski – bice, burada “Avesta”nın Turan – əski türkər ölkəsi haqqındaki yadəsına yalançı, məkrili kölgə salmaq məqsədi güldümüşdür. (*Tərcüməçi Elman Ağaoğlunun qeydi*).

Gava Usan – Gaveoğulları şahılarından biri.

Erzifya – mifik dağ adı.

Xosrova (Gavayı-Xosrova) – Gave oğullarından biri, Frangrasyanı öldürüb, atasının öldürülmesi üçün öc alan.

Çeçasta – mifik göl adı.

Tusa – şah soylu bi bahadır.

Vesaka – Turan bahadırı.

Xyatrosuka – mifik gedik (dağ aşırımı).

Kanqua – Xarezmli eyniləşdirilmiş mifik ölkə.

Paurva – qedim nağlı personajı.

Camasp – Viştaspın yörösündən olan Zerdüst ardıcıllarından biri.

Asavazda, Trita – Asanban, Kar və Var töremələri olan Turan bahadırları ilə “Danavamlar”la, elecə de Durekata ile döyüşməş efsanəvi İran bahadırları.

Anam Napat – şah halesi xvarno (nur) uğrundakı döyüşde bu halenə əle getirmək üçün suya baş vuran xeyirxah si ilahesi.

Notar oğlu Vistarav – Gaveoğulları yörəsindən İran bahadırı.

Vitanquhaiti – mifik çay.

Fryanlar evindən olan yoığta – “Sfinksin açılmış bilmeceleri” süjetindən bir personaj (burada: falçı Axtya). Orta fars dilindəki əsərlərdən birində qidrəli falçı Axtın nece dəolsadırıcı sorular verdiyindən danışılır. Uğursuz cavab üstündə 9 min kahin öldürülür; Axt onlardan sorusun: “Hansı uçmaq (cənnət) yaxşıdır: yerdeki, ya göydəki?” “Göydəki” – deye kahinler cavab verirler, Axt onları tezə orsaya gönderir. Genç Yoığta Axtın bütün sorularını açmaqla ona üstün gelir.

Ranqa – mifik ada.

Ratava – cismani dünyadan xeyir ilahları.

Arınlar, vavjaklar, varnavalar, varnavavişler – hoşeratin ve başka sürü-
non iyrancıların yaman ruhları.

Altı yüz ya min – Güman ki, "sısız-hesabsız" anlamındadır.

Axovlar – Gavəngulları yörösündən İran bahadırları soyu.

Frazdanan damızı – mifik addır.

Tantryavant, Peşana, Ərcatasp – Druca xidmətçiləri olan pis ruhlu Turan
bahadırları.

Zarivaray – bahadır, Viştaspın sərkardesi ("Zarerin oğlu haqqındaki das-
tan" daki adı: Zarer).

Humayaka – Ərcataspın torosundənuruşan bahadır.

Zaotar – kahin, ruhani.

Sağ və sol – Burada: düşmənin cinahları.

QƏDİM YƏHUDİ ƏDƏBİYYATI

"VARLIQ KİTABI"NDAN (6-8-ci FƏSİLLƏR)

DAŞQIN


Adəton, belə hesab olunur ki, Bibliyanın bu hekayəti de Beşkitabın başqa
hissələri kimi, iki müxtəlif yazılı qaynağın birləşdirilmişindən ibarətdir; bir
qayda olaraq, onlardan birində İsrail tayfalarının tanrısi Yaxve (gələnəksəl
çevirməde: "İlahi"), o birində Elohim; herfən "allahlar" ("çoxşaklı ululular")
adlandırılır; gələnəksəl çevirməde "Allah". Daşqın haqqındaki Bibliya heka-
yotlarının hər ikisi Mesopotamiya (Çayarası) efsanolarına gedib çıxır. "Bil-
qamış dastanı" ilə müqayisə edin.

(sah.511)

Allah oğulları – ilk princip baxımından, təktanlı: mətnədə "allah oğulları"
sözcüğün işlənməsi yorumçular (şorħçılıarı) çıxdan çıxırmadıqdadır. Son yozum-
lara görə, bunlar moloklərdər; görünür, ilk önce Yaxve ("İlahi") ilə yanaşı
İsrail tayfalarının tapındıqları kiçik allahlar nozerde tutulmuş.

(sah.513)

...Bütün quyularının ...ağzı açıldı – eski Mesopotomiya (Çayarası) sakın-
ları kimi, burada da Yer böyük içməli su Okeanında üzən quru kimi təsəvvür
olunurdu; bulaq və ırmaqlar – Yer altındaki girdəbdən çıxan sulardır. Yerin
üzündən metal Göy qübbəsi, bu qubbəde isə barmaqlılı və qapaqlı abışqalar
(poncarələr) olduğu düşünülürdü.



(sah.513)

...Ararat dağında... – E.o. II-1 yüzelləre aid olan Ölü deniz elyazmaların-
dan birinde: – "Urart" dağında. Mərkəzi Van gölü yaxınlığında olmuş Urartu
dövləti nozerde tutulur, bu yer indiki Türkiye ərazisindədir.

IONANIN KİTABI

"Varlıq kitabı"ndan fərqli olaraq daha sonralar yaradılmış bu kitab "İlahi"
(Yaxve) və "Allah" (Elohim) sözlərinə heç bir fərq qoymadan, çal-keçir (hansı
geldi) işlədiir.

(sah.514)

Iona – Amitayin oğludur, "peyğemberler" toplumuna ("korporasiyasına")
daxildir. Bibliyanın ilşirsel (tarixi) kitablarında ("IV Çarlıq", "II Çarlar") adı
çəkilir, guya e.o. IX yüzilədə Quzey Israil carlılığında yaşamışdır. Ancaq "Iona-
nın kitabı"nda adı çöklən *Ninevə* bundan yil sonra böyük şəhərə çevril-
miş və Assuriyanın başındakı olmuşdur. *Tarsış* – Ispaniyada yerləşmiş Tartess
çarlığı e.o. VII yüzilə aid olan Assuriya kitabesində yad edilir. Iona eksi görün-
tülərden (təsvirlərden) çıxış eləyib; bu göruntülərə görə, hər bir allah yal-
nız öz orası, öz toplumu, ulusu, tayfası və s. üzərində hakimiyət malikdir.
Yafo (eski yəhuditəcədir; ərebəci Yaffa, yunancasă loppa) – indi Tel-Əvivin
şəhər yoresinə daxildir. ...*Birdən Allah bizi burdan qurtarar...* – Burada və
aşağıda "Allah" avəzində orijinalda Elohim işlədir, bətənne Yaxve allahın
adlarından biridir (ümumiyyətə, allahinkı deyil).

(sah.515)

İlahi, ölməyi biza rəva görmə... – Denizçilərin duası-yalvarışı o barədədir
ki, tufan İonanın ucbatından qopmuş olsa da, İlahi onu xalis clasın, ...*Yeka bir
balıq uddu* – Xristian galeneyinə görə, hər hansı iki balıq anlamı verən "dağ"
sözu "balina" kimi tərcümə olunur.


(sah.517)

Nineviya işa Allahın böyük şəhəri idi... – Nineviyanın ölçüləri burada həd-
dindən artıq sıxırdılmışdır.

(sah.518)

...Şəhərin doğusunda... – Nineviyadan bir qədər güneye təpəlik, sonra isə
dağlıq yerlərdir; buradan şəhər menzəresi açılır. *Doğu küləyi*... – Fələstində
şəhrədan əsir; Nineviyada isə şəhrədan əsirinə Batı küləyi əsir.

I.Dyakonov



"Rufun kitabı"nda haqqında danışılan dönəm (dövr) Çarlıqların yaradılmasından öncəyə – tayfanın bütün işlərinin onların başçıları olan *Hakimlər* tərəfindən holl edildiyi çağlara aiddir. Bu hal "Rufun kitabı" ilə "Hakimlər" kitabını müqayisə etməyə imkan verir; golisiño (tesadüfi) deyil ki, xristian ehkamında bu kitablar yanaşı yerləşdirilir: "Hakimlər"den sonra "Ruf". "Ruf"da "dərin keçmişlərin rovayatları" asas etibarilə nağılıçının – hamin keçmişlər çağdaşının mövqeyini özündə saxlamasıdır. "Hakimlər" kitabında oski rovayatlar daha sonrakı çağların, görünür, Böyüklinin kodlaşdırılmış çağların monarxiya – teokratiya ideologiyası mövqelərinində işləşdirilir. "Hakimlər"i canab allahla sövdəloşmo – "ittifaqla" ("berit") duruya çıxarılan nifrot və qadına inamsızlıq, düşmənliyə və mərkəz kitabına çevirən də məhz bi ideologiyadır. Başqa tayfalarda ilgi (münasibət) ya onları işğal və möhv etmək, ya da onları təbe edib, onlardan xərəc almaq kimi başa düşür. Bu tayfalarla yaxınlaşma "öz" allah-hına xəyanət kimi lenotلنir, başqa tayfadən olanlarla evlənmə zinakarlıq sayılır; misal füçün, moavilərlə eziyi kimi yalnız zəbt olunmağı, istismarı və möhv edilməyə yarata bilinir. "Rufun kitabı" tamamilə başqa, bunun tam aksı olən ideologiyaya iletəşmişdir. Bu kitab sevgilinilərin, ərin xatirəsinə bəzən hətta əbdiləşdirmək istəyinədək yüksəkən sevgi haqqında, ömrülkər ər-arvad sədəqəti haqqındadır; onun soyunu bərpə etməkə adını, onun toxumunu oski alişqanlıq (adət) olan "levirat" əsasında başqa adamın toxumu hesabına olsa da, yaşatmaq haqqundadır. Ehkamda (kanonda) "Rufun kitabı" başqa bir sevgi kitabıbulla bir cüt gəncin sevgisini öyen "Nəğmələr nəğması" kitabı ilə yanaşı yerləşdirilib. Rufun ərinin ailəsinin Moava ilk desfəki köçürülməsinin bütün tarixçəsi, oski yohudilərin moavilərlərə evlənmələri, Noominin Rufla eve qayıtməsi – bütün bunlar "Hakimlər" kitabındakına nisbatan tamamilə başqa mövqelərdən – ayrı-ayrı tayfaların dostluq mövqelərinindən təsvi edilmişdir.

J. Braklenski

(səh.518)

Vifleyem (öski yehudicadə: Bet-Lehem) – o çağlarda İyehuda (İuda) tayfasının torpağında yerlesirdi. Moav – İordan yöresinde dövlət idi. Moavlıların dili hələ öski yehudicaya yaxın qohum dil idi, yəhuditlərlə moavlılar bir-birini asan başa düşürdülər.

(sah.518)

Efratilər – Vifleyemin başqa, daha əski adı olan “Efrata” sözündəndir. Noominin öz gəlinlərinə “qızlarım” deməsi, onun, bir qayınana kimi, öz oğul

(aile) toplumunda onların özüne nisbeten kiçik qatılımcı (ıstırakçı) olmalarının kabul etdiyini gösterir. ...*Allahların-allahlarım!* Yuxarıda deyildiyi kimi, İsrail allahı Yaxvenin adlarından biri Elohim idi, bu da hərəf "Allahlar" deməkdir. Ancaq moavilər müxtəlif allahlara təsirindərlər, oduñ ki, Rūf burada sanki "sonin Elohim - menin allahlarımıdır" və ya "sonin Elohimin - menim Elohimim" (burada söz övunu var - E.A.).

(səh.519)

*Qoy ilahi öz iradesiyle versin hökmünü ondan da artıq! – And bildiren şartı düstür; gerçek andda vedi-andi pozana allahın mehz hansı cezaları vermesi dile gotürümeliydi, burada ise leneti özone götürmemek için hekayetçi düzene nitq biçiminde andın deqiq sözlerini heç dememişti. Elin – elimdir, *Oğlan* ve *Cavan arvad* (Daha doğrusu: *qız*) – *qu* – ve *keniz* – anlayışlarının meşhûd islenen bicimi. Bunların vasa (*cavânlîğâ-vasîtlîğâ*) döldü voxdur.*

(sah 521)

...Bir ölçüye qədər arpa. Orijinalda "efa qəder". Adeten, efa 30 litre yaxındır, ancak burada güman ki bundan az bir ölçüdə danışılır.

(snb 522)

Bu adam biza qohum və yaxındır – Ölenin en yaxın qohumu olan kisiler onun torpağını bəcərə bilmirdi – satın almaq hüququna malik idi və hətta buna borclu idi. Eyni zamanda, ölenin en yaxın qohumu (çox vaxt qardaş) onu övladızsı arvadını öz atlıq – patriarch himayəsinə götürməli və ona üşaq törətməliydi; bu halda üşaq ölenin soyunun davamı sayılırdı ve oğus-aile tövslündə onun mirasını pay alırdı. Ancaq belə qohum ölenin arvadını özüne tam hüquqlu arvad eleməyə borclu deyildi. Hekayətin süjeti Yaxın Doğunuñ bu aksi adı hüquq üzərində qurulmuşdur; görünür, onun yazılıma dönməndən bu alışqanlıq – adət artıq müyyəyen qədər qızılveden düşmüştü. *Sənən və yaxşıxarakatın öncəkündən da yaxındır.* Birinci herəket – qoca qaynananın atnaması; ikinci – artıq yaşa dolmuş kişi olan Boazın atlıq-patriarxal himayəsinə sığınması.*Mənim elimin qapısında*... – Şəherin qapıları hüquqi sövdəleşmələr və yargı (məhkəmə) iclasları, eləcə də şəhər aşıqəlləri şurasının və onun xalq möclisinin keçirirdiyi yer idi. Boaz demək isteyir ki, Rufu şəhər xalq möclisi-nin bütün azad və tan hıquqlu üyləşmələri təməlyarlar. "Xalq" deyəndə burada yalnız efratailər nezərdə tutulur.

Boaz ona dedi... – Qaynağın eslinde mətnin burası korlanıb. Əski Suriya tərcüməsində tamamilə başqa cür – daha anlaşıqlı deyilir: "Ve o (Ruf) dedi: qoy manim sonin yanına gəlməyin bilinmasın". ...Örtü – kükçədə qadını başdan-ayağa bürüyün örtük. ...Altı ölüçü... – Qaynağın eslinde Boazın mahz hansı ölçündə alıtsın verdiyi göstərilir. Bu, çotin ki, efa olsun, cünki bu 180 litra yaxındır. Qızım, san kimsən? – Noomi Rufu bürüncksiz-örtüksüz görüb tövaceübülər; yalnız könülər (qul qadınlar) vo gozayonlars belə görkəmde olurlar. ...On nəzər çağırıb... – adı düzənən (qaydaya) görə, istenilen hüquqi sövdəloşno üçün on taniq (şahid) zəruri-görəkləri sayılırdı. ...Mərhəndan sonra dul qulməs... (daha dəqiqi: ölenin arvadı) – Yalnız üzərində erinin vo ya onun an yaxın qohumlarından birinin patriarxal hakimiyəti olmayan qadınlar dul sayılırdı; odur ki, Ruf hələ də "duł", yox, "ölenin arvadı" sayılır; özü də burada "ölən" deyəndə tarlasından səhbot gedən marhum Eliemelex næzərdə tutulmur; "ölənин arvadı" – sadəcə olaraq, Rufun oğuş-toplum durumudur (sosial-aile vəziyyətidir). ...Axi onda manim varəsan da dağlır – Bu qohumun hələ oğlu yoxdur, buna görə o qorxur ki, öz varəti Rufun oğluna qalar – gələcəkdə ondan Rufun oğlu olarsa, yalnız Rufun ölmüş erinin yox, bu qohumun özünün də varisi o olar. Ham də bu oğlan onun yox, ölenin oğlu sayılacaqdır.

*Peres – İuda tayfasının ulu babası əfsanəvi *lyehudanın* oğlu. Rəvayətə görə, Tamar (Famar) – lyehudanı başqa oğlunun – erkən ölməs. Erin arvadının qayınatması lyehudanı ona oğul doğudurmağa möcbur etmişdir ki, əri Erin "adi yerinə qayıtsın". cünki Erin qardaşları kiçikyaslı idilər. Tamarın lyehudadan doğduğu Peresin burada yada salınması ondandır. ...Onu öz sinasına sixdi... Qan (süd) qohumluğunun qəbul olunmasına göstəron romzi eyham. Qonşu qadınların "Noominin oğlu oldu" sözü bundandır – uşaq onun doğma novesi sayılırdı. Obed – adı "ışlayən" vo ya (kimosa) "xidmət eləyen" anlamında dır; bu halda, görünür, Noominin o dünyadakı oğlunun kultuna vo Noominin özüne? Amminadab – ünlü döyüşçü. David – İudeya – İsrail çarlığının banisi, çar.*

I.Dyakonov

İOVUN KİTABI

Bu kitabın yaradılma çağrı yalnız nəzəri olaraq müəyyənəşdirilər biler. Əski yəhudü adəbiyyatının bu şah esərini sociyyolondan keşkin duygular və düşüncə aydınlığı, onda eqli doktrina ilə yaşam reallığı arasındaki "lənətə düşən" məsələsinin barışmazcasına qoyulması "əsirlikdən son-

rakı" dönem, en çox da c.e. IV yüzil barədə düşünməye imkan verir. Bu kitabı içinde daha erken çağlara aid materialın (ola bilsin, bağdadı və sondakı düzəyizi – nəsr) ve sonrakı çağlara aid eləvelərin (ehtimal ki, Eliunun nitqləri, ola bilsin 28-ci fosildeki bilgilik haqqında neğme, 40 ve 41-ci fasillərde Leviyənən və begemotun təsvirləri və s.) olmasının aradan qaldırırmış.

Kitabın qəhrəmanının adı artıq c.e. II minil üçün şübhə olunmuşdur; bu ad nağıllardakı qəder qədimliyə malik bir ad kimi məsəlləni düşərək, elin yaddaşında yaşamasıdır. Suçlu ölenin başının fistunı almış tanrı cozaçıyla hədəleyən peygamber deyə biler ki, bu ölkəde Nuh, Daniil və İov kimi üçən adam olsayıdı, onlar (ölenin sakınları) yaşamlarını öz məmənlikləri və xilas edə bilərlər; ...hətta bu üç adam oğulları, qızları xilas edə bilməyib, yalnız özleri xilas olsayırlar bələ, Yer üzü sehraya dönerdi. ("Peygamber Lyezekiilin Kitabı"nda 14-cü fasil, 14 ve 16-ci misraların mezzunu). Lyezekiilin iş böyük məmən haqqındakı on sözü İovun (Iyov) adını Nuhun (Daşqın haqqındaki əfsanənən) ve (artıq uqarı dəstənində adı çəkilən) Daniilin adları ilə birləşdirir, ilgilindirir; bu, ümumsemit gələnəklərinin olduqca dörin qatları haqqında düşünməyə vadir edir. Beləliklə, olayların çağrı – əfsanəvi keçmişlərdir. Olayların baş verdiyi yer bir qədər Məscidlidir. "Uts" adı Bibliyada Simin töremlərinin səcərəsində vardır, ancaq Uts *torpaqlarını* hansı yerlə yeniləşdirməli – ləordanın o üzünən qızeyindəki Arami vilayətlərilemi, bir qəder güneyə və ya doğuya doğru yerləşən Hauranlımları, Ölü denizin güneyində yerləşən Edem-ləmi – inдиyədə bunlar aydınlaşdırılmayıb. Belə deyək: İov qan və coğrafi yaşayış məskəni baxımdan lüdeyə – İsrail yörösüne – səfərasına eley yaxındır ki, (özünün üç dostu vo Eliu ilə birlikdə), vahid allaha tapınanlar dairəsinə daxil ola biler; və o bu yöredən o qəder uzaqdır ki, onu felsefi pıritça üçün "ümumiyyətə insan", "açıq" dinsel (dini) təcrübə ömrəyi, bir növ "doğal" (tebi) məmənlik nümunəsi, əski yəhudü xalqı ilsləşənin – tarixinin her hansı bir çağına bağlanmışan bir kəs sayımaq olmur (eks halda, oxucu maraqlı şəxsi obyektdən, ümumxalq – siyasi obyektdən keçir), İov da həmin allaha inanır, cünki o da her bir yəhudü kimi cyni sorular – problemlərlərə qarşılaşır; bu allah haqqında iudali personajın nisbetən dəha sərbəst olaraq ondan söz soruşmaq olardı.

"İovun Kitabı"nın yazar zamanı və məkan distansiyasının "ovsunlu kris-tah" arasından öz qəhrəmanlarını görə bilmək üçün ince və ölçüb-biçilmiş stilizasiyaya el atır. İov və onun dostları Bibliya rəvayətlərinə görə, məxsusi olaraq Musaya və ondan törenimli yəhudü xalqına açılmış (nazıl olmuş) tarixi "Yaxve" adından söyle yan keçirilər, halbuki kitabda yazar (mənəlliif) sözü də çoxdur. İov başqa craya, başqa düzənən (qaydaya) məxsus adamdır – o hele Musadan önce yaşıyir. Onun tacribəsi "ilü baba" Avraaminkı (İbrahiminkı) kimi ilkindir. Buna görə de o, allahı Bibliya üzrə İbrahimin (Avraamın) cədiyi kimi "Şadday", "Elyon", "El", "Elohim" adlandırılınır.

"İovun kitabi"nın dili olduqca qeyri-adidir; onda keşkin gözlenilmez, hər-dən bilmeceleri benzətmə və metaforalar, eceze de eyhamlı aramı, yaxud bəzi

fərziyyələrə görə edomi köklü sözler bol-boldur. Onda çoxlu elə iğarələr var ki, bizi golib çatmış oski yəhudi mətnlərinin daha heç birində təsadüf olunmur və bunların anlamını yalmız kontekstdən duymaq, tapmaq gərəkir (lazım golir). Bozı hallarda sözün anlamı-önmə artıq "Septuagint" (e.o. III-I) və Talmud (c.e. I minilliyiñ I yarısı) çağlarında yozucu -şörhçilər üçün sorun (problem, çotinlik) idi. Mətnin korlanmasının üçün də olañaq (imkan) yeterince idi (hərçənd pozuntu, korlanma bir neçə nəfərdən öncə olub). İndi - Kumran tapıntısının, bu kitabın aramı dilinə tarqumunun (naql edilməsinin) nəşrindən sonra "İovun kitabı" üzerinde tekstoloji işin yeni məthəholisi başlanır.

(sah.525)

Bu kişi... sadə adam idı... Əslində "tam" - tərcüməyə gəlmeyən əski yəhudi sözüdür; içərində çatışmazlığı olmayan, dolğun xeyirxalıq və bütün düşüncə, söz və işin bitkin uyarığı anlamına gəlir. Qarşımızda şəmmim, temiz-üraklı, xoşniyyətli, suçdan özünü dönməden qoruyan, hər şeydə düzənə (qaydaya) uyğun hərəkət edən varlı patriarxlər "şeyxin" obrazı canlanır. İov - yaxşıdır, ona da yaxşıdır, onuna da yaxşıdır; elə bil şərin onu yaşamasına girməsi üçün yol yoxdur. Bununla belə, tövəccüblüdür ki, şer onu yaşamasına girir. Və onun yeddi oğlu oldu... Sakral 7, 5, 3 rəqəmləri oski say estetikasına uyğundur və yekintilik, yayasaşdırılıq, uyarlı dayanıqlıq (sabitlik) bildirir. İnsan her yandan belə rəqəm strukturlarıyla dövrlənləibse, onun işi düzgün gedir, düzənə, öz "mortabası"na uyğun gedir. *Allahın oğulları* - Məlekələrin təsviri ifadələri. *İlahi* - qaynağı aslında burada və sonra "Yaxve" adı. Əksdanışan - qaynağın aslında "satan" sözü; bu həm de "qinayıcı" və ya "böhtənçi" (yargıda - möhkəmədə), "düşən" və ya "supostat" (savaşda), "tovlayıcı" və ya "qızışdırıcı", "araqışdırınan" (dava-dalaşda), "badalaqqı" (yolda), bütövlükde (raqib), "əks torəf", "qarşıçıxan" anamlarını verir. Bu oski yəhudi ümumi ismi çəgədəş liddərə xüsusi ad kimi işlənir: - "Satana" ("Şeytan"). Ancaq "İovun kitabı"nda bu söz sabitilmiş xüsusi adlıqdan çox adızs və özülləkse Evrenin (kainatın) qorxuc, qeyri-insani prokurorunun loqobu, yamasıdır. Ancaq forq yalmız bunda deyil. Ən son teoloji bilgilərdən qotı belliidir ki, Şeytan Allahın roqibidir. "İovun kitabı"ndakı Əksdanışandan hələlik yalnız bir şey aydınlaşdır: o, insanın roqibidir. Onun tanrıyla ilgisi (münasibəti) tapmaca və açma (cavab) gözlöyən soru (sual) kimi qalır.

(sah.526)

Sən öz əlini uzadıb... - Şeytan Allahı "şimkdir" və bu şimkənin biçimi Bibliyada Adəmə Hövvanın günaha batmaqları haqqında hekayedək kimi insanın şimkəsinə rəmzi olaraq uyğun golir. Orada ilan insanayaq mala

toxunmaq üçün əlini uzatmağa şimkdir ki, xeyirle şərin no olduğunu bilsin; burada Əksdanışan allahı dile tutur ki, insanın xeyrimi, şərmi olduğunu bilmək üçün əlini insana toxundursun.

(sah.529)

"Dəriya-dəri!" - Görünür, bu deyim köçərilərin (bədəvelərin) alış-veriş yaşamında yaramamışdır. ...*Yaman yaralarla...* - Cütəm nezərdə tutulur. Əski yəhudi üçü bu, yalnız sağalmış xəstilik, asta və üzüçü ölümün başlangıcı deyil, hem de çirkəbil. Allah qəzəb, cisməni görkəmli biabarcasına titiriləmişdir. Ayin anlamında, cüzamlı - "iyərəncid" və buna görə de toplum ibadətdən töcrət edilir. ...*Elifaz-Temanadan, Bildad-Suaxdan, Tsosar-Naamidən...* - Burada Feleştindən doğudakı, sakinlərinin bilgiliyi ilə ad çıxmış torpaqlar sadalanır. İovun dostları, necə deyərlər, bilgələr yurdundan çıxmış bilgələr, ağıllılar və mübahisələr aparmağə anadəngelme haqları olan kesilər.

(sah.530)

...Öz baxtini lanatladı - Özünün doğuldugu günü lyeremiya peygamberde lanətleyir. "Doğuldugum günü çürüsün..." - Bütün bu lanətləmlər, özlerinin dərindəki anımlarına görə, dünyani yaradarkən dediyi "Qoy işq olsun!" sözünün düzgün olmadığını səbəb yetirmək və onu geri götürmək cəhdidir. Allah-gündüzün yəsidiyər, çünki həcansa işqi qaranlıqdan, yoxluğdan və xaosdan və çəgərbən çıxmışdır; ancaq o, İovun dediyi kimi, "öz mülkiyyetini" axtarıb tapmasa, yənə de özünün önceki yiyələri olan qaranlıq, yoxluğun və xaosun elinə keçəcəkdir, dünya ona qarşı kosmoqonik çalışmalarda yaranıb; ona görə de mayatutma gecəsinin ve doğulma gününün lanətləməsi Leviafanın yamanlanmasından və çağrılmışdan ibərat olmalıdır.

(sah.533)

Qığılçının göyə qalması - Qaynaqdə: "Reşef oğulları". Reşef - əski xanaanlınlarda od, alov, bürkü, istilik mütəssəməsidir, buna görə xəstənin canindakı istiliyi bildirir, buradan isə - bütövlükde ölet və yolu xuma qaynağı ssayıldır. Bizim tərcümədə oski tarquların və İbn-Əzranın yorumları esas götürülmüşdür. "Reşef oğulları" - yəni od oğulları - "qığılçım" anlaysının metaforası. "Septuagint" də əks olunmuş başqa yozum "quş" anlamında tərcümə təlib edir. ...*Mətanətinin...* - "İovun kitabı" üçün səciyyəvi olan əski və Allahın olduqca bilməcili "Sadday" adı burada "mətanəti" kimi tərcümə olunmuşdur. Görünür, "Şadday" sözü, etimoloji baxımdan, her şeyi sarsıdan qüvvə ideyasıyla bağlıdır. Geleneksel tərcümədəki "Mətanəti" sözü Əski Antik keçmişlərinə yad olan mücerred-ehkəmət təffekkүr seviyyesini nezərdə tutur.

...*Mağar uçurumam, mağar ilanam?..* – Deniz tatlıtümü ve nehengi (*tannin*) Bibliyada tanrıının yendiği, ancak “ohlioledire” bilmediyi xaosun romzi kimi çıkış edir. Odr ki, Allah, tabelikden çıxmaları üçün onların tizerinde “nozarat” qoymalıdır. *İnsan nodır ki, san onu seçdin..* – Tanrı dünyasında insanın yerini öyen Zəburun 8-ci surosi haqqında faciovi kinaya dolu bir xatiradır:

...İnsan nodır ki, San onu anırsan,
ya da insanların oğlu ki, Son ona yanırsan?
San onu tanrılarından bir azca kiçik yaratdırın,
onu ad-sarıla loyaqılı ucałdırın.
Öz ollorlun yaratıcılarının üzerinde hakimiyyyot verdin,
no varındısa, onun ayağı altına sordin!..”

Hər iki əski yəhudi şairi allahın cırdıqlarında (planlarında) insana həddindən artıq önəmlü yer ayrıldığı haqqında yekdildirlər. Ancaq surədə bu – riqət oyadırsa, “lovun kitabı”nda dohşət oyadır.

Kesil – Orion bürcü. *Rahav* – xaosun tocessümlərindən biri.

Şeypur – Yaxın Doğunun əski pocziyasında şöhrötin, qürurun adı rəmzi.

...*Cəsaddon olaram, görəm Allahu!..* – “lovun kitabı”nın yazarı ve qəhrəmanı üçün o dünya və ölümlərin diriliçəyi doktrina hele yoxdur. Burada deyiloni fəlsəfi-poetik paradoks kimi anlaşımaq olar: ha, men onu görməliyəm – öz hündürlərindən, artıq qurtarmış olan mövcedulgündən qıraqda olsa da! Bir de, burası qrammatik aydinsizliğıyla seçilir ve ayrı-ayrı yorumlara yol verir.

Ofir – Yer adıdır (Ərebistandamı, Hindistandam!?). çar Süleyman (Sölo-mon) çağında oradan qızıl gatırılırdı.

Refaimlər – “Hoyulalar”, “qaranlıqlar”, “ecimnələr” – qatı o dünya zülmetinin mücəssəmə ve sakinleri. *Avvadon* – “ölüm”, “uçurum”: cəhennəm və cəhennemin tocessümü. ...*Əli ilə ilan yurub öldürür!* – Xaosun en birinci nehengine qarşı Allahın kosmoqonik dölyüsünün daha bir obrazı.

...*Şəhər qapısına*... – eski Fələstində egsaqqların yüksəb yarı - mehkəmə apardıqları yer. ...*Feniks quşu kimi başa vurub ömrümü..* – metn Talmudun “Sanhedrin” risalesindəki sitata uyğun olaraq yorumalanmışdır. Masoret metni üzrə belə çevriləmeli idi: “Günlerim qum kimi artacaqdır”.

31-ci feslin mezmunu lovun “temizlənmə andından” ibarətdir. O, hüquqı baxımdan düzgün yargı (mehkəmə) aparmaq istədi və indi eski yargı gedisinin bütün düzənlərinə uyğun olaraq, bütün olağlı (müküm) maddələr təzə özünüñ suçsuzluğunu elan etməkə bu yöndə addım atır.

33-cü fasil. Uzun çekmiş çək-çevirə (disputa) Eliunun özüyle gotirdiyi əsas ideya texminin belədir: iztirabın yalnız yuridik anlamda ceza kimi deyil, insan qutunun (ruhunun) güzli azalarını Allahın bu yolla sağlaması, malhəmədici, temizləyici arac (vasitə) kimi Allah tərəfindən insanın iç duyğunluğunun, cəitme duygusunun itilədirilmesi kimi baxılmalıdır.

Yənə qoşqu (seir) düzüzyaziya (nesre) keçir; bunulun kitabın idilliyyi ile başlandığı kimi, idilliyyi ilə de bildiyi gözə çatdırır. Yazanın son derce patetik səhnələrdən sonra yüksək qoşqusal (poetic) dikkəşliyə keçərək öz hekayətini nağılvarı gülümce ilə başa çatdırması heyəratımızdır (üz qızın – bacıların “dəmişan” adlanın özü nəye desən dəyer).

S.Averintsev

NƏĞMƏLƏR NƏĞMƏSİ

“Nəğmələr nəğməsi” toplusuna girmis ayrı-ayrı lirik eserlər e.e. IX-III yüzillər arasında yaradılmış və erazmına qederki III yüzildən önce olmayaq yaza köçürülmüşdür. Əski Doğu lirika həc vaxt sadəcə qoşqu (seir) olub qalmamışdır, həmisi toplu halında yerine yetirilən ayın göstərmələri metni,

toy vo ya ölü basdırma (gömmo) mahnları, yaxud yalvarış-dualar olmuşdur. "Noğmolar noğması", görünür çok vaxt sübut edilmişse çalışıldığı ve indi de davam eden bu cür yorumlamاق cəhdlerində nozorda tutulduğu kimi vahid bir osor, poemə və ya dramatik görkəzəm deyil, toylarında ifa olunan noğmolar toplusudur. Topluya salınmış ayrı-ayrı noğmoların eskiləri de var, yenileri de. Örnək: VI noğmonin 4-7-ci misralarında sevimli qızın gözəlliyi e.e. X yüzyılın ikinci yayında İsrail çarlığının başköndi olan *Tirtsə* şəhərinin gözəlliyyile müqayiso olunur; e.e. IX yüzildən başlayaraq, qaynaqlarda Tirtsə şəhərinin adı çökülmüş, bu həmin şerin çok qədimlərə aid olduğunu göstərir. Lap sonrakı çağların ofsansında iddia olunduğu kimi, "Noğmolar noğması" car Solomon'a moxsus deyildir. İlsrasel (tarixi) Solomon e.e. X yüzyılın başlangıçlarında hökmərlər etmişdir, bu çağda iso Tirtsən heç bir öneni yox idi. Xalq golənayino görə, oski "Noğmolar noğması"ndə nişanlı oğlan "çar" və ya "çar Süleyman" adlandırılır. Ehtimal ki, bu evlənələrin belə böyük tutulması başçı və ya çar kahin qızın tomsil etdiyi ilahə arasında qədim ayinsel "qutsal kabın" özüllüklerini toy golənayino gotirməyin sonucudur. "Qutsal kabın" ayını yazda mohsuldar doğa (tobiöt) qüvvələrinin oynası ilə bağlıydı. Ehtimal ki, golənok on oski çağlarından, "çölçülü" dönməndən Fəlostində də varmış. Hər neçədirso, yaz golənokşəliyi "Noğmolar noğması"ndə açıqça görünüməkdər - örməyin (mosalon), burada alma ağacı boy, çıçıklonmode olan üzümlük, "ağzı möhürləmən bulaq" və ya xurma budagi golini tomsil eleyir. Topludak noğmoların toyla bağlılığı göstərir ki, onlarda sevgililər ifadə olunmuşdur. Bizim tərcümədə "özizim" sözüyle verilən anlam, ilk öncələr "mənim rəfiqəm" və "dayım" və ya "dayığım" anımlarını daşımışdır; sevgili (qız) hem de (eski Misir qoşularındakı kimi) "bacım" və ya "bacım, nişanlım" adlandırılabilir; bu, ilklə toplumun (ibtidai icmanın) omi-dayı uşaqlarını mecmuri evləndirmələrinin qaliğıdır. Əski toyların hamisində dostlar və rəfiqələr, qonaqlar, bəzi hallarda isə boylo golinin özəri de dildən elo do utancaq olmurdular və toy noğmolarında dünyovi sevginin bütün tozahürlərinin, o cümlədən evlenme tələbiylə heç do nurlandırılmayan (qutşasdırılmış - müqoddəsdirilmişməyən) sevgiya aid eyhamlar az deyildir; sevgi noğmələri öz kökləriyle toyə bağlı olmasa da, hərdən həftə boyu uzanan əski toylardada tamamilə yol verilən olay idi. Belələri toplumunu toy ayının halo başlanmadığı çağları eks etdirən ilk fasilələrdən dən qıxdır. Bizim mühəkime edə bileyçiyimiz dörsəcədə (qaynağın özündə heç bir remarka yoxdur) noğmoların özülrən dərəcə partiya tərefindən ifa edilməsi nozorda tutulur (düşsünlür); oğlanla qızın solo oxumaları, dostlarla rəfiqələrin xor oxumaları. Bozən bütün noğməni bir partiya ifa edir, bozən solo partiyası qarşı tərefin və ya xorun atmacasıyla azevəzənir. "Noğmalar noğması" Bibliya ehkəməni (kanon) I yüziyə yaxın Fəlestində salınmışdır. Sonralar, I-II yüzillərdə yohudilər öncəki durumlardan fərqlənən başqa ölkələrdə yaşamaq zorusunda qaldıqları da yaxinsı noğmoların anımlarını unutular.

Bir çox gerçek durumlar baredeki bilişlərin itiriləsiyle obrazların birbaşa qəbulu və bununla yanaşı, neğmə konusunun (mezzmunun) konkretliyi de yaddan çıxarılmışdır. "Neğmeler neğması"nın oxucuya sunulan (toqdim olunan) tərcüməsində eski xalqın sevgi neğmələrinin ilkinliyinə mümkün qədər yaxın yaranmasına çalışılmışdır. Dilməncələr özüllərinin (orijinalin) sesleniş uyarığını (ritmikasını) çatdırmağı bundan az önemli saymamış; eski yəhudi metnələrinin herfi tərcüməsi bu tərcümədeki fərqlərin çoxu bundandır. Bezez bu və ya başqa sözlər, örməyin (meselen), istenilen eski yəhudi metnində bol-bol tekrarlanan bağlayıcıların bezilərini və ya eski yəhuditədə, demək olar her addan (isimden) sonra gelən "menim", "senin", "onun" azevəzlərini atmaq gerekir. Əski Yaxın Doğu xalqlarının seri heca vəzindən yaranmışdır. "Neğmeler neğması" tərcüməsində misraların uzunluğu müxtellidir; burlar her bir neğmə içinde az və ya çox dərəcədə növbələşir; ancəq eyni sayıda bölgüləri və daimi sezura yeri olan neğmələr də təsadüf olunur. Her üçüncü bölgüdən, az-az hallarda ikincidən sonra gelən beş bölgülü ölçüye dəha çox təsadüf olunur.

I. 5. *Kedar* – Fəlestinin güneyində bedevi tayfası. Bedəvələrin qara çadır-ların nezərət tətülür.

I. 7. *Mal-qaram* sərüb apardıqları yollarda pulaveren qadınlar örtük altında gəzib dolaşır (b.a.x: "Varhq" kitabı, XXXVIII, 14-26).

I. 14. *En-Hedi* – Ölü deniz yaxınlığında yer.

II. 4. *Hərfən*: O moni şərab evinə saldı, onun nişanı – sevgisi başının üstündədir. Əski çağlarda sözün öz anımlanında bayraq – bayraqdır olmamışdır. Burada və sonra qoşun hissələrinin qabığında aparılan qutsal emblemləri metal nişanlar gözəñzündə tutulur.

II. 15. Görünür, burada rəfiqələrin xoru, solo neğməsi – qəsden dayanırlırlar; buna görə də onların atmacasını bundan öncəki neğməyə də keçirmek olardı.

III neğmə, 6-8. *Mehz* toy ayının müşayiət edən neğmələr görülür, burada başlanır. ... *Gətirilmə tənbəki ilə*. Xırda doğranmış etli qatranlar nezərət tətülür; burları Fəlestine Güney Ərbəstən tacirləri götürürdər. Bu qatrandan ibadət zamanı xoş etli tüstülmə üçün istifadə olunurdu.

IV noğmə, 8. *Amana* və ya *Amanc* – Quzey Suriyada şəhər; *Livan* – Finiyədən dağ; *Senir* və *Hermon* – Güney Suriyada dağ massivi.

Bu parça kebinkəsəmə ayınını salımmışdır.

IV, 13...*Çəmənlilik* – *Hərfən*: "zoglar", "cüçütlər", eski yəhudi dilinin dəha sonrakı Gelişmə dönmələrindən həmçinin "suvarılan, yaşıllağın bürünən torpaq" burada metafora kimi işlənilir. "Pardes" (tərcümədə "meşəlik") sözü e.e. VI-V yüzillərdən tez olmayaraq, İrancadan götiirdilmişdir (Midya dilində "paradisyaz" – "park"; həmçinin müqayisə et: yunanca "paradeysos" – "park", "paradis"). Ele buna görə də bu neğmənin, her halda, indiki redaksiyasının tarixi daha eski çağlara aparılı bilmez.

V noğmo, 1. Ehtimal ki, IV neğmenin 12-16-cı misralarındaki golinin yekun atmacasına cavabdır; torcümədə onunla birləşdirilməsi bundandır. "Dostlar" deyəndə boyin adamları, "qohumlar", daha doğrusu, "dayı və xalasaşları" dedikdə golin tərafın adamları nozordə tutulur.

V. 13. *Onun vanaqları...* Söhbet, albotto, üzü ohatolyen saqqaldan gedir. *Onun dodaqları qırımızı zanbaqdır*. Qaynaqda "qırımızı" sözü yoxdur, ancaq "onun doğası zanbaqdır" kimi çevirmenin mümkünksizliyi göz qabağındadır, bizim tosavvürümüzde zanbaq, adoton, ağ olur.

V. 15. Horfon: "Kedr kimi seçmədir" (Saysecme) (förglondırılmışdır, seçilmişdir). Yorumcular bu noğmədə bir sıra önməli düzliyə və yerdoyışmalar apalarınıñ toklı edirlər, ancaq biz belə hallannı çoxunda olduğu kimi bu toklıfları də nozəro almağı mümkün saymadıq.

VI. 4. ...*Başkanlı kimi*. Horfon: "Tırtısa kimi". Bizim gümənimizə görə, Quzey İsrail çarlığının oski başköndi nozordə tutulur (yux. bax). ...*Bayraqdar Alayı kimi!* – "Nağmənin nogməsi"ndən başqa heç yerde rast gelinmeyen "bayraqdar" sözü, görünür, "qeyd olmuşdur, döyüşü nişanı, yəni bayraqla tel-tif edilmiş" anlamındadır, yəni "alaylar"?

VI. nağmo, 11; VII. 1. "Nağməler nogməsi"nin on çətin parçalarından biridir – burada motn, şübhəsiz ki, korlamb. Bu parçanın aydinuslılığı hələ qədim çağlarda duyluymuşdu. Yunan vo slavyan Bibliyalarında VII, I seri VI (VI, 13) fəsilə aid edilmişdir, biz də buna əməl eləmişik.

VI. 12. Qaynaqda böyük aydinuslılığı olduğu üçün biz "Vulgata"nın torcūmosına yaxın, şorti torcūmosunu vermək kosidirdik ("Mon bilmezdim: üreyim Amminadabın döyüş arabası üçün sıxlıdı"); gümən olunur ki, qoşəbə calmış gözəl yuxarıda bayraq altındakı alayla müqayisə edildiyi kimi, burada yaxın-dan keçən döyüş arabaları alayı ilə müqayisə edilir.

(VII, 1) a. Horfon: "Qayıt, qayıt, "xaş-sulammit". qayıt, qayıt ki, biz baxaq sonər!" Əski torcūmələr "xaş-sulammit" sözünü, adoton özəl ad kimi anlayırlar, ancaq bu grammatik baxımdan mümkin deyil, cünki burada qarşımızdanın ümumi ad olduğunu göstərən artıklı var: o, qadın cinsində nisbi sıfot olub, "Şulem ve ya Şuncem kəndistanının sakini – qadın" anlamına gelir (yunan əlyazmaları hissəsində belə da tərcümə olunmuşdur). Bibliyanın başqa kitablarında adı çəkilən şunəmlı qadınlar, görünür, gözəllikləriylə tanınmışlar vo onların adı gözlə qız-qadınlar üçün ümumişibmiş.

VII, 5 a. *Hesbon* – İordan yörəsində şəhər.

VII, 5 b. Horfon: "Sonin burun Dəməşq qarşısına göz qoyan Livan (dağ-ların) qılılosı kimiidir".

VII, 6a. *Karmel dağı* – quzey Feleştində dağlıq burunlu Aralıq denizine çıxan vo qadılardan six ormanla örtülü olmuş dağ silsiləsi.

VII noğmo, 7-10. Bu noğmo torcūmə üçün çətindir, onun bir çox cəhətləri əslinde indi də aydın deyil.

VIII, 5. Bu misraların anlamı aydın deyil, ola bilsin, metnədə yanlışlıq var. VIII noğmo, 6-7. Neğmenin metni son derece çetindir ve ola bilsin korlanıb.

VIII, 13. Bir çox yorumcular metni korlanmış sayırlar.

EKKLESİAST KİTABI

"Ekklesiast kitabı" – Bibliya ehkəmmə (kanon) girmiş en sonuncu deyilse de, en sonunculardan olan kitabdır. Onda ilk defo fars uruku (sülale) Əhəmənilərin (c.e. VI-IV) tətbiq etdikləri inzibati praktikai aid sözlərə tösadıf olunmas nezare alınmasa belə, sözlərin Bibliyanın başqa hissələrindənferqli anlamda işlənməsi və ya onlardan heç belli olmayan sözlərin işlənməsi, aramice-nin Feleştində ikinci dənisi dilişə çevrilməye başlamasıyla bağlı olaraq, aramı fədələrinin coxluğu "Ekklesiast kitabı"nın iki bağımızçı çarlıq (c.e. X-VI) döneninən əski yəhudicinosu nisbetən, Bibliyanı ilə yorulurken yazılışı qığlara ("Mişna", eramızın II yüzünlə) yaxınlaşdırır. Hər şeydən görünüşü kimi kitab c.e. III yüzüldə – Yeruşolimin yarırəhəni, yarındıyə özünüyönətməsi (özündürə) olsa da, Ptolomeyin Feleştini Misirin tərkibinə qatmış olduğunu qığlarda yazılmışdır. "Ekklesiast kitabı" Əski Antin yunancaya on qədim təcüməsi olan "Septuagintu"ya (c.e. II) salınmış vo Ölü deniz əlyazmalarının tapılması esasında bizim indi bildiyimiz kimi, artıq c.e. II-1 yüzüllərdə başqa kanon (əhkəm) kitablarıborələr Feleştində oxunmuş və üzü köçürülmüşdür; o, şübhəsiz, "Bilgilik" ("Müdrilik" – Premudrost) kitabının yazılıma ilşrisi – tarixi yeterince inanılmış olaraq c.e. 190-ka 180-ci illərə aid edilən Sirax oğlu lisusa de belli olmuşdur.

Əski Ant ehkəmmə (kanonunun) tətbiq edilmesinə yaxın (eramızın I yüzülinin sonu) bu kitabın yazarının "Toplantıda Nitqşöleyənin, Yeruşelimde çar olan Davidin oğlu" adlandırılınanın başqa birisi yox, məhz keçmiş əfsənələr tərəfindən adını görünməmiş bilgeliq yazılın qədim çar Solomon-Süleyman olmasına şübhə eleyən yox idi; çox ehtimal ki, "Ekklesiast Kitabı" yazarının Solomon olması bundan hələ xeyli öncələr etiraf olunmuşdur. Ancaq ılsrasel (tarixi) Solomon (Süleyman) c.e. X yüzünün birinci yarısında yaşamışdır ve onun yararlığı tamamilə mümkinləndür. Yazarın özü de özünü Solomon sayır. Düzdür, o özünü (ve ya redaktor omu) "Davidin oğlu" adlandırır, ancaq bu yalnız belə ola biler ki, o özünü çar Davidin soyundan sayır. David Eviyə qohumluq iddiyasına düşənlerse hemiçərə çok olmuşdur. Yazarın çağdaşlarının onun özünü "Yeruşelim" cər adlanırmış da aldadə bilmezdi. (Yeri gelmişken deyik ki, ılsrasel Solomonun belə titulu yox idi.) Onlar gözel bıldırıcılar ki, c.e. VI yüzüldən sonra Feleştində çarlar olmamışdır (onlar burada yalnız c.e. II-1 yüzüllərde qısa müddətde peydə olmuşlardır), odur ki, söz məcazi anlamda baş-

düşülmeliydi, o anlamda ki, yazar öz doğma şehirinde oldukça yüksek toplumsal (ictimai) mövqe tutmuştu. Hansı mövqe? O öz vezifesini "koxele" adlandırmış (kadın cinsinde vezife adları hemişe olduğu kimi: müq, et: rusça "sudya", arapça "xəlifo" vo b.); bu ise "məclis və ya şura toplayan" vo ya ola bilsin, "dansız" və ya "məcliso sedrlik eləyen" anılmıştırdı. Bu riüte başqa qaynaqlardan bizo ballı deyil, ancaq o hemin dövr Yerusəlim toplumunun dini-respublika kuruluşu haqqında bildiklerimizde uyğundur. Yunan sözü olan "ekklesiastes" hemin terminin daqiq tərcüməsidir. Büt şorti olaraq, "Toplanıda Nitq söyləyon" vo ya sadəcə "Nitqşölyəyon" kimi çevirdik.

Yazarnın belə yarbilinməzliyi çoxanlamı önem daşıyır. Birincisi, istenilən eserin qedimliyi hamıya onun həqiqiliyi vo bilgiliyi (müdrilikliyi) kimi göründüyü şəraita, belə bilinməzlik özünü birbaşa əski bilge qəleminə vermeden, oxucuya bu yazarnın neca qedim olması barədə forzivşorlar qurmaq olanağı (imkanı) verirdi. Biz artıq yazarnın Süleymanlı eyniləşdirilməsinin əserin yazılışından bir neçə nəsil sonra, ola da bilsin, lap dərhal sonra baş vermiş olduğunu bilirok vo bu, "Ekklesiast Kitabı"na ayrıca bir sanballılıq getirmişdir. İkincisi, yadelli ağlışlı şəraitində adı gizli qalan yazar üçün çox hakimiyəti vo onun yan-yörsü haqqında acı gerçekəkləri söylemək daha asandır; sözgəlişi deyək ki, bunun özündən də "Ekklesiast"yazarnının, na qədar adlı vo varlı olmasına baxmayıaraq, heç de çar olmadığı aydın görünür. Ən sonda buna həmənlik (anonimlik) bilgilik vo hikmetlilik haqqında golonəksol Doğu görüşlərinə tamamilə uyğun idi; hikmetlilikdə manavi vo mösjət bilgilişləri yanışı, bilməcəlik də olmamışdı. Onun özünü qəribə bir adla sunması – teqdim etməsiyle yanışı, bir çox deyimləri do bundandır. Onun ikişamlı və sadəcə dumanlı deyimləri do bundandır. Onun bila-bila işlətdiyi söz öyunlarını tərcümədə yetirince vermek çox vaxt mümkün olmadı, ancaq dilməncə buna çox da can atmamış, əksinə, çağdaş oxucunu çəsdirməq deyil, ona əski bilgənin başlıca fikrini çatdırmağa çalışmışdır. Bununla belə, buBUR qaranlıq yerlərinin başqa cür də anlaşılmışının olanlığı (mümkünlüyü) qeydlərdə göstərilir.

"Ekklesiast kitabi"nın başqa Biblia kitablarıyla yanışı, artıq e.e. II yüzildə oxunub öyrəniliməsino, c.e. I yüzilinin sonlarında yaxın Bibliyanın son chikamına (kanon) salınmasına baxmayıaraq, sonralar da iudahlular arasında bu kitabın ilahi vahyə bağılılığı haqqında şübhələr çıxıldırdı. Bunun sebebi, xristian golonoyində lap sonrakı çag oxucularına yolumşus olduğu kimi, bu kitabın o dünya həyatına və qismət inamızlığı deyildi – iuda dinində ilk öncələr o dünya yaşamasına inam rol oynamadı, – onun hər hansı yazara məxsusluğu da deyildi – kitab yazarızsı – şübhələrin sobəsi kitabın güman olunan ziddiyətliyiliyidir, onun bir çox ifadələrinin qaranlıq və ikibəşli olmasından yaranan etkilər (taessürat) idi. Buna osanın bir səra ilahiyyatçılarsı elo hesab edirler ki, "Ekklesiast kitabi" Allahın deyil, yalnız Süleymanın-Solomonun reylerini, mövqeyini eks etdirir. Gerçekdə isə Kohelet Allahın varlığını danmir – özü de

vahid allahununkını; ancaq bu allah qorxundur, qəzəblidir, insan sızıntılarına bigənədir, insanların dünyasından uzaq olan, insan üçün anlaşılmaz olan öz istekləriyle hərekat edir. Ondan qorxməq gəredir, onun rohmine ümid eləmək olar, ancaq hər hansı bir niyyət və eməl evezində heç bir ödülü (mükafat) ümid besləmek olmaz: insan ağıllı və xeyriyəx olmalıdır, bu, Alladən mükafat verilecəyin görə deyil, yalnız toplum vo doğa (təbiət) qüvvələriyle – elecə də başlıca qüvvə olunallaşma ağıllı münasibet aşılış və yaşama nişbon bedəbxi olaylarından daha etibarlı roruyar; ancaq uğur, əlini getirməsi, ağınlık (xoşbəxtlik) – Allahın sabəbsiz verdiyidir, o bunu verməyə bilerdi – insanın ağılinə, kamalına baxmadan. Ona görə də olda olanaq (imkan) vərəkən yaşamadan, gündəlik iş-gündən sevinc duymalı, qalan işlərin hellinise tale kimi, Allah'a tapşırımlı.

"Ekklesiast kitabı" eski Doğu bilgeliyinin böyük gələnəyini öz içine almışdır: "Bilqamis dəstəni"yla ve bir sıra Misir nəslihətləriyle demək olar, sözbəsəz uyğunluq bunu göstərməkdər, gümən ki, – Babil və Misir yazılarından birbaşa təmsilşin deyil, bütün Yaxın Doğu üçün ortaq gələnəklərin mənimənəlməsinin sonucudur. Əski Doğu bilgilişlərinin yazılarında felsefi və mücerred terminologiyannın gelişməsiz (inkisəfsiz) olması (örəmən: "yaxşı", "xoşuzlu", "yapışqlı", "xoşbəxt") və bir çox başqa anlayışların forqləndirilməsi "Ekklesiast"ın çağdaş dillərə tərcüməsinə oldukça çatın vo heç vaxt subyektivlikdən (bir törfəliyidən) azad olmayan bir işə çevirir.

Əski Dogunun natiqlik sanətinin başqa eserləri kimi, "Ekklesiast Kitabı" da ritmli deyilş üçün yazılıb: onun metni ya iki-üç möntiqi vurgusu olan iki-üç bendlik, ya da ikinci bəndəndən sonra bir sezura olmaqla dörd bendlik, ya beş, yaxud altı bendlik (iki və ya bir sezuralı) şeirlərə bölünür. Qısa şeirlər adəten fasile yerində işlənir.

I.Dyakonov

MÜNDƏRİCAT

İnsan yaddaşı və ya bədii sözün "gündoğan"ı (İsmayıyl Vəliyev) 4

QƏDİM MİSİR ƏDƏBİYYATI

NƏSR

(Tərcümə edən: Elman Ağaoğlu)

Gəmi qəzasına uğramışın nağılı	33
Sinuxenin hekayəti	38
Doğru və ayrı	51
İki qardaş	54
Məhkum olmuş şahzadə	65
Yupanın alınması	69
Allah Atonun hirmi	71
"Ölüler kitabı"nın 125-ci fəsli	73

POEZİYA

(Tərcümə edən: İsmayıyl Vəliyev)

Sevginin gücü	77
Bacının çəmənləndən qayıdarkən oxuduğu gözəl və şən mahnılarının başlangıcı	80
Sevinc nəğmələrinin başlangıcı	83
Onun bağınnı ağacları	85
Böyük sevinclər başxəndən ilk sözü	88
Üç istək	92
Nekropolun mırzəsi Naxt-Sobekin həkk etdiyi yazılarından tapılan şirin nitqlərin başlangıcı	94
Cəy qıraqında	96
Parçalar	98
Külək	99
Sevgi nəğməsi	99
Kahin qadın Xatxor	99

Əbədi sevgi	100
Seven arvadin öyülmesi	100
Taxotepin öyüdlərindən	101
Sevgi ovsunu	102
Bağda bayram	102
Ziyafət	103
Ümidsizin öz qəlibləye mübahisəsindən	103
Mərhum çar Antefin evində arfa çalıb oxuyan müğənninin qarşısında həkk olunmuş mahni	107
Ölümün öyülmesi	108
Mirzelerin öyülmesi	109
Memfis üçün darıxməq	111
Üzüm yiğimi haqqında	111
Nilin öyülmesi	112
İlahəye	117
Saher Günsənine	117
Gecəyə	117
Çarıça Xatşepsut öz atası Amon üçün etir olçür	118
Yeddi Xatxorun nəğməsi	118
Osiris barədə İsidanın ağısı	119
Görüş həsratı	120
Dəfn yerində vaysımaq	120

QƏDİM SUMER ƏDƏBİYYATI

Gil lövhələrin dastanı (İsmayıyl Vəliyev) 123

HƏR ŞEYİ BİLƏN ADAMIN DASTANI (BILQMAMIS)

(Tərcümə edən: İsmayıyl Vəliyev)

I lövhə	127
II lövhə	135
III lövhə	143
IV lövhə	146
V lövhə	150
VI lövhə	152

VII lövhə	158
VIII lövhə	166
IX lövhə	169
X lövhə	174
XI lövhə	184
XII lövhə	195

SUMER ŞAIRİ ENLİL İSMƏ DAĞAN

(Tərcümə edən: Tariyev Vali Nüvadili)

Üç şeir	195
---------	-----

QƏDİM ÇİN ƏDƏBİYYATI

(Tərcümə edən: Elman Ağaoğlu)

NƏSR

SUN YUY

Külək (poema)	203
Dentu – şöhvət düşküni	205

TSZYA J

Tsyuy Yuanın xatirosına qəsidiə	207
---------------------------------	-----

SIMA SYAN-JU

Qapılar uzun olan yerdə (poema)	209
---------------------------------	-----

IMPERATOR VEN-DI

Ziyalı padşahın ohaliyo kömök tədbirlorinin müzakirəsi barode manifesti	212
--	-----

ÇJAN XEN

Tarlalarqa qayıdacam	213
----------------------	-----

FƏLSƏFİ NƏSR

"Lunuyu" ("Hökmlər və söhbətlər" kitabından)	215
"Men-Tszi" kitabından	219
"Daodetszin" kitabından	221
"Le-Tszi" kitabından	223
"Cjuan-Tszi" kitabından	225
"Mo-Tszi" kitabından	232
"Xan Fey-Tszi" kitabından	235
"Lyuyun yazıları və payızları" kitabından	238

TARIXİ NƏSR VƏ HEKAYƏLƏR

SIMA TSYAN

"Tarixi qeydler" dən (Tsyuy Yuan haqqında ayrıca hekayə)	242
--	-----

ADI BİLİNMƏYƏN YAZAR

Yanın varisi Dan	248
------------------	-----

LIN SYUAN

Çjaonun – uçan qaranşuşun fərdi tərcüməyi-hali	259
--	-----

ÇJAO YE

U padşahlığından "Al-qırmızı nefrit" ləqəbli bir qızın tərcüməyi-hali	271
--	-----

POEZİYA VƏ ZƏRİF SÖZ SƏNƏTİ

"NÖGMƏLƏR KİTABI" NDN

"ÇARLIQLARIN ADƏTLƏRİ" KİTABINDAN

Cjao çarlığının vo ondan güneydə yerləşən
ölkələrin nəgmələri

- "Ördükler vəqqıldayır..." 274
"Çeyirto qanad çalır..." 275

Sao çarlığının vo ondan güneydə yerləşən
ölkələrin nəgmələri

- "Meşədəki xallı maral..." 275

Bey çarlığının nəgmələri

- Atılmış arvadın mahnısı (10) ("Gündoğan küləyi qovur
yeno buludları...") 276
Ən yaxşı rəqqas (13) ("Misilsizdir!...") 277

Yun çarlığının nəgmələri

- "Ögər siçovul..." (8) 278

Vey çarlığının nəgmələri

- "Ağam mənim..." 279

Çjen çarlığının nəgmələri

- "Cjun! Bizim kəndimiz..." 279
"Övçu Şu..." 280
"Çjenin və Veyin suları..." 281

Tsi çarlığının nəgmələri

- "Eşidirsənm? Oxuyur..." (1) 282
"Gündoganda hölö..." 282

Vey çarlığının nəgmələri

- "Siçanlar, yemeyin bizim taxlı!..." 283

Tan çarlığının nəgmələri

- "Dağlarda qarağac bitir..." (2) 284

Sin çarlığının nəgmələri

- "Sarı quşcuğazın ucuşu..." (6) 285

Bin çarlığının nəgmələri

- Günsüra (təqvim) (1) ("Yedinci ayda od uluzu səngiyir...") 286
Sefərdən qayıtmaq (3) 289

"QISA ÖYGÜLƏR" KİTABINDAN

- Saray adamının gileyi (IV, 10) ("Haqq-taalə qorxundur...") 291

"BÖYÜK ÖYGÜLƏR" KİTABINDAN

- "Ecəzkar bir qülə (tikmek) düşünübdür o..." 293

"ÖYGÜLƏR" KİTABINDAN

- Darı knyaz (I, 10) ("Ulu nənəmizi yada salıraq...") 294
"Məsləhətçilər, baxıcılar..." (II, I) 296

TSUYU YUAN

- Başkend İn üçün inleyirəm 297

- Daşla qucaq-qucağa 302

- Naringi ağacına övgü 305

- "ON DOQQUZ QƏDİM ŞEİR" DƏN 307

Mərzdəki tutlar	314
Çayın günüyində	317
On beş yaşında yürüşə çıxdı	317
Yarpaqlarda şəh	318
Qular	318
Əski noğma	319
Ey göylər!	320

QƏDİM HIND ƏDƏBİYYATI

MAHABHARATA VƏ YA BHARATA OĞULLARININ
BÖYÜK VURUŞLARI HAQQINDA DASTAN
(Tərcümə edəni: Natiq Səfərov)

Başlangıç	323
Bharata haqqında hekayət	324
Bhişma haqqında hekayət	327
Oğul sevgisi haqqında hekayət	330
Nifaqın başlanması haqqında hekayət	332
Duryodhana ilə Karnanın dostluğu haqqında hekayət	337
Qatranlı saray haqqında hekayət	340
Zalim rakşasın öldürüləmisi haqqında hekayət	344
Adaxılıar yarışı haqqında hekayət	346
Krişna haqqında hekayət	352
Panduların qayıtması haqqında hekayət	355
Ərcunmanın evlənməsi haqqında hekayət	357
Böyük qurban mərasimi haqqında hekayət	360
Duryodhananın yeni sui-qəsdi haqqında hekayət	365
Zər oyunu haqqında hekayət	369
Draupadının alçaldılması haqqında hekayət	375
Panduların sürgüno getməsi haqqında hekayət	379
Panduların adadakı hayatının ilk günləri haqqında hekayət	382
Möcüzəli yarağın götürülməsi haqqında hekayət	386
Nal və Damayanti haqqında hekayət	390
Xanuman haqqında hekayət	398

Manu tufanı haqqında hekayət	401
Kauravların adaya getirilmesi haqqında hekayət	403
Draupadının qırıcırlığı haqqında hekayət	407
Rama haqqında hekayət	411
Sədaqəti arvad haqqında hekayət	417
Tapmacalar haqqında hekayət	422
Panduların deyişdirilmesi haqqında hekayət	427
Kıçakannın öldürüləməsi haqqında hekayət	431
Sürgünün sonu haqqında hekayət	437
Qoşunların üz-üzə gelmesi barədə hekayət	441
Döyüşün başlanması haqqında hekayət	446
Savaşın başa çatması haqqında hekayət	450
Duryodhananın ölümü haqqında hekayət	455
Bariş haqqında hekayət	458
Yudhişthiranın tacqoyma mərasimi haqqında hekayət	461
Son sefer haqqında hekayət	464

QƏDİM İRAN ƏDƏBİYYATI

AVESTA

(Tərcümə edəni: İsmayıllı Vəliyev)

"Vendidad" kitabından	469
"Yasna" kitabından	473
"Yaşlılar" kitabından	478

QƏDİM YƏHÜDİ ƏDƏBİYYATI

(Tərcümə edəni: Elman Ağaoğlu)

"Varlıq" kitabından	511
İonanın kitabı	514
Rufun kitabı	518
İovun kitabı	525
Noğmeler noğməsi	594
Ekklesiastis kitabı	609
Qeydlər (Tərcümə edəni: Elman Ağaoğlu)	626

Buraxılışa məsul: *Əziz Gülaлиyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifəleyicisi: *Ələkbər Karimov*
Korrektorlar: *Nadir Quliyev*
Elnaz Xəlilqızı

Yığılmağa verilmişdir 15.03.2007. Çapa imzalanmışdır 08.06.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 42. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 45.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

1116(5)

Q-43

